

KONSTANTİN GEORGİYEVİČ PAUSTOVSKI

SEÇİLMİŞ
ƏSƏRLƏRİ

M.F.Axundov cədənə
Azerbaiyhan Mədə
Kitabxanası

“AVRASIYA PRESS”
BAKİ-2006

Bu kitab "Konstantin Paustovski. Qayalar arasında qəsəbə"
(Bakı, Azərnəşr, 1963) və "Konstantin Paustovski. Qızıl qonçə"
(Bakı, Azərnəşr, 1968) nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

**"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

891.711-dc22

AZE

Konstantin Georgiyeviç Paustovski. Seçilmiş əsərləri. Bakı, "Avrasiya
press", 2006, 304 səh.

Görkəmli rus yazıçısı Konstantin Paustovskinin əsərlərində oxuculara dostluq, mərdlik, öz torpağına bağlılıq kimi yüksək insani keyfiyyətlər aşulanır.

Kitabda onun həkayələri və "Qızıl qonçə" povesti verilmişdir.

ISBN10 9952-421-72-7
ISBN13 978-9952-421-72-9

© AVRASIYA PRESS, 2006

NƏŞRİYYATDAN

Görkəmli rus yazıçısı Konstantin Georgiyeviç Paustovski 1892-ci il may ayının 31-də Moskva şəhərində anadan olmuşdur.

1911-1913-cü illərdə Kiyev universitetində oxumuşdur.

1917-ci ildən etibarən müxtəlif qəzetlərdə əməkdaşlıq etmiş, sonra isə bir sıra informasiya agentliklərində çalışmışdır.

“Su üzərində” adlı ilk hekayəsi 1912-ci ildə dərc edilmişdir. Elə ilk hekayəsilə ədəbi ictimaiyyətin diqqətini cəlb edən yazıçı bu uğurdan ruhlanaraq bir-birinin ardınca daha maraqlı əsərlər yazmışdır. “Dəniz cizgiləri” (1925), “Minetoza” (1927), “Qarşılaşan gəmilər” (1928) hekayə və oçerk məcmuələri, “Parlayan buludlar” (1929) romanı onun bir yazıçı kimi hələ erkən vaxtlarından püxtəleşməyindən xəbər verən kamil nəşr nümunələridir. Bu əsərlərin qəhrəmanları gələcəyə inamla baxan romantik təbiətli sadə insanlardır.

Sənədli materiallərlə bədii təfəkkürün qarşılıqlı vəhtətindən yaranmış “Qarabogaz” povesti (1932) yazıçıya daha çox şöhrət gətirmişdir.

XX əsrin 30-cu illərində onun müxtəlif mövzulara həsr olunmuş “Şarl Lonsevilin taleyi” (1933), “Kolxida” (1934), “Qara dəniz” (1936), “Şimal povesti” (1938) əsərlərində, eləcə də görkəmli adamların həyatına həsr olunmuş “İsaak Livitan” (1937), “Orest Kiprenski” (1937), “Taras Şevçenko” memuarlarında qurub-yaratmaq eşqilə çırpınan insanların yaradıcı əməyi tərənnüm olunmuşdur.

K.Paustovskinin “yazıçı sənətinin gözəl mahiyyətiindən” bəhs edən “Qızıl qonçə” (1955) povesti, “Kapitan Gernetin” nəzəriyyəsi (1933), “Yay günləri” (1937), “Meşşora tərəfi” (1939), “Köhnə evin sakinləri” (1941) və s. əsərləri onun yaradıcılığına xas olan lirik təhkiyə manerası ilə seçilir.

Avtobiografik “Həyat haqqında povest” (1945-1963) əsərində XIX əsrin sonu, XX əsrin 30-cu illərində Rusiyada baş verən mürəkkəb tarixi hadisələr öz əksini tapmışdır.

K.Paustovski 14 iyul 1968-ci ildə Moskvada vəfat etmişdir.



TELEQRAM

Oktyabr ayı çox soyuq keçirdi, hava heç açılmırıldı. Nəmişlikdən taxta damlar qaraılmışdı.

Bağda ot yatmışdı, çəpətin dibindəki xırdaca günəbaxan nə açılan kimi açılır, nə də çiçoyını tökə bilirdi.

Çayın o tayından çən golirdi, duman gəlirdi. Otların üstü ilə sürünen duman çıpalq söyüdlərdən yapışındı. Elə hey zəhlətökən yağış çisələyirdi.

Yollardan nə miniklə keçmək olurdu, nə piyada. Daha çobanlar da sürüünü otlaqlara çıxarmırdılar.

Çoban tütəyinin səsi gələn yazacan kəsilmişdi. Hər səhər yuxudan aylılıb eyni şeyləri görmək indi Katerina Petrovna üçün daha ağır gəlirdi; soyuq sobaların kifsimiş qoxusu duyulan otaqlar, toz basmış "Vestnik Yevropi", stolun üstündə sarala-sarala qalmış fincanlar, çoxdan bəri yuyulmamış samovar, bir də divardakı şəkillər – keçmiş illərin xatirəsi... Bəlkə otaq həddindən çox qaranlıq olduğuna görə Katerina Petrovna şəkilləri bir-birindən seçə bilmirdi, bəlkə onun gözlərinə qara su gəlmışdı, gözləri tutulmuşdu. Bəlkə şəkil-ləri zaman pozmuşdu, illər soldurmuşdu, onlardan bir tutqun kölgə qalmışdı. Katerina Petrovna bircə yaddaşına arxalanıb bilirdi ki, bu şəkil atasının portretidir, qızıl çərçivəyə salınmış o biri xırdaca şəkinin rəssam Kramskoydan yadigar olduğunu da Katerina Petrovna təxmini bilirdi; qızıl çərçivədəki şəkil Kramskoyun "Naməlum qadın" şəklinin eskizi idi.

Katerina Petrovna atasından qalma köhno evdə yaşayırırdı. Onun atası məşhur rəssam olmuşdu.

Qocalandan sonra rəssam Peterburqdan öz doğma kəndinə qayıdır ib ömür sürmüş, gününü bağda-bağçada keçirmişdi. Daha onun şəkil çəkən vaxtı deyildi: əlləri əsirdi, gözləri işıqdan düşmüdü.

Katerina Petrovnanın evinə vilayət muzeyi nəzarət eleyirdi. Katerina Petrovna öz evinə "memorial ev" deyirdi. Bəs sonra, buranın son sakini ölüb gedəndən sonra evin aqibəti necə olacaqdı, – Katerina Petrovna bunu bilmirdi.

Balaca Zaborye kəndində elə bir adam yox idi ki, Katerina Petrovna onunla şəkillər barədə səhbət eləməsin, Peterburq höyətində danışsın. Katerina Petrovna atası ilə Parisdə yaşayanda, bir yay Viktor Hüqonun dəfn mərasimini görmüşdü. O, bu haqda kimə səhbət açayırdı?

O, bunu qonşu pinəçinin qızı Manyuşkaya danışmayacaqdı ki! Manyuşka gündə bir dəfə buraya qaçıb gəlirdi. Quyudan su gətirirdi, evdə sil-süpür eləyirdi, samovara od salırıdi.

Katerina Petrovna qızı qırış-qırış əlcəklər bağışlayırdı, tovuz qonşu lələkləri, köhnə şlyapalar verirdi.

Manyuşka həmişə narazılıq eləyirdi. Burnunu çəkə-çəkə:

— Neynirəm? — deyirdi. — Cındırıqan-zad deyiləm ki?

— Sat, qızım, sat, — deyə, Katerina Petrovna hər dəfə qonşu qızının könlünü almağa çalışırdı. Onun səsi zorla eşidilirdi. Katerina Petrovna bir il idi ki, zəifləmişdi. Ucadan danışa bilmirdi.

Manyuşka handan-hana razılaşırdı.

— Aparıb köhnə şey alnan yerə verəcəyəm, — deyirdi, şəyləri yığışdırıb gedirdi.

Sısqı, kürən Tixon kişi də hərdən bu evə baş çəkirdi. Tixon yanğın sarayında gözətçilik eləyirdi. Qoca rəssamın Peterburqdan necə gəlməyi, burada özünə ev tikib, bağ-bağça düzəltməyi Tixonun yadından çıxmamışdı.

Onda Tixon uşaq idi, o vaxt kəndə gəlmış qoca rəssama olan böyük hörmətini bu adam indiyəcən qoruyub saxlaya bilmüşdi. Divardakı şəkillərə baxanda o hər dəfə dərindən ah çəkirdi:

— Qiyamətdir! — deyirdi, — gözəl çekilib!

Tixonun Katerina Petrovnaya yüzü gəldi. Çox vaxt boşuna çalışıb-çabalasa da, hər halda onun təserrüfat işlərinə böyük köməyi dəyirdi. Bağdakı qurumuş ağacları kəsib doğrayırdı, onları səliqə ilə yarış odun tədarükü eləyirdi. Hər dəfə bu evdən çıxanda Tixon qapıda ayaq saxlayırdı:

— Nastyadan kağız yoxdur ki, Katerina Petrovna?

Balaca, ariq, beli bükülmüş qarı cavab vermirdi. O, divanda əyləşib, dizinin üstüne qoyduğu sarı redikülün içindəki kağızları qurdalayırdı. Cavab gözləye-gözləye Tixon uzun müddət burnunu çəkir, ayağının birini götürüb o birini qoyurdu. Nəhayət:

— Mən getdim, — deyirdi, — Katerina Petrovna. — Və cavab almamış çıxıb gedirdi.

— Get Tişa, — deyə Katerina Petrovna piçıldayırdı. — Allah köməyin olsun!

Tixon ehmalca qapını örtüb yoluna düzəlirdi. Bu vaxt Katerina Petrovna için-için ağlayırdı. Bayırda, çılın-çılpaq budaqlar arasında külək viyildayırdı, o son yarpaqları tökür, stolun üstündəki neft çirağını titrədirdi. Bu evdə yeganə canlı şey də sanki, elə o çiraq idi, — bu zəif işq da olmasaydı, Katerina Petrovna səhəri aça bilməzdi.

Gecə uzun, yuxu yox. İndi səhərlər də bir-birindən gec açılır. Sanki səhər də bu evə gec gelir, pəncəronin toz basmış şüşələrindən həvəssiz-həvəssiz içəri girirdi. Orada iki çörçivənin arasında pambığın üstündə keçən ildən yarpaqlar qalmışdı. Bir vaxt onlar sapsarı payız yarpaqları idi, indi çürümüşdü, qaralmışdı.

Katerina Petrovnanın qızı, bu evin yeganə doğma uşağı Nastya uzaqda, Leninqradda yaşayırırdı. O, üç il bundan qabaq son dəfə burada olmuşdu.

Katerina Petrovna bilirdi ki, Nastyanın başı qarışib, qarı yadına düşmür. Cavanların öz dərdi-səri, öz işləri, öz qəribə maraqları, öz səadətləri var. Ona mane olmaq lazıim deyildi. Buna görə də, Katerina Petrovna Nastyaya çox nadir hallarda kağız yazırırdı. Ancaq o, batıq divanın bir küncündə oturub, hər gün öz qızını düşünürdü. Katerina Petrovna elə sakit otururdu ki, onun varlığını sıçanlar da hiss etmirdi. Sıçanlar sobanın dalından çıxıb dal ayaqlarının üstündə mil dururdular, burunlarını sağa-sola tutur, otağın boğuq havasını iyələyirdilər.

Nastya evə məktub yazmırırdı. Ancaq iki-üç aydan bir cavan, məzəkeş poçtalyon Vasili Katerina Petrovnaya iki yüz manatlıq pul kağızı gətirirdi. Kağıza qol çəkdirəndə Vasili ehmalca Katerina Petrovnanın əlindən yapışırırdı. Yapışırı ki, qarı lazıim olmayan yerdən qol çəkməsin.

Vasili gedəndən sonra Katerina Petrovna xeyli vaxt fikirli-fikirli otururdu: əlində pul, qəlbində təlaş. Sonra o, eynəyini taxıb pul kağızının dalında yazılın bir neçə sözü döñə-döñə oxuyurdu. Sözlər eyni sözlər idi. O sözləri Nastya həmişə yazırırdı: iş çoxdur, həddindən çoxdur, o qədər iş var ki, nəinki kəndə gəlməyə, heç əməlli-başlı məktub yazmağa da vaxt tapılmır.

Əprimiş kağız pulları Katerina Petrovna ehtiyatla dəstekləyirdi, sevə-sevə əlində saxlayırdı. Üzü qara olsun qocalığın. Qarı bilmirdi

ki, bu pullara Nastyanın əli dəyməyib. Ona clə gəlirdi ki, pullarda qızının ətri var, nəfəsi var.

Oktyabr ayının axırlarında, necə oldusa bir gecə Katerina Petrovna bağın lap o başında taqqılıt eşitdi. Neçə illərdən bəri mix-lanmış bağ qapısını kimsə ara vermədən döyürdü.

Katerina Petrovna təşvişə düşdü, yun çarğatını bərk-bərk başına dolayıb, köhnə paltosunu əyninə geydi, bu il birinci dəfə evdən bayıra çıxdı. O, ehtiyatla yeriyirdi, yaddasına arxalanıb gedirdi. Soyuq hava onun başını ağrıldı. Çoxdan görmədiyi ulduzlar ona baxırdı, yerə baxırdı. Yer xəzəllə dolu idi. Xəzəllər yeriməyə mane olurdu.

O, özünü zorla doqqaza çatdırdı:

– Kimdir? – dedi. Astadan dedi.

Ancaq çəperin dalından səs gəlmədi. Onun ürəyi sıxıldı.

– Yeqin məni qara basır. – Kor-peşman geri qayıtdı.

Katerina Petrovnanın nəfəsi qaralırdı, bir qoca ağacın yanında ayaq saxladı, soyuq, nəm budaqdan yapışdı, əlini budağa sürtdü. Tapdı. Ağcaqayım idi. Bu ağacı o özü əkmışdı, hələ qızlığında əkmışdı. Katerina Petrovnanın əkdiyi ağac indi yarpağını töküb üzüyə-üzüyə qalmışdı. Bir yandan soyuq, bir yandan külək, hara getsin ağaçqayın, necə getsin?

Katerina Petrovnanın ağaca yazığı gəldi, budağı oxşadı, sığalladı və özünü evə yetirib, elə həmin gecə Nastyaya məktub yazdı:

“Qızım, qəşəng qızım. Mən bu qışdan sağ çıxa bilməyəcəyəm. Barı bircə günlüyə gəl yanımı. Gəl doyunca boyuna baxım, üzündən öpüm. Lap qocalmışam, qızım. O qədər zəifləmişəm ki, gəzmək nədir, heç otura da bilmirəm, uzana da bilmirəm. Allahdan bircə ölüm istəyirəm, o da məndən uzaq düşüb. Bağ quruyur. Sən görən bağ qalmayıb. Bir də, məndə göz hanı ki, bağ görsün, ağac görsün. Bu il payız da pis gəlib. adamın bağlı çatlayır; bütün ömrüm, elə bili-rəm, bu payızın ömrü qədər olmayıb”.

Manyuška burnunu çəkə-çəkə məktubu poçta apardı, qutuya saldı, üstəlik qutunun dibinə də baxdı ki, görsün orada nə var. Lakin qutuda heç nə yox idi – bircə boşluq görünürdü, dəmir boşluğu.

Rastyə rəssamlar ittifaqında katib işləyirdi. Burada iş çox idi. Sərgilər düzəltmək, konkurslar təşkil etmək – bu işlərin hamısı Nastyanın əlindən keçirdi.

Katerina Petrovnanın məktubunu Nastya işdə aldı. Ancaq oxumadı – sumkasına qoyub saxladı ki, işdən sonra oxusun. Anasından məktub alanda Nastyanın ürəyi sakitləşirdi. Yazırsa, deməli, sağ-salamatdır. Həm də məktublar Nastyani əndişəyə salırdı. Narahat eləyirdi, elə bil bu məktubların hər biri tənə idи, mözəmmət idi.

İşdən sonra Nastya gənc heykəltəraş Timofeyevin emalatxanasına getməli, vəziyyətini yoxlayıb, bu barədə ittifaq rəhbərliyinə məlumat verməli idi. Timofeyev emalatxanasının soyuqluğundan şikayət edirdi, bir də guya onu ümumiyyətlə, gözümçixdiya salmış-dilar, imkan vermirdilər ki, qabağa qəsinti.

Şəhərin meydançalarından birində Nastya xirdaca aynasını çıxardı, pudralanıb gülümsündü, – bu saat onun özündən xoşu golirdi. Nastyanın sarışın saçları və iri soyuq gözleri vardı; elə buna görə də rossamlar onun adını Solveyq qoymuşdular.

Qapını Timofeyevin özü açdı, – o, balacaboy, qətiyyətli və acıqlı bir adam idi. Əynində palto vardı. Boynuna yekə, qalın şərf bağlamışdı. Ayağına keçə qadın çəkməsi geymişdi.

Timofeyev:

– Paltonuzu çıxarmayın – dedi. – Donarsız. Buyurun, keçin!

O, qaranlıq dəhliz boyunca Nastyanı dalınca apardı, bir-iki pil-lekən yuxarı qalxıb, emalatxananın qapısını açdı.

İçəridən dəm iyi gəlirdi. Döşəmədə içi yaş gillə dolu çəlleyin böyründə neft pilətəsi yanındı. Dəzgahların üstündəki heykəllər yaş əsgisi ilə örtülmüşdü. Böyük pəncərənin dalında çəpinə qar yağırdı. Qar Nevanın dumanına qarışındı, onun tutqun suyunda əriyirdi. Küleklər pəncərəni cingildədir, döşəməyə tökülmüş köhnə qəzelərləri xışıldadırdı.

– Bah, bah, nə yaman soyuqdur! – deyə Nastya yan-yörəsinə baxıb, ucadan dilləndi. Ona elə gəlirdi ki, Timofeyevin ağ mərmərdən yonub səliqəsiz halda divarlardan asıldığı naxışlar buranı daha da soyuqlaşdırır.

Timofeyev gilə bulanmış kreslonu Nastyanın altına çəkib:

– Baxın, həzz alın! Cox təəccüblüdür ki, mən bu ayı mağarasında indiyəcən sağ qalmışam. Ancaq Perşinin emalatxanasında kalori-ferlər axşamacan od püskürür.

Nastya ehtiyatla soruşdu:

– Siz Perşini sevmirsiniz?

— Xeyr! — deyə Timofeyev hirsli-hirsli cavab verdi. — Bambılının biridir. Perşin sənətkar deyil, peşəkardır. Onun fiquraları insan fiquruna oxşamır. Çəkdiyi adamların ciyinləri ciyin deyil, adice palto asqısıdır. Perşinin kolxozçu qadınınına qadın demək olmaz. — O, adice daşdır və öz önlüyünün ətəyini qaldırıb. Fəhləsi də həmçinin, hissi yox, duyğusu yox — neandertal dövrünün adamına oxşayır. Perşinin əli sənətkar əli deyil, kürəkdir. Ancaq bicdir, mənim əzizim, çox bicdir. Biclikdə heç kardinal da ona çatmaz!

Nastya:

— Sizin Qoqolunuza baxmaq olarmı? — dedi. O, söhbəti dəyişmək istədi.

Heykəltəraş qaşqabaqlı dedi:

— Keçin, baxın! Ora. Bax o künce!

O, bir fiqurun üstündən yaşı əsgini götürdü, onu dörd bir tərəfdən diqqətlə yoxladı, neft pilətəsinin yanında çömbəlib oturdu və əllərini isidə-isidə dedi:

— Bu da Nikolay Vasilyeviç. Buyurub baxa bilərsiniz!

Nastya diksində. Daşdan yonulmuş Qoqol sanki onu təpədən dirnağacan tanıydırdı. Bu, beli əyilmiş, qartal burunlu adam Nastaya necə də istehza ilə baxırdı! Hətta Nastya Qoqolun gicgahındakı nazik damarın necə vurduğunu da gördürüd.

Qoqolun biçaq kimi ürəyə sancılan baxışları sanki deyirdi: "Hələ məktub çantandalıdır? Onu sən hələ açmamışan? Ay sənə nə deyim"...

Timofeyev:

— Hə, necadır? — dedi. — Necə kişidir?

— Gözəldir! — deyə Nastya zorla cavab verdi. — Əsl sənət əsəridir!

Timofeyev güldü:

— Gözəldir, sənət əsəridir. — Hamı belə deyir. Perşin də, Matyaşda, müxtəlif komitələrdə oturanlar da. Amma nə faydası? Burada belə deyirlər, ancaq o yerdə ki, mənim bir heykəltəraş kimi taleyim həll olunur, orda həmin bu Perşinin bircə dəfə mızıldayıb, sırlı-sırlı başını bulamağı kifayətdir. Bununla məsələ qurtarır!.. — Timofeyev ayaqlarını yerə döyə-döyə gəzişməyə başladı: — Axşamacan yaş gilin içində eşələn, qollarını yel tutsun, gecə yatmağa qoymasın! Üç il dalbadal Qoqolun barəsində hər kəlməni tap oxu. Adamin yuxusuna da donuz girir!

O, stolun üstündən bir qalaq kitab götürüb, havada silkolədi, sonra yenə stolun üstünə tulladı. Stolun üstündən gips tozu qalxdı.

— Bütün bu kitablar Qoqola aiddir! — dedi və birdən-birə sakitləşib əlavə elədi: — Sizə nə oldu? Deyəssən, mən sizi qorxutdum. Bağışlayın əzizim. Ancaq, vicdan haqqı, əməlli-başlı savaşmaq istəyirəm.

Nastya:

— Nə deyirəm, bir yerdə savaşarıq, — deyib, ayağa qalxdı. Timofeyev onun əlini bərk-bərk sıxdı. Nastya nəyin bahasına olur-olsun, bu istedadlı adama kömək etməyi qəti qərara alıb bayırı çıxdı.

Nastya bir də rəssamlar ittifaqına qayıdıb sədrin yanına girdi, onunla xeyli söhbət elədi, qızışdı, əsəbileşdi, sübut etməyə çalışdı ki, elə bu saat Timofeyevin əsərlerinin sərgisini düzəltmək lazımdır. Sədr karandaşını oynatdı, xeyli vaxt düşünüb-daşınandan sonra, nəhayət, razılıq verdi.

Nastya özünü Moykadakı tavanında qızılı yapma naxışlar olan qədim otağına qayıtdı və yalnız burada Katerina Petrovnanın məktubunu açıb oxudu.

“Bu saat mən hara gedə bilərəm?!?” — deyə o, öz-özüne fikirləşdi.

— “İş işə qarışır. Başımı qasımağa vaxt tapmiram!

Basırıq vaqonlar, o qatardan düşüb bu qatara minmək, sinq-salxaq arabalar, qurumuş bağ, anasının göz yaşları, heç bir əyləncəsilfilə olmayan darixdirci kənd mühiti — bütün bunları gözünün qabağına getirib Nastya məktubu stolun siyirməsinə atdı.

İki həftə o, Timofeyevin sərgisini düzəltməklə məşğul oldu.

Həmin vaxt ərzində Nastya bu ipə-sapa yatmayan qəribə heykəltəraşla bir neçə dəfə küsüb-barışdı. Elə bil Timofeyev öz əsərlərini sərgiyə göndərmirdi, ölümə göndərirdi. Sanki Nastya onun sərgisini düzəltmirdi, öz sərgisini düzəldirdi.

Heykəltəraş ağzını xeyirə açmaq istəmirdi:

— Bundan heç nə çıxmayacaq, — deyirdi, — mənim əzizim. Boş yerə vaxtimi itirirəm.

Əvvəlcə bu sözər Nastyanı hırslaşdırırdı, dəhşətə gətirirdi. Sonra o, hiss elədi ki, bütün bu naz-qəmzə, heykəltəraşın küsdürülmüş, təhqir edilmiş mənliyindən irəli gelir, əslində isə o, öz sərgisinin açılmasından çox razıdır.

Sərgini axşam vaxtı açıdlar. Timofeyev yenə də özündən çıxmışdı. Deyirdi ki, heykələ elektrik işığında baxmazlar.

— Bu işıq heykəlin canını alır, — deyirdi. — Hər şeyi məhv eləyir. Bundansa neft çırığı min pay yaxşıdır.

Nastya əsəbiləşdi:

- Siz lap qəribe adamsınız, – dedi. – Bos nə cür işiq isteyirsiniz?
- Şam lazımdır! Şam! – deyə Timofeyev yanıqlı-yanıqlı qışqırdı.
- Qoqol hara, elektrik işığı hara! Gülməli işdir!

Sərginin açılışına heykəltərəşər, rəssamlar gəlmüşdi. Əgər naşı bir adam onların söhbətinə qulaq assayıdı, burada Timofeyevin işlərinə necə qiymət verildiyini, çox güman ki, başa düşməzdi. Ancaq Timofeyev bilirdi ki, sərgi pis çıxmayıb. Hər şeydən coşub-daşan ağsaçlı bir rəssam yaxınlaşmış Nastyanın əlini sıxdı.

– Toşəkkür eləyirəm, – dedi. – Eşitdiyimə görə, Timofeyevi işiq üzünə siz çıxarmışız. Çox gözəl iş görmüşüz. Yoxsa, bilirsizmi, bizi də çoxları boğazını yırtıb rəssamlara diqqətdən, qayğıdan, həssaslıqdan danışırlar, ancaq işə gələndə dönüb tamam başqa adam olurlar. Sizə bir də təşəkkür edirəm!

Sonra müzakirə başlandı. Danışdlar, təriflədilər – odlu-alovlu çıxışlar elədilər və bütün bu danışqlarda insanlara və indiyəcən nahaq yere unudulmuş bu gənc heykəltərəşa qayğı barədə qoca rəssamın dediyi sözlər təkrar olundu.

Həmişəki kimi qaşqabaqlı Timofeyev gözünü parketə zilləyib oturmuşdu. Buna baxmayaraq, o, hərdən bir altdan-altdan çıxış elə-yənlərə baxırdı, fikirləşirdi ki, görəsən, bu sözlərə inanmaq olar, ya hələ tezdir?!

Rəssamlar ittifaqının kuryeri Daşa sərgi salonunun qapısında göründü. Heç bir işi qəmbərqulusuz görə bilməsə də, Daşa xeyir-xah, təmizürokli qız idi. O, Nastyani işaret ilə çağırıldı. nastya ona yaxınlaşdı və qız irişə-irişə əlindəki teleqramı Nastyaya verdi.

Nastya əvvəlki yerinə qayıdır, teleqramı açdı, oxudu, ancaq heç nə başa düşmədi:

“Katya can üstündədir, Tixon”.

“Katya kimdir, Tixon kimdir, – deyə Nastya çəşqin halda fikir-leşdi. – Yəqin ki, mənə gəlməyib, özgəninkidir”.

Nastya diqqətlə ünvana baxdı: yox, teleqram ona idi. Kağız lətinin üzündəki xırda çap hərfərini də Nastya ancaq bu vaxt görə bildi: “Zaborye”.

Nastyanın sıfəti tutuldu. O, teleqramı əlində bürmələdi. İndi Perşin danışındı. O, eynəyində bərk-bərk yapışdır, yırğalana-yırğana deyirdi:

– İnsanlara qayğı göstərmək hal-hazırda elə gözəl bir həqiqətə çevrilmişdir ki, onun sayəsində biz işləyir və inkişaf edirik. Bizim aramızda – rəssamların və heykəltərəşərlərin arasında da belə bir qayğılılığın göz qabağında olduğunu mən böyük sevinclə qeyd etmək istəyirəm. Mən yoldaş Timofeyevin sərgisini deyirəm. Bu sərginin təşkil olunmasında – qayğılış müdürüyyətimizin rolunu heç də alçaltmadan deyə bilərem ki, biz rəssamlar ittifaqının sıraşi işçisi, hamımızın sevimliyi Anastasiya Semyonovnaya minnətdarıq:

Perşin Nastyaya hörmətlə baş əydi. Əl çaldılar. Uzun müddət əl çaldılar; utandığından Nastyanın gözləri yaşardı.

Sonra kimse arxadan Nastyanı dümsüklədi. O, həmin ağsaçlı rəssam idi. Qoca rəssam Nastyanın əlində bürmələdiyi teleqrama işaret eləyib, piçilti ilə soruşdu:

– Kimdəndir? Elə bir şey yoxdur ki?

Nastya:

– Yox, – dedi, – elə belə... Bir tanışmdan gəlib.

Qoca rəssam:

– Hə-ə! – eləyib, yenə Perşinə qulaq asmağa başladı.

Bütün gözlər Perşinə zillənmişdi, lakin Nastya kiminsə ağır və iti nəzərlərini daim öz üzərində hiss eləyir, başını qaldırmağa qorxurdu. Görəsən, o baxan kim idi? Doğrudanmı kimse məselənin nə yerdə olduğunu bilməmişdi? Yox, yox, belə şey ola bilməz! Ah, əsərlər, əsəblər!“.

O, başını zorla yuxarı qaldırıb, həmin anda da aşağı dikdi: Qoqol rişxənd ilə onun üzünə baxırdı. Qoqolun gicgahındaki nazik xəstə damar sanki yenə vurmaqdır idi, ağır-ağır vurmaqdır idi. Hətta Nastyaya elə gəldi ki, dişlərini qıçamış qoca Qoqol “Eh, Nastya, Nastya!” – dedi.

Nastya cəld ayağa qalxdı, sərgi salonundan çıxb, aşağıda tez paltosunu geyindi, özünü küçəyə saldı.

Sulu qar yağırdı. İsaaki kilsəsinin üstündə bomboz qirov vardi. Tutqun səma get-gedə daha da aşağı çökəmkədə idi. O, şəhərin üstünə enirdi, Nastyanın üstünə, Nevanın üstünə...

“Qızım, qəşəng qızım!” Nastya bu yaxınlarda aldığı məktubu xatırladı.

Nastya Admirallığın qabağında balaca bağda, skamyaya üstündə öyləşib acı-acı ağladı. Onun üzünə qonan qar dənələri əriyib gözlerinin yaşına qarışdı.

Hava soyuq idi. Birdən onun canına üşütmə düşdü və Nastya titrəyə-titrəyə hiss elədi ki, heç kəs bu yer üzündə onu, orada o cansızıcı Zaboryedə yaşayan unudulmuş, əldən düşmüş qarşı qədər sevmeyib və sevməyəcək.

“Ana! – dedi. – Gecdir, daha mən səni görə bilməyəcəyəm”, ana!”. Nastya hiss elədi ki, bu əziz uşaqlıq sözünü son ildə ilk dəfədir ki, dilinə gətirir.

O, yerindən sıçrayıb, qaça-qaça yola çıxdı. Soyuq külək qarşı tərəfdən əsirdi və qarşı Nastyanın üzünə çırıldı.

“Bu nə olan işdir, ay ana? Heç belə şey olarmı? – Nastya heç nə görmədən gedir və düşünürdü. – Yox, yox, gərək belə olmayıyadı, ay ana! Axı, mənim səndən savayı bir kəsim yoxdur. Yoxdur, səndən əziz heç kimim də olmayacaq. Bircə ora vaxtında çata biləydim; sən görəydin məni, bağışlayaydın”.

Nastya Neva prospektino çıxbı dəmiryol vağzalına sarı getdi.

O yubanmışdı. Bilet yox idi.

Nastya kassanın qabağında dayandı, dodaqları titrəyirdi, danışa bilmirdi; hiss eləyirdi ki, ağızını açıb bircə kəlmə söz deyən kimi hönkürəcəkdir..

Qoca, eynəkli kassir qadın pəncərədən başını çıxartdı, narazı-narazı soruşdu:

– Sizə nə olub, vətəndaş?

– Heç nə, – deyə Nastya astadan dilləndi. – Anam.

O, sözünün dalını deməmiş cəld çevrilib qapıya sarı üz qoydu. Kassir qadın Nastyanın dalınca qışqırıldı:

– Hara gedirsiniz? – dedi. Bunu əvvəlcədən deyə bilməzdiniz? Bir dəqiqli gözlöyin.

Elə o axşam Nastya yola düşdü. Gecənin qaranlığına bürünmüş qalın meşələrə topa-topa buxar səpələyib, fasılısız fit səsləri ilə zülməti dilə getirən “Sürət qatarı” nə qədər sürətlə getsə də, bütün yol boyu Nastyyaya elə gəlirdi ki, qatar relslərin üstündə zorla sürünür...

...Poçta gedib poçtalyon Vasilinin qulağına nəsə piçıldayandan sonra Tixon ondan bir telegram blankı aldı, blankı əlində oynadıb-oynadıb, nəhayət, kürkünün qolu ilə biglərini sile-sile o, əyri-üyru hərfərlə yazmağa başladı. Sonra Tixon blankı səliqə ilə qatladi, şapkasının içində qoyub, Katerina Petrovnanın evinə cumdu.

Düz on gün idi ki, Katerina Petrovna yorğan-döşəkdən qalxmırdı. Onun heç bir yeri ağrımırdı, ancaq zəiflik bütün bədənini haldan-halətdən salmışdı; qarşı çox çətinliklə nəfəs alırdı.

Altı gün idi ki, Manyuška Katerina Petrovnanın yanından tərpənmirdi. O, gecələri çökək divanın üstündə paltarlı uzanıb yatırdı. Hərdən Manyuškaya elə gəlirdi ki, Katerina Petrovnanın nəfəsi kəsilib. Manyuška qorxusundan sizildiyirdi, xəstəni səsleyirdi:

– Nənə? Ay nənə! Sağmisan?

Katerina Petrovna yorğanın altında əlini tərpədir və qız sakitləşirdi.

Cansızıcı noyabr qaranlığı bu gün səhərdən bəri otağın künc-bucağından çəkilmirdi. Lakin otaq isti idi. Manyuška sobanı yandırmışdı. Çırt-çırt yanın odunların gur işığını otağın taxta divarlarında gördükcə Katerina Petrovna gizlincə ah çəkirdi, çünki bu işqda otaq şən olurdu, qəşəng olurdu; işq ötən uzaq günləri yada salırdı

– Nastya burada olduğu vaxtları Katerina Petrovna gözlərini yumdu. Qarının kirpikləri arasından çıxan bir damcı göz yaşı onun saralmış gicgahına süzüldü və zərif ağ saçlarının arasında yoxa çıxdı.

Bir azdan Tixon qayıdır gəldi. Gah öskürdü, gah burnunu çekdi. Tixon narahat idi.

Katerina Petrovna zəif-zəif soruşdu:

– Nə var, Tişa?

– Yaman soyuqdur, Katerina Petrovna, – deyə Tixon şəst ilə cavab verdi, səksəkə ilə papağına nəzər saldı. – İndicə qar yağacaq, yağsa yaxşıdır, yolları dondurub bərkidər – uşaq rahat gelib çıxar.

– Kim? – Katerina Petrovna gözlərini açdı və qurumuş cansız əlini əsəbi-əsəbi yorğana sürtdü.

Tixon:

– Kim olacaq, – dedi, – əlbəttə, Nastya Semyonovna! Sonra o, zorla gülümşəyərək, papağının içində telegramı çıxarıb əlavə elədi. – O da gəlməsin, bəs kim gəlsin?!

Katerina Petrovna qalxmaq istədi. Qalxa bilmədi. Balıncın üstünə yixildi.

Tixon:

– Görürsünüz mü, Nastyadan gəlib! – dedi və ehmalca telegramı açıb, Katerina Petrovnaya uzatdı.

Katerina Petrovna telegramı almadı, ancaq məzлum-məzлum Tixonun üzünə baxdı.

Bu vaxt Manyuşka xırıltılı səslə söhbətə qarışdı:

– Oxu! – dedi. – Qoy qulaq assın. Özünün gözü almır.

Tixon qorxa-qorxa yan-yörəsinə baxıb, köynəyinin yaxasını düzəldti, əlini seyrək sarı saçlarına çəkdi və batıq səslə, ürəksiz-ürəksiz oxudu: “Gəlirəm, yolumu gözləyin. Sizi canından artıq sevən qızınız Nastya”.

– Nahaq zəhmət çəkmisən, Tişa! – deyə Katerina Petrovna asta, həlim səslə dilləndi. – Allah sənin köməyin olsun! Xoş sözünə görə sağ ol!

Katerina Petrovna çox çətinliklə üzünü divara çevirdi, sonra, elə bil, yuxuya getdi.

Tixon soyuq dehlizdə, skamyanın üstündə başını aşağı salıb oturmuşdu. O, papiros çəkir, öskürür, tüpürür, ah-uf eləyirdi. Bu vaxt Manyuşka dehlizə çıxıb, işarə ilə onu xəstənin yanına çağırıdı.

Tixon barmaqlarının üstündə otağa girib əlini sıfətinə çəkdi. Ağappaq, balaca Katerina Petrovna sanki rahat yuxuya getmişdi.

– Eh, dünya! Eh, fani dünya! – deyə Tixon dərdli-dərdli yırgalandı. – Arzusu ürəyində getdi. Belə müsibət heç yerde yazılmayıb.

– Sonra Tixon hırslı-hırslı Manyuşkanın üzünü baxıb: – Bilməzsən, burdan tərpənərsən, – dedi, – axmağın biri axmaq! Yaxşılığa yaxşılıq eləyərlər. Otur gözlə, mən bu saat kənd Sovetinə xəbər verib gəlirəm.

Tixon getdi. Ayaqlarını altına yiğib titrəyə-titrəyə kətilin üstündə oturmuş Manyuşka bir an belə gözünü çəkmədən Katerina Petrovnanın üzünü baxırdı.

Ertəsi gün Katerina Petrovnarı dəfn elədilər. Hava soyuq idi. Müxtəsər, qar yağmışdı, yer-yurd ağarmışdı. Göyün üzü açıq idi, bulud gözə dəymirdi, lakin səma boz idi, sanki kəndin üstüne yulmuş, donmuş qalın kətan çəkmişdilər. Çaydan o yanda üfüqlər gömgöy göyərirdi. Üfüqə baxdıqca adam təmiz qarın soyuq nəfəsini ürəyində duyur, burnunda təzə donmuş söyüd qabığının saf qoxusunu hiss eləyirdi.

Katerina Petrovnarı son mənzilə uşaqlar və ağbirçək qarilar yola salırdı. Tabutu Tixon, Vasili, bir də Malyavin familiyalı iki qoca aparırdı – qocalar qardaş idilər və saqqalda, tüklülükdə biri o birindən geri qalmazdı. Manyuşka ilə qardaşı Volodya tabutun qapağını götürmüdü, onlar gözlərini qırpmadan düz irəli baxırdılar.

Qəbiristanlıq kəndin ucqarında, çayın üstündə idi. Orada sarı gövdəli, uca bədmüş ağacları vardı.

Yolda cavan bir qız göründü. O, müəllim idi, vilayət mərkəzindən təzəcə gəlmişdi və kənddə həlo heç kəsi tanımırdı.

Uşaqlar səs-səsə verib piçıldıqları:

– Müəllim gelir! Müəllim gelir!

Müəllimin iri ala gözləri və utancaq sıfəti vardı, özü də lap uşaq idi. O, camaatı görüb yolun qırğında dayandı, qorxa-qorxa tabutdakı balaca qariya baxdı. Qarının üzünə kövrək qar dənələri düşürdü, düşdүү yerdəcə də qalırdı, ərimirdi. Orada – vilayət mərkəzində müəllimənin də bax, bu cür bapbalaca anası vardı. O, həmişə qızını düşünürdü, qızının dərdini çəkirdi. Onun da beləcə ağappaq saçları vardı.

Bir az dayanandan sonra müəllimə yavaş-yavaş tabutun dalınca getdi. Çevrilib ona baxa-baxa qarilar öz aralarında piçıldıqları ki, bu qız çox sakit qızdır, uşaqlarla dil tapmaq ilk vaxtlar onun üçün çətin olacaq, çünkü yaman özbaşına olmuşdular bu Zaborye uşaqları, yaman dəcəl idilər.

tabutun dalınca xeyli vaxt səssiz-səmirsiz yeriyəndən sonra, nəhayət müəllimə soruşdu:

– Tək imiş, deyəsən, eləmi? Görünür, heç kəsi yox imiş?

– E-eh, ay bala, – deyə Matryona qarı o saat yanıqlı-yanıqlı dilləndi, – tək də var, tək də. Tamam tek idi. Özü də elə insan adam idi ki! Axşamacan köhnə divanın üstündə oturub qalırdı, bir adam tapmırkı ki, kəlmə kəssin, dördəni desin, üzünə baxmaq olmurdu – adamın ürəyinin qabığı soyulurdu! Qızı var, Leninqradda, ancaq yekə yerə çıxıb, deyəsən, ana yadına düşmür. Yaziq arvad kimsəsiz öldü, doğma uşağının da üzünü görmədi.

Qəbiristanlıqda, təzə qazılmış qəbrin yanında tabutu yerə qoydular. Qarilar tabuta baş əydilər, əllərini torpağa vurdular. Cavan müəllimə tabuta yaxınlaşdı və onun qarşısında baş əyib, Katerina Petrovnanın qurumuş, saralmış əlindən öpdü. Sonra müəllimə qaçıb kərpicdən hörülülmüş ucuq hasarın yanında dayandı.

Hasarın o tərəfində, yumşaq qarın altında, doğma torpaq səssiz-səmirsiz yatırdı – qəmli, sevimli torpaq!

Müəllim ucuq hasarın yanında durub, xeyli vaxt kəndə baxdı, arxa tərəfində qocaların söhbətinə, tabutun üstünə tökülen torpağın

tappiltisına, uzaqda, həyətlərdə banlaşan – xoş hava, yüngülçə şaxta, sakitlik olacağını xəbər verən xoruzların səsinə qulaq asdı.

Nastya kəndə anası dəfn olunandan iki gün sonra gəlib çıxdı. O qəbiristanlıqda təzə qəbri görə bildi – qəbrin torpağı donmuşdu, kəsək bağlamışdı; Katerina Petrovnanın otağı soyuq idi, qaranlıq idı – buranı ele bil həyat çoxdan tərk eləmişdi. Bu otaqda Nastya bütün gecəni ağladı: dan sökülnəcən, səhər açılacaq.

O, Zaboryedən xəlvətcə çıxıb getdi – istəmirdi ki, onu görən ol-sun, bir söz soruşar olsun. Nastyaya elə gəlirdi ki, Katerina Petrovnadan başqa heç kəs bu bağışlanmaz günahı, bu ağır əzab yükünü onun ciyindən götürə bilməz.

1946

DAŞQIN

Tengin piyada alayının poruçiki Lermontov Qafqaza, Qroznı qalasına sürgünə gedirdi.

Bu bahar nədənsə həmişəki rus baharlarına oxşamırıldı. Ağaclar gec yarpaqlamışdı, kol-kos basmış qəza bağlarında meşə gilası gec çiçəkləmişdi. Çaylar da gec tərpənmişdi, indi sakitləşib məcralarına çəkile bilmirdilər.

Daşqınlar Lermontovu ləngidirdi. Bəzən bərə gözləyir, bəzən də, bərə saz olmayanda, yaxud külək daşmış çayı ləpələndirəndə, bir-iki günlüyə ucqar şəhərlərin birində gecələyirdi.

Lermontov, suyun qəlbiliyindən, Rusiyada yolların bərbadlığından şikayətlənən yolcuların səhbətlərinə laqeyd-laqeyd qulaq asındı. O, ləngiməsinə sevinirdi. Hara tələsirdi? Başını çəçen gülləsinin qabağına verməyəm?

O, son illər ilk dəfə idi ki, ölüm haqqında fikirləşəndə səksəkə-yə düşürdü. İndi uşaqlıq çağları keçmişdi, o zaman cavan ölmək Lermontova elə gəlirdi ki, gözel şeydir. O, yaşamağı heç vaxt indiki kimi arzulamamışdı.

Tez-tez: “Bəlkə ömrümün hüznlü qürub çağında məhəbbətin son təbəssümü parladi” sözleri yadına düşürdü. Bu sətirlərə görə o,

Puşkinə hədsiz dərəcədə minnetdar idi. Bəlkə o, həyatda hələ sadə və gözəl şeylər görə bildi, ana təskinliyi kimi pak səhbətlər eşitdi. Bu zaman ürəyi açılar və o, nəhayət, insan səadətinin nə cür şey olduğunu görər.

O, bərə sıňq-sıňq olduğuna görə bir şəhərdə ləngiməli oldu, bu şəhər elə balaca idi ki, “Müsəfirler evinin” pəncərəsindən baxanda tarlalar, qurşağa kimi suyun içində olan koğuş-koğuş söyüd ağacları və çayın o tayindakı kənd əl içi kimi çox aydın görünürdü. Yavaş-yavaş təpiyen yamacın döşündəki daxmalar dolaşa sürüsü kimi qaralırdı. Daxmaların üstündən burula-burula təzək tüstüsü qalxırdı.

Uzaqda, duman bürümüş torpağın o başında, dünyannın dərd-sərindən bixəbər çoban neyinin xoş avazı eşidilirdi.

“Görəsən bu əndişələr nə vaxt qurtaracaq?” – deyə Lermontov öz-özündən soruşdu və gülümsündü. O, tozlu mundirini çıxardıb, stulun başına atdı. – “Əndişə! Gecə-gündüz fikir-xəyal! Gelişigözəl sözlər! Ancaq deyəsən, heç başqa ad vermək də mümkün deyil.”

Xidmətçi otağa girdi.

– Burada bir dəstə qumarbaz var, – deyə o, Lermontova xəbər verdi. – Bu otaqlara düşübər. Səsləri kallaşib, özləri də yaman sırtıq adamlarıdır, – Allah göstərməsin! Sizi xəbər alırdılar.

– Yalana bax! Onlar məni nə tanıyırlar?

– Siz tanınmış şəxsiyyətsiniz. Onlarla oynayacaqsınız? Ya yox?

– Əl çək!

– Əgər oynayacaqsınızsa, mundirinizi təmizləyim. Bu abırda stol başında oturmaq eyibdir. Tamam toz-torpaq içindədir!

– Mundırı işin yoxdur! – deyə Lermontov əmr etdi və qətiyyən açıqlanmadan, hətta bir qədər yetik-yetik soruşdu: – Sən mənim sözümə qulaq asacaqsan, ya yox?

– Nəcə istəyirsiz, – deyə xidmətçi ikibaşlı cavab verdi. – Mən sizin nənənizin hüzurunda Yevangeliyaya and içmişəm ki, qulluğunuzda duracağam.

Lermontov sakit-sakit dedi:

– Bilirsən nə var, buradan uzaq ol! Canımı boğazima yiğdin.

Xidmətçi çıxdı. Lermontov köynəyinin yaxasını açdı, ciraltı çarpayının üstünə uzandı, əllərini başının üstündə daraqladı.

“Mehmanxanaya” bitişik taxta evdə, pəncərənin qabağında ariq bir oğlan oturmuşdu, o, neçə saat idi ki, qarmonda eyni havanı təkrar-

təkrar çalırdı, görünür, darixdığından başını tamam itirmişdi: "Ax, əzizim mənim, xanımım – mələyim mənim! Ax, əzizim mənim, xanımım – mələyim mənim!".

Lermontov gözləri dumanlanmış halda divara baxa-baxa ona qulaq asırı. Divarda göy karandaşla bu sözlər yazılmışdı: "Rus dövlətinin torpaqlarını dolaşanların sığınacağı".

Rus dövləti, Rusiya! İllətli doğma diyar!

Səhər küçədə Lermontovun qabağına bir kor soldat çıxdı. O dilənirdi. Soldatı on dörd yaşlarında, üst-başı tamam tökülmüş bir qız əlindən tutub gəzdirirdi. Çirkli, cir-cindirin arasından onun zərif uşaq əndamı görünürdü.

Lermontov qızdan soruşdu:

– Bu soldat sənin nəyindir, ay qız?

– Heç nəyim. Yetiməm. Bunun da, top atılonda alov gözlərini yandırıb.

Soldat səsi xırıldaya-xırıldaya:

– Tarutin ətrafında döyüsdə bu günə düşmüşəm, – dedi. Onun yumulmuş, qızarmış gözlərində milçəklər gəzirdi, ancaq soldat onları qovmurdu.

Qarmon yenə də dizildiyirdi:

"Ax, əzizim, xanımım – mələyim mənim! Ax, əzizim, xanımım – mələyim mənim!".

Lermontov soldata bir onşahılıq verdi.

Nökör pəncərənin qabağında uzanıb, küçəyə baxırdı. Pəncərə-dən boylanıb məzəmmətlə dedi:

– Onları nahaq qudurursunuz, Mixail Yuryeviç.

– Səsini kəs, vallah, səni Tarxaniya qaytararam!

Bəli, Rusiya... Moskvada, Poqodinin evindəki ziyafətdə Lermontov Qoqolu ilk dəfə görmüşdü. Qonaqlar bağda əyləşmişdilər. Həmin gün xalq gezintisi vardi. Kərpic hasarın dalından, bulvardan tərli çit iyi gəlirdi. Toz qürub şəfəqində zər kimi parıldayaraq, ağaclarla qonurdu.

Qoqol gözlərini qiyyaraq uzun-uzadı Lermontova, – azacıq təknəli zabitə – baxdı və tənbəl-tənbəl dedi ki, Lermontov yəqin rus xalqına yaxşı bələd deyil, çünkü işi-peşəsi kübar cəmiyyətdə dolaşmaqdır. "Mujiklə qabaq-qabağa kvas için, pəyədə buzovlarının

yanında yatın, o qədər ot çalın ki, beliniz ağrısın, – onda bəlkə, siz, – o da cüzi – xalqın taleyi haqqında mühakimə yürüdə bilesiniz". Lermontov ehtiramla susurdu. Bu, Qoqolun xoşuna gəlmədi.

Qoqolun söhbətləri, onun deyingənliyi Lermontovu təəccüb-ləndirdi. Şəm vaxtı Qoqol uzun müddət çəngəlini havada oynadı, axtarırdı ki, görsün onu hansı duzlu ağ göbələyə batırsın.

Bir şey Lermontova aydın idi: Qoqolun ondan zəhləsi gedirdi. "Əlbəttə, istedadlı gəncdir. Aleksandr Sergeyeviçin ölümünə yazdığı şeir çox əladır. Ancaq azmi adamlar gözəl şeirlər yaza bilir! Yaziçiliq – ibadət eləmək kimi, rahiblik kimi çətin bir işdir. Ancaq bu zabit qətiyyən rahibə oxşamır".

Lermontov Qoqola cavab olaraq fürsət tapıb, "Mtsridən" bir parça oxudu.

– Bir ayrı şey də oxuyun, – deyə Qoqol əmr elədi.

Onda Lermontov Mariya Şerbatovaya yazdığı şeirini oxudu:

Tərk edib Ukraynanın
Çiçəkli dərəsini,
Tutdu kübar həyatın,
Üzüntülü balların
Quru dəbdəbəsini.

Qoqol sıfatını turşudub qulaq asır, çəkməsinin burnu ilə ayağının altındakı qumu eşəleyirdi, Lermontov oxuyub qurtarandan sonra çəşqin-çəşqin dedi:

– Demə siz belə imişsiniz! Gedək!

Onlar qaranlıq xiyabana çəkildilər. Arxalarınca gələn olmadı. qonaqlar eyvanda kreslələrde əylemişdilər. Göyümtül möğmigələr şəmin oduna yanındı. Bulvarda yelləncək yaman bərk cirildayırdı.

Qoqol xiyabanda ayaq saxlayıb təkrar elədi:

Ətirli dodaqları
Sirlə doludur onun.
Sayrısan uluzlarla
Necə ki, dolu olur
Gecəsi Ukraynanın.

O, Lermontovun qolundan tutub piçildədi:

– "Ulduzları sayrısan Ukrayna gecələri...".

– İlahi, gör nə gözəl deyilib! Sizi and verirəm Allaha: cavansınız, özünüzdən müğayat olun.

Qoqol skamyaya çökdü, cibindən dama-dama dəşmalını çıxartdı və üzünü tutdu. Lermontov susurdu. Qoqol yavaşça əlini ona tərəf yellətdi, Lermontov şıqqılıt salmamaq üçün ehtiyatla bağın ortasına tərəf getdi, asanlıqla hasarın üstündən aşdı və öz evinə qayıtdı.

Bayırda, daş döşənmiş küçədə təkər taqqıltısı eşidildi, xamutun aşağısına bağlanmış zinqirov dinqıldayıb susdu. Mehmanxana xidmətçisi çəkmələrini tappıldada-tappıldada piləkənle aşağı yüyürdü, bayaqkı dilənci qız cir səslə oxudu: "Gözəl xanım, ələcsiz korəsgərə kömək edir". Qarmon bir də dillənib susdu. Mehmanxanaya təzə gələn vardi.

Lermontov çarpayıdan qalxıb pəncərənin qabağına gəldi.

Ucabay, zərif saçları mis kimi parıldayan Mariya Şerbatova yol paltarının etəyini yüngülçə yiğisdiraraq, tozlu kolyaskadan düşürdü.

Lermontov səndələyib pəncərədən aralındı. O, bu əldən-ayaqdan uzaq şəhərə hardan gəlib çıxb? Lap bu yaxınlarda onlar Peterburqda görüşüb ayrılmışdır.

Mariya Şerbatova onu sevirdimi? O bunu bilmirdi. Ümumiyyətə, Lermontov bilmirdi ki, həyatda onu ürəkdən sevən bir kəs varmı? Bütün əhd-peymanların hamısı gəlib vəfəsizliyə çıxırı. Natalya İvanova onu bir oğurluğa qurşanmış zabitə dəyişdi, Lopuxinə, varlıya ərə getdi.

Şerbatova bura niyə gəlib? Bu səfər barəsində Peterburqda o, Lermontova bir söz deməmişdi. Sonra onun yadına düşdü ki, bu şəhər Ukraynanın yolunun üstündədir. Bu şəhər nə gözəl imiş! Bu alagöz cavan xanım orada, Zadneprovye çöllərində böyümüşdü.

Bu qadın onu sevirdimi, bunu Lermontov bilmirdi. Ancaq o, əgər elindən gəlsəydi, bütün dünyani Mariya Şerbatovaya bağışlardı. Bu məhəbbətin bütün odu təkcə Lermontovun qəlbini yığılmışdı. O bu məhəbbəti qoruyur, o bu məhəbbətlə tək və bəxtiyar yaşıyırı.

Bunun üçün o, Şerbatovaya minnətdar idi. Qadın bunu bilirdimi, ya bilmirdi, əhəmiyyəti yoxdu. Belə bir qadının olması və təsadüfun onları başqa-başqa həyat yollarında görüşdürüməsi kifayət idi.

Lermontov xidmətçisini çağırıdı və mundırını yaxşı-yaxşı təmizləməyi əmr etdi.

Mariya Şerbatova burada idi! Lermontov turşumuş kələm şorbası iyi gələn dəhlizdə onun səsini eşitmışdı, onun paltarının xışlıtlisini, tanış addım səslərini, qurumuş qapıların taqqıltısını, ləyənə tökülen suyun qəlbəyatan şırlıtlısını eşitmiş, ondan lavanda ətirlərinin iyini almışdı. Nəhayət, o, gözlədiyi sözləri eşitdi:

– Doğrudanmı Mixail Yuryeviç buradadır? Məzəli əhvalatdır! Onda bax, bunu ona ver.

Bu, məktub idi, bir parça kağızda tələsik yazılmış məktub. Onu xidmətçi gətirdi.

Məktubda ikicə kəlmə yazılmışdı:

"Tez gəlin!".

Bu iki kəlmə qədər heç bir söz ona cazibəli və xoş görünməmişdi.

Mariya Şerbatovaya da elə gəldi ki, həyatında ilk dəfə bu cür qəribə və əhəmiyyətli sözlər yazar.

Bu sözlərdə onun məhəbbətinin çırıntıları, gizli kədəri, qəmi vardi.

Mariya uşaqlıq çağlarından gözlənilməz xoşbəxtliyə inanır və onu gözləyirdi, ancaq onun gözlədiyi heç vaxt gəlmədi. Bu intizar kədərdən savayı ona heç nə vermədi. İndi o arzusuna çatmışdı!

Hələ Peterburqda olanda Şerbatova Lermontovun sürgünə gəndərildiyini eşidib, dərhal öz evinə, Ukraynaya qayıtmağı qət elədi. Yox, hələ ürəyi çırpinirdi, o çiçəkli Ukrayna çöllərini süst, qaçaqçılı Peterburqa dəyişməmişdi. Lermontov onu bu babətdən nahaq məzəmmət eləyirdi.

Mariya Şerbatova yola düşməyi qət elədi. Qəlbinin dərinliklərində sezilməyən mürgü kimi bir ümid yaşayırı. Bəlkə o, Lermontovu görə bildi, yolda ona çata bildi. Məgər həyatda azmı təsadüflər olur! Axı belə bir təskinlik verən söz də var: "Ya bəxt!".

Mariya istədiyinə çatmışdı. Lermontov burada idi. İndi qadın ürəyini açmalı, onu nə qədər istədiyini deməli idi. Sonra da kövrəlib ağlayacaqdı, onun heç olmasa bir anlığa xoşbəxt ola bilecəyinə də umidi yox idi.

Mariya Şerbatova çox şeyi aydınlaşdırıa bilmirdi. İndi o çalışırkı, bu kiçik şəhər, sarı tağları çatlamış mehmanxana həyəti, bazar-dakı gøyərçinlər, meyxananın "Çay və qənd" sözləri yazılmış yaşı lövhəsi, ortası dik, daş döşənmiş küçədəki hər bir çöp ömürlük yadında qalsın.

– Mən düşünülməli şey barədə düşünmürem, qətiyyən! – deyə Şerbatova tutqun mehmanxana güzgüsünün qabağında saçlarını tələsik daraya-daraya piçildiyirdi: – Boş-boş şeylər fikirləşirəm, halbuki, belə ürəkaçan gün bir də ələ düşməyəcək. Heç vaxt ələ düşməyəcək! Mən ona nə deyəcəyəm? Harada deyəcəyəm? Yox, bu, otaqlarda mümkün olan iş deyil! Şəhərdən çıxarıq, çayın sahilinə gedərik. Bax, o talaya, gün düşdükə parıldayan əyilmiş xaç görünən yerə, kilsə olan yera gedərik. Ora yəqin qəbiristanlıqdır.

Ancaq görüş həmişə adamın düşündüyü kimi olmur, bu dəfə də belə oldu; onlar heç də Şerbatovanın gözlədiyi təher görüşmədilər.

Lermontovun addım səslərini eşidəndə Şerbatova dehлизə çıxdı, təngnəfəs, yüyüre-yüyüre pilləkənləri endi və darvazanın ağızında dayandı. Onun əlində həsir şlyapa vardı, qadın şlyapanın göy ipək lentinden tutmuşdu.

Onlar darvazanın ağızında görüşdülər. Lermontov onun əlini öpmək üçün əyilən vaxt, qadının ipək lent kimi mavi gözlərində göz yaşı parıldadı və dərhal da qeybə çekildi. Lermontov fürsəti əldən verdi, bu anı görə bilmədi.

Üstəlik də onlar qəbiristanlıq olan talaya yox, qurumuş, dağlımış şəhər bağına getdilər. Orada sərçələr elə bərk cikkildəsdilər ki, Lermontov gülümşünüb dedi:

– Elə bil yüzlərlə tavada Ukrayna piyi ilə qayğanaq bisirirlər.

Şerbatovanın dodağı qaçıdı. O başa düşdü ki, bir dəqiqə əvvəl fikirləşdiyini çox çətin ki, Lermontova deyə bilsin. onlar bayaqqan bəri hər ikisi üçün mühüm olan söhbətin üstündən keçirdilər.

Dağın ətəyində, bulanıq-boz suda buludların kölgələri dolaşırdı. Bu adı bahar günü Şerbatovaya sırlı bir hədiyyə kimi görünürdü. Bu gün yalnız onun idi. Heç kim onun harada olduğunu, indi kimin yanında olduğunu bilmirdi. Ürəyi aşılıb-daşırı. Lermontovun cod mundırının qoluna toxunanda barmaqları titrəyirdi. Kaş onun başını sinəsinə basa biləydi, saçlarını sığallayaydı...

Lakin bu da olmadı. Lermontov başını aşağı əyib, utancaq-utancaq gülümşünərək, Rusiyadan söz saldı, dedi ki, onun bu diyarda xoşuna gələn, sevdiyi şeylər, məhz başqalarının sevmədiyi şeylərdir. Məsələn, hamı daşqından şikayətlənir, amma o, heç olmasa birçə ay bu kiçik şəhərdə məmnuniyyətlə yaşayar, işi-güçü də yalnız daşqın sularına tamaşa eləmək olar. Əgər ürəyimizə ən sadə təəssüratlar da yatsa, onda dünyada hər şey bizə maraqlı görünər.

O, qadınla elə danışındı ki, elə bil bir dostu ilə danışındı, kişi ilə söhbət eləyirdi. Onun yaşarmış qara gözləri parıldayırdı.

O, kor diləncidən, onu gəzdirən qızdan söhbət saldı. Lermontov səhərdən bəri onları yadından çıxarda bilmirdi.

– Mixail Yuryeviç! – Şerbatova barmaqlarını Lermontovun od tutub yanın əlinin üstünü qoydu. – Siz mənim baremdə düşündük-lərinizin hamısını bilirəm. Ancaq mən ələ adam deyiləm. Mən tərəkəmə içinde böyümüşəm. Gicitkanlıqlarda ayaqyalın oynamışam, buzov otarmışam, qaz otarmışam, indi də malorosiya mahnilarını eşidəndə gözlərim yaşarır: “Zakukavala tı siva zozulya ranımrano na zori”. Başa düşürsünüz?

– Başa düşürəm, – deyə Lermontov cavab verdi və ayaqları ilə qumun üstündə dairələr çizmişənən başı dairələr cızmağa başladı.

Şerbatova məyus-məyus dedi:

– Mixail Yuryeviç! Siz yenə dərdlisiniz! Bilmirəm necə edim ki, sizin ürəyiniz açılsın.

– Hamısı düzələr, – deyə Lermontov arxayın-arxayın cavab verdi. – Biz bu sarsaq dünyadan bir gün oğurladıq. Ancaq fərqi yoxdur, sizin mənə heç bir köməyiniz dəyə bilməz. Sadəcə siz buna ürək eləməzsınız.

– Bəli, düz deyirsiniz, – deyə Şerbatova etiraf elədi və başını aşağı saldı.

Lermontov ona təskinlik verdi.

– Sizdə təqsir yoxdur. Mən ona görə kədərliyəm ki, sizi sevirəm, üstəlik də bilirəm ki, bu adıqə gün sizə çox baha oturacaqdır. Biz gizlənə bilmərik. Burada bir dəstə peterburqlu zabit var. Onların da arasında bir nəfər var. Mən çoxdan ona göz qoyuram. Daha doğrusu, o xeyli vaxtdır ki, məni kölgə kimi izləyir. Bir gözü qara sarğı ilə bağlanmış jandarm rotmistrini – Benkendarfun tək, amma iti gözünü deyirəm.

– Hə, belə işlər. – Şerbatova ayağı qalxdı və əllərini Lermontova uzatdı, sanki alçaq bağ skamyasının üstündə oturmuş Lermontova kömək etmek istəyirdi, onu qaldırmaq istəyirdi. – Siz mənim özümün deməyə ürək eləmədiyim şeyi nə qədər asanlıqla dediniz.

Şerbatova onun əllərindən tutub yavaşça çekdi. Lermontov ayağı qalxdı, qadın onun boynuna sarılıb dodaqlarından, sonra gözlərindən öpdü – cəsarətlə, açıqca, onun ağarmış üzünə baxa-baxa öpdü.

Yenə hər şey Şerbatovanın fikirləşdiyi kimi olmadı. Nə guruluşlu sözlər, nə coşqun etiraflar, nə əhd-peyman, yalnız adamin ürəyini parçalayan nəvaziş oldu.

Kor soldat zırzəmiyə girdi və Lermontovdan aldığı onşahılığın hamisini verib bir şüşə çaxır aldı. Ancaq onu zırzəmidə içmədi. "Mənzilinə" apardı – soldat şəhərin ucqarında, Slobodkada, yanı əyimiş uzaq daxmada gecələyirdi.

Daxmanın sahibi dul, kefcil sərrac çaxır şüşəsini görən kimi əlayağa düşdü, stolun üstünə deşik-deşik, ancaq təmiz giş saldı, tabaşa saralmış duzlu xiyar qoydu, çörək qırığı və duzqabı çıxartdı, qabdakı duz pasdan qızarmışdı.

Daxma bahar çağlarında olduğu kimi rütubət idi. Kiflənmiş dəri iyи gəlirdi. Adamin ağızından buğ çıxırdı.

Pufuldaya-pufuldaya, müqəddəs övliyaları yad edə-edə içməyə başlıdılaraq.

Qız yalın ayaqlarını altına yiğaraq, skamyanın üstündə oturmışdu, quru çörək gəvələyirdi. Ariq, təzəcə balalamiş pişik qızın ayağına sürtünürdü. Qız pişiyin dərisinin istisini duyur, ağımıtlı, ifadəsiz gözleri ilə ona baxırdı, sonra çörəkdən bir tike kəsdi və pişiyə atdı.

Pişik acgöz-acgöz quru çörəyi gəmirməyə başladı, elə bil siçan tutmuşdu, mırıldaya-mırıldaya, boğula-boğula, qulaqlarını qırpa-qırpa gəmirirdi.

Daxmanın sahibi dedi:

– Bir bax, xanımlığı görürsən! Heyvana çörək verir. Bunu mən biabırçılıq sayıram.

Qız dinnədi, soldat ev sahibinin üstünə qışkırdı:

– Min-min mənim kimi soldat çara qulluq edir! Sən bunu başa düşürsənmi, ay başıboş kiş! Hökuməti saxlayan soldatdır!

– Deyirəm axı, ona görə hər üçünüzdən birini döyürlər? Sən yaxşısı budur ki, de görüm haralısan?

– Mənim heç yadıma gəlmir, – deyə soldat həyasız-həyasız cavab verdi. – Vallah yadımdan çıxıb. Bircə şey yadımdadır: Məni qovub aparanda anam keçisöyüdünün altında durub, üzü günəşə xaç əvirirdi. Mənim anam çox gözel idi, elə bilirdin qaraçıdır!

– Gopla gəlsin, özüne ürok-dirək ver! Bəs yiğdiqlarını hara soxursan? Özünün qarnın kürəyinə yapışib. Elə qız da qupquru quruyub, qabırğalarını saymaq olar.

Soldat dedi:

– Bu qız ele bil laldır. Yalnız mənim əvəzimdən dillənəndə, dilənəndə səsi çıxır. Daha ayrı vaxt onun dilləndiyini mən görməmişəm. Katka! – deyə o qışkırdı. – Çaxır içirsən?

Qız gözlərini pişikdən çəkmedən dinməzcə başını buladı.

– Qulaq as! – Soldat qışkırdı, saralmış ovcunu stolun üstünə çırpdı. – Sözlərimə yaxşı qulaq as, ay sivoraydolu mujik! Məni Tarutin ətrafindakı döyüşə görə komandır özü öpüb qucaqladı. Bu Georgi xaçını görürsən? Bunu taxan adamin qabağında dik durmaq lazımdır, yayxanıb oturmaq yox. Bu xaçı asıb mən heç bir maneəsiz-filansız birbaşa saraya girə bilərəm – gözətçilər mənə dəyməzərlər. İçəri girib, keşik generalına deyərəm: "Hökmdara xəbər ver ki, filan oğlu filan, kömək almaq üçün köhnə soldat onun hüzuruna təşrif gətirmək istəyir". General heç cinqirini da çəkə bilməz! Ordenləri cinqıldıdaya-cinqıldıya qaçacaq çara xəbər verməyo.

– Əshi nə danışırsan! – deyə daxma sahibi özünü təəccüblənmiş kimi göstərdi. – Elə o cür, dediyin kimi qaçacaq?

– Qaçacaq da sözdür! Bax, bu gün bir zabit mənə on şahı verdi. Katya deyir ki, cavan, qarayanız zabitdi. Hər yoldan ötənə on şahı vermirler! Bu hörməti, qardaş, gərək qazanasan. Mən Kutuzovun özünü görmüşəm. Sərkərdəni deyirəm! Təkgöz generaldır. Baxanda deyirsən bəs şirdir. Tüstünün içinde atını səyirdir, başının üstündə bayraq şaqquldayıb, "ura" səsi Moskvaya qədər gedirdi. O, üzünü bizi tutub qışkırdı: "Uşaqlar, Vətən uğrunda ölümə! Vətən yolunda canımızı qurban verək!".

Soldat alını turşutdu və ağladı. O için-için ağlayırdı, şax dayanmışdı, əli ilə döşünün üstündəki qaralmış Georgi xaçını tutmuşdu.

– Hamımız qəhrəmanıq, amma hələlik zir-zibilin içinde çürüyüruk, – deyə ev sahibi köksünü ötürdü. – Sən, qoçaq, yaxşısı budur ki, iç. Soldat gərək kef eləye. Nizamnaməyə görə.

– Allah şahiddir ki, elədir! – deyə soldat gücü gəldikcə qışkırdı, onun sıfəti qaralmağa başladı, sonra o oxudu:

Eh vələdüzzina kamarın mujiki, sən...

Soldat ayaqlarını stolun altında ağır-agır yerə döydü.

Görünür keyf-damağa yamanca öyrəşmişən!

– Baba! – Qız qorxmuş halda qışqırdı və göyümtül barmaqlarını soldatın düyüñ-düyüñ, damarları şişmiş əlinin üstünə qoydu. – Oxuma, indicə səni öskürek tutacaq.

– Polk, qulaq as! – Soldat qışqırdı və dərhal onu öskürek tutdu.

O, sinəsini stola dayayaraq uzun müddət öskürdü, nəfesi darıxdı, qızarmış gözləri donbalmışdı. Daxma sahibi xiyan gəvələyir və yetik-yetik soldata baxırdı. Nəhayət o, qızə dedi:

– Niyə əlini qoynuna qoyub oturmusən? Görmürsən kişi ölürlər! Bu dəqiqlik onu vuracaq.

Soldatın başı stolun üstünə düşdü, o xırıldadı və sürüşüb, skamyanı da aşıraraq torpaq döşəməyə sərildi. Pişik qulaqlarını qısaraq, ağzında çörək qırığı, soyuq sobaya tərəf çəkildi.

Qız soldatın qabağında diz çökdü, onun başını qucaqladı.

– Babacan! – qız qışqırdı. – Qalx! Niyə döşəməyə sərilmisən? Halin pisdir?

– Sakit! – Soldat xırıldadı. – Komandama qulaq as. Zabit mənə on şahı verdi. Canım-ciyeşim zabit! Ona xəber ver ki, köhnə soldat, ordenli Trifon Kalugin, lazımı qaydasında, deyə-deyə, gülə-gülə öldü.

– Babacan! – Qız cikkə çəkdi, başını soldatın sinəsinə qoydu və onun çıyılmasını qucaqladı.

Yəqin ki, soldat uşaq əllərinin güclə hiss edilən, özünün bir də görməyəcəyi hərarətini duyurdu. Soldat qurcalındı və ağır əlini qızın üzünə qoydu.

– Zülmət içində olurəm, – dedi. – Heç olmasa günəşin işartisını görə biləydim! Sən çığır-bağır salma. Soldatın həyatı çəkmə dolağı kimi bir şeydir. Açıdın tulladin – vəssalam. Yüyür zabitin yanına, de ki... soldati qulluq qaydasında dəfn etmək lazımdır.

Soldat dartındı və qurudu. Ortalığa çökmüş sükutda pişiyin çörək qırığını necə xırtdatlığı eşidilirdi, daxma sahibi ağır-agır nəfəs alırdı.

Nəhayət, o dedi:

– Əcəb işə düşdüm, özümə qiyamət kirayənişinlər tapmışam! Bir dayan görüm!

O, qızı kənara itələdi və cəld soldatın ciblərini axtarmağa başladı.

– Cibi yekədir, amma içində bir şey yoxdur, – deyə acıqlı-acıqlı deyindi. – Lütün birdir, amma çaxır içir. Hələ başqasını da qonaq eleyir! Mənə kirayə haqqı iki şahı çatmalıdır.

Qız yerindən sıçradı. Ev sahibi səndələdi, onun paltarının ətəyindən tutmaq istədi, ancaq qız kandara tərəf qaçdı və dönüb arxasına baxmadan daxmadan çıxdı.

Bəzən insanda özünə elə böyük inam olur ki, bu zaman o hor şey eləməyə qadirdir.

O, demek olar ki, bircə anda elə şeir yazar ki, sonra həmin şeir yüz illərlə gələcək nəsillərin dilində əzber olar.

O bütün fikirləri və dünyanın arzularını beyninə cəmləşdirər ki, onları ilk qarşısına çıxan adamlara paylaşın, həm də bunu elədiyi üçün bircə dəqiqlik də peşman olmaz.

O, heç kimin görə bilmədiyi, eşidə bilmədiyi yerlərdə sehri səs-lər eşidə bilər, sehri şeylər görə bilər: aylı gecədə gümüşü kötük görər, havanın səsini eşidər, qədim dəniz xəritəsinə oxşayan səma görər. O, saysız-hesabsız qəribə hekayələr uydura bilər.

İndi Lermontov da təxminən belə bir vəziyyətdə idi. O, sakit və xoşbəxt idi. Lakin buna səbəb tekçə Şerbatovanın məhəbbəti deyildi. Ağıl deyirdi ki, məhəbbət ayrılıq müddətində sönə bilər. Onu xoşallandıran öz düşüncələri idi, onların gücü, genişliyi idi, bu düşüncələrin mənalılılığı, dərin şairanlıyi idi.

Gündüz Lermontov Şerbatova ilə bütün şəhəri dolaşdı. Bağdan çıxıb onlar daşqına tamaşa eləməyə getdilər, burada öyrəndilər ki, bərəni yalnız sabaha təmir eləyib qurtara biləcəklər. Onlar bir xeyli qumluq sahilə yixilmiş, günün istisindən qızmış şam tırlarının üstündə oturdular. Şerbatova uşaqlığından söhbət saldı, Dneprdən, onların malikanələrinə kurumuş, qoca söyüd ağaclarının baharda necə dirçəlməsindən, yarpaqlamasından danişdı.

Xatirələr onu götürmüdü. Səsində zərif cənub nəfəsi duyulurdu. Lermontov bu qadına tamaşa eləməkdən doymurdu.

Onlar şəhərdə məşhur olan aşpaz qadının – mərhum briqada komandirinin evində nahar elədilər. Arvad süfrəni bağda açdı. Almalar çıçəkləmişdi. Çiçək ləçəkləri qalın-qalın doğranmış bugda çörəyinin üstünə, qatı borş nimçələrinə düşürdü. Çay içəndə arvad qatı albalı mürəbbəsi gətirdi və Lermontova dedi:

– Mən bunu bayrama saxlamışdım. Ancaq indi özümü saxlaya bilmədim, sizin arvadınızı qonaq etmək istəyirəm. Siz bu dünya gözəlini haradan tapmışınız?

Şerbatova azacıq qızardı. Lermontov həmin gün ilk dəfə Şerbatovanın gözlerinin yaşardığını gördü. O xəlvətce çəçələ barmağı ilə gözünün yaşını sildi.

Lermontov gözlerine inanmırıldı, bu qadın tamam dəyişmişdi. Şerbatova Peterburqdə hədsiz məlahətli idi, bəs indi onun oradakı təkəbbürü, ədaləti, mərmər gözelliyi və hərəkətlərindəki təşəxxüs necə olmuşdu? İndi onun qarşısında oturan sadə, mehriban bir qadın idi, bu qadının onun xatirinə birdən-bire belə dəyişməsinə Lermontov ürəyində sevinirdi, bu hiss onu tərk etmirdi.

Onlar mehmanxanaya yalnız axşama yaxın qayıtdılar. Nəhəng günəş daşqının üstüne enirdi.

Zabitlərin tutduqları böyük otaqdan gah gur qaqqıltı gəlir, gah da gitaranın həzin iniltisi və qatmaqarışlıq mahnı səsi eşidilirdi:

Sübüt etmək üçün: – Fırlanır dünya
Kopernik çalışdı ömrü uzunu.
Eh, dəli, içsəydi həyatda əsla
Yuxusuz qoymazdı şübhələr onu.

Tanış dilənçi qız mehmanxananın qabağında, divarın dibində oturmuşdu, o dizlərini qucaqlayıb, başını da qollarının üstünə qoymuşdu. Adama ele gəlirdi ki, o yatmışdır. Lermontov ayaq saxladı.

– Niyə teksən? – deyə o soruşdu. – Soldat bəs hanı?
Qız başını qaldırdı, ancaq ayağa qalxmadı.
– Soldat hanı? – Lermontov bir də soruşdu.
– Slobodkadadır. Sərilib daxmaya.
– Ona nə olub?
– Ölüb. Əvvəlcə sıfəti qapqara qaraldı, sonra da guppultu ilə skamyanın altına düşdü. Məni də sizin yanınıza göndərdi.

– Nədən ötəri?
– Bilmirəm, – deyə qız piçilti ilə cavab verdi və onun yanaqları səyirdi. – Sizin yanınıza qaçmağı tapşırıdı, mən də yüyürdüm, ona görə sözünün dalını eşidə bilmədim.

– Qorxdun?
– Bəli! – deyə qız bir az da astadan cavab verdi.
Şerbatova cəld Lermontovun üzünə baxdı. Onun sıfəti sərtleşmişdi, qəşəngləşmişdi. Şerbatova indiyə kimi onun bu sıfətə düşdüyüünü görməmişdi. Qadın ürəyində yüngül bir ağrı duydu:

– Mən sizin bu dərəcədə həssas olduğunuzu bilmirdim.

Lermontov gözünü onun üzünə zilledi:

– Mən xeyirxahlıq eləməyi sevirəm, – dedi, o bir az hırslı danışındı. – Bunların hamısı havayı şeylərdir! Ancaq dünəndən bəri mənə elə gəlir ki, mən bu uşağın həyatına cavabdehəm.

Lermontovun xidmətçisi, adəti üzrə, pəncərənin qabağında uzanaraq gözlerini qayıb, küçəyə tamaşa eləyirdi. O, küçədən keçənlərə aşkarca göstərmək istəyirdi ki, bu maraqsız əyalətdə yaman darixir. Lermontov onu səslədi vo qızı yedirtməyi omr elədi.

Lermontov Şerbatova ilə mehmanxananın dar döhlizindən keçərkən zabitlər olan otağın qapısı açıldı. Gözü qara sarıqlı jandarm zabitlə dəhlizə boylandı. O, Lermontovu görən kimi qapını çekdi.

Lermontov Şerbatovaya dedi:

– Üzr istəyirəm, mən getməliyəm. – O qadına baş əydi və cəld zabitlərin otağının qapısını açdı.

İçəridəki səs-küy kəsildi.

Şerbatova öz otağına təref yönəldi, ancaq içəri girmədi, qapının ağızında dayandı. Lermontovun qəfil çıxıb getməsi ona toxunmuşdu.

O, ürəyində dedi:

“İlahi! Hər dəqiqə qızıldır, amma o vaxtını kart oynamaqla keçirir. Bu nə deməkdir?”.

Qadının qəlbəi bərk ağrından sıxlıdı. O bir anda başa düşdü ki, hətta qısa ayrılıq da onu kədərləndirir, ümidsizləşdirir. Bəs, sabah bir-birlərindən uzun müddətə, bəlkə də həmişəlik ayrıldıqları vaxt onun hali necə olacaq.

Dəhlizin qurtaracağındakı pəncərədən görünən göy getdikcə göyərirdi. Hava sürətlə qaralırdı. Gündüzü – qoynunda zəif-zəif ulduzlar işaran gecə sakitliyi əvəz etməyə hazırlaşırıdı.

Rusyanın bu ucqar bucağında kaş gecənin yavaş gərdişini dayandırmaq mümkün olaydı! Elə dayandırmaq olaydı ki, bir də heç vaxt səhər açılmayıaydı...

Zabitlər iki gün idi ki, kart oynayıb, əyyaşlıq edirdilər.

Lermontov qapını döyməmiş içəri girdi. O, kandarda qar kimi ağappaq əl yaylığını yerə saldı və onu elə cəld, elə hiss olunmadan götürdü ki, zabitlərin bəziləri ürəklərində fikirləşdilər:

“Bəli, yaxşı olar ki, bu rütbədən salınmış qusardan uzaq dolanınan. Gülləsindən heç bir şey yayınmaz. Qaratoxmaq tuzun ortasına gülləni güllə üzündən vurur”.

Gözü qara sarıqlı jandarm rotmistrı ayağa qalxdı və qonşu otağa keçdi. Lermontov onun ardınca baxdı. Təkgöz! Belkə gözünü qəs-dən bağlayıb, bir keləyi var!

Zabitlər susurdular. Onların üzlərindəki gərgin ifadədən Lermontov başa düşdü ki, onlar indicə, bu dəqiqə ondan və Şerbatovadan danişirlərmiş. Onun alt dodağı səyridi, ancaq var iradəsini toplayıb, əsəblərini cilovladı, hamiya baş əyib dedi:

– Heyf ki, cənab rotmistr belə tələsik getdi. Mən istərdim ki, məhz onunla oynayım.

Jandarm rotmistrı cəld qonşu otağın qapısını açdı və kandarda dayandı, ehtiramla:

– Qulluğunuzda hazırlam, – dedi və yüngülə baş əydi. – Məşhur rus şairi ilə oynamaya həmişə hazırlam.

– Mənim bildiyimə görə, – deyə Lermontov sakit-sakit cavab verdi, – siz kartı açmamış oynayırsınız. Nə olar, eybi yoxdur, kartı açmamış oynayarıq.

Rotmistr yalandan gülüb, stola yaxınlaşdı. Onun gözləri qəzəbindən qıylmışdı.

Lermontov dedi:

– Mən manatdan oynayıram. Çox yox. Özü də qaytarmaq yoxdur. Udan kimi çıxıb gedəcəyəm. Oldu?

– Oldu! – deyə onun əvəzinə bankomet, sərinşən draqun kapitanı cavab verdi. – İndi qaldı udmaq. Ancaq mən, doğrusu, elə fikirləşirdim ki, kart oynamaq indi sizin heç yadınıza da düşməz, cənab Lermontov.

– Nə fikirləşdiyinizi qoyun qalsın reytuzunuzun cibində, – deyə Lermontov sərt cavab verdi.

Bankomet qızara-qızara:

– Əgər siz Qafqaza, gülə qabağına getməsəydiniz... – dedi və sözünü yarımcıq kəsdi.

Lermontov intizar-intzar, ancaq təmkinlə onun üzünə baxdı.

– Onda nə olardı, müsahidənlə bilmək isteyirəm! – deyə nəzakətlə, yetikliklə soruşdu.

– Heç, elə-belə, – deyə bankomet mızıldadı.

Rotmistr başını tərpətdi və stolun üstünə bir çəngə kağız pul atdı.

Lermontov da pul çıxartdı.

– Burada min manatdır, – dedi. – Hamisəna gedirəm!

– Siz bunu əvvəlcədən demisiniz. Buyurun kartınızı.

Zabitlər ayaqları laxlamış, silkelənən stolun dövrəsinə toplaşdırılar. Hamısı dərhal ayıldılar. Zabitlər yaxşı bilirdilər ki, Lermontov havayı yerə oynamır. Bu onun təbiətində vardı, gərək mütləq bir hoqqa çıxardayıdı. Yalnız çox cavan və bərk sərxiş məmər qışkırdı:

Bir də belə döyüşlər görməzsiniz dünyada!

Lermontov mehriban-mehriban ona dedi:

– Susun!

Məmər içini çəkib susdu. Lermontov tez kartlarını açdı.

Bankomet süni soyuqqanlılıqla dedi:

– Min manat sizindir!

Lermontov rotmistrə:

– Görək əvəzini necə çıxacaqsınız, – dedi, pulları yiğdi, saymadan cibinə soxdu və baş əyib çıxdı.

Həmin dəqiqlik Lermontova aydın oldu ki, rotmistr onu izləməyə göndəriblər.

– Maymaq! – deyə rotmistr acıqlı-acıqlı bankometin üstünə qışkırdı. Bankomet yuxusuzluqdan qızarmış gözlərini təəccübə döydü.

– Sarsaq! – deyə rotmistr təzədən qızışdı. – Belə həyətsizlə hesablaşmaq üçün yaxşı fürsət idi, əldən verdin! O dava-dava deyirdi, sən isə qorxub bütüsdün! – Rotmistr onu yamsıladı: “Heç... elə-bələ...”

– Beləsindən yaxa qurtarmaq çətin olar, – deyə çilsifət piyada kapitanı mızıldadı. – Bütün hərəkətlərindən görünür ki, başkəsəndir!

Bu vaxt məmər hay-küyə başladı:

– Lermontovla atışmaq istəyirsiniz? – deyə qışkırdı. – Qoymaram! Zəhmət çəkin sözlərinizi geri götürün!

Rotmistr ikrəhla dedi:

– Əvvəlcə yatin yuxunuza alın, ay körpə!

Bankomet isə hələ xeyli vaxt çəşqin halda, qırmızı göz qapaqlarını döyə-döyə oturdu, axırdı iki draqun qoltuğuna girib onu stuldan qaldırdı və cırıq-cırıq, yayları cirildayan divanın üstünə uzatdı.

Lermontov kartda udandan sonra Slobodkaya getdi.

Mehmanxanaya o gecədən xeyli keçmiş qayıtdı. Qız otaqda yox idi. Xidmətçi stolun yanında oturub, tənbəl-tənbəl tüstüllənən şamın mumunu qurdalayırdı.

Lermontov birdən elə qəzəbləndi ki, peysərindən ağrı tutdu. Bu cür hırslaşmına və ağrıları onda getdikcə tez-tez olurdu. Axırıncı dəfə o bu hala xeyriyyə cəmiyyətinin təşkil etdiyi maskaradda düşmüşdü, o zaman böyük knyajna əzilə-əzilə yelpiyi ilə onun əlinə vurmuş və demişdi ki, şairi yaxın adamlarının siyahısına salmaq isteyir. Lermontov özünü saxlaya bilmədi, knyajnamı açıladı. Ancaq onda nə üçün hırslaşdığını bilirdi.

Bəs indi nəyə hırslaşmışdı? Lermontov səbəbini başa düşə bilmirdi. Bəlkə onu hırslaşdırın qızı otaqda görməməsi idi? Yaxud səbəb xidmətçinin yuxulu, məzəli sıfəti idi?

Lermontov səsi xırıldaya-xırıldaya dedi:

– Mənə yaş dəsmal gətir. Şam his eləyir, amma sən heykəl kimi oturmusan. Bəs qız hanı?

Xidmətçi dəsmalı mis əlüzyuyanın altında islatmağa başladı:

– Az içsəniz yaxşı olar: – deyə öyüd-nəsihət verdi.

Lermontov bir də soruşdu:

– Qız hanı? – Onun səsi cingildəyirdi.

– Siz guya mənə onun keşiyini çəkməyi əmr etmişdiniz?.. – deyə xidmətçi incik-incik dilləndi, ancaq Lermontov onun sözünü yarımcıq kəsib:

– Qız hanı? – deyə qışkırdı, xidmətçi onun dəli gözlərinə oxşayan gözlərini görəndə səndəloyib geri çekildi.

– Knyagina bura gəlməşdi, qızı görüb öz otağına apardı, – deyə o yeyin-yeyin mızıldadı. – Mən nə eləyim, bu dilənçi qızı zorla tutub saxlayası deyildim ki!

Lermontov dartıb dəsmalı xidmətçinin əlindən aldı, başına sarıldı.

Hırsını boğa-boğa dedi:

– Get öz otağına. Özün də yola hazırlaş. Sabah Tarxaniya gedir-sən. Rədd ol mənim başımdan!

Xidmətçi gözlərini qıyaraq soruşdu:

– Necə yəni gedirsən?

– Çix bayira! – Lermontov elə hırslı-hırslı qışkırdı ki, xidmətçi yumaq kimi olub, dəhlizə sıçradı.

Qapını örtəndən sonra o xax çevirdi. “Doğrudan da çıxb getsəm yaxşıdır, – deyə fikirləşdi. – Yoxsa vurub öldürər. Vallah öldürər. Gör necə dəli olub!”.

Lermontov pəncərənin qabağında oturdu, pəncərənin taxtasına dirsəkləndi və başını əlləri arasına alıb sıxdı.

Meşə gilası kolluğu tərəfdən gələn gecə sərinliyi pəncərədən içəri dolurdu, elə bil meşə gilası bu sərinliyi bütün günü qoruyub saxlamış, indi gecə ona meydən vermişdi. Göydə, alçaqda görünən ulduzlar sayışındı. Lermontov fikirləşdi:

“Şerbatovanın yanına getmək lazımdır. Ancaq olarmı? Yanında qulluqçu var. Bir də fərqi yoxdur, heç bir şey gizlin qalmayacaq. Bu görüş nəyə lazım idi? Yenə kədər-qüssə, pis-pis duyğular başlandı”. O təkliyə vərdiş eləmişdi. Bəzən, hətta bununla öyünürdü: “Ruhı iztirab anlarında bir kəs olmur ki, əlindən tutsun”. İndi isə iztirab da var, əlindən tutan da, amma dərd-qəm məni boğur, elə bil indicə ürəyini partladacaq.

O heç vaxt heç kimin qayğısına qalmaq istəməmişdi. Amma indi...

O da bu qız kimi, nə ana, nə də ata üzü görmüşdü. Məşhur şairlə bu gözü qıpış dilənçi qızı bir-birlərinə yetimlik yaxınlaşdırılmışdı. Lermontov üzündə özünə gülərək, fikirləşirdi ki, yəqin elə buna görə qızın taleyi onu belə narahat edir.

Lermontov anasını, onun səsini, zəif isti əlini, laylasını çətinliklə xatırlayırdı – daha doğrusu, ona elə gelirdi ki, xatırlayır. O, anasının səsini ilahi nəğmələrə bənzətmışdı, yazmışdı ki, bu səsi yer üzünün cansıxıcı mahniları əvəz edə bilməz.

Bayırda keşikçi zəngi çaldı. Adamlar nə qədər yaşayacaqlarını bilmək üçün ququ quşunun neçə dəfə quqquldadığını saydıqları kimi, o da zəngi sayımağa başladı. Hər dəfə hesab bir cür olurdu: gah üç, gah doqquz, bəzən də tamam iyirmi il çıxırdı. İyirmi il yəqin ki, ona bəs eləyərdi.

Lermontov arxası qapıya tərəf oturmuşdu, birdən qapı açıldı. Külək şəmin odunu yana əydi.

Lermontov yorğun-yorğun dedi:

– Sən yenə gəldin? Axı sənə dedim ki, mənim yaxamdan el çək!

İsti əller Lermontovun başını qucaqladı, Şerbatovanın od kimi yanan üzü onun üzünə yapışdı. Lermontov yanağına göz yaşı düşdүünü hiss etdi.

Qadın qanı qaçmış barmaqları ilə bərk-bərk Lermontovun ciyinlərindən yapışaraq dinməzcə, iç-in-için ağlayırdı. Lermontov onu qucaqladı. Şerbatova dedi:

– Gözümün işığı! Canım-ciymərim! Nə edək! İndi necə edək!

Bu ağır dəqiqələrdə Şerbatova, uşaqlıq çağlarında olduğu kimi, xoş Ukrayna sözlərini dilinə gətirdiyindən Lermontov qəfletən onun məhəbbətinin nə qədər güclü olduğunu başa düşdü.

Nə eləmək lazımlı olduğunu Lermontov bilmirdi. Doğrudanmı qatlaşmaq lazımdı? Həyat onu elə bir tələyə salmışdı ki, heç cür qaçıb qurtarmaq mümkün deyildi. Onun beynindən ani bir fikir keçdi: məni yalnız ümumxalq məhəbbəti qurtara bilər, mən özümü xalqın himayəsinə verməliyəm. Ancaq Lermontov dərhal bu fikri özündən uzaqlaşdırıv və gülümsündü. Sarsaq! Mən nə eləmişəm ki, xalqın rəğbətini qazanım? Böyük şair olmaq yolu o qədər intəhasız və ağır yoldur ki, mən onu başa vura bilməyəcəyəm!

— Mariya, — deyə Lermontov dilləndi, onun səsi titrəyirdi, — kaş siz bileydiniz necə yaşamaq istəyirom! Yaşamaq mənə nə qədər zəruridir, Maşenka!

Şerbatova onun başını sinəsinə basdı. Lermontov neçə illərdən bəri ilk dəfə ağladı — dördli-dərdli, iñin-iñin üzünü qadının nazik ipək paltarına söykədiyindən boğula-boğula, göz yaşlarını gizlətmədən, çəkinmədən ağladı.

— Niyə ağlayırsan? Niyə ağlayırsan, gözümün işığı, mənim sevincim? — deyə Şerbatova piçıldadı.

Lermontov dişini-dişinə sıxıb, özünü ələ aldı. Ancaq bundan sonra da hələ xeyli vaxt rahat nəfəs ala bilmədi, səkitləşmədi.

Şerbatova:

— Dur gedək mənim otağıma, — deyə piçıldı. — Gedək qızı sənə göstərim. Yatıb. Mən onu çıimdirdim, saçlarını daradım. Mən onu özümlə aparacağam.

Lermontov:

— Yaxşı, — dedi. — Get. Mən bu dəqiqə əl-üzümü yuyub gəlirəm.
— Ancaq tez gəl, əzizim.

Şerbatova ehmələ otaqdan çıxdı. Lermontov əl-üzünü yumadı. Stolun arxasına keçib, tələsik yazmağa başladı:

Səni sevdiyimcün kədərliyəm mən.
Bilirəm, bilirəm o çiçəklənən
Parlaq gəncliyini əfv etməyəcək
Nə dedi-qodular, nə xəbis ürək.

O ayağa qalxdı, şeiri mundirinin qolunun köbəsinə soxdu, üfü-rüb şamı söndürdü və otaqdan çıxdı.

Sakit, qaranlıq gecə şəhərin, qaralan çöllərin və daşqının üstündən keçərək, harasa addimlayırdı. Gecə keşikçisi, yorğun-yorğun, yuxulu-yuxulu zəngi bir dəfə vurdu.

Səhər tezdən Lermontov yenə Slobodkaya getdi, o yalnız günortaçağı qayıtdı. Slobodkaya getməmişdən qabaq o, Şerbatovaya bir məktub göndərdi. Məktub fransızca yazılmışdı.

“Mən bu gün soldata son borcumu verməliyəm. Əgər sizin qara paltınız varsa, rica edirəm onu geyəsiniz. Mən gəlib sizi və qızı aparacağam”.

Şerbatova sadə qara paltarını çıxartdı və tələsik geyindi.

Lermontov qayıdır gələndə tutulmuşdu, dinib danışmırı.

Onlar üçü də Slobodkaya getdilər.

Soldat rəndələnməmiş taxtadan qayrılmış bir tabutda stolun üstünə qoyulmuşdu, onu yuyub təmizləmiş, üstüne giş çəkmişdilər. O sanki, qulaq verir, səhər oyanışını, polk şeypurunun səsini gözləyirdi.

Ucaboy qarı sözləri çeynəyə-çeynəyə zəbur oxuyurdu, qarı elə bil yarımcıq dayandırılacağından qorxurdu. Stolun üstündə, tabutun dövrəsində sarı tarakanlar qaçırdı. Qarı onları əli ilə sıvirib stolun üstündən tökürdü.

Lermontovdan aldığı üç manata dəmlənmiş daxma sahibi bilmək olmurdu ki, ağlayırmı, ya hıqqıldayırmı; o, künçdə dayanıb, çit köynəyinin qolu ilə üzünü silirdi.

Kürən, xoşsifət keşşək yanında da cılız dyaçoku gəldi, keşşə nimdaş ləbbadəsini başından keçirdib geydi, yağlı saçlarını düzəltdi, üzünü qəhvəyi rəngli yaylıqla sildi, səsini yoxladı və dua oxumağa başladı.

Şerbatova başını aşağı salıb dayanmışdı. Nazik, əyri şamın mumu onun barmaqlarına töküldü. Ancaq Şerbatova bunu hiss etmirdi. O, yurdsuz-yuvasız soldat haqqında, özünün “dəbdəbəli və adamı bezikdirən Peterburq həyatı haqqında fikirləşirdi, birdən qadın təəccüb qaldı: bu həyat onun nəyinə gərekdi? Niyə bu həyatın xatirinə o məhəbbətindən, sevinçdən, şənlilikdən, hətta ayaqyalın şəhli otluqla qaçmaq zövqündən də imtina etməlidir? O, Lermontov haqqında fikirləşirdi. Onların xoş və təmiz yaxınlığı heç vaxt yox olub gedə bilməz. Şerbatova bütün bunlar barədə fikirləşir və ona ələ gəlirdi ki, soldata, Lermontova, dünyada ən ugursuz, sevincsiz məhəbbətinə dua eleyir.

Qız, oynında tələm-tələsik kəsilib düzəldilmiş boz paltar, dayanıb gözlerini qırpmadan pəncərədən bayırə baxırdı.

Lermontov da bayırə baxırdı. Orada bahar gülürdü, bu, soldatın son baharı idi. Yüngül külək buxur tüstüsünü otaqdan çıxarıb aparırdı. Səma və ağaclar bu tüstünün arasından tutqun zər kimi işildayırdı.

“Bəlkə bu mənim də son baharımdır”, – deyə Lermontov fikirləşdi və dərhal da başqa şey haqqında – Şerbatova haqqında düşündü. O, öz-özünə fikirləşdi ki, yəqin indi bəreni təmir eloyib qurtarıblar, bir neçə saatdan sonra o, Şerbatovadan ayrılaçaqdır.

Ev sahibi Lermontovun dal tərəfində ah çəkdi:

– Kutuzov süvarisi! Allah ona rəhmət eləsin, yeri behişt olsun!

Lermontov gülümşündü. Şerbatova başını qaldırıb, səksəkəli-səksəkəli onun üzünə baxdı. Onlar bu kiçik şəhərdə görüşdükləri dəqiqədən Şerbatova Lermontovun ürəyindən keçənlərin hamisini duyurdu. Lermontov fikirləşirdi ki, bir vaxt bu sözləri onun da üstündə deyəcəklər. Əbədi rahatlıq üçün yaranmış insanın üstündə əbədi rahatlıq duası oxuyacaqlar. Nə eybi var, onsuz da bunun o vaxt Lermontov üçün əhəmiyyəti olmayacaq!

Qəbiristanlıq şəhərdən kənarda, Şerbatovanın Lermontovla görüşmək istədiyi həmin balaca meşə talasında idi. Təzəcə yarpaqlamış ağaçayın ağaclarının tüstü kimi kölgəsi ayaqların altında oynayındı.

Daxmanın sahibi çəkic və mix götürüb, tabutu yaxınlaşdı, qapağı mixlamaq istəyirdi. Lermontov onu kənara itələdi, əyilib soldatın kələ-kötür əlini öpdü. Onun qaraşın sıfəti ağappaq oldu.

Şerbatova da tabutun yanında diz çökdü, o da soldatın soyuq əlini öpdü və fikirləşdi ki, bu günü ömründə unutmayacaqdır.

Ağcaqayınları xışıldadan küləyi, günəşin hürkək istisini, qızın titrəyen dodaqlarını, Lermontovun səsini, onun ağızından çıxan hər sözü, xatirində ən əziz, ən müqəddəs günlər kimi qalacaq bu iki günü – zaman axınında minlərlə başqa günlərin içərisində itib-batmış bu iki qısa günü ömrü boyu unutmayacaqdır.

Həm hərkətsizcə dayanıb, tabutun üstünə atılan nəm torpağı baxırdı. Şerbatova Lermontovun əlindən yapışdı və xəlvəti, mehriban-mehriban öpdü. Qadın onun əlini Lermontovun keçmiş iztirablarına görə, bada getmiş gəncliyinə görə, onunla bir səma altında yaşamaq bəxtiyarlığına görə öpürdü.

Şerbatova kolyaskada gözünü yumub, başını bürüyüb oturmuşdu. Özünü xəstəliyə vurmuşdu ki, heç kim onu narahat eləməsin.

Lermontovdan ayrılandan sonra o nə çöllərə, nə adamlara, nə də yollarının üstündəki kənd və şəhərlərə baxa bilirdi. Sənki onlar Lermontovla əlaqədar xatirələri dumanlandırırdı, halbuki Şerbatova-nın ürəyi bütünlükə onun idi. Lermontovun adı ilə bağlı olmayan şeylər dünyada heç mövcud olmaya da bilərdi.

Şerbatova uşaqlıq çağlarında eşitmışdı ki, ayrılıq vaxtı məhəbbət yaddan çıxır. Nə qədər ağ yalan idi! Adam yalnız ayrılıqda sevgilisinin əli toxunmuş hər kiçik şeyi ən qiymətli şey kimi qoruyur.

Kolyaskanın ayaq yerinə bir qovaq yarpağı yapışmışdı. Lermontov Şerbatova ilə vidalaşmaq üçün sıçrayıb ayaq yerinə qalxanda bu yarpağı tapdaladı.

Şerbatova külək vurdुqca tərpənən, miskin yarpağı baxır və qorxurdu ki, yel indicə onu qoparıb çöllərə aparacaqdır. Ancaq yarpaq düşmürdü. O yalnız üçüncü gün axşam tərəfi, Dnepr təpələrinin arxasından gələn tufan qalxıb şimşek çaxanda uçdu; küləklə şimşek bir-birini qovur, qaralmış suyu döyməyə başlayırdı.

Tufan gurultu qoparan tüstünü yerlə sürüyür və çölləri boz su ilə qamçılayaraq cövlən eləyirdi.

Sürəcü atların başını uzaqda görünən kəndə tərəf çevirdi. Hürkmüş atlar qulaqlarını qırparaq, xırıldaya-xırıldaya kolyaskanı gah sağdan, gah da soldan haxlayan şimşek gurultularına gözaltı baxa-baxa yorturdular.

Şerbatova dikəldi, şalı başından açdı. Qovaq yarpağı bayaqkı yerdə yox idi.

İldirim başının üstündə səmanı yardı.

Şerbatova dərdli-dərdli fikirləşdi: “Niyə mən hər şeyi atmadım, çıxıb onunla Qafqaza getmədim?”.

İndi dünyada heç no istəmirəm – nə rahatlıq, nə də uzun ömür, firavan güzəran istəyirəm. Kaş onu görəydim, əlini əlimə alaydım. Bileydim ki, o burada, yanımızdadır və indi dünyada heç bir qüvvə bizi bir-birimizdən ayıra bilməz.

Qız ildirimdən qorxurdu. Şerbatova onu qucaqladı, bağrina basdı və yalnız bu zaman gördü ki, qız ağlayır.

– Niyə ağlayırsan? – deyə Şerbatova həyəcanlı-həyəcanlı soruşdu. – Nədən ötəri ağlayırsan?

Qız yalnız başını buladı və bərk-bərk Şerbatovaya qıṣıldı.

Tufan göyün dağıdılmış buludlarını onların başlarının üstündən cənuba, Qafqaza tərəf aparırdı. Arxalığını başına çəkmiş qoca ukraynalı qan-tərə batmış atların dirəndikləri cirildayan həyət qapısını aça-aça deyirdi:

– Belə tufanda da heç yola çıxarlar! Öldürər, ildirim adamı külə döndərər. Tez olun, daxmaya keçin.

Yenə ləngidilər. Ancaq indi onları ləngidən sınıq bərə deyildi, tufana görə gedə bilmirdilər. Tufan uzun müddət qaranlıq çöldə, mavi rəngli səma işığında kövlən elədi. Gümüş tellər kimi, bir-birinə dolasmış quru gövdələr, sünbüllü otlar qəflətən qaranlıqda çöl yolunun hər iki tərəfində peydə olur və dərhal da yoxa çıxırı, bir andan sonra isə o elə şöləlonır, elə parıldayırdı ki, adamin gözü qamaşırı, qorxuya düşürdü.

Hər dəfə şimşek çaxanda Lermontov qılincının dəstəyində və sürücünün kürəyindəki mis toqqada onun ötəri parıltısını görürdü. Hər dəfə də geniş qobuya siğinmiş çöl stanitsası görünür və yenidən zülmət qaranlığa qərq olurdu. O elə bil yerə qisılmışdı, tufandan qorunurdu.

Lermontov tufan keçənə kimi gecələmək üçün bir daxmaya düşdü. O, səhəri yola düşmək fikrində idi, lakin leysan qara torpaq yolları yapışqan kimi palçıq dəryasına döndərmişdi. Yollar bir az təpiyənə kimi gözləmək lazımdı.

Daxma ucuq-sökük idi. Tavanın tırları arasından çəngə-çəngə qupquru yovşan sallanırdı. Daxmada mamaçahlqla və fal açmaqla dolanan Xristina adlı bir qarı yaşayırırdı. Onun əri, Zaxar Tarasoviç, kənd skripkaçısı idi. O, uşaqlar xəç suyuna salınanda, toylarda çalırdı. Onun skripkası lap uşaq skripkası idi, köhnəlikdən, tavandan sallanan yovşan çəngeləri kimi qurumuşdu. Özü də elə o yovşan kimi yüngül idi.

Lermontov iki gün kənddə qaldı. O bütün vaxtı ara vermədən yazırırdı. Xidmətçisini Tarxaniya göndərmişdi, indi heç kim ona mane olmurdu, heç kim söz-söhbətlə başını qatmırırdı.

Beyni buludsuz gecə səması kimi aydın idi. O, hər şeydə şeir görürdü, nəgmə görürdü, buna görə də ürəyi açıq idi. Şerbatovadan ayrılməq, xatirələr, sevən qadının həsrəti, – bütün bunların hamısı

Lermontovun yazmasına kömək edirdi. O qəmlı-qəmlı fikirləşirdi ki, şairin qəlbində gözəl misralara olan məftunluqdan güclü məftunluq yoxdur.

Stanitsadan yola düşəcəyi günün axşamı Zaxar Tarasoviç onu özü ilə toya aparmaq istədi.

Lermontov razılıq verdi. Həmin axşam o, tək oturmaq istəmirdi. Səksəkəli idi, adamların arasında olmağa can atırdı. Gündüz o, gözü qara sarğılı rotmistrin cavan meyxanaçı qızın daxmasına girdiyini görmüşdü. Yenə bu rotmistr onun dövrəsində hərlənirdi.

Toýda Lermontov küncdə, köhnəlikdən qaralmış skamyanın üstündə oturmuşdu. Kağız çiçəklərdən çələnglər qoymuş qızlar gözlərinin ucu ilə ona baxır, başlarını aşağı salır və qıpqırmızı qızarırlılar. Naxışlı qurşaq bağlamış sağdış və soldış yavaş-yavaş bugda arağı içir və çəhrayı çalan piy və duzlu kələm yeyirdilər.

Qızlar pəsədən oxuyurdular:

Ah, Beytül-müqəddəsde
Yaman tez çalındı zəng.
Cavan gəlin, cavan qız
Bir oğlan doğdu qoşəng.

Gəlin oğrun-oğrun gözünün yaşını silir, Zaxar Tarasoviç isə qızlar oxuduqca skripka çalırdı.

Gecəyarısı Lermontov ev sahibləri ilə vidalaşib çıxdı. Ulduzlar başının üstündə yavaş-yavaş qaynaşırırdı. Zülmət qaranlıq cənub gecəsi idi. Cöldən nanə qoxusu gəlirdi.

Lermontov düşdüyü daxmaya yaxınlaşanda bir sərxoşla üz-üzə gəldi. Sərxoş dinməzcə Lermontovun yolunu kəsdi. Lermontov bir addım yana çəkildi ki, bu adamin yanından ötüb keçsin, ancaq sərxoş güldü və yene yolu kəsdi.

Lermontov qəzəbini boğub dedi:

– Sən gəl, dostum, mənimlə zarafat eləmə. Yol ver keçim!
– Hara? – deyə sərxoş astadan soruşdu və bərk-bərk Lermontovun qolundan yapışdı.

Lermontov dərtib qolunu onun əlindən çıxartdı. Onun yanında nə pistoleti, nə də qılıncı vardi.

Sərxoş gülə-gülə dedi:

– Səni çoxdan axtarıram, əlimə yaxşı keçmisən.

Lermontov onu bərk itələdi və yalnız bu vaxt hiss elədi ki, sər-xoşun ağızından araq iyi gəlmir.

Lermontov daxmaya tərəf getdi. Arxadan səs-səmir gəlmirdi. Lermontov dönüb geri baxdı və elə bu an pistoletin lüləsindən tutqun alov çıxdı, güllə viyildaya-viyildaya ciyninin üstündən keçdi və daxmanın divarına dəydi, divardan quru ağ torpaq töküldü.

Lermontov dəli kimi özünü geri atdı. Ancaq heç kimi tapa bilmədi. Yalnız gecə vaxtı atılan güllənin səsindən qorxuya düşmüş itlərin hürüşməsi bütün stanitsanı götürmüdü.

Lermontov daxmaya qayıtdı, şamı yandırıdı və işiqda gördü ki, sol paqonu qopub düşüb. Əlini ciyninə sürtdü. Ciyni də bir azacıq ağıriyırırdı.

Qarı sobanın üstündə uzanmışdı.

— Allahın lənətinə gəlmış iblis! — dedi. — Cəllad, səni görüm heç ağı gün görməyəsən. O sizi yaralamayıb ki?

— Yox. Sən haradan bilirsən ki, güllə mənə atılırdı?

— Elə-bələ... bilmirəm, — deyə qarı cavab verdi. — Yaxşısı budur ki, üfürün şamı söndürün, özünüz də pəncərənin qabağından çəkilin. Yoxsa o, çox inad adamdır.

— Axı “o” kimdir?

— Kim olduğunu Allah bilir. — Qarı könülsüz-könülsüz cavab verdi. — Bu adam bizim stanitsaya üç il olar gəlib. Bir manata adam öldürər, iki manata isə nə desən eləyər. Kafirin biridir, cəlladdir, adam asıb. Elədiyini eləyib, indi böyükələr onu bizim stanitsaya göndəriblər, xəlvətə soxublar.

Lermontov pistoletini doldurdu, şamı söndürdü, taxtın üstünə uzandi, yapincısını üstünə çəkdi.

O fikirləşirdi ki, bir il əvvəl nə olur-olsun şamı söndürməzdı, əksinə, şamı yandırıb pəncərənin qabağında oturardı, taleyə meydan oxuyardı. Amma indi o həyatının hər dəqiqəsini qoruyurdu.

İndi onun həyatını təhlükəyə atmağa ixtiyarı yoxdu. O, hələ tamamlamadığı hər şeyə, gələcəkdə deyəcəyi hər sözə, gələcək hər misraya cavabdeh idi. Kimin qarşısında? İnsanların, öz vicdanının, poeziyanın qarşısında gizlənpaç oynamığın mənası yoxdu. Bəzən o, yaratığına özü heyran qalırdı. Ancaq bunu, əlbəttə, heç kimə demirdi, açmırıldı. Məgər ulduzların piçıldaması haqdakı şeiri o yazmamışdı? Bunun xatırınə şamı söndürüb sakitcə uzanmağa, qulaq verə-verə, hərdənbir isti polad pistoleti əlləşdirməyə dəyərdi.

Lermontov ucadan dedi:

— Nə olar, cənab rotmistr, hələlik əvəzini çıxa bilmədiniz.

O mürgüledi. Mürgüləyə-mürgüləyə o, üzündə yüngül, hətta çox yüngül meh duydu. Şerbatova daxmaya girdi. O, cirildayan qapını açıq qoydu, ona görə də qapıdan içəri göyümtül mavi sübh şəfəqi kimi, ulduzların işığı düşürdü. Gecənin təravəti, dərələrdə şirıldayan bulaqların səriniqliklərini toplamış son dərəcə sakitləşdirici təravət onun üzünü oxşadı. Gecənin səriniyi üzündə gəzdiyindən Lermontova elə gəlirdi ki, Şerbatovanın yuxuda gözünə görünən dodaqları o qədər istidir ki, sanki günəşin şüası bir möcüzə sayesində gecənin bağırını yarış Lermontovun üzünə düşmüştür.

Lermontov yuxudan ayıldı. Ürəyi yavaş-yavaş döyündürdü. Sobanın üstündə uzanmış Xristina toydan qayıtmış Zaxar Tarasoviçlə piçıl-dاشırdı — qarı ona gecə Lermontovun başına gələn əhvalatı danışındı.

Lermontov dan yeri sökülənə qədər gözləri yumulu uzandı. O, ucsuz-bucaqsız çöldə, əngin səmanın altında itmiş balaca daxmada yapincısını üstünə çəkib tək uzanmışdı.

O, dilənçi qızın qəbiristanlıqda ariq qolları ilə soldatın ciyinlərini qucaqlamasını və bir anlığa onun sinəsinə qıslamasını xatırladı. İndi bu uşaq məhəbbətini özü duymaq üçün o nədən keçməzdə!

— Yox, imkan olmayıacaq! — deyə Lermontov başını buladı.

Harada isə, yəqin qonşu daxmada, uşaq ağlayırdı. Bu zəif səs gecəni aşkar kədər hissi ilə doldururdu. Necə edəsən ki, yaxan bu yetimlikdən, tənhalıqdan qurtarşın?

Lermontov qalxbə taxtın üstündə oturdu. Qocalar sobanın üstündə qurcalanıb susdular. Lermontov şamı yandırmadan karandaşla tütün kağızının üstündə yazmağa başladı:

Gülməli gəlməsin məğrur göz yaşım
Bilirəm, həyatım talan olacaq.
O mərmər sinəndə uyuyan başım
Bir kötük üstündə baltalanacaq.
Sənə demirdimmi soadət, şöhrət
Mənə olmayıacaq dünyada qismət.
Vaxt gələr, alarlar məndən intiqam –
Onda, vəssalam!..

Sonra uzun isti aylar gəldi. Stavropol etrafındaki alçaq dağlardan həmişə bahar ətri gətirən küləklər əsdi, o, gümüş çələngli Qafqaz

dağlarını, ağacları üst-üstə yixilmiş meşələrdə çəçenlərlə vuruşmaları gördü; gülələrin viyiltisini eşitdi. Sonra o, Pyatiqorska gəldi, yad adamlar arasına düşdü, o bu adamlarla dost adam kimi dolanmalı idi. Sonra yenə qısa müddətə Peterburqu və Qafqazı, sarı zirvəli Dağıstanı gördü, yenə həmin sevimli və etibarlı Pyatiqorska qayıtdı. Qısa müddətə rahatlıq tapdı, dərin fikirlər və yüngül, dağların zirvələrini sarmış buludlar kimi göylərə ucaalan şeirlər yazdı. Sonra da duelə çıxdı. Onun yer üzündə son dəfə gördüyü bir də bu oldu: – Martinovun güllosi açılan anda ona elə gəldi ki, dayandığı ucu-rumun etoyindəki kolluqdan ikinci bir gülə atıldı.

Göy gurultuları Qafqazı lərzəyə gətirmişdi, Lermontov yixildi. Şəffaf yay günəşinin şüalarına bürünmiş Mariya Şerbatova ona tərof əyildi, Lermontov ona dedi:

– Ağlamayın. Mən ölümü görmüşəm. Deməli, mən əbədi yaşa-yacağam. Onlar məni öldürməklə yaxalarını qurtara bilməyəcəklər.

Göy gurultusu Qafqaz dərələrinə səs salmışdı. Bu əhvalat 27 iyul 1841-ci ildə – yüz iyirmi il bundan əvvəl olmuşdu.

1952

QAR

Tatyana Petrovna Potapovun evinə yiğışandan bir ay sonra qoca öldü. Evdə Tatyana Petrovna, qızı Varya, bir də qarımış dayə qaldı.

Bu üçotaqlı balaca ev təpənin üstündə, şimal çayının kənarında, kiçik şəhərin lap qurtaracağında idi. Evin dalında, çılpaqlaşmış bağın o terəfində, ağcaqayın meşesi ağarırdı. Burada səherdən ta toran qovuşana kimi dolaşalar civildəşir, sürü-sürü ağacların çılpaq təpələrində uçuşur, o qədər qırıldışlardır ki, hava xarablaşırırdı.

Tatyana Petrovna Moskvadan köçəndən sonra uzun müddət bu seyroklik, balaca şəhərə, onun evlərinə, darvazalarının ciriltisine alışa bilmədi; axşamlar şəhər o qədər sakitlik olurdu ki, nəft lampalarının çatırması da eşidilirdi.

Tatyana Petrovna öz-özünə deyirdi:

“Mən nə axmaq adamam! Niye Moskvadan çıxdım, teatri, dost-larımı atdım! Gərək Varyanı Puşkinoya, dayəsinin yanına aparay-

dım – ora basqın-zad yoxdur, – özüm isə Moskvada qalardım. Ay Allah, mən nə axmaq adamam!”.

Ancaq Moskvaya qayıtməq daha mümkün olan iş deyildi. Tatyana Petrovna belə qərara gəldi ki, hərbi xəstəxanalarda çıxış eləsin, – şəhərdə bir neçə belə xəstəxana vardı, – bu fikirdən sonra o sakitləşdi. Hətta şəhər yavaş-yavaş onun xoşuna gəldi, xüsusilə qışda qar basanda. Havalar mələyim, dumanlı keçirdi. Çay uzun müddət donmadı, onun göyümtül suyundan bug qalxırdı.

Tatyana Petrovna bu kiçik şəhərə də, özgə evinə də alışdı. Kökdən düşmüş royalı, divarlardakı saralmış şəkillərə də vərdiş elədi; bu yaraşıqsız şəkil sahil müdafiəsi zirehli gəmilərinin şəkli idi. Qoca Potapov əvvəllər gəmi mexaniki olmuşdu. Bozarmış yaşıl mahud çəkilmiş yazı stolunun üstündə “Qromoboy” kreyserinin modeli vardı, bir vaxtlar o, bu kreyserdə qulluq eləmişdi. Varyanı bu modelə toxunmağa qoymurdular. Ümumiyyətlə, onu hər şeydən qoruyurdular.

Tatyana Petrovna bilirdi ki, Potapovun dənizçi oğlu var, indi o, Qara dəniz donanmasındadır. Stolun üstündə, kreyserin modelinin yanında onun şəkli vardı. Tatyana Petrovna hərdən şəkli əlinə götürür, tamaşa eləyir, sonra nazik qasılarını çataraq, fikrə gedirdi. Ona elə gəlirdi ki, bu adamı harada isə görmüşdür, amma çoxdan, hələ uğursuz ailə həyatından qabaq görmüşdür. Harada görmüşdü? Nə vaxt görmüşdü?

Dənizçi ona sakit-sakit, bir az istehzali-istehzali baxırdı, elə bil soruşurdu: “He, nə oldu! Doğrudanmı, harada görüşdürüyümüzü yadınıza sala bilmirsiniz?”.

Tatyana Petrovna yavaşça cavab verirdi:

– Yox, yadına gəlmir.

Varya qonşu otaqdan qışqırırdı:

– Ana, kiminlə səhbət eləyirsən?

– Royalla damışram, – deyə Tatyana Petrovna cavab verdi və güldü.

Qışın ortalarında Potapovun adına məktublar gəlməyə başladı, onların hamısı bir xətlə yazılmışdı. Tatyana Petrovna məktubları yazı stolunun üstüne yığırırdı. Qardan pəncərələrə zəif işıq düşürdü. Potapovdan yadigar qalmış Arxiv adlı pişik divanın üstündə xorul-dayırdı. Tatyana Petrovna xalatını çiyninə salıb, Potapovun kabine-tinə keçdi və pəncərənin qabağında dayandı. Ağacdan səssizcə bir

quş qalxdı, budaqlardan qar töküldü. Qar ağıt kimi bir xeyli səpələndi, pəncərenin şüşələrini tutdu.

Tatyana Petrovna stolun üstündəki şamı yandırıldı, kresloda əyləşdi, bir xeyli vaxt şamın alovuna tamaşa ələdi – alov heç tərpənmirdi də. Sonra Tatyana Petrovna məktubların birini götürdü, zərfi açdı və dörd yanına göz gəzdirib, oxumağa başladı.

“Mənim istəkli qocam, bir aydır ki, hərbi xəstəxanada yatıram. Yaram o qədər də ağır deyil. Müxtəsəri, saqalmaq üzrəyəm. Səni and verirəm Allaha, məndən nigaran qalma, papiroso papiroso odu na yandırma. Yalvarıram sənə!”.

Tatyana Petrovna məktubun gerisini oxudu:

“Tez-tez son yadıma düşürsən, evimiz, şəhərimiz könlümdən keçir. Mən sizdən nə qədər uzaqlardayam, elə bil dünyanın o başındayam. Elə ki, gözümü yumuram, görürəm ki, darvazamızı açıram, bağımıza girirəm. Qişdır, qar yağış, amma yarğanın qıraqındakı köhnə köşkə gedən yolu qarı təmizlənmişdir, yasəmən kolları isə tamam qırov bağlamışdır. Otaqlarda sobalar çatırdı. Ağcaqayın iyi gəlir. Royal axır ki, köklənib, sən buruq-buruq sarı şamları şimdəna qoymusan – Leninqraddan getirdiyin şamları deyirəm. Həmin notlar da royalın üstündədir: “Qaratoxmaq qızın” müqəddiməsi, “Uzaq vətənin sahilləri üçün” romansı... Qapının zəngi işləyirmi? Mən vaxt tapıb onu düzəldə bilmədim. Doğrudanmı, mən bu şeyləri bir də görəcəyəm? Doğrudanmı, yenə səfərdən qayıdanda dolçanı quymuzun suyu ilə doldurub, əl-üzümü yuyacağam? Yadındadır mı? Eh, kaş biləydin burada, uzaqlarda bunların hamısı üçün nə qədər qəribəmişəm! Sən dediklərimə təəccüb elemə, tamam doğru sözümüzdür: mən bunları döyüşün ən ağır dəqiqələrində xatırlayırdım: Mən bilirdim ki, yalnız bütün ölkəmizi deyil, həm də onun bu kiçik, ürəyimə yaxın guşesini müdafiə edirəm, səni də, bağımızı da, bizim kəkilli uşaqları da, çayın o tayındakı ağcaqayınlığı da, hətta Arxip pişiyi də qoruyuram. Rica edirəm, sözlərimə gülmə, başını bulama.

Bəlkə məni, xəstəxanadan çıxandan sonra bir-iki günlüyə evimizə buraxdırılar. Qəti bilmirəm, ancaq yaxşısı budur ki, gözləmə”.

Tatyana Petrovna xeyli vaxt stolun dalından qalxmadı, gözlerini bərəldib pəncərədən bayırə baxırdı, qatı mavilikdə yavaş-yavaş dan yeri söküldü; Tatyana Petrovna fikirləşirdi ki, bu yad adam

sabah-birişi gün cəbhədən qayıdış evlərinə gələr, əgər o burada yad adamların yaşadığını bilsə və hər şeyin arzuladığı kimi olmadığını görəsə, bu ona ağır gələr.

Səhər Tatyana Petrovna Varyaya dedi ki, kürəyi götürüb yarğanın qıraqındakı köşkə gedən yolu qarını təmizləsin. Köşk çox köhnəlmışdı. Ağacdən qayrılmış dirəkləri tamam çürümüşdü, yosun basmışdı. Tatyana Petrovna özü isə qapının üstündəki zəngi düzəltdi. Zəngin üstündə gülməli bir yazı vardı: “Asılmışam kəndirdən, zəngi çal bərkdən!” Tatyana Petrovna zəngin ipini dartdı. Zəng bərkdən səsləndi. Arxip pişik narazı-narazı qulağını tərpətdi, küsüb dəhlizdən çıxdı: gur zəng səsi yeqin ona yersiz görünmüdü.

Günorta çağrı yanaqları qızarmış Tatyana Petrovna hay-küy salə-sala, həyecandan gözləri dumanlanmış halda şəhərdən bir qoca royal kökləyən gətirdi, bu ruslaşmış çex primus, neft plitəsi, kukla, qarmon təmir edir, royal kökləyənin familiyası çox gülməli idi: Nevidal (qəribə şey). Çex royalı kökləyib qurtarandan sonra dedi ki, royal köhnədir, ancaq çox yaxşı roylədir. Bunu Tatyana Petrovna onszu da biliirdi.

Qoca çıxbı gedəndən sonra Tatyana Petrovna ehtiyatla yazı stolunun bütün gözlərini gəzdi və bir qutu buruq-buruq yoğun şam tapdı. Şamları o, royalın üstündəki şimdəna qoydu. Axşam şamları yandırıldı, royalın arxasında əyləşdi və evi musiqi sədası götürdü.

Tatyana Petrovna royalın arxasından qalxıb, şamları söndürəndə, otaqlardan xoş tüstü ətri goldı, elə bil yolka bayramı idi.

Varya daha dözə bilməyib Tatyana Petrovnaya dedi:

– Sən niyə özgənin şeylərinə əl vurursan? Məni qoymursan, amma özün əl vurursan? Zəngə də, şamlara da, royala da – hər şeyə əl vurursan. Hələ özgənin notlarını çıxardıb royalın üstünə qoymusən.

– Çünkü mən böyükəm, – deyə Tatyana Petrovna cavab verdi.

Varya qaşqabağını töküb, şübhəli-şübhəli anasına baxdı. İndi Tatyana Petrovna yaşlı adama çox az oxşayırdı. Onun sıfəti çiçək kimi açılmışdı, özü də daha çox sarayda bühlür çəkməsinin tayını itirmiş həmin o qızıl saçlı qızı oxşayırdı. Bu qız haqqında Varyaya Tatyana Petrovna özü danışmışdı.

Hələ qatarda gedə-gedə leytenant Nikolay Potapov hesablaşmışdı ki, atasının yanında bir gündən çox qala bilməyəcək. Az məzuniyyət vermişdilər, onun da hamısı yola gedirdi.

Qatar şəhərə gündüz gəldi. Elə buradaca, vağzalda, tanış stansiya rəisindən leytenant öyrəndi ki, atası bir ay olar ki, vəfat etmişdir, evlərində də bir moskvalı cavan müğənni qadın qızı ilə yaşayır.

Stansiya rəisi dedi:

— Köçürünlənlərdəndir.

Potapov dinməzcə pəncərədən bayırı, sıriqlılı və keçə çəkməli, əlleri çaynikli sərnışınların qaçışlığı səmtə baxırdı. Onun başı gicəl-lənirdi.

— Belə, — deyə stansiya rəisi dilləndi, — çox gözəl insan idi. Yazı-ğə oğlunu görmək qismət olmadı.

Potapov soruşdu:

— Qatar geri nə vaxt qayıdır?

— Gecə, saat beşdə, — deyə stansiya rəisi cavab verdi, sonra sözünə bir azacıq ara verib, əlavə etdi: — Gedərik bizə. Qarı sizə çay-çörək hazırlar. Evinizə getməyinizin mənası yoxdur.

Potapov:

— Sağ olun, — dedi və otaqdan çıxdı.

Rəis onun ardınca baxıb, başını buladı.

Potapov şəhərin içindən keçib, çayın qırğıına gəldi. Mavi səma çayın üstünə enmişdi. Göylə yerin arasında çəpinə qarlar ucuşurdu. Peyin tökülmüş yolda dolaşalar səkirdi. Hava qaralırdı. O taydan, meşələr tərəfdən külək əsir, adamin gözlərini yaşıardırdı.

“Əlimdən nə gələr! — Potapov ürəyində dedi. — Gecikmişəm. İndi bu şeylərin hamısı, — bu şəhər də, çay da, o ev də mənə elə bil yaddır”.

O çevrilib boylandı, şəhərdən o tərəfdəki uçuruma baxdı. Orada qırov basmış bağ, qaralan bir ev görünürdü. Evin bacasından tüstü qalxırdı. Külək tüstünü ağaçqayınlığa tərəf aparırdı.

Potapov yavaş-yavaş evə tərəf getdi. O belə qət elemişdi ki, evə girməyəcək, elə-bele yanından ötəcək, uzaqbaşı bəlkə bağa baş çəkdi, bir az köhnə köşkdə dayandı. Atasının evində yad adamların, biganə adamların yaşıdığını fikirləşəndə deli kimi olurdu. Yaxşısı budur ki, heç nə görməsin, ürəyi qövrəməsin, çıxıb getsin və bütün olub-keçənləri yadından çıxartsın!

“Nə elemək olar, — deyə Potapov fikirləşdi, — adam gündən-günə böyüür, ətrafına daha ciddi baxır”.

Qaranlıq qovuşanda Potapov evə çatdı. Ehtiyatla darvazanı açdı, ancaq o yenə də cirildədi. Elə bil bağ seksəndi. Budaqlardan qar

töküldü, xışıldadı. Potapov ətrafa boylandı. Köşkə gedən yolu qarı təmizlənmişdi. Potapov köşkə girdi, əllerini köhnə məhəccərin üstünə qoydu. Uzaqda, meşənin dalında, göy bulanıq çəhrayı rəngə boyanmışdı, yəqin buludların arxasından ay qalxırdı. Potapov papagınızı çıxartdı, əlini saçlarına çəkdi. Çox sakitlik idi, yalnız aşağıda, dağın ətəyində qadınlar boş vedrələri dinqıldadırdılar – buz bağla-mış çaydan su getirməyə gedirdilər.

Potapov məhəccərə dirsəkləndi, yavaşça dedi:

— Niye belə oldu?

Kim isə yavaşça əlini Potapovun ciyninə vurdu. Potapov qanrı-lib baxdı. Onun dalında cavan, rəngi qaçmış, sifətdən ciddi adama oxşayan bir qadın dayanmışdı, o, başına yun yaylıq salmışdı. Qadın dinməzcə qara, diqqətli gözlərini Potapova zilləmişdi. Onun kir-piklərində və yanaqlarında ərimiş qarvardı, yəqin qar onun üzünə budaqlardan tökülmüşdü.

Qadın yavaşça dedi:

— Papağınızı başınıza qoyun, sizə soyuq dəyər. Özü də gedək evə, burada dayanmayın.

Potapov dinmədi. Qadın onun qolundan tutdu və çəkib qarı təmiz-lənmiş yola apardı: Artırmaya çatanda Potapov dayandı. Qəhər onu boğurdu, o nəfəsini çəkə bilmirdi. Qadın yenə bayaqki kimi yavaş-ca dedi:

— Eybi yoxdur. Özü də siz məndən, xahiş edirəm, utanmayın. İndi halınız yüngülləşər.

Qadın botıklarının qarını təmizləmək üçün ayaqlarını yerə vurdu. Elə bu an dəhlizdə zəng çaldı. Potapov dərindən köks ötürüb, nəfə-sini dərdi.

O, utana-utana dodağının altında nə isə mızıldanıb, evə girdi, qabaq otaqda şinelini soyundu, burnuna yüngülə ağaçqayın tüstüsü iyi dəydi, sonra Arxipi gördü. Arxip divanın üstündə uzanıb əsnə-yirdi. Divanın yanında saçları hörülülmüş bir qız dayanmışdı, o güləş gözlərini Potapova zilləmişdi, ancaq qız onun üzünə baxmırıldı, pal-tarının qollarındaki zərbafta nişana baxırdı.

Tatyana Petrovna:

— Gedək! — dedi və Potapovu mətbəxə apardı.

Mətbəxdə soyuq quyu suyu doldurulmuş dolça qoyulmuşdu, palid yarpaqları çəkilmiş tanış əl-üz dəsməli mixdan asılmışdı.

Tatyana Petrovna mətbəxdən çıxdı. Qız Potapova sabun gətirdi, o dayanıb, kışının kitelini çıxarmasına, yuyunmasına tamaşa edirdi. Potapov hələ də özüne gəlməmişdi, sixılırdı.

— Sənin anan nə iş görür? — deyə Potapov soruşdu və qıpqırmızı qızardı.

Bu sualı o bir şey soruşmaq xatirinə vermişdi.

— Anam elə bilir ki, böyükdür, — deyə qız xəlvətcə piçildədi. — Amma əslində, böyük deyil. O məndən də balaca qızdır.

— Niyə? — deyə Potapov soruşdu.

Qız cavab vermədi, güldü və tez mətbəxdən qaçıdı.

Potapov bütün gecəni qəribə hissədən yaxasını qurtara bilmədi, elə bil o yüngül, ancaq çox möhkəm bir yuxu görürdü. Evdə hər şey onun arzuladığı kimi idi. Həmin notlar royalın üstünə qoyulmuşdu, həmin buruq-buruq şamlar çatırdaya-çatırdaya yanır, atasının kabinetini işıqlandırırdı. Hətta onun hərbi xəstəxanadan yazdığı məktublar da stolun üzündə idи, həmincə köhnə kompasın altına yiğilmişdi — atası həmişə məktubları bu kompasın altına qoyurdu.

Çay içəndən sonra Tatyana Petrovna Potapovu atasının qəbrinin üstünə, ağcaqayınlığın o tərofinə apardı. Qabağını duman almış ay xeyli qalxmışdı. Onun işığında ağcaqayınlar azacıq işıldayırdı, qarın üstünə yüngüləcə kölgə salırdı.

Sonra, gecədən xeyli keçmiş, Tatyana Petrovna royalın dalında oturub, barmaqlarını ehtiyatla royalın dillərində gəzdire-gəzdire Potapova tərəf çevrildi və dedi:

— Mənə elə hey belə gəlir ki, sizi qabaqlar harada isə görmüşəm.

— Bəli, deyəsən, elədir, — deyə Potapov cavab verdi.

Potapov qadının üzünə baxdı. Şamların işığı yan tərəfdən düşürdü, onun yalnız üzünün bir tərəfini işıqlandırırdı. Potapov ayağa qalxdı, otaqda bu künclən-o kuncə var-gəl elədi, dayandı.

Yavaşça dedi:

— Yox, yadımı sala bilmirəm.

Tatyana Petrovna dönüb, qorxa-qorxa Potapova baxdı, ancaq heç bir söz demədi.

Potapovun yerini kabinetdə, divanın üzündə saldılar, ancaq onun gözünə yuxu getmədi. Bu evdə hər dəqiqə ona çox qiymətli gəlirdi, buna görə də vaxtı havayı itirmek istemirdi.

Potapov yerində uzanıb, oğrun-oğrun gəzən Arxipin ayaq səslərinə, Tatyana Petrovnanın piçiltisini qulaq verirdi — qadın, görü-

nür, qapını bağlayıb dayə ilə nə barədə isə söhbət edirdi. Sonra söhbət kəsildi, dayə getdi, amma qapının altından düşən işıq zolağı sönmədi. Potapov vərəqlərin xışlıtisini eşidirdi — Tatyana Petrovna yəqin kitab oxuyurdu. Potapov başa düşdü ki, qadın ona görə yatmir ki, qatarın vaxtı yaxınlaşanda onu yuxudan oyatsın. O, Tatyana Petrovnaya demək isteyirdi ki, o da yatmir, ancaq ürək eləyib Tatyana Petrovnanı səsləyə bilmirdi.

Saat dördə Tatyana Petrovna yavaşça qapını açıb, Potapovu çağırıldı. Potapov qurcalandı.

Qadın dedi:

— Vaxtdır, durun. Sizi oyatmağıma çox heyfsilənirəm!

Tatyana Petrovna qaranlıq şəhərin içindən keçərək, Potapovu stansiyaya ötürürdü. İkinci zəngdən sonra onlar vidalaşdırılar. Tatyana Petrovna əllərinin ikisini də Potapova uzatdı və dedi:

— Məktub yazın. İndi biz qohum kimiyik. Doğrudurmu?

Potapov cavab vermədi, yalnız başını tərpətdi.

Bir neçə gündən sonra Tatyana Petrovna Potapovdan məktub aldı, məktub yolda yazılmışdı.

Potapov yazdı:

“Bizim bir-birimizi harada gördüyüümüz mənim, əlbəttə, yadımı düşdü, ancaq bunu mən sizə orada, evdə demək istəmədim. Krim, iyirmi yeddinci il yadınıza gəlirmi? Payız idı. Livada parkında qoçaman çınar ağacları vardi. Səma avazımışdı. Dəniz solmuşdu. Mən cığırla Oreanda gedirdim. Cığırın qırğındakı skamyanın üstündə bir qız oturmuşdu. Qız məni görəndə yerində qalxdı və qabağıma gəldi. Biz bir-birimizə yaxınlaşanda mən qızın üzünə baxdım. O, əlində açıq kitab, tələsik yanından ötdü. Mən dayandım, uzun müddət onun arda baxdım. Həmin qız siz idiniz. Mən sehv edə bilmərəm. Mən o vaxt sizin ardınizca baxır və hiss edirdim ki, yanından keçən qadın həm mənim həyatımı poza bilər, həm də mənə hədsiz səadət bəxş edə bilər. Mən başa düşdüm ki, bu qadını ele sevə bilərəm ki, özüm tamam yaddan çıxaram. Mən hələ o vaxt bilirdim ki, nəyin bahasına olursa-olsun, sizi tapmalıyam. Mən o zaman belə fikirləşir, ancaq yerimdən tərpənmirdim. Niyə tərpənmirdim — özüm də bilmirəm. O vaxtdan mən Krima, sizi bircə anlığa görüb, həmişəlik itirdiyim cığırda vurulmuşam. Ancaq həyatın mənə rehmi geldi, mən sizi bir də gördüm. Əgər axırı xeyir olsa və mənim həyatım sizə gərek olsa,

o, sözsüz sizindir. Bəli, mən atamın stolunun üstündə ağızı açılmış məktubumu gördüm. Mən hər şeyi başa düşdüm, indi isə yalnız uzaqdan-azaqına minnətdarlıq eləyə bilərəm”.

Tatyana Petrovna məktubu əlindən yerə qoydu, gözləri dumanlanmış halda pəncərədən qar basmış bağa baxdı, dedi:

— İlahi, mən ömrümdə Krimin üzünü görməmişəm! Ancaq indi bunun nə əhəmiyyəti var? İndi onu fikrindən daşındırmağa dəyərmi? Elə özümü də!

Tatyana Petrovna güldü, əlləri ilə gözünü tutdu. Bayırda qızıl qürub yanır, heç cür sənə bilmirdi.

İTBURNU

Gecə duman çayın üstünü aldı. Paroxod dayanmalı oldu, dumanlıqda nə bakenlər görünürdü, nə də mayak işıqları.

Paroxod dik sahilə dirənib susdu. Yalnız sahilə atılmış körpü yeknəsəq tərzdə cirildiyirdi. Matroslar paroxodon burun tərəfindən zənciri götürdülər və körəkünün üstündən keçib, onu qoca bir çinara bağladılar.

Maşa Klimova yuxudan gecəyarısı oyandı. Ətraf elə sakitlikdi ki, paroxodon o başındaki kayutda yatan sərnişinin xorultusu eşidi-lirdi.

Maşa çarpayıdan ayaqlarını salladı. Açıq pəncərədən içəriyə təmiz hava, şirintəhər söyüd yarpağı iyi dolurdu. Maşaya elə gəldi ki, guya necə olubsa, paroxod quruya çıxıb, qalın kolların arasına girib. Sonra o sakit su şirəltisi eşitdi və başa düşdü ki, paroxod sahil-də dayanmışdır. Kolların arasında bir quş cəh-cəh vurdu və susdu. Sonra yenə cəh-cəh vurdu. Yenə susdu. Elə bil bu quş cəh-cəh vurur, qulaq asır, gecənin sakitliyini və həssashığını yoxlayırdı. Çox keçmədən cəh-cəh uzun-uzadı zənguləyə keçdi və axırdı qisaca fitdən sonra kəsildi. Dərhal bu fitə onlarla quş səs verdi və qəfil bül-bül cəh-cəhi bütün kolluğu götürdü.

— Eşidirsən, Yeqorov? — deyə kim isə yuxarıda, yəqin ki, kaptan körpusundə soruşdu.

Aşağıdan bir xırıltılı səs cavab verdi.

— Belə bülbülb yarışı heç Şeksnedə də olmaz.

Maşa gülümsündü, əllərini qabağa uzatdı. Gecənin sönük işığında onun qolları çox qara görünürdü, yalnız dırnaqları ağarırdı.

— Başa düşə bilmirəm, niyə mən belə kədərliyəm? — deyə Maşa astadan soruşdu. — Nə isə gözləyirəm? Ancaq nə gözlədiyimi heç özüm də anlamırıram.

Maşa nənəsinin sözlərini xatırladı; nənəsi deyərdi ki, dünyada qız kədəri deyilən anlaşılmaz bir kədər var. Maşa ürəyində dedi:

— Səfəh sözdür! Qız kədəri-zad nədir?! Mən indi müstəqil həyata başlayıram. Ona görə də bir azacıq qorxuram.

Maşa bu yaxılarda meşə institutunu qurtarmışdı, indi Lenin-qraddan Nijni Volqaya işə gedirdi – kolxoz meşəsi salacaqdı.

Əlbəttə, Maşa deyəndə ki, bir azacıq qorxur, özü-özüne kəlek gəlirdi. Əməlli-başlı qorxurdu. Qız fikirləşirdi ki, meşə sahəsinə gələcək və rəis – onun təsəvvüründə bu adam mütləq üst-başı tozlu, qasqabaqlı, iri cibli, qara gödəkçəli və palçıqlı çəkməli olmalı idi, — Maşanın üzünə, onun ala gözlərinə, (Maşa öz gözləri baredə bu fikirde idi: “Gözlərim lap qalaylanmış qaşıqa oxşayır”) hörüklerinə baxacaq və öz-özüne deyəcək: “Qiyamətdir! Bircə elə gelinciyimiz kəm id! Yəqin indi dərs oxuduğu kitabların quyuğunu əlindən buraxmayacaq. Bizim isə belə şeylərə vaxtimız yoxdur! Elə ki, “Həştərxan qara yeli” başladı əsməyə, əzizim sənin kitabların bir qəpiklik də karına gəlməyəcək”.

Uzun yol ərzində Maşa qaraqabaq, qara gödəkçəli rəis haqqında fikirlərinə alışdı və indi daha əndan qorxmurdu. Amma kefi yenə açılmadı. Maşa bilmirdi ki, bu, heç də kədər deyil, əksinə hissdir, elə bir hiss ki, onun, çox güman, hələ dəqiq adı yoxdur, — adam özünün şübhəli gələcəyi, torpağın sadə gözəlliyi, onun çayları, du-manları, dərin gecələri və sahil söyüdləri haqqında düşünəndə ürəyi səksəkə ilə çırpinır.

Yuxusu qaçmışdı. Maşa geyindi, göyərtəyə çıxdı. Hər şey – məhəccər, paroxodon qıraqları boyu çəkilmiş məftil barmaqlıq, skamya, toxunma kreslolar – hamısı şəhənən islanmışdı.

Göyərtənin qabaq tərəfindən boğuq danışq eşidilirdi.

Cavan matros səhbət eləyirdi.

— Mən ona dedim: “Baba, ay baba, kötüyünü də ver mən çəkim”. O, papiros kötüyünü mənə verdi. Mən bir qullab vurub soruşdum: “Sən, baba can, gecə vaxtı bu cəmənlikdə nə eləyirsən?”. “Keşik çəkirəm, qoruyuram” — dedi və güldü. “Bəlkə dan yerinə tamaşa

eləmək bir də mənə qismət olmayıcaq. Sənin, – dedi, – belə şeylərdən başın çıxmaz, ay bala, sən hələ uşaqsan”.

Matroslar susdular. Yenə kolların arasında bülbüllər cəh-cəh vurmağa başladı.

Maşa məhəccərə dirsəkləndi. Uzaqda, qaranlıqda xoruzlar səssə verdiłər, görünür, orada, dumanın içində kənd vardı.

“Göresən, xoruzların neçənci banıdır? Birinci, ya ikinci?”.

Maşa fikirləşdi ki, xoruzların nə vaxt ilk dəfə banlıdıqlarını, nə vaxt ikinci dəfə banlıdıqlarını bilmir. Kitablarda bu barədə dənə-dənə oxumuşdu, ancaq yene də bilmirdi.

Maşaya paroxodla getməyi nənəsi məsləhət görmüşdü. – Maşanın mərhum babası çay kapitanı idi. Maşa nənəsinin məsləhətinə qulaq aslığına indi çox sevinirdi. Paroxod əvvəlcə tünd göy sulu Neva ilə üzürdü, sonra Ladoqaya girdi. Maşa onun bozumtul suyunu, dayaz körfəzlərindəki daş mayaklarını ilk dəfə görürdü. Qız qıjov Sviri, Marinsk kanalındaki şlüzləri, qatırquyuğu basmış sahilləri, körpülərdə qayğılı-qayğılı əyri tilovlarla gümüşcə balığı tutan çoxlu uşaq gördü.

Sərnişinlərin biri düşür, o biri minirdi, ancaq onların hamısı Maşaya maraqlı görünürdü. Belozerskdə paroxoda hələ gənc, ancaq gicgahlarına dən düşmüş bir təyyarəçi mindi. O, görünür, Belozerskdə, anasının – boz çit paltarlı ariq arvadın yanında dincəlirmiş. Arvad körpüdə dayanıb, içün-için ağlaya-ağlaya oğlunu yola salır, oğlu isə göyərtədən ona deyirdi:

– Ana, yadından çıxmasın, mən tutduğum balığı zirzəmide nərdivanın dalından asmışam.

– Yadımdan çıxmaz, Paşa, arxayı ol, – deyə arvad başını tərpədir, əlinde bürmələdiyi dəsmallı gözünü silirdi.

Toyyarəçi gülümşəyir, zarafat edir, ancaq gözünü arvaddan çekmirdi. Onun yanaqları səryiyirdi.

Sonra paroxoda aktyorlar mindilər. Onlar çox səs-küy salır, məzəli söhbətlər eləyirdilər, bircə anda sərnişinlərin hamısı ilə tanış oldular. İndi salonda çay dumanından nəm çəkmış piona elə hey çalınırdı.

Bir uzunsifət, cəld, yaşlı aktyor hamidan çox oxuyurdu. Maşa onun mahnılara təəccübə qulaq asırdı – qız indiyə qədər bir mahni da öyrənməmişdi. Aktyor ən çox məhəbbətə düşmüş oğru haqqında polyak mahnısını oxuyurdu. Mahnında deyilirdi ki, o, gecə göydən ulduzu oğurlayıb, vurulduğu qızı verə bilmir, buna görə də qız onu qovur.

Aktyor hər dəfə bu mahnını oxuyub qurtarandan sonra pianoçunun qapağını şaqquşılı ilə çırıp bağlayır və deyirdi:

– Bu mahnının mənası aydındır. Sevən oğlanlara güzəştə gedin. Etiraz qəbul olunmur. Söhbət bitdi.

O qara, bant qalstukunu düzəldir, balaca stolun dalında əyləşir və pivə ilə çanaq sıfariş edirdi.

Cerepovertsada paroxoda bir neçə tələbə mindi, onlar arxitektura institutunda oxuyurdular. Kirillo-Belozerk monastırından Moskva-yaya qayıdırıldılar. Tələbələr monastırı təcrübə işi aparmağa, qədim tikintiləri çəkmək və ölçülərini götürmək üçün getmişdilər.

Tələbələr bütün yolu daş oyma, tağlar, Andrey Rublyov və Moskvadakı çoxmərtəbeli evlər haqqında mübahisə edirdilər. Maşa onlara qulaq asanda nadanlığından xəcalət çəkir, qızarırdı.

Tələbələr paroxoda minəndən sonra yaşlı aktyor nədənso yavaşşıdı, daha oğru mahnısına ara verdi, indi o göyərtəyə çekilib, bütün vaxtı orada Stanislavskinin “Monim incəsənət həyatım” kitabını oxuyurdu. Oxuyanda o eynək taxırı. Eynək onun sıfətini daha gözəl göstərir, onu qocaldırı. Maşaya aydın oldu ki, bütün təmtəraqlı aktyor monoloqları köhnəlmış vərdişlərdir və bu adam özünü qələmə vermək istədiyindən qat-qat yaxşı insandır.

İndi sərnişinlərin hamısı yatmışdı – təyyarəçi də, aktyor da, tələbələr də. Təkcə Maşa göyərtədə dayanıb, eşidilən səslərə qulaq verir və onları başa düşməyə çalışırı.

Səmada çox hündürdə bir gurultu eşildi və yavaş-yavaş kəsilidi. Yəqin buludların üstündən təyyarə keçirdi. Sahilin yaxınlığında balıq sıçrayıb yenə şappılıt ilə suya düşdü, sonra harada isə uzaqlarda çoban tüteyi dilə gəldi. Səs elə uzaqdan gəlirdi ki, əvvəlcə Maşa bu qəribe və xoş səsin nə səs olduğunu başa düşə bilmədi.

Kim isə Maşanın arxa tərəfində kibrit çəkdir. Qız dönüb baxdı. Təyyarəçi onun arxasında dayanıb, papiros yandırırdı. O, kibriti yana-yana suya tulladı. Kibrit duman içində yavaş-yavaş düşürdü. Onun odunun dövrəsində göy qurşağı kimi buxar əmələ gəlmədi.

Təyyarəçi:

– Bülbüllər yatmağa qoymur, – dedi, Maşa onun üzünü görmürdü, ancaq hiss elədi ki, o qaranlıqda gülümşəyir. – Lap mahnında deyildiyi kimidir: “Bülbüllər, bülbüllər. Etməyin avaz, qoyun çimir etsin əsgərlər bir az”...

Maşa dedi:

– Mən ömrümde bülbüllerin belə cəh-cəh vurduqlarını eşitməmişdim.

– Bütün Sovet İttifaqını gəzin, – onda hələ çox şeylər görəsiniz, – deyə təyyarəçi cavab verdi. – Belə ölkəni adam yuxuda da az-az görə bilər.

Maşa dedi:

– Sizə ona görə belə gelir ki, uçursunuz, təyyarənin qanadları altında yer elə hey şəkildən-şəklə düşür.

– Güman eləmirəm, – deyə təyyarəçi cavab verdi və xeyli vaxt susdu, nehayət, dedi: – Hava işıqlanır, şərqdə göyün üzü getdikcə maviləşir... Siz hara gedirsiniz?

– Kamişinə.

– Volqanın sahilində belə bir şəhər var. İsti olur, yaxşı qarpızı, pamidoru var...

– Bəs siz hara gedirsiniz.

– Mənim yolum uzaqdır.

Təyyarəçi məheccərə dırseklenib, dan yerinin sökülməsinə tamaşa edirdi. Çoban tüteyinin səsi indi yaxından gəldi. Külək əsdi. Duman tərpəndi, tala-tala çayın üstündən keçdi. Yaş kollar və onların arasında soyüd çubuqlarından hörülülmüş koma göründü. Komanın yanında ocaq tüstülləyirdi.

Maşa da dan yerinə baxırdı. Səmanın yavaş-yavaş qızılı rəngə boyanan ətəyində son ulduz bir damcı gümüş suyu kimi yanındı.

Maşa öz-özünə fikirləşirdi:

“Bu gündən etibarən tamam başqa cür yaşayacağam. Əvvəllər mən dünyani, – həyatı görməyi bacarmırdım. Indi hər şeyi görəcəyəm, yadimdən çıxarmayacağam, üreyimdə qoruyub saxlayacağam”.

Təyyarəçi başını qaldırıb Maşaya baxdı.

– Qız fikrə gedib, – deyə mizildəndi, üzünü yana çevirdi, ancaq dərhal yenə qızın üzünə baxdı.

O, çoxdan oxuduğu bir romanda deyilən sözləri xatırladı: səhərlər uşaqların və qızların gözləri çox gözəl olur, dünyada bu gözəlliyyə heç nə çatmaz; bu gözlərdən gecənin qaranlığı hələ çəkilmir, eyni zamanda onlarda yavaş-yavaş sübh şəfəqləri parıldayırlar.

“Deyəsən, pis deyilməyib” – deyə təyyarəçi fikirləşdi.

Kapitanın köməkçisi əynində brezent plaş tələsik körpüdən keçdi.

– Yatmirsiniz? – deyə o şən-şən Maşanı səslədi.

– Bir saatdan sonra tərpənirik. Sahilə düşüb bir az gəzə bilərsiniz. Maşa təyyarəçiye dedi:

– Mən düşürəm, bir az çiçək yığmaq istəyirəm.

– Nə deyirəm, – deyə təyyarəçi razılaşdı, – gedək.

Onlar silkələnən körpü ilə sahilə endilər. Komadan bir qoca kişi çıxdı, yəqin gecə sübhün keşiyini çəkən həmin qoca idi. Elə bu an buludların arxasından günəş çıxdı.

Dörd tərəf dupduru, yamyaşıl çəmənlik idi. Otlar hələ gecənin soyuğunu saxlamışdır.

Təyyarəçi qocadan soruşdu:

– Baba, sən burada nə iş görürsən?

– Səbət toxuyuram, – deyə qoca cavab verdi və sıxlı-sıxlı gülümsündü. – Yavaş-yavaş səbət toxuyuram. Tor toxuyuram, kolxozun kartofu üçün səbət düzəldirəm, zənbil toxuyuram... Siz necə? Çəmənliyə tamaşa eləmək istəyirsiniz?

– Bəli, baxmaq istəyirik.

– Yaman zirək adamlarınız! – deyə qoca güldü. – Mən yetmiş ildir ki, burada, bu çəmənlikdə yaşayıram, amma yenə burada hər şeyi gəzib görə bilməmişəm. Bax, o cığırla qovaqlıq qədər gedin. Ondan o tərəfə keçməyin. Oralarda ot adama boy vermir, şübhə sizi isladar. Sonra bütün günü paltarlarınız qurumaz. Orada şübhə ovuc-ovuc yiğib, içmək olar.

– İçmisənmi? – deyə təyyarəçi soruşdu.

– İçmisən də sözdür! Dərməndir!

Maşa və təyyarəçi yavaş-yavaş cığırla irəlilədir. Cığır quru-muş qarağacların yanından burulurdu, Maşa bir neçə addım o tərəfə gedib dayandı.

Cığırın solu və sağı hündür, keçilməz itburnuluq idi, ağacların al-qırmızı şəhli çiçəkləri elə alışib yanındı ki, hətta yarpaqların üstünə düşən sübh günəşinin işığı da, onun yanında soyuq və sönük görünürdü. Adama elə gəlirdi ki, çiçəklər birdefəlik tikanlı budaqlardan ayrılib, kiçik parlaq alovlar kimi havadan sallana qalmışlar. Itburnu kollarının arasında belləri qara qızılı zolaqlı arılar vizildaşırdılar.

Təyyarəçi dedi:

– Georgi medalına oxşayırlar...

Doğrudan da arılar Georgi medalının qısa lətlərinə oxşayırdılar, həm də köhnə döyüşçülər kimi çox qorxmaz dolanırdılar, adamları qotiyən saya almırıldılar, hətta onlara acıqları tuturdu.

Bəzi yerlərdə itburnu kolları ara verirdi. Bu açıqlıqlarda göyüm-tül, az qala qaraya çalan, şam kimi yaraşlıqlı üskükotu çiçək açmışdı. Üskükotunun o tərəfində çox sıx, gün dəydikcə rəngdən-rəngə düşən müxtəlif otlar: — qırmızı və aq yonca, qatlıqotu, qar kimi alaqotu, işıqda çəhrayı leçəkləri şəffaf görünən əməkôməci və nə Maşanın, nə də təyyarəçinin adlarını bilmədikləri yüzlərlə başqa çiçəklər adam boyu qalxmışdı. Ayaqlarının altından bildirçinlər pırıldayıb uçurdu. Nəmişlik kolluqda gizlənmiş çəkçəki cirıldayı, hər şeyi ələ salırdı. Torağaylar qıy çəkib göylərə baş vururdular, ancaq nədənse onların səsləri göye milləndikləri yerdən gəlmirdi, səs elə bil çay tərəfdən eşidilirdi. Paroxod içini arıdb fit verdi, Maşanı və təyyarəçini geriyə səslədi.

Maşa çəşqin-çəşqin dedi:

— Bu nədir belə? Bu nə işdir?

Qız tələsik ikiəlli çəngə-çəngə çiçək dərirdi. Paroxod ikinci dəfə fit verdi, bu dəfə ciddi, açıqlı-acıqlı fit verdi.

Maşa təəssüfle:

— Bu nə işdir belə? — dedi, sonra çevrilib geri baxdı, orada kol-ların üstündə paroxodon borusundan tüstü qalxırdı, qız qışqırdı: “Bu saat golirik!”.

Onlar tələsik paroxoda tərəf qaçıdlar. Maşanın paltarı islanmışdı, qıçlarına şappıldayırdı. Boynunun ardında düyünlənmiş saçları açılıb tökülmüşdü. Təyyarəçi onun ardınca gəlirdi. Gedə-gedə o, bıçaqla bir neçə çiçəkli itburnu budağı kəsdi.

Onlar paroxoda qalxandan sonra körpünü götürmək üçün dayanmış matroslar, gözləri çiçək dəstəsinə sataşan kimi dedilər:

— Bu başqa məsələ! Çəmənlikdəki çiçəklərin hamısını dəriblər.
— Hə, qaldır, Semyon, birdən qaldır!

Kapitanın köməkçisi kapitan körpüsündən dedi:

— Ciçəkləri salona gətirin. Bütün sənişinlər üçün!.. — Sonra borunu ağızına tutub qışqırdı: — Yavaş sürətlə irəli!

Çarxlardır ağır-agır hərləndi, pərlər suyu çalxaladı və sahil, kollar xışıldıya-xışıldıya uzaqlaşdı.

Maşa bu sahildən, bu çəmənliklərdən, komadan, səbət toxuyan babadan ayrılmağına heyfsilənirdi. Burada hər şey birdən ona doğma göründü, elə bil burada boy-a-başa çatmışdı, həmin baba isə onun tərbiyəcisi və mürəbbisi olmuşdu.

Maşa pilləkənlə salona qalxa-qalxa fikirləşirdi:

— Qəribədir, axı mən indi bizim harada, hansı vilayətdə, hansı rayonda, hansı şəhərin yaxınlığında olduğumuzu da bilmirəm.

Salon təmiz və soyuq idi. Günəş hələ pardalananmış taxta divarları, kiçik stolları, üzünə qoz ağacı çəkilmiş pianonu qızdırıa bilməmişdi.

Maşa çiçəkləri ayırb güldənlərə qoymağə başladı. Təyyarəçi aşa-ğı göyərtədən vedrədə təmiz su gotirdi.

Təyyarəçi Maşaya kömək edə-edə dedi:

— Belozerskdə mənim anamın balaca bir bağı var. Ancaq orada o qədər çiçək var ki, daha deməklə başa gəlməz. Xüsusi xoruz pipiyi.

— Siz Belozerskdə yaxşı dincəldiniz? — deyə Maşa soruşdu.

— Pis dincəldim. Kitab oxudum, həyatımı qaydaya saldım. Daha Belozerskdə ayrı məşğul olmalı iş yoxdur.

— Necə yəni “həyatımı qaydaya saldım?” — deyə Maşa təəccüb elədi.

— Gördüklərimin, elədiklərimin, fikirlərimin hamısını yazdım. Sonra düzgünmü yaşadığımı, nədə səhv etdiyimi ayırd elədim, sonra da hesabladım ki, son vaxtlar həyat mənə nələr bəxş etmişdir.

— Hə, necə oldu?

— İndi keçmişim gün kimi aydınlaşdır. Bundan sonra açıq başla yaşamaq olar.

— Mən belə şeyin olduğunu bilmirdim, — deyə Maşa dodağının altında mızıldadı və gözlərini təyyarəciyə zillədi.

— Siz bir təcrübə edin, — təyyarəçi gülümşünə-gülümşünə məs-ləhət gördü. — Həyatınızın dolğunluğuna özünüz də mat qalacaqsınız.

Maşanın arxasından tanış bir səs eşidildi:

— Afərin!

Maşa geri çevrildi.

Aktyor ciyində xovlu əl-üz dəsmalı qapının ağızında dayanmışdı. Onun əynində qollarının ağızı qəhvəyi köbəli göy pijama vardi.

— Afərin! — aktyor tekrar elədi. — Sevирəm sehər söhbətlərini, sehərlər bizim fikirlərimiz, təzəcə yuyulmuş əllər kimi təmiz olur.

Təyyarəçi incik-incik dedi:

— Boşlayın zarafatı!

— Bəli, doğru deyirsiniz, bunlar hamısı axmaq söhbətdir! — deyə aktyor razılaşdı. — Açığınız tutmasın. Mən qeyri-ixtiyari sizin söh-

bətinizə qulaq asdım və bu söhbətə bir həqiqəti əlavə etmək istəyirəm. Bir təkzibəilməz həqiqət var! Mən bu həqiqəti demək olar ki, ömrümün lap son çağlarında öyrənmişəm.

— O hansı böyük həqiqətdir? — deyə təyyarəçi soruşdu.

Aktyor qəsdən pis şeir oxuyanlar kimi, səsinin yoğun yerinə salıb: "Mənim xoşuma sənin istehzan gəlmir — dedi və güldü. — Bu sadə həqiqətdir. Hər bir həyatın dərinliyində mütləq yaxşı şeylər var. Bəzən də şairanəliklər var. Sizin ərz elədiyiniz kimi, elə ki, həyatınızı qaydaya salmağa başladınız, ister-istəməz başlıca olaraq onun bu şairanə və ağıllı mündərəcəsini xatırlayacaqsınız. Bu çox əladır! Həm də təəccüblüdür! Dörd tərəfimiz başdan-başa şairanəlikdir. Onu axtarın. Bax, mən qocanın sizə ömürlük nəsihəti budur. Etiraz eləməyin. Söhbət bitdi.

Aktyor gülə-gülə getdi, Maşa isə fikirləşdi ki, doğrudan da, onun dörd tərəfindəki şeylər çox sadə, eyni zamanda qeyri-adi şeylərdir. Leninqradda, institutda bu indi səfər zamanı olduğu qədər hiss olunmurdu. Bəlkə bu onun əvvəller gizlində olan, indi isə aşkar çıxmış həmin o hər bir varlığın dərinliklərində gizlənmiş poeziya payı idi...

Volqada bütün vaxtı külək ara vermirdi. Çayın üstündən və paroxodon yanlarından rəngdən-rəngə düşən mavi hava dalğa-dalğa ötürdü. Maşaya elə gəlirdi ki, külək oynaya-oynaya bütün yay günlərini bir-bir qarşısında varaqlayır.

Axşamlar külək sakitləşirdi. Çayın suyu zülmətdən-zülmətə axındı. Yalnız paroxodon işıqları bu qaranlıqdan bir kiçik işıqlanmış su dairesi qopardırdı.

Maşanın kefi yaxşı idi, ancaq arabir qüssələnirdi. Qız heç cür inana bilmirdi ki, onun belə gözəl başlanmış yeni həyatı, çevrilib başqa cür ola bilər.

Kamışındə Maşa düşdü. Külək əsdikcə çayın üstündə sarımtıl toranlıq dalgalanırdı.

Təyyarəçi və aktyor Maşanı ötürmək üçün körpüyə endilər.

Maşa çəşqin-çaşqın təyyarəçi ilə xudahafizləşdi. Təyyarəçi nə edəcəyini bilmədiyindən, paroxoda qayıtdı, məhəccərin yanında dayandı, oradan aktyorun Maşa ilə necə xudahafizləşməsinə baxdı.

Aktyor şlyapasını çıxartdı. Maşanın əlini əline aldı, güloş gözlərini qiyib qızın üzünü baxdı.

— Siz xoşbəxt olacaqsınız, — dedi. — Ancaq mən sizdən də xoşbəxtəm, çünkü mən qocalmışam.

— Nə dediyinizi başa düşmürəm.

— Siz qocalara nəsib olan xoşbəxtliyi başa düşə bilməzsınız. — Aktyor ibarə ilə danişirdi — Başqasını sevən Dezzemonanın gözlerinin yaşırdığını görmək böyük səadətdir.

O, Maşanın əlini buraxdı, şlyapası əlində körpüyə təref çəkildi. Paroxod üçüncü dəfə fit verdi və sahildən aralandı.

Çay tərefdən əsən, neft qoxusu verən külək qızın üzünə vururdı. Bəstəboy, çal bağlı qoca kişi Maşanın yan-yörəsində vurnuxur və astadan deyirdi: "Vətəndaş, şeylərinizi aparaq?". Ancaq Maşa onun səsini eşitmır və cavab vermirdi. Bəstəboy qoca kənara çekiilib, taxta skamyanın üstündə oturdu və papiros yandırdı — o, nəhayət, Maşanın nə vaxt sakitləşəcəyini gözləyirdi.

Bir gün keçmiş Maşa Kamışındən çox uzaqda, gəzəri balaca vəqonda yaşayırırdı, vaqon çöldə, sahili gillik, çılpaq gölün qırğında dayanmışdı. Bu vəqonda — evdə, — camaat ona "kazyonka" deyirdi, — kolxoz meşəsi salanlar yaşayırırdı.

Sahə rəisi qətiyyən üst-başı tozlu, qaraqabaq adam deyildi, əksinə, çox çevik və zarafatçı adam idı. Ancaq Maşa gələn gündən sahədə adamlar narahat idı. Hami əkilmek üçün göndərilmiş təzə palid qozalarından nigaran idı — görəsən bitəcəkdir? Onlar cənubşərəqdən gələn qara yeldən qorxurdular, — orada, Volqanın o tayında, şüşə kimi duman göyün üzünü almışdı. "Şoranlıq" sözü ağızlardan düşmürdü. Şoranlıq — sehranın ortasındaki bu sağlamaz dəmirov, torpaq çatlayan yerlərdə ağappaq duz kimi parıldayan bu sarı gil, cavan meşənin qənimidir, çox sırtıq şeydir.

Bir dəfə Maşa təyyarəçinin məsləhəti ilə həyatını yoxladı və gördü ki, həyatı artıq üç bir-birindən çox fərqli hissədən ibarətdir — Leninqrad həyatı, paroxod səfəri həyatı, bir də Volqa boyu çöllərində iş həyatı. Həyatın hər hissəsində, o hissəyə məxsus yaxşı mündərəcələr, qoca aktyorun dediyi poeziya vardi.

Leninqradda nənesinin mənzili vardi, bu mənzildən Laxtanın üstündə qürub görünürdü, Leninqradda onun rəfiqələri, institut, kitablar, teatrlar, bağlar vardi. Səfərdə olanda Maşa ürəyi kökündən oynadan ötəri tanışlığın ləzzətini dadımışdı, çaylar ölkəsi Rusyanın

gözelliyini görmüştü. Burada, səhrada isə, öz işinin büyük mənasını və gücünü dərk eləmişdi.

Bir də qəlbinin dərinliklərində, hansı guşədə isə təyyarəçi haqqında xatirələr hələ də yaşayırırdı; onun bülbüllərdən şikayetlənə-şikayətlənə utancaqlıqla gülümşəməsi, o zaman Belozerskdəki kimi, yanaqlarının səyriməsi qızın yadından çıxmırıldı. Bu adam onun yanından ötüb keçmişdi, amma Maşa buna necə heyfsilənirdi.

Maşa bu sofori o qədər tez-tez xatırlayırdı ki, bir dəfə o, hətta qızın yuxusuna da girdi. Yuxusunda şəhli qalın itburnuluğu gördü. Toran qovuşmuşdu. On dörd günlük qəşəng ay səmanın mavi ətəyində, biçinçinin yadından çıxıb zəmidə qalmış gümüş oraq kimi görünürdü. Özü də elə sakitlik idi, Maşanın ürəyi elə açıq idi ki, o, hətta yuxuda güldü də...

Təzə salınmış meşə göyümtül çay kimi bərq vura-vura təpələrdən aşaraq, quru səhralara tərəf gedirdi, orada geniş yolların üstündə qırmızımtıl toz qalxırdı.

İş çox idi. Təzə əkilmış palid ağaclarının aralarını boşaltmaq, akasiya əkmək lazım idi. Maşa bunu xüsusi qayğı ilə eləyirdi, elə bil körpə uşaq ezişləyirdi.

Maşa qaralması. Günəş onun saçlarını soldurmuşdu. O, çöllük kəndlərdə yaşayan qızlara oxşayırırdı. Paltarından, əllərindən, hər şeydən yovşan iyi gəlirdi. Hətta Narzan adlı qılı köpökdən də yovşan iyi gəlirdi; işçilərin hamısı səhraya işləməyə gedəndə bu it vaqonun keşiyini çəkirdi.

Vaqonun keşiyini Narzan, bir də yeddi yaşılı Stepan, sahə rəisi-nin oğlu çəkirdi.

Onlar bütün günü vaqonun kölgəsində uzanıb, sünbülkiranların səsinə, kələ-kötür çöl armudunu xışıldadan küləyo qulaq asırdılar. Ağac elə cingildəyirdi ki, elə bil tuncdan tökülmüşdü.

Yayın axırlarında əkinə ərəbdovşanları ün verdi. Onlar cavan palid ağaclarının dibində çala qazır və birlərini təmizləmək üçün bu əjalarda, tozun içində eşənləndilər. Meşə zolaqlarına zəhərli yulaf səpmək üçün vilayət şəhərindən "bostançı" təyyarə istədilər.

Bir dəfə axşam tərəfi, Styopa vaqonun pilləkənində oturub, kartof təmizləyən vaxt Narzan başını qaldırıb mirıldadı. Qürub tərəfdə, lap səhranın üstündə, alçaqdan tənbəl-tənbəl tırıldayaraq bir balaca təyyarə uçurdu.

Təyyarə vaqonun üstündən keçdi, birdən döndü, quru otluğun üstünə endi və bir neçə addım gedib dayandı.

Təyyarəçi kabinetdən çıxdı, şlemini başından götürüb, vaqona tərəf gəldi. Təyyarəçi hələ gənc idi, ancaq gicəgahlarına dən düşmüdü. Styopa təyyarəçinin gödəkçəsinin yaxasında iki cərgə orden lenti gördü.

Narzan təyyarəciyə hürmək əvəzinə, vaqonun altına soxuldu və orada astadan mırıldamağa başladı.

Təyyarəçi:

– Salam, oğlan! – dedi və Styopanın yanında pilləkənin üstündə oturub, papiroş yandırıdı. – Bura on beşinci sahədir?

– Bəli, – Styopa çəkinə-çəkinə cavab verdi. – Siz bizim yanımıza gəlmisiniz?

– Elədir ki, var, – deyə təyyarəçi cavab verdi. – Ərəbdovşanlarını zəherləyəcəyəm...

Styopa bir az fikirləşib dedi:

– Gör nə qədər ordeniniz var, amma ərəbdovşanı zəherləyirsiniz. Biz elə biliirdik ki, bura təyyarəçi şeyirdi göndərəcəklər.

– Özüm xahiş elədim ki, məni bura göndərsinlər, – deyə təyyarəçi cavab verdi və susdu.

– Maşa Klimova burada işləyir?

Styopa:

– Bəli, – dedi və gözünü qıydı. – Necə məgər?

– Bəs haradadır?

– Orada, meşədə, – Styopa əlini əkinlər tərəfə uzatdı.

– Doğrudan da meşədir! – deyə təyyarəçi güldü, ayağa qalxdı və dönüb geri baxmadan əkinlərə tərəf getdi.

Styopa onun dalınca baxırdı. Hava qaralması, çöl pis görünürdü. Ancaq yenə də Styopa Maşanın çöldən qayıtdığını gördü. Təyyarəçi tələsik onun qabağına gedirdi, amma Maşa təyyarəciyə çatmamış dayandı və əlləri ilə üzünü örtdü.

Hava tamam qaralması. Səyyar çöl ulduzu göyün yeddi qatın-dan gölün qara suyunu seyr edirdi.

"Niyə Maşa əlleri ilə üzünü örtdü?" – deyə Styopa fikirləşdi və atasının tez-tez zarafatla Maşa haqqında dediyi sözləri təkrar elədi:

– Qəribə qızdır!

Narzan isə bütün gecəni vaqonun altından quru, isti torpağın üstündə mürgüləyən təyyarəye mırıldadı.

ÖTƏRİ GÖRÜŞLƏR

Payızın axırlarında maşınla Velikoluk və Pskov vilayətlərindən keçirdim, bu yerlərdə mən çoxlu məşəli kəndlər gördüm. Bunlardan Zvoni kimi gözəl adı olan bir kənd, xüsusilə yaxşı yadımda qalmışdır.

Bu Zvoni sakit, görünür, çox dörin gəlün sahilində, təpənin üstündə idi. Axşam tərəfi idi. Hava qaralmışdı, amma soyuq, sarımtıl qırub hələ də evlərin pəncərələrində bərəq vururdu.

Elə həmin günün axşamı mən gen-bol və sakit Opoçka şəhərinə gəldim. Şəhərin ortasından köpüklenən dəlisov bir çay keçirdi.

Mən Opoçka mehmanxanasına düşdüm. Bu mehmanxanada mənim bir nəfərlə ötəri və maraqlı görüşüm oldu.

Mehmanxana təzəcə təmirdən çıxmışdı. Ona görə də hər şey, hətta tavandan asılmış lampalar da əhəngə batmışdı.

Mehmanxanaya geləndən bir saat sonra mən dəhlizdə bəstəboy, saçları ağarmış, əynində nimdaş palto olan bir kişi ilə rastlaşdım.

Demə, qoca mənim Moskvadan gəldiyimi bilirmiş. O, məni saxlayıb soruşdu:

– Konservatoriyanın böyük zalında axırıncı dəfə nə vaxt olmusunuz?

Onun sualı məni çətinə saldı, ancaq cavab verdim ki, bir ay əvvəl Svyatoslav Rixterin konsertində olmuşum.

Qoca dedi:

– Mətləb budur ki, mən Moskva konservatoriyasını bitirmişəm. Bəstəkarlıq sinfini. Moskvaya qayıdanda mənim əvəzimdən böyük zala, bir də bizim məşhur orqana baş əyin. Sizdən çox rica edirəm!

– Siz Moskvaya çoxdan getmirsiniz?

– Yeddi ildir, – deyə bəstəkar cavab verdi və dərhal soruşdu: – Heç maraqlanmışınız ki, Velikoluk vilayətində “kənd yerləri” deyilən yerlərdə neçə pianino və royal var? Kolxoz klublarında və bu Opoçka kimi mötəbər şəhərlərdə neçə pianino olsa yaxşıdır?

Mən yenə çətinə düşdüm və cavab verdim ki, xeyr, bu məsələ ilə maraqlanmamışam.

Bəstəkar dərdli-dərdli dedi:

– Bax, görüsünüz mü? Belə şeylər burada çox azdır!

Dəhlizə oynində pambıqlı gödəkçə olan bir adam girdi. Ondan benzin iyi gəldi. Görünür, bu adam şofer idi.

O, bəstəkara dedi:

– Atakan, gəlin gedək aşxanaya, nahar eləmeyə. Bu gün pulum var. Gedək xırtdayımizə kimi vuraq.

– Sağ ol, əzizim. İki saatdan sonra mənim məktəbdə konsertim var, Çaykovskinin, Şostakoviçin əsərlərini çalacağam. Gedə bilmərəm. Bəstəkar üzünü mənə tərəf tutdu.

– Yeddi ildir! – dedi və paltomun qolundan yapışdı. – Yeddi il ərzində mən bütün şimalı dolaşmışam, indi də Velikoluk vilayətini gəzirəm. Kəndlərdə, kiçik şəhərlərdə konsert verirəm. Mən Moskva-da da qala bilərdim və bəlkə bir çox yoldaşlarım kimi müvəffəqiy-yot də qazana bilərdim. Mən kimsəsiz bir adamam. Mənə çox şey lazımlı deyil. Bir şair demişkən: “Bir qırıq çörək, bir parç süd, bir də bu səma, bu buludlar bəsimdir”. Ancaq mən gördüyüñüz kimi, şəhərləri, kəndləri dolaşmayı və konsert verməyi üstün tuturam. Əvəzində də qəpik-quruş alıram. Ancaq məsələ bunda deyil! Camaatin musiqiyə necə can atdığını siz təsəvvür edə bilməzsınız. Xüsusilə gənclər. Musiqi adı çəkiləndə onların gözləri yaşarır. Musiqi eşidəndə adamlar necə xoşal olurlar. Bunun xatirinə nimdaş palto geyməyo dəyər.

Şofer dedi:

– Yəqin ki, heç yolunuzun xərci çıxmır.

Qoca öyünə-öyünə cavab verdi:

– Hələ indiyə kimi bir dəfə də elə olmayıb ki, moni bir yerdən başqa yerə pulsuz aparmasınlardır. Mən bəstəkaram, ancaq indi pi-a-noçuluq edirəm. Belə də olmalıdır.

– Niye? – deyə mən soruşdum.

– Mətləb burasındadır ki, adam gərək, hansı sahədə insanlara daha böyük gözəllik verə biləcəyini özü özü üçün düzgün müyy-yənləşdirsin. Siz nə demək istədiyimi başa düşürsünüz mü? Mənim özümün musiqi əsərlərim Motsartın, yaxud Çaykovskinin, Musorq-skinin, yaxud Şostakoviçin əsərlərinin yanından öte bilməz. Ona görə də mən xalqa daha çox xeyir verməyi və özüm yazmaq əvəzi-nə başqalarının əsərlərini çalmağı daha münasib bilirəm.

– Elədir ki, var! – deyə şofer dilləndi. – Bax, mən üçüncü dərəcəli şoferəm, odur ki, öldürsələr də ZIL-10 maşınının sükanı arxa-sında oturmaram. Maşını əməldən çıxardaram.

Bəstəkar dedi:

— Dayan bir, Zaxar İvanoviç. Mən nəkarəyəm? Bəstəkar kimi nəyəm? Heç bir şey. Nə göylərə baş vuran şövqüm, nə də ehtirasım var! Bizim zəmanəmizdə isə hər şeydən əvvəl gərək böyük bəşəri hissələr tərbiyə edəsən. Hər şeydən əvvəl! Xahiş edirəm mənə inanınız, bax məhz bu səbəbdən mən pianoçu oldum, ölməz əsərlərin ifaçısı oldum. Bir şair demişdir: "O quruyub xəzan olan yarpaq mahnilarda əbədi qızıl kimi şölələnir. İncəsənətin bizim üstümüzə saldığı qızılı şəfəq əbədidir! O, bizi hədsiz dərəcədə yüksəldir!

Bəstəkar susdu, elə bil uzaqdan gələn səsə qulaq asırdı, sonra dedi:

— Mən dolaşıq danışırıam. Pis vərdişdir. Bəzən mən piano çalmadan əlavə, piano kökləməklə də məşğul oluram. Hətta musiqi aləti də təmir edirəm. Bu günlərdə belə bir əhvalat oldu. Yaxında Zvonı deyilən bir kiçik kənd var. Bəli, bəli, gözəl kənddir. Gölün qıraqında. Hə, demə, bu kənddəki, Zvonidakı kənd müəlliməsinin evində bir royal varmış. Ondan qabaqcı qoca müəllimədən miras qalıbmış. Royalın o qoca arvadın əlinə haradan düşdüyüünü heç kim əməlli-başlı bilmir. Qiyamət alətdir! Ancaq səkkiz dili tamam yatmışdı. Özüm təmir eləməli oldum. Doğrudur, çox əlləşdim, ancaq düzəldim. Səsi adamın canını alır! İndi onu kolxozun klubuna gətiriblər. Bax, biz belə işləyirik.

Şofer dedi:

— Əgər əməli cəhətdən fikirləşsəniz, onda siz, Leonid Petroviç, körpə uşaq kimi bir şeysiniz. Siz yaşda adam da bu qədər çalışır, özünü ora-bura vurar!?

— Sənin əməli cəhətdən fikirləşməklə nə işin var, — deyə bəstəkar cavab verdi və gözləri ilə mehmanxananın növbətçisini, bəstəboy, dombagöz və ağızı büzük arvadı göstərdi. — Arvad arakəsmənin dalında oturub, saygacın dənələrini sıqqıldırdı. — Bu cür əməli cəhətdən fikirləşənlər kələm qurdum kimi aləmi götürüb. Sən, yaxşı olardı ki, konsertə gələsən.

— Buna söz ola bilməz! — deyə şofer cavab verdi. — Siz, Leonid Petroviç, Opoçkada mənsiz hələlik bircə konsert də verməmisiniz.

Bəstəkar xudahafizləşib çıxdı.

Mən növbətçi qadından soruşdum.

— Bu adam kimdir?

— Görmürsünüz, kimdir məgər?! — deyə o, kobud-kobud cavab verdi və ciyinlərini atdı. — Musiqi hesabına sədəqə yiğir. Daxili nizam-intizamı pozmaqdan savayı işi-güçü yoxdur. Gah oxuyur,

gah da sənət məktəbindən uşaqları gətirib otağında onlara gitara çalmaq öyrədir. BİZİM MEHMANXANAYA DÜŞƏNLƏR İSƏ ABİRLİ ADAMLARDIR, CZAMIYYETƏ GÖLƏNLƏRDİR. Bu əməllərinə görə onu mehmanxanadan qovmaq lazımdır.

Gecəyarısına yaxın Opoçkanın üstündə külək uladı. Arabir yağış güclənir, bərk-bərk pəncərə şüşələrini döyür, onların ahəngini yurdur.

Qaranlıq elə qatlaşmışdı ki, hətta boş, qaranlıq küçələrdəki gur işqli fənərlər də onu şəhərin hüdudlarından kənara qova bilmirdi. Qaranlıq sübhə kimi Opoçkanın üstündən çəkilmədi.

Gecənin yarısı mən yuxudan ayıldım. Külək viyildayır, küçədə pəncərənin qabağındakı ağacları yırğalayırdı. Budaqların tutqun kölgələri qarmaqarışıq halda başımın üstündə, divarda gəzirdi.

Aşağıda, dəhlizdə saat altını vurdu.

Mən yerimdə uzanıb qoca bəstəkar haqqında fikirləşirdim. Belə pis gecələrdə, Allah bilir, yad şəhərdə o özünü nə qədər tənha hiss edirdi...

Kim isə qapının dalından keçdi. Dəhlizdən asılmış əlüzyuyanın mis mili dinqildədi, su çalxalandı, kim isə əl-üzünü yuya-yuya pəs-dən oxudu:

Qoy yaş töküb inləsin yenə payız çovğunu,

Sellər, sular daşaraq, çağlaçıqça çağlaşın.

Dərhal piləkən ağır-agır cirıldadı. Kim isə koridora girdi, mən deyingən növbətçi qadının səsini eşitdim.

— Qurtarın bu biabırçılığı! Görün nə həngamə çıxardır — gecə yarısı oxuyur!

— Yatmamışdan qabaq dua oxumusanmı, Dezdemonə? — deyə cavabında bəstəkar soruşdu, ancaq elə bağırı-bağırı, elə hirsli-hirsli soruşdu ki, növbətçi qadın daxili "nizam-intizam" barədə dodağının altında nə isə mızıldana-mızıldana tələsik getdi, bəstəkar isə onun ardınca lap uşaq kimi qaqqıldırdı. Mən də öz otağında güldüm.

Bu zaman mən başa düşdüm ki, heç bir darixdirici gecə, heç bir daş qəlbli insan bu təmiz ürkəli və şən insanı pərt eləyə bilməz.

Şəhəri mən Opoçkadan Pskova getdim. Yolüstü Puşkin təpəsinə döndüm, şairin qəbrinə baş çəkdim.

Həmişə payızın axılarında olduğu kimi, ora kimsəsiz və sakitlik idi. Qəbir təpəsinin üstündən qürub şəfəqinə bürünmüş mavi üfüqlər görünürdü.

Qəbirin üstündə "Aleksandr Sergeyeviç Puşkin" sözləri yazılmış sadə ağ abidənin yanında mən heç kimi görmədim. Yalnız bir saatdan sonra bir neçə qaraçı və qaraçı qadın gəldi. – Mən onların köçünü Puşkin təpəsinin yaxınlığında görmüştüm.

Qaraçılar qəbirin yanında, torpağın üstündə oturdular, yavaş-yavaş nə barədə isə məsləhətləşdiyər, sonra çox astadan uğultulu və kədərli bir qaraçı mahnısı oxudular.

Bir cavan qaraçı qadını oxumurdu. O, ciyninə qəşəng ipək şal salmışdı. O da yerdə oturmuşdu, xəzəlləri eşələyirdi. Sonra o başını silkələdi, qara, hamar saçlarının arasından bir al-qırmızı kağız qızıl-gül çıxartdı, onu Puşkinin abidəsinin yanına tulladı və ağ dişlərini ağardaraq gülümsündü.

Qaraçı mahnısı hələ də boğulmuş zəng səsi kimi axırdı. Mən Opoçkadaki bəstəkarı xatırladım və birdən beynimdə bu ulartılı mahmın ilə ölkənin ən ucqar, ən uzaq bucaqlarındakı bütün bu Zvonillardakı, Qoryaçı Stanlardakı, Sosnalardakı və Kamennı Qrivallardakı royal səsləri arasında nə isə aşkar bir əlaqə baş qaldırdı.

Qaraçılar qalxdılar və küləyin silib-süpürdüyü daş pilləkənlə qəbir təpəsindən düşməyə başladılar.

Həmin o cavan qaraçı qadını hamidan sonra getdi. O, bir qədər qəbirin yanında dayandı, sonra üzünü mənə tutub xırıldaya-xırıldaya dedi: "Özizim, sənin üçün "Qara şal" mahnısını oxuyardım, ancaq olmaz, boğazım bərk ağrıyır", – sonra cəld dönüb qaraçıların ardınca getdi.

Mən təpədə qaldım. Gün, ötəri təbəssüm kimi tələsik keçir, payızın bütün rənglərini bir rəngə, ürək sıxan boz rəngə çevirirdi. Bu rəngdə qarın nəfəsi duyulurdu. Hiss olunurdu ki, bir az sonra hər tərəfə qışın toranı çökəcək, bu toranda qoca qayın ağacları gümüş kimi qaralacaq, hər tərəfi duman bürüyəcək.

Nədənsə, bəstəkarın incəsənetin üstümüze saldığı əbədi şöle haqqında dediklori yadımıma düşdü.

1954

ŞAM QOZALARI

Bəstəkar Edvard Qriq bir payız Bergen ətrafindəki meşələrdə dincəldirdi. Bütün meşələr, onların göbələk ətri gələn havaları, yarpaqlarının piçiltiliyi yaxşıdır. Ancaq dəniz kənarındaki dağ meşələri xüsusiylə gözəldir. Bu meşələrdə dalğaların səsi eşidilir. Dəniz tərəfdən həmişə duman gəlir, odur ki, nəmişlikdə yaman yosunluq olur, o, ağacların budaqlarından yaşıl saçları kimi yerə qədər sallanır.

Üstəlik dağ meşələri səsli-sədali olur, elə bil ki, peresmeşnik quşu oxuyur. Elə gözdə-qulaqdadır ki, bir səs gəlsin, dərhal onu qapıb qayalardan aşırır.

Bir dəfə Qriq meşədə saçları iki yerə ayrılib hörülmüş bir balaca uşaqa, meşəbeyinin qızına rast gəldi. Qız səbətinə şam qozaları yığırdı.

Payız idi. Əgər dünyanın bütün qızlarını və mislərini toplayıb, onlardan min-min zərif yarpaqlar düzəltseydilər, bu ancaq olsa olsa, dağların sinəsindəki payız bəzəyinin yalnız bir zərrəsinə bərabərdi. Üstəlik də bu düzəltmə yarpaqlar, əsl yarpaqların, xüsusiylə ağaçqovaq yarpaqlarının yanında çox kobud görünərdi. Hamiya məlumdur ki, ağaçqovaq yarpaqları, hətta quş oxuyanda da tərəpənir.

– Adın nədir, ay qız? – deyə Qriq soruşdu.

Qız astadan cavab verdi:

– Daqni Pedersen.

Qızın astadan cavab verməsi qorxudan deyildi, utancaqlıqdandı. O, qorxa bilməzdi, çünki Qriqin gözləri gülürdü.

Qriq dedi:

– Sən bir işin tərsliyinə bax! Yanımda sənə bağışlamağa heç nə yoxdur. Mən ciblərimdə nə gelincik, nə lent, nə də məxmərdən tikilmiş dovşan gəzdirirəm.

– Anam köhnə gelinciyini mənə verib, – deyə qız cavab verdi.
– Əvvəller gelincik gözlerini yumurdu. Bax bele!

Qız ağır-agır gözlərini yumdu. O, təzədən gözlərini açanda Qriq gördü ki, qızın gözlerinin gilələri göyümtüldür, yarpaqlar orada od tutub yanır.

Qız dərdli-dərdli dedi:

– İndi gözləri açıq yatır. Qocaların yuxusu pis olur. Babam da səhərə kimi hıqqıldayırlar.

71

Qriq dedi:

– Mənə qulaq as, Daqni, mən bir şey fikirləşmişəm. Mən sənə bir qəribə şey bağışlayacağam. Ancaq indi yox, on ildən sonra.

Daqni təəccübələ əlini yellətdi:

- Paho, nə uzun çəkdi!
- Bilirsənmi, mən hələ o şeyi gərək düzəldəm.
- O nə şeydir ki?
- Sonra bilərsən.

Daqni ciddi soruşdu:

– Məgər bütün ömrünüz boyu siz cəmisi beş, ya altı oyuncaq qayira bilərsiniz?

Qriq pərt oldu.

– Yox, elə deyil, – deyə tərəddüd elədi. – Mən bəlkə onu bir neçə günə düzəltdim. Ancaq uşaqlara belə şey hədiyyə vermirlər. Mənim düzəltdiyim hədiyyələr böyükələr üçündür.

Qız səsində yalvariş:

– Sındırmaram, – dedi və Qriqin paltarının qolunu çekişdirdi.
– Əzmərəm də. Görərsiniz! Babamın şüşədən oyuncaq qayığı var. Mən onun tozunu silirəm, ancaq indiyəcən heç bir qəlpəsini də sindirmamışam.

“Bu Daqni məni tamam dolaşdırı”, – deyə Qriq pərt halda fikirləşdi və böyükələrin həmişə çətin vəziyyətə düşəndə dedikləri sözü dedi:

– Sən hələ balacasan, başa düşmədiyin çox şey var. Səbirli ol. İndi isə səbətini ver bura. Gütün çatmir. Mən səni ötürərəm, həm də bir başqa şeydən söhbət eleyərik.

Daqni köksünü ötürdü və səbəti Qriqə uzatdı. Səbət doğrudan da, ağır idi. Şam qozalarında qatran çox olur, buna görə də onlar palid qozalarından qat-qat ağır olur.

Ağacların arasında meşəbəyinin evi görünəndə Qriq dedi:

– Hə, indi, Daqni, sən özün də gedə bilərsən. Norvcədə sən adda, sən familyada qız çoxdur, sənin atanın adı nədir?

– Xagerup, – deyə Daqni cavab verdi və üzünü turşudub soruşdu.
– Məgər siz bizə getməyəcəksiniz? Bizim naxışlı süfrəmiz, sarı pişiyimiz, şüşə qayığımız var. Babam qoyar sizi o şüşə qayığı əlinizə götürəsiniz.

– Sağ ol. İndi mənim vaxtim yoxdur. Salamat qal, Daqni!

Qriq qızın başını tumarladı və dənizə təref getdi. Daqni qaşqa-bağıını sallayıb onun ardınca baxırdı. Qız səbəti yanakı tutmuşdu, qozalar yerə töküldü.

– Mən musiqi yazacağam, – deyə Qriq qət elədi. – Birinci səhifəsində tapşıracağam ki, belə yazsınlar. “Daqni Pedersenə – meşəbəyi Xagerup Pedersenin qızına, on səkkiz yaşı tamam olanda”.

Bergendə hər şey əvvəlki kimi idi.

Evdə səs azaldan hər nə vardısa – xalça, pərdə, yumşaq mebel, hamısını Qriq çoxdan yiğisdi. Yalnız köhnə divan qalmışdı. Bu divanın üstündə on nəfərə qədər qonaq otura bilərdi, ona görə də Qriq onu tullamağa ürek eləmirdi.

Dostları deyirdilər ki, bəstəkarın evi odunçu daxmasına oxşayır. Evdə yaxşı şey ancaq royal idi. Az-çox təxəyyülü olan adam bu ağ divarların arasında, dalğaları duman-çəndə və küləkdə çağlayan, öz qədim əfsanələrini söyləyən şimal okeanının zümzüməsindən tutmuş çit gəlinciyinə layla çalan balaca qızın mahnısına kimi müxtəlif ecəzkar səslər eşidərdi.

Royal nəyi desən, insan qəlbiniñ çırpıntılarını, böyük arzularını və məhəbbəti tərənnüm edirdi. Ağ və qara dillər Qriqin qüvvətli barmaqlarının altında oynayaraq inildəyir, gülür, tufan kimi qəzəblə guruldayır, sonra birdən susurdu.

Bu zaman sakitlikdə bir zərif sim uzun müddət susmaq bilmirdi, clə bil ki, bacıları tərəfindən inçidilmiş Zoluşka ağlayırdı.

Qriq dala söykənib bu son səs metbəxdən kəsilənə qədər qulaq asıldı, çoxdandı ki, bir sisəy orası özünə məskən eləmişdi.

Krandan suyun metronom dəqiqiliyi ilə saniyələri saya-saya damcılığı eşidilirdi. Damcılar deyirdilər ki, vaxt gözləmir, fikirləşdiklərinin hamısını eləmək üçün tələsmək lazımdır.

Qriqin Daqni Pedersenə yazdığı musiqi bir aydan çox vaxt apardı.

Qış girdi. Duman-çən şəhəri tamam bürüdü. Müxtəlif ölkələrdən paslanmış paroxodlar gəlir və taxta körpülərdə dayanıb fisıldaya-fisıldıya mürgüləyirdilər.

Cox keçməmiş qar düşdü. Qriq qarın ağacların təpələrinə ilişə ilişə çəpəki necə uçduqlarını pəncərədən görürdü.

Dilimiz nə qədər zəngin olsa da, musiqini sözlə ifadə etmək, əlbəttə, mümkün deyil.

Qriq hədsiz qızlıq gözəlliyini, qızlıq səadətini tərənnüm edirdi.

O yazır və yaşıl gözləri gülümşeyən qızın və sevincdən təng-nəfəs halda onun qabağına necə yüyüdüyüünü görürdü. Qız onun boynunu qucaqlayır, isti yanağını onun qırılxılmamış, tükləri ağarmış yanağına sıxırdı. Qız: "Sağ olun!" deyir, ancaq nə üçün təşəkkür elədiyini hələ özü də bilmirdi.

Qriq ona deyirdi: "Son günəssən. Səhərin səhər mehisən, sən sübh qızısan. Sənin qolbində bir ağ çiçək açılmışdır, o sənin bütün varlığını bahar ətri ilə doldurmuşdur. Mən həyata bələdəm. Sənə onun barəsində nə deyirlər desinlər, həmişə bir şeyə inan, həyat qəribə və çox gözəldir. Mən qocalmışam, amma mən gənclərə həyatımı, işimi, istedadımı vermişəm. Həmişəlik vermişəm. Buna görə mən, Daqni, bəlkə səndən də bəxtiyaram.

Sən əsrarlı aydınlıq gecətsən. Sən səadətsən. Sən sübh şəfəqisən. Sənin səsini eçidəndə adamin ürəyi tel-tel olur.

Səni əhatə edən, sənə toxunan və sənin toxunduğu, səni sevindirən və səni düşünməyə məcbur edən hər şey qoy pənahın olsun".

Qriq bu cür fikirləşir və fikirləşdiklərinin hamısını çalırdı. Qriq şübhələnmüşdi ki, ona xəlvətcə qulaq asırlar. O, hətta bu xəlvətcə qulaq asan adamin kim olduğunu da duymuşdu. Onlar ağaclarla qonmuş arıquşuları idı, kefcil liman matrosları idı, qonşu evdəki camaşır qadındı, sisəkdi, sallaq göydən düşən qar idı, paltarı yamaq-yamaq Zoluşka idi.

Hərə bir cür qulaq asırdı.

Arıquşular həyəcanlanırdı. Onlar nə qədər səy göstərsələr də, ciriltilləri royalın səsini batıra bilmirdi.

Kefcil matroslar evin pilləkənlərində oturub qulaq asır, içün-için ağlayırdılar. Camaşır qadın dikəlib, əlinin aynası ilə qızarmış gözlərini silir və başını bulayırdı. Siləy kaşı sobanın çatından bayır çıxıb, deşikdən Qriqə baxırdı.

Uçan qar dayanır və evdən bulaq kimi axan səsə qulaq asmaq üçün havadan sallana qalırdı. Zoluşka isə gülümsünə-gülümsünə döşəməyo baxırdı. Onun yalın ayaqlarının yanında bühlur çəkmələr vardi. Onlar Qriqin otağından gələn akordllara cavab verirmiş kimi terpənir, bir-birinə dəyirdilər.

Bu dinləyiciləri Qriq konsertlərə gələn bəzək-düzəkli və nəzakətli dinləyicilərdən üstün tuturdu.

On səkkiz yaşı tamam olanda Daqni məktəbi qurtardı.

Bu münasibətlə atası onu Xristianiyaya, bacısı Maqdanın yanına göndərdi ki, bir az qonaq qalsın. Qoy qızçıqaz (Daqni qədd-qamətli, yoğun sarısaç qız olmuşdusa da, atası onu hələ uşaq hesab eləyirdi) işıqlı dünyani görsün, görsün ki, insanlar necə yaşayırlar, bir az şənlənsin.

Kim bilir sonra Daqninin başına nələr gələcəkdi? Bəlkə əri namuslu və sevən, ancaq xəsis və qaraqabaq adam olacaqdı? Yaxud qız kənd dükənində satıcı işləyəcəkdi? Yaxud Berqandakı saysız-hesabsız paroxod kontorlarından birində xidmət edəcəkdi?

Maqda teatrda dərzilik edirdi. Əri Nils də həmin teatrın dəlləyi idi.

Onlar teatrın çardağında balaca bir otaqda yaşayırdılar. Buradan al-əlvan dəniz bayraqları ilə bəzənmiş körfəz və İbsenin heykəli görünürdü.

Bütün günü açıq pəncərədən paroxodların səsi gəlirdi. Nils dayı onların səslerinə elə bələd idi ki, özünün dediyinə görə, hansı paroxodon, – Kopenhagendən gələn "Norder"ninmi, Qlazqodan gələn "Şotland müğənnisi"ninmi, yaxud Borodan gələn "Janna d'Ark"-ininmi fit verdiyini yanlışmadan təyin cdirdi.

Maqda bibinin otağında çoxlu teatr şeyləri: parçalar, ipək, tül, lent, hörmə, dəvəquşu lələyi taxılmış qədim fetr şlyapalar, qaraçı şalları, çal parıklar, mis mahmızlı uzunboğaz çəkmələr, qılıncalar, yelpiklər, qatlanan yerləri sürtülmüş gümüşü çəkmələr. Bu şeylərin hamısını tikmək, yamamaq, tomizləmək və ütüləmək lazımdı.

Divarlara kitab və jurnallardan kəsilmiş şəkillər vurulmuşdu: bunlar XIV Lüdovik dövrünün süvarilərinin, qədim paltarlı gözəl qadınlarının, cəngavərlərin, sarafanlı rus qadınlarının, başları palid çoləngli matrosların və vikinglərin şəkilləri idi.

Otağa dik pilləkənlə qalxmaq lazımdı. Oradan həmişə rəng və zər tozuna qatılan lək iyi gəlirdi.

Daqni təz-tez teatra gedirdi. Bu, çox maraqlı əyləncə idi. Ancaq tamaşadan sonra uzun müddət Daqninin yuxusu gəlmirdi, hətta bəzən yatağına girib ağlayırdı.

Bundan qorxuya düşmüş Maqda bibi Daqni sakitleşdirirdi. O deyirdi ki, sohnədə baş verənlərə kor-koranə inanmaq olmaz. Ancaq Nils dayı bu sözə görə Maqdanı "Kürt toyuq" adlandırır və deyirdi

ki, əksinə, teatrda gərək hər şeyə inanasan. Başqa cür olsa, teatr-zad insanların nəyinə gərkədir? Daqni də teatrda gördükərinə inanırı.

Ancaq Maqna bibi el çəkmədi ki, müxtəlif şeylər görmək xatirinə konsertə də getmək lazımdır.

Nils buna etiraz eləmirdi. O, deyirdi: "Musiqi dahiliyin aynasıdır".

Nils gurultulu və müəmmalı danışmağı xoşlayırdı. O, Daqni haqqında deyirdi ki, üvertyuranın birinci akkorduna oxşayır. Maqda isə, onun dediyinə görə, adamlara cadugər kimi hökm eləyirdi. Maqdanın bu əməli ondan ibarətdi ki, teatr kostyumları tikirdi. Hami bilir ki, adam hər dəfə təzə kostyum geyəndə tamam dəyişir. Deməli, belə çıxır ki, eyni aktyor dünən alçaq qatil idi, bu gün qızğın məşəq olmuşdur, sabah hökmədar təlxəki, o biri gün isə xalq qəhrəmanı olacaq.

Belə hallarda Maqda bibi qışqırırdı:

– Daqni qulaqlarını tut, bu sarsaq söhbətləri eşitmə! Bu çardaq filosofu nə danışdığını özü də bilmir!

İsti iyun ayı idı. Aydılaklı gecələrdi. Konsertlər şəhər parkında, açıq havada verilirdi.

Daqni Maqda və Nils ilə konsertə getdi. Qız yeganə ağ paltarını geymək istəyirdi. Ancaq Nils dedi ki, gözəl qız gərək elə geyinsin ki, ətrafindakılardan seçilsin. Xülasə, bu barədə söylədiyi uzunuzadı nitqin canı bu idi ki, aydılaklı gecələrdə mütləq qara paltar və əksinə qaranlıq gecələrdə ağappaq paltar geymək lazımdır.

Nilsi fikrindən daşındırmaq mümkün olan iş deyildi, ona görə də Daqni yumşaq, ipək məxmərdən tikilmiş qara paltar geydi. Bu paltarı Maqda teatr dərzixanasından gətirmişdi.

Daqni paltarı geyəndən sonra, Maqda razılaşdı ki, Nils deyəsən, haqlıdır – Daqninin qəşəng, solğun çöhrəsini, onun köhnə qızıl kimi parıldayan uzun saçlarını heç bir şey bu sehrkar məxmər kimi qabarıq nəzərə çarpdırıa biləzdə.

Nils dayı astadan dedi:

– Doğru deyirsən! Ancaq nədənsə sən mənimlə ilk görüşə gələndə mən yanımda çılgın, qəşəng oğlan görmədim. Ay çərəncisən ha!

Sonra Maqda Nils dayının başını öpdü.

Konsert, həmişə olduğu kimi, körpüdəki köhnə topdan axşam atəsi açılandan sonra başlandı. Atəş günəşin batlığına xəbər verirdi.

Axşam olsa da, nə dirijor, nə də orkestrdə çalanlar pultlarının üstündəki lampaları yandırmırdılar. Gecə o qədər aydınlıq idi ki, cökə ağaclarının yarpaqları arasında yanın fənərləri, görünür, yalnız konsertə yar-yaraşıq vermək üçün yandırmışdılar.

Daqni simfonik musiqiyə ilk dəfə qulaq asıldı. Konsert Daqniyə qəribə təsir edirdi. Orkestrin bütün çalanları və gurultuları Daqninin gözləri qarşısında yuxu kimi saysız-hesabsız mənzərələr canlandırdı.

Sonra Daqni diksinib başını qaldırdı. Qızın elə gəldi ki, konsertin programını elan edən fraklı arıq kişi onun adını çəkdi.

– Məni çağırın sən idin, Nils? – deyə Daqni Nils dayıdan soruşdu, onun üzünə baxdı və dərhal qaşqabağını salladı.

Başa düşmək olmurdu ki, Nils dayı Daqniyə dəhşətlə, yoxsa heyrlə baxır. Maqda xala da dəsmalını ağızına tutub, onun kimi baxırdı.

– Nə olub? – deyə Daqni soruşdu.

Maqda onun qolundan yapışdı və piçildədi.

– Qulaq as!

Bu zaman Daqni fraklı kişinin bu sözleri dediyini eşitdi:

– Arxa cərgədə oturanlar bir də deməyi xahiş edirlər. İndi Edvard Qriqin, on səkkiz yaşı tamam olması münasibəti ilə meşəbəyi Xagerun Pedersenin qızı Daqni Pedersenə həsr edilmiş məşhur musiqi pyesi ifa olunacaqdır.

Daqni elə zərbələ köks ötürdü ki, sinəsi ağrıdı. Bununla qız boğazını tixamiş qəherəni boğmaq istəyirdi, ancaq köməyi olmadı. Daqni aşağı əyilib, əlləri ilə üzünü tutdu.

Əvvəlcə qız heç nə eşitmirdi. Onun daxilində tufan vardı. Sonra o, nəhayət, sübhəqəTİ çoban tütəyinin necə mələdiyini eşitdi, ona cavab olaraq, bir azacıq diksinib, yüz-yüz səslərlə simli orkestr səs verdi.

Melodiya güclənir, ucalır, külək kimi coşur, ağacların təpələrində dolaşır, yarpaqları salır, otları tərpədir, sərin su zərərləri kimi adamın üzünə vururdu. Daqni musiqisinin coşqun nəfəsini duydular və özünü ələ alıb sakitləşdi.

Bəli! Bu onun meşəsi, onun diyari idi! Onun doğmaları, tütək nəğmələri, onun dənizinin sədasi idi!

Şüşə gəmilər suyu köpükləndirirdi. Külək onun iplərini dilləndirirdi. Bu səs hiss olunmadan dəyişir və elə bil ki, meşə zəngləri çalırdı. Havadə cövlən eləyən quşlar cəh-cəh vururdu, uşaqlar bir-birlərini səsləyirdilər, qız haqqında mahni oxunurdu – sevgilisi qızın

otağının pəncorosindən içəri sübhçağı bir ovuc qum atırdı. Daqni bu mahnını öz dalğalarında eşitmışdı.

Deməli, onun on ildən sonraya vəd elədiyi həmin bəxşis budur.

Daqni göz yaşlarını gizlətmədən minnətdar-minnətdar ağlayırdı. Bu ara musiqi şəhərin üstündən sallanmış buludlarla yerin arasındakı bütün boşluğu doldurdu. Ahəngdar musiqi dalğaları yavaşca buludları tərpətdi, parçaladı. Onların ara-bərələrindən parıldayan ulduzlar göründü.

Musiqi artıq dalğalanmırıldı. Musiqi çağırırdı. Ardınca elə bir ölkəyə çağırırdı ki, orada heç bir dərd-sər məhəbbəti soyuda bilməzdi, orada heç kim başqasının səadətini elindən almır, orada günəş, əfsanəvi xeyirxah sehrbazın başındakı tac kimi yanır.

Gur səs axını içərisində birdən tanış bir səda eşidildi. Bu səda deyirdi: "Sən səadətsən. Sən sübh şəfəqisən!".

Musiqi susdu. Əvvəlcə yavaş-yavaş, sonra getdikcə güclənərək, alqışlar guruldadı.

Daqni yerindən qalxdı və tələsik parkın çıxış yoluna tərəf getdi. Hamı çevrilib ona baxırdı. Ola bilsin dirləyicilərdən bəzilərinin ağlına dammışdı ki, bu qız Qriqin öz ölməz əsərini həsr etdiyi həmin Daqni Pedersendir.

"O ölmüşdür! – deyə Daqni fikirləşdi. – Niyə? Kaş onu görmək mümkün olaydı! Kaş o indi burada olaydı! Qız ürəyi necə bərk-bərk döyüñə-döyüñə onun qabağına yüyürərdi, onun boynunu qucaqlardı, göz yaşlarından işlanmış yanağını onun yanağına sıxar və tək bircə söz deyərdi: "Sağ olun". Qriq soruşacaqdı: "Nədən ötəri?", "Mən bilmirəm, – deyə Daqni cavab verərdi. – Məni unutmadığınıza görə. Böyük səxavətinizə görə. İnsanın yaşamalı olduğu o gözəl aləmi qarşısında açığınızı görə".

Daqni boş küçə ilə gedirdi. Qız, Nilsin xəlvətcə onun ardınca gəldiyini bilmirdi; onu Maqda göndərmışdı. Nils sərxoş adamlar kimi ləngər vurur və bu gün onların kiçik həyatında baş vermiş möcüzə haqqında nə isə mizildənirdi.

Gecənin toranı şəhərin üstündən hələ çəkiləməmişdi. Lakin Şimal şəfəqi pəncərələrdə qızıl kimi parıldayırdı.

Daqni dənizin sahilinə gəldi. Dəniz dərin yuxuya getmişdi, heç ləpələnmirdi.

Daqni əllərini ovuşdurdu və onun özünə də aydın olmayan ancaq bütün varlığını bürümüş bu dünya gözəlliyi hissindən inildədi.

Daqni yavaşça dedi:

– Qulaq as, həyat, mən səni sevirəm.

Sonra gözlerini geniş açaraq, paroxodların işqlarına baxa-baxa güldü. İşqlar şəffaf boz suda ağır-ağır yırgalanırdı.

Aralıda dayanmış Nils qızın güldüyünü eşidib, evə qayıtdı. İndi Daqnidən xatircəm idi. İndi o bilirdi ki, Daqninin həyatı hədərə getməyəcəkdir.

MADAM BOVENİN DUASI

Hamı, hətta su daşıyan Fyodor da ona "Madam" deyirdi. Səhərlər Fyodor iri yaşıł çəlləkdə madamın yaşadığı Moskvaaltı yaylağa su gətirirdi.

Madam Fyodorun suyu çəlləkdən qablara boşaltmasına kömək eləmək üçün evdən bayırı çıxır və onun qoca yabisinə bir parça çörək gətirirdi. Yuxulu yabı dərhal ayılır, ehtiyatla çörəyi isti dodaqları ilə madamın elindən alır və madama tərəf başını tərpədir.

– O, o! – Madam gülürdü. – Ora baxın, bu qoca at mənə təşəkkür eləyir!

Madam bilmirdi ki, ona, Janna Boveyə də qonşuların bəziləri "qoca yabı" deyirlər.

Madamın yaşı çox idi, ancaq elə qıvrıq yeriyir, elə yeyin-yeyin danişirdi, yanaqları elə al-qırmızı idi ki, adamlar aldanır və ona əslində olduğundan az yaş verirdilər.

Madam çoxdandı Rusiyada, özgə ailələrində yaşayır, uşaqlara fransız dili öyrədir, onlara uzada-uzada Lafontendən təmsillər oxuyur, gəzməyə aparır və yaxşı vərdişlər aşılıyır. Axırı bir vaxtlar qayısbaldır qız olan madam Normandiyani, demək olar ki, tamam unutdu.

Almanlar şimaldan hərlənib Majino xəttini keçib Fransaya girəndə, generallar tərəfindən satılmış Fransa ordusu olanda və Paris məğlub olanda – madam ağızını açıb bir kəlmə də demədi. Ancaq həmin səhər o çay içməyə gəlmədi.

Uşaqlar, – iki qız, – astadan valideynlərinə danişirdilar ki, madam öz otağında, meşəyə tərəf baxan pəncərənin qabağında diz çöküb ağlayırdı.

Meşədə ququ quşları oxuyurdu. Meşə qalın idi. Onun dərinliklərindən ququ quşlarının səsinə əks-səda səs verirdi.

İki yere ayrılib hörülmüş saçı gündən solmuş böyük qız atasına dedi:

– İndi daha gözünün yaşı qurumayacaqdır.

– Niyə?

– Ona görə ki, onun Fransası daha yoxdur, – deyə qız cavab verdi və saçlarını didişdirməyə başladı.

Atası dedi:

– Saçlarını dağıtma, Fransa olacaq.

Madam otağından aşağı yalnız nahar vaxtı düdü. Süfrə başında o qaşqabaqlı, qaradınməz oturmuşdu. Dodaqları qisılmışdı, balaca yanaqlarındaki qırmızılıqlıdan əsər qalmamışdı.

Heç kim Fransadan söhbət salmadı. Madam da susurdu.

Bir il sonra Almaniya Sovet İttifaqına hücum etdi. Almanlar Moskvanın üstünə gəlirdilər. Yayağın həndəvərinə ağır bombalar düşürdü.

Bu çətin vaxtlarda madamın qərarsızlığı hamını mat qoymuşdu. O sübh çağından gecə yarısına kimi əlləşir – vurmuxurdu. Ərzaq gətirmək üçün Moskvaya gedir, paltar yuyur, yamayırlar, əlinə düşəndən xörək bişirir, soldatlara isti paltar tikirdi. Bütün vaxtı da əlləşə-əlləşə, işləyə-isləyə bir fransız mahnisini zümrümə edirdi: “Quand les lilas refleuriront”.

– “Yasəmən bir də çiçəkləyəndə”, – deyə böyük qız həmin mahnin sözlərini tərcümə etdi. – Siz niyə həmişə bu mahniyi oxuyunsuz, madam?

Madam dedi:

– O-o! Bu, qədim mahnidır. Dözmək lazımlı gələndə, bir şeyi çox gözləmək lazımlı olanda, biçarə anam mənə deyərdi: “Eybi yoxdur, Janna, fikir eləmə, bir də yasəmən çiçəkləyəndə işlər qaydasına düşəcək”.

– Bəs indi siz bir şey gözləyirsinizmi? – deyə qız soruşdu.

– Bu barədə məndən heç nə soruşma, – deyə madam cavab verdi və boz gözlərini sərt-sərt qiza zillədi.

– Nə dediyimi başa düşdün?

Qız başını tərpətdi və qaçırdı. O gündən qız da madam kimi, çiçəkləyən yasəmən mahnisini oxumağa başladı. Bu mahni onun xoşuna gəlirdi.

Getdikcə daha tez-tez qızın xəyalında gözəl bahar, səhərçağı sakit bağ və göl qıraqında yasəmənlik canlanırdı.

1944-cü il baharın axırlarında havalar mülayim və təravətli idi, tez-tez qısa yağışlar yağındı. İyunun əvvəllerində yaylağın böyründəki bağda yasəmən çiçəklədi.

Soyuq çiçək salxımları həmişə şəhli olurdu, ona görə də, adam yasəməni iyələmek istəyəndə üz-gözü tamam islanırdı. Meşədə quşlar səs-səsə vermişdi. Bütün quşları vəcdə gətirən heç kimin adını bilmədiyi “saatsaz” deyilən bir quş idi. O oxuyanda elə bir tırılıt qopurdu ki, sanki divar saatı qurulurdu.

Lakin qaş qaralan çağlar, tutqun ay çallaşmış qayınlığının başının üstündə ucalan vaxtlar daha gözəl olurdu. Axşam səmasında sallaq budaqların zərif kölgəsi görünürdü. Lacivərdi havada, meşənin üstündə buludlar sönük-sönük közərirdi. Sonra sakitləşmiş nəhəng yeri sərin hava və su qoxusu gələn gecə öz qoynuna alırdı.

Madam uşaqları yataqlarına salır, bağa çıxır, yasəmən kolunun yanındakı skamyada oturub, dincələ-dincələ ətrafa qulaq verirdi. Hərdənbir uzaqdan yaylaq qatarlarının taqqıltısı, şose yoldan keçən adamların səsləri eşidilirdi. Ətrafdə heç bir şey müharibəni xatırlatmadı, lakin müharibə gedirdi, – ağır, amansız müharibə, – bəlkə də, elə buna görə adamlar həmin yay meşələrin gözəlliyyini, quşların səsindəki məlahəti, ulduzlar səpələnmiş səmanın füsunkarlığını daha aydın duyurdular.

Madam həmin bahar ilk dəfə qonşu kəndə kilsəyə getdi. Troitsa bayramı idi. Kilsə qayın budaqları ilə bəzənmişdi, daş döşəməyə ot tökülmüşdü. Ot ayaq altında tapdanmışdı. Ondan kədər doğuran xoş ətir saçılırdı – payız, xəzən ətri.

Çəlimsiz keşiş dumani çox çətinliklə, ağır-ağır oxuyurdu, buna görə də, madam çox şeyi başa düşdü. Keşish “havanın təmizliyindən, məhsulun bolluğuundan və əmin-amanlıqlıdan” danişanda madam köksünü ötürdü. Onun uzaq, demək olar ki, yaddan çıxmış vətəni o günü nə vaxt görəcəkdi?

Həmin günün axşamı madam bağa həmişəkindən gec çıxdı. Evin xanımı Moskvaya getmişdi, buna görə də madam çox işləməli olmuşdu.

Bağ çox sakitlik idi. Ay ətrafa şəffaf kölgə salırdı. Madam qollarını dizlərinin üstünə qoyub, fikrə getmişdi. Sonra o qanrlıb geri baxdı, ayağa qalxdı, – kim isə bağın yanı ilə qaçırdı. Madam darvazaya yaxınlaşdı, qonşunun balaca oğlu Vanyanı gördü.

– İvan! – deyə madam onu səslədi.

Oğlan onun yanından ötə-ötə qışqırdı:

– Moskvadan gəlirəm. Hükum başlanıb. Bu gün səhər. Normandiyaya! Axırı başlandı!

– Necə, necə! – deyə madam soruşdu, ancaq oğlan, cavab vermədən qaça-qaça ötdü.

Madam əllerini ovuşturdurdu, tez öz otağına getdi. Evin sahibi yemək otağında oturub, həmişəki kimi qabağında bir stəkan soyumuş çay, kitab oxuyurdu.

Madam bir anlığa ayaq saxladı, çox yeyin-yeyin, təngnəfəs dedi:

– Onlar bizim... Normandiyaya giriblər. Axı mən deyirdim... Quand les lilas refleuriront...

Kişi kitabı stolun üstünə tolazladı, sıçrayıb yerindən qalxdı, gözləri alacalanmış halda madamin ardınca baxdı, saçlarını qarışdırıldı, öz-özünə piçildadi: "Nə qiyamət oldu!" Sonra bir xəbər tutmaq üçün qonşu bağa getdi.

Bir saatdan sonra qayıtdı və yemək otağının kandarında dayandı. Otaq süd kimi işiq idi. Lampaların hamısı yanındı. Mum şamlar tüs-tüleyə-tüs-tüleyə royalın üstündə şölənirdi. Girdə stolun üstünə qar kimi ağappaq süfəre salınmışdı. Süfrədə iki şüşə şampən vardı, onları qara şüşələri parıldayırdı.

Hər yerə, – stolun üstünə, pəncərələrin qabağına, royalın üstü-nə, döşəməyə – güldanlarda, dolçalarda, ləyənlərdə, hətta palid taxtasından düzəldilmiş vedrədə də qucaq-qucaq yasəmən qoyulmuşdu...

Madam badələri stolun üstünə düzürdü. Mat qalmış kişi ona baxır və susurdu. O, həmişə əndişəli olan, elə hey vurnuxan, işləməkdən əlləri qızarmış qoca madamı əvvəlcə tanımadı, – onun gözünün qabağında dayanan adam zərif, saçları ağarmış, boz ipək paltarlı bir qadın idi. Bu cür gözəl, lakin köhnə dəbli paltarlı kişi yalnız uşaqlıq çağlarında ballarda və ailə şənliklərində görmüşdü. Madamin boyundan mirvari boyunbağı parıldayırdı; əlindeki qara yelpik şaqquşti

ilə bağlandı və qoluna keçirdiyi qızıl zəncirdən sallandı, madam kişini görəndə gülümşündü və qılıqla dedi:

– Üzr istəyirəm, müsyö, ancaq mənə elə gəlir ki, bu münasibətlə qızları bir dəqiqəliyə oyatmaq olar.

Hələ heç bir şey başa düşməyən ev sahibi:

– Bəli, əlbəttə! – deyə mizildəndi.

Madam getdi, ancaq zərif, xoş, yəqin ki, Paris ətrinin iyi otaqda qaldı.

Kişi öz-özünə fikirləşdi: "Bu nə həngamədir? Gözləri parıldayır, üzü gülümşəyir, yelpiyi belə sərbəst-sərbəst şaqquşdadır! Bu nə həngamədir? İlahi, gəncliyində o nə qədər gözəl olub! Hələ o paltar! Onun tek birçə dəfə Kanda, yaxud Qranvilde eyninə geyib bala getdiyi yeganə paltar. Evdə indiyə kimi hələ heç kəs madamin belə paltarı, boyunbağısı, yelpiyi və ətri olduğunu bilmirdi. Bəs bu şampan şərablarını o harada gizlətmüşdi?"

Qızlar aşağı endilər, onlar mat qalmışdır, həyəcanlıydılar. Madam da teləsik onların dalınca düşdü, royalın dalında oturdu, saçlarını düzəltdi və calmağa girişdi.

Bəli, ev sahibi, yaxşı duymuşdu. Bu cingiltili, insanı sarsıdan musiqini eşidəndə, həmişəki kimi onun ürəyi buzladı.

Qalxın, qalxın, Vətən deyə,
Gəldi şöhrət, hünər vaxtı!

Kişi musiqiyə qulaq asa-asə şampan şərəbinin ağızını açırdı. Qızlar bir-birinə qışılaraq, yemək otağının ortasında dayanmışdır, onlar gözleri gülə-gülə madama baxırdılar.

"Marselyoza" guruldayırdı, onun səsi evi, bağı, sanki bütün meşəni, bütün gecəni götürmüştü: "Qalxın, qalxın, vətən deyə!".

Madam başını dala oyib, gözlərini yumub, ağlaya-ağlaya ara vermədən çalırdı.

Royal bir qaydada guruldaya-guruldaya oxuyurdu. Onlar gelirlər! Onlar, Fransanın övladları, bu gözəl ölkənin oğulları və qızları gəlirlər! Onlar, böyük fransızlar, murdarlanmış vətənlərinin azadlığını, səadətini və şərefini görmək üçün qəbirlərdən baş qaldırırlar.

"Silaha sarılın, vətəndaşlar!" Normandiyanın, Burqundiyanın, Şompaninin və Lanqedokun küləkləri onların yanaqlarındakı göz yaşlarını – ölümləri ilə ölümə son qoyan, nəcib, min bir əzab-əziyyət

çəkmiş xalqa həyatını, vətənini və şərəfini qaytaran minlərlə ingilis, rus və amerika soldatlarına minnətdarlıqla dolu göz yaşlarını silirdi.

Madam royalın dalından qalxdı, qızların boynunu qucaqladı və stola tərəf apardı. Qızlar ona qisılmışdır, onun əllərini sığallayırdılar.

Kişi əli ilə gözlərini tutaraq, kresloda əyleşmişdi. O, şampan şərabını da elə bu vəziyyətdə, əlini gözlərindən çəkmədən içdi. Kiçik qız fikirləşdi ki, onun yəqin çox gur işqdan gözleri ağrıyır.

Sübhəqəti böyük qız yuxudan ayıldı, yavaşca yatağından qalxdı, paltarını əyninə taxıb, madamın otağına getdi.

Qapı açıq idi. Madamın əynində boz ipək paltar açıq pəncərənin qabağında diz çökmüşdü, o əlini pəncərənin taxtasının üstünə qoyub, başını da əllerinə söykəyərək, nə isə piçildiyirdi.

Qız qulaq verdi. Madam qəribə sözlər piçildiyirdi, – qız onun dua oxuduğunu əvvəlcə başa düşmədi.

Madam deyirdi:

– Ey müqəddəs Məryəm ana! Müqəddəs Məryəm ana! Sən mənə yar ol, Fransız görün, doğma evimizin kandarını öpüm, mənim əziz Şərlimin qəbrini gül-çiçəklə bəzəyim!

Qız quruyub onun sözlərinə qulaq asırdı. Günəş meşənin dalından boyanırdı, onun ilk şüaları hələ də madamın qolundan sallanan yelpiyin qızıl zəncirində bərq vururdu.

1945

SORANQ

Kapitan Skottun Cənub qütbünə yollanan ekspedisiyası 1911-ci ilin baharında Antarktikada baş verən dəhşətli tufana düşüb həlak oldu.

Altı adam ayaq xizəklərində Ross dənizinin buz bağlamış, divar kimi ucalan sahillərinə, qütbə gedib çatdı.

Bir aydan çox yol getdilər. Qütbə beş adam gedib çatdı. Biri buz yarığına düşüb beyin sarsıntısından öldü.

Qütbün yaxınlığında, irəlidə gedən Skott birdən ayaq saxladı. Qarın üstündə nə isə qaralırdı. Bu, Amundsenin tərk etdiyi çadır idi. Norveçli ingilisdən qabağa düşmüştü.

Skott başa düşdü ki, axırı çatıb, bundan sonra bu min kilometr yolu geri qayıtmaga hələ qalmayıb, bu buz bağlamış qarlı yollarla qanamış ayaqlarını sürüyə bilməyəcək. Bu vaxt onların hamisəna bərabər miqdarda zəhər paylandı.

Qayıdanbaş qaradınməz şotlandiyalı leytenant Ots xəstələndi. Onun hər iki qıcıq qanqren olmuşdu. Hər addımı bərk ağrılara səbəb olur, ayağından gələn zərdab maral dərisindən tikilmiş, altı getmiş uzunboğaz çəkmələrindən süzlüb, ayaq xizəklərinə düşərək şam damcıları kimi donurdu. Ots bilirdi ki, o, ekspedisiyanı gecikdirir, onun ucbatından hamı həlak ola bilər. O, çıxış yolu tapdı.

Ekspedisiyanın təşkilindən bir il keçəndən sonra Skott dörd meytilə birlikdə tapılmış gündəliyində bu barədə belə deyildirdi:

Martin on biri

Son günlərdə biz ancaq üç mil yol getmişik. Dözülməz ağrılara baxmayaraq Ots bizdən geri qalmırkı, biz isə bacardığımızdan çox yavaş yeriyirdik. Dünən o xahiş etdi ki, onu yatacaq kisəsində qarın üstündə qoyub gedək, ancaq bunu edə bilməzdik və ondan xahiş etdik ki, yoluna davam etsin. Son günə qədər o, ümidi itirmir və özünə ümidsizliyə qapılmağa icazə vermir. Gecə biz ayaq saxladıq. Ots mənə bir kağız verib xahiş etdi ki, sağ qalsaq bunu onun qohumlarına verək. Sonra o, yerindən qalxbıb gözlərimin içine baxaraq dedi: “Mən gedim. Yəqin ki, tezliklə qayıtmaram”. Biz susurduq. Ots çadırdan çıxıb tufanlı havada yola düşdü. O, qarın üstüne yığılıb qarı qanına bulayırdı. Gecə saat iki idi. O qayıtmadı. Özünü alicənab adam kimi apardı”.

Kapitan Skottun bu ölüm gündəliyi qarşısında, qanqrendən, acliqdan və Antarktikanın buzlu çöllərindəki insanı dəhşətə getirən şaxtadan şikayətsiz həlak olan adamların gündəliyi qarşısında bütün ədəbiyyat boş cəfəngiyat kimi səslənir.

Gündəliyin axırında Skott titrek hərflərlə yazmışdı:

“Mən üzümü bütün bəşəriyyətə tutoram. Bəşəriyyət bilməlidir ki, biz risk edirdik, özü də bilə-bilə risk edirdik, ancaq heç nədə bəxtimiz gətirmirdi. Əgər biz sağ qalsaydıq, yoldaşlarının yüksək mərdliyindən, onların adicə alicənəbligindən elə şeylər danışardım ki, hər bir eşidəni sarsıdardı. Biz həlak oluruq, ancaq ola bilməz ki,

İngiltərə kimi varlı bir ölkə bizim yaxın adamlarımızın qayğısına qalmasın”.

Skott səhv edirdi: İngiltərə onun yaxın adamlarının qayğısına qalmadı.

Leytenant Otsun Anna O’Neylə yazdığı kağız rus matrosu Vasilii Sedixin əlinə düşdü. Vasili Sedix Skottun və onun üç yoldaşının meyitini tapan ekspedisiyanın iştirakçısı idi.

Sedix Anna O’Neyli ancaq müharibədən sonra, 1918-ci ildə Şotlandiyانın şimalında kiçik bir sahil şəhərində axtarış tapdı.

Qışın əvvəli idi. Ətrafdakı çölləri köhnə gümüşə oxşar qar bürüdü, okeanın sahilləri nəfəs alır, qış tufanlarından əvvəl yatıb yuxusunu alırdı.

Annanın əri, baliqçi limanının rəisi bütün axşamı trubka çəkir və heç bir söz demədən Sedixi qəhvəyə və bərk peçeniyə qonaq edirdi. Anna Otsun məktubunu oxudu, geyinib heç bir söz demədən şəhərə getdi. Təkcə Annanın ərinin dostu, liman gözətçisi Gernet baba elə bil ki, otaqdakı pəncərələri açıb içərini qarın kədərlə qoxusu ilə dolduran bu naməlum həyəcanı dağıtmaga çalışırı.

Gernet Annanın oğlu səkkiz yaşıla uşaqla “soranq” adlı külək haqqında qədim dənizçi əfsanəsini nağıl etməyə başladı.

Dənizçilər arasında belə bir etiqad var ki, coşqun şimal küləyi tremontan, musson və hər şeyi dağıdır tökən tufanla bərabər yüz illərdən bir defə əsən soranq adlı bir külək də var. Soranq üfüqün cənub rumblarından qışın axırında, adətən gecələr əsir. Soranq küləyi naməlum ölkələrin maqnoliya qoxusu kimi kədərlə, yüngül ətrini gətirir. Kənd kilsələrinin zəngləri öz-özünə çalınır, göy zenitə qalxır, qarın arasından nərgiz gülünə oxşar çiçəklər baş qaldırır. Uşaqların sevincdən gözləri qaralır, gəmiler isə bir-birinə işıqla təbrik sığnali göndərir, dəriləri yağışdan islanmış mehriban heyvanlar kimi yırğalanır və bu küləyə baş əyirlər.

Soranqdan sonra şən və təntənəli bayramlar keçirilir. Şotlandiya-nın üzərinə Antill havası çökür, soranq qışı birdən sərin yaya çevirir.

Qoca Gernet öz əfsanəsini qurtarmadı. Atası uşağı yatmağa gəndərdi.

Anna gecəyarısına yaxın evə qayıtdı. O, üzünü küləkdən gizlədərək sahildə elə-bele gəzinirdi. Ayıpəncəsi adlı qoca liman iti başını aşağı salıb onun dalınca düşmüdü. Anna onunla alçaqdan danışındı, o, Otsun məktubu barədə daha kimə danışmayıdı.

Ots yazırı: “Mən bir saatdan sonra gedəcəyəm. Mənə elə gəlir ki, hətta meyitim belə bu tufanların və polad kimi şaxtanın dəhşətindən tir-tir titrəyəcək. Mən Şotlandiyani, bizim torpağın üzərindən tüstü kimi keçən iliq yağışlarımızı, axşam qaranlığındakı işıqları, limanın ağır suyunu, nə üçünsə yoncası yiğilməmiş yaş payız çöllərinin duzlu havasını və bizim qədim mahnimizi xatırlayıram.

Plaşı çıxarıb tulladım qara,
Salam, yurdum-yuvam! Əlvida, yollar!
Əgər qonaq üçün yoxsa qroqa,
İçmək üçün onda tünd rom tapılar.

Mən sizi xatırlayıram və bilirom ki, bütün bunlar məhəbbətdir.
Mən indiyəcən sizin məni niyə qəfildən tərk etdiyinizi başa düşməmişəm”.

Anna məktubu oğlunun otağında oxuyurdu. O, pəncərənin qabağında dayanmışdı. Annanın alnında dərin qırışlar görünürdü, ona elə gəlirdi ki, nəhəng bir quş qanad çaldı, ağacdakı xırda damcılardan səpələndi. Damcilar Annanın sıfətinə düşürdü və başa düşmək olmurdu ki, bu yağış damcılardır, ya göz yaşlarıdır.

Nə isə müəyyən olmayan və onun bütün bədənini titrədən nəhəng bir hiss Annanın həyatına daxil olurdu.

Oğlan oyanıb çarpayının üstündə oturdu. Onun gözləri sevincdən parlادı.

– Sən ağlama, – deyə o, yenidən başını isti balışın üstünə qoydu. – Bu gecə soranq əsəcək.

O, yuxuda güldü, yuxuda göründü ki, hardansa çox uzaqdan, Antarktikadan qarın, Ekvator meşələrinin qoxusunu gətirən külək, qış bayram küləyi əsir, oğlanlar qartopu oynadığı kimi minlərlə ağ işığı bir-birinə atan soranq küləyi əsir.

Oğlan yuxuda gülümşəyirdi. Mayak, usandırıcı işıq şüalarını göye yayırdı.

AVSTRALİYADA YAŞAYAN PİLEVOLU

Vanya Zubovun atasını hər il yazda bataqlıq qızdırma-titrətməsi tuturdu. O, taxtin üstündə uzanmışdı, öskürdü və acı tüstüdən gözləri yaşardı: daxmadakı ağcaqanadları qovmaq üçün dəhlizdə çürük ağac yandırırdılar.

Qundosı ləqəbli qoca bir kar kişi Vanyanın atasını müalicə etməye gəlirdi. Baba ara həkimi və qışqırıqçı adam idи, ondan bütün mahalın, əldən-ayaqdan uzaq meşə kəndlərinin camaatı qorxurdu.

Baba qurudulmuş xərçəngləri həvəngdəstədə döyüb Vanyanın atasını müalicə etmək üçün toz dərmənlər hazırlayıb və gözlərini Vanyanın üzünə dikib səsi titrəyə-titrəyə hirsə qışqırardı:

– Məger bu da torpaqdır?! Kül torpaqdır! Belə torpaqda heç kartof da bitmək istəmir, zəhrimara qalmış onu da qəbul etmək istəmir. Bu kül torpağı görüm lənətə gəlsin! Çar bizim zəhmətimizin mükafatını verdi, camaat baş götürüb qaçmağa da bir yer tapmır.

Atası ah çəkər, deyərdi:

– Doğrudur, baş götürüb qaçmağa da bir yer yoxdur.

Qundosı qışqırardı:

– Sən burnunun altında nə deyinirsən?! Ağacdələn kimi hey “yer yoxdur, yer yoxdur!” deyirsən! Getməyə yer var. Adamlar axı Sibirə, Amur çayının o tayına qaçırlar, zəngin torpaqları şumlayırlar.

Atası taxtin üstündə inildəyirdi:

– Məlum işdir, qaçırlar.

– Sənə heç bir şey məlum deyil! – deyə baba qışqırmaqda davam edirdi. – Heç qaçan yoxdur. Camaat ki, var, qoyun kimi bir şeydir, hamı ağula sığınır, ağul onun üçün ölümündən bədtər olsa da, yenə oraya sığınır. Sobanın üstündə oturub, qızınmaq istəyirsiniz, ancaq gedib bəxtinizi sınamağa həvəsiniz yoxdur.

Öldən düşmüş atası razılaşıb deyərdi:

– Bizim camaat, doğrudan da, süstdür... Onlarda coşqunluq, zirəklilik yoxdur.

– Bəsdir, bəsdir! – deyə baba qışqırardı. – Gör söz güləşdirməyə nə qoçaqsan! Zirəkliyiniz var, amma onun neyinizə lazımlı olmasından heç şeytan da baş açmaz! Araq içməyə, qarılınızı incitməyə, külli torpağın üstündə illərlə məhkəməyə düşməyə zirəksiniz.

Atası artıq susardı. Bala ilə höcət eləməyə imkanı yox idi.

Qoca əlindəki düyünlü əlağacı ilə Vanyaya işarə edərdi, Vanya isə qorxardı.

– Bax, bu oğlan burada nahaq yerə oturub! Onu Sibirə yolla, gedib torpaq axtarsın. On altı yaşına girib, əl-ayağa dolaşır, çay-çörək isteyir, amma qotur itcə xeyri yoxdur. Savadı var, qulağından tutub bayırda at, qoy getsin.

Atası yalvarıcı səslə deyərdi:

– Baba, nə hay-küy salmışan? Mən onu haraya göndərə bilərəm, bir haldəki Sibirə biletin biri otuz manat, ya da ki, qırıq manatdır.

Baba hırsınlərərdi:

– Ay səni, ağılsız! Qoy biletsiz getsin, ona nə olacaq? Ya taxtin altında gizlənər, ya tük vaqonunda, ya da vaqonun damında gedib çatar. Bəs sən nə bilmışdin?! Təmiz geyinmiş ağalarla, yumşaq yorğan-döşəkdə çay içə-içə getsin?

Qoca istehza ilə hırıldayardı.

– Milyonlarla! – deyə o gözlənilmədən qışqırardı, dəstəni həvəngə clə vurardı ki, atası hıqqıldardı. – Hər il milyonlarla adam dəmir yolu ilə o başdan, bu başa bilesiz gəlib-gedir. İndi ki, hamı gedir, qoy o da getsin! Bu dünyanın acısını, şirinini dadsın, qoy xoşbəxtliyini axtarıb tapsın. Biletsiz getsin!

Qoca əlindəki əsanı yellərdi, arvad kimi cir səslə gülərdi, xaç çəkərdi; dərman hazır idi.

Atası həmin yay qocanın toz dərmənlərindən öldü. Ağılsız və simic bir qarı olan anası Darya Vanyanı dilə tutdu ki, Sibirə bilesiz getsin; bəlkə orada xam adamlara, doğrudan da, yaxşı torpaqlar verirlər. Anası gecələr yatmadı, elə hey götür-qoy edirdi ki, onlar Sibirde nə cür yaşayacaqları.

– Havayı taxta-tirdən beşguşeli daxma tikərik, – deyə o, doda-qaltı mızıldayırdı. Vanyaya clə gəlirdi ki, qarı dua edir. – Daxmanı lap çayın qıraqındaca tikərik. Ey Məryəm ana! Çay böyük meşələrdən qızıl kimi sarı torpağın üstündən sürətlə axır. Qarabaşaq əkərik, pətek düzəldərik, arı saxlamağa başlayarıq...

Vanya deyirdi:

– Ana, bari yataydınız.

Anası isə hey burnunun altında mızıldanırdı. Onun mızılıtı payız yağışının şırlıtı ilə gecənin usandırıcı səsinə qarışındı. Vanya isə bu səsin altında yuxuya gedirdi. O, Sibirə getməyə qorxurdu. O, bilirdi ki, Sibirə yola düşən çox olur, ancaq indiyəcən bir adamın oradan

qayıtdığını görmemişdi. Atası da deyirdi ki, Sibirdə adamlar bataqlığa düşən kimi batıb qalırlar.

Anası Vanyanın yoluna çörək, soğan, üstünə çoxlu sarı duz səpilmış bir parça köhnə donuz piyi qoydu.

Zəhlətökən oktyabr yağışları yağdırdı. Yağış qayın ağaclarının qaralmış soyuq yarpaqlarını vurub yerə salır və vaqonların dəmir damını döyəcləyirdi. Vanya pəncərədən boylanıb baxdı, istədi anasına qışqırıb desin ki, o yola düşməyə qorxur, o, geriyə, — sobasında isti kül və mətbəxqurdu olan daxmalarına qayıtmaq istəyir. Ancaq anası, yəqin ki, onun nə istədiyini başa düşdü, ariq, qırış-qırış yumruğu ilə onu hədələdi və həmin yumruqla da gözünün yaşını sildi.

Vanya bütün ömrü boyu onu elə beləcə də ariq, əynində köhnə paneva, göyərmiş qızları, cıraklı, gözləri yaşılı bir halda yadında saxladı.

Ancaq qış qurtaranda Vanya Vladivostoka gəlib çıxdı. Yolda onu bir neçə dəfə döydüler. Onu stansiyadakı jandarmlar, konduktorlar və avara yükdaşyanlar döyürdülər, o ağır işləri, demək olar ki, lap havayı görürdü, yükdaşyanların çörəyini əlindən alırlı.

Sibir ona soyuq, qara bir diyar kimi göründü, orada çörəyi möhkəm evlərdə, putluq qifilların dalında gizlədirdilər ki, kasıblara çatmasın; Sibirdə cəng atmış, dizəcən qar basmış ucsuz-bucaqsız meşələrdən başqa heç nə bitmirdi.

Vladivostokda Vanya çinlilərin camaşırxanasında ocaqçılıq eləməyə başladı. Dörd iri qazanın altını odunla qalamalı idi, qazanlardan alt paltaşlarının zərərli boz bugu çıxırdı. Qoca bir çinli ocağın qabağında sallağı oturmuşdu və sarı, işıqdan düşmüş gözləri ilə Vanyaya baxırdı.

Çinli:

— Sən cavansan, mən qoca, — deyə uzun dişlerinin arasından tüpürdü. — Sən russan, mən çinli, fərqi yoxdur, bizim ikimizin də günümüz pis keçir. Gərek az yeyək, amma çox işləyək.

Vanya razılaşırırdı:

— Baba, günümüz pis keçir. Belə günlərin sonu görünmür.

Çinli mızıldanırdı:

— Sən cavansan, mən qoca. Az ye, çox işlə.

Çinli elə ariq idi ki, geniş, göy tumanı həmişə yanlarından aşağı düşürdü, qəhvəyi ariq qarnı görsənirdi. Çinli kişi köynəklərini ütüləyirdi. Bu usandırıcı iş Vanyaya katorqadan da ağır gəlirdi, belə işin sonu görünmürdü. Eyni köynəklər hər həftə camaşırxanaya

qayıdırırdı, çinli də onları yenidən ütüləyirdi ki, bir həftədən sonra yenə həmin kişi köynəklərini ütülətməli olsun.

Baharda qoca çinli öldü. O, qarsalanmış döşəkağı çekilmiş palṭar ütülənən taxtanın üzərinə sinəsi üstə yixildi və çuqun ütü gurultu ilə onun əlindən yerə düşdü.

Çinlinin şəhər ətrafında, soluxmuş otlar bitən düzənliliklərdə basdırıldılar.

Baharda hava əzmanlı, yaqmurlu idi, ancaq ölüünü basdıranda, çinlilər təzə qazılmış qəbrin ətrafında oturub vidalaşma duaları oxuyanda günəş çıxdı. Günün işığı suya düşdü, sahil də, okean da birdən elə parlaq və şəffaf oldu ki, Vanya buradaca camaşırxananı buraxıb, gəmidə ocaqçılıq elemək fikrinə düşdü.

Vanya bir neçə il yükdaşyan “Lansu” gəmisində ocaqçı oldu, gəmi Çinin idi. Əvvellər “Lansu” Vladivostokdan Şanxaya üzürdü, sonra müharibə başlanananda gəmi Avstraliyaya gedib oradan Bataviyaya və Sinqapura qoyun və dondurulmuş ət daşımağa başladı.

Gəminin heyəti müxtəlif xalqlardan ibarət idi. Çoxusu qəribə gözlərinin rəngi açıq göy olan, qaraqabaq norveçlilərdən ibarət idi. Gəminin kapitani balacaboy, gombul, qızıl dişləri olan Ksidi idi. Ksidi həmişə sərxoş olurdu, əynində üstünə yastıq tükü yapmış və trubka tənbəkisi tökülmüş kitel olardı.

Gəmi də öz kapitanı kimi cıraklı olurdu. Vanyaya, (indi onu Con çağırırdılar), elə gəlirdi ki, “Lansu” təkcə öz tropik sahillərə gəlişi ilə bulaqların, otların və sarماşan çiçəklərin ətri ilə dolu havanı zəherləyir. Gəmidən bərk qoyun qığı və yanmış qəhvə iyi gəlirdi. Qəhvəni səhərdən axşamacan içirdilər və aşpaz gündə bir neçə dəfə qəhvənin xıltını qulplu çəlləkdə okeanın yaşıł sularına tökürdü.

Vanya gəmi həyatına çox tez alışdı. Gəmidə cyni hadisələr baş verirdi. Səfər həmişəki kimi, həmin qaranlıq səma, suya batmış kimi ancaq yaşıł zirvələri görünən meşəli adalar, kubrikdəki eyni taxtabitilər, oğru aşpaz və sahildəki sərxoşluq barəsində matroslar arasında gedən eyni danışıqlar.

Üçüncü ili “Lansu” sakit havada Avstraliya sahilləri yaxınlığında Büyük mərcan sualtı qayalarının daşlarına oturdu. Nəhəng sünğərə benzəyən, üstünü nazik su qatı örtmiş sualtı qayalar üfüqə çatırıldı. Bir-birinin üstünə qalaqlanmış sualtı qayalar suyun dibindən mərtəbə-mərtəbə qalxırırdı. Qayığın altı hər dəqiqə gah daşlara toxunur, gah da dibsiz quyuların üzərindən üzüb keçirdi.

Sahilə yan almaq çətin idi. Sahil ağ günəşin işıqlandırıldığı ensiz qum zolağı kimi görünürdü.

Lap sahildə Vanya suya baxdı və yaşıl tüstüdən şarlara bənzər dəyirmi yosunları gördü. Yosunlar iliq suda aram-aram tərpəşirdi.

Vanya yayda balıq tutmağa getdiyi Borovı göllərini xatırladı. Orada da belə yosunluq var idi. Bu yosunların arasında körpə balıqlar sürü ilə olurdu. Vanya qara suya girər, köynəyini yosunların üstünə salar və yosunları içindəki körpə balıqları ilə sahilə çıxardı. Yosunlar elə nazik idi ki, köynəyin üstündə onlardan ancaq tor qalardı. Tor tez quruyar, yaşıl toza çevrilib töküldərdi.

Qayıq Avstraliya sahillərinə yan alanda Vanya soyunub suya baş vurdı. O, zolaqlı dənizçi köynəyi ilə bir yosun tutdu və onu isti ağ qumun üstünə çıxartdı. Yosun yenə də Borovı göllərindəki kimi təmiz dərin suların qoxusunu verirdi.

Vanya köynəyini açdı. Orada gözlərinə qan saçılmış boz, dişli bir balıq tikanlı, sümük üzgəclərini şaqqıldadırdı. Vanya balığı tutdu, onu suya atmaq istədi, ancaq balıq qırılıb onun ovcunun içində batdı.

Vanya balığı qoparıb qumun üstünə tulladı. Əlindən qan axırdı. Balıq ciyıldayı, xırıldayırdı. Malaylı matros Vanyaya dedi ki, bu balıq zəhərlidir, okeanda, ümumiyyətlə, çoxlu zəhərlili balıqlar var. Vanyanın əli, yəqin ki, quruyacaq.

Vanyanı ağlamaq tutdu, ancaq o özünü saxladı, təkcə rusca bir söyüş söydü.

O, malaylıya dedi:

– Sizlərdə hər şey başqa yerdəkilərdən fərqlidir, hətta balıqlar da it kimi adamı qapırlar. Bu da adamın qəlbində qüssə doğurur.

Malaylı təqsirkar-təqsirkar gülümsündü.

O vaxtdan qüssə Vanyadan əl çəkmirdi. Get-gedə artırdı. Ətrafdakı hər şey qüssə doğururdu. Bu ölkənin tozlu, uca, gecələr yad və tək-tək ulduzlu göyünün özündən də, quru havadan da, qabıqsız ağaclarından da, ingilis dilinin boğaz səslerindən də, hər şeydən artıq bu yorucu yeknəsəq zəhmətdən də qüssə yağırdı.

Vanya malaylı matros ilə şəkər plantasiyalarında fəhləliyə girdi. Fəhlələr dan yeri söküləndən ta axşamdan xeyli keçənədək şəkər qamışı plantasiyalarında yan-yana düzülərək yere qədər əyilmiş halda dəhreye oxşar əyri, enli bıçaqları ilə qamışları kökündən kəsirdilər. Şəkər qamışı tarlalarında hava boğanaq idi və bundan

adamın başı ağrıydı. Vanya bir dəfə qamışı ağızına qoydu, qamışın içi şirin, yapışqan kimi idi və dərman qoxusu verirdi.

Hündürboylu, ariq, çıxiqburun bir adam fəhlələrə nəzarət edirdi. Ona “boss” deyirdilər. O, heç vaxt qışqırmazdı və hirslenməzdı. O, heç bir söz demədən, tələsmədən təqsirkar fəhləyə yaxınlaşıb yumruq ilə fəhlənin sıfətinə vurardı, eləcə də tələsmədən keçib gedərdi. Ondan qorxardılar. Deyirdilər ki, o vaxtılıq bütün Sakit okean boyu məşhur kartbasan olmuşdu.

Gecələr barakda yatırdılar. Bir-biri ilə, demək olar ki, heç danışmırıldılar. Camaati ancaq bir ilin məhsulunu toplamaq üçün müxtəlif milletlərdən yiğmişdilər. Axşamlar qəhvə içir və o dəqiqə özlərini açma çarpayılarının üstünə salırdılar ki, dan yeri sökülənəcən yatsınlar. Boss heç bir söz demədən baraklıra baş çəkir, işığı söndürür, hərdən bir təpiyi ilə ağ irqə mənsub olmayanlardan birini; malaylini, ya da ki, bir zəncini yere salır, həsiri qaldırıb baxır, araq axtarırırdı.

Bir dəfə boss çinli bir fəhlə qadının sıfətinə bir şillə vurdu. Qadın cır səslə ağladı, əlindəki bıçağı bossa atdı. Bıçaq yastısına yere düşüb toz qaldırırdı. Boss həvəssiz-həvəssiz döndü və çinli qadının üstünə yeridi. Qadının bütün vücudu tir-tir əsdi və ara vermədən, cır səslə qışkırdı.

Fəhlələr bellərini düzəldilər. Dəhşətli, quru günəş onların başlarını yandırıb-yaxırdı. Gözlərinin qabağını qırmızı duman tutduğu üçün onlar nə olduğundan o saat baş aça bilmədilər.

Boss çinli qadına lap yaxıňlaşdı, ancaq “Qızıl torbası” ləqəbli amerikalı fəhlə onun ciyinlərindən yapışdı, plantasiyadakıların arasında təkcə bu adam dərd-qəm nə olduğunu bilmirdi. O, vaxtılıq qızıl mədənlərində işləmişdi və qızılaxtaranların yanlarında dəri torbadan qızıl gəzdirdiklərindən danişardı, onu buna görə də “Qızıl torbası” çağırırdılar.

“Qızıl torbası” dedi:

– Boss, ay qoxumuş it, bu dərisi rənglinin qisasını səndən ağ dərili kimi alacağam.

O, çinli qadına işaret etdi.

– Əvvəlcə ölüm şəhadətnaməni sıfariş eylə, – deyə boss cavab verib qollarını çırmalamağa başladı.

“Qızıl torbası” həsir şlyapasını çıxartdı, yumruqlarını bir neçə dəfə açıb yumdu və birdən sürətlə, bossun burnunun üstünə ağır bir

zərbə endirdi. Boss yerə sərələndi və bir daha yerindən qalxmadı, o, birçə zərbədən ölmüşdü.

“Qızıl torbası” gizləndi. Axşam başlarına kənarları enli fetr şlyapa qoymuş polislər gəldilər. Çinli qadını həbs etdilər və fəhlələrin hamisini işdən çıxardılar.

Vanya ilə malaylı piyada yola düşüb liman şəhəri Brisbenə, səadət axtarmağa getdilər.

Səadət axtarmaq! Son bir neçə ildə Vanya Qundosunun “Qoy dərd-qəm nə olduğunu dadsın və səadət axtarıb tapsın!” – deyə qışqırlığını yadına saldı. Səadət vətəndə qalmışdı.

Bir dəfə “Lansu”da qəza baş verməmişdən bir az qabaq kapitan Ksidi Vanyanı öz kayutuna çağırıb soruşmuşdu:

- Con, kartoflu vətənində nələr baş verdiyindən xəberin var?
- Mühəribədir! – deyə Vanya cavab verdi.

Kapitan dedi:

– Səfəh! Mühəribə qurtarıb. Mühəribə bütün dünyaya üfunət yayıb söndü. Sənin ölkəndə inqilabdır. Gəda-güdəni nazir eləyirlər. Bəlkə indi sənin hörmətli atan artıq telefonlu bir kabinetdə əy-ləşib kürü ilə kvas içir.

Vanya alçaqdan dedi:

- Mənim atam ölüb. Yaxşı olar ki, mənim atamda işiniz olmasın.

– Ocaqçı, sən mənə kobud cavab verirsən! – deyə kapitan tətənə ilə səsləndi və geyirdi (o, həmişəki kimi sərxoş idi). – Bu cavaba görə iki növbə işləyəcəksən. Kim inqilab eləməyə soxulur? Kim? – deyə o qışqırdı. – Həstərxan mujiki, tarixi olmayan xalq! Yunanlardan ibret götürmək lazımdır. Azadlıq uğrunda şir kimi çar-pışmaq bizim əlimizdən gəldi.

Vanya dedi:

– Əlinizdən gəlirdi, ancaq fürsəti əldən verdiniz. Sizin işiniz limon satmaqdır.

Ksidi kədərlə dedi:

– Rədd ol, quldur! Allah nə üstündə mənə qəzəb eləyib bu simiq-salxaq çin sandığının iy vermiş komandasına kapitan etdi?

Ksidinin başı stola dəydi və o hicqirdı. Vanya çıxıb getdi. Beləliklə o, ilk dəfə inqilab haqqında xəber tutdu. O, böyük həvəslə qəzetləri oxumağa başladı. Vanya gecələr də inqilab barəsində fikirləşirdi. Doğrudanmı anasının arzuları yerinə yetib və orada, vətəndə doğrudanmı zəngin torpaqları yoxsullara paylayırlar?

O, gecə boğuq havalı, bərk tor iyi gələn kubrikdə oturub vətən və inqilab haqqında düşündü, fikirləşdi ki, səadət arxada, Rusiyada qaldı, o isə Rusiyani tərk etdi.

O, səfəh kimi xoşbəxtlikdən qaçdı, bu usandırıcı acliq illərini, katorqa zəhmətinə və təhqirlərini bu qaçışa sərf etdi.

Brisbendə Vanya ilə malaylı bir neçə gecəni liman bağında keçirdi. İş yox idi.

Avstraliyada qış idi. Riflərdə okean gur-gur guruldayırdı. Vanya hərdənbir qovrulmuş qarğıdalı dənələrini çeynəyirdi. Qarğıdalı dənələrini ona çəkməsilsən bir qarşı verirdi.

Küləklər əsirdi, sonra yağışlar yağmağa başladı. Gecə Vanya malaylı ilə birlikdə qış mövsümündə bağlanan yay restoranının artırmasında daldalanırdı. Külək ağır yağış damcılarını, çürümüş yarpaqları onun üzünə çırpırdı. Külək okeanın üzərində tügylan edir və yiğin-yiğin bulanıq suları dalğaqırana qovurdu. Su torpağa çırpılıb və torpağın üstündə soyuq gölməçələr əmələ getirirdi. Şor su cırıq butşalarının içində firçidayır, yorulmuş ayaqlarının dərisini yeyir, qanadırırdı.

Beşinci gecə Vanyaya isti oldu: okean və səma bir-birinə qarışdı, qara sular, ulduzlar və tüstü sel kimi axışaraq başının üstündən keçdi. Vanya artırmada oturub yırğalanır və oxuyurdu:

Tufanlar oynadı, göy guruldu,
Zülmötər içinde çaxdı şimşəkler!..

Malaylı qorxub ağladı. Sonra o yaxındakı polis məntəqəsinə yüyürdü, səhəri Vanyanı xəstəxanaya apardılar. O, iki ay yatalaq xəstəliyindən yatdı. Gözünə həmişə eyni bir şey görünüb ona əziyyət verirdi. Qundosu xəstəxanaya gəlirdi. O, dişli, boz bir balığı həvəngdəstədə əzə-əzə gülürdü.

O qışqırırdı:

- Biletsiz! Dünyanı bilesiz gəzib səadət axtar.
- Atamı niyə öldürdü? – deyə Vanya soruşurdu.

Baba qışqırırdı:

– Onu mən öldürmədim, onu külli torpaq öldürdü. Kəndlilər pis torpaqda əl-qol aça bilmirdilər. Adamlar da əl-qol aça bilmədiklərindən xərçənglər su taunundan öldüyü kimi qırılırdılar.

Vanya xahiş edirdi:

– Baba, sən çıxıb gedəydin.

– Hara gedim? – deyə baba qışqırırdı. – Mənim getməli bir yerim yoxdur, ara hekimlərinin hamısını öldürüb'lər, köklərini kəsiblər, odur ki, yad Avstraliya torpaqlarında veyillənib İsa eşqinə dinsiz ingilislərə əl açıraq.

Sonra baba güc ilə Vanyanın ağızını açır, əzilmiş zəhərli balığın tikanlı tozundan onun ağızına tökürdü.

Vanya qışqırır, yerindən qalxır, tibb bacısının əlindəki su dolu stekani vurub yerə salırdı.

Vanya xəstəxanadan baharın əvvəlində çıxdı. Artıq günəş isti saçırı, okeandan xərif və isti meh əsib liman şəhərinin küçələrinə gəminin kükürd qoxusu verən tüstüsünü yayırdı.

Vanyaya iş tapıldı: xəstəxananın həkimi Vanyaya təklif elədi ki, onun böyük bağında çiçək və tərəvəz üçün ləklər qazsın.

Vanya tələsmədən lək qazar, tez-tez oturub, baş gicəllənməsinin ötüb keçməsini gözləyərdi. Həkimin balaca oğlu Vanyaya yeməli şəylər və ucuz papiroslar gətirirdi. Oğlan anasının belə qadağan olunmuş şeyi, papirosu işçi üçün gətirməyi ona etibar etdiyindən xüsusi sevinərdi. Oğlan papirosları heç vaxt birdən verməzdı. O, papirosları sırlı bir halda, xeyli əl saxlaya-saxlaya cibindən çıxarıb gülə-gülə Vanyaya uzadardı.

Vanya ləkləri qazanda, oğlan onun yanında dayanıb Vanyanın əyilmis belinə diqqətlə baxar və ara vermədən onu Rusiya haqqında sorğu-sual tutardı. Vanyanın nağıl etdiyi hər bir şey ona gözəl uydurma kimi görünərdi.

Hər səhər oğlanın arıq və gözəl anası ona qalın bir kitabı ucadan oxuyardı. Vanya eyvanın yanında lək qaza-qaza qulaq asardı.

Kitabda itirdiyi tütin kisəsini axtarmaq üçün bütün yer üzünü dolaşan bir matrosun kədərli sərgüzəştindən danışılırdı. Matros okeanları keçib, qocaman meşələrə gəldi, meşələri keçib isti səhrləri başa vurdu, səhralardan keçib vəhşi dağlara qalxdı, dağlardan hayküylü və şən şəhərlərə gəlib çatdı.

Matros çoxlu adamlara, gah qışqırıqçı, gah gülməli, gah çəkinən, gah qonaqpərvər, gah dalaşqan, gah özündən tez çıxan adamlara rast geldi, ancaq heç kəs ona onun üçün əziz olan kisəni tapmaqdə kömək etmədi. Qəribə matros bu köhnəlmış kisəsiz dolana bilmirdi. Təkcə, balaca, üzü çilli bir məktəbli qız matrosa məsləhət gördü ki, evə qayıtsın, görsün ki, o kisəsini çarpayısının yanındakı skamyanın

üstündə yaddan çıxardıb qoymayıb ki. O, yatmağa hazırlaşarken öz kobud paltarını skamyanın üstünə qoyardı. Matros evə qayıdış kisəsini tapdı. Kisənin içinde təkcə bir çəkimlik tütün qalmışdı. Onun evinin kandarını hündür ot basmışdı. Ot yırgalanır, matrosa baş əyirdi, sevinirdi ki, bu inandıcı adam vətənə qayıdır; matros otları əzməmək üçün ehtiyatla onların üstündən adlayıb keçdi.

Kitab bu sözlərlə qurtarırı:

“Yad göyər, yad ölkələr öz gözəlliklərinə baxmayaraq bizim nəzərlərimizi ancaq az bir müddətə oxşayır. Nəhayət, bir vaxt gəlib çatar ki, ata yurduna gedən yolun qıraqındakı tənha bir çobanyastığı çiçəyi, insana Böyük okeanın ulduzlu göylərindən daha əziz görünər, qonşunun xoruzunun səsi adəmin qulağında vətənin insanı öz dumanlı, doğma tarlalarına və meşələrinə çağırış kimi səslənər”.

Vanya ləkin qıraqında oturub, belə yapışmış torpağı talaşa ilə ehtiyatla təmizləməyə başladı. O, qulaq asırdı, ancaq eyvandan daha səs gəlmirdi.

Qarişqalar bir-birinin dalınca ağacın boz gövdəsilə sürünür və Vanya Pilevo yaxınlığında şam meşələrindəki qarişqaların süründüyü yolları, süpürgə və şümsəd kollarını, doğma göylərdəki yüngül axşam buludlarını və durnaların qaqqıltısını xatırlayırdı.

Vanya talaşa ilə bir qarişqa tutdu. Qarişqa göy, iri idi. Qarişqa o saat dal ayaqları üstə durdu və Vanyanın əlindən yapışmağa hazırlaşdı.

Vanya talaşanı yerə atıb ağladı. O, göz yaşlarını saxlaya bilmədi, göz yaşları onun tük basmış, arıq yanaqları aşağı süzülüb əllərinin, belin, göy, hirsli qarişqaların üstünə düşürdü. Vanya ağlaya-ağlaya fikirləşirdi ki, o, günlərlə bütün həftə boyu ağlasayıdı, gözünün yaşı qurumazdı, çünki ürəyi kədərlə dolu idi. Dərdini açıb heç kəsə danışmamışdı, əslinə baxsan, danışmalı bir adəmi da yox idi.

Oğlan Vanya üçün səhər yeməyi gətirəndə o, hələ də ağlayırdı. Oğlanın dodaqları titrədi, ancaq o, özünü saxlayıb ciddi səslə dedi:

– Mən hər şeyi bilirəm. Kürən qız sizi incidib.

Vanya başını buladı və göz yaşlarını gizlincə sildi.

O, boğuq səslə dedi:

– Yox. Elə-belə ağladım.

Oğlan yaşlılardan min dəfələrlə eşitdiyi sözləri ciddi əda ilə təkrar edib dedi:

– “Elə-belə” heç bir şey olmur.

Vanya dedi:

— Ho, belə... Müxtəlif şeylər, öz ölkəmiz yadına düşdü. Ölkəmiz buradan çox uzaqdadır.

Oğlan içinde şorba olan qazanı ehtiyatla yerə qoyub evə qaçıdı. O, xeyli vaxt geri qayıtmadı. Vanya şorbanı yeməyə başladı. Hələ də göz yaşları hərdən yanaqları aşağı axırdı, ancaq ürəyi daha yüngül-leşmişdi.

Oğlan həyecandan qızarmış bir halda qaçıb gəldi, bir parça kartonu Vanyanın ovcunun içində qoydu. Bu, köhnə, çoxdan istifadə olunmuş gəmi biletini idı.

Oğlan gizlincə dedi:

— Bu bilet əsl biletdir. Anam bu bilet ilə Londona getmişdi. Anam bu biletin mənə bağışlayıb dedi ki, mən də böyüyəndə bu bilet ilə Londona gedərəm. Mən bu biletin sobanın dalında gizlədirdim. Göttürün!

Vanya soruşdu:

— Bu bilet mənim nəyimə lazımdır?

— Götürün. — Oğlan bu sözləri təkrar etdi və onun dodaqları yenə titrədi. — Evinizə gedin. Böyüklərə ağlamaq olmaz. Gəmi sabah yola düşür. Mən qəzətə gördüm.

Vanya ayağa qalxdı. O, oğlana nə isə demək istədi, ancaq bacardı. Vanya oğlanın başının tüklərini nəvazişlə qarışdırıcı, beli ehtiyatla torpağa sancı və bağdan çıxdı. Kiçik qapı taqqıldadı. Vanya qulaq asdı. Qapının dalından heç bir səs gəlmirdi.

Vanya hələ bir aydan çox Brisbendə qaldı, ac qaldı, qonşu limanı getmək üçün qəpik-quruş bilet pulu qazandı ki, təkcə Brisbendən çıxbıtsın, təsadüfən oğlana rast gəlməsin. Oğlan əmin idi ki, Vanya onun istifadə olunmuş, bir neçə müfəttişin yoxlayıb deşdiyi bilet ilə vətənə gedib, oğlanın bu ümidiño boşça çıxartmaq olmazdı. Vanya avaralar polislərdən qaçıb gizləndiyi kimi oğlandan qaçıb gizlənirdi.

Ancaq bir aydan sonra o, Bataviyaya yola düşdü, oradan isə gah bilsiz, gah göyərtə sərnişini kimi, gah gəminin burun tərəfindəki gəmi ayaqyollarını yuyan matros sıfətilə Londona gəlib çatdı. Londondan onu sovet teploksodu Leningrada gətirdi.

Vanya payızda vətənə qayıtdı. Haman il payızda havalar quru və aydın keçirdi. Torpaq bol məhsul verdikdən sonra elə bil, göy dumanlarda, sakit meşələrin xıstlısında yatıb dincəlirdi. Torpağın

nəfəsi təravətli idi və elə bil ki, əvvəlki dördünü, qəmini yuyub aparırdı.

Pilevoda Vanya dəmir yolunda maşinist köməkçisi oldu. O, böyük həvəslə adamlarla səhbət edir, ətrafdakı hər şeyə göz qoyurdu. Hər boş bir seydə qəribə bir həyat duyur, vətəni ilə birlikdə bu həyat Vanyaya tanış görünürdü, vaxtilə miskin çöllerdə, dilənci kökündə olan kəndlərdə bir çox xoşbəxtliklərin əlamətləri indi çiçək açırdı.

Bir dəfə bazar günü Vanya, balacaboy, maşın yağından üst-başı işıldayan qoca maşinist Kuzma Petroviç ilə Borovı göllərinə baliq tutmağa getdi. O, uşaq olanda bu göllərə qaçıb gələrdi, ancaq hər dəfə o geri qayıdanda Darya cilovları götürüb onun üstünə qulayalar, cığlıtlı ilə qışqırardı:

— Bu bəy balası hardan gəlib çıxıb! At suvarılmayıb, yemlənməyib, o isə göllərdə veyillənir!

Darya çoxdan ölüb. Qundosı baba da ölüb. Onların basdırıldıqları köhnə qəbiristanlığı şumlayıb yonca əkiblər. Yoncalıqla anılar vizil-dəşir. Arılar otların arasından dikiñə uçur, ciraltı ilə özlərini kilsonin bağlı pəncərələrinə vururdular. Kilsədə qoca, ariq hörmüçəklər olurdu. Onlar bütün pəncərələrdə tor hörmüdü və hörmüçək torundan sallanmış qurumuş milçəklərin yanında saatlarla donub qalırdı.

Gölə gedən yol xeyli uzaq idi. Hava dumanlı idi, yerə çoxlu quru qayınağacı yarpağı tökülmüşdü. Ariquşları fitləşir, şam ağaclarının təpəsinə qonmuş durnalar qırıldاشırdı. Vanya köhnə yerləri, ağaçqovaq meşəsinə gedən köhnə yolları, gediş-geliş olmayan ardıc kolları, qarabaş otları və sünbülli otlar basmış meşə cığırlarını, dənəvər sarı qumun üstündəki qarışqa cığırlarını tanıydı.

Meşəlik tərəfdə tam sükut hökm süründü, adama elə gəlirdi ki, talaların üzərində ucuşan hörmüçək torları belə bu payız sükutunda cingildəyir.

Yolüstü Vanyagin koması olan kəndə gəldilər.

Komada artıq çoxdan idi ki, yad adamlar — meşəçinin ailəsi yaşıyındı.

Əynində göy sarafan olan bir qız Vanyanın qabağına çıxdı. Qız iki uzun qara hörüyünü dalına atmışdı və utandığından hey höruk-lərini əlləşdirirdi.

— Evdə heç kəs yoxdur, — deyə qız sakit ala gözlərini qaldırıb Vanyaya baxdı. — Atam meşədədir, anam isə şəhərə, kolxoz yarmarkasına gedib. İçəri gəlin.

Vanya içeri girib kandarda ayaq saxladı. Pəncərələrdə, stolun, hətta atasının öldüyü taxtin üstündə də çiçəklər var idi. Günəşin işığı cod süfrənin və stolun üstündəki açıq kitabın üzərinə düşürdü. Quru çörək və alma iyi gəlirdi.

Vanya kitabı götürdü, bu botanika dərsliyi idi.

Qız gülümsündü:

– Dərsliyimdir. Mən ancaq yayda burada oluram, qışda şəhərdə oxuyuram.

Vanya məşədən keçəndə yoluştı bir qədər çiçək dərmışdı. O, çiçəkləri dərir və adlarını yadına salmağa çalışırı. O, bunları qızə göstərdi, özü də şikayətləndi ki, rus dilini yadından çıxarıb və çiçək adlarını unudub. Qız çiçəkləri stolun üstünə düzdü, tələsmədən onları ayırdı adlarını deyirdi: – Balıca, yağıotu, çobanyastığı, gensian, yerpalamutu.

Vanya qızə baxır və ona elə gəlirdi ki, bu qonşu qızı Zinkadır. O, gedəndə qızın üç yaşı var idi, üst-başı qartmaq bağlamış, toyuq zilinə bulaşmış qız döşəmənin üstü ilə sürünerdi, anası isə onu möhkəm şapalaqlayalar, donuz horrası olan təknənin yanından qovayardı.

– Mən yadınıza gelmirəm ki? – deyə Vanya soruşdu.

Qız utana-utana ona baxıb başını buladı.

– Yox, yadına gelmirsiniz. Məgər siz buralısınız?

Vanya cavab vermədi. O, çiçəkləri qız üçün qoyub komadan çıxdı. Köhnəlikdən qaralmış siniq həvəngdəstə dəhlizdə bir küncdə düşüb qalmışdı. Qundosı baba bu həvəngdəstədə Vanyanın atası üçün toz dərmanlarını döyərdi. Sonralar xeyli vaxt bu fikir Vandan əl çəkmirdi ki, onun keçmiş həyatı, ata-anasının həyatı kimi nədənsə bu dehşətli, ağacdən yonulmuş, içində illər boyu zəhərli acı dərmanlar döyülmüş bu həvəngdəstəyə bənzəyirdi.

Borovı göllərinə gedən yol əvvəlcə məşələrdən keçirdi. Sonra yol alçaq qayınağaları, qızılıağac, mərsin və yabani kətan bitmiş quru bataqlıqlardan keçirdi. Bataqlıqlar payızdan saralmışdı: sarı yarpaqlar qurumuş cod otların üstünə düşürdü. Qırmızı cinciramlar otların üzərində ucuşurdu, yiğin-yığın mığmığalar, mızlar göydə itələşir, buludlar aram-aram daha yüksəkliyə qalxır, orada əriyib yox olurdu, bütün bunlar havaların quru və isti keçəcəyini bildirirdi. Bataqlıqların arasında şam pöhrənliyi var idi. Şam ağacları qumluq təpələrdə bitirdi. Məşələrin torpağı haman o boz külə oxşar torpaq

idi. Vanyanın başına gələn bu bədbəxtlikler bu torpaqla bağlı idi, torpağı ayıdöşəyi və narıncı meyvələri olan inciçiçəyi kolları basmışdı.

Kuzma Petroviç məşəli adaların birində Vanyaya təzəcə maral izlərini göstərdi. Maral gölə tərəf atıla-atıla getmişdi, su içməye tələsirmiş. Qürub çığı nəhəng sakit günəş dəniz kimi dalgalanan payız məşələrinin dələna çəkiləndə Vanya ilə Kuzma Petroviç beş Borovı gölü olan adaya qalxdılar. Sudan gecə sərini gəlirdi. Məşənin üzərində tənha bir ulduz parlaq işıq saçır və gölün dərinliklərində əks olunurdu.

Vanya göllər üzərində yüksələn təpədə ayaq saxladı, o vaxt Brisbendə, həkimin başında olduğu kimi boğazı qəhərləndi. Vanya oğlanı və özünün vətən barədəki söhbatlarını yadına saldı və fikrindən keçdi ki, vətən əslində uzaqdan onun təsəvvür etdiyindən yüz qat gözəldir.

Vanya bütün gecəni yatmadı; ocağın qırğındında oturub ətrafa qulaq verdi. O, bayquşun ulamasını, yarasaların ciyiltisini, göllərin dərin yerlərində yuxulu balıqların suyu şappildatmalarını eşidirdi. Gecə sakitləşdikcə göyün üzü daha bərk alış ib yanındı. Dan yeri sökülməmiş Zöhrə ulduzu çıxdı və özünün güclü və yaşıl işığını tələsmədən rütubəti meşənin qalın yerlərinə yaydı, orada bir məşə heyvanı kedərlə qışqırır, elə bil ki, kimi isə çağırırdı.

Kuzma Petroviç yuxudan ayıldı, qulaq asaraq dedi:

– Maral ağlayır.

Qayıdanbaş yoluştı Vanya təzədən öz köhnə daxmalarına baş çəkdi. Vanyanı bir yerdə oturmaq bilməyən, ayaqlarında kiçik çariqlar olan, üst-başı təmiz bir qarı, Vasilisa xala qarşılıdı. Vanya qarını lap yadından çıxarmışdı, özü isə Vasilisa xalanın yadında yaxşı qalmışdı.

– Vanyatka! – deyə o, həyocanla qışqırıb onunla öpüşdü və stolun ətrafında vurnuxmağa başladı. – Camaat neçə ildir hey deyir ki, sən dünyanın o başında ölmüsən, isti dənizlərdə yoxa çıxmışan. Hey atanı, – İqnati xatırlayıram. O qədər sakit adam idı ki, hətta bərkdən öskürməkdən belə çəkinərdi ki, birdən adamları narahat edər! Xəstə idi, ölüm ayağındaydı. Onun yanına gəlib soruşardin ki: “İqnatuşka, bəlkə çovdar piroqu, ya da çay ilə mərsin istəyirsən, bir az ye, bəlkə halın yüngülləşdi?” O isə deyərdi: “Vasilisa, bu nəyə gərəkdir?! Adam gərek özü üçün təzə daxma kimi yaxşı, işıqlı həyat qursun; ancaq ki, qura bilmədim. Biz kəndlilərin qolları təzək daşı-

maqdən qatlanmir..." deyirdi: "Vasilisa, elə yerlər var ki, oranın suları sakit, dumdurudur, oranın zəmилöründə sünbüllər doluluqdan, ağırlıqdan başlarını yerə əyir. Oranın camaati özlərinin kədər bilməyən həyatlarına bənzər şən mahnılar oxuyurlar. Budur, olurəm, ancaq o ölkəni görmək mənə qismət olmadı. Vanyuşkam gərək o ölkəni görsün, görəndə də hökmən məni yada salacaq". İqnata yeni həyati görmək qismət olmadı, oldu. Darya da ləp inqilabdan qabaq, bir saatın içində oldu. Soyuq dəydi. Qışda hey Pilevoya gedib golirdi, səndən məktub gözləyirdi, sən iso heç yazmirdin. Hərdən görürdün oturub ağlayır; "Mənim Vanyuşkam çox uzağa gedib çıxıb, hətta ora poçt da gedib çatmır. Mən axmaq onu niyə qovub Sibirə yolladım?"

Vanya ayağa qalxdı. O, Vasilisanın səsini uzada-uzada keçmişdən danışmasına qulaq asa bilmirdi. Əynində göy sarafan olan qız içəri girib qızardı və Vanyaya əl verib görüşdü.

Qarı qürurla dedi:

– Qızımdır. Yəqin ki, Zinka sənin yadından çıxıb? Sən burada olanda ləp balaca idin, indi isə ləp Moskvanın özündə oxuyur.

Qız məzəmmətlə dedi:

– Yaxşı, ana! – Qız daha bərk qızardı. O, utancaq-utancaq Vanyaya baxdı və stokanı ona göstərdi, stəkana Vanyanın hədiyyəsini – məşə çiçəklərini qoymuşdular. O, kədərlə dedi: – Budur, çiçəklər sizsiz tamam soluxublar. Mən suyunu iki dəfə dəyişmişəm, onlar isə hey solurlar.

– Çiçəklər də adam üçün darixir? – deyə qarı soruşub güldü.

Bir neçə gündən sonra Vanya Pilevodan qəribə ünvani olan bir məktub göndərdi: "Avstraliya, Brisben şəhəri!"

Poçt işçisi məktubu əlində xeyli hərlədi, əllədi, məktubun içində nəsə xışıldayırdı. O, məktubu işığa tutdu və içində qırmızı isfəndan yarpağı olduğunu seçdi. Poçt işçisi heç nə başa düşə bilmədi, ancaq möhürü çox səylə vurdur ki, qoy Avstraliyada bilsinlər ki, dünyada rus məşələri arasında Pilevo adlı bir stansiya vardır.

Məktub belə yazılmışdı:

"Bob, bilet üçün çox sağ ol! Bilet əsil biletmiş. Məni ayrıca kayuta yerləşdirildilər, yol uzunu qaynar su və alma pudinqi verirdilər, kayutda çiçəklər var idi, bütün yolu musiqi çalınırdı, mən səni xatırlayırdım. Bax, sən böyüyənəcən məni yaddan çıxarma, çünki sən böyüyəndən sonra yekə oğlan olanda mənim yanına qonaq

gələrsən və mən ölkəmizi sənə göstərərəm, bu ölkədə hər şeyi elə edirlər ki, gələcəkdə insanların dərdi azalsın, xoşbəxtliyi çoxalsın.

Bizim məşələrin yarpağından sənə göndərirəm. Bizim məşələr qıpçırmızıdır, sən belə məşələri heç vaxt görməmisən. Bu yaxınlarda mən məşələrə, dərin göllərə tərəf getmişdim, məşə heyvanı maralın izinə rast gəldim. Maral çox iri ata bənzəyir, ancaq onun buynuzları var. Mənə məktub yaz, mən də sənə yazaram. Anana salam de, de ki, Con salam göndərir. O, bütün dünyani dolaşaraq öz tütük kisəsini axtaran həmin matrosdur. Anana de ki, mən də öz tütün kisəmi evimdə tapdım.

Əlvida, oxu, sən ol, sağ ol!

Sənin Con Zubovun"

1935

VERDİNİN MUSİQİSİ

Təhlükəli anlarda və bədbəxtlik baş verəndə cəsarətli adamların bir-birinə rəftarında nə isə fövqəladə gözəlliliklər var.

Moskvadan gəlmiş teatr kreyserin zirehli göyərtəsində açıq havada "Traviata" operasını tamaşa qoyurdu.

Ağ biglı qayıqlar köhnə qayıqlar üzərində qurulmuş taxta körpünün yanına yığışıb, xırıltılı səsle, tələbkarlıqla qışqırırdılar:

– Kimini kreyser maraqlandırır, kimini musiqi? Tamaşa qurta-rincə kreyserin yanında duracaqıq. Dalğa yoxdur, – düz deyirik, inanın! Yoldaşlar, məgər buna dalğa demək olar?

Qayıqların yanları bir-birinə toxunur, bir-birinə və sahilə tələsik baş əyirdilər, onları yüngül dalğa yırğalayırdı. Əldən düşmüş araba atları da başlarını ara vermədən beləcə yırğalayırlar.

Limanlarda axşam dumanına bürünmiş dəniz sakit idi, külək əsmirdi. Sahil qayalarının yaxınlığındakı suya düşən siqnal fənərləri aram-aram titrəşirdi. Payız gecəsi çox yavaş-yavaş düşürdü. Gecə hər addimbaşı ayaq saxlayır və dərin limanlardan qürub çağının son şəfəqlərini qovub uzaqlaşdırı bilmirdi.

Ancaq kreyserdə işıqlar yanmış kimi hay-küylü qaranlıq birdən düşdü. Narahat suyun şırıltısı, quruldaması və şappiltisi eşidildi.

Limanın dənizə məxsus vurnuxması, avarların suya dəyən tələsil zərbələri, matorların taqqıltısı, sükançıların uzaqdan gələn çıqtığı və dəhşətli fitlərin ulaşması, körfəzin hər tərəfinə yayılan dalğaların şappiltisi eşidildi.

Bütün bu səslər sahillərdən və körpülərdən kreyserə gəlib çatırdı; kreyserdə birdən orkestrin faqotu səsləndi. Katerlər dal tərəflərindəki bəzəkli bayraqlarını suda islada-islada oraya yönəldilər.

Tatyana Solntseva Violetta rolunda çıxış etməli idi.

Tatyana Solntseva komandirin kayutunda qrimlənirdi, qırmızı donanmaçı mantyorlar bu kayuta yüz şamlıq elektrik lampaları çəkmişdilər.

Tatyana qırmızı kamelyanı korsajına sancdı və arıqlamış üzünü pudraladı. Çıxış etmək onun üçün çətin idi. Moskvada o, xəstə, balaqa qardaşını qoyub gölmüşdi. Qardaşı xəstəxanada yatırdı və onu çətin cərrahlıq əməliyyati gözləyirdi.

Solntseva çox narahat iddi, ona görə də heç bir şeyi; nə küləyin və xışıldayan quru yarpaqların səsindən guruldayan şəhəri, nə qızılı arılar kimi vizildaya-vizildaya reyd ilə keçib gedən çoxlu işıqları, nə də küçələri yaşı qayaların və acı otların qoxusu ilə dolduran qəribə havanı hiss edirdi.

Cərrahlıq əməliyyati bu gün səhərə təyin olunmuşdu, ancaq indiyəcən Moskvadan telegram yox idi.

Solntseva o yan, bu yanına brezent çəkilmiş göyərtəyə çıxdı. Violonçellərin qolunu boz top qüllələrinə söykəmişdilər.

Verdinin müsiquisi polad gəmidəki sakitlikdə səsləndi. Yüzlərlə gənc dənizçi nəfəsini belə çəkmədən Violettanın kədərli səsinə qulaq asındı. Simli orkestrin uca səsi, hətta otraf sahillərdə belə eşidilirdi.

Qayıqlar kreyserin ətrafında yırğalanırdı. Adamlar qayıqlardan başlarını yuxarı qaldırb kryserin göyərtəsinə tamaşa edirdilər. Qayıqlar avarları şappıldatmamağa çalışırdılar, bir-birinə toxunduqda həmişə söyüdüklərinin eksinə olaraq bir-birlərinə dinməz-cə yumruq göstərirdilər.

Rejissor köməkçisi səhne dalında durduğu kimi zirehli qüllənin dalında dayanıb həyəcan keçirirdi. Onun cibində Solntsevaya gələn

bir telegram var idi. O, bilmirdi ki, nə eləsin, telegramı özü açıb oxusun, ya da ki, oxumadan tamaşadan sonra Solntsevaya versin. O, piçilti ilə teatrın inzibatçısı ilə məsləhətləşirdi.

İnzibatçı telegramı onun əlindən dartıb aldı və açdı.

İnzibatçı papirosun müşlüyünü çeynəyə-çeynəyə dedi:

– Elə bir şey yoxdur. Xəstənin vəziyyəti ağır olduğu üçün cərrahlıq əməliyyatı təxirə salınır. Fasiledə bunu ona deye bilərsiniz.

Rejissor köməkçisi üz-gözünü turşudub başını tərpətdi.

Bütün ocaqçılar kimi “yeraltı cin” ləqəbini almış Vasya Çuxova siqnal bayraqlarından tikilmiş pərdəyə göz olmayı tapşırılmışdır.

Balacaboy, qüvvətli və çalışmaqdan üz-gözü qızarmış Vasya rejissor köməkçisindən gözünü çəkmirdi. Bu bir yerdə qərar tutu bilməyən əsəbi adam əli ilə Vasyaya pərdəni salmağı işarə ctməli idi.

Vasya zirehli qüllənin yanında gedən bütün səhbəti eşidirdi. Üzündəki təbəssüm yavaş-yavaş çəkilib yox oldu.

İkinci pərdədə Solntseva səhnəyə çox tələsik çıxdı. Fasile zamanı o, telegramı oxumuşdu, indi başı gicəllənirdi.

Alfred onun qarşısında diz çökəndə, o, aşağı əyilib bu gəncin gicgahından öpdü. Alfredin gicgahındaki göy damar qardaşının damarı kimi titrəyirdi.

Solntseva havanı içinə çəkib ağladı. Göz yaşları yanaqları aşağı töküldürdü, ancaq o, oxumağına ara vermirdi. Səsi titrəyirdi. Solntseva bulanlıq, yaşı ləkələr görür və başa düşə bilmirdi ki, bu lampanın işıqlarıdır, ya sudakı ulduzlar, ya da ki, dənizçilərin solğun üzləridir.

Vasya Çuxov zirehli qüllənin dalından eşidilən acıqlı çıqtırlara fikir vermədən pərdəni saldı. Çuxov itaətdən çıxdı. Onun sıfəti daşa döndü. Rejissor köməkçisinin acıqlı piçiltilərinin cavabında o, qəzəblə və qısa cavab verdi:

– Gəminin komandiri ilə danışarsınız. Mən hər şeyi ona çatdıraram.

Göyərtə alqış səslerindən titrəyirdi. Sadəlövh tamaşaçılar Violettanın ağlaması kimi gərgin və ağır tamaşadan sonra fasiləni çox qanuni hesab etdilər. Onlardan heç biri bilmədi ki “yeraltı cin” lap başlangıçıdan tamaşanı yarımcıq qoymuşdur.

Çuxov birinci sırada oturmuş komandirə yaxınlaşıb baş verən hadisəni yavaşcadan ona xəbər verdi.

Komandir ayağa qalxdı. Bu, aqsaçlı, azdanışan bir adam idi. O, həyatı boyu inqilab döyüslərində ölmələ çox üzbeüz gəlmış, çoxlu firtinalara düşmüş, yoldaşlarından bir çoxunun ölümünün şahidi olmuşdu. O, mübarizənin amansızlığını, hərbi əmrlərin dəyişilməz olduğunu biliirdi. O, tek qalmışdı. İngilaba qədər olan şeylər – Donets şaxtaçı qəsəbəsi, çirkli kənd məktəbi o dövrün yorğun və şəşqin, izdiham təsiri bağışlayan adamları tutqun duman kimi yadına gəlirdi. İngilab möhkəm əli ilə keçmişin üstündən qələm çəkdi və şüurlardakı hər şeyi aydınlaşdırıb sadələşdirdi. O, ingilaba bir döyüşü kimi, keçmiş şaxtaçı, dəqiq və aydın ağıla malik olan adam kimi sadiq idi.

Komandir ayağa qalxıb səhnəyə çıxdı. Goyərtə hələ də matros çəkmələrinin dabanlarının taqqıltısından və alqış səslərindən titrəyirdi.

Səhnə arxasında həyecandan rəngi ağarmış inzibatçı, komandiri qarşılayıb tələsik dedi:

– Narahat olmayın. İndi hər şeyi qaydasına salarıq. Boş şeydir! Məlum işdir də, qadın əsəbləridir. O oxuyacaq.

– O oxumayacaq, – deyə komandir sakitcə dilləndi və inzibatçının gözünün içine baxdı. – Tamaşanı dayandırın!

Inzibatçı çıyılernini atıb istehza ilə gülümsündü:

– Ola bilməz. Bizim teatr zərbəcidir. Biz aktyorların nazi ilə tamaşanı dayandırıa bilmərik. Bir də ki, bu sözler nəyə lazımdır. O sakitleşib, indi oxuya bilər.

Komandir üzünü Solntsevaya tutdu. Solntseva onun üzünə baxmadan başını tərpətdi.

Inzibatçı:

– Görürsünüz, o razıdır, – deyib əlindəki papiros kötüyünü göyərtəyə atdı.

Bu əhvalat onu haldan çıxarmağa başlayırdı. İşlərin belə şəkil almasından o, pərt olub utandı.

Komandir gözünün ucu ilə papiros kötüyünə nəzər saldı və Vasya Cuxov o dəqiqə kötüyü ehmalca suya atdı.

– Siz Qırmızı Donanmamızın gəmisinin göyərtəsindəsiniz, – deyə komandir dilləndi. Onun güllədən çapıq yeri qalmış yanağı xəfifcə titroyirdi. – Siz məni bağışlayın, ancaq burada hökumət mənəm, ona görə də sizin sərəncamlarınıza qarışmağı özümə borc bilirəm. Zərbəci işləməyə gelincə, yəqin bu barədə sizin təsəvvü-

rünüz tamamilə səhvdir. Artistin razılaşmasının əhəmiyyəti yoxdur. Mən tamaşanı ləğv edirəm. Qurtardı. Artıq söz-söhbət lazım deyil.

Komandir əlini qaldırdı və Vasya Çuxov pərdəni açdı. Tamaşçılar susdular.

Komandir sakitcə dedi:

– Qırmızı donanmaçılar, artist Solntsevanın ailəsinə bədbəxtlik baş verib. Tamaşada iştirak etmək onun üçün çətindir...

Dənizçilərin arasında astaca uğultu səsləri eşidildi. Hami ayağa durdu. Komandir tamaşanın sonraya, yaxşı bir vaxta saxlanıldığını deməyə macal tapmadı. Bu, komandirin izahatı olmadan da hər bir qırmızı donanmaçıya aydın idi.

Komandir alçaqdan əmr verdi:

– Kateri pilləkənin yanına sür!

– Baş üstə, kateri pilləkənin yanına sürək! – deyə komanda heyəti əmri gəminin aşağı göyərtəsinə çatınca bir-birinə ötərdü.

Bir neçə dəqiqədən sonra komandir Solntseva ilə birlikdə katerə mindi. Solntseva pilləkəndən düşəndə qırmızı donanmaçılar ona kömək etdilər. Hündürboy, enlikürək starşına Solntsevanın yanındaki skamyanın üstünə astaca bir dəstə çiçək qoyub qızardı və yavaşcadan əmr verdi:

– Tam sürətlə irəli!

Kater gəminin suda əks olunan işıqlarını yara-yara, suyu köpük-ləndirə-köpükləndirə körpüyə sarı cumdu. Katerdə komandir dedi:

– Mən donanma komandağımıza zəng vurdum. Moskvaya gedən sürət qatarında sizin üçün yer saxlayıblar. Çatarıq. Bizim hələ qırx dəqiqə vaxtimız var.

Solntseva başını aşağı salıb çiçəklərin saplaqlarını oynadırdı, o danişa bilmirdi.

– Yoldaş komandir, qəzetlər yazır ki, – deyə hündürboy starşına yavaşcadan dilləndi, ancaq sözləri elə dedi ki, Solntseva eşitsin, – bir nəfər Moskva professoru ürkədə cərrahlıq əməliyyatlarını elə aparır ki, elə bil tum çırtlayıır. Əgər o eləsəydi...

Komandir dedi:

– Kuzmenko, susun.

Bir saatdan sonra sürət qatarı uğuldaya-uğuldaya buxar buludlarını yaya-yaya axırıcı tuneldən çıxdı. Şəhərin və reydin işıqları sildirim qayaların arasından qatarın dalınca sürətlə qaçışmağa başladı.

Solntseva kupa paltosunu soyunmadan, yaylığını açmadan oturmuşdu. Vağzalın işiqları, yük vaqonlarının damındaki qar, qütb gecəsinə dalmış Moskva, yırğalayan taksi və xəstəxana koridorlarında yanmış tutqun işiq onun yadında güclə qalmışdı.

Xəstəxana çarpayısından ona baxıb gülümşəyən qardaşının sifəti de yaxşı xatirində deyildi.

Açıqlı, sıvrisaqqa professor Solntsevaya dedi:

— Hor şey yaxşı qurtardı. Hər şey çox nadir bir müvəffəqiyyətlə qurtardı.

Solntseva qardaşının tərli gicgahından yavaşça öpdü. Gicgahın nazik, göy vena damarı dərinin altından çətinliklə sezilirdi.

Bir neçə saatdan sonra yenə gecə düşdü. Solntseva vağzala gəlib çıxdı, çopur yüksəkdaşyan onun üçün çətinliklə bilet tapdı, qatar dəmir körpülərin üstündən taqqılıtla sala-sala keçdi. Xarkovu ötəndən sonra qar basmış çöllərdə günəşin qürubuna tamaşa etdi və nəhayət, dərin körfəzlərin göy tüstüsünü, səmanın yüksəkliyindəki günəşini gördü və dəniz sahilinin yumşaq payız havasını ciyərlərinə çəkdi.

Solntseva özünü pəncərəyə doğru atdı, — bəli, elədir ki var, göy kreyser reyddə dayanmışdı, heç bir yerə getməmişdi! Solntseva tələsik pəncərəni açmağa başladı. O, istədi ki, başını pəncərədən çıxartsın, əllərini kreyserə tərəf uzatsın, yoruluncayadək əlindəki ağ yaylığı ona yelləsin. Ancaq pəncərə açılmırdı, Solntsevanın yadına düşdü ki, artıq qışdır, günəş burada gözəl cənub dairələrində yay haqqında sonuncu xatirələr kimi işiq saçır.

Solntseva fikirləşirdi: "Təki bizimkilər getməmiş olaydılar, təki özümüz onlara çatdırayıdım!"

Öz yoldaşlarını o, dəniz kənarındaki şəhərdə tapdı.

Bir gün sonra yarımcıq kəsilmiş operanı təzədən kreyserdə tamaşa qoydular. "Yeraltı cin" pərdəni açanda və Solntseva səhnəyə çıxanda dənizçilər ayağa qalxdılar və reyddə indiyədək eşidilməmiş alqış səsləri ətraf sahilləri lərzəyə gətirdi. Solntsevanın ayaqları altına atılan adı çöl çiçəkləri Venetsiya geyimlərinin göy məxmərino və qədim ipəklərə qarışındı. Komandır birinci sırada dayanıb mehbəbancasına gülümşəyirdi.

Solntseva başını aşağı əydi. O gözlerinin əvvəlki kimi yaşardığını hiss etdi, ancaq budəfəki göz yaşları minnətdarlıqdan və səmimiyyətdən doğmuşdu.

O, göz yaşlarını boğdu, başını qaldırıb güldü. Orkestr nəfəs aldı və Verdinin ürəklərə işləyən musiqisi dalğaların səsini batırdı.

Solntseva korsajından kameliyanı çıxardıb göyərtəyə atdı. Kameliyanın yerinə o, soluxmuş, tozlu, göy bir çiçəyi götürüb sancdı. Bu çiçəyi şəhər ətrafindən dərmisdilər, çiçəyi ona Vasya Çuxov atmışdı.

O, çox gözəl oxuyurdu. Solntsevanın səsi körfəz üzərində cingildəyir və həsretlə inildəyirdi. Qoca balıqçılar suyun qırğındıa oturub onun oxumasına qulaq asır və insan gəncliyinə, gəncliyin qüvvəsinə heyran olurdular.

Komandır qulaq asır və fikirləşirdi ki, dostluqdan və adicə yoldaşlıq diqqətindən başqa heç nə istedadın çıçəklənməsinə kömək edə bilməz.

Elə bil ki, Violetta öz doğma Venetsiyasında oxuyurdu. Ulduzların tüstüsü sahil qayaların üstündən burulub göyə qalxırdı. Dənizin suyu elə şəffaf idi ki, işıqların parıltısı körfəzin dibinə çatırdı. Hava gözə görünməz isti axınlardan titrəyirdi. Gecə olmasına baxmayaraq, dəniz üzərində üfüq on millərlə məsafəyə işiq saçırı, elə bil ki, toran qovuşurdu.

Tamaşa qurtarandan sonra qırmızı donanmaçılар Solntsevanı aralığa aldlılar, ancaq birdən tələsik və hörmətlə aralanıb yol verdilər. Mundırının qollarında enli, qızılı şevronlar olan ucaboy bir dənizçi, donanmanın komandanı Solntsevanın yanına gəlirdi.

O dedi:

— Mən bütün donanmanın adından sizə təşəkkür etmək istəyirəm. Siz bizə böyük sevinc götirdiniz. Hə, qardaşınız necədir, sağalırımı?

Solntseva istədi cavab verib desin ki, o yox, bax, bu cavan, günəşdən yanmış, gah gülməli, gah da ciddi olan, ancaq həmişə sakit və xeyirxah dənizçilər eśl xoşbəxtliyin nə olduğunu duymaqda ona kömək etdilər. Onun fikrindən keçdi ki, Motsart və Beethoven belə tamaşaçılara həsəd apara bilərdi, ancaq o heç bir söz demədi, ancaq komandanın əlini möhkəm-möhkəm sıxıdı.

Qaranolıqda və ləpədöyənlərin uğultusunda uzaqdakı mayakların işığı görünür, dənizdən sərin meh əsirdi.

PORSUQ BURNU

Gölün qıraqlarındakı suya çoxlu xəzəl tökülmüşdü. Xəzəl o qədər çox idi ki, biz balıq tuta bilmirdik. Tilov ipləri yarpaqların üstündə qalıb suya batmirdi.

Köhnə qayığa minib gölün ortasına getməli olurduq, orada su zanbaqları çıçəklərini tökməkdə idi, mavi su qatran kimi qapqara görünürdü.

Biz orada rəngbərəng xanı balıqları tuturduq. Onlar suyu quyruqları ilə şappıldadır, otun üstündə əfsanəvi yapon xoruzları kimi rəngdən-rəngə ələrdilər. Biz qalaylanmış kimi görünən çomçə balığı, gözləri iki balaca aya bənzər xanı balığı tutduq. Durna balıqları xırda, iynə kimi iti dişlərini şaqquşdadırı.

Günəşli, dumanlı payız günü idi. Yarpaqlarını tökmüş meşələrin arasından uzaq buludlar və göy görünürdü. Gecələr ətrafımızdakı pöhrənlilikdə göyün üzündə alçaqdakı ulduzlar titrəşir və tərpəşirdi.

Düşərgəmizdə tonqal qalamışdıq. Biz tonqalı bütün günü və bütün gecəni yandırıq ki, canavarları qovaq, onlar gölün uzaq sahilində alçaqdan ulaşırdı. Ocağın tüstüsü və insanların şən çıçıtları onları narahat edirdi.

Biz əmin idik ki, od heyvanları qorxuzur, ancaq bir dəfə axşam-çağı otların içində bir heyvanın acıqlı fisiltisi eşidiildi. Heyvan görünmürdü. O, ətrafımızda narahat-narahat qaçışır, hündür otları xışıl-dadır, finxir, hirsənirdi, ancaq otların arasındaki qulaqlarının ucunu belə göstərmirdi.

Tavada kartof qızarırdı, kartofdan burnu qıcıqlayan dadlı qoxu gəldirdi və yəqin ki, heyvan da bu iyə gəlmışdı.

Yanımızda balaca bir oğlan uşağı var idi. Oğlanın cəmisi doq-quz yaşı vardı, ancaq o meşədə gecələyir və sübh soyuqlarına yaxşı davam gətirirdi. O, yaşlılardan daha artıq hər şeyi müşahidə edir və bunu danişirdi.

O, uydurmaçı idi, ancaq biz yaşlılar onun bu uydurmalarını xoşlayırdıq. Onun düz danışmadığını ona deyə bilmir və yalan danışdığını ona sübut etmək istəmirdik. O, hər gün nə isə yeni bir şey uydururdu, gah balıqların necə piçildiğini eşitdiyini, qarışqaların şam ağacı qabığından və hörümçək torundan balaca çayların üzərində özləri üçün bərə saldıqlarını gördüğünü danışındı.

Biz özümüzü elə göstərirdik ki, ona inanrıq.

Bizi əhatə edən şeylərin hamısı: qara göllerin üzərində işıq saçan gec doğmuş ay, çəhrayı qar dağlarına bənzər uca buludlar, hətta hündür şam ağaclarının dəniz gurultusunu xatırladan həmişəki uğultusu bize qəribə görünürdü.

Oğlan heyvanın fisiltisini hamidan qabaq eşitdi, işaret elədi ki, susaq. Biz susduq. Əlimiz istər-istəməz qoşalulə tūfengə tərəf uzanmağna baxmayaraq, hətta nəfəsimizi belə çəkməməyə çalışırdıq, kim bilir ki, bu nə heyvandır!

Yarım saatdan sonra heyvanın donuz burnuna oxşar yaş, qara burnu göründü. Burnunu acgözlüklo əsdirə-əsdirə havanı xeyli iyəldi. Sonra otların arasından itigözlü sıvri sıfəti göründü. Nəhayət, zolaqlı dərisi gözə çarpdı.

Kolların arasından balaca bir porsuq çıxdı. O, pəncəsini qatlayıb mənə diqqətlə baxdı. Sonra iyrənə-iyrənə finxirdi və kartofa tərəf bir addım atdı.

Kartof qızarır, qaynar yağını sıçrada-sıçrada çizildiyirdi. Mən istədim heyvanın üstünə qışqırımkı, özünü yandırar, ancaq gecikdim, porsuq özünü tavanın içinə atdı və burnunu kartofun içine soxdu...

Yanıq dəri iyi gəldi. Porsuq ciyildədi, dəhşətli bir çıçırtı ilə özünü geriye, otların arasına atdı. O, qaça-qaça meşəni başına götürdü, kolları sındırır, acığından və ağrından dalbadal tüpürürdü.

Göldə, meşədə çaxnaşma başlandı. Qorxuya düşmüş qurbağalar qurułdaşdı, quşlar narahat oldu, gölün lap qıraqındaki putluq durna balığı suyu elə şappıldatdı ki, elə bil topdan atəş açıdlar.

Səhərisi oğlan məni yuxudan oyadıb dedi ki, o, indicə porsuğun yanmış burnunu necə müalicə etdiyini gördü. Mən inanmadım.

Ocağın qıraqında oturub quşların səhər çıçıtlarına yuxulu-yuxulu qulaq verirdim. Uzaqda ağ quyruqlu cüllütlər fit verir, quru bataqlıqda ördəklər qığıldır, durnalar qaqqlıdaşır, balıqlar suyu şappıldadır, qumrular ötürdü.

Oğlan əlimdən tutub çəkirdi. O, incimişdi, yalan danışmadığını mənə sübut etmək istəyirdi. O, porsuğun özünü necə müalicə etdiyini mənə göstərmək istəyirdi.

Mən istər-istəməz razılaşdım. Biz ehtiyatla özümüzü meşənin qalın yerinə verdik, orada ardıc kolları arasında bir çürük şam kötüyü gördüm. Kötükdən göbələk və yod qoxusu gəlirdi.

Porsuq kötüyün yanında arxası bizi təref dayanmışdı. O, kötüyü burnu ilə ovur, yanmış burnunu kötüyün içindəki yaşı və soyuq ovuntunun içini soxurdı.

Porsuq terpənmədən dayanıb burnunu soyudurdu, ətrafında isə balaca bir porsuq qaçışır, finxirirdi. O, heyəcanlanır, burnu ilə biziṁ porsuğun qarnını dürtmələyirdi. Bizim porsuq ona mırıldanır, tüklü dal pencələri ilə balasına şıllaq atırdı.

Sonra porsuq yerə oturub ağladı. O, yaşlı girdə gözləri ilə biziṁ baxır, inildəyir, yanmış burnunu kələ-kötür dili ilə yalayırdı. O, elə bil ki, bizdən kömək istəyirdi, ancaq biz ona heç bir şeylə kömək edə bilmirdik.

Bir ildən sonra mən bu gölün sahilində burnunda yanmış yeri olan bu porsuğa rast gəldim. O, suyun qıraqında oturub pəncəsi ilə tənəkə kimi cingildəyən cırçıramaları tutmaq istəyirdi. Əlimi ona yel-lədim, ancaq o, mənə təref acıqla baxıb asqırdı və mərsin kolları arasında yox oldu.

O vaxtdan bəri daha onu görmədim.

1936

REZİN QAYIQ

Biz balıq ovu üçün üfürülən bir rezin qayıq alındıq.

Qayığı hələ qışda, Moskvada almışdıq. O vaxtdan bəri rahatlığını itirmişdik. Hamıdan çox Ruvim narahat idi, ona elə gəlirdi ki, ömrü boyu bahar heç belə uzun, usandırıcı olmayıb, qar tərslikdən çox gec əriyir, yay soyuq və yağmurlu keçəcək.

Ruvim başını əlləri arasına alıb pis yuxular gördüyündən şikayətlənirdi. Gah böyük bir durna balığının onu rezin qayıqla bir yerde gölün üstü ilə sürüyüb apardığını, qayığın suya baş vurub qulaqbatırıcı qurultu ilə geriyə üzüb çıxdığını, gah suya batmış ağaç kötüyünün qayığı deşdiyini və içindəki havanın tükürpədici bir fışılı ilə çölə çıxdığını, Ruvimin əl-qol ata-ata papıros qutusu dışında üzdüyünü göründü.

Ancaq yayda, biz qayığı kəndə getirib onu Şeytan körpüsünün yanında dayaz yerə sınaqdan keçirəndən sonra qorxudan çıxdıq.

Onlarca oğlan uşağı qayığın ətrafında üzür, fit verir, qəhqəhə çəkir, suya baş vururdular ki, qayığı altdan görsünlər. Boz, gombul, tisbağaya oxşar qayığımız suda sakitcə yırğalanırdı.

Uzuntülü, qaraqulaqlı ağ küçük Murzik sahildən qayığa hürür və dal pəncələri ilə qumu eşirdi. Bu, o deməkdi ki, Murzik bir saatacan hürəcək. Çəmənlikdəki inəklərin hamısı əmr alıbmış kimi başlarını qaldırıb daha ot çeynəmədi.

Əllerində səbət olan arvadlar Şeytan körpüsündən keçib gedirdilər. Onlar rezin qayığı görəndə çıçırtı salıb bizi söyməyə başladılar:

– Gör dəcəllər nə düzəldiblər! Camaatin ağılap çəşib!

Sınaqdan sonra “On faiz” ləqəbli qoca qayığı kələ-kötür barmaqları ilə xeyli əlləşdirdi, iylədi, qurdaladı, qayığın hava dolu yanlarını şappıldatdı, hörmətlə dedi:

– Havaverən şeydir!

Bu sözlərdən sonra kəndin bütün əhalisi qayığı bəyəndi, balıqçılar isə hətta bizim paxillliğimizi çəkməyə başladılar.

Ancaq qorxumuz qurtarmadı. Qayığın yeni bir düşməni, Murzik meydana çıxdı.

Murzik fərsiz idi, ona görə də başına həmişə bir bəla gəlirdi, gah onu eşşəkarı sancırdı, o da zingilti ilə yerə yayılıb özünü orabura çırçıprı, otları əzirdi; gah görürdün ki, pəncəsini basıb əzirdilər, gah da bal oğurlayanda tüklü sıfətini ta qulaqlarınan bala batırıldı, yarpaqlar və toyuq lələkləri sıfətinə yapışır və bizim oğlan Murziki isti su ilə yumalı olurdu.

Ancaq Murzik hər şeydən artıq çox hürməsi və elinə düşən hər bir şeyi gəmirmək istəməsi ilə canımızı boğazımıza yığmışdı.

O, ən çox hallarda baş aćmadığı şəylərə – qara pişik Stepana, samavara, primusa, adı divar saatına hürərdi.

Pişik pəncərədə oturub səylə üz-gözünü yalayardı və özünü elə göstərərdi ki, Murzikin zəhlətökən hürməsini eşitmır. Təkcə bir qulağı Murzikə nifrat elədiyi və acıyi gəldiyi üçün qəribə şəkildə titrəyərdi. Herdən pişik tənbəlcəsinə və dik-dik Murzikə baxardı və elə bil ki, ona deyərdi:

– Əl çək, yoxsa elə çekerəm ki!..

Bu vaxt Murzik yana qaçar, daha hürməz, ancaq gözlərini yumub zingildəyərdi. Pişik dalını Murzikə çevirib ucadan əsnəyərdi. O, bütün hərəkətləri ilə bu səfəhi alçaltmaq istəyərdi, ancaq Murzik susmaq nə olduğunu bilməzdı.

Murzik əlinə düşən şeyi sakitcə, xeyli müddət gəmirdərdi. Gəmiridiyi və çırkləndirdiyi şeyləri həmişə kiçik anbara aparardı. Biz bu şeyləri oradan tapardıq.

O, Vera İnberin şeirlər kitabçasını, Ruvimin aşırmalarını və oxlu kirpinin tikanlarından qayrlımlı yaxşı tilov qarovalunu beləcə gəmirmişdi, mən bu qarovalu üç manata təsadüfən almışdım.

Nəhayət, Murzik dişini rezin qayığa qıcadı.

O, xeyli əlləşdi ki, qayığın yanlarından yapışsin, ancaq qayığı bərk üfürmüştülər və onun dişləri sürüsürdü. Qayığın tutmağa bir yeri yox idi.

Bu vaxt Murzik qayığın içine atıldı və orada gəmirmək mümkün olan tek bir şey – rezin tixac tapdı. Tixaci hava buraxan klapanın ağızına tixamışdır.

Biz bu vaxt bağçada oturub çay içirdik və heç bir pis şey gözləmirdik.

Murzik uzandı, tixaci pəncələri arasına alıb mırıldadı – tixac xoşuna gəlmışdı.

Murzik xeyli əlləşdi, rezini gəmire bilmirdi. O, tixaci ancaq bir saatdan sonra gəmirdi, bu vaxt lap dəhşətli və ağılagəlməyən bir hadisə baş verdi.

Sıx hava cərəyanı klapanın içindən elə gurultu ilə çıxdı ki, elə bil yanğınsöndürən şlanqdan su vurdular, hava Murzikin üzünə dəydi, onun tüklərini qaldırıb iti havaya atdı. Murzik asqırdı, zingildədi, gicitkən kollarının içine düşdü, qayıq isə hələ xeyli vaxt fisliddədi, nərildədi, onun yanları hələ göz qabağında titrəyib arıqladı.

Qonşu heyətlərdəki toyuqlar qaqqıldı, qara pişik isə qaşa-qaşa bağdan getdi və atılıb ağaçqayın budağına dırmaşdı. Pişik oradan qəribə qayığın qurulduğuna, içərisindəki axırıncı havanın zərbə bayıra çıxmamasına tamaşa etdi.

Bu əhvalatdan sonra Murziki möhkəm cəzalandırdılar. Ruvim onu döyüb hasara bağladı.

Murzik üzr isteyirdi. Bizlərdən birini görən kimi quyuğu ilə hasarın yanındaki tozu süpürür və çəkinə-çəkinə gözlərimizin içində baxırdı. Ancaq biz fikrimizdən dönmürdük, xuliqan hərəkətin üstündə gərək cəzasını çəkəydi.

Az sonra biz iyirmi kilometrlikdə olan Qluxoy gölünə getdik, ancaq Murziki özümüzlə götürmədik. Biz yola düşəndə o, hasarın

yanında boynunda ip xeyli zingildəyib ağladı. Bizim oğlanın Murzikə yazığı gəlirdi, ancaq o özünü ələ aldı.

Biz Qluxoy göldə dörd gün qaldıq.

Üçüncü günü gecə mən kiminsə öz kələ-kötür isti dili ilə yanaqlarımı yalamasından yuxudan ayıldım.

Başımı qaldırdım, ocağın işığında Murzikin tüklü, göz yaşıdan islanmış sıfətini gördüm.

O, sevincindən zingildəyir, ancaq üzr istəməyi də yaddan çıxarmırdı, hey quyuğu ilə yerdəki quru iynəyarpaqları süpürürdü. Boynunda gəmirilmiş kəndirin qırığı yellenirdi. O, tir-tir titrəyirdi, tüklərinin arasına çoxlu zibil dolmuşdu, gözləri yorğunluqdan və ağlamaqdan qızarmışdı.

Mən hamını oyatdım. Oğlan güldü, sonra ağladı, yenə güldü. Murzik Ruvimə tərəf sürünüb onun dabanını yaladı, axırıncı dəfə üzr istədi. Bu vaxt Ruvim bir banka bişmiş mal əti konservini açdı, – biz ona “ləzzətli” deyirdik, – Murziki yedizdirdi. Murzik əti bir neçə saniyənin içinde uddu.

Sonra Murzik oğlanın yanında uzanıb başını onun qoltuğunun altına soxdu, nəfəsini dərib fisildamağa başladı.

Oğlan paltosunu Murzikin üstünə saldı. Yuxuda Murzik yorğunluqdan və sarsıntılardan ağır-agır nəfəs alırdı.

Mən fikirləşdim ki, belə balaca küçüyə bizim izimizə düşərək gecə vaxtı meşələrdən keçmək, yolu azmaq, pəncələrini yiğaraq zin gildəmək, bayquşun ulamasına, budaqların çatırışına, otların anlaşılmaz xışlısına qulaq asmaq, nəhayət canavarların çox uzaqlarda titrək ulaşmasını eşidib qulaqlarını qısaraq çapa-çapa qaçmaq gör nə qədər dəhşətli imiş.

Mən Murzikin niyə qorxduğumu və nədən yorulduğunu başa düşürdüm. Mən özüm meşədə təkbaşına gecəleməli olmuşdum, özümün Bezimenni gölündə gecəni necə keçirdiyimi heç vaxt unutmaram.

Sentyabr ayı idi. Külək qayınaqalarındakı yaş və ətirli yarpaqları vurub yerə salırdı. Ocağın qırığında oturmuşdum və mənə elə gəlirdi ki, kim isə dalında dayanıb ağır baxışlarını peysərimə zilləmişdir. Sonra pöhrənlikdən kiminsə yerə tökülmüş çır-çırpını əzərək yeridiyini aydın eștidim.

Mən ayağa qalxdım, on kilometrlərlə ətrafda ins-cins olmadığını bildiyim halda, izah edə bilmədiyim qəfil qorxudan ocağı söndürdüm. Mən gecə vaxtı meşədə lap tək idim.

Səhər açılanan sənmüş ocağın qırığında oturub qaldım. Payızın rütubətli, dumanlı havasında qara suyun üzərində qırmızı ay ucalırdı, onun ziyası mənə məşum və ölgün görünürdü.

Biz Qluxoy göldən qayıdanda Murziki rezin qayığa mindirdik. O, pəncələrini aralı qoyub klapana yanaklı baxır, qurruğunun lap ucunu oynadırdı, ancaq hər ehtimala qarşı alçaqdan mırıldanırdı. O, qorxurdu ki, klapan yenə onunla dəhşətli bir zarafat edər.

Bu hadisədən sonra Murzik qayığa tez alışdı və həmişə onun içində yatmağa başladı.

Bir dəfə pişik Stepan qayığa qalxdı ki, orada yatsın. Murzik sürətlə pişiyin üstünə atıldı. Pişik dəhşətli bir fısıltı ilə qayıqdan bayıra düşdü, elə bil ki, kim isə içində qaynar yağ olan isti tavaya su tökdü. Pişik hərdən qayığın içində yatmayı çox arzulamasına baxmayaraq, bir daha ona yaxın düşmədi. Pişik ayıpəncəsi kollarının arasından qayığa və Murzikə həssedlə baxırdı.

Qayığa yayın axırınan heç nə olmadı. Qayıq nə partladı, nə də sudakı ağaç kötüklerinə ilişib cırıldı. Ruvimin sevincinin həddi-hüdudu yox idi. Moskvaya yola düşməzdən qabaq Murziki dostumuz Vanya Malyavinə, Urjen gölündən olan meşəbeyinin nəvəsinə bağışladıq. Murzik kənd iti idi, Moskvada asfaltda və hay-küyün içərisində qala bilməzdi.

KİÇİK GÖLLÜ LYONKA

Biz keçən əsrin yetmişinci illərində tərtib olunmuş xəritə ilə yol gedirdik. Xəritənin bir küncündə belə bir yazı var idi ki, "yerli əhalinin sorğu-sualı əsasında tərtib edilmişdir". Bu yazı, açıq-aydın yazılısa da ürəyimizi açmırıldı. Biz də yerli əhalini sorğu-suala tuturdıq, ancaq onların cavabı həmişə təxminini idi.

"Yerli əhali" uzun müddət bərk qışqırışır, söyüşür və bir çox əlamətləri yadlarına salırdılar. Onların izahı təxminən belə olurdu: "Elə ki, qanova çatdırınız, birdən çəpинe meşəyə girin, orada isə, meşə ilə, yanmış tala ilə ta porsuq yuvasına qədər gedin, yuvanın dalından isə siz təpəyə gedib çatarsınız, təpədən ora bir azca görünür, təpənin dalından isə, demək olar ki, lap adı kəsekli bir yol gedib gölə çıxır. Belə getsəniz çatarsınız".

Biz bu deyilənlərə dürüst əməl edirdik, ancaq gedib çatmadıq.

İndi biz xəritə ilə gedirdik, ancaq xırda ağaclar basmış quru bataqlıqda azib qaldıq.

Payız günü kövrək yarpaqlar xışlıtı salırdı. Sonra soyuq, toza-bənzər xırda yağış çisələməyə başladı.

Saat üçə yaxın bataqlıqların arasındaki quru ayıdöşəyi basmış qumsal təpəyə çıxdıq. Axşam düşürdü, artıq qaşqabaqlı səmanın altında toran qovuşur, quru budaqların şaqquqtısı, damciların şappiltisi eşidilən, adamda dözlüməz tənhalıq hissi oyadan bataqlıq gecəsi yaxınlaşırırdı.

Biz qışqırır, sonra qulaq asırdıq. Cavabında külək meşəyə düşür və oradan qarğaların xırılılı qarılıtsını gətirirdi.

Sonra hardansa quruluq ilə, bataqlığın qurtaran yerində uzunuzadı və zəif çığırtı səsi eşidildi.

Səs yaxınlaşırırdı. Ağcaqovaq ağacları xışıldadı, sos lap yaxından eşidildi, pöhrənlikdən üzü çilli bir oğlan çıxdı. Oğlanın on iki yaşı vardı. O, yalnız ayaqlarını yerə tökülmüş budaqların üstünə ehtiyatla qoya-qoya gəlirdi, əlində köhnə uzunboğaz çəkmələrini tutmuşdu. O, bizə yaxınlaşış çəkincə-çəkincə salam verdi.

— Mən də eşidirəm ki, kimsə hey qışqırır, qışqırır, — deyə o dil-lənib gülümsədi. — Hetta qorxdum da, bu vaxtlar buralarda heç kəs olmamalıdır. Yayda yənə arvadlar giləmeyvə yığmağa gəlirdilər, indi isə nə giləmeyvə, — giləmeyvələr çoxdan qurtarıb! Azmınız?

Biz cavab verdik:

— Azmişiq.

Oğlan dedi:

— Burada adam itib bata da bilər. Keçən yay bir arvad itmişdi. Onu ancaq yazda tapdılar, tekçə sümükləri qalmışdı.

— Sən buraya necə gelib çıxmışan?

— Mən buralıyam. Kiçik göldənəm. Dananı axtarıram.

Oğlan bizi kiçik gölün sahilinə çıxardı. Ancaq gecə düşəndə biz bataqlıqdan çıxbıq quru torpaq ilə, ot basmış yolla yeriməyə başladıq. Külək buludları cənuba qovurdu. Ulduzlar şam ağaclarının təpəsindən gur işiq saçır, ancaq budaqlar bir-birinə qarışlığından tanış bürcləri tanımaq belə olmurdu, bürclərin arasında, hətta Böyük Ayı bürcünü tapmaq çətin idi.

Oğlan xeyli susandan sonra dedi:

— Dananı axtarıram deyəndə, bunu özümdən uydurdum. Mən dana axtarmırdım.

– Bəs bataqlıqda nə axtarırızın?

Oğlan cavab verdi:

– Axan ulduzu. Keçən gecə yox, o biri gecə bura, təpənin dalına bir ulduz düşdü. Mən yuxudan oyandım, eşitdim ki, Manya inek narahatdır, böyürür, buynuz atır. Yəqin ki, komaya canavar yaxınlaşmışdı. Mən həyətə çıxdım ki, görüm nə var. Dayanıb qulaq verdim, birdən göyün üzündə nə isə alovlanıb işiq verdi. Baxdım ki, meteordur. Lap aşağıdan meşənin üzərindən keçdi, buralarda harasa, təpənin dalına düşdü. Təyyarə kimi bərk uğuldayırdı.

– Metcor nəyinə lazımdır?

Oğlan cavab verdi:

– Mən onu məktəbə aparacağam. Tədqiq etmək lazımdır. Siz bilmirsiniz ki, ulduzlar nədən düzəldilib?

Ulduzlar və spekterial analiz barədə gecə söhbəti başlandı.

Gecə yarısı biz qara meşə gölünün qırığına çıxdıq. Payızın ulduzlu səması suya düşüb bərəq verirdi. Sahildə bir neçə daxma vardi. Təkcə birində, axırıncı komada neft lampası yanındı. Oğlan qapını döyüd.

Qapının dalından açıqlı bir qadın səsi gəldi:

– Ay nadinc, indiyəcən hardasan? Ancaq əbəs yerə uzunboğaz çəkmələrini yırtırsan.

Oğlan cavab verdi:

– Anacan, mən ayaqyalınam.

Qapının sürgüsü şaqqlıdadı, biz əl havasına dəhlizə girdik, oradan ot və təzə sağılmış süd qoxusu gəldi.

Biz gecəni oğlangilin daxmasında qaldıq, oğlanın adı Lyonka Zuyev idi, Lyonkanın atası dəmir eynəkli, yaşılı, danışmağı sevmeyən kişi ile papiros çəkdik, isti sobanın yanında, otun üstündə uzandıq. Ocaq çeyirtkəsi cirildiyir, artırmadakı yuxulu toyuqlar qaqqıldı şərıldı.

Gecə yarısı yuxudan oyandım. Qüvvətli bir qadın səsi “Qaratox-maq qadın” operasından tanış arıyanı ifa edirdi. Orkestrin yüzlərlə tarıma çəkilmiş simləri guruldayırdı. Tərləmiş pəncərə şüşələrinə düşmüş ulduzların əksi titrəşirdi, ocaq çeyirtkəsi qəlbə işləyən mahnı eşidib səsini kəsdi

Lyonkanın anası sobanın üstündən dedi:

– Bu radio sizi narahat edir. Onu Lyonka düzəldib, sizi yatmağa qoymur, mən bilmirəm ki, səsini necə kəsim! Balacanı oyatmalı olacağam.

– Gərək deyil. Qoy yatsın.

– Bizim, Moskvadan verilən mahnılara qulaq asmaqdan xoşumuz gəlir, çox xoşumuz gəlir, – deyə qadın qaranlıqda dilləndi. Səsi yavaşıdı, ahəngdar oldu. – Adam heç baş aça bilmir, necə olur ki, gündüzki işdən-gücdən nə qədər yorulsan da, əldən düşsən də, bəzən xoruzların ikinci banınanın gözünü yuma bilmirsən, adamın həm ürəyi açılır, həm də kədərlənir.

O susdu.

– Bütün bunlar hamısı Lyonkanın işləridir, – deyib yəqin ki, qaranlıqda gülümsədi. – Yaman nadincdir, hər şeyi bilmək istəyir, atasına çəkib.

Mən qadından soruşdum:

– Atası necədir ki?

– Semyon? – deyə qadın soruşdu. – Bizim Semyon on səkkizinci ildən partianın üzvüdür. Hey adamlar üçün əlləşib çalışır, son tikəsini belə camaata verər, özünü isə tekçə kitablarla doyurur.

Səhəri biz Semyon Zuyevin sərgüzəştini öyrəndik. Cavanlıqda o, Ryazanda dərzi şeyirdi imiş. Onun işlədiyi Lısovun emalatxanası şəhərdə ən yaxşı emalatxana sayılırmış; emalatxanada qubernator, hərbi qulluqçular və vəkillər üçün paltar tikiləmiş. Vəkillər frak geyirdilər, Semyon da frakların şalvarına ipək bafta tikə-tikə gözü-nü korlardi; bu iş əllə görüldürdü və çox zərif iş idi.

Lısov dindar, ariq, qəndil yağı kimi yaşıl üzlü bir kişi idi. O, bütün gününy ya dini kitab, ya da yazıçı Karamzinin “Rusiya dövlətinin tarixi” kitabını mütləcə edərdi. Min manatacan pulu şəhərin gözəlliyyinə sərf etmiş, Karamzinin “Tarixi”ndən ayrı-ayn yerləri çuquq ləhvə-lərə yazdırıb tozlu küçələrin evlərinin divarına vurdurmuşdu. Hər yazının altında belə yazılmışdı: “Cənab Karamzinin tarixinə bax”, filan cild, filan səhifə.

Semyon dedi:

– Mən Karamzindən başlayıb, Leninin məqalələri ilə qurtardım. Leninin səsi lap ucqarlıra da möhkəm gəlib çatırdı. Gecələr oxuya-yursan, səhər küçəyə çıxanda hər yeri toz basdığıni, qazların yanlarını basa-basa gölməçələrə yüyürdükərini, dövlət içki dükəninin divarının surqucdan qızardığını, kilsə zənglərinin çalındığını, miskin adamların qəpik-quruş üstündə bir-birinə ağac qaldırıqlarını, bir sözlə, Nuh əyyamından qalma Rusiyani görürsən, beynində isə qardaşımızın gələcəyi barədə nur kimi parlayan yeni sözler qaynaşır.

İnqilabdan sonra Semyon kəndə, göl qırığına gəldi, gölün qırığında koma qurub bu ucqar meşə zolağının bərəkətli torpağını təmizlədi, əkib-biçməyə başladı. İndi gölün qırığında artıq beş ailə yaşayır.

Səhər Lyonka bizi böyük yolacan ötürdü. Ağ günəş yarpaqlarını tökmüş meşədə işiq saçırı və onun soyuq işığında ağaçqovaqların, qayın ağaclarının gölün suyunu düşən hər bir yarpağı aydınca görünürdü. Hərdənbir külək qalxırdı və bu vaxt yarpaqlar xışlıtı ilə birdən uçur və yağış kimi adamin üzünü qızdıqlayırdı.

Bir neçə gündən sonra Lyonka qaçıb yanımıza, kəndə gəldi, üstünü his və cəng basmış ititilli donmuş bir qəlpəni, "yerə düşən ulduzu" gətirdi. Lyonka onu təpənin dalından, dağılmış kötüyün içindən tapmışdı.

O vaxtdan mən Lyonka ilə dostlaşdım. Mənim onunla birlikdə meşələri gəzməkdən xoşum gəlirdi, o çığırların hamisəna, meşənin ucqar yerlərinə bələd idi, bütün otları, kolluqları, mamırları, göbələkləri, çiçəkləri tanıyor, quşların, heyvanların hamisənin səsini ayırdırdı.

Lyonka həyatimdə rast gəldiyim yüzlərlə adamlar içərisində ilk adam idi ki, balığın harada və necə yatdığını, quru bataqlıqların yerin altında yavaş-yavaş necə yandığını, qoca şam ağacının necə çiçəkləndiyini, balaca hörümçəklərin də quşlarla birlidə payızda isti ölkələrə uçuşduğunu danışırı. Balaca hörümçəklər hörümçək torundan tutur, küləklər cənub tərəfə əsəndə bunları on kilometrlərlə uzağa aparır.

Lyonkada Kayqorodovun oxunmaqdən cırıq-cırıq olmuş iki kitabı vardi. O, nahaq yerə bu kitablarda hörümçəklərin payız uçusunun sırrını axtarırdı.

Lyonka deyirdi:

— Bir şeyi başa düşmürəm, hörümçək özü balacdır, amma o qədər tor buraxır ki, əgər onu yumurlasan, bu yumrudan qırıx belə balaca hörümçək çıxar.

Lyonka məktəbə getmək üçün hər gün on kilometrəcən yol getməli olurdu. Qışda o, ancaq iki gün dərs buraxmışdı, ancaq bunu xatırlamağı xoşlamırdı, utanırdı, onda güclü boran olmuşdu və qar onların komasının ağızını lap damın qıracağına basmışdı.

Qışda Lyonka qaranlıqda evdən çıxırı. Parlaq uleduzlar şaxtadan titrəşirdi, şam ağacları çatırdayırdı, ayaq altında qalan qar xırılı-

dayırdı. Lyonkanın ürəyi sıxlırdı; bircə canavarlar bu səsi eşitməyəydi. Qış vaxtlarında canavarlar bu səsi eşitməyəydi. Qış vaxtlarında canavarlar lap gölün qırığına gəlir və ot tayalarının içində yaşayırı.

Ancaq payızın axırında, noyabrda hava daha pis olurdu, bu vaxt yollar yağışdan islanmış qarla örtülür, tutqun göydən isə coşqun külək adamin üzünə çırır, dondurucu, güclü külək əsir və qarı adamin üzünə vururdu, bütün bədənini dondururdu.

Yayda Lyonka anası ilə dirriyi şumlayı, qazar, əkər və ot çalardı. Semyon işləyə bilmirdi, ildən-ilə ürəyi bərk döyüñür, rəngi boğular, üz-gözü şişirdi, onu uzun sürən quru öskürək əldən salırdı.

Semyon ariq sinəsini əli ilə ovxalayıb deyirdi:

— Nə ölürem, nə də qalıram. Keçmiş həyat axırına çıxdı, görünü, inqilab mənim üçün gec oldu. Hə, eybi yoxdur, Lyonka mənim başa çatdırı bilmədiyim işlərin hamisəni yerinə yetirər.

Mən Lyonka ilə dostlaşmışdım, Moskvadan ona kitab göndərirdim. Hər payız meşə kəndinə gəlir, oradan gölə gedirdim. Bu, adət şəklini almışdı.

Həmişə qəfildən gəlirdim. Mən quşlardan başqa heç nəyə, heç kimə rast golmədiyim sakit payız meşələri ilə yeriyir, köhnə kötüklli, işqli talaları, uçurulmuş yolların döngələrini tanıyırdım. Mən meşə kənarındaki hər bir şam ağacını tanıyırdım. Onları sevməyi mənə Lyonka öyrətmışdı.

Mən, adətən qaranlıq çökəndə, gecənin soyuq olacağını bildirən sönüklər uleduzlar görünəndo gələrdim, bu vaxt tüstü qoxusu mənə dünyada olan qoxuların hamisəndən xoş görünərdi. Tüstü gölün, isti komanın, şən danişqların, Lyonkanın anasının şikayətlərinin, quru otlar üstündə salınan yatağın yaxında olduğunu bildirirdi. Mən ocaq çeyirəkəsinin nəğməsini dinləyəcəyəm, uzun gecələrdə ac canavarların titrək ulaşmasını batırın simli orkestrin gurultusundan, Bethovenin və Verdinin melodiyalarından oyanacağam.

Hər dəfə Lyonka komadan bayira atılıb qabağıma qaçardı. O, sevincini bürüzə verməkdən çəkinər və ancaq əlimi möhkəm sixardı. Sonra oxuduğumuz kitablardan, yiğilan məhsuldan, qütbdəki qışlamadan, günün tutulmasından, çöprə balığı ovlamaqdən xeyli danişardıq. Bizim söhbət eləmək üçün maraqlı mövzularımız var idi və Semyon yenə öz cavanlığından, Ryazana intibahnamələr getirən toləbelərdən danişardı.

Dostluğumuz, beləliklə möhkəmlənirdi. Mən harada olsaydım, bilirdim ki, payızın axırında bu meşəli diyara qayıdacağam. Qayıdır Lyonkanı, Semyonu görəcəyəm və bu adamlarla oturub-durduqda həyatın ildən-ilə yaxşılaşdığını daha artıq hiss edirdim. Külək əsdikcə meşələrin boğuq səslə uğuldadığını, mamırların arasından axan soyuq bulaqların şirəltisini duyduğum günlərin sayı artır, kitabların, üç ildən bəri Moskvaya gedib metronu, Kreml və heyvanxanadakı əsl fili görmək arzusunda olan kənd uşağının fikirlərinin və dostluğunun əsl qədrini duyursan.

Hər il mən geri qayıdanda Lyonka məni yola salırdı. Bu il də belə oldu. Yerli əhalinin “qoca axta at” adlandırdığı dar dəmir yolunun gülməli, balaca qatarı meşələrin arasından keçirdi. Cığırların dalından meşələrin al qırmızı və qızılı yarpaqlı, rəngbərəng sıx yerləri görünürdü, Lyonka cığırlardan birində, lap dəmir yolunun kənarında dayanıb atasının köhnə kepkasını yelləyirdi. Çaynikə oxşayan parovoz onun üçün hırslı fit verdi, ancaq Lyonka gülüb pəncərədən mənə qışkırdı:

— Gözləyəcəyik! Mən sizə hər barədə məktub yazaram, siz isə Bremin kitabını yollamağı yaddan çıxartmayın.

Mən pörtmüs Lyonkanın payız yağışlarından islanmış ətirli meşə ilə qatarın dalınca qaçıdığını hələ də gördüm. O qaçı, içində kitablar olan çantasını yellədirdi, özünün utancaq, sadədil təbəssümü ilə mənə, meşələrə, günəşə və bütün dünyaya gülümşəyirdi.

1938

KÖHNƏ EVİN SAKİNLƏRİ

Xoşagəlməz hadisələr yayın axırlarında köhnə kənd evinə əyriqəcək taksa Funtik gələndən sonra baş verməyə başladı. Funtiki Moskvadan gətirmişdilər.

Bir dəfə qara pişik Stepan həmişəki kimi artırmada oturub tələsmədən əl-üzünü yuyurdu. O, açıq pəncəsini yaławır, sonra gözlərini qiyaraq yaş pəncəsi ilə qulağının dalını bərk-bərk qasıyırdı. Bir dən Stepan kiminse ona diqqətlə baxdığını hiss elədi. O, dənbə baxdı, pəncəsi qulağının dalında donub qaldı. Stepanın gözləri acığın-dan kəlləsinə çıxdı. Balaca küron bir it onun yanını kəsdirib dur-

muşdu. İtin bir qulağı qatlanmışdı. İt marağından tir-tir titrəyərək yaş burnunu Stepana terəf uzadı, istədi ki, bu qəribə heyvani iyəsins.

— Aha, demək belə!

Stepan cəldlik edib pəncəsilə Funtikin qatlanmış qulağından vurdu.

Müharibə elan edildi, o vaxtdan bəri həyat Stepanın gözündən lap düşdü. İndi Stepan daha burnunu tənbəl-tənbəl qurumuş qapı çərçivələrinə sürtməyi, ya da ki, quyunun yanında günün altında sərələnib qalmağı fikrinə belə gətirə bilməzdii. Həmişə gərək ehtiyatla pəncələrinin ucunda yeriyə, tez-tez dənib dalına baxa, həmişə elə bir yer seçəydi ki, qabaqda ya bir ağac, ya da ki, hasar olsun, vaxtı gələndə Funtikin əlindən yaxasını qurtara bilsin.

Stepanın da başqa pişiklər kimi dəyişilməz vərdişləri var idi. O, səhərlər dəmrovotu basmış bağçadan yan ötüb keçər, qoca alma ağaclarından sərcələri qovar, sarı kələm kəpənəklərini tutar, caynaqlarını çürümüş skamyaya sürtüb itələyərdi. Ancaq indi bağçanın dövrəsindən yer ilə keçib getməli olmurdu, gərək hündür, nədənsə üstüne paslı, tikanlı məftil çəkilmiş hasarın üstü ilə yeriyəydi, hasar elə ensiz idi ki, Stepan hərdən pəncəsini hara qoymaq lazımlı gəldiyi barədə xeyli götür-qoy etməli olurdu.

Ümumiyyətlə, Stepanın həyatında cürbəcür xoşagəlməz hadisələr baş verirdi. Bir dəfə o, balaca bir çomçə balığını qolsəmələrində ilişib qalan balıqcı tilovu ilə oğurlayıb yedi, hər şey salamatlıqla qurtardı, Stepan heç xəstələnmədi də. Ancaq siçovula oxşar əyriqəcək bir itin üstündə alçaldığı hələ olmamışdı. Stepanın bığları acığından tir-tir titrəyirdi.

Stepan bütün yayı təkcə bir dəfə damın üstündə oturanda istehza ilə güldü.

Həyətdə buruq-buruq qazayağı otlarının arasında içində bulanıq su olan taxta bir kasa var idi, kasanın içine toyuqlar üçün qara çörəyin qabıqlarını atardılar. Funtik kasaya yaxınlaşdı, sudan islanmış iri bir parça çörək qabığını ehtiyyatla çıxartdı.

Bədxasiyyət, uzunqıç “Qışkıraqçı” çağırılan xoruz bir gözü ilə diqqətlə Funtikə baxdı. Sonra başını döndərib o biri gözü ilə baxdı. Xoruz heç inana bilmirdi ki, burada onun yanında, gündüzün günorta çağı qarətle məşğul olurlar.

Xoruz fikirləşib bir ayağını qaldırdı, gözlərinə qan sağıldı, içərisində elə bil ki, nə isə gurultu ilə qaynadı, elə bil ki, uzaq ildirimlər çaxdı. Stepan bunun nə demək olduğunu bilirdi, xoruz hirslenmişdi.

Xoruz qanadlarını qalibiyyətlə şappıldatdı, yerə bərk vura-vura Funtikin üstünə atıldı, onun kürəyinə bir dimdik ilişirdi. Qısa və bərk taqqılıt səsi gəldi. Funtik çöreyi yerə atıb, qulaqlarını qısaraq dəhşətlə zingildəyə-zingildəyə özünü evin altındaki nəfəsliyə verdi.

Xoruz qanadlarını qalibiyyətlə şappıldatdı, bərk toz qaldırıdı, islanmış çörək qabığını dimdiklədi, onu iyrənə-iyrənə bir qırğığa atdı, görünür ki, ondan it qoxusu gəldi.

Funtik evin altında, bir neçə saat oturub qaldı, ancaq axşama yaxın oradan çıxıb xoruzun yanından uzaqdan ötüb keçərək otağa girdi. Onun sıfəti tozlu hörümçək toruna bulaşmışdı, biğlərinə qurumuş hörümçəklər yapışmışdı.

Ancaq arıq, qara toyuq xoruzdan da dəhşətlə idi. Boynuna ala-bəzək tükəldən şal salmışdı, toyuğun özü falçı qaraçıya oxşayırırdı. Bu toyuğu nahaq yerə almışdır. Kənddəki qarilar nahaq yerə demirdilər ki, toyuqlar kılnlarından qaralırlar.

Bu toyuq qarğı kimi uçurdu, dalaşındı, saatlarla evin damında dayanıb ara vermədən qaqqıldaya bilərdi. Onu damdan, hətta kərpiclə belə vurub yerə salmaq qeyri-mümkün idi. Biz cəmənliklər-dən, ya da məşələrdən qayıdanda bu toyuq uzaqdan görünərdi, o soba bacasına qonmuş olar, uzaqdan tənəkkən kəsilmiş toyuğa oxşayardı.

Orta əşrlər aşxanaları yadımıza düşdü, biz bu haqda Valter Skottun romanlarında oxumuşduq. Belə aşxanaların damindakı ağacın üstündə tənəkkə xoruzlar, ya da toyuqlar olardı, bunlar lövhəni əvəz edərdi.

Orta əşrlər aşxanasında olduğu kimi evdə bizi sarı mamırla şirlənmiş qara taxta divarlar, sobada yanıb alovlanan kösövlər və zirə qoxusu qarşılıyordı. Nədənsə köhnə evdən zirə və ağaç çürüntüsü qoxusu gəldi.

Biz Valter Skottun romanlarını evin damında və bağçada, iliq yağış aramla səs salanda, dumanlı günlərdə oxuyardıq. Xirdaca yağış damcılارının zərbəsindən ağacların yaş yarpaqlar titrəşən, navalçalardan nazik, şəffaf su şırnağı axardı, navalçaların altındaki gölməçədə balaca yaşıl bir qurbağa oturardı. Su birbaşa qurbağının başına töküldərdi, ancaq qurbağa yerindən tərpənməzdidi, təkcə gözlərini qırpardı.

Yağış olmayanda qurbağa əlüzyuyanın altındaki gölməçədə oturardı. Dəqiqədə bir dəfə əlüzyuyandan qurbağının başına soyuq

su damcılayardı. Valter Skottun haman o romanlarından biliirdik ki, orta əşrlərdə buzlu suyun aramla adamin başına damcılaması on dəhşətli işgəncə imiş, buna görə də qurbağaya təəccübənlənidir.

Hərdən axşamlar qurbağa evə gələrdi. O, kandardan atlanıb keçər, saatlarla oturub neft lampasının işığına tamaşa edərdi.

Bu işığın qurbağanı nə ilə cəlb etdiyini başa düşmək çətin idi. Ancaq sonradan başa düşdük ki, uşaqlar yatmadan qabaq yiğisdirilmiş çay süfrəsinin qırğına nağıl eşitmək üçün gəldikləri kimi, qurbağa da parlaq işığa tamaşa etməyə gelir. İşıq, lampanın şüəsinə yiğisan yaşıl müğmələrdən gah azalır, gah artırdı. İşıq qurbağaya iri alırmaz kimi görünürdü, əger buna uzun müddət baxsan, onun hər bir tilində qızıl şəlaləli, rəngdən-rəngə çalan ulduzu lökələr görmək olar.

Qurbağa bu nağıla elə aludo olmuşdu ki, onu ağacla qıdıqlamalı olurduq ki, özünə gəlib çürümüş artırmanın altındaki yuvasına getsin, artırmanın pillələri üstündə zəncirotu çıçək açmışdı.

Yağışlar yağında dam bir neçə yerdən axmağa başladı. Biz döşəməyə mis ləyənlər qoyurduq. Gecələr su xüsusilə cingilti ilə, aramaram ləyənə düşüb şappıdayırdı, damcılın səsi tez-tez divar saatının uca taqqıltısı ilə səsləşirdi.

Divar saatı çox ürəkaçan idi – üstünə yarı açılmış qızılgül və üçyarpaqlı yonca şəkli çəkilmişdi. Funtik hər dəfə saatın yanından keçəndə alçaqdan mırıldanardı, yəqin ona görə ki, divar saatı evdə it olduğunu bildiyi üçün gərək sayıq olaydı, heç bir artıq hərəkət etməyəydi, gündə üç saat qabağa qaçmayıyadı, ya da ki, heç bir səbəb olmadan dayanmayıyadı.

Evdə çoxlu köhnə şeylər var idi. Vaxtile, çoxdan bu şeylər ev sakınlərinə lazım idi, indi isə onlar çardaqdə tozlanıb quruyurdu, onların arasında siyanlar qaynaşırdı.

Hərdən biz çardaqdə qazıntı işləri aparır və siniq pəncərə çərçivələrinin və hörümçək torlarının arasında, gah üstündə daşa dönmüş rəngbərəng damcılər olan rəng yesiyi, gah siniq sədəf yelpic, gah Sevastopol müdafiəsi vaxtından qalmış qəhvə dəyirməni, gah içində qədim tarixdən qravyuralar olan ağır, iri bir kitab, gah da bir dəstə köçürmə şəkillər tapırdıq.

Biz şəkilləri köçürürdük. Yaş kağız plyonkanın altından Vezuvinin sıvaşqan parlaq mənzərələri, qızılgül çələngləri ilə bəzədilmiş

balaca italyan qoduqları, başlarında mavi atlaz lentli həsir şlyapa olan və serso¹ oynayan qızların və girdə barit tüstüsünün araya aldığı freqatların şəkilləri çıxırdı.

Bir dəfə biz çardaqdə taxta qara bir mücrü tapdıq. Onun qapığının üstündə mis hərflərlə ingiliscə belə yazılmışdı: "Edinburq, Şotlandiya. Usta Qalveston hazırlamışdır".

Mücrünü otağa gətirdik, üstünün tozunu ehtiyatla silib qapağını açdıq. Onun içində üstü nazik polad milli mis vallar, (silindrələr) var idi. Hər bir valn yanında bürünc lingin üstündə mis cırçırama, kəpənək, ya da böcək fiquru var idi.

Bu, musiqi mücrüsü idi. Biz onu qurduq, ancaq o çalınmadı. Biz böcəklərin, milçəklərin, cırçıramaların dalından nahaq yerə basırdıq, mücrü xarab olmuşdu.

Biz axşam çayını içə-icə sırlı usta Qalvestondan danışmağa başladıq. Hami belə bir fikrə gəldi ki, bu əynində dama-dama jilet və dəri önlük olan şən şotlandiyalı imiş. O, işləyib məngənədə mis vallar yonanda, yəqin ki, şeypuru dumanlı vadilərdə səslənən poçtalyon haqqında, dağlardan çır-çırrı yiğan qız barədə fitlə mahni çalırmış. O, başqa yaxşı ustalar kimi hazırladığı bütün şeylərlə səhbət edər, onların gələcək həyatını özlərinə nağıl edərdi. Əlbəttə o, bu qara mücrünü tutqun Şotlandiya səmasından Oka çayı arxasındaki xəlvət meşələrin yaxınlığında olan kəndo düşəcəyini ağlına gətirə bilməzdi. Bu kəndlə Şotlandiya təkcə bir şeylə – xoruzların banlaması ilə bir-birinə oxşayırdı, bütün qalan şeylərdə isə bu kənd ilə uzaq, şimal ölkəsi arasında heç bir oxşarlıq yox idi.

O vaxtdan bəri Qalveston elə bil ki, köhnə evin gözəgörünməz sakinlərindən biri oldu. Bize hərdən elə gəlirdi ki, biz onun trubka çekərkən tüstüdən çəçəyib xırıltı ilə öskürdüyüünü eşidirdik. Bir şey düzəldəndə köşkdə stol, ya da ki, yeni sığırçın yuvası hazırlayanda, uzun rəndəni necə tutmaq, ya da ki, iki yastı taxtanı necə pərçimləmək üstündə mübahisə edəndə həmişə usta Qalvestona əsaslanırdıq, elə bil ki, usta yanımızda dayanıb göy gözünü qiyaraq bizim bu əlləşməmizə istehza ilə tamaşa edirdi. Biz hamımız Qalvestonun sonuncu sevimli mahnisini oxuyardıq:

¹ Serso – xüsusi ağaclı atılıb-tutulan çənbər oyunu

Əlvida, dağların parlaq uleduzu!
Əbədi əlvida, ey ata yurdı!..

Mücrünü stolun üstünə, otırşah çiçəyinin yanına qoyduq, nəhayət, mücrü tamam yadımızdan çıxdı.

Ancaq bir dəfə payızda, payızın axırlarında köhnə, hay-küülü evdə şüşə kimi cingiltili səslər eşidildi, elə bil ki, kimsə balaca çəkic ilə zinqirovları vurub səsləndirdi və qəribə səslərdən musiqi yaranıb ətrafa yayılmağa başladı:

Bu dağlara sən,
Yene döñəsen...

Bu, bir çox illər yatdıqdan sonra qəfildən ayılıb çalan mücrü idi. İlk dəqiqədə biz qorxduq, hətta Funtik qulağının gah birini, gah o birini ehtiyatla qaldıraraq qulaq asırdı. Yəqin ki, mücrünün içindəki yaylardan biri tərpenmişdi.

Mücrü xeyli çalaraq gah sırlı səsləri ilə evi doldurur, gah da kəsirdi, hətta divar saatı belə heyətindən dayandı.

Mücrü öz mahnilarının hamısını çalıb susdu, onu təzədən nə qədər çaldırmaq istədikse bacarmadıq.

İndi payızın axırında, mən Moskvadayam, mücrü orada boş, soyuq otaqlarda tək qalıb, bəlkə də, qaranlıq və sakit gecələrdə təzədən yuxudan oyanıb çalır, ancaq daha ona qorxaq siçanlardan başqa qulaq asan olmur.

Biz sonralar tərk etdiyimiz sevimli dağlar mahnisini ta qoca sığırçın bu mahnimizi bizim üçün fitlə çalana qədər xeyli vaxt zümzümə etdik. Bu sığırçın bağın bala qapısının yanında sığırçın yuvasında olurdu. Bu vaxtacan o, xırıltılı və qəribə mahnilər oxuyurdu, ancaq biz ona vəcdlə qulaq asırdıq. Biz başa düşürdük, o, bu mahniları qışda, Afrikada zənci uşaqlarının mahnilarına qulaq asa-asə öyrənmişdi. Sığırçın gələn qış, haradasa çox uzaqlarda, Niger çayının sahilindəki qalın meşələrdə, Afrika səması altında Avropanın tərk edilmiş qoca dağları haqqındaki mahnimini oxuyacağına nədənsə sevinirdi.

Hər səhər biz bağçadakı taxta stolun üstünə çörək qırıntıları və yarma səpirdik. Onlarca çevik ariquşu stolun üstünə qonub çörək qırıntılarını dənləyirdi. Ariquşlarının yanaqları ağ və tüklü idi, ariquşları hamısı birdən dənləyəndə adama elə gelirdi ki, stolun üstünü tez-tez onlarca ağ çəkicələ taqqıldıadırlar.

Ariquşları dalaşır, cıgildaşırdı, bu cıgilti stekana tez-tez vurulan çirtma səsini xatırladırıdı, şən bir melodiyaya çevrilirdi. Elə bil ki, bağçadakı köhnə stolun üstündə canlı cingiltili musiqi mücrüsü çalınırdı.

Köhnə evin sakınları arasında Funtikdən, pişik Stepanadan, xoruzdan, divar saatindən, usta Qalvestonun musiqi mücrüsündən, siğırçından başqa bir də əhlilləşdirilmiş çöl ördəyi, yuxusuzluq xəstəliyinə tutulmuş kirpi, üstündə "Valdayın hədiyyəsi" sözləri yazılmış zinqirov və həmişə "berk quraqlıq" olduğunu göstərən barometr də var idi. Bunların barəsində gələn dəfə danışarıq, indi artıq gecdir.

Ancaq bu balaca hekayəni oxuyandan sonra musiqi mücrüsünün gecələr çaldığı şən mahnı, mis leyənə düşən yağış damcalarının cingiltisi, divar saatindən narazı olan Funtikin mırıltısı, mehriban Qalvestonun öskürək səsi yuxunuza girsə, mən belə fikirləşəcəyəm ki, bütün bunları size əbəs yerə nağıl etməmişəm.

1940

QOCA AŞPAZ

1786-cı ilin qış axşamlarından birində, Vyananın ətrafında bala-ca, taxta bir evdə kor bir qoca, qrafinya Tunun keçmiş aşpazi ölürdü. Əslinə baxsan, bu heç ev deyil, bağın içərisində sıniq-salxaq bir gözətçi koması idı. Bağın yerinə küləyin sindirdiği çürük budaqlar tökülmüşdü. Hər addım atdıqca budaqlar çirtildiyirdi, bu vaxt it damındaki zəncirli köpək alçaqdan mirıldanırdı. O da yiyəsi kimi qocalıqdan ölürdü və daha hürə bilmirdi.

Aşpaz bir neçə il bundan əvvəl sobaların istisində kor olmuşdu. Qrafının işlər müdürü o vaxtdan bəri onu gözətçi komasında yerləşdirmişdi və hərdən bir ona bir neçə florin verirdi.

Aşpazın qızı, on səkkiz yaşlı Mariya onun yanında olurdu. Komannın içindeki şeylər – çarpayıdan, sıniq-salxaq skamyadan, kobud stoldan, bir neçə yerdən çatlampıçını qablardan və bir klavesində ibarət idi. Klavesin Mariyanın yeganə var-dövləti idi.

Klavesin elə köhnə idi ki, onun dilləri ətrafindakı hər bir səsə cavab olaraq uzun zaman alçaqdan dinqildənirdi. Aşpaz gülə-gülə

klavesini öz "evinin gözətçisi" adlandırırdı. Kim qapıdan içəri keçsəydi, klavesin onu titrək, qocayana uğultu ilə qarşılıyırıdı.

Mariya can verən qocanın əl-üzünü yuyub, əyninə təmiz, sərin köynək geydirəndə qoca dedi:

– Mənim keşişlərdən və rahiblərdən həmişə acığım gəlib. Mən keşiş çağırı bilmərəm ki, günahlarımı etiraf edim, ancaq mən gərək ölüm ayağında vicdanımı sakitləşdirim.

Mariya qorxa-qorxa soruşdu:

– Bəs onda nə edək?

Qoca dedi:

– Küçəyo çıx, ilk qabağına çıxan adamdan xahiş elə ki, bizim evə gəlib can verən adamı günahdan qurtarsın. Heç kəs sənin xahişini rədd etəməz.

– Bizim küçə elə bomboşdur ki... – deyə Mariya piçıldadı, yaylığını başına salıb bayırı çıxdı.

O yürüüb bağın içərisində keçdi, pas atmış bala qapını çətinliklə açıb dayandı. Küçə bomboş idi. Külək küçə boyu yarpaqları sovurur, qaranlıq göydən isə soyuq yağış damciları düşürdü.

Mariya xeyli gözləyib qulaq verdi. Nəhayət ona elə gəldi ki, hasarın yanınca kimsə oxuya-oxuya gəlir. Mariya bir neçə addım atıb, onun qabağına yeridi, gələn adamlı toqquşub çığırdı. Gələn adam ayaq saxlayıb soruşdu:

– Buradakı kimdir?

Mariya onun əlindən tutub titrək səslə atasının xahişini ona çatdırıldı. Gələn adam sakitcə dedi:

– Yaxşı. Mən keşiş olmasam da, ancaq fərqi yoxdur. Gedək.

Onlar evə keçdilər. Şam işığında Mariya bu adamin arıq, balacaboy bir adam olduğunu gördü. O, yaş pləşməni çıxarıb skamyanın üstünə atdı. O, qəşong və sadə geyinmişdi, şəmin işığı onun qara kamzoluna, bühlür düymələrinə, krujeva jabosuna düşüb bərq verirdi.

Naməlum adam hələ çox cavan idi. O, lap oğlan uşağı kimi başını tərpətdi, kirşanlı parikini düzəltdi, kətili tez çarpayının yanına çəkib oturdu, əyilib can üstə olan adamin üzünə diqqətlə və şən-şən baxdı.

O dedi:

– Danışın. Bəlkə Allahın deyil, xidmət elədiyim incəsənetin mənə verdiyi ixtiyarla sizin son dəqiqələrinizi yüngülləşdirib, qəlbınızı sakitləşdirdim.

– Mən bütün ömrüm boyu, ta kor olanacaq işlədim – deyə qoca piçildədi və naməlum adamin qolundan tutub özünə tərəf çekdi. – Kim ki, işləyir, o adamin günah işləməyə vaxtı qalmır. Mənim arvadım vərem tutanda, (onun adı Marta idi) həkim onun üçün müxtəlif dərmanlar yazdı və dedi ki, ona qaymaq, əncir yedirim, isti qırmızı çaxır içirdim. Onda mən qrafını Tunun servizindən balaca qızıl bir nimçə oğurladım, nimçəni parçalayıb satdım. İndi bunu xatırlamaq və qızımdan gizlətmək mənim üçün ağırdır, mən ona elə tərbiyə vermişəm ki, özgenin heç nəyində gözü olmasın.

Naməlum adam soruşdu:

- Qrafının xidmətçilərindən birinə bu iş üstə cəza verdilərmi?
- Cənab, and içirəm ki, heç kəsə, – deyə qoca cavab verib ağladı. – Əgər mən bilsəydim ki, qızılın mənim Martama heç bir köməyi olmayacaq, heç oğurlayardım!?

Naməlum adam soruşdu:

- Adınız nədir?
- Johann Meyyer, cənab!

– Johann Meyyer, qulaq ver, – deyə naməlum adam dilləndi və əlini qocanın kor gözlərinin üstünə qoydu, – siz insanlar qarşısında günah işlətməmisiniz. Sizin gördüyüünüz iş günah, oğurluq deyil, eksinə, sevgi yolunda gösterdiyiniz fədakarlıqdır.

Qoca piçildədi:

- Amin!
- Amin! – deyə naməlum adam təkrar etdi. – İndi son arzunuzu mənə deyin.

– Mən istəyirəm ki, bir adam Mariyanın qeydinə qalsın.

– Mən qalaram. Daha nə istəyirsiniz?

Bu vaxt can üstə olan adam gözlənilmədən gülümsündü və ucadan dedi:

– Mən Martanı cavanlığında gördüğüm şəkildə, güneşi və bu qoca bağı çiçəkləyen görmək istəyerdim. Ancaq, cənab, bu mümkün deyil. Bu səfəh sözlərə görə mənə acığın tutmasın. Xəstəlik, yəqin ki, ağlımı lap başından alıb.

– Yaxşı, – deyə naməlum adam cavab verib ayağa qalxdı. – Yaxşı, – deyə təkrar edərək klavesinə yaxınlaşıb onun qabağındakı kətilin üstündə oturdu. – Yaxşı, – deyə o üçüncü dəfə ucadan dilləndi, bir-dən sürətli cingiltili səslər gözətçi komasına yayıldı, elə bil ki, döşəmonin üstüne yüzlərlə xırda büllür şarlar atdırılar.

Naməlum adam dedi:

- Qulaq asın. Qulaq asın və baxın.

O çalmağa başladı. Mariya sonralar klavesinin ilk dili naməlum adamin əli altında səslənərkən onun sıfətində əmələ gələn ifadəni xatırlayırdı. Naməlum adamin alnına qeyri-adi sarılıq çökmüşdü, tutqunlaşmış gözlərində isə şamın işığı titrəşirdi.

Klavesin bu uzun illər ərzində ilk dəfə idi ki, ucadan səslənirdi. O, səsi ilə nəinki gözətçi daxmasını, həm də bütün bağlı doldurmuşdu. Qoca köpək it damından çıxdı, başını yana əydi, qulaqlarını şəkələyib, quyuğunu yavaşça buladı. Sulu qar yağmağa başladı, ancaq köpək təkcə qulaqlarını tərpədirdi.

– Cənab, mən görürəm! – deyə qoca çarpayıda dikəldi. – Mən Marta ilə rastlaştığım günü, onun utandığından içində süd olan səhəngi salıb sindirdığını görürəm. Bu ehvalat qışda, dağlarda olmuşdu. Göyün üzü, göy şüşə kimi şəffaf idi və Marta gülürdü. Gülürdü, – deyə qoca simlərin səsinə qulaq asa-asə təkrar etdi.

Naməlum adam qara pəncərəyə baxa-baxa çalırdı.

O soruşdu:

- İndi bəs necə, bir şey görürsünüzmü?
- Qoca qulaq asa-asə susurdu.

Naməlum adam çalmağına ara verməyib tələsik dedi:

– Doğrudanmı gecənin qaranlığının çəkildiyini, havanın sürməyi rəng aldığıni, sonra göyərdiyini, günəşin şüalarının yuxarıdan düşdüyüünü, sizin qoca ağaclarınızda budaqların ağ çiçək açdığını görmürsünüz. Məncə bu çiçəklər otaqdan baxanda iri zanbaqlara bənzəsələr də, alma ağacının çiçəkləridir. Görürsünüz: günəşin ilk şüaları daş hasarın üstə düşüb onu isindirdi, hasardan buğ qalxır. Bu, yəqin ki, içərisinə ərgin qar doldurulmuş mamirdir, quruyur. Göyün qübbəsi isə get-gedə ucalır, gömgöy, lap gözəl olur; dəstə-dəstə quşlar bizim qoca Vyananın üzərindən şimala tərəf uçur.

Qoca qışkırdı:

- Mən bunların hamısını görürəm.

Klavesinin pedalı yavaşcadan cingildədi, elə bil ki, oxuyan təkcə klavesin yox, şadlıq edən yüzlərlə səs idi.

Mariya naməlum adama dedi:

– Yox, cənab, bu çiçəklər zanbağa heç oxşamır. Bu bir gecədə çiçəkləyen alma ağaclarıdır.

Naməlum adam dedi:

– Bəli, bu alma ağaclarıdır, ancaq onların çıçeyinin ləçəkləri çox iridir.

– Mariya, pəncərəni aç, – deyə qoca xahiş elədi.

Mariya pəncərəni açdı. Soyuq hava içəri doldu. Naməlum adam çox astadan və aramlı çalırdı.

Qoca balışların üstünə düşüb acgözlükle nefəs alır və əllərini yorğanın üstündə gəzdirirdi. Mariya özünü onun üstünə atdı. Naməlum adam çalmağına ara verdi. O, öz musiqisindən sehirlenmiş kimi yerindən tərpənmədən klavesinin qabağında oturub qalmışdı.

Mariya qışqirdı. Naməlum adam ayağa qalxıb çarpayıya yaxınlaşdı. Qoca boğula-boğula dedi:

– Mən hər şeyi bir çox illər bundan qabaqdakı kimi aydın gör-düm, ancaq mən adınızı... bilmədən ölmək istəməzdim. Adınız!

Naməlum adam cavab verdi:

– Mənim adım Volfqanq Amedey Motsartdır.

Mariya çarpayıdan aralandı, böyük musiqisinin qarşısında aşağı, lap dizi az qala döşəməyə dəyincə yerə ayıldı.

Mariya qalxanda qoca artıq ölmüşdü. Pəncərələrdən bayırda şəfəq söküldü, bağa çoxlu çiçək kimi yüngül yaşı qar yağımışdı.

1940

İNGİLIS ÜLGÜCÜ

Bütün gecəni qarla qarışiq yağış yağıdı. Şimal küləyi qarğıdalının çürük saplaqlarına dəyib viyıldadı. Almanlar susurdular. Sahildə dayanmış qırıcı katerimiz hərdənbir Mariupol tərəfə toplardan atəş açırdı. Bu vaxt qara ildirima bənzər yaylım atəsi səhramı titrədirdi. Mərmilər qaranlıqda elə viyılıt ilə ucurdu ki, elə bil admanın başı üstündə tarıma çəkilmiş qalın ketəni cirirdilər.

Dan yeri söküldənə başlarında yağışdan islanmış kaska olan iki döyüşü mayorum olduğu palçıq daxmaya alçaqboylu, qoca bir adamı gətirdilər. Onun dama-dama yaş pencəyi bədəninə kip yapışmışdı. Ayaqqabılarına çoxlu palçıq suvaşmışdı.

Döyüşülər qocanı axtararkən tapdıqları hər şeyi – pasportu, ülgü-cü, dəllək fırçasını heç bir söz demədən mayorum qabağındakı stolun

üstünə qoydular və məlumat verdilər ki, qocanı quyunun yanındakı dərədən tutublar.

Qocanı sorğu-suala tutdular. O, özünün Mariupol teatrının dəlləyi, erməni Avetis olduğunu bildirdi və sonralar qonşuluqdakı qoşun hissələrində xeyli müddət ağızdan-ağıza gəzən bir əhvalatı nağıl elədi.

Dəllək, almanlar Mariupolu alanda şəhərdən qaça bilməmişdi. O, qonşusu yəhudü arvadın iki xırda oğlu ilə teatrın zirzəmisində gizlənmişdi. Bu əhvalatdan bir gün qabaq qonşu qadın şəhərə çörək dalınca getmişdi və gəlib çıxmamışdı. Yəqin ki, hava bombardmanı zamanı həlak olmuşdu.

Dəllək uşaqlarla birlikdə bir gecə-gündüzdən çox zirzəmidə qaldı. Uşaqlar bir-birinə qışılaraq oturmuşdular, yatmırlılar, bütün vaxtı qulaq asırdılar. Gecə uşaqların kiçiyi ucadan ağlamağa başladı. Dəllək onun üstünə qışqirdı. Oğlan səsini kosdi. Onda dəllək pencəyinin cibindən içində ihiq su olan butulka çıxartdı. O, oğlana su içirtmək istədi, ancaq uşaq suyu içməyib üzünü yana çevirdi. Dəllək uşağın çənəsindən tutdu, uşağın sıfəti od tutub yanındı və yaş idi; dəllək suyu zorla uşaga içirdi. Uşaq hıçqıra-hıçqıra suyu xoruldadaraq içirdi və bulanıq su ilə bərabər öz göz yaşlarını da udurdu.

Səhərisi günü bir alman yefreytoru ilə iki soldat uşaqları və dəlləyi zirzəmidən bayırı çıxartılar və öz rəisləri – leytenant Fridrix Kolberqin yanına apaçıdlar.

Leytenant diş həkiminin boşalmış mənzilində olurdu. Burada yerində çıxarılmış pəncərə çərçivələrinin üstündə faner vurmüşdalar. Mənzil qaranlıq və soyuq idı. Azov dənizinin üzərində iliyə işleyən soyuq külək əsirdi.

– Bu nə tamaşadır?

Yefreytor məlumat verdi:

– Cənab leytenant, üç yəhudü tutmuşuq!

Leytenant sakitcə dedi:

– Niyə yalan danışırsan? Uşaqlar yəhudidirlər, ancaq bu qoca kaftar əsl yunandır, məşhur ellinlilər nəslindəndir, Peloponnes meymunudur. Mərc gelirəm. Necə? Ermənisən? Ay iylənmiş qoca, bunu mənə nə ilə sübut edərsən?

Dəllək susdu. Leytenant uzunboğaz çəkməsinin burnu ilə qızılı çərçivənin qalan parçasını sobaya itələdi və əmr elədi ki, əsirləri

qonşuluqdakı boş mənzilə aparsınlar. Axşam düşəndə leytenant öz dostu gombul təyyarəçi Erli ilə birlikdə bu mənzilə gəldi. Onlar kağıza bükülü iki iri butulka getirmişdilər.

Leytenant dəlləkdən soruşdu:

– Ülgütün yanındadır? Hə? Onda bu göyçək yəhudi balasının başını qırx görök!

Təyyarəçi tənbəl-tənbəl soruşdu:

– Fri, nəyinə lazımdır?

Leytenant dedi:

– Göyçək uşaqlardır. Elə deyilmə? Mən istəyirəm ki, onlar bir az kifirləşsinlər. Onda bizim onlara az yazığımız gələr.

Dəllək uşaqların başını qırxdı. Uşaqlar başlarını aşağı salıb ağlayırdılar, dəllək isə istehza ilə gülümsəyirdi. Ona həmişə bədbəxtlik üz verəndə, o gülümsəyərdi. Bu istehzalı gülüş Kolberqi aldatdı, leytenant elə bildi ki, onun bu zərərsiz əyləncəsi qoca erməninin ürəyindəndir. Leytenant uşaqları stolun başında oturdu, butulkanın ağızını açdı və dörd stəkanı ağızınadək araq ilə doldurdu.

Leytenant dəlləyə dedi:

– Axilles, səni qonaq eləmirəm. Bu axşam mənim üzümü qırxmali olacaqsan. Mən sizin gözəllərin yanına qonaq getməyə hazırlaşıram.

Leytenant uşaqların dişlərini araladı və hor birinin ağızına bir dolu stəkan araq tökdü. Uşaqlar üz-göz'lərini turşudur, boğulurdular və gözlərindən yaşı axırdı. Kolberq stəkanı təyyarəçinin stəkanına vurdu, araqı başına çəkib dedi:

– Erli, mən həmişə mülayim üsulların tərəfdarı olmuşam.

Təyyarəçi cavab verdi:

– Bizim xeyirxah Şiller ilə nahaq yerə adaş deyilsən ki, indi onlar mayufes¹ oynayacaqlar.

– Əlbəttə ki.

Leytenant ikinci stəkanı araq ilə doldurub, uşaqların ağızına tökdü. Uşaqlar özlərini müdafiə edirdilər, ancaq leytenant ilə təyyarəçi onların əllərini sıxır, araqı yavaş-yavaş onların ağızına tökürdülər, çalışırdılar ki, uşaqlar araqı axıracan içsinlər. Sonra almanlar qışqırdılar:

– Belə! Belə! Dadlıdır? Onda bir də! Çox yaxşı!

Balaca oğlan qusmağa başladı. Gözləri qızardı. O, stuldan sürüyüdə döşəmənin üstünə uzandı. Təyyarəçi onun qoltuğunun altından tutub qaldırdı, stulun üstündə oturdu və ağızına yenə bir stəkan araq tökdü. Onda böyük oğlan ilk dəfə olaraq qışqırdı. Dəhsətdən gözləri alacaalanmış uşaq düz leytenantın gözlerinin içinə baxaraq bərk-dən qışqırdı.

Leytenant onun üstünə çıçırdı:

– Sus, kantor!¹

O, böyük oğlanın başını dala qanırdı, araqı birbaşa butulkadan onun ağızına tökməyə başladı. Uşaq stuldan yixılıb divara tərəf süründü. O, qapını axtarırdı, ancaq görünür ki, gözləri görmürdü, başı qapının yan taxtasına dəydi, inildəyib susdu.

Dəllək boğula-boğula dedi:

–...Gecə düşəndə uşaqların ikisi də öldü. Onlar bapbalaca idilər, qaralımdılar, elə bil ki onları ildirim vurmuşdu!

– Sonra! – deyə mayor dilləndi və stolun üstündəki əmri qabağına çekdi. Kağız bərk xışıldadı. Mayorun əlləri esirdi.

Dəllək soruşdu:

– Sonra? Hə, danışım da. Leytenant mənə əmr elədi ki, onun üzünü qırxım. O keflənmişdi. Yoxsa ki, belə ehtiyatsızlıq eləməzdə. Təyyarəçi getdi. Biz leytenantla onun sobası qalanmış isti mənzili-nə getdik. O bədənnüma güzgünen qabağında oturdu. Mən dəmir şamdanı şəməsi yandırdım, suyu sobada qızdırıb onun üzünü sabunlamağa başladım. Şamdanı bədənnüma güzgünen yanındakı stulun üstünə qoydum. Siz, yəqin ki, belə şamdanlardan görmüsünüz, uzun saçlarını açıb ciyinlərinə tökmüş qadın əlində zanbaq tutmuşdur, şamdanı zanbağın kasacığına qoymuşlar. Mən sabun köpüyünə batırırdıım firçanı leytenantın gözlerinin içinə dürtdüm. O qışqırdı, ancaq mən dəmir şamdan ilə onun gicgahına bir zərbə ilişdirdim.

Mayor soruşdu:

– Bir zərbə ilə öldü?

– Bəli. Sonra mən iki günə gəlib bura çıxdım.

Mayor ülgütə baxdı.

Dəllək dedi:

– Mən bilirəm, siz ülgütə nəyə görə baxırsınız. Siz elə fikirləşirsiniz ki, mən gərek ülgütü işə salaydım. Bu daha yaxşı olardı.

¹ Alman rəqsi

Ancaq bilirsınız, mənim ülgüçə həyfim gəldi. Bu köhnə ingilis ülgücüdür. Mən onu on ildir ki, işlədirəm.

Mayor ayağa qalxıb əlini dəlləyə uzatdı.

O dedi:

— Bu adamı yedirdin. Özü də ona quru paltar verin.

Dəllək mayorun yanından çıxdı. Döyüşçülər onu səhra mətbəxinə apardılar.

— Eh, qardaşım, — deyə döyüşçülərdən biri əlini dəlləyin ciyinino qoydu. — Ağlamaqdan adamin ürəyi əriyər. Bu də hədəfi görməyə mane olar. Onların hamısının axırına çıxməq üçün adamin gərək gözləri quru olsun. Düz demirəm?

Dəllək onun ilə razılaşaraq başını tərpətdi.

Qırıcı katerin topları guruldadı. Qurğuşun rəngli su çağladı, qaraldı, ancaq tezçə suda əks olunan yaşılmışlı və dumanlı səmanın rəngini aldı.

1941

AĞ ADA DOVŞANLARI

Hans Vermel leytenant Knopfun rotasında ən təcrüboli oğrular dan biri sayılırdı. Bu isə heç də təəccübü deyildi. Hamını ancaq bir şey təəccübə salırdı ki, Vermelin xarici görünüşü əmin-amanlıq dövrünün oğrusuna oxşamırdı. Bu, sönük gözləri olan tənbəl, yönəmsiz bir soldat idi. O, həvəssiz-həvəssiz az danışardı. Uzunboğaz çəkmələrini taqqıldada-taqqıldada gəzər, xırıltı ilə nəfəs alardı, qara barmaqları damlara düşmüş yandırıcı bombaları götürən kəlbətinə oxşayırırdı. Ancaq bütün bu keyfiyyətlər Vermelə müharibə vaxtı toyuq oğurlamaqda və onları üçcə barmağı ilə böğməqda mane olmurdu.

Adamların hamısının öz qəribəlikləri var. Vermelin də bir çox qəribəlikləri var idi. O, qarət etdiyi bütün şeyləri burnuna tutub qoxlardı. İyi xoşuna gəlməyən şeyləri bir qıraqa atardı. Bundan başqa o, bütün günü ara vermədən yeyə bilərdi. Yenidən acmaq üçün bircə dəfə geyirməsi bəs idi. Bir sözlə, yırtıcı səfəh heyvana xas olan tutqun baxışlı bu adam, faşist irqinin ən yaxşı nümunəsi idi.

Vermel sovet cənub şəhərlərindən birində yeməli şey axtara-axtara gəlib tərk edilmiş bir baytar laboratoriyasına çıxdı. Sınıq qapının ağızında qarayanız bir italiyalı keşik çekirdi. O, süngüsünü irəli uzadıb Vermelin qabağını kəsdi. Vermel tüfəngə bir zərbə endirdi, tüfəng italiyalının çənəsinə bərk dəydi. İtaliyalı qışqırkı, ancaq Vermel yumruqla onun sinəsinə vurdu.

— Kəs səsini, makaron yeyən! Bitli Mussolini!

İtaliyalı tüfəngini yerdən qaldırdı, tüpündü, söyüş söydü və keşikçinin öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyi üçün boğazdan asılı biləcəyi ilə risk edərək postdan çıxb getdi.

Laboratoriyadan soyuq turşuların iyi gəlirdi. Papiros kağızı nazikliyində şüşə kolbaların qırıqları döşəməyə tökülmüşdü. Otağın bir küncünə qəfəslər qoyulmuşdu.

Vermel havanı iyilədi, çəkmələrini taqqıldada-taqqıldada qəfəslərə sarı getdi, qəfəslərdən isti yun iyi və peyin qoxusu gəlirdi. Narahat ada dovşanları burunlarını qəfəslərin millərinin arasına soxub alman soldatını iyileyir və çəhrayı gözləri ilə ona baxırdı. Vermel ada dovşanlarını saydı, səkkiz dənə idi. O, qəfəsin millərini araladı, birinci dovşanın qulağından tutub çıxartdı, sonra ikincini, üçüncüünü də çıxartdı. Bu, vəzvəd üçün əntiqə nahar idi, dovşanların kövrək, zərif ətindən ibarət əsl bayram yeməyi idi.

Knopfun bölüyü leytenant Spalettinin, italiyalı yegerlərdən ibarət bölüyü ilə yanaşı mənzil salmışdı. Axşamçağı Spalettinin bölüyündəki soldatlar qonşuluqdakı almanın ada dovşanlarını tixdiqlərindən paxilliqla danışırdılar.

Gözətçi birdən onun üstüno hücum çəkən alman soldatı barədə Spalettiyə məlumat verdi. Alman, keşikçinin tüfəngini vurub salmış və laboratoriyadakı ada dovşanlarının hamısını oğurlamışdı. O, ada dovşanlarının başlarını elə buradaca da mərmər stolun qırığına vurub onları öldürmiş və özünün bitli kurtkasına büküb aparmışdı. Spaletti keşikçini gülləleyəcəyi ilə hədələdi və çaparını leytenant Knopfun yanına göndərdi.

Ada dovşanlarını tixmiş on nəfər soldat dağlımış kino zalında başqa soldatların arasında uzanmışdı, bu soldatlar ada dovşanının ətindən dadmadıqları üçün paxilliqdan bilmirdilər nə etsinlər. Vermel geyirir və tənbəl-tənbəl tüpürürdü.

Qapı açıldı. Qapını kimsə bayırdan çəkməsi ilə itələdi.
Leytenant Knopf qapının ağızında göründü, polk həkiminə yol verərək qadın kimi cir səslə qışqırdı:

– Qalxın! Qalxın, köpəkuşağı!

Soldatlar ağır-ağır qalxıb özlərini düzəldilər. Knopf çəkmələrini ayağına keçirtdi, sıraya düzülən soldatların qabağından xeyli uzaq keçdi.

O nəvazişlə dedi:

– Hə, uşaqlar, deyin görünüm sizlərdən kim ada dovşanlarını oğurlayıb, öz leytenantını heç olmasa onun daq qıçına da qonaq etməyib?

Soldatlar susurdular. Leytenantın danışıığı yəqin ki, onların xoşuna gəlməmişdi.

– Ada dovşanlarını kim tixib? – deyə leytenant qışqırdı və onun səsi qırıldı.

Soldatlar ayaqlarının birini götürüb, o birini qoyur və dinmirdilər. Leytenant sakitcə dedi:

– Mən görürem ki, siz qarnınızı o qədər doldurmusunuz ki, dili-nizi tərpədə bilmirsiniz. Hər bir alman soldatının ixtiyarı var ki, əhalidən aldığı quşu, mal-qaranı yesin. Ancaq yeyəndə bir fikirleşmək lazımdır ki, ağızına dürtdüyün nədir?! Ay it uşağı, siz bilirsinizmi ki, yedyiniz ada dovşanlarına təcrübə aparmaq məqsədi ilə quduzluq xəstəliyi yolxdurulmuşdur?

Soldatlar diksindilər, ancaq susdular.

– Dovşanları kim tixib?

Soldatlar yerlərindən tərpənmədilər.

Nəhayət polk həkimi dedi:

– Axmaqlıq eləmeyin. Siz italyalı deyilsiniz ki. Biz sizin xeyrinizə çalışırıq. Ada dovşanlarını yeyənləri qalanlardan ayıracığımız, arxaya göndərib onlara quduzluğa qarşı peyvənd edəcəyik.

Leytenant həyəcanla qışqırdı:

– Arxaya göndərəcəyik! Əclaflar, görüşünüz nə etdiniz! Sonuncu dəfə əmr edirəm, kim ki, ada dovşanlarını tixib üç addım qabağa çıxsın!

Vermel bir addım qabağa keçdi. Leytenant tələsik dala çəkildi. Bütün sıra diksindi, hərəkətə gəldi, qaz kimi uç ağır addım atdı, irəli gəldi. İyirmi iki adam! İyirmi iki adam səkkiz ada dovşanını yemişdi!

Hadisələrin gedişi iyirmi iki soldat üçün çox əlverişli oldu. Onlar əmr elədilər ki, silahlarını hələlik təhvıl versinlər. On müqəssir – heç bir söz demədən on iki ac və “ada dovşanı əhvalatında” heç bir təqsiri olmayan soldati öz sıralarına qəbul elədi – axı hamı arxada olmaq isteyirdi.

Bu iyirmi iki adam arxaya göndəriləcəklərini hiss edən kimi birdən başa düşdülər ki, bu mühəribə onların zəhləsini tökmüşdür. Buradakı mühəribə, mühəribənin əvvəllerindəkilərə bənzəmirdi. Bu, Daniyadakı şəhər avtomobil gəzintisi deyildi. Orada, onların səfər kurtkalarının qollarının ağızı işıldayır və onların üst-başından südsatan qadınlarındakı kimi yanlıq süd iyi gəlirdi, orada soldatlar qaymaq yeyəndən sonra tez-tez ağızlarını qollarının ağızı ilə silməli olurdular. Bura, Fransa da deyildi ki, patronları çantada qalıb toz bassın; Belçiya da deyildi ki, hətta minalanmış yolları belə olmasın.

Burada, şaxtada ayaq altında xişildayan qarda qulaqları donmasın deyə sürtüb qanatmalı olurdular. Burada hər bir koğun uğrunda çarpışırlar. Burada hər tərəfdən viyilti eşidilir, ətrafdakı hər şey partlayır və on kilometrlə uzanıb gedən sahələr nəhəng vulkanın ağızı kimi tüstülenirdi. Belə mühəribəni yox olsun! Belə mühəribədən sonra, yəqin ki, adam doğma şəhərindəki ikiotaqlı mənzilini belə istədiyi kimi bəzəyə bilməyəcək, ikiadamlıq çarpayıda yatmaq əvezinə qayınağacından yonulmuş əyri xaçın altında sərəlonib rus çovğunun viyiltisina qulaq asmalı olacaqdır. Belə mühəribəni cəhənəm olsun!

Gecə soldatları sıraya düzüb apardılar. Onlar əşya çantalarını həvəslə ciyinlərinə aldılar və fikirli-fikirli şaxtalı rus torpağı ilə addimlamağa başladılar. Ancaq onları arxaya aparmadılar. Onlar irəli yerdikcə lap mat qalırdılar, axırdı başa düşdülər ki, onları cəbhəyə tərəf, böyük dərəyə sarı aparırlar, dünən isə onlar burada pulemyot mazğalları düzəltmişdilər.

– Bu nə deməkdir? Bu nə hoqqadır çıxarırlar? – deyə soldatlar-dan biri donquldandı; qalanlar bütüsdülər, ancaq dinmədilər.

Bu o demək idi ki, general quduz ada dovşanlarının yeyilməsi barədəki məlumatı dinleyib qışqırmışdı ki, o peyvənd-zad bilmir və əmr etmişdi ki, führerin iyirmi iki soldatını bu gecə güllələyib, meyitlərini lap dərində basdırınsınlar. Bu general ağısaçı və hiyləgər idi. O, o dəqiqə başa düşmüşdü ki, iyirmi iki adam səkkiz ada dovşanını yeyə bilməz və indi artıq müqəssirləri tapmaq mümkün olan iş deyildir.

Pulemyot bir neçə ağız şaqqıldı və hamiya bir cür cəza verildi. Fürerin onlar üçün hazırladığı və vəd etdiyi işlərdən heç birini görüb başa çatdırı bilməyən iyirmi iki alman soldatı həyatını elə başa vurdu və rus döyüşülerinin patron çantasındaki iyirmi iki gülə atılmamış qaldı.

İnsanların ədaləti belədir. İtaliyalılar quduz ada dovşanlarını yeyənlərə yox, əksinə, onları yeməyən o on iki soldata gülürdülər ki, yeməyə-yeməyə tələyə düşdülər. Polk həkimi onlara yaman kələk gəldi.

1942

SAĞ OL

Keşikçi katerin zenit pulemyotçusu Tixon Ryabtsov Pskov yaxınlığında anadan olmuşdu. Kəndlərini almanlar tutmuşdular, anası da Tixon güman etdiyi kimi ölmüşdü, ona görə də Tixonun parçalanmış sağ əlini kəsəndən sonra, hərbi xəstəxanadan çıxanda getməyə bir yeri olmadı. Tixon Peterhof yaxınlığında yaralanmışdı.

Tixon Kamenni adasındaki hərbi xəstəxanada uzun müddət qaldı. Gecələr həmişə o, yuxudan ayılar, ağır pərdənin qırğını qatlayar, — Tixonun çarpayısı lap pəncərənin qabağında idi, — bağa, qarlı, zəif işıqlı küçəyə tamaşa edər, qulaq asardı. Boş qalmış şəhər, soyuq torpaq sükuta qərq olmuşdu və elə bil ki, bütün canlılar aləmi əbədi yuxuya dalmışdı və heç mühərribə zamanı deyildi. Ancaq buz bağlamış ağaclar birdən sarı işığa bürünür və zenit topları tez-tez atəş açırdı, elə bil ki, dəmir göyərtəyə çəkic ilə vurub taqqıldadırıdalar. Bu vaxt Tixon pərdəni salıb ah çəkər, deyərdi:

— Uşaqlar vuruşurlar, mən isə...

O susar, gözləri qapalı halda xeyli uzanıb qalardı, dişlərini bir-birinə elə qıvardı ki, almacıq sümükləri ağrıydı.

—...Mən isə begemot, axta donuz kimi burada uzanıb qalmışam.

Tixonun yarasının sağalması xeyli çəkdi. Tixonu Ladoqa gölü ilə, buzun üstü ilə Voloqdaya apardılar. Göydəki qırıcı təyyarələr müxtəlif səslər çıxarırlar, buz bağlamış yolu qoruyurdu. Voloqdadən Tixonu Sibirin ən uzaq bir yerinə, Biysk şəhərinə apardılar.

Yayda, Biyskdə Tixon hərbi xəstəxanadan çıxdı. Altay dağlarının öz müalicə suları ilə məşhur olan yamaclarında yerleşmiş balaca kurort şəhəri Belokurixada gözətçilik eləməyə başladı. Tixonu Belokurixanın üç kilometriyindəki dağ çayı Bezimyankada hələ tikilib qurtarmamış bəndin üstündə gözətçi qoyular.

Tixon dağlarının arasında, lap çayın qıraqındakı alçaq bir daxmada olurdu. Bezimyanka çayı öz dumdur uşularını daşların arasından sırlıda-sırlıda axırdı, yəqin ki, yerinin darisqal olmasına və hər cür kolların — böyükən, yabani moruq və başqa kolların onun üzərinə çox aşağı əyilməsinə acıqı tuturdu, hirsənirdi ki, suyunu axıdib gedə bilmir. Üç-dörd gündən bir Tixon Belokurixaya çörək, duz və yarma getirməyə gedirdi, qalan vaxtı isə bəndin yanında oturub şorba bişirir və maraqlı köhnə bir kitabı oxuyurdu; o, bu kitabı şəfqət bacısından xahiş edib almışdı. Kitabın adı “Səfillər” idi.

Vaxt çox gec keçib gedirdi. Ətrafda heç bir ins-cins yox idi. Bütün yayı Tixonun komasının qabağındakı cığırдан təkcə bir nəfər saç-saqqalı ağarmış bir ovçu keçib getmişdi, ancaq Tixon onunla danişa bilməmişdi. Qoca lap kar idи, heç kəsə inanmırı və o çıxıb gedəndən sonra Tixon, hətta acığından onun dalınca tübürdü də.

Sonra isə payız geldi. Tixon indiyəcən belə payız görməmişdi. Nə külek əsirdi, nə də şəffaf göydə bir parça bulud var idi. Meşələr günəş işığı altında od tutub yanırı, elə bil ki, mahir Sibir dəmirçiləri onların hər bir budığını, yarpağını hər bir balaca saplağını qızıldan döyüb hazırlamışdılar. Sincablar hər tərəfdə atılıb-düşərək fitləşirdi, mərsimin, mamırlı daşların üstündəki şəbnəm günortaya qədər qurumurdu, bu daşların üstündə elə qırmızı çiçəklər bitmişdi ki, elə bil mamırların arasında balaca tonqallar qalanmışdı. Tixon Kamenni adasında olduğu kimi gecələr tez-tez yuxudan ayılar, alçaq pəncərədən bayırə baxardı; bayırda göydəki bütün ulduzlarından daha parlaq işıq saçan həmin ulduz şəfəq saçardı. Ulduzun əksi çaya düşürdü, çay onunla əylənir, onun işığını parçalayıır, onu göydən qopartmaq, çağlayan sularda azdırmaq, köpükle ötürüb onu adamlar ovcunu şamın işığının qabağına tutub aparan kimi aparmaq istəyirdi. Ancaq çay bunu edə bilmirdi.

Sentyabrın axırında səhər tezden otlar üstlərinə düşən qırovdan xişildayırdı, buna görə də Tixon qısa odun tədarük etməyə başladı.

Odunları bir ollə mişarlamaq və doğramaq çox çətin idi. Tixon əzab-oziyət çəkir, yorulurdu və bir dofə də bərk hırslaşın olindəki baltaçı bir kənara tulladı və ağlamaqdan özünü güclə saxladı. Qoy bu odunlar cəhənnəm olsun!

Balta daşlara dəyib cingildədi, bu vaxt kolların arasında, bəndin dalında nə isə xışıldadı, çıñqlılar tökülməyə başladı.

Tixon gözünü uzağa zillədi, ancaq qayınağacı budaqlarının tərpəndiyini gördü. Ağacların qurumuş yarpaqları yerə töküldü.

“Yəqin ki, vəhşi heyvandır”, – deyə Tixon düşündü.

Ertəsi günü səhər harada isə uzaqda, çayın yuxarılarında boğuq balta tappiltisi eşidilməyə başladı. Bəlkə də bu balta səsi deyil, ağaçdələn idi, ağaç dəlirdi. Tixon gülümşəndi, heç olmazsa bu alabozək dost lap yaxında idi, ağaç taqqıldadır, zəhmət çəkir, ağaçın qabığını dəlib altındakı qarışqları çıxarırdı.

Gündüz isə çay ilə bəndə tərəf xırda doğranmış ağcaqayıñ odunları axıb gəlməyə başladı. Tixon bu odunları tutur, çayın qırağında üst-üstə qalayırdı. Balaca çay doğranmış odunları hey gətirirdi, bunların ardı-arası kəsimirdi. Bezimyanka bu odunları yiğib gətirirdi.

Axşama yaxın odunlar daha üzüb gəlmədi, səhəri isə yenə də üzüb gəlməyə başladı. Tixonun dostu ağaçdələn uzaqdakı şam ağaçını hey taqqıldatdı. Tixon odunları yiğə-yığa gülümşəyirdi. O fikirləşdi: “Bir it saxlayaram, adını Toplan qoyaram. Sobanı qalayaram, onun işığında kitab oxuyaram. Qişı beləliklə başa vuraram.

İkinci gün axşamçağı bəndin dalında yene nə isə xışıldadı. Tixon belini əyib kolların arasında gizləndi, boyunlarında rəngi solmuş qırmızı qalstuk olan iki oğlan uşağı gördü. Onlar pöhrənlikdən keçib çay aşağı gedirdilər, ciyinlərində balta və mişar var idi. Oğlanlardan biri ariq, rəngi solğun idi, o birinin əl-ayağı böyürtkən tikanlarından cızılmışdı, saçlı, qaşı-gözü sapsarı olan bu oğlan da ariq idi.

Tixon yavaşcadan:

– Dayan! – deyə qışqırıb kolların dalından çıxdı.

Oğlanlar ayaq saxlayıb, əllerindəki mişarı saldılar. Onlar qaçmaq istədilər, ancaq macal tapmadılar, altdan-altdan Tixona baxdılar.

Tixon onlara yaxın gəldi və bu vaxt hər şey aydın oldu.

Oğlanlar danışındılar ki, mühəribədən əvvəl onlar Leninqradda yaxınlığında böyük bir pioner düşərgəsində olurdular. Mühəribə

başlandı, valideynləri olmayan uşaqları, bu düşərgənin bütün pionerlərini Volqaya, oradan da Belokurixaya apardılar.

Pionerlər balaca çaya, şəlalələrin altında rəngarəng xarius balığını tutmağa gəlmişdilər, onlar Tixona bir neçə gün göz qoydular, ləpirçi və keşfiyyatçı kimi onu izlədilər, odun doğrayarkən əzab çekdiyini görüb ona kömək etməyi qərara aldılar. Onlar çaydan yuxarıda çoxlu köhnə odunları tapdılar, odunların üstünü böyürtkən kolları basmışdı, odunları xirdəcə doğrayıb çay ilə Tixonun komasına tərəf axıtdılar.

Danişan sarışın oğlan idi, rəngi solğun oğlan isə susur, gülümseyirdi, ancaq Tixon başa düşdü ki, bu işin əsas təşəbbüskarı bu oğlan idi, elə buna görə də dinmirdi.

Tixon oğlanları körpüyə qədər ötürə-ötürə onları sorğu-sual tuturdu ki, necə olub valideynsiz qalıblar. O, bunu öyrəndi ki, rəngi solğun uşaq ispaniyalıdı, adı da Miqueldir. Tixon başını buladı. Görə mühəribə adamları necə didərgin salıb! Elə buradaca o, rəngi solğun oğlanın adını Mitya qoydu. Bu gündən başlayaraq Tixon ilə rəngi solğun oğlanın arasında dostluq başlandı. O, tez-tez Tixonun yanına gəlib çörek, tütün gətirirdi, Tixon ilə bərabər itburnu yiğib qurudar, Tixonun Baltık dənizi haqqındaki söhbətlərinə qulaq asardı.

Oğlan özü barədə aramlı, rus sözlərini yadına sala-sala danışır. Faşistlər Madriddə onun qoca atasını öldürmüştülər, o tek qalmış, pay-piyada Fransaya yola düşmüşdü, ancaq oraya çatmamışdı. Onu yolda bir amerikalı tapıb maşına mindirmişdi, dəniz sahilindəki bir şəhərə aparmışdı, İngiltərəyə gedən gəmiyə oturtmuşdu, oradan isə Sovet səfirliyi onu Leninqrada göndərmişdi.

Qiş düşdü, dərələri qar basdı. Təkcə balaca çay hırslaşır, qarın içinde mağara açır, buz parçaları daşlara dəyib cingildəyirdi.

Qişda uşaq daha gec-gec gəlirdi. O, ancaq bircə dəfə, çovğun başlayanda, dağlar minlərcə təyyarələr kimi uğuldayanda, qayalarдан qar uçqunları aşanda Tixonun komasında iki gün qaldı.

Tixon komanı bərk qızdırıcı, sobanın yanında oturub katorqaçı Valjanın kədərli sərgüzəştiyi aram-aram oğlana oxudu. Oxuyub qurtarandan sonra dedi:

– Mitya, mühəribə qurtarib gedəcək, dünyada çoxlu hay-küy, şadlıq olacaq. Sənində mən də əməlli-başlı yaşayarıq! Leninqradda, evimizə gedərik! Sən Leninqrad universitetinin tələbəsi olarsan,

mən isə kobud bir ata kimi sənin yanında qalaram. Ancaq sən mənim ucbatımdan xəcalət olma.

Oğlan kədərlə gülümsədi və oda baxdı. Tixon ağır əlini onun başına qoyub əlavə etdi:

— Sən bizim aramızda yetim olmazsan. Bizim xalq, əlbəttə ki, sadədir, bəzən kobudluq eləsə də,ancaq səmimidir. Mitya, sən buna şübhə etme.

Bax bu vaxt oğlan başını qaldırdı, utana-utana Tixonun sərt üzünə baxdı:

— Sağ olun, bunu bilirəm, — dedi.

Yazın lap ovvəlində Miquel Tixona dedi ki, onların düşərgəsi iki həftədən sonra Moskva yaxınlığına qaydırı. Tixon heç bir söz demədi, ancaq sabahı günü üzünü qırxdı, buşlatını geydi, günlüsüz papağımı qoyub Belokurixaya, düşərgə reisinin yanına getdi. Düşərgə rəisi ucaboylu, gülərəzli, qiyılmış gözləri olan bir adam idi. Tixon özünü itirib qıpqrırmızı qızara-qızara ayağındakı butsalarına baxa-baxa ucaboylu adama dedi ki, Miquel yetim olduğundan və onun heç bir yaxın qohumu olmadığından o uşağı oğulluğa götürmək istəyordı.

Ucaboylu adam gülümsəyə-gülümsəyə dedi:

— Yox, bizim yanımızda olsa yaxşıdır, yoldaş Ryabtsov, mənə inanın. Fikirləşdiyiniz iş xoşuma gəlmir. Bir-iki ildən sonra baxarıq. Bir-iki ildən sonra xahiş edirik, gəlin aparın.

— Ondan tez olmazmı? — deyə Tixon boğuq səslə soruşdu.

Ucaboylu kişi gülümsünüb dedi:

— Niyə olmur, gəlin.

— Hə, sağ olun! — Tixon ayağa qalxdı, ciyni ilə qapının yan çərçivəsinə toxuna-toxuna bayır çıxdı.

Yola düşən gün oğlan Tixonla vidalaşmağa gelmişdi. Tixon onun döngədən burulduğunu görən kimi tələsik, oğrun-oğrun meşyə çəkildi, daşın dalında gizləndi, uşağın onu necə çağırduğuna qulaq asa-asə bir papiros eşməyə başladı.

— Bu nəyə lazımdır, — deyə Tixon piçıldayırdı, bunsuz da olar. Vidalaşmaq nəyə lazım!

Miquel təşviş və kədər içində çıxıb getdi.

Düşərgə yola düşüb getdi. O vaxtdan Tixon Belokurixaya xeyli müddət gəlmədi. O, daha üzünü qırxmırıldı, gecələr yatağında o tərəfə bu tərəfə çevrilir, yaz çağının dağlarına nifrətlə baxırdı. Dağlar lap zirvəsinə qədər çöl çiçəkləri ilə örtülmüşdü, hətta kəndlərdəki

qarılar da dağlara tərəf baxıb dişsiz ağızlarını şappıldada-şappıldada bu yerlərin cənnətə oxşadığını və buranın havasının ölüyü cana gətirəcəyini söyləyirdilər. Tixon üçün isə bu gözəl dağlardan daha cansıxıcı bir yer yox idi.

“Mən heç kəsə lazım deyiləm”, — deyə Tixon fikirləşirdi və bu heç kəsə lazım olmamaq ona həyatda indiyə qədər çəkdiyi hər bir dərddən daha dəhşətli idi.

Baharın sonunda Tixon birdən haqq-hesabını alıb işdən çıxdı. Gecə ilə şeylərindən bəzilərini, bir az çörək və duzu matros torbasına qoyub piyadaca Biyskə, dəmir yolu xəttinə yollandı. Tixon düşərgənin ünvanı yazılmış kağızı buşlatının astarına tikmişdi. Tixon fit çala-çala tələsik gedirdi, ayağının altındakı yer sanki od tutub yanırı.

Katun çayının qirağında o iki saat qalıb bərəni gözlədi. Səsləri ni başına atmış cavan arvadlar direnib getmək istəməyən bərəyə tərəf aparırdılar. Ağır nelma balığı suda çırpınırdı. Ayaqlarında rəngberəng — sol ayağında boz, sağ ayağında qara keçə çəkmə olan bir qarı arabanın üstündə oturmuşdu. O, Tixona xeyli vaxt baxır, onun halına acıyırı — cavandır, görkəmli oglandır, amma qolu yoxdur, — nəhayət qarı cürətə gəlib soruşdu:

— Torban dalında hara belə yol alıb gedirsən, əzizim? Qolun da yoxdur! Yol gedə-gedə nə gülürsən. Dərd-qüssəni vecinə də almırsan.

Tixon cavab verib dedi:

— Oğlumun yanına gedirəm. Başa düşdünmü, qarı? Oğlumun yanına gedirəm!

— Arvadın ölüb nədir?

Tixon gülümsədi:

— Heç arvadım olmayıb.

Qarı hırslandı:

— Sən mən qarını ələ salma! Mənim də iki oğlum cəbhədədir.

— Mən səni ələ salmıräm. — Tixon qarıya baxdı. — Oğulluğa götürdüyüm oğlani deyirəm... Onun yanına gedirəm. Onun yanında yaşayacağam.

Qarı gülümsədi:

— Hə, demək ki, oğulluğundur! Sən belə de də. Heç olmasa mehribandır?

Tixon cavab verdi:

— Çox mehribandır. Başqaları üçün deyə bilmərəm, mənim üçün bütün dünyada ondan mehriban adam yoxdur.

Qarı dedi:

— Mən də baxıb görürəm ki, sevinirsən. Qolun yoxdur, əlilsən, amma sevinirsən.

— Nənə, eybi yoxdur, mənə də iş tapılar! — deyə Tixon bərəyə tərəf getdi.

Bərə cırldaya-cırldaya tərpəndi və günəşin şüaları o dəqiqə suda elə parladı ki, Tixon gözlərini qiymalı oldu. Əlvida, Sibir dağları!

ÇƏKİNGƏN QƏLBLİ

Vərəm sanatoriyasının feldşeri Varvara Yakovlevna nəinki professorlardan, hətta xəstələrdən belə çəkinirdi. Xəstələrin, demək olar ki, hamısı Moskvadan gəlməşdi, tələbkar, narahat camaatdı. Havanın bürkülü keçməsi, sanatoriyanın tozlu bağı, müalicə proseduraları, bir sözlə, hər şey onları əsəbileşdirirdi.

Varvara Yakovlevna çəkingən olduğundan pensiyaya çıxan kimi şəhər kənarına, Karantine köcdü. Orada kirəmit taxtapuşlu balaca bir ev aldı və sahil küçələrinin ala-bəzəkliyindən və hay-küyündən uzaqlaşın骚 burada daldalandı. Reproktlardan eşidilən xırıltılı musiqi sesi, yanıq qoyun ətinin qoxusu gələn çoxlu restoranları, avtobusları olan və bulvarda gəzişənlərin ayağı altında qalıb xırçıldayan çinqıllı bu cənub şəhəri onun nəyinə gərekdi!

Karantindəki bütün evlər tərtəmizdi, bura sakitlikdi, bağçalar dan isə gündən qızışmış pomidor yarpaqları və yovşan iyi gəlirdi. Yovşan, hətta Karantini dövrəyə almış qədim Genuya hasarının üstündə də bitmişdi. Hasarın yarığından dənizin bulanıq yaşıł suları və qayalar görünürdü. Həmişə üzü tüklü gəzən qoca yunan Spiro bütün günü bu qayalıların dövrəsində hərlənir, səbət ilə xırda xərcəngləri tuturdu. O, paltarını soyunmadan suya girir, daşların altını axtarır, sonra sahile çıxır, oturub dincəlirdi, dəniz suyu şırıltı ilə onun köhnəlmış pencəyindən axırdı.

Varvara Yakovlevnanın təkcə bir istədiyi adam var idi. Bu, onun ölmüş bacısının oğlu və tərbiyə verib böyüdüyü Vanya Gerasimov idi.

Əlbəttə, Varvara Yakovlevna yaxşı mürəbbiyyət deyildi. Buna görə də onun həyat qonşusu, sabiq təbiət müəllimi, ya da ki, özü dediyi kimi "təbiət tarixi" müəllimi Yeqor Petroviç Vvedenski həmişə onu

danlayırdı. Hər səhər o, ayağında qaloş bağçasına çıxırdı ki, pomidor kollarını suvarsın. Kolları diqqətlə nəzərdən keçirirdi, siniq bir kol, ya da dərilib yoluñ üstünə atılmış kal bir pomidor görən kimi qonşudakı oğlan uşaqlarının qarasınca bərk qışqırır, qəzəblənirdi.

Öz mətbəxində əlləşib-çalışan Varvara Yakovlevna onun qəzəbəli qışqırıqlarını eşidəndə qorxudan ürəyi düşürdü. O, biliirdi ki, Yeqor Petroviç indicə onu səsləyib deyəcək ki, Vanya yenə onun bağçasında nadinclik eləyib; uşaqları onun kimi müreibbiyənin əlin-dən milis orqanları vasitəsi ilə almaq, islah-əmək koloniyalara göndərmək lazımdır. Məsələn, Vanya indi nə ilə məşğul olurdu? Tənəkə konserv qabından pər kəsib düzəldir, qarqara və qaytan vasitəsi ilə havaya buraxırdı, bu viyıldayan tənəkələr Yeqor Petroviçin bağçasına uşub düşür, pomidor kollarını, bəzən də survə və xoruz-pipiyi güllərini korlayırdı. Bir ixtiraçıya bax! Siolkovski! Oğlan uşaqları ilə ciddi roftar etmək, onları faydalı işə alışdırmaq lazımdır. Yoxsa ki, gedib ya ürəkləri bulanınca ćimirlər, qoca Spiroya sataşırlar, Genuya hasarına dırmaşırlar. Uşaq deyillər, meymun sürüsüdürler! Hələ sovet məktəblisiidlər!

Varvara Yakovlevna heç bir söz demədi. O, yaxşı biliirdi ki, Yeqor Petroviç haqsızdır. Onun Vanyası sakit uşaqdır. O, həmişə nə isə düzəldir, fisıldıya-fisıldıya şəkil çəkir və Varvara Yakovlevnaya öz kasib, ancaq təmiz ev-eşiyində kömək edirdi.

Varvara Yakovlevnanın çalışıb əlləşdiyi bu idi ki, Vanya xeyirxah, işlək adam olsun. Varvara Yakovlevnanın Allaha, əlbəttə, etiqadı yox idi, ancaq buna inanırdı ki, sırı bir qanun var ki, başqlarına pişlik edəni cəzalandırırdı.

Vanya böyüküyəndən sonra Yeqor Petroviç gözlənilmədən tələb etdi ki, uşaq ondan herbari düzəltməyi və bitkilərin növünü təyin etməyi öyrənsin. Onlar tezliklə dostlaşdırılar. Yeqor Petroviçin evinin yarıqaranlıq otaqlarından, üstündə "Krım florası" yazılış qovluqlardakı qurudulmuş çiçəklərdən və yarpaqlardan, divarlarda çəkilmış, xoş təbiət mənzərələrindən – çağlayan şəlalələrin, üstünü sarmaşıq basmış sıldırım qayaların mənzərələrindən Vanyanın xoşu gəlirdi.

Onilliyi qurtarandan sonra Vanyanı əsgərliyə çağırıldılar və Moskva yaxınlığında təyyarəçilik məktəbinə qəbul etdilər. Əsgərliy qurtarandan sonra Vanya rəssamlıq məktəbinə daxil olmaq, bəlkə də Leninqraddakı akademiyani bitirmək arzusunda idi. Yeqor Petroviç Vanyanın bu fikirlərini böyəndi. O, belə həcsab edirdi ki, Vanya

botanik rəssam, ya da ki, öz dediyi kimi “floraçı” ola bilər. Heyvan şəkillərini çox gözəl çəkən animalist rəssamlar olduğu kimi, niyə bitki aləminin bütün rəngarəngliyini ketan üzərinə köçürən rəssam olmasın!

Vanya təkcə bir dəfə məzuniyyətə gəldi. Varvara Yakovlevna ona baxmaqdan doymurdu, qaragözlü, əynində yaxası göy petlitsalı sūrmeyi təyyarəçi kurtkası, qollarında gümüş qanad olan Vanya əvvəlki kimi utancaq idi, özü isə günəşdən yanmışdı, qapqara qaralmışdı. Hərbi qulluq onu heç dəyişdirməmişdi!

Vanya bütün məzuniyyət vaxtı Yeqor Petroviçlə şəhər kənarına, quru dağlara gedib, bitki yiğdi və rənglərlə çoxlu şəkil çəkdi. Varvara Yakovlevna onun çəkdiyi şəkilləri divarlardan asdı. Evin görkəmi o dəqiqli dəyişdi, şənləndi, elə bil ki, çoxlu balaca pəncərə açıldı və bu pəncərələrin hər birindən göy səmanın bir parçası göründü və mülayim meh əsdi.

Mühəribə elə qəfildən başlandı ki, Varvara Yakovlevna o dəqiqli heç nə başa düşə bilmədi. Bazar günü o nanə dərmək üçün şəhər kənarına getmişdi, qayıdır gələndən sonra isə təccübən mat qaldı. Yeqor Petroviç kətilin üstünə çıxıb evinin ağ divarına vedrədən sulu palçıq götürüb çəkirdi. Əvvəlcə Varvara Yakovlevna elə bildi ki, Yeqor Petroviç ağlını itirib (əvvəllərdə də hərdən səfəhliyi tutardı), ancaq bu vaxt bütün qalan qonşularını gördü. Onlar da öz evlərinin divarlarına ətrafdakı torpaq rəngdə qəhvəyi palçıq çəkirdilər.

Axşam isə ilk dəfə olaraq mayaklarda işıq yanmadı. Dənizə ancaq uleduzların zəif işığı düşündü. Evlərin heç birindən işıq gəlmirdi. Dan yeri sökülnəcən aşağıda, şəhərdə narahat itlərin səsi elə bil ki, qaranlıq zirzəmidən gəlirdi. Təyyarə elə hey şəhərin üstündə uğuldayıır, dolaşır, şəhəri alman bombardmançılarından qoruyurdu.

Hər şey gözlənilməz və dəhşətli idi. Varvara Yakovlevna səhərəcən öz evinin kandarında oturub qulaq asır və Vanya barədə fikirləşirdi. O ağlamırdı. Yeqor Petroviç öz bağçasında gəzişir, öskürürdü. Bəzən o, papiros çekmək üçün evə girirdi, ancaq orada çox qalmayıb yenidən bağçaya çıxırırdı. Bəzən çox da hündür olmayan dağlardan külək əsir, keçilərin bəyirtisini, otların ətrini gətirirdi və Varvara Yakovlevna öz-özünə deyirdi: “Doğrudanmı mühəribədir?”

Dan yeri sökülməmiş dəniz tərəfdən qısa gurultu səsi gəldi. Sonra ikincisi, üçüncü... Bütün həyetlərdəki adamlar tələsik danışmağa başladılar – Karantin yatmamışdı. Heç kəs qaranlıq üfüqün

dalında nələr baş verdiyini ağılli-başlı izah edə bilmirdi. Hamı təkcə bir şeyi deyirdi ki, gecə qaranlıqda adamın ürəyi rahat olur, qorxmur, elə bil ki, gecə insanları fəlakətdən qoruyur.

İnsanı həyəcanlandıran, dəhşətə gətirən yay tez ötüb keçdi. Mühəribə şəhərə yaxınlaşırırdı. Vanyadan ne məktub, nə de teleqram var idi. Varvara Yakovlevna qoca olmasına baxmayaraq, könüllü olaraq əvvəlki işinə qayıtdı. Hərbi xəstəxanada şəfqət bacısı oldu. O da hamı kimi qara təyyarələrə, bombaların viyiltisina, şüşələrin cingiltisine, partlayışdan sonra hər yerə çökən toza, qaranlıqda el havasına mətbəxdə çay qaynatmağa alışdı.

Payızda almanın şəhəri tutdular. Varvara Yakovlevna Karantində öz evində qaldı, çıxıb getməyə macal tapmadı. Yeqor Petroviç də qaldı.

İkinci günü almanın soldatları Karantini mühəsirəyə aldılar. Onlar evlərə dinməzcə baş vurur, hər bir künc-bucağı tələsik gözdən keçirir, unu, yun şeyləri götürürdülər, hətta Yeqor Petroviçin köhnə, mis mikroskopunu da elə keçirtdilər. Onlar bütün bu şeyləri elə götürürdülər ki, elə bil evdə heç kəs yox idi, bir dəfə də olsun ev iyələrinin üzünə belə baxmırıdalar.

Blijni burnunun o tərəfindəki dərədə, demək olar ki, hər gün yəhudiləri gülləleyirdilər; Varvara Yakovlevna onların çoxunu tanıydırdı.

Varvara Yakovlevnanın başı əsməyə başlamışdı. Varvara Yakovlevna evin pəncərə taxtalarını örtüb odun anbarına köcmüşdü. Anbar soyuq idi, ancaq ora hər halda darmadağın edilmiş otaqlardan yaxşı idi, otaqların heç birinin pəncərəsində şüse qalmamışdı.

Almanlar Genuya hasarının dalında ağır bir batareya qoymuşdular. Topların ağızını dənizə çevirmişdilər. Dəniz qışdakı kimi köpüklenir, dəlilik edirdi. Əyinləri nazik şinelli növbətçilər atılıb-düşür, küləkdən qızarmış gözləri ilə ətrafa nəzər salır, yoldan keçən tək-tük yolcuların üstünə qışqırıldır.

Bir qış səhəri sovet təyyarələri ağır-ağır uguldaya-uguldaya dəniz tərəfdən uşub gəldi. Almanlar atəş açdılar. Partlayışlardan yer titrəyirdi. Damların kirəmiti dağılıb töküldürdü. Şəhərin üstünü iri toz buludları almışdı, zenit topları nərildeyir, akasiya ağacının qırılmış budaqları divarlara dəyirdi. Əyinlərdə tünd boz şinellər olan soldatlar qışqırır, o yan, bu yana vurnuxur, qəlpələr viyildayıır, partlayan mərmilərin alovları tez-tez buludların arasında görünürdü. Limanda isə anbarların üstünə od yağırdı, sink taxtапuşlar əyilirdi.

İlk partlayış səslərini eşidən Yeqor Petroviç bağa tələsik çıxdı, titrəyən əllərini təyyarələrə tərəf uzatdı, onlar Karantinin üzəri ilə alçaqdan uçurdu, Yeqor Petroviç nə isə qışkırdı, onun ariq, ağı yanaqları aşağı göz yaşları axmağa başladı.

Varvara Yakovlevna anbarın qapısını açıb baxdı, əl-ayağı buz kəsildi, ucadan nərilti salmış quşlar şəhərin üzərində dolaşır və onların uçuqları torpağın üstündə sarı alov sütunları ucalırdı.

Yeqor Petroviç qışkırdı:

— Bizimkilərdir! Varvara Yakovlevna, bu bizimkilərdir! Gör mürsünüz? Onlardır!

Təyyarələrdən biri tüstülədi, suya düşməyə başladı. Təyyarəçi özünü paraşütlə yerə atdı. O dəqiqə alman katerləri suyu axtara-axtara və pulemyotlardan atəş aça-aça təyyarəçinin dənizə düşəcəyi yerə cumdu.

Ağır alman batareyası yerlə-yeksan edilib torpağa gömüldü. Mərkəzi küçədə alman qorargahı yerləşən tağlı qədim bir ev yanındı. Limanda qurbağa kimi yaşıł, ala-bula rumın nəqliyyat gəmisi tüs-tüleyə-tüstüləyə batırdı. Almanın meyitləri küçələrə tökülib qal-mışdı.

Hava hücumundan sonra ahil balıqçı qadın Paşa şəhərdən Karantinə gəlib danışdı ki, bazarın yanında cavan bir arvad və qoca, xəstə əczaçı bir kişi öldürülüb.

Varvara Yakovlevna evdə otura bilmədi. O, Yeqor Petroviçin yanına getdi. Yeqor Petroviç yabanı üzüm tənəyi sarılmış divarın yanında dayanıb, əlindeki əsgı ilə yarpaqların üstündəki ağı tozu nəhaq yerə silirdi. Yarpaqlar qurumuş, saralmışdı və Yeqor Petroviç onları silərkən hey qırıb tökürdü.

Varvara Yakovlevna alçaqdan soruşdu:

— Yeqor Petroviç, belə də iş olar? Deməli özümüzükülər özümüzüküləri... Yeqor Petroviç, gör nə günlərə qaldıq?

— Belə də lazımdır! — deyə Yeqor Petroviç dilləndi və onun saq-qalı titrədi. — Nə mənim başımı qatırsan. İşim var.

Varvara Yakovlevna cavab verdi:

— Belə lazımlı olmayına inanmiram. Başa düşə bilmirəm ki, adam özümüzükülərin, öz doğma adamlarının üstünə necə əl qaldıra bilər...

— Siz ələ bilirsiniz bu onlar üçün asan id? Böyük igidlikdir! Böyük!

— Yeqor Petroviç, bundan baş aça bilmirəm. Görünür qocalmı-şam, ağlım azalıb...

Yeqor Petroviç yarpaqları sile-sile uzun müddət dinmədi.

Varvara Yakovlevna dedi:

— Ay Allah, ay Allah, bu nə işdir? Yeqor Petroviç, heç olmasa siz məni başa salaydırınız.

Ancaq Yeqor Petroviç heç bir şeyi başa salmaq istəmədi. O, əlini yelləyib evinə keçdi.

Axşamçağı Karantin küçəsindən üç alman soldatı keçdi. Biri bir dəstə vərəqə, o biri isə bir vedrə yapışqan aparırdı. Dalca isə hey ora-bura tüpürən, ciyində avtomat olan təknəli, kürən bir soldat ayaqlarını sürütəyə-sürütəyə gelirdi.

Soldatlar Varvara Yakovlevnanın evinin qabağında dirəyə bir vərəqə yapışdırıb getdilər. Heç kəs elana yaxın düşmürdü. Varvara Yakovlevna elə bildi ki, yəqin heç kəs almanın bu vərəqəni yapışdırığıni görməyib. O, cırıq sırlıqını ciyinə salıb dirəyə tərəf getdi. Artıq qaranlıq düşmüşdü, əgər göyün qərb tərəfindəki parçalanmış buludların arasından ensiz sarı zolaq görünməsəydi, Varvara Yakovlevna bu vərəqəni yəqin ki, oxuya bilməyəcəkdi.

Vərəqə hələ yaş idi. Vərəqədə aşağıdakı sözlər yazılmışdı:

“Kim cırsa güllələnəcək. Komendantdan. Sovet təyyarəçiləri dinc əhalini bombardan etmiş, ölü olmuş, mənzilləri dağıtmış, yanğın törətmişlər. Bunun təqsirkarı olan təyyarəçilərdən biri əsir alınıb. Onun adı İvan Gerasimovdur. Alman komendantlığı qərara almışdır ki, bu zalim ilə şəhər sakinlərinin düşməni kimi rəftar edib onu güllələsin. Camaat onların uşaqlarını öldürən, var-yoxunu dağıdan bolşeviki görsünlər deyə, onu sabah saat yeddidə şəhərin mərkəzi küçəsi ilə aparacaqlar. Alman komendantlığı əmindir ki, şəhərin sədaqətli sakinləri bu zalima nifrətlərini bildirecekler.

Şəhərin komendantı: ober-leytenant Zus”.

Varvara Yakovlevna ətrafa boylanıb vərəqəni qopardı, onu sırlıqının altında gizlədib tələsik öz anbarına getdi.

Əvvəlcə o, oturduğu yerdə donub qalmışdı, heç bir şey başa düşmürdü, təkcə titrək barmaqları ilə köhnə, boz şalının saçاقlarını əlləşdirirdi. Sonra onun başı ağrımağa başladı və Varvara Yakovlev-na ağladı. Fikirləri bir-birinə qarışırırdı. Bu nədir belə? Doğrudanmı onun Vanyasını almanın sabah çirkli həyətlərin birində, sınaq yük avtomobilərinin yanında öldürəcəklər! Nədənsə Vanyanı hökmən həyətdə, benzin iyi verən maşınların yanında, avtoldan işıldayan

torpağın üstündə öldürəcəkləri fikri Varvara Yakovlevnadan ol çəkmir və o, bu fikri heç cürə özündən uzaqlaşdırı bilmirdi.

Onu necə xilas etsin? Ona nə cür kömək etsin? Niyə o, direyin üstündəki bu vərəqəni qopartdı? Nədən qorxdu? Almanlardan? Yox. O, özünüküldən xəcalət çekirdi. O, vərəqəni Yeqor Petroviçdən, hamidan gizlətmək istəyirdi. Almanlar Vanyani öldürəcəklər, onu da, Varvara Yakovlevnanı da bu yapışqanlı kağız parçasını qopartlığı üçün öldürə bilərlər. Bəs özünüküller? Özünüküller, qəribə Yeqor Petroviçdən savayı heç kim heç vaxt bu öldürülmüş qadın və bədbəxt qoca əczaçı üçün və rəngi çatlamış sürahıdan tutmuş pəncərə pərvazının altındakı qaranquş yuvasına qədər hər şey, onlara tanış olan, bir necə illər boyu yaşıdları evlərin dağıdılıb, xarabalığa çevriləməsi üçün onun təqsirindən keçməyəcəklər. Axı hamı bilir ki, Vanyani o böyüdüb tərbiyə verib, çıxları isə Vanyani onun oğlu bilirlər.

Varvara Yakovlevna elə bil ki, artıq adamların ona kəc-kəc baxığını hiss edir, dalınca piçıldıqlarını eşidirdi. O, hamının gözünün içində necə baxacaq! Vanya bu adamları öldürünçə onu öldürsəydi daha yaxşı olardı. Yeqor Petroviç hələ bir deyirdi ki, belə lazımdır.

Varvara Yakovlevna şalının saçqlarını hey əlləşdirirdi, dan yeri sökülünçə ara vermədən ağladı.

Səhər o, oğrunca-oğrunca anbardan çıxbıb səhərə endi. Külək tozu, külü küçələrin üstünə qaldırıb fırladır, viyıldayırıdı. Dəniz göz-gözü görməyən qaranlıqda uğuldayırdı. Elə bil ki, gecə çəkilib getməmişdi, oğru kimi haralarda isə darvazaların altında gizlənmişdi, oradan yanlıq iyi, kif qoxusu yayırdı.

İndi səhər tezdən Varvara Yakovlevnanın daxilini elə bil ki, göz yaşları yandırmışdı və indi onu heç bir şey qorxutmurdu. Qoy almanlar onu öldürsünlər, qoy özünüküller ona nifret etsinlər, onun üçün forqı yoxdur. Təkcə Vanyani, heç olmasa yanağındakı xalı görəydi, sonra ölüydi.

Varvara Yakovlevna ayaqlarının altına baxa-baxa tələsik yeriyirdi və Yeqor Petroviç onun dalınca gəldiğini hiss etmirdi. Varvara Yakovlevna qoca Spironun, cilli balıqçı Paşanın da oraya, mərkəzi küçəyə getdiyini görmürdü. Varvara Yakovlevna hələ də bu ümidi də idi ki, bəlkə heç kəs onun Vanyasını necə apardıqlarına tamaşa etməyə gəlməyəcək. Təkcə o gələcək, heç kəs ona Vanyani görməkdə mane olmayacaq.

Ancaq Varvara Yakovlevna səhv edirdi. Rəngləri qaçmış, soyuq-ışığından üzünen adamlar artıq evlərin divarlarının dibinə qıslımsıdalar.

Varvara Yakovlevna onların gözlərinin içine baxmaqdan qorxurdu. O, başını yuxarı qaldırmırdı, hey ona təhqiredici bir söz deyəcəklərini gözləyirdi. Yoxsa ki, o doğma səhərin necə dəyişdiyini görərdi. Başını qaldırsayıdı, adamların başlarının əsdiyini, saçlarının codlaşdığını, üzlərindəki tozlu qırışqları, göz qapaqlarının qızardığını görərdi.

Varvara Yakovlevna afişa vurulmuş direyin yanında ayaq saxladı, onun dalında gizləndi, özünü yiğisidirdi, gözlədi. O, içində anbarın açarından və burun yaylığından başqa heç bir şey olmayan köhne, ipək çantəni iki əli ilə əzişdirdi.

Direyin üstündə afişa parçaları qalmışdı. Afişalar, elə bil ki, min il bundan əvvəlki hadisələri xəbər verirdi. Şostakoviçin simfoniyaları, bədii qiraət ustası Yaxontovun qastrolları.

Camaat dinməzcə və tələsə-tələsə axışib gəlirdi. Elə sakitlikdi ki, hətta dalğaların gurultusunu mərkəzi küçəyə belə gəlib çatırdı. Dalğalar uçulmuş dalğaçırana dəyir, boz köpüklərə çevrilib buludlara qalxır, geri qayıdırıb şor suları yenə dalğaçırana çırıprıdı.

Sonra birdən camaat ah çəkdi, diksində və səkinin qıraqına çekildi. Varvara Yakovlevna başını qaldırdı.

Varvara Yakovlevna daş döşənmiş küçənin qabağını kəsen adamların dalından boz kaskaları, tüzənglərin lülələrini gördü. Soldatların hamısı yavaşca yırğalanı-yırğalana, uzunboğaz çəkmələrini taqqıldada-taqqıldada yaxınlaşırdılar.

Varvara Yakovlevna əl atıb direkdən tutdu, özünü qabağa verdi, arıq boynunu irəli uzatdı.

Kim idisə onun dirsəyindən tutdu və tələsik dedi: "Ancaq qış-qırmayıñ, özünüzü ələ verməyin!" Varvara Yakovlevna Yeqor Petroviçin səsindən tanışa da, dönüb baxmadı.

O, yaxınlaşan tünd geyimli adamlara baxdı. Boz şinellərin arasında təyyarəçinin kombinezonu göyərirdi. Varvara Yakovlevna hər şeyi tutqun görür, yaxşı seçmirdi. O, gözlerini sildi, burun yaylığını əsəbi bir hərəkətlə əl çantasının içində qoydu, nəhayət, onu gördü: enlikürək alman zabitinin dalınca onun, öz Vanyasının gəldiğini gördü. Vanya düz qabağa baxaraq sakitcə yeriyirdi, ancaq onun üzündə Varvara Yakovlevnaya tanış olan utancaqliqdan əsər-əlamət yox idi.

Varvara Yakovlevna özünü güclə saxlayaraq boğula-boğula, gözlerinin yaşını axıda-axıda baxırdı. Bu onun Vanyası idi, həmisi kimi sıfeti günəşdən yanmış, lakin çox ariqlamışdı və dodaqlarının yanında balaca qırışlar var idi.

Birdən Varvara Yakovlevnanın əlləri daha bərk əsdi və o, əlin-dəki çantanı yere saldı. O, camaatin arasında bir çoxunun Vanyanın qarşısında papağını başından tələsik çıxardığını, çoxlarının isə pal-talarının qolunu gözlərinə tutduğunu gördü.

Sonra isə Varvara Yakovlevna küçənin yağışdan islanmış daş döşəməsinin üstünə haradansa bir dəstə quru Krim çiçəkləri düşdürüyüdü. Almanlar addımlarını yeyinlətdilər. Vanya kimesə baxıb gülümşədi və gözləri yaşılı Varvara Yakovlevnanın ürəyi açıldı. Vanya indiyə qədər tekce ona baxıb belə gülümşeyirdi.

Dəstə Varvara Yakovlevnanın bərabərinə çatanda onun qabağında adamlar aralandı, bir neçə əl ehtiyatla Varvara Yakovlevnadan yapışb onu qabağa, küçənin ortasına itələdilər və Varvara Yakovlevna Vanyadan bir neçə addım kənarda dayandı. Vanya onu gördü, rəngi qaçıdı, ancaq heç bir hərəkəti ilə, heç bir sözü ilə əl-ayağı titrəyən bu balaca qarını tanıdığını bürüzo vermədi. Varvara Yakovlevna ona yalvarıcı, ümidsiz nəzərlərə baxırdı.

— Bağışla məni, Vanya! — deyə Varvara Yakovlevna dilləndi və elə acı-acı ağladı ki, Vanyanın ona necə tələsik və nəvazişlə baxdığını, alman zabitinin boğuq səslə ona “geriyə” — deyə qışqırıb söyüyüünü, Yeqor Petroviçin və qoca Spironun yenidən onu camaatin arasında dartıb, adamların onu almanlardan təzəcə gizlətdiklərini hiss etmədi. Yadında qalan ancaq bu olmuşdu ki, sonradan Yeqor Petroviç və Spiro onu düzənlilikdən, sıniq kiremitlərin arasından, əhəngdən ağarmış qanqal kollarının arasından keçirib aparmışdır. Varvara Yakovlevna öz-özünü mızıldanrırdı:

— Lazım deyil. Məni buraxın. Mən burada qalacağam. Buraxın!

Ancaq Yeqor Petroviç ilə Spiro onun qollarından möhkəm tutmuşdular və ona heç bir cavab vermirdilər.

Yeqor Petroviç Varvara Yakovlevnanı anbara gətirdi, taxtın üstüne uzatdı, əlinə keçən yun şeyi üstünə örtdü. Varvara Yakovlevna isə elə titrədirdi ki, dişləri taqqıldayırdı, var gücü ilə köhnə boz şalının ucunu dartsırmışa çalışır, öz-özünü piçildayırdı: “İlahi, bu nədir belə? Bu nədir belə” — boğazından isə hərdənbir qəhərini boğmağa çalışan adamlarda olduğu kimi nazik ciyilti səsi çıxırdı.

Bu günü necə başa vurduğu Varvara Yakovlevnanın yadında deyil. Bu gün qaranlıq, tufanlı və yağmurlu idi – belə qış günləri tez keçib gedər. Bütün bunların həqiqotən olub-olmadığı Varvara Yakovlevnanın yadında deyildi. Dəniz həmişəkindən bərk uguldayırdı. Külək daş burunların üstündəki quru kolları qırır, yağış adımı elə bil ki, qırmançayırdı.

Gecə qəfildən qopan bərk gurultu, dənizin uğultusuna qarışdı, fit-lörin, mərmilərin uğultuları, partlayış səsləri, pulemyotların şaqquftısı dağlarda əks-səda verdi. Yeqor Petroviç anbara, Varvara Yakovlevnanın yanına yürüüb, qaranlıqda ona nə isə qışqırırdı. Ancaq Varvara Yakovlevna bu yağışlı gecənən uzaqdan gələn fasılısız “ura” çığırıtlarından necə lərzəyə gəldiyini eşitməyinçə Yeqor Petroviçin ona nə qışqırılığını başa düşmədi. Bu çığırı səsləri artır, sahil boyu yayılır, Karantinin ensiz küçələrinə gəlib çatır, enişlərlə şəhərə yayılırdı.

— Bizimkilər! — deyə Yeqor Petroviç qışqırır və sarı xirtdeyi qalxıb-enirdi. Yeqor Petroviç hıçkırdı, gülürdü, sonra təzədən hıçkırmaga başlayırdı.

Səhərə yaxın sovet desantları şəhəri tutdu. Sovet təyyarəçiləri alman batareyalarını bombardman edib məhv etdiklərinə görə də səhərə desant çıxartmaq mümkün olmuşdu.

Yeqor Petroviç Varvara Yakovlevnaya belə dedi. İndi o, Varvara Yakovlevnanın mətbəxində əlləşir, onun üçün çay qaynadırırdı.

— Deməli, mənim Vanyam da?.. — deyə Varvara Yakovlevna soruşdu və səsi qırıldı.

Yeqor Petroviç dedi:

— Vanyanın tayı-bərabəri yoxdur. Varvara Yakovlevna, indi bizim şəhərin bütün uşaqları sizin nəvələrinizdir. Böyük ailəniz var! Axı onları ölümündən Vanya xilas etdi.

Varvara Yakovlevna üzünü divara çevirdi, yenidən ağladı, ancaq o, elə xisən-xisən ağlayırdı ki, Yeqor Petroviç heç bir şey eşitmirdi.

Ona elə gəldi ki, Varvara Yakovlevna yuxuya getdi.

Mətbəxdə çaydan qaynayırdı, qapağı atılıb düşürdü. Alçaq buluduların arasından günəş boylandı. Günəş çaydanın lüləyindən çıxan buxarı işıqlandırdı və buxarın kölgəsi bir yerdə durmadan uçur, göy tüstü şəklində ağ divarın üzeri ilə axıb keçir və heç vəchlə uçub gedə bilmirdi.

BİR QUTU PAPİROS

Yay yağışlı keçirdi. Çayın kollarındaki şəhər bağında gicitkən skamyalardan hündürə qalxıb qəbir daşlarının üstünü örtmüşdü. Daşın üstündə: "Sibirlilərdən – Sibir yazılısına" sözləri yazılmışdı.

Qonşuluqdakı hərbi xəstəxanadan yaralılar tez-tez bağa gəlir, qəbir daşının üstündə oturaraq papiros çekir, çaya tamaşa edir, təəccübənlənidilər. Dərin və əzəmetli çay qurumuş bağlı gil dağın yanından dövrə vurub elə uzaqlara axıb gedirdi ki, bu uzaqlara bir dəfə baxan kimi adamın ürəyi açılırdı.

Hərdənbir ayaqyalın bir oğlan uşağı əlində vedrə bağa gəlib hasara afişalar yapışdırırı. Döyüşçülər afişaları oxuyub hirslenirdilər, aşağıda, şəhərdə, kinoda yeni filmlər göstərilirdi, baş həkim isə döyüşülərə çox az hallarda şəhərə getməyə icazə verirdi və lağ edib deyirdi ki, dərixanda adamın yaraları daha tez sağalır.

Cəbhə yaxınlığındakı cənub şəhərindən heyvanxananın gətirilməsi haqqında afişə vurulanda döyüşülər doğrudan da həyəcanlandılar. Hətta qərara aldılar ki, baş həkimin yanına xahişə iki dostu – sapojkalı (Rusiyada belə bir şəhər vardır) nişançı Fedotkini və tiraspollu Naum Berşadskini göndərsinlər ki, sağalan yaralılara heyvanxanaya getməyə icazə versin. Ancaq Berşadski həkimin yanına getməkdən qəti olaraq boyun qaçırdı və dedi ki, bunun üçün onun çox əsaslı səbəbi var.

Səbəb doğrudan da vardı, bu, afişanın altındaki "Heyvanxananın direktoru Rozaliya Berşadskaya" yazısı idi. Naum bu yazını oxuyan kimi o dəqiqə dərixdə və ruhdan düşdü.

İş onda idi ki, Rozaliya Berşadskaya Naumun anası idi. Uşaqlıdan o, Naumu "lüt" çağrırdı. Bunun üçün qarının əlbəttə, özünün əsası vardı: Naum necə gəldi oxuyurdu, göyərçin uçurmağı, dal həyətlərde oyun oynamağı, Dnestrin sahilindəki bostanlara hücum edib, dişsiz gözətçilərin qovunlarını oğurlamağı üstün tuturdu. Naum xasiyyətə pis adam deyildi. O, bunu bilirdi, əgər həyatda özünü belə yelbeyin aparırdısa, bunun təqsiri onda deyildi.

Hər seydən əvvəl Rozaliya Berşadskayanın oğluna dostbaşlıqla pul qazanması üstündə acığı tuturdu.

Naumun qanının niyə qaraldığının səbəbi aydındır. O, ürəyində anası ilə görüşmək həsrətində olsa da, aşkarla onunla qəfildən görüşməkdən qorxurdu. Hər necə olsa da o, rahatlıq bilməyən bu

qarını sevirdi. Qızmar günəş, hay-küylü bazarlar, ərik qoxusu – onun bütün bu uşaqlıq xatirələri anası ilə bağlı idi.

Bir dəfə axşamçağı Naum öz uşaqlıq çağının barədə Fedotkinə danışdı, ancaq o, bu söhbətə laqeydiliklə qulaq asdı, Naum bundan incidi. Naumu bir şey pərt edirdi ki, findiqburun, çilli Fedotkin uşaqlıq xatirələri kimi bir şeyə belə laqeyd baxır.

Heyvanlar bombardmanlardan sonra uzun müddət sakit ola bilmirdi. Şəhərdə bir yük maşını uğultu salan kimi heyvanlar göye baxır, həyəcanlanır və həyecandan iştahadan düşürdü. Bu vaxt qoca gözətçi David Rozaliya Borisovnanın yanına gəlib əlindeki bir parça ciyə eti hırslı kassanın pəncərəsindən içəri ataraq ucadan söyüş söyməyə başlayırdı.

Rozaliya Borisovna özünü saxlayaraq cavab verirdi:

– Əti götürün, əsəblərinizi sakitləşdirin.

Hərbi xəstəxanadakı yaralı döyüşülər heyvanxanaya gələnə kimi dava-dalaşlar hər gün baş verirdi.

Rozaliya Borisovna gülümsündü, Davidə etibar etməyərək heyvanların xasiyyətindən döyüşülərə özü danışındı.

Döyüşülər heyvanlara tamaşa edib getdilər, ancaq onlardan biri kassanın qabağında ayaq saxlayıb oturdu, papiros çekdi.

O dedi:

– Ayağım incidir. Bir az dincəlim, çıxıb gedəcəyəm.

Rozaliya Borisovna cavab verdi:

– Buyurun! Çay istəyirsinizmi?

Döyüşü çaydan boyun qaçırtmadı.

O dedi:

– Cəbhədə bir adam tanıydım, familiyası Berşadski idi.

Rozaliya Borisovna nazik səslə dedi:

– Ah, yoldaş, mənim oğlum cəbhədədir. Dörd il olar ki, onu ot tayaşına düşən iynə kimi axtarıram. Adı nə idi?

– Adı Naum idi, – deyə döyüşü mızıldanıb Rozaliya Borisovna ya ehtiyatla baxdı.

Rozaliya Borisovna qışkırib:

– Elə o imiş! – deyə güldü. – Mənim lütüm! Siz onunla bir hissədəyiniz?

Əsgər cavab verdi:

– Yox. Mən onu uzaqdan-azağa tanıydım. O, hərbi ticarət idarəsinin laryokunda satıcı idi.

Rozaliya Borisovna ayağa qalxdı, acığından qıpçırmızı qızardı, əllərini göye qaldırıb silkələdi:

— Mən elə belə də bilirdim. Qorxaq! Dostbazlıqla iş görən! Baş-qaları almanınla vuruşur, o isə cəbhə arxasında laryokda alver edir. Özünə yer tapıb? Vay mənə, qoca çağımda məni biabır elədi! Mən ona göstərərəm ki, mənim oğlum cəbhədə nə etməlidir. Gör mən onun başına nə oyun açaram! Mən onu məcbur edərəm ki, əlinə avtomat alıb necə lazımdır döyüşün. Saticılıq eləmək, işə bir bax! Özü də nə satır?

Yaralı qorxa-qorxa mızıldandı:

— Yaralıları maxorka ilə təchiz edir.

Rozaliya Borisovna qışqırdı:

— Onu görüm bu maxorkadan boğulsun!

Döyüşü çayı yaddan çıxarıb axsaya-axsaya tələsik hərbi xəstəxanaya sarı yollandı.

Fedotkin qarı ilə söhbəti barədə Nauma heç bir söz demədi, ancaq iki gündən sonra heyvanxanaya gəlib kassaya yaxınlaşdı, Rozaliya Borisovna kassanın dalında oturmuşdu. Fedotkin başını pəncərədən içəri salıb tələsik dedi:

— Sizin oğlunuz maxorka satsa da, qoçaq oğlandır, Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur.

Rozaliya Borisovna acıqla mızıldandı:

— Hə-hə! Cavan oğlan, məni aldatmayın. Mən onu sizdən yaxşı tanıyıram.

Fedotkin dedi:

— İxtiyar sizindir, ancaq yalan danışmağın mənə nə xeyri. O, mənim nə kirvəm, nə də qardaşımdır, mənimlə xəstəxanada çarpanı qonşusudur.

— O, buradadir?! — deyə Rozaliya Borisovna qışqırıb yerindən atıldı.

Fedotkin üzünü yana tutub tələsik cavab verdi:

— Xəstəxanadan təzəcə çıxıb. Siz qulaq asın, görün nə deyirəm. Almanlar bizim uzun müddətli atəş nöqtəsini mühasirə etdilər, əmr belə idi ki, kömək gelincə, səhər açılınca oranı əldə saxlayaqq. Atəş nöqtəsinin komandiri telefonla dedi: “Davam getirərik, atəş nöqtəsini əldən vermərik, ancaq pulemyot patronumuz azdır, bari bir qullab çəkməyə tütünümüz olaydı. Bir çımdık tütün olmayıandan sonra nə etmək olar! Hə! Tütünsüz adamın üreyi qışılır, gözlərinin qabağına

qaranlıq çökür”. Bu vaxt bizim hissəyə təsadüfən gələn Naum Berşadski irəli çıxdı, dedi ki, atəş nöqtəsinə patron, tütün və kibrit gətirər. Naum leytenanta dedi: “Mənə kömək üçün bir adam verin, axı mənim on əlim yoxdur ki”. Leytenant razılaşdı və Naum atəş nöqtəsinə tərəf süründü. Ancaq onun necə gedib gəldiyi heç kəsə məlum deyil, hər halda sürünbər gəldi, hamiya tütün verdi, komandirə isə bir qutu əla papiros getirdi. Komandir həlak olanda təcrübəli, oxumuş adam kimi Naum rəhbərliyi ələ aldı, kömək gəlince, səhər açılınca atəş nöqtəsini əldə saxladı. Siz deyirsiniz ki, lütdür! Döyüşçüyü belə sözləri eşitmək ağırdır.

Rozaliya Borisovna ağladı və Fedotkini uzun müddət yanından buraxmadı. O, axırdı Fedotkinə dedi:

— Görürsünüz, yoldaş, yaxşı tərbiyə heç vaxt səmərəsiz olmur. Ancaq bir şeyə təəssüflənirəm ki, xəstəxanadan çıxıb gedib və artıq bu şəherdə yoxdur.

— İndi ki, siz onu bağışlamışınız, əlbəttə çox təəssüf, — deyə döyüşçü dilləndi. Hərbi xəstəxanaya qayıdanda isə Naumu danlayıb öz-özünə deyirdi:

— Bu Naum başısoyuq adamdır, qoy cəhənnəm olsun!

Sabahı günü Naum heyvanxanaya gəldi. Rozaliya Borisovna onu tutub elə qucaqladı ki, Naum boğula-boğula ancaq bunu deyə bildi:

— Anacan, bəsdirin! Bu nə rəftardır!

Sibir şəhərində baş vermiş bu balaca əhvalat belə qurtardı.

Naum cəbhəyə getdi, yaralılar qəbir daşının üstündə oturub Naum və Rozaliya Borisovna haqqındaki əhvalatı bir-birlərinə danişib deyirdilər ki, ananın sözü adamın ürəyində yatıb qalır, toxum kimi cucerir, bəhrə verir.

Rozaliya Borisovna hərdən bir köhnə bağa gəlib uzaqdan döyüşçülərin mahnısına qulaq asar və ağlayardı, axı onun Naumu qoltuq ağaclarına söyklənə-söyklənə bu bağda gəzişərdi. Döyüşçülər çox ürekələ və kədərlə oxuyardılar, elə bil ki, yatmış ananı ehtiyatla öpən oğul kimi öz mahnılarını doğma ölkələrinə bəxş edirdilər.

ŞÜŞƏ MUNCUQ

Səherin açılması kənd daxmalarının hamısında – istər bizim yerlərdə, Kostroma yaxınlığında, istər Ukraynada, istərsə də Karpat dağlarının ətəyindəki qutsul kəndlərində bir cür olur. Daxmalardan turş çörək iyi gəlir, qoca ah çəkir, yuxulu toyuqlar dəhlizdə qıqqıldaşır, divar saatı tez-tez çıqqıldayıır.

Sonra bayırda hava mavi rəngə calmağa başlayır, pəncərə şüselərinin tərləməsindən başa düşürsən ki, bayırda yaz ayağı var, göyün üzü açıqdır, otların üstüne şəh düşüb. Yavaş-yavaş qapının üstündəki İsanın çarmıxa çəkilmiş qara təsvirini, kətilin üstündəki qolsuz dəri kürkü, onun da üstündəki rəngi solmuş fetr şiyapanı seçir və yadına düşür ki, bura Kostroma yaxınlığındakı kənd yox, sərhədimizin ən qərbindəki Qutsuliyadır. Pəncərənin dalından seçilən göy buludlar heç də bulud yox, Karpat dağlarıdır. Uzaq dağlarda, meşənin dalında, dumanın arxasında toplar ara vermədən atəş açır. Döyüş günü başlayır.

Əl-üzünü yumağa həyətə çıxırsan. Gecə vaxtı başındaki qarmaqarışq fikirlər soyuq suyun təsirindən o saat çəkilib gedir, bütün dünənki günü, hər şeyi aydınca xatırlayırsan.

Evin qabağında talada o qədər çobanyastığı çıçayı var ki, döyüşülər düzənlilikdən keçib getməkdən çəkinirlər, çıçəklərin yanından dolanıb keçirlər. Talanın ortasında tək bir itburnu kolu bitmişdir. Səherin sərinində o gündüzdəkinə nisbetən daha tünd ətir saçır. Günəş hələ dağların dalından boylanmayıb, ancaq cənub yamaclarındaki meşələrin təpələri artıq onun ilkin şüalarından pas rənginə çalır.

İqnat baba nəvəsi Qanya ilə birlikdə bu komada olur. Baba çox qoca və xəstədir. O, köhnənin odunçusudur. Artıq bir il olar ki, baba ağır baltanı əlində tuta bilmir. Baba deyir: "Allaha şükür ki, rus toplarını görəndə xac çevirməyə əlimdə güc oldu". Baba kilsəyə də gedə bilmir. Kilsəyə onu Qanya aparır. Baba kilsədə kağız gülələrlə bəzədilmiş mehrabın qabağında diz çökür, onun başındaki ağ, pırtlaşq saçları titrəyir, o, taxıl üçün, öz "yurdunun" lənətə gelmiş şvablardan azad edildiyi və qocaya öz doğma ölkəsində bir baharı da görməyi qismət etdiyi üçün Allaha şükür eləyir.

Bu ölkə çox gözeldir. Qutsulyanı yüngül duman araya alıb. Elə bil ki, bu yumşaq təpələrin üzərindəki duman ilk bahar otlarının, gülərinin və yarpaqlarının nəfəs almasından, şumlanmış torpaqdan, yerdən baş qaldıran yaşıl otlardan yaranır.

Guruldayan dəyirman çarxlarının üstündəki balaca qövs-qüzezlər titrəsir, sahil boyundakı ağ söyüdün qara budaqlarına su damcıları sıçrayır.

Təpələr bir-birini əvəz edir, üfüqdən-üfüqə doğru uzanır, təpələr yaşılıqdan və işiqdan ibarət dalgalara bənzeyir. Göyün üzü elə təmiz və sıxıdır ki, istər-istəməz ona köhnə adı ilə göy qubbəsi demək isteyirsən. Günəş sarıya çalır. Adam hər nəfəs aldıqca elə bil ki, şam ağacı qabığı və qardan ibarət şəfaverici şərbət içir; qar hələ dağların zirvəsində əriməyib.

Biz bu kəndi ancaq dünən tutmuşuq. Əhali hələ də almanınlardan qaçıb meşələrdə gizlənmişdir. Kənddə uşaqlardan, qarılardan və əldən düşmüş qocalardan savayı heç kəs yox idi. Almanlar yaxında, təkcə bir dağ yolunun üstündə, dərənin dalına çəkilmişdilər. Sıldırmış yerlərdən keçib almanınlardan da yuxariya, Çeşske Lono adlanan qayaya qalxmaq üçün bələdçi lazımdı. Ancaq oradan, yuxarıdan almanları qovub yolu təmizləmək olardı. Leytenantın yanına bələdçi əvəzinə on yaşlı bir qız gətirdilər. Qızın ayaqlarında təzə postollar, əynində ətəyi ağ baftalı, uzun, tünd qırmızı tuman və üstündə çoxlu sədəf düymələri olan qolsuz sarı kürk, başında ipək yaylıq var idi. Bayramsayağı geyinib-kecimmiş balaca qız başını aşağı salıb göy önlüyünün qıraqını əlləşdirə-əlləşdirə dayanıb gözləyirdi.

Özünü itirmiş leytenant soruşdu:

– Yoxsa bundan yaşılı bələdçi yoxdur?

Bu vaxt yanaşı dayanmış qocalar bir-birinin üzünə baxdılar, fetr şlyapalarını çıxardıb peyssərlərini qaşıya-qaşıya başa saldılar ki, qız bu yerlərdə məşhur ovçu və odunuğu İqnat babanın nəvəsidir və çox təessüf ki, ondan başqa heç kim Çeşske Lonusun yolunu tanımır. Əlbəttə ki, İqnat özü tanıyır, ancaq bir il olar ki, o, dağlara getmir, çox zəifləyib.

Leytenant şübhə ilə başını buladı.

Leytenant qızdan soruşdu:

– Aparıb çıxararsan, azmazsan ki?

– Aha! – deyə qız cavab verib qızardı.

– Elə apar ki, heç quş da xəbər tutmasın.

– Aha! – deyə qız cavab verib daha bərk qızardı.

– Bəs qorxmursan? – deyə leytenant ciddi soruşdu.

Onları dövrəyə almış döyüşülər qaşqabaqlarını sallamışdilar. Belə də bələdçi olar! Danışq çox qeyri-ciddi şəkil aldı.

Qız cavab vermedi. O, təkcə iri, mavi gözlərini yuxarı qaldırıb gülümşündü və təzədən başını aşağı saldı. Leytenant da istər-istəməz gülümşündü. Döyüşüler də gülümşədilər. Heç kəs bu qara kirpiklərin altındaki gözlerin belə xoşbəxtcəsinə və utancaq-utancaq baxacağını gözləmirdi.

Həmi susurdu. Təkcə oynaqgözlü, pirtlaşıqsaçı bir oğlan uşağı çəpərin dalından boylanıb həsədlə ucadan dedi: "Eh, Qanka! Qız qaşqabağını salladı. Döyüşüler dönüb baxdilar. Oğlan gizləndi. Qocalar başlarını buladılar. Ay oğlan, həsəd aparmalı işdir. Doğrudan da, həsəd aparmalı işdir!

Qız dəstəni Çeşke Lonoya apardı. Yol almanlardan təmizləndi. Axşamçağı qız yaralanmış döyüşü Maleyev ilə qayitdı. Bu döyüşü intizamlı, qoçaq əsgər idi, heç bir nöqsanı yox idi, təkcə bir az çox danışındı.

Axşam Maleyev İqnatın evinin qabağında daşın üstündə oturub, sarğılı sağ əlini qabağa uzadaraq qocalarla söhbət edə-edə süd içirdi. Qocalar hörmətlə, nəvazişlə qulaq asırdıllarsa da, ancaq çətin ki, bir şey başa düşəydilər. Maleyev ryazanlı idi. Onun qutsullarla apardığı söhbət çox da ağrıla batan deyildi.

Maleyev deyirdi:

— Eybi yoxdur, bizim rəislər onu mükafatlandıracaqlar. Sözsüz! Cəldliyinə və qoçaqlığına görə! Biz qoçaqlıq göstərəni yaddan çıxarımlıq. Belə ki, vətəndaş qocalar, siz buna şübhə etməyin.

Qocalar başlarını tərpədir, gülümseyirdilər.

Maleyev deyirdi:

— Rəislər öz yerində, döyüşüler də bu qızdan çox razıdırlar və onu tərifləməkdən yorulmurlar. Gərək döyüşüler bu iş üçün ona bir şey hədiyyə verəyilər. Ancaq iş bundadır ki, fikirləşib heç bir şey tapmırıq. Özünüz bilirsiniz ki, döyüşülerin əşya çantalarında toxunulmaz ehtiyat şeyləri, patron çantalarında isə patron olur, Ona isə, kukladan-zaddan lazımdır.

Maleyev döyüşülərin həyat şəraitində belə şeylər danışdıqca bic-bic göz vurur, utancaq qıza baxa-baxa cibində nəyi isə cingildədirdi, ancaq heç kəs onun eyhamlı danışığını başa düşmədi.

Maleyev şüşə muncuğunu cibində gizlətmışdı. Muncuğu Maleyevə leytenant vermişdi və əmr etmişdi ki, onu seher ancaq mümkün olduqca gözlənilmədən Qanya bağışlaşın. Hədiyyəni kobud şəkil-

də elə-belə çıxarıb qızın ovcuna qoyub deməsin ki, "Ala, götür!" — bir az nəzakətə və sırlı şəkildə təqdim etsin.

Maleyev öhdəsinə düşən vəzifəni yaxşıca başa düşdü, bunu çətin, cəncəlli iş hesab etse də, bu tapşırığı sevinclə yerinə yetirməyə hazırlaşdı.

Qaranlıqda qocalar dağlılışdır. Karpat dağlarının üstündəki ulduzlar işiq saçdı, şəlalələr daha bərk guruldamaya başladı. Gecə meşələrdən rütubət və yabani otların iyi gəldi.

İqnat baba, Maleyev və Qanya evin qabağında hələ çox oturdular. Maleyev susdu. Qanya çəkinə-çəkinə soruşdu:

— Sizin yerdə, Moskvadan o tayda çaylar bizim çaylarımız kimidir? Ya da ki, başqa cürdür?

Maleyev cavab verdi:

— Başqa cürdür. Sizin çaylar da yaxşıdır, bizim çaylar da. Bizim çaylar enlidir, suları dumdurudur, sahillərində çoxlu gül-çiçək və ot var. Çaylarımız axıb uzaq Krim dənizlərinə töküller. Bu çaylarla qırımızı ipək bayraqlı ağ gəmilər üzür və sahil boyundakı saysız-hesabsız şəhərlərimizin işıqları alışb-yanır.

Qanya soruşdu:

— Meşələriniz də başqa cürdür?

Maleyev dedi:

— Meşələrimiz də başqa cürdür. Bizim meşələrimizdə çoxlu göbələk olur. Meşə min kilometrlərlə uzanıb gedir. Göbələklər də müxtəlif olur; ağ göbələk, qara göbələk, sarı göbələk. Meşələrimizdə ağıllı bir quş — ağacdələn olur. Hər bir ağaç dimdiyi ilə delir, yoxlaysıır. Hansı ağaç quruyub, ya da ki, çürüyüb, o ağaçın gövdəsində meşəçilər üçün işarələr qoyur; yəni ki, şübhən olmasın, kəs!

Maleyev susdu. Qanya ondan daha heç nə barədə soruştadı. Bu vaxt Maleyev özünü saxlaya bilmədi.

— Bəs niyə adamlar barədə bir şey soruştursan? — deyə o soruştu. — Soruştursan ki, görsən bizim adamlar necədir?

— Adamlara bələdəm! — deyə Qanya cavab verib gülümşündü.

Maleyev dedi:

— Bu düzdür! Səninlə söhbət eləmək adama ləzzət verir.

Səhər Maleyev yuxudan çox tez oyandı, evdən çıxıb ətrafına boylandı, cibindəki muncuğu çıxarıb evin yanındaki hörmə çəpərdən asdı, özü isə tində gizlənib gözləməyə başladı. Qanya çaya su getirməyə getmişdi və qayıdanbaş çəpərin yanından keçəcəkdi.

Maleyevin fikrincə, qız muncuğu hökmən görməli idi. Maleyev naşaq yerə muncuqları xeyli püfləyib, şineline silməmişdi ki, muncuq günəş altında bir ovuc almaz kimi bərq verirdi.

Qanya ciğirdə göründü. Maleyev gözünü ondan çəkmirdi.

Qanya muncuğu gördü, ayaq saxladı; gülümşəyib vedrəni yerə qoydu, sonra arıq əlini çəkinə-çəkinə muncuğa uzatdı, çəpərə tərəf yeridi. Qız çəpərə elə ehtiyatla yaxınlaşındı ki, elə bil, bir quşu uçuracağından qorxurdu.

Ancaq qız birdən qışqırdı, başındaki yaylığın uclarından yapışib ağladı.

Maleyev tindən təəccübə çıxdı, saçları pirtlaşiq oğlanı gördü. O, parıldayan muncuğu ovcunun içində bərk-bərk tutub çəperin yanına qaqırdı.

“Yaman göz-qulaq oldum!” – deyə Maleyev fikrindən keçirtdi və dəhşətli səslə qışqırdı:

– At! Sənə deyirəm, yerə at! Yoxsa peşman olarsan!

Oğlan dönüb baxdı, muncuğu otların içində atdı və daha bərk qaçmağa başladı.

Hər şey leytenantın istəmədiyi kimi oldu. Maleyev muncuğu götürdü, ağlayan Qanaya yaxınlaşdı, muncuğu onun ovcuna basdı, qıpçırmızı qızarib Mizildəndi:

– Bu sənindir. Al!

Əlbəttə, hər şey kobud şəkildə və heç bir müəmmasız başa gəldi, ancaq Qanya yaşlı gözlərini qaldırıb Maleyevə elə minnətdarlıqla baxdı ki, Maleyev dal-dalı çəkilib ancaq bunu deyə bildi:

– Rəislər öz yerində, əlbəttə... Bunu biz döyüşçülər veririk.

İqnat baba kandarda dayanıb gülümşəyirdi. Maleyev ilə Qanya ona yaxınlaşanda baba Qanyadan muncuğu alıb günəşə tutaraq cingildəndi, sonra onu Qanyanın boynuna salıb dedi:

– Bu boyunbağı qızıldan da gözəldir. Eh, canım-ciyyərim, sənin nurlu gözlərinə xoşbəxtlik nəsib olacaq. Belə adamlarla xoşbəxt olacaqsan!

Qanya içində su olan vedrəni otların üstünə qoydu, utanıb sevinçək nəzərlərlə muncuğa tamaşa etdi. Vedrənin içindəki su çalxalanır, günəşti əks edir, qızın qarayanzı boynundakı muncuğu alttan işıqlandırır və muncuq onlarca balaca ulduzlar kimi qızın boynunda alışırınyındı.

BALACA ÇOBAN

Çoxlu şəh düşməndü. Şəh özü də soyuq, əsl sentyabr şəhi idi. Şəh hündür otlardan adamın üzünə, ağaclarдан çaya damcılanıb düşündü, qaralmış sular aram-aram halqalanırdı.

Bu şəhdən iliklərimə qədər islanmışdım, buna görə də ocaq qaladım. Tüstü qara şamların ve küknarların təpəsinə çatırdı. Qara şamın yarpaqları artıq tökülmüşdü. Külək olmadığını baxmayaraq, onların incə, qısa qızılı saçlara bənzər iynələri yuxarıdan töküldürdü. Ocağın yanındaki qara şama qonmuş naməlum bir quş cığıldayırdı. Bu qış, elə bil ki, buranın meşə dəlləyi idi və qayçısını şaqqıldadaraq iynə yarpaqlarını kəsib qısalıdır, bu iynələri aşağı, mənim başıma, çayın, ocağın üstünə tökürdü.

Mən pal-paltarımı qurudub çaya baxırdım. Sarı yarpaqlar ada halında üzürdü, ağac kötüklerinə ilişib qalırdı. Arxadan yenə qalaq-qalaq yarpaq üzüb gelirdi. Onlar çayın qabağını saxlayır, sonra aramla dönüb kötüklərin caynaqlarından xilas olur, nəhayət, azadlığa çıxır, günəş üzərlərinə işiq salanda qızıl kimi bərq verir, kolların kölgəsi üstlərinə düşəndə isə sönüb qarala-qarala üzüb gedirdilər.

Çayda almanınla müharibə vaxtından tərk edilmiş keçidlər – üstünü yağı otu və qızılıağac basmış bərələr və çayın dayaz yerində ilişib qalmış tirlər qalmışdı. Bunlar ətraflarında suyu köpükləndirirdi.

Ocağın ətrafindakı kollar çırtıldı. Kolların arasından yaşı bir inək başı göründü. İnək havanı iyəldi, ucadan nəfəs aldı, təpəlli başını mənə tərpətdi. O dəqiqə lap yaxınlıqda qırımcı şaqqıldadı və kim idisə qışqırdı:

– Paraska, haraya! Ay yaramaz, hara soxulursan?

Paraska özünü yana atdı, kolları əzə-əzə yox oldu. Kolların arasından balaca bir çoban çıxdı. Belə balaca çobanlara hər bir kəndimizdə rast gəlmək olar. Çobanın balaca ağsaçlı başında böyük kartuz, əynində cırıq sıriqlı, əlinde uzun qırımcı var idi. O, qırımcı yaş otlarının üzəri ilə dalınca sürüyürdü.

Balaca çoban burnunu çəkdi, sıriqlisinin yerə dəyən qolu ilə burnunu sildi, mənə baxdı və xırıltılı səslə dedi:

– Salam! Şəh adamı lap isladır. Daha əldən düşdüm.

Mən təklif elədim:

– Gel üst-başını qurut!

– Bu mümkündür, – deyə balaca çoban cavab verib yaxına gəldi, ocağın qıraqında sallağı oturdu. – Siz səyyahsınız?

– Bəli, səyyaham, – deyə cavab verdim.

Oğlan dedi:

– Mən çoban Aleksey Kudışkinəm. Atamın yerində işləyirəm. Atam cəbhədədir. Doğrusu mən istədim ki, mehtər olum, ancaq sədr məni götürmədi. Dedi ki, balacasan, boyun çıxmayıb. Lyonkanı mehtər qoydu. Lyonka haranın mehtəridir! Əgər doğrudan tutaşsaq, mən onu ilk dəfədə yixaram. Ucaboyludur, amma gücü yoxdur. Ona görə ki, adamin bütün gücü çiyinlərdə olur, onun isə çiyinləri keçininki kimi ensizdir.

Oğlan susdu, sonra qəfildən soruşdu:

– Siz Missisipi çayını görmüsünüz mü? Amerikadadır.
– Yox, görməmişəm. Nə olub ki?
– Missisipi çayını çox görmək istəyirəm. Deyirlər ki, enli, Volqadan da böyük çaydır. Siz Volqa boyunda olmuşsunuz?

– Olmuşam.

Oğlan gülümsündü:

– Mənim atam orada yaralanıb, medal alıb. O, müharibə başlananı qədər bizim kənddə çoban idi.

Mən soruşdum:

– Missisipi çayını haradan tanıyırsan?
– Məktəbdən. Bir də atam deyib. O, hər şeyi bilirdi, hər bir ota bələd idı. Hər otun adını, harada bitdiyini, onun nə kimi xeyir, nə kimi zərər verdiyini bilirdi. Hər şeyi başa salırdı. Həm bizim ölkəyə, həm də başqa ölkələrə bələd idı. Bu düzdürmü ki, almaz dağları var, almaz torpağın dərinliklərindədir, ona çatmaq üçün torpağı maşınlarla yüz illərlə qazmaq lazımdır?

Mən cavab verdim:

– Bilmirəm. Bu dağlar barəsində nədənsə heç bir şey eşitməmişəm.

Oğlan dedi:

– Atam isə cəşitmişdi. Atam səyyah deyildi, amma səyahət barədə hər şeyi bilirdi. Butulka barədə necə, bir şey bilirsınız?

– Hansı butulka barədə?

– Poçt butulkası barədə.

– Yox, eşitməmişəm.

Oğlan dedi:

– Mən indicə sizi başa salaram. Deməli səyyah gəmidə üzür. Böyük okeanda. Matroslar əlbəttə ki, qiyam edirlər. Onlar üzmək istəmirlər. Evdə bol yeməkləri, bütün qış qalanan sobaları, öz inəkləri, öz dirrikələri var, axşamlar isə qonşuya gedib dama oynamaq olar. Burada isə istidən və sudan başqa heç nə yoxdur. Odur ki, onlar qiyam edib səyyahı qayığa mindirirlər, təkbaşına okeana buraxırlar. Özləri isə yelkənləri döndərib, geri qayıdırular. Okean səyyahı gətirib adam yaşamayan bir adaya çıxardır. Siz adam yaşamayan adalarda olmusunuz?

– Yox, – deyə cavab verdim.

– Bizim çayda belə adalar var, – deyə oğlan dilləndi, həyəcan- dan gözləri parıldadı, üzü qızardı. – Bu adaların birində samur olur. Hə, dalğa onu adam yaşamayan adaya gətirib çıxardır. Orada təkcə palmalar xışıldayıb, tutuquşular uçub qarıldı, hələ yaxşı ki, şirin su olur. Budur o, qayıdan bir butulka çıxarıb, kağız yazır ki, dalğa onu bu adam yaşamayan adaya atıb. Butulkanın ağını bağlayıb okeana atır. Butulkanı axır aparır, onu bir paroxodon komandası tutur, radio ilə xəbər verir ki, bu sərnişinin təcili olaraq harayına çatmaq lazımdır. Onu xilas edirlər, matrosları isə admiral məhkəməsi mühakimə edir.

– Qiyama görə?

– Həm qiyama görə, həm də insafsızlıqlarına görə.

Açıqlı bir qadın səsi uzaqdan qışkırdı:

– Alyoşa! Haradasan?! Paraska kələmliyə girib.

Balaca çoban cavab verdi:

– Buradayam. İndicə qovaram.

O, ayağa durdu, sırlısına möhkəm bürünüb dedi:

– Gör nə ziyan kar heyvandır. Bütöv bir naxır adamı bu Paraska yoran kimi yorub əldən salmaz. Hə, sağ olun!

O, kolluğa təraf qaçıdı. Uzaqdan qırmancın şaqquılıtı: “Ay şeytan, hara!” çığartısı və inəyin narazı böyürtüsü eşidildi.

Mən ocağı söndürüb çay aşağı yollandım. Hər addım atdıqca çay daha sirli və gözəl görünürdü. Çayın dik sahillərində ağcaqovaq pöhrənliyi boz kimi ucalırdı və ayrı-ayrı ağcaqovaqlardan sarı mayaotu asılmışdı, elə bil ki isə təzə həsirləri ağacın üstə sərmişdi ki, qurusun. Gah gövdəsi oyulmuş söyüd ağacı çayın o tərəfinə

körpü kimi uzanmışdı, ağacın yanında sudan enlibaş balıqlar sıçrayıp çıktı, gah da çay payızda qızılı və göy donunu geymiş meşeyə sarı dönərək əzəmətələ axıb gedirdi.

Sahillərdə su gah yuyulmuş qumların arasından axır, gah da dərin, sakit göllər kimi dayanıb dururdu. Göllərin qırğında çayın dibindəki qaralmış palıdlar güclə seçilirdi. Bir yerdə isfəndən ağaclarından qırmızıya çalan dağ yamacı göründü, ağacların arasında isə qülləsi cəng atmış köhnə bir kilsə var idi.

Gün qüruba enondə mən kənd yoluna çıxdım. Bu yol sahil boyu uzanır. Yenidən çayda ot basmış bərələr göründü. Uzaqdan bərələr adalarə bənzəyirdi. Günəş batırdı, bərələrdən birində nə idisə göz-qamaşdırıcı şəkildə parıldayırdı. Mən ha göz yetirdim, ancaq heç cür ayırd edə bilmədim ki, parıldayan konserv qabıdır, ya şüşə parçasıdır.

Çayın üstündən atılmış tirin üzərindən ehtiyatla bərəyə kecdim, əyilib gördüm ki, bu, adı pivə butulkasıdır. Sarmaşıq bir neçə dəfə butulkanın boğazına dolaşmışdı. Mən butulkanı qaldırıb işqida ona baxdım. Butulkanın ağızını mumlamışdılar. Onun içində nə isə ağırırdı. Bu, üçkünc bükülmüş məktub idi.

Mən butulkanın ağızını sindirdim, məktubu çıxartdım, ancaq oxuya bilmədim, məktub çox açıq karandaşla yazılmışdı, qaranlıq isə elə tez düşürdü ki, öyri-üyri xətləri seçmek mümkün deyildi. Mən gərək tələsəydim ki, qaranlıq lap qovuşanadək dəmir yoluna çataydım. Cəngəllikdən yarpaqların sərinlik verən qoxusu gəldi. Talalarda hələ zəif işiq var idi. Buludlar yüksək səmada alışib yanındı.

Moskva qatarı gecə gəldi. Xəlvət meşələrdən, soyuq havadan və tənhalıqdan sonra papiros tüstüsü ilə dolu hay-küy vaqonlar mənə həddindən artıq rahat göründü. Mən yuxarı qatda fənərin yanında uzandım, məktubu çıxarıb oxudum. Məktub köhnə idi. Nədənsə tarixi xüsusiilə iri xətlə yazılmışdı, tarixdən məktubun butulkada iki ilə yaxın qaldığı melum olurdu.

"Atacan, salam. Bu məktubu sənə yazan oğlun Aleksey Kudışkindir. Sən nə qəder ki, cəbhədə düşmənlə dava eləyirsən, biz pis dolanmırıq, sənin gəlişini gözləyirik. Anam çobanlıq eləyir, mən də ona kömək edirəm. Ancaq mehtər olmağa həvəsim var. Çünkü inəklərə nə qodər qulluq eləsən də, müşahidə aparmaq mümkün olmur. Ata minib istədiyin tərəfə nə işin oldu çapa bilərsən; inəklərlə, təkcə yanmış çəmənə, bir də Mitya meşəsinə gedə bilərsən. Orada

isə tamaşa etməli nə var ki. Mən hər şeyi görmək, hər şeyi bilmək istəyirəm. Mən bərəyo minib sənin yanına gələrdim, ancaq anam icazə verməz. Bir də deyirlər ki, buraxılış vərəqəsi olmadan cəbhəyə qoymurlar. Sən məni yanında saxlayardın, sənə patron daşıyardım, ya da hərbi işdə lazımlı olan başqa iş görərdim. Mən hər işin öhdəsindən gələrdim. Sən isə döyüşlər ara verəndə mənə hərdənbir cürbəcür əhvalatlar danışardın. Mən bu məktubu səyyah kimi butulkanın içində qoyub göndərirəm, çünki poçt ilə göndərmək mənim üçün maraqlı deyil. Bizim çayımız Volqaya töküür, Volqa ilə butulka, yəqin ki, üzüb sənə çatar. Əgər butulkanı mina batırmasa, ya da ki, paroxodon çarxları altında qalıb, əzilməsə bir əsgər onu tapar, ünvanını oxuyub sənə çatdırır. Uşaqlar deyirlər ki, Volqaqrad böyük şəhərdir, uzunluğu qırıq səkkiz kilometrdir və hər bir qarışı üstündə müharibə gedir. Bir də ki, məktubu butulkada ona görə göndərirəm ki, anam oxumasın, anam elə olur ki, sənə görə narahat olub ağlayır. Mən, ya da nənə onun göz yaşlarını görəndə heç xoşumuza gəlmir. Bil ki, sənin sağ-salamat gəlib çıxmığını arzu edir və səni hər gün yada salırıq. Səni ürəkdən istəyən oğlun Aleksey.

Dəyirmənci oğlu Petka təyyarəçi olub. Deyirlər ki, bizim kəndin üzərindən uçub qanadlarını yellədib, ancaq mən görmədim. Palıd kötüyünün yanındakı göldə o qədər enlibaş balıq var ki, gecə-gündüz suyu şappıldadır. Axmaq tülkü, ovçu Potap babanın anbarından gecə səhvən ördək müqəvvasını aparıb. Baba iki gün deyindi. Mənə cavab yaz".

Moskvada mon böyük çətinliyə düşmüştüm, bilmirdim ki, bu məktubu nə edim? Alyoşanın atasının ünvanı söz yox ki, o vaxtdan dəyişilmişdi. Alyoşanı pərt eleməmək üçün bəzi yalana əl atmalı oldum, məktubu belə bir əlavə ilə ona göndərdim ki, butulkanın içində olan bu məktubu Xəzər dənizində üzən, "Krasnovodsk" paroxodonun komandası tapıb, məktubu yazanın ünvanına göndərir, çünki Volqaboyu döyüşləri çoxdandır ki, qələbə ilə qurtarıb və məktub göndərilən adam gələcək qələbələr üçün qərb istiqamətinə yola düşüb.

1944

NƏNƏMİN BAĞÇASI

Maşanın atası Nikita müharibəyə gedəndən sonra nənənin evinin yanındakı köhnə bağçanın çıçılarını, ləklərini ayıpəncəsi və şüyd kolları basdı, gicitkən isə six divar kimi qalxıb adamın əlayağını elo dalayırdı ki, Maşa ona yaxın düşməyə qorxurdu.

Serafima nənə ancaq ah çekirdi, bu qoca vaxtında belə itaotsız otların, ağacların və kolların öhdəsindən necə gəlsin?

Eşşəkarıları bütün günü six otların arasında qaynaşır və vizildirdi. Hərdən onlar otların arasından qalxb, Maşanın üstünə cumur, şappilti ilə onun sıfətinə dəyir, cingilti ilə yuxarı, sığırçın yuvasından da yuxariya qalxır, Maşanı qorxuzduqları üçün sevinirdilər. Ancaq onlar nahaq yerə sevinirdilər, yuxarıda – zəncirotu çiçəklərinin tükləri uçuşduğu hündürlükdə eşşəkarılarının axırına çıxırlılar. Orada cəld sığırçınlar eşşəkarılarını uça-uça tutub tez udurdu. Eşşəkarılarının yaman tüklü olmasına baxmayaraq sığırçılardan heç biri çəcmirdi.

Artırmmanın yanında yağış suyu ilə dolu çəlləyə bir qurbağa düşdü. Əvvəllər çiçəkləri suvarmaq üçün bu çəlləkdən su götürürdülər, ancaq indi su götürən yox idi və su çoxdan qaldığından ilqlaşmış və yaşıl rəng almışdı. Maşa bu suyun içinde yaşayan bir növ su heyvanlarının qaynaşmasına tamaşa eləməyi xoşlayırdı. Bunnar qara şüşə başlı sancaqlara bənzeyirdilər. Belə sancaqlar nənənin çarpayısının üstündəki xalçaya sancılmışdı.

Qurbağa çəlləkdən ancaq axşamlar çıxar, artırmmanın yanında oturub tövşyür, sığırçılara baxardı. Qurbağa onlardan qorxurdu.

Sığırçınlar həmişə dolaşalarla dalaşındı, sakitləşəndən sonra qocaman cökə ağacının budaqlarına qonar, pulemyot şaqqlıltısına bənzər səslər çıxarardı. Bu səsdən nəinki suyun altında sakitliyə alışmış qurbağanın, hətta nənənin də başı agrımağa başlayardı. Nənə artırmaya çıxıb sığırçınları danlayar, onları dəsmalla qovalayardı.

Onda sığırçınlar ağacın yuxarı budaqlarına qalxar, odunçuların ağacları hıqqana-hıqqana müşərləmalarına oxşar səslər çıxarardılar, bu isə pulemyot şaqqlıltısından da pis idi.

Qurbağa bir də etli pəncələri olan balaca ağac qurbağasından qorxurdu. O, budağın üstündə oturub, gözlərini bərəldir və dinmirdi. O, hərdənbir, yağışdan qabaq quruldayardı. Onda bağda hər şey

sükuta dalar, uzaqlarda, meşədən o tərəfdə göyün necə guruldadığı eşidilərdi.

Qapağan adlı kürən it öz damına girər, xeyli vurnuxar, otları basıb əzər, dilxor-dilxor ah çəkerdi, ona görə ki, yağış ona heç gərək deyildi. Qapağan çox qorxaq idи. Yad adam görən kimi o saatca evin altındaki nəfəsliyə girib gizlənərdi və onu oradan heç bir vəchlə çəkib çıxarmaq mümkün olmazdı. İti nə qədər dilə tutardılsa o, quyruğunu bulayar, daha içərilərə, qaranlıqa sürünb gedərdi.

Sonra almanlar nənənin bağına yaxınlaşmağa başladılar. Onda kar qoca Semyon gəlib bağda yasəmən kolunun dalında iri bir çala qazıldı.

Semyon çala qaza-qaza almanları söyür, Maşaya deyirdi: "Sən əllərimə tüpürüb çala qazımağıma tamaşa etməkdənə, gedib nənə-nə sandığını qablaşdırmaqdə kömək eləsən daha yaxşı olar. Sandığı basdırarıq, sabah Çalı qoşaram, Prolisova gedərik". – "Bəs sonra?" – deyə Maşa soruşdu. Semyon cavab verdi: "Almanlar Prolisova gələ bilməzlər. Bizim uşaqlar orada dayanıblar, almanlara bundan o yana yol yoxdur".

Semyon çalani qazib qurtardı: quyudan bir vedrə su çəkdi, içmək istədi, ancaq nə üçünsə fikrini dəyişdi, Serafima nənəni çağırıldı, vedrənin içindəki suyu ona göstərib dedi: "Bax! Deməli, doğrudan da köcüb getmək vaxtı çatıb!"

Nənə suya baxıb başını buladı. Quyunun suyu həmişə ayna kimi dumduru olardı, indi isə suyun üzündə çürüntü, ağaç ovuntusu və hətta balaca bir göbələk də üzürdü. Maşa heç bir şey başa düşmədi. Serafima nənə onu başa saldı ki, gecə yer titrəyib, suya quyunun divarlarından çoxlu zir-zibil tökülb. Bir halda ki, yer titrəyib, deməli dava lap yaxındadır.

Axşam Semyon içinde nənənin şeyləri: şalları, köhnə zəngli saatı, foto şəkilləri, gümüş qaşıqları və Maşanın sevimli oyuncağı – taxta üstündəki iki böyük xoruz olan sandığı basdırıldı. Xoruzların biri qara, o biri qırmızı idi və onlar taqqıltı ilə dəni dənləyə bilirdilər.

Ertesi günü səher Semyon Çalın belində gəldi, həyətdə yəheri atın belindən götürdü, atı arabaya qoşdu, otaqlara getdi ki, ev ilə vidalaşın.

Ancaq vidalaşmalı olmadı.

Evin yanından hamısı kaskalı üst-başları tozlu, günəşdən yanmış, şən, çoxlu əsgərlərimiz gəlib keçdi. Semyon artırmnanın qabığına bir vedrə su çıxartdı. Maşa da parç gətirdi.

Döyüşçülər ayaq saxlayıb, tərli üzlərini silir, sudan içir və danışırılar ki, almanların cəbhə xətti bu gecə yarılıb, almanlar toplarını, avtomatlarını atıb geri çəkilirlər, indi sandığı təzədən qazıyıb çıxararaq sakit yaşaya bilərlər. Torpağımızı heç vəchlə almanlara verən deyilik!

Serafima nənə döyüşçülərin dalınca, onların günəşdən bozarmış tozlu kürəklərinə baxır, hey ağlayırdı, Maşanın atası Nikitaya xaç çəkdiyi kimi onlara da xaç çəkirdi. Semyon yenə hirslenib deyirdi: "Serafima Petrovna, düzgün iş görmüsünüz. Siz dərddən də ağlayırsınız, sevincdən də. Məncə bu, heç nəyə yaramaz".

Sonra evin, meşənin üstü ilə təyyarələr uçuşmağa başladı. Günəş onların üstüne düşüb bərq verirdi, təyyarələrin səsi elə cingiltili idi ki, eşşəkarları bağçada arxaları üstə çevrilib qorxudan özlərini ölülüyə vurdur. Maşa onların bu hiyləsinə yaxşı bələd idi.

Sığırçınlar cökə ağacının lap təpəsinə yiğişib, orada əlləşir, cökə ağacının çıçəklərini yerə tökür, başlarını yuxarı qaldıraraq təyyarələrə baxır, piçıldاشırdı: "Hə, hə, bizimkilərdir! Hə, hə, bizimkilərdir!".

Sabahı günü səhər əli sarğılı bir döyüşçü həyətə girib, artırmada oturdu, kaskasını çıxarıb dedi:

– Yaralı qvardiyaçıya günəşdə qızının dincini almağa icazə verin.

Nənə döyüşünü evə, süfrə başına çağırıldı. O, çəkmələrini ehtiyatla taqqıldada-taqqıldada otaqlardan keçdi, o saatca otaqlardan çörək, yovşan və dərman iyi gəldi.

Döyüşçü çörək qırıntılarını döşeməyə tökdüyü üçün hey üzr isteyirdi, bir əlilə yemək onun üçün çətin idi.

Maşa döyüşcүyə lazım olan hər şeyi kəsib verirdi, nənə isə samavarla əlləşirdi, sonra pətəkdən tünd bal çıxartdı, döyüşçü balı görəndə köksü dolusu nəfəs aldı, gör nə yaxşı baldır!

Qapağan kandardan bayırda dayanıb çəkinə-çəkinə gah döyüşcүyə, gah da döşeməyə tökülnən çörək qırıntılarına baxır, ancaq bu qırıntıları götürməyə cürət etmirdi, yəqin belə fikirleşirdi, bu döyüşcүyə qarşı hörmətsizlik olar.

Yeyib qurtarandan sonra döyüşçü təşəkkür elədi, təzədən artırıma çıxıb oturdu, maxorka çəkdi. Goy tüstü bağın üzərinə qalxdı. Cökə ağacından öz torlarında başısağlı sallanmış hörməcəklər maxorka tüstüsünü udan kimi qorxaraq torlarını yiğib yuxarı qaçıb. Sığırçınlar susdu, döyüşcүyə gah soldan, gah da sağdan baxdı, sonra gülməyə, pulemyot kimi şaqqıldatmağa başladı.

Döyüşçü boylanıb çelləyin içində baxdı, sancağa oxşar çevik heyvanları, qurbağanı gördü, gülümsünüb dedi:

– Heyvanlara bax, ora-bura qaçışır! Əcəb yaxşı çelləyiniz var. Mən özüm Qorki şəhəri yaxınlığındakı Nel çayının yanındananam, çəlləkçiyəm, qaşıqçıyam.

– Qaşıqçı nədir? – deyə Maşa soruşdu.

Bu vaxt döyüşçü uzunboğaz çəkməsinin quncundan bir taxta qaşıq çıxardıb Maşaya göstərdi. Qaşıqdan kələm şorbası iyi gəlirdi.

Döyüşçü dedi:

– Baxın, mən belə qaşıqlar düzəldirdəm. Cökə ağacından yonuram. Amma rəngləyə bilmirəm. Bunları uzunçu bacım Daşa rəngləyir.

Nənə döyüşcүyə bağlı başdan-başa alaş basdırğından şikayətləndi, ancaq döyüşçü bundan kədərlənmədi, əksinə, nənəni sakitleşdirib dedi:

– Bağınız çox gözəldir. Oğlunuz cəbhədən qayıdana kimi qoyun bağıınız dincəlsin. Torpağın da, ağacın da dincəlməyə və qüvvə toplamağa ehtiyacı vardır.

Günəş altında hava isti idi, adamın yuxusu gəlirdi. Artırmənin pillələrindən yapışqanlı qatran axırdı. Döyüşçü yırğalanıb mürgü vurmağa başladı. Nənə onun üçün otaqda divanın üstündə yer salmaq istədi, ancaq döyüşçü heç vəchlə razı olmadı və xahiş etdi ki, əgər mümkünse ona çardaqdə yer salsınlar.

O dedi:

– Çardaqdə yatmaqdən xoşum gəlir. Əldən düşüb yorulursan, üşüyürsən, ora isə qurudur, günəşdən içərisi qızır, damdakı pəncərədən külek əsir. Qiymətdir!

Maşa döyüşünü çardağa apardı. Oraya quru ot yiğilmişdi. Döyüşcү şinelini otların üstünə sərib uzandı. O dəqiqə soba borusundan ince arılar çıxıb döyüşcünün başı üstündə fırlanmağa başladı. Maşa qorxdı.

Qız dedi:

– Onlar sizin yatmağa qoymayacaqlar. Sancacaqlar.

Döyüşçü cavab verib dedi:

– Arılar mənə toxunmaz, çünki yaralanandan bəri məndən dərman iyi gəlir. Təzəcə yuxuya getmək üçün isə mənim bir üsulum var.

– Nə üsuldur? – deyə Maşa soruşdu.

Döyüşçü cavab verdi:

— Yarpaqları sayacağam. Bax, damdakı pəncərədən görünən cökə ağacının yarpaqlarını yüzəcən sayıb, yuxuya gedəcəyəm.

Maşa döyüşü ilə xudahafızlaşdı və cirildayan pilləkənlə yavaş-yavaş çardaqdan aşağı düşməyə başladı. Damdakı şüşəsi sıniq pəncərədən içəri çıçəklərini tökən cökə ağacının xoş qoxusu doldu.

Maşa aşağıda, pilləkənin ağızında ayaq saxlayanda artıq çardaqdan yavaş xorultu səsi gəldi, arılar sakitləşib soba borusuna çəkildi.

Maşa bağa çıxdı, cökə ağacına baxaraq güldü, məgər onun bütün yarpaqlarını saymaq olar! Axı yarpaqlar minlərcədir, o qədər çoxdur ki, günəş onların arasından ötüb keçə bilmir. Bu döyüşü nə güləməlidir!

1945

ANNUŞKA

İkinci həftə idi ki, qara yel əsirdi. Ot çalanlar şikayetlənib deyirdilər ki, parkdakı ot yanıb, məftil kimi kobudlaşış, onu biçmək mümkün deyil, dəryazın ağını tez-tez itiləmək lazımlı gəlir.

İtilənən dəryazlar cingildəyir, bürkülü külək əsir, çöl yollarında sütun kimi toz göyə qalxırıdı, yay ağır keçirdi. Yer çatlayırdı, göldəki su çəkilmişdi, gölün dibi danaların dırnağından batıq-batıq olmuşdu.

İstirahət evi parkının otunu çalmaq üçün pul verib biçinci tutdular. Biçinçilər səy göstərir, hər bir kolu biçir, ancaq cökə ağacının altındaki balaca bir təpəyə dəymirdilər. Bu təpəyə ona görə dəymirdilər ki, üstünü sarı sünbüllər basmış təpə Anna adlı bir qızın qəbiridi.

İstirahət evinin gözətcisi qoca Semyonun bu qəbir haqqındaki dolaşq söhbətlərindən məlum oldu ki, yüz il bundan əvvəl Voronej meşşəni İvan Nikitin bu yerlərdə yaşayırırmış. Onun Zadon yolunda bir karvansarası var imiş, boş vaxtlarında o, özü qoşduğu mahniları qalın kontor dəftərinə yazarmış. Semyonun dediyinə görə İvan Savviç Annanın özünü asılı boğduğu budağı öz əli ilə mişarlayıb kəsmiş, bu yerə ağ rəng çəkmişdi. Bu hadisədən neçə illər keçməsinə baxmayaraq, rəng hələ də durur! İndinin özündə də bu budağın bitdiyi yerdə ağ rəng görünür.

Anna mülkədar Şlixtinqin aktyoru idi. Bu mülkədar məşhur, "qaranquş kimi" qara hamar atlar saxlayırdı. Bu atlar üçün yulafı ona İvan Savviç verirdi.

Bir dəfə İvan Savviç Şlixtinqdən borcunu almaq üçün onun yanına gəldi, mülkədar evində düzəldilən tamaşaya baxıb Annanı orada gördü. İvan Savviçin Anna ilə nə barədə danışdığını heç kim bilmir. Ancaq bu məlumdur ki, o, Şlixtinqin yanına gelir, ondan xahiş edir ki, Annanın çox böyük istədiyi olduğu üçün onu Moskvada, paytaxt teatrlarında oynamaya buraxınsın.

Hər cür xahiş etdi, adam kimi dil tökdü, yalvardı, Allaha and verdi, yulafdan qalan borcunu güzəştə gedəcəyini vəd elədi, – bu borc isə neçə ildən qalma idi, – ağır idi, Şlixtinqə xalqın təşəkkürünü qazanacağını vəd elədi. Ancaq Şlixtinq zarafatçı, öz malikanəsində atıla-atıla yeriyən olmasına baxmayaraq quru, ciliz adam, başqasına hörmət etməyən bir alman idi.

O, İvan Savviçi öz kabinetində yumşaq kresloda oturdub özü də onunla üzbeüz əyləşdi, dizlərini möhkəm sıxıb nəvazişlə onun gözlərinin içində baxaraq dedi:

— Sən nahaq yerə elə güman edirsən ki, mən elə müflisləşmişəm ki, sənin yulaf puluna tamah salıb, Annadan əl çəkərəm. Pullarını al, Allah köməyin olsun, çıx get. Mənim sənin yulafına daha ehtiyacım yoxdur.

O, stolun yesiyini açdı, – stol isə sədəf naxışlı idi, – İvan Savviçin qabağına bir bağlı əsginaz qoydu. "Mən, – dedi, – atlarımın hamisini, mülkümü satmışam, Annanı da knyaz Orlova sataram, onun belə aktyorlardan çox xoşu gəlir. Özüm isə Riqaya gedib orada yaşayacağam. Sən havadar çıxməqda gecikmisən. Özü də bu havadarlıq artıq şeydir, əgər işlərim tənəzzül etməsəydi, Annan heç bir vəchlə satmaz, heç yerə getməyə qoymazdım. Mənimki məndə, səninki səndə. Sən burnunu nə mənim pul kisəmə, nə də işlərimə sox!" İvan Savviç ayağa qalxıb dedi: "Hə, belə görünür ki, sizin nə vicdanınız, nə qəlbiniz var, siz sarı alman köpəyisiniz!" Şlixtinqi elə durduğu yerdəcə vurub öldürməmək üçün tələsik çıxb getdi. Elə o gecə Anna özünü cavan cökə ağacının budağından asıb öldürdü.

İstirahət evinin parkının dövrəsinə sədd çəkilmişdi. Biçinçilər səd-din üstündə oturub dincəlirdilər, orada həmişə çöldən külək vururdu, külək biçinçilərin yaş köynəklərini, tərli alınlarını qurudurdu.

Övvəlcə biçinçilər susdular, gözlərini qiyaraq küləyin dəymış yulafı yerə necə yatırğına tamaşa etdilər, sonra dinclərini alıb papiros çəkdilər, bu vaxt biçinçilərlə birlikdə işləyən Semyon dedi:

— Mənim də qızımın adı Annadır. Ancaq indi zəmanə o zəmanə deyil!

Biçinçilərdən biri soruşdu:

— Nə?

Onlar artıq bir neçə dəfə idi ki, Semyonun aktyor Anna və Semyonun sakit qızı Anna haqqındaki söhbətini eşitmisdilər, ancaq heç vaxt onun söhbətini kəsmirdilər, ya tənbəllik edirdilər, ya da ki, öz kondlı adətlörincə uzun, səlis əhvalatlardan xoşları gəldiyi üçün ona qulaq asırdılar.

Semyon təkrar edirdi:

— Deyirəm ki, indi zəmanə o zəmanə deyil! Zəmanə düzəlib. Sən bir qulaq ver!

Semyon danışmağa başlayırdı, biçinçilər sinollarını qaşıya-qaşıya, başlarını tərpədə-tərpədə ona qulaq asırdılar. Nə olsun ki, Semyonun oğlu yox idi, bəxti üzünə gülmüş, ona mehriban bir qız vermişdi. Bu doğrudan da belədir! Buna daha heç nə demək olmaz.

Semyon susanda biçinçilərdən biri hökmən soruşardı:

— Deyirsən ki, tezliklə sənə baş çəkməyə geləcək?

Semyon özünü itirərək tələsik cavab verərdi:

— Bəs necə! Yazır ki: "Pyotr günündən sonra gələcəyəm". Təkcə bir o günü görəydim!

— Görərsən, — deyə biçinçilər onu tənbəl-tənbəl sakitləşdirirdilər.

Semyon ümidsizliklə deyirdi:

— Barı görəydim. Bir şey var ki, çətinliklə nəfəs alıram.

O əyilib çarığının bağını bağlamağa başlayırdı. Semyon çətinliklə, fisıldaya-fisıldaya nəfəs alırdı. Biçinçilər bir-birinə dinməzcə baxırdılar, sonra kim idisə şən-şən deyirdi:

— Davada olduğu kimi hücumdan qabaq papiros çəkdik, indi də gedək ot çalaq. Belkə Pyotr gününəcən isimizi qurtardıq.

Mühəribə vaxtı istirahət evi bağlandı. Otaqlar və park o dəqiqliş boşaldı, hər yana sakitlik çökdü. Yolları ot basdı. Qara xallı qırmızı parabützenlər dəstə-dəstə günün altında istədikləri kimi qızınırı. Rəflərdəki kitabları, pərdələri və köhnə mebeli dolçalarda qoyduqları çiçək dəstələri qurumuşdu. Otaqlardan çıxdan qalmış çiçək suyunun pis iyi gəlirdi.

Semyon adamların olmamasına heç cürə alışa bilmirdi. O, müharibədən əvvəlki kimi hər gecə köhnə tüfəngi ciyində parkda dolaşır, öz-özünə danışır, təəccüb edirdi ki, oğlanlar bağçadakı tezyetişən albalıları daha silkələyib yerə tökmürlər; sonra başını yuxarı qaldırıb göydən keçən naməlum gecə təyyarələrinə fikir verir və başa düşmək istəyirdi ki, bu təyyarələr onlarındır, ya bizimdir?

Semyon qızı Annuşka ilə istirahət evinin üç kilometrliyindəki Privalovo kəndində olurdu, keşik çəkməyə ancaq axşamlar gəlirdi. İstirahət evi və park bütün günü boş olurdu.

Sonra topların yayılım atəsi səsləri parka gəlib çatmağa başladı. Evdə yeni adamlar, hərbilər göründü. İsti və tozlu tanklar sürünb parka gəldi, cöke və ağaçqayın ağacılarının kölgəsi altında gizləndi. Döyüşülər blindaj qazımağa başladılar. Blindajı kolluqların sıx yerində qazırdılar. Başları üzərindəki sıx yaşlılıq və blindajın girəcəyini örtən yabani moruq kolları, bütün bunlar xüsusiylə döyüşürlərin ürəyindən idi və onlarda xatircəmlik yaradırdı.

Annuşka mühəribə başlanan il yeddiiliyi qurtarıb meşədəki, Usman çayının o tayındakı qunduz qoruğunda işləməyə başlamışdı. Almanlar yaxınlaşanda qunduzların hamısını volyerdən¹ çaya buraxdırılar. Ancaq qoca bir qunduz heç bir vəchlə çıxıb getmək istəmirdi. O, volyerdə qaldı, qorugun işçiləri köçüb gedəndə onu yemləməyi Annuşkaya tapşırdılar. Qız Privalovdan qoruga gələr, qoca qunduz üçün ağaçqovaq ağacılarının budaqlarından kəsər və gicitkən dərərdi. Qunduz hər dəfə Annuşkanı görəndə dal ayaqları üstünə qalxar, məftil barmaqlığı silkələyər və adam gördüyüne sevinərdi.

Kolxozda iş çox idi — adamlar səhər gün çıxandan axşam gün batana kimi işləyirdilər, ancaq Annuşka qunduzu bir gün də olsa yemsiz qoymurdu. O, hər gün axşam üstü rütubətli, kol-kos basmış meşədən, Usman çayının üstündəki körpüdən keçib gedirdi; meşə elə sakitlik idi ki, elə bil bu yerlərdə heç adam yaşamırı. Ancaq uzaqlarda, həmişə də eyni yerdə, Voronej yaxınlığında toplar guruldayırdı. Mühəribənin lap yaxında olduğunu, ağır döyüşlər getdiyini, düşmənin onun çöllərinin, komasının ağızını kəsib dayandığını düşüñərkən doğma torpağı Annuşkaya daha doğma, daha əziz görünürdü.

¹ Volyer — heyvanxanada heyvanları və quşları saxlamaq üçün hər tərəfi qəfələnəməş meydancı

Annuşka yol gedə-gedə qayğısızlıqdan yol qırağındakı qanovun içində yuva qurmuş sığırçın yuvasını, gah təpəlikdəki kasrı güllərini, gah iliq qabılıq cavan qayınları, gah da bir məktəblinin hörüyündən açılıb düşmüş köhnə, əzik lenti köhnə tanışları kimi salamlayır, lenti götürmürdü.

Qışa bir az qalmış Privalovda məktəbin binasında hərbi xəstəxana açıldı. Annuşka hərbi xəstəxanada işləməyə başladı. Qız qoca qunduza görə narahat olurdu, ancaq Semyon qunduz üçün çoxlu ağaçqovaq budağı kəsib hazırladı, qunduz donquldana-donquldana uzanıb qış yuxusuna getdi, indi daha hər gün onun yanına getmək lazımdı.

Bir dəfə hərbi xəstəxanaya Moskvadan artistlər geldilər. Onlar məktəbdə konsert verdilər, sonra isə Annuşka da yaralıların xahişi ilə bir neçə mahni oxudu. Əynində yarımkürk olan ucaboylu, ağsaçlı bir artist qadın Annuşkanı öpdü və dedi ki, onun çox misilsiz, gözəl, nadir səsi var. Annuşka utandığından başını qaldıra bilmədi. Döyüşçülər bərk əl çalıb “bis” qışqırdılar.

Ucaboylu artist qadın Annuşka ilə birlikdə Semyonun yanına, onun daxmasına yollandı və Semyonu dilə tutdu ki, Annuşkaya onunla Moskvaya, teatr məktəbində oxumağa icazə versin. Semyon özünü itirdi, heç bir şeyi ağıllı-başlı başa düşməyib elə hey təkrar edirdi:

— Yaxşınızı siz şəhərlilər bilərsiniz. Mən Annuşkanı yaxşı həyatdan mehrum elemərəm.

Artist qadın çıxbı gedəndən sonra Semyon taxtın üstündə xeyli müddət oturub, cırıq qulaqlı papağının pambığını dartıb çıxarırdı. Rəngi qaçmış Annuşka divara söykənib dayanmışdı, ürəyi çırpınırdı, göz yaşlarını heç cürə saxlaya bilmirdi. Qız Semyonun saçlarına, yaşıł şərf doladığı arıq boğazına baxır və ona yazığı gəldiyindən və heç bir qərara gələ bilmədiyindən ağlayırdı.

Nəhayət, Semyon dedi:

— Marfa ana öldü, o, zəif bir qadın idi. Sənə nə olub? Ondan möhkəmsən? Sən hələ ağıllı-başlı adam deyilsən, uşaqsan. Orada əldən düşərsən. Orada, Moskvada həyat başqadır, əlləşib çalışmalı olacaqsan.

Annuşka piçilti ilə cavab verdi:

— Atacan, necə istəyirsən, elə olsun.

Semyon cavab verdi:

— Mənim istəyim nədir ki, sənin günün xoş keçsə, mənə də xoş olar. Yola düş, get! Mən isə burada sənin qunduzun kimi təkbaşına eşələnərəm.

O, ayağa qalxıb daxmadan çıxdı. Annuşka onun dalınca yüyürdü. Gecə zülmət qaranlıq və soyuq idi. Çöldən boran gəlirdi. Semyon açıq qapının ağızında ayaq saxlayıb dedi:

— Dalımcə düşüb gəzmə.

Annuşka daxmaya qayıtdı, taxtın üstündə oturub gözlədi. Üstbaşını qar basmış Semyon xeyli keçəndən sonra qayıdır gəldi, o, sakitləşmiş, qocalmışdı. Semyon çəkinə-çəkinə Annuşkanın saçlarını oxşayıb yene dedi:

— Yola düş, get! Ancaq məni yaddan çıxardıb günaha batma!

Annuşka Semyonun başını qucaqladı, onun qardan islanmış saçlarını öpməyə başladı.

Bir gündən sonra Annuşka artistlərlə birlikdə yola düşdü.

Mühəribə isə çox uzandı, elə bil ki, heç qurtarmaq bilməyəcəkdi.

Annuşkanın şəhərə getməsinin üçüncü ili idi, may ayı sərin keçirdi və göyün üzü açıq idi. May günlərində birində göyün üzü soyuqdan göyərəndə şad xəbər gəldi ki, biz qalib çıxdıq və mühabibə qurtardı.

Vaxt keçib gedirdi, Annuşka isə qayıdır gəlmirdi, qısa məktublar yazırdı. İstirahət evini təzədən açıdlar. Semyon əvvellərdə olduğu kimi istirahət evinin parkında gözətçilik edir, istirahət edənlərə əvvəlki kimi Annuşka qızın ölümündən və şair qəlbli İvan Savviçdən danışmayı xoşlayırdı. Ancaq Semyon öz qızı Annuşka barədə istirahət edənlərə heç nə danışmır, qorxurdu ki, onun haqqında belə fikirləşərlər ki, boşboğaz qoca yalan danışır. Bu istirahət edənlər Allah bilir nə cür adamlardır! Adamlar cürbəcür olur. Semyon özünükkülərə, öz kolxozçularına da heç bir şey danışmır — Semyon danımasa da, onlar bilirdilər ki, Annuşka Moskvadadır, yaxşı bir teatrın studiyasında təhsil alır.

Bir dəfə istirahət evinin direktoru Semyonu çağırıb ona tapşırıdı ki, istirahət edənlərə aktyor Annanın ölümündən heç bir şey danışmasın.

Semyon incidi:

— Niyə?! Mən yalan danışmıräm ki. Bu əhvalatı hamı bilir, çoxdanın əhvalatıdır.

Direktor dedi:

— Dilini dinc qoysan yaxşıdır. İndi camaat əsəbidir. Gündüz sən onların qulağını doldurarsan, axşamlar isə onlar cökənin yanından keçməyə qorxarlar. Bəlkə onu kəsək, hə?

Semyon dedi:

— Kəsmək günahdır. Mən sussam daha yaxşı olar.

İyun qurtardı, istilər sindi, Annuşka hələ də gəlib çıxmırıldı. Gecələr düzənliyin göylərində ulduzlar sayılırdı, kurqanın üstündə ocaq qalayıb taxıl döyürdülər.

Semyon direktordan icazə alıb uzaq kəndə teleqraf idarəsinə getmək istədi ki, Annuşkaya telegram yollasın. O, toran qovuşanda, isti yatanda yola düşdü. Gündüz yol getmək mümkün deyildi. Semyon ayaqlarını sürütləyə-sürütləyə yeriyirdi, tez-tez yolun qırğında oturur, ağır-ağır nəfəs alır, tozlu yovşanı barmaqlarının arasında əzir, iyleyirdi, ona elə gəlirdi ki, bundan həli yüngülləşir. O, axşama yaxın düzənliyin mavi rəngə boyandığına, başı buludlara dirənən qarlı dağların zirvəsinin qürubun qızartısından alışib-yandığına və soyuyan torpağın üzərində sakit dayanıb, sərin geconin düşməsini gözlədiyinə xeyli tamaşa elədi.

Kəpənəklər uçurdu. Təpə üstündəki boz yeldəyirmanı tünd qızılı rəngə çalırdı.

Semyon:

— Eh, Annuşka, — deyib çətinlikle yerindən qalxdı, — bir buraları görəydin! Burada böyüdün, bütün çölü ayaqyalın gəzib əldən saldın, bəs indi haradasan?

Yeldəyirmanı yoldan çox da aralı deyildi. Dəyirmanın kandarı ağızında əynində əsgər gimnastyorkası, yanında qoltuq ağacları olan bir adam oturmuşdu. “Təzə dəyirmançıdır” — deyə Semyon düşündü və yeldəyirmanına tərəf getdi. O, istədi ki, təzə adamlar oturub tənbəki çəksin, öz dərdindən söhbət açsın. Bir də, bir halda ki, qızı Moskvadadır, orada oxuyur, atasına təsəlli verir, bu böyük dərddir; o ki, qaldı çoxdan bəri gəlməməyinə, məktub yazmamağına, nə olsun ki! Moskva böyük şəhərdir, Moskvanın işləri ilə kənd işlərini bir-birinə tay tutmaq olmaz. Orada yəqin adamlar bir neçə günlərlə yatırlar, vaxt eləyə bilmirlər. Belə olmasa bu böyüklikdə dövləti necə idarə etmək olar, bu dövlətin ancaq taxıl zəmiləri min kilometrlərlə uzanıb gedir!

Dəyirmanın yanındakı adam oturub maxorka çəkirdi. Götübü birbaşa yuxarıya, dəyirmanın pərləri altınə doğru uzanırdı. “Axırı xeyir olsun!” — deyə Semyon fikirləşdi, salam verib oturdu, maxorkasını çəkə-çəkə təzə dəyirmançıya göz yetirdi: bu adam görünür ki, yaxşı adamdır, cavandır, müharibədən lap təzecə gəlib!

Semyon dedi:

— Gedirəm ki, qızıma telegram vurum.

— Nə olub ki? — deyə dəyirmançı soruşturdu.

— Telegram verməsəm olmaz. Sən bir qulaq as, gör nələr olub.

Semyon tələsmədən nağıl etməyə başladı. Dəyirmançı gülümşəyə-gülümşəyə tənbəki çəkirdi. Semyon isə ara vermədən danışındı. Daha Annuşkanın başına gələnləri danışmadı, qızının necə olduğunu yadına salırdı. Açıq sarı höküklü, quzu kimi sakit bir qızdı. Yerişi yüngül idi. Elə olardı ki, addimlarının səsi eşidilməzdə. Camaat deyirdi ki, gözəldir! Hə, məsələ bunda deyil, məsələ ondadır ki, mehriban, işgüzər idi, atasına çox hörmət eleyirdi. Cəmisi iki nəfər olmaqlarına baxmayaraq, çox yaxşı dolanırdılar. Amma indi dəyişilib nə cür adam olduğu məlum deyil.

Dəyirmançı dedi:

— Atacan, gərək sevinəsən, inciməyəsən.

Semyon qorxdı:

— Nə deyirsən! Məgər inciyirəm? Sevinmək öz yerində, amma nigaranılıqdan ürəyimi yeyirəm. Bir neçə övladım olsayıdı, fikir eləməzdim, ancaq tek birçə dənədir. Əger o, hörmət bilməyən, ağıldan yüngül olsayıdı, onda heç yanmazdım. Onda heç yazığım da gəlməzdi. Amma ürəyi çox təmizdir. Hə, saqliqla qal! Qardaş, səhər açılınca gərək geriyə, həyət-bacama qaydım.

Semyon xudahafızlaşdırıb getdi. Hava qaralırdı. Təzəcə çıxmış aypara uzaqdakı meşənin üzərində asılı qalmışdı. Meşənin da'ından quru duman qalxırdı. Sonra göyün üzü cənub tərəfdən qaraldı, bərk çaxan ildirimin səsi uzaqlara düşdü, göyün üzünü məşum alov çulğadı.

Semyon addimlarını yeyinlətdi. Yeyin yeridiyindən tez-tez ayaq saxlayır və bərk öskürürdü. Öskürəkdən başından və gözlərindən od çıxırırdı. Gözləri yaşı ilə dolurdu.

Göyün üzü get-gedə lap qaralırdı, elə bil ki, yerin altından çuqun hasar çıxıb göyün qabağını tuturdu, ildirim isə göyün əsl sahibi kimi

qabaqda, sağda, solda guruldayırdı. Ayın ziyası ilə işıqlanan ağıt toz düzənliliklə Semyonun qarşısına yürüdü. Semyonun fikrindən keçdi: "Gedib çata bilməyəcəyəm!"

Sünbüllər, otlar xışıldadı. Çöl elə bil ki, göy gurultusundan iki yerə böülünmüşdü. Uzaqdakı dərədə buxovlanmış at yazıq-yazıq kişişədi.

Sonra göyün üzü orada-burada od tutub yanmağa başladı. Buludlardan buz kimi soyuq külək əsdi, selləmə qara yağış yağımağa başlayıb, dəhşətli gurultu saldı.

Səhər bir yük maşını islanmış, qızdırmaçı Semyonu çöldən tapdı. Beləliklə, Semyon telegram göndərə bilmədi.

Istirahət evinin həkimi olan qadın Semyonu müayinə edib başını buladı. O, gündə iki dəfə Semyonun yanına, daxmasına gəlirdi, ancaq Semyon bilirdi ki, hekimin gəlməsi əbəsdir, indi o, heç vəchlə saqlamayacaq. Qonşular da ona baxırdılar. Semyon daxmada uzanmışdı, ancaq daxmanın havası bürküllü idi, ona görə də o, dəhlizə keçdi. Qonşu qarı kandarın ağızına ot döşədi və Semyon açıq qapının ağızında yarımkürkün altında uzanıb hey yola baxır, gözləyirdi və heç vəchlə dəhlizdən daxmaya keçmək istomirdi.

Gecələr hali gündüzə nisbətən yüngülləşirdi, çünki hərdənbir uzaq maşınların işıqları görünürdü. Annuşka bu maşınlardan biri ilə gələ bilərdi.

İşiq ağıt ulduz kimi uzaqdakı meşənin yanından görünüb tələsmədən Semyona tərəf sürüner, təpənin dalında görünməz olardı, maşının titrək işığı təzədən bir də görünərdi və gecənin sakitliyində motorun uğultusu yaxşıca eşidilərdi. Semyon tərpənər, başını qaldırdı. İşiq birbaşa gözlərinə düşər, dəhlizdən keçib gedərək, divarda oynasər, onun yanından ötüb uzaqlara, düzənə yayıldı.

Semyon gözlərini yumub qulaq asardı. Çöldə gecələr hər cür səsler olur. Heç ayırd etmək olmur.

Parovozun uzaqdan güclə eşidilən səsi gəlirdi. "Bəlkə, sənişin qatarıdır, gecikib, indi gəlib çıxıb", - deyə Semyon fikirləşdi, gözünnün qabağına gətirdi. Budur o, vaqondan çıxdı, yük maşınınına mindi, budur maşın meşəyə girdi, qaroval xəttinin yanından, körpüdən, qoruğun yanından keçdi, "yəqin qunduz da uzanıb gözləyir" - deyə Semyon düşündü, - budur kəndin qıraqına çatdı. - Semyon yatağından azca qalxıb qulaq verirdi. Ancaq çöldə elə sakitlikdi ki, elə bil ulduzlar

şappılıt ilə su dolu vedrəyə düşürdü. Vedrə Semyonun yanında idi və onun içində taxta parç üzürdü.

Semyona elə gəlirdi ki, alman Şlixtinq onun arxasında oturub gülə-gülə deyir: "Mənim, Semyon Yevseiç, indi sənin yulafına ehtiyacım yoxdur". Semyon onun cavabında piçildədi: "Sənin vaxtin keçdi. Sənin barmaqlarını əzdilər. İndi ixtiyarımız öz əlimizdir, qoca köpək". Şlixtinq səsini kəsir, haraya isə yox olurdu, dəhlizdə isə istirahət edənlərdən məktəbli qız Lelya görünər, alını qırışdırıb Semyona acı sulu dərman verər və onu daxmaya köcmək istəmədiyi üçün danlayardı. Semyon təəccübə səhərin açıldığını və təpənin dalındaki düzənde nəyin isə bərkdən gurulduğunu görürdü. O fikirləşirdi: "Yəni kombaynlardır? Doğrudanmı taxıl artıq yetişib, o isə hələ gəlib çıxmayıb?"

O, Lelyaya deyirdi:

- Mən Annuşkanı aldatmışam. Söz vermişəm ki, o gəlib çıxanın olməyib sağ qalıb, ancaq daha ömrüm qalmayıb. Çox çətinliklə nəfəs alıram.

Semyon hey Lelyadan xahiş etmək istəyirdi ki, Annuşkaya telegram göndərsin. Gecə o, telegramın sözlərini fikrində düzəldirdi: "Atan ömrünü sənə bağışladı, namusla, təmiz yaşa, qəbrimə baş çəkməyə gəl, torpağın altında da gözüm yolda qalacaq". Ancaq belə teleqramı qəbul etməzlər. Teleqrafşanadakı adamlar tələsirlər, sayları daha həvəslə verirlər. Onların axmaq qoca ilə heç bir işləri yoxdur. Bu qədər ömür sürüb, amma bیر sözü ağıllı-başlı sala bilmir.

Gündüzlər Semyonun yanına müxtəlif adamlar - həkim qadın da, istirahət edənlər də, direktor da, qonşular da gəlirdi, ancaq Semyon gözlərini yumub özünü yuxuluğa vururdu, bu onun üçün çətin deyildi, çünki onsuz da çox zəif düşmüşdü.

İstilər azalırdı, payız yaxınlaşırırdı. Bir gecə yağış yarpaqları, daxlıq gecədən yağışın altında islanmış gicitkən iyi gəlirdi. Yağışın damcıları sıniq cuqun qaba dəyib taqqıldayırdı, bu qab həyətin ortasında atılıb qalmışdı. Semyon bu qabda toyuqlara dən verərdi. Semyon qulaq asdı, istehza ilə gülümsündü. Bu cuqun qabı Marfa şəhərdən alanda sevinmişdi, indi isə bu qab heç bir kəsə gərək deyil.

Yağış yağdığınından nəfəs almaq asanlaşdı. Semyon mürgülədi. Nə qədər mürgü vurduğu məlum deyildi, birdən birbaş gözüne düşən ağı işıqdan yuxudan ayıldı. Daxmanın yanında dayanmış

maşının motoru uğuldayırdı. Semyon titrək əllərinə dirsəklənib qalxdı və “Annuşka, sənsən?” – deyib qışqırdı, yatağına yixılıb qaldı, Annuşka onun başını öpür, sümükləri çıxmış çıyinlərini, kələ-kötür yanaqlarını oxşayırdı. Onun əllərindən qəribə qoxu, yeqin ki, gecə otlarının iyi gəlirdi.

Annuşka dedi:

– Budur gəlmisəm, gəlmisəm, bəs sənə nə olub? Niyə belə olmuşsan?

Semyon mızıldandı:

– Heç bir şey, elə-belə yatıram. Bir balaca zəifləmişəm.

Kim isə daxmada işiq yandırdı. Adamlar nə haqdasa danışındılar, mübahisə edirdilər, sonra Semyonu daxmaya keçirib Annuşkanın təmiz döşəkağı saldığı taxtın üstünə qoydular.

Adamlar çıxbı getdilər. Annuşka Semyona tünd çay içirtdi, sonra isə səhər açılacak atanın əlini əlindən buraxmayıb onun yanında oturdu, hey gülümsəyir, göz yaşlarını silirdi.

Semyon gözünü çəkmədən ona baxırdı. Gör nə gözəldir! Əynindəki paltar da şəherli paltarıdır, nazikdir, belə paltarı ancaq bayramlarda geyirlər. Onun Annuşkası yenə əvvəlki kimi mehriban, ürəyi təmiz qalıb.

Sentyabrdə Semyonu Anna qızın qəbirin yanında basıldılar. Təzə qəbirin dövrəsini çımlədilər, sonradan payızda qəbirin üstünə o qədər yarpaq töküldü ki, sarı gilli torpaq görünmədi. Semyonu Annuşkanın xahişinə görə parkda, öz sevimli yerində basıldılar.

Hər səhər Annuşka qəbirin üstünə gəlirdi, istirahət edənlər onu görən kimi səslərini kəsir, bir-birini səsləmir və çalışırdılar ki, qızın yanından elə ötüb keçsinlər ki, onu narahat etməsinlər. Annuşka qəbirin yanındaki skamyanın üstündə oturub düzənliyə baxa-baxa fikrə dalırdı.

Payız soyuqlarında açıq göyün üzündə quşlar cənuba uçurdular. Deyib qurumış meyvələrdə toxumlar xışıldayırdı. Külək günəş altında şəffaf görünən saralmış yarpaqları qabağına qatıb çəpəki aparırdı. Axşamlar düzənliyin üstünü soyuq göy buludları alırdı.

Annuşka yola düşməmişdən qabaq qanduza baş çəkmək üçün qoruğa getdi. O, əvvəlki kimi öz tanışlarını, cüt ağaçqayınları, Usmani çayının üstündən salınmış körpülləri, şam ağaclarını zarafatla salamlayırdı.

Qoca qanduz yenə əvvəlki voleyerdə oturmuşdu. Annuşka onu səslədi. Qanduz ağır-ağır fisıldadı, dal ayaqları üstə qalxıb məftil barmaqlığı bərk silkələməyə başladı, Annuşkanı tanıdı.

Az sonra Annuşka çıxbı getdi. Gələn yay biçinçilər yenə də parkda ot çalırdılar, amma bu səfər Semyon daha onların yanında deyildi; biçinçilər istirahət edənlərə iki Anna barədə, iki əhvalat danışındılar. Bu əhvalatlardan biri çoxdan olmuşdu və o qədər də maraqlı deyildi; ikinci əhvalat isə hamının yanında idi. Biçinçilər bunu təxminən belə nağıl edirdilər:

“Semyon onu tək bir dağarcıqla yola saldı. Qız Moskvaya təkcə səsini apardı. Səsi cingiltili idi, görəsən dünyada belə səslər haradan yaranır. Qayıdış gələndə isə qızı tanımaq olmadı. Gözəl-göyçək idi! Qızı sarıdan Semyonun bəxti gətirmişdi. Semyon qızını gözlədi, gözü yollarda qaldı, onu görməkdən ümid əlini üzdü, xəstəliyi ağır, sağalmaz idi. Qızı isə gəlmirdi ki, gəlmirdi. Hə, əlbəttə ki, arvadlar söz-söhbət düzəltməyə başladılar, bax, bu da övladın, qızın vəfəsi. Budur, qoca onunla lovğalandı və lovğalanmağının da cəzasını çekdi. İndi o boşboğaz yerində qaldı. “İndi qızın onun ilə nə işi! İndi ona krepdeşin və kakao ver”. Hə, özünüz bilirsınız də arvadların dili necə iti olur. Onları utandırmayan çənelərini işə ele salarlar ki, onları topla da susdurmaq olmaz. Bəli, qız gəlib çıxdı. Özü də Semyona daxma dolusu hədiyyə gətirdi. Semyonun ömrünün axırına az qalmağına baxmayaraq, qız onun üst-başını səliqəyə saldı, daxmasını ağartdı, gəlin kimi bəzədi. Arvadlar, söz yox ki, dillərini kəsdi, indi Annuşkanı tərifləməyə, göylərə qaldırmağa başlıdılar. Annuşka küçəyə çıxan kimi bütün daxmalarda arvadlar mahnı oxuyur, onu tərifləyirdilər. Gör nə məntiqsiz camaatdır! Semyonun paxılığını çəkməyə başlıdılar. Nəyin paxılığını çəkirdilər! Kişinin ömrünə az qalıb, şam kimi sönür. Külək əsdimi, sönəcəkdi. Ancaq bu var ki, xoşbəxt ikən öldü. Özünüz fikirləşin, görün bu xoşbəxtlik adama necə bərk təsir edir, – Semyon, hətta ayağa qalxıb yavaş-yavaş gəzişməyə başladı. Çətin də olsa, Annuşkanın çıyinə söykənərək daxmasından sürünə-sürünə bayırə çıxırdı. İstirahət edənlər, hər şeydən xəber tutdular və hamı Annuşkadan xahiş eləməyə başladı ki, onlara hörmət edib istirahət evində onlar üçün oxusun. Annuşka xoşxasiyyət adam idi idı və əlbəttə ki, razılıq verdi. Budur, konsert oldu. Biz hamımız orada idik. Tamaşaçı idik. Bütün

kənd gelmişdi. Axı, Annuşka təkcə Semyonun qızı deyildir, o həm də bizim qızımızdır, kəndimizin qızıdır. Direktor Semyonun dalınca at gönderdi. Çox qənaətcil kişi idi, elə olurdu ki, nə qədər xahiş eləsən də ondan at almaq olmazdı, amma indi isə – buyurun! Özü Semyonun dalınca gəldi. Biz də gəldik, istirahət evi başdan-başa çiraqban idi, ətrafda o qədər işiq yanındı ki. Hər yerdə payız yarpaqlarından çoxlu dəmetlər var idi. İstirahət edənlər elə bil bayrama yiğmişdilər, qadınların əynində nazik paltarlar var idi, ipək paltarlar xışıldayırdı, qəribə ətir qoxusu gəlirdi. Deyirdiler: "Sizin Annuşka bizim fəxrimizdir!" Hə-ə! Annuşka Semyon ilə zala girəndə onları elə qarşılıdlar! Camaatin kimi belə qarşılıdığını demək çətindir. Elə bil şahzadə qızı qarşılıyırdılar. İndi, əlbəttə ki, şahzadə qızlar yoxdur, ancaq o bizim öz şahzadə qızımız idi. O, elə oxuyurdu ki, qulaq asanların qəlbine işləyirdi. Səfəh Semyon isə oturub qulaq asır və göz yaşlarını belə silmirdi. Semyon deyirdi: "Çəkdiyim zəhmətin bəhrəsini görürəm". Heyif ki, bir azca da yasa bilmədi, bir həftədən sonra öldü. Yatdı, bir daha yuxudan ayılmadı. Çıraq kimi keçdi. Onu basdıranda hava aydın, sakit və elə isti idi ki, kəpənəklər otların üzərində firlanır, oynasındı. Göyün üzündə hörümçeyin necə iplik əyirdiyi görünürdü. Payızın əvvellərində isti günlər idi! Çaylar, göllər elə göy, hava elə aydın idi ki, elə bil heç yox idi. Bütün parkı quru yarpaqlar bürümüşdü, günəş işığına qərq olmuşdu. Rahat, asude ölüm? Hə-ə... Annuşka çıxıb getdi. Biz ona gələcəkdə xoşbəxt heyat arzuladıq; ayrı cürə ola da bilməzdik".

Bu əhvalati danışan biçinci sözünü qurtardı. Hamı da susdu. Ancaq qocaman cökə ağacının başında hündür budağa qonmuş sarıköynək quşu fit çalır və elə bil razılaşaraq deyirdi: "Belə də olacaq! Belə də olacaq!"

1947

TOLYA KAPİTAN

Bütün gecəni sahili selləmə yağış döyəclədi. Aramla çaxan ildirimlər sahilə hücum çəkən dalğaları, bağdakı pırtlaşış çinar ağaclarını, mənim kayuta oxşar otağımı işıqlandırırdı. Hər dəfə ildirimin parıltısı, sahilə dəyən dalğalar çökiləndən sonra tapılan, indisə stolun üstündə olan bozumtuş şüşə parçasını işıqlandırırdı.

Hərdən şiddetli külək əsirdi, xırda çinqilları götürüb şüşələrə vurur və divarları lərzəyə gətirirdi. Ev cirildayırdı, qapılar öz-özünə açılır, çırplırdı, sobaların bacaları müxtəlif səslər çıxarır, artırmada gecəleyen sərsəri köpəklər qorxudan zingildəyirdi.

Səhər ağısaçı və dumanlı dəniz yenə də nərə çəkirdi, uzaqlarda taxtalar, tırlar və kökündən çıxılmış ağaclar suya baş vurur, göyə qalxırırdı, bunları yağışdan sonra dağ çayı Bzib dənizə axıtmışdı.

Bir dəstə oğlan uşağı sahilə yiğmişdi. Onlar yağışdan bürüşərək dənizə baxır, bərkdən qışqırır, gah dalgalardan qaçıb uzaqlaşır, gah da sahilə çarpan dalgalara tərəf atılırlılar.

Mən sahilə çıxdım, dalğalar üzərində balaca, yönəmsiz bir qayıq, qayığın içində də bir oğlan uşağı gördüm. O, var gücü ilə taxta kürəklə avar çəkib sahilə yan almağa çalışır, qayığın dalınca burazla bağlanmış bir neçə tiri dartib aparırdı. Tırlar hündür dalgaların arasında diyirlənirdi. Onlar qayığın üzərində yuxarı qalxır və hər dəqiqə qayığın üstünə düşüb onu parça-parça etmək təhlükəsi yaradırdı, ancaq indi daha aydın görünən oğlan tirlərdən özünü məhərətlə qoruyur və əlindəki taxta kürəyi hey yelləyirdi.

Mən oğlanlardan soruştum:

– Bu kimdir?

– Tolya kapitan, – deyə onlar hamı birdən cavab verdi. – Sahildəki oğlanların ən qoçağı. O, dənizdən odun yiğir.

Mən Tolya kapitanla belə tanış oldum. Əynində cırıq qırmızı fufayka, yaşıl gen şalvar olan ariq, alçaqboylu, çevik Tolya bu sahil-lərin əsl sahibi idi. Onun cibində çoxlu maraqlı şeylər – balıq tutmaq üçün tilovlar, öncir, kelə-kötür olsa da iti bıçaq, dalgaların hamarladığı əqiq daşı, yandırıcı şüşə var idi; təkcə oğlan uşaqları deyil, bəzi böyük yaşılı adamlar da bu şeylərə həsəd aparırdılar.

Mən xul balığı tutmaq üçün əlimdə ekmə tor sahilə çıxan kimi Tolya kapitan o dəqiqə yanımıda hazır olur və rəhbərliyi əlinə

alırdı. O, mənim tilovlarımı et keçirir, əkmə torun düyünlərini açır, tutulmuş xul balıqlarını tilovdan çıxarıır, çəkinmədən, qapağan it kimi dişlərini şaqqıldadan xanı balığının tikanlarından yapışırıdı.

Tolya kapitan əkmə toru hamidan uzağa atırdı. O, əkmə toru başı üzərində elə açırdı ki, tor havanı viyilti ilə yarındı, yaxınlıqda olanların hamısı üzü üstə yerə yixilir, əlləri ilə başlarından tuturdular, əkmə torun ağır daşından helak olmaq səfəhlik olardı. Daş bəzən qopur, arxamızdakı məhəccərə dəyib gurultu ilə tüstü-lənərək yüzlərlə xırda hissəyə bölünürdü. Bundan sonra sahildən əməlli-başlı partlayışda olduğu kimi barıt qoxusu gəlirdi.

Bəzən dalğaların üstündə maygülü quşu görünürdü. O, başını o tərəf-bu tərəfə döndərir, Tolya kapitana şübhə ilə baxırdı. Tolya cibindən sapandını çıxarıb maygülü quşuna bir çay daşı atırdı. Daş maygülü quşu ilə yanaşı suya düşürdü, maygülü quşu yoxa çıxır və sudan elə uzaqda başını çıxarırdı ki, artıq onu vurmaq mümkün olmuşdur.

Bir dəfə Tolya kapitan bərkdən qışkırdı:

– Köpək balığı! Qara dəniz köpək balığıdır! Odur, sahilin altını ovur.

Mən suda boz, canlı bir mil gördüm. Köpək balığı sürətlə və vəhşicəsinə bir hərəkətlə sahil boyu şütyürdü. O dəqiqə sapandan atılan daşın viyiltisi və boğuş bir zərbə səsi eşidildi, Tolyanın atdığı daş hədəfə dəymışdı. Hirslənmiş köpək balığı havaya qalxdı, şappilti ilə suya düşdü və quyruğunu oynada-oynada, aram-aram üzməyə başladı. Köpək balığının dalınca onlarca daş yağıdı. Köpək balığı çıxıb getdi, ancaq onlar and içdilər ki, köpək balığı vurulub və onu əlbəttə, Tolya kapitan yaralayıb.

Payızda Tolya ancaq axşamçağılar sahildə görünürdü, gündülər o, məktəbə gedirdi. O, dəniz qıraqına birbaşa məktəbdən, qayıyla bağlanmış kitabları ilə gəlirdi. Bu kitablar arasında qalın yaşıl cildli, köhnə, ilk səhifəsi cirildiyindən müəllifi məlum olmayan, çoxdan, lap çoxdan yazılmış bir kitab var idi. Kitabın adı “Qara dəniz donanmasının tarixi” idi. Tolya bu kitabı çox əzizləyirdi və mən bu kitabı vərəqləyəndə əlimə ehtiyatla baxırdı.

Mən ondan soruştum:

– Bu kitabı haradan alıbsan? Bu nadir kitabdır.

Tolya cavab verib dedi:

– Burundakı mayakdan götürmüşəm. Əmmim orada mexanikdir. Ancaq onlar məni qülləyə buraxmırlar.

– Kimlər?

– Mayakın işçiləri. Qüllədən isə lap uzaqlar, bəlkə də Türkiyənin sərhədinə qədər yerlər görünür.

– Sən nə olacaqsan? Dənizçimi? Kapitanmı?

Tolya cavab verdi:

– Çox istəyirəm ki, dənizçi olum. Atam razıdır, anam isə yox. Açığı tutur. Deyir ki, dənizçilər evdə çox az-az olurlar...

Birdən yanımızda oturmuş, hələ lap balaca qaraşın bir oğlan kəderlə dedi:

– Bütün dünya dənizçilərin evidir.

– Düz deyirsən, Arutyun Martinoviç! – deyə Tolya qışqırıb qaraşın oğlanın küreyini şappıldatdı. – Bütün dünya onların doğma evidir. Onlar azad adamlardır. Müəlliməmiz bizə deyirdi ki, insan dünyaya yaxşı bələdçi olduqca, bir o qədər ağıllı olur.

Tolya sıfətinə qorxunc ifadə verdi, əkmə toru bərk çəkdi və onu sudan yiğmağa başladı. Əkmə torun ucunda böyük paslı bir tilovda bir xul balığı çırpındı.

Tolya nifrətlə dedi:

– Heç baxmalı yoxdur.

O, xul balığını tilovun ucundan çıxarıb, təzədən dənizə atdı.

Tezliklə tufanlar və yağışlar kəsildi, hava sakitləşdi. Sakit hava bayram tüstüsü kimi dənizin üzərindən çəkilmirdi və dəniz hərdən-bir lap lal kəsilirdi. Mən bu qeyri-adi sakitlikdən gecələr tez-tez yuxudan oyanırdım, qulaq asırdım, ancaq suyun yüngül bir çalxanmasını belə eşitmirdim.

Belə günlərin birində mən Tolya ilə mayaka getdim. Bizə qülləyə qalxmağa icazə verdilər. Qüllə qədimdən qalma və dəmirdən id. Biz fənerin yanına qalxanda çuqun pillələr ayağımız altında cingildəyirdi. Açıq illüminatordan içəri külək dolurdu. Mayakın içərisində maşın yağıının iyi və kəndir lisindən toxunmuş payandazdan qatran qoxusu gəlirdi.

Biz ensiz asma eyvana çıxdıq. Yüngül köpüklü nəhəng dəniz gözümüzün qarşısında on millərlə məsafədə uzanıb gedirdi. Dəniz göy dalğalarının sarı sıldırıım sahillərə, uçub dağılmış ağ bir binanın xarabaliqlarına çırıldırdı. Fənerin girde böyüdücü şüşələri bullur kimi

rəngdən-rəngə çalırdı. Divardan günəşin batıb çıxmasının cədvəli asılmışdı.

Tolya eyvanın aralı dəmir məhəccərindən yapışb gözlərini qıraq uzaqlara baxırdı, oradan bize sarı meh əsir, dalğalar yavaşca səs salaraq bize yaxınlaşır, göydə isə çohrayı quşların tüklərini xatırladan buludlar süzürdü.

Tolya mənə dedi:

Kostya əmi, mən sizdən çox xahiş edirəm, anamla bir danışın. Qoy mənə kapitanlıq dərsi oxumağa icazə versin. O, sizin sözünüzə qulaq asar.

— Yaxşı, danışaram.

Coşan külək mayakın qülləsinə toxundu. Fənərin içində nə isə cingildədi, balaca qövsi-qüzehlər — mayak mexanizminin cilalanmış mis hissələrinə düşən günəş şüaları Tolyanın sıfətində oynadı.

QAYALAR ARASINDA QƏSƏBƏ

Əlbəttə, belə həyat yeknəsəq və kədərli idi. Müəllim Kinqlidən başqa heç kim bu fikro etiraz etmirdi. Əslinə baxsan, müəllim də bu fikirlə razı idi ki, okeanın sahilində boz qayaların arasında itibatmış bu qəsəbədə heç bir hadisə baş vermir. Ancaq bununla bərabər o, belə fikir irəli süründü ki, insan harada yaşayırsa yaşasın, o həmişə onu ehatə edən şəraitin yeknəsəqliyindən şikayətlənir. Kinqli deyirdi: "Ayri cür də ola bilməz. İnsan bir yerdə qərar tuta bilməyən məxluqdur".

Kinqli cavan və qırmızıyanaq bir kişi idi. O, çoxlu yaxşı kitablar oxumuşdu, bu isə məlum işdir ki, insanı narahat edir. Bu narahatçılığı "müqəddəslik" deyirlər.

Qoca keşiş Klark "müqəddəslik" kimi yüksək bir terminin dini olmayan çoxlu kitabların oxunmasından sonra yaranan əsəbi vəziyyətə aid edilə biləcəyinə şübhələnirdi. Ancaq Krak Kinqli ilə mübahisə eləmirdi. Bu mübahisə yorucu və faydasız olardı.

Ensiylopediya lüğətində bu qəsəbə barədə aşağıdakılardan yazılmışdı:

"İversayd Atlantik okeanın sahilində, Şotlandiyanın şimal-qərbində yerləşən balıqçı qəsəbəsidir. Münbit olmayan, daşlıq yer-

dir. İqlimi rütubətli və soyuqdur. Güclü qərb küləkləri əsir. Bitki cəhətdən yoxsuldur, burada eksərən, ot bitir. Əhalisi (2000 adam) balıq tutmaqla və donuz bəsləməklə məşğul olur; donuzları bəsləmek üçün dəniz ilbizlərini yiğirlər. Limanları yoxdur. Sahil qaya-liqları, havanın tez-tez dumanlı olması və qasırğalar gəmiçiliyin inkişafına mane olur. Poçt. Teleqraf. Kilsə. İbtidai məktəb. İversayddan şimalda Duq burnunda parıltılı işıqsاقan mayak yanır, yaşıł və aq işıq növbə ilə, 30 saniyədən bir yanır-sönür.

Əslinə qalsa gerek biz hekayətimizi bu Duq mayakından başlaydıq, çünki mayakın gözətçisi Fred Dikson və onun qızı Ceyn irəlidə danışacağım hadisədə əsas rolu oynamışdır.

Ancaq hekayətə başlamamışdan əvvəl biz gerek öteri də olsa, qəsəbənin sakinləri ilə tanış olaq. Bu Duq mayakında, səhər saat altıda dumanlıqda, qərbən bir gəmi görünəndə İversaydin sakinlərinin bir gecə-gündüzlük əhval-ruhiyyəsinin, mən deyərdim ki, cətirəslərinin qazan kimi qaynamasını başa düşməkdə bize kömək edər. Ancaq bu haqda söhbət, mən indicə dediyim kimi irəlidə olacaq.

Beləliklə, əhali haqqında danışaq. Qəsəbənin əhalisi içərisində ən gözə çarpanı, deyəsən, oğlan uşaqları idı. İversaydda yüzəcən oğlan uşağı var idi. Əgər öz yaşının azlığına görə qəsəbənin ictimai həyatına təsiri olmayan ən balacaları nəzərə almasaq, oğlanların sayı azalıb əlli olar.

Ancaq yaşlılardan asılı olan, hər şeyi şışırtməyə və dalaşmağa meyl gösterən, hökmən dünyada nələr olduğundan baş açmaq istəyən, yaşlıların məsləhətlərinə inamsızlıqla yanaşan bu əlli nəfər oğlan uşağı da böyük qüvvədir. Onlarla hesablaşmamaq olmaz.

Bütün balıqçı qəsəbələrində olduğu kimi İversaydda da çoxlu dul arvad var idi. Nə etmək olar, vaxtilə bunlar da ayaqdan iti, güləyən, tər dodaqlı qızlar imiş. Ancaq okean və müharibə onların əllerini əllerindən almışdı. Qadınların nəsibi ancaq səbir etmək və qəm çəkmək olmuşdu. Deyirlər ki, insanın günləri fərəhli keçməyəndə kədər də qalan ömrünü bir təhər başa vurmaqdə ona kömək edir. Kədər xatırələrdən qidalanır. İnsan özü üçün bir məşguliyyət tapmayanda keçmişləri xatırlamağa başlayır. Təkcə bir şey pisdir. Başqalarının xatırələrinə qulaq asmaq istəyən fədakar adamlar çox azdır, çünki hərəyə özünün xatırələri kifayətdir.

Səhərlər, okeanın üzərindəki soyuq dumanlar buğlanıb, su geri çəkiləndə onlarca qadın ciyinlərində böyük səbətlər qayalardan aşağı düşür, donuzlar üçün ilbiz toplayırdılar.

İversaydda cavan kişilər, demək olar ki, yox idi. Onlar doğma evlərini çox tez tərk edib gedir və çıxıb gedərkən heç dönbə geri baxmırıllar, geri dönbə baxmaq pis əlamət sayılırdı. Onlar paroxodlarda, baliqçi gəmilərində səfərə çıxıb, ya da ki, Qlazqonun və Belfastin gəmi tərsanelərində işləyirdilər.

Qızlar çox az hallarda qəsəbəni tərk edirdilər. Qız çox idi, toyalar çox az-az olurdu. Bəlkə elə ona görə də İversaydda toy məclisi ni çox təntənəli keçirirdilər. Doğrudur, qəsəbədə təzə çiçək olmurdu. Otaqları kağızdan düzəldilən qızılıgullərlə bəzəyirdilər. Ancaq gözlərin parıltısı, yanaqların təravəti, saçlardakı rəngarəng lentlər çiçəklərin əvəzini çıxırı. Tutqun günlərdə bu lentlər şübhəsiz ki, İversaydin qəmli mənzərəsinə zinət verirdi.

Qəsəbədə çiçəklər olmasa da, çoxlu bağaburcu bitirdi. Bağaburcu məktəbin qabağındakı qocaman qaraağacların budaqlarında bitirdi.

Troitsa bayramında divarları bağaburcu ilə bəzəyirdilər. Ailə bayramlarında bağaburcunu adamlar bir-birlərinə bağışlayırdılar. Lap qədimlərdən bu bitki qəsəbə sakinləri arasında dostluq və sülh rəmzi idi.

Biz hekayətimizin əsl məqsədinə keçməmişdən əvvəl qəsəbə sakinləri barədə bir neçə söz deməliyik. Nə qədər ki, dumanlı dənizlərin əhatə elədiyi Albion¹ durur, yəqin ki, o gün haqqındaki xatirə İversaydda nəsildən-nəslə keçəcəkdir.

Başqa ağılli-başlı qəsəbelərdə olduğu kimi İversaydin da, əlbəttə, Con Köhnə Vedrə ləqəbli bir dəlisi var idi. Con qalayçı idi. Ancaq düzünü desək, o, bu sənətlə çox az məşğul olurdu. Əslində isə Con boşboğaz, hər cür əhvalatları ona-buna danışan və toyılarda xanəndə idi. O, pas atmış vedrə dinqiltisini xatırladan boğuq bir səslə oxuyardı.

Öyninə qara nimdaş və ayaqlarına dabanları yeyilmiş botinka geyən qaşqabaqlı, ağır bir adam olan doktor Konrad tamamilə onun əksi idi. Doktor ancaq nadir hallarda, lazım olanda damışardı. O, xəstəni müayıno eləyəndə tüstünlənən trubkasını ancaq bir-iki dəqiqəliyə ağızından çıxardı. O, stetoskop işlətməzdə və soyuq qulağını

xəstənin köksünə, kürəyinə qoyub qulaq asardı. Doktorun yağışdan və dumandan həmişə yaş olan bu qulağının nə qədər usağın göz yaşına səbəb olduğunu demek çətindir.

İversaydda bir də revmatizm xəstəliyinə tutulmuş Ferti adlı uzundraz, ağır tərpənən irlandiyalı bir polis var idi. Xəstə olması ona xidmət işlerini görməkdə çox vaxt mane olurdu.

Mən yaşlı baliqçılardan danışmırıam. Onların dərd-səri çox idi və ona görə az danışırdılar. Bir də ki, onları İversaydin daimi sakinləri saymaq olmazdı. Onlar vaxtlarının üçdə iki hissəsini dənizdə keçirir, qalan üçdə bir hissəsini isə gözə çarpmadan evləri ilə "Köhnə göyərtə" adlı pivəxanada sərf edirdilər. Pivəxanada mexaniki orkestrion guruldayırdı.

Biz hekayətimizin nə vaxt baş verdiyini demədik. Qiş vaxtı, dekabr ayı idi. Hərdən bir qar yağırı, ancaq rütubətli küləklər qarı tez əridirdi.

Bundan başqa vaxt da qarışq və həyəcanlı idi, ona görə ki, Uzaq Qərbdən İversayd sahilərinə vuran coşqun dalğalarla bərabər, müharibənin qara kabusu buraya da gəlib çıxmışdı.

Qadınlar uşaqlarını əmizdirəndə onların əllərini sığallayıb ağlayırdılar. Onlar inana bilmirdilər ki, bu xirdaca barmaqlar da vaxtilə bağırın pulemyotlarının dəstəyindən tutacaq, ya da ki, "uçan qalaların" qollarını tərpədib guruldayan bombaları bu yaxınlara qədər özləri kimi köməksiz və sadələvh olan körpələrin başına yağıdıracaqlar.

Ho, əhvalat belə oldu... Dekabrin son günlərindən birində İversaydin üzərində tufan qopmuşdu. Su damcıları göyün üzünü elə tutmuşdu ki, yaşılaçalar işiq pəncərələrdən içəri güclə keçirdi. Hər yerdə lampalar yanındı.

Həmin gün sehər tezdən mayakın gözetçisi Fred Diksonun on altı yaşlı qızı Ceyn atasının köhnə pencəyini ciyinə salıb, çoşqanı yemləmək üçün həyatə çıxdı. Çoşqa axşamdan bəri anbarda hey cigildayırdı.

Ceyn daş hasardakı yarıqdan anbarın açarını götürdü, okeana baxdı, qışqırıb əlindəki açarı yerə saldı, geriyə, mayaka tərəf qaçı.

— Ata! — deyə o qışqırı və Ceyn ilə birlikdə otağa girən külək stolun üstündəki boş butulkani yerə saldı. Butulka yerə düşüb cingildədi. — Ata! Rokxill qayalarının yanında bir paroxod var!

¹ Albion – İngiltərənin qədim adı

Fred ağır gece növbəsindən sonra yatmışdı. O əsnəyib qacındı, ancaq gözünü açmadı. Taxta çarpayı cirıldadı.

— Ey, qoca! Lap sahildə paroxod var! — deyə Ceyn yenidən qışkırdı və ağır yun kələfini ona atdı. O, yaxşı bilirdi ki, Fred tamam yuxudan oyanmayıncı ona yaxınlaşmaq qorxuludur, Fred yuxusunu qaçırılmamaq üçün ona yaxın gələni qulaylanıb vurar, ya da bərk tənik atardı.

Kələf Fredin üzüne bərk dəydi. Fred yavaş-yavaş gözlərini açdı. O, xırıltılı səslə dedi:

— Zara gəldim! Hey qasırğa, qasırğa! On bir bal gücündə. Mayak boş butulka kimi guruldayır. Bax, indicə ayağa durub qulaqlarından çəkərəm, bir də cürət elayıb...

Radioverici cihaz səs saldı. Aparat çağırış siqnallarını cir səslə verməyə başladı.

— Aha! — deyə Ceyn qışkırdı. — Gördün!

Fred yerindən atıldı. O, pəncərəyə yaxınlaşıb tərləmiş şüşəni köynəyinin qolu ilə sildi.

Okean lap qudurmuşdu. Dağ boyda dumanlar nəhəng dalğaların təpəsində yırğalana-yırğalana üzürdü. Köpülü dalğalar Rokxill qayalarının üstündən aşib keçirdi, elə bil ki, orada ara vermədən ağır minalar partlayırdı. Tutqun səma suya qarışmışdı. Qasırğanın saldığı cürbəcür qorxunc səslerlə bərabər tez-tez ağır zərbələr de eşidilirdi, bu, sualtı mağaralara soxulub oradakı çoxdan qalmış havanı sevinə-sevinə gurultu ilə bayırə çıxaran okeanın səsi idi. Ancaq qasırğanın gurultusu belə acmış çosqanın dəhşətli çığartısını batırıbilmədi.

— Onun səsini kəs, — deyə Fred qışkırdı, ancaq Ceyn yerindən tərpənmədi. Qasırğa alçaq qara paroxodu Rokxill qayaları ilə sahil arasındakı geniş su zolağında yırğalayırdı. Arabir paroxodon qırımı zi dibi görünürdü.

Fred özünü radioverici cihaza tərəf atdı.

Radioverici cihaz bərk gurultu salmışdı.

“Duq mayakındakılar, Duq mayakındakılar. Cavab verin! Qasırğadan qorunmaq üçün özümüzü bura vermişik. Xəbər verin görək, sizin torpaq lövbəri saxlayar, ya yox!”

Fred cavabında taqqıldatdı:

— “Saxlayar, lənətə gələsiniz, saxlayar! Hansı şeytan sizi Duqa götürüb çıxarıb!”

Fred üzünü Ceynə tutmadan qışkırdı:

— Bax gör, bu dəlilər orada nə edir? Mənim durbinimi götür, bax. Ceyn qışkırdı:

— Onlar, deyəsən lövbər salıblar!

— Nə dedin? Eşitmirem! Mən bu qudurmuş çosqanı elə günü bu gün kəsəcəyəm.

Ceyn yenidən qışkırdı:

— Onlar lövbər salıblar. Başa düşə bilmirəm ki, çosqanın buna nə dəxli!

— O dəxli var ki! — deyə Fred mızıldandı və yenə də cihazı taqqıldatmağa başladı: “Haraya gedirsiniz? Paroxodonuz hansı millətindir? Bayrağını görmürəm”.

Paroxoddan cavab verdilər: “Allo! Allo! Lövbərlər bərk saxlayırlar. Hər şey öz qaydasındadır. Sizin qonaqpərvər sahillərinizə gelib çıxdığımıza çox şadiq. Bayrağa gəlinçə, gözlərinizi yaxşı-yaxşı silin, onda görərsiniz”.

Fred taqqıldatdı: “Ey, qoçaq oğlanlar! Sizdən söz soruşanda cavab verin. Cəhənnəmdə zarafatlaşarsınız, yəqin ki, sizi oraya sürüyüb salacaqlar. Allo! Nə! Sovet balıqçı gəmisi?! Hansı limanın? Murmanskinin?”

Birdən Fred Ceynə tərəf qışkırdı:

— Ay qız, bayrağa bax! Avaranın biri!

Ceyn incik səslə cavab verdi:

— Deyəsən, adicə qırmızı bayraqdır. Bayraq islanıb, yaxşı seçmək olmur. Nə çığırırsan?

— Adicə? — deyə Fred hırslı soruşdu: — Bəlkə sənə elə gəlir ki, bu balıq ovu həvəskarlarının bayrağıdır? Ya da ki, Şari-Vari respublikasının bayrağıdır? On altı yaşın var, gərək dünyanın bütün bayraqlarını tanıyanan. Xüsüsilə sən, mayak rəisinin qızı bayraqları hökmən tanımalısan. Bu dəqiqə geyin! Başını dara! Özün də İversayda qaç. Kinqli müəllimə kağız apar.

Bir saatdan sonra vətəninə qayıdan sovet balıqçı gəmisinin fırıldanın Rokxill qayaları və Duq burnu arasında daldalandığı xəbəri İversaydin bütün əhalisini yerindən oynatmışdı.

Qəsəbədəki bütün ağır qapılardan açılıb örtülürdü. İversaydda bir qayda olaraq qapılara içi qırma ilə dolu butulkalar bağlayırdılar ki,

qapılar öz-özüne örtülsün. Ona görə də evlərin hamısında eyni mənzərəni görmək olardı. Evin kişi qonşunun pəncərəni bərkdən döyüb sovet balıqçı gəmisi barəsində verdiyi gözlənilməz xəberi eşidən kimi pencəyini eyninə tələsik geyir, papağını başına qoyub qapıya tərəf atıldı. O qapını açan kimi arvadı dalınca qışqırıldı:

— Bir dayan! Ağlın çatmir ki, nə olduğunu danışasan. Hara qaçırsan?

— Sahilə. Mən orada hər şeyi öyrənəcəyəm.

Kişi kandardan çıxır, arvadı isə sakitləşmək bilmir:

— Dayan! — deyə qışqırıldı.

Kişi səbirsizliklə qapını ayağı ilə saxlayıb dayanırdı.

Arvad qışqırıldı:

— Sən orada ilişib qalacaqsan! Mən də hər şeyi bilmək isteyirəm. Tez qayıt!

— Yaxşı! — deyə kişi cavab verib qapını tələsik buraxırdı. Qapı zərbələ onun kürəyinə dəyirdi, kişi büdrəye-büdrəyə küçəyə atılmalı olurdu, elə bil ki, onu öz evindən zorla çölə salmışdır.

Ancaq arvadın çox gözləməyə səbri çatmadı. O, qaynar qazanı ocağın üstündən düşürür, ocağı söndürür, yun şalını başına atıb, evdən bayira qaçırdı, qoy nə olur-olsun! Belə bir gündə xörəksiz də keçinmek olar!

Cox keçmədən İversaydin bütün əhalisi sahilə yığışdı. Dalğaların zərbəsindən titrəyən sahili enli bir köpük zolağı bütürmüdü.

Uzaqda heç bir şey görünmədiyinə baxmayaraq hamı dinməzcə şimala, Duq burnuna tərəf baxırdı, hərəyə elə gəlirdi ki, o, gah sovet paroxodonun qara gövdəsini, gah da gəminin duman içərisindən aramlı çıxan dor ağaclarının təpəsini görür.

Külək Kinqlinin qızartdaq saçlarını oynadırdı. Müəllim sahilə tək bir pencəkdə, şlyapasız qaçıb golmişdi. Kinqli gözündəki eynəyi tez-tez çıxarıb onun qabarıq şüşələrini silirdi, ancaq sahilə çırpan dalğaların damcıları eynəyin şüşələrini o saatca isladır, müəllim təkcə aciz-aciz gülümşəyirdi.

Con Köhnə Vedrə müəllimdən soruşdu:

— Mister Kinqli, bu barədə nə deyə bilərsiniz?

O dəqiqə camaat Kinqlinin başına toplaşdı.

Kinqli cavab verdi:

— Nə deyim! Mən üzümü qadınlara tuturam. Onlar məni sizdən daha yaxşı başa düşərlər. Ona görə ki, İversaydda elə bir qadın tapılmaz ki, həyatında heç olmasa bir dəfə uşaqlarına uzaq və xoşbəxt bir ölkə barədə nağıl danışmasın, oradan, çox təəssüf ki, bizim sahillərə paroxod gəlmir.

— Mister Kinqli, elədir! Elədir ki, var, — deyə ariq bir qadın cavab verib gülümsündü! — Ancaq mən bu ölkə haqqında ona görə danışdım ki, ağlayan uşaqlarımı sakitləşdirim. Mən onları aldadırdım.

Kinqli etiraz etdi:

— Xeyr! Siz onları aldatmırıssınız. Siz onlara əsl həqiqəti nağıl edirmişsiniz. Haman ölkənin adamları, bizdən bir mil aralıdır. Təkcə bir mil! Ancaq çox təəssüf ki, biz onları görə bilmirik.

Başında atasının cırıq şlyapası olan bir oğlan soruşdu:

— Bəs qasırğa yatsa, necə?

Kinqli cavab verdi:

— Fərqi yoxdur, qorxuram ki, onlara göyərtədən sahilə çıxmaga icazə verməsinlər. Nağılların həqiqətə çevrilməsi eləhəzrət kralın nazirlərinin xoşuna gəlmir. Belə hadisə onları ancaq qəzəbləndirir.

Con Köhnə Vedrə dedi:

— Onda biz, bunun əksini edib sahildən onların göyərtəsinə qalxarıq.

— Belə qasırğalı havada heç kəs buna cəsareti etməz, — deyə Kinqli cavab verdi.

Balıqçılar susur, ancaq ayaqlarının birini götürüb, o birini qoyurdular, bu o deməkdi ki, onlar Kinqlinin dediyinə tamamilə şəriddirlər.

Camaat hörmətlə aralanıb yol verdi. Hörmətli mister Klark Kinqliyə yanaşdı. Onun eynində uzun qara palto, ayaqlarında xırda girdə düymələrlə bağlanmış qamaş var idi.

Klark dedi:

— Mən belə fikirləşirəm ki, dünya yaranandan bizim bu günahkar günlərimizdək hələ heç kəs belə qasırğalı havada Rokxill qayalarının dibində sıçınacaq axtarmamışdır. Bu divanələr kimdir, Allah onların günahından keçsin!

— Onlar ruslardır, — deyə Kinqli cavab verdi.

Klark başını göyə qaldırıb parçalanmış buludlara baxdı. Buludlar islanmış qoyunlara oxşayırdı. Onlar itələşə-itələşə qərbdən şərqə

sürünürdü, orada isə bütün göyün üzü çoxdan belə buludlarla örtülmüşdü. Elə bil ki, seyrək buludlar bu dəqiqə sıx buludlara toxunub dayanacaqdır. Ancaq buludlar hey süzür, onların ara vermədən süzməsindən adamın başı gicəllənə bilerdi.

— Heç baş açmaq olmur! — deyə nəhayət, Klark dillənib başını aşağı saldı. — Onlar necə olub ki, buraya gəlib çıxıblar?

Balıqçılar baxışdırılar. Sonra onlardan ən qocası Tomas Ber saçlığını ağırmış başından isti papağını çıxartdı:

— Ser, biz elə fikirləşirik ki, onlar bizim şən sahillərə tamaşa etməyə gəlməyiylər. Ya da ki, burada təcili olaraq Sovet hakimiyyəti də qurmaq fikrində deyillər. Balıqçı gəmisini buraya qasırğa gətirib çıxardıb. Ancaq ser, nə cür olur-olsun, bu adamlar çox qoçaq adamlardır. Siz də gərək kilsədə dua eləyəsiniz ki, onların gəmisinin lövərləri qırılmassın, qayalara dəyib parçalanmasınlar.

Klark cavab verdi:

— Tomas, mən bu barədə fikirləşərəm.

Bu vaxt doktor Konradın dabanları getmiş ayaqqabılarının altın-da qalan balıqqulaqları bərk xırçıldadı.

O, trubkanı ağızından çıxarmadan dedi:

— Mən mayaka gedirəm; bəlkə onlara həkim köməyi lazımdır.

Trubkanın isti tüstüsü izdihamın arasına yayıldı, bu tüstünü ciyərlərinə çəkən kimi hamı öz trubkasını çıxarmağa başladı.

Doktor Konrad dönüb üzü küləyo tərəf çətinliklə yeriyə-yeriyə mayaka yollandı.

Camaat dinməzcə doktorun dalınca göz qoyurdu. Sonra bir dəstə oğlan uşağı onun dalınca qaçıdı, onu ötdü, ondan xeyli aralı getməyə başladı.

Kinqli saçlarını sığalladı, pencəyinin yaxalığını qaldırdı, sahil-dəki yol ilə tələsik Duq mayakına tərəf addımladı. Balıqçılar onun dalınca yollandılar. Onlar gözlərini coşmuş okeandan çəkmədən əlləri ciblərində yavaş-yavaş yeriyirdilər.

Balıqçılardan az sonra qadınlar yola düşdülər. Onlar cənələrini yaylıqla örtmüşdülər. Qadınların bəzisi ayaqlarının altına baxaraq yüngülə gülümşəyə-gülümşəyə yeriyirdilər, bəziləri də soyuq külekdən bərk yaşarmış gözlerinin yaşını silirdilər.

Qadınlardan biri öz rəfiqəsindən soruşdu:

— Anna, niyə gülümşəyirsən?

— Bilmirəm, Meri, — deyə Anna cavab verib gözlərini yana tutdu.

— Mənə hey elə gəlir ki, indiyəcən biz İversayddə tək idik. Öz rütubətli evlərimizdə öz ləyənlərimizin, şorba qazanlarımızın və çörək dolu boşqablarımızın yanında tək-tənha idik. Çox olmağımıza baxmayaraq yenə tək idik.

Meri acıqla dedi:

— Nə boş-boş danışırsan?

— Boş-boş danışmiram, mən ürəyimdə olanları ifadə etməyi bacarmıram. Bax, indi mənə elə gəlir ki, biz tək deyilik. Sən Kinqli-nin nə dediyini eşitdin?

— Eşitdim.

— Meri, deməli bu dünyada bizim də köməkçilərimiz var. Necə bilirsən? Uzaqda olmalarına baxmayaraq, mənə elə gəlir ki, biz bir vaxt onlarla görüşəcəyik.

Meri dedi:

— Sus! Tək sən belə fikirləşmirsin. Əgər bəxtimiz gətirsə, biz onları bu gün, ya sabah görərik.

— Sən onlar üçün nə edərdin? — deyə Anna soruşdu.

Meri cavab verdi:

— Mən onlar üçün bir şey bişirərdim. Ancaq özün görürsən də, ilbiz yığanda əllərimi yaralamışam. Əllərim indi çirk eləyir. Doktor Konrad deyir ki, əllərim bir-həftədən tez sağalmaz.

Meri yuyulmuş sarğı ilə bağlanmış balaca arıq əlini Annaya göstərdi.

Anna dedi:

— Eybi yoxdur. Mən sənin əvəzinə də, öz əvəzimə də bişirəm. Hamidan dalda qızlar və Con Köhnə Vedrə gəlirdi. Qızlar heç bir şey barədə danışmırlılar, təkcə bir-birlərini səsləyirdilər.

Qızlardan biri qışkırrırdı:

— Hə, nə oldu, Molli??!

O birisi cavab verirdi:

— Sənə nə oldu, Mod, səsin batdı?

Qızlar, görünür nə barədə isə mübahisə edir və heç cürə razılığa gelə bilmirdilər. Bu vaxt Con Köhnə Vedrə öskürdü, tüpürdü və qasırğanın gurultusuna yaraşan uca bir səsle oxumağa başladı:

Batır çöreyini dəniz suyuna,
Bəlkə daha şirin etdi su onu!

– Ehey, ehey! – deyə qızlar mahnının nəqəratını təkrar etdilər.

Ulduzlu göylərin baxıb qoynuna,
Uzaq Karnarvonun soruş yolunu.
Ehe! Ehey!
Ele bil ölkənin yolunu – xoşbəxt,
Ki, orda gənclərin ağarmır saçı.
Ehe! Ehey!
Nəhayət, oraya yetişdiyin vaxt,
O, işığı solğun, çörəyi acı
Tərk etdiyin yurdu yadına sal, hey.
Ehe! Ehey! Ehe! Ehey!

Klark addumunu yavaşıdırıb sahildən kilsəyə tərəf getdi, kilsənin qapısını açdı, soyuq mehraba keçdi, ibadət palṭarını geyib ucadan oxumağa başladı.

Kilsənin qapısını həmişə ibadət vaxtında olduğu kimi açıq qoysu. Qapıdan içəri külək və okeanın uğultusu dolurdu. İlk dəfə idı ki, kilsə tamamile bomboş idi. Təkcə doktor Konradın qoca pişiyi içəri girib çəkinmədən kandarda oturdu, həyasız-həyasız Klarka baxaraq əl-üzünü yumağa başladı.

Sonra kilsənin girəcəyində ağır addım səsləri eşidildi, ancaq pişik yoldan çəkilmədi. Polis nəfəri Ferti axsaya-axsaya içəri girdi. O, kilsənin ortasında dayanıb burnunu çəkdi. Klark ibadətində davam edirdi. Ferti öskürdü. Klark dönüb baxmadan ibadətini davam etdirdi.

Ferti xırıltılı səslə bir piçilti ilə çağırıldı:

– Ser!

Klark duasını qurtardı, ancaq bundan sonra üzünü polis nəfərinə tutdu.

Ferti dedi:

– Ser! Mən günah iş tutduğumu başa düşürəm, ancaq İversayda nələr olduğundan xəbəriniz varmı?
– Nə olmuşdur? – deyə Klark soruşdu.

Polis nəfəri bir qədər təlaşa cavab verdi:

– İversayd artıq yoxdur. İversayd artıq şeytan yiğincagına çevrilib.

Klark ciddi əda ilə dedi:

– Siz Allahın evində olduğunuzu yaddan çıxarırsınız.

– Ser, üzr istəyirəm! Ancaq şəhərdə heç kəs yoxdur. Cəmi beşaltı adam qalıb. Hami sovet paroxoduna tamaşa eləmək üçün mayaka tərəf gedib. Hami! Elə bil ki, dəli olublar.

Klark sakitcə dedi:

– Bu İversaydin sakinlərinin hamisinin bir cürə düşündüyüne delalət edir. Bundan başqa burada ayrı bir şey yoxdur.

Ferti razılaşdı:

– Elədir ki, var. Belə olan surətdə mən nə etməliyəm, ser?

– Hərə öz vəzifəsini yerinə yetirməlidir. Mən yolunu azmiş bəndələrin ruhunu xilas etmək üçün dua oxuyuram. Siz isə, mənim fikrimcə təlimat üzrə hərəket etməlisiniz.

Ferti yaziq-yaziq dedi:

– Belə bir hadisə üçün heç bir təlimat yoxdur. Belə bir halı heç kəs nəzərə almayıb, ser. Heç kəs ala da bilməzdi. Əcəb işdir! Gündələrin bir günü, ser, bütün şəhər, hətta bir fincan arpa qəhvəsi içməkdən belə boyun qaçırib, çıxır gedir. Bu, görünməmiş haldır!

Klark cavab verib dedi:

– İndi ki, əlinizdə təlimat yoxdur, gedin təlimat alın! Mənim ibadətimə mane olmayın!

Ferti ağır-ağır köksünü ötürüb kilsədən bayıra çıxdı. Yolda doktor Konradın qoca pişiyinin boynundan yapışib kilsə həyatınə çıxartdı, pişiyi yere atıb ayağı ilə tapdaladı. Ferti çox yaxşı başa düşürdü ki, işlər belə şəkil alanda nahaq yerə bu cür boş şeylərə vaxt sərf edir... Ey Allah! Ferti kəmərini çəkib bərkitti, teleqraf idarəsinə getdi.

Teleqrafçı Maykl təbiətcə qaraqabaq və gülməli adam idı. Bu səhər onun qanı həmişəkindən daha çox qara idi, çünki o başqlarları kimi Duq mayakına gedə bilməmişdi. Ona görə də Maykla xas olan qanıqaralığın zahiri əlamətləri indiki kimi heç bu dərəcə gözə çarpmamışdı. Ferti Maykl görən kimi polismenin ürəyi düşdü, bu əsəbi centləmen ona nə məsləhət görə bilərdi?

Ferti dedi:

– Maykl! Mən gərək teleqrafla lap Qlazqonun özündən təlimat alam.

— Nə barədə? — deyə Maykl laqeydliklə soruşdu və güzgүyə baxmış kimi bir gözü ilə qayçının nikelli ağızına baxdı.

— Nə etməli olduğum barədə. Sən ki, İversaydda nələr baş verdiyini bilirsin.

Maykl cavab verdi:

— Mənə nə var. İstəyirsən ləp kralın tətəneli nitqini al. Təlimat! Bu sənin tərəfindən axmaqlıq olar. Hə, nə oldu? Otur teleqram yaz.

Ferti teleqram yazmağa heç həvəsi olmadığını görüb qəşqabığını sallayaraq soruşdu:

— Niyə axmaqlıq olur?

— Əger sən təlimat üzrə hərəkət etsən, mükafatı sənə təlimatı verən alacaq. Sənin isə boynunun ardına vuracaqlar. Əger heç bir təlimatsız-filansız hərəkət etsən, mükafatı tekce sən alarsan. Ferasətinə və qoçaqlığına görə səni təltif edərlər. Axmaq olma!

Bu vaxt Duq mayakında aşağıdakı əhvalat baş verirdi. İversaydın əhalisi mayakı dövrəyə almışdı və hər şeyi şişirdib böyütməyə mail olan adamın aqlına belə bir fikir gələ bilərdi ki, camaat mayakı dövrəyə ona görə alıb ki, hücum edib onu tutsun.

Dikson Ceynə əmr elədi ki, darvazanı bağlaşın və adamları içəri ancaq onun icazəsi ilə buraxsin. Bu əmr oğlan uşaqlarının qəzəbinə səbəb oldu. Onlar ikicə barmaqlarını ağızlarına qoyub fit çalır, yumruqları ilə darvazanı elə döyəcələyirdilər ki, hətta hələ indiyəcən yemlənmiş çoşqanın zingiltisini belə batırırdılar. Oğlanlar belə güman edirdilər ki, axır-axırda mayakın içərisinə girməyə icazə verərlər, onlar mayakın çuqun eyvanından sovet gəmisinə doyunca tamaşa edərlər, hətta bəlkə onun göyərtəsindəki canlı adamları da görə bildilər. Uşaqların ən balacaları acıqlarından ağlayırdılar. Ancaq Diksonu yola gətirmek mümkün deyildi. Dikson Ceynə icazə verdi ki, mayakın içərisinə tekce Kinqlini, doktor Konradı və Tomas Berni buraxsin.

İversaydin qalan bütün sakinləri sıldırırm sahildə dayanıb paroxoda tamaşa edirdilər. Paroxod cingildəyən lövber zəncirlərini dartaraq dalğaların üzərində yuxarı qalxırdı.

Adamlar üşüyürdülər. Qış küləyi onların əllərinin və üzlərinin dərisini elə yiğmişdi ki, hətta işildayırdı. Ancaq heç kəs çıxıb getmək fikrində deyildi. Hamı bir hadisə baş verəcəyini gözləyirdi. Adam-

lar bu hadisəni gözləyə-gözləyə, sahilə çırpılan dalğaların gurultusu altında bir-birlərini səsləyirdilər.

— Ceyni gördünüz? Qız lovgalığından işib. Elə bil ona əfsanəvi pəri kimi bu paroxodon göyərtəsinə qalxmağa icazə veriblər.

— Meb, gör nə yaxındadır! Adama elə gəlir, atlanıb ora düşmək olar.

— Kaş mənim itiyeriyyən çəkmələrim olaydı.

— Əgər ora qalxsan, onlara nə deyərsən?

— Nə deyəcəyimi bilmirəm. Məni yəqin ki, ağlamaq tutardı, daha heç bir şey deyə bilməzdim.

— Mən isə onların hamısını bircə-bircə öpər, deyərdim: “Mən sizi İngiltərənin bütün yoxsul qızlarının adından öpürəm”.

— Qızlar, qulaq asın! Əger siz boş-boş danışsanız, mən bütün bunları mister Klarka xəbər verərəm.

Lap darvazanın ağızında dayanmış Con Köhnə Vedrə qışkırdı:

— Sakit! Təzə xəbər var. Mister Kinqli radio ilə ruslarla danışır.

Hamı susdu, onlar elə bil ki, mayakın qalın divarları arxasından radionun zəif səsini eşidəcəkdilər.

Hamıdan qabaq doktor Konrad ruslarla danışdı. O soruşurdu: — paroxodda xəstə yoxdur ki, əgər varsa radio vasitəsi ilə məsləhət vermək olar. — Ruslar təşəkkür edib dedilər ki, paroxodlarında öz həkimləri var.

Doktor Konrad radiovericinin yanında oturmuş Diksona dedi:

— Onlara deyin ki, belə balaca sovet gəmisində öz həkimləri olması məni razi salır və bu qəribə hal mənim xoşuma gelir. Bu mənim çox xoşuma gelir. Hə! Cox!

Hələ indiyəcən heç kəs doktor Konradın belə uzun nitq söylədiyini eșitməmişdi. Ona görə də hamı bir azca susdu.

Sonra ruslarla Kinqli danışdı. O, çox həyəcan keçirirdi:

— İversaydin sakinləri Duq mayakına yiğişiblər ki, sizi, öz dostlarını salamlaşınlar, sizə heç olmasa uzaqdan tamaşa etsinlər. Biz çox böxtiyarıq ki, Ossianın mədh elədiyi bizim bu quru qayalar sizə tufandan qorunmaqdə kömək etmişdir. Çox təəssüf edirik ki, belə güclü tufan və həm də sizə məlum olan başqa səbəblər üzündən nə sizə baş çəkə bilərik, nə də ki, sizi evlərimizə dəvət etməyə imkanımız vardır.

Dikson soruşdu:

— Qurtardin?

— Yox. Bir də deyin ki, biz hamımız xalqların xeyirxah iradəsinə inanırıq. Onlar mənim nə demək istədiyimi başa düşərlər.

Ruslar xəbər verdilər: "Cavab gözləyin".

Narahat olmuş Kinqli soruşdu:

— Görəsen bu nə deməkdir?

Fred Dikson cavab verdi:

— Bu o deməkdir ki, gözlemek lazımdır. Ceyn, tez ol, qudurmuş çoşqa üçün horra apar. Yoxsa ki, əlimdən xəta çıxar!

Ceyn həyətə çıxdı, ancaq tez özünü mayakın içərisinə atıb qışqirdı:

— Ata! Onlar cavab verirlər!

Həm pəncərəyə tərəf atıldı. Ruslar beynəlxalq dəniz kodu üzrə dor ağacında rəngbərəng bayraqlar qaldırırdılar. Hər bir bayraq müəyyən hərfi bildirirdi.

İversaydin əhalisi nəsillikcə dənizçi idi, ona görə də onlar bütün qıtələrin və bütün ölkələrin dənizçilərinin qədim dilinə yaxşı bələd idilər. Mayakdakı və sahildəki adamlar dodaqlarını tərpədə-tərpədə öz ürəklərində, tufanlı küləyin qəzəblə yellətdiyi bayraqların yazdığı sözləri oxuyurdular:

"İngiltərənin zəhmətkeşlərinə salam!"

Sonuncu bayraq qaldırılanda sovet traulerinin bacasının yanından göyə güclü buxar qalxdı, qüvvətli – iki tonluq fit Ossianın mədh elədiyi qayalıq sahillərin üzərində guruldadı. Əks-səda bu gurultunu okeana qaytardı, ardıc kolları bitmiş məndəcər yerdən keçirib dumanlıqlar içərisində yerləşən böyük ölkəyə yaydı. Bəlkə də bu fit, bu salam fiti okeanın sahilindən keçib Şotlandiyanın böyük kendli şairi Robert Bernisin öldüyü balaca kənd evinə çatdı. Biz bunu təsdiq edə bilmərik, ancaq bu bəlkə də belə olmuşdu.

Sahildəkilər başlarını açdılar. Ceyn isə başındaki yaylığı açıb üzüne tutdu və onun ciyinləri əsdi. Yəqin ki, ağlayırdı.

Fitin səsi nəyi ifadə edirdi? Yəqin ki, başqa bir böyük şair, ancaq şotlandiyali olmayan rus şairinin arzularını ifadə edirdi. İversaydin sakınları onun şeirlərindəki gizli fikirlərdən xəbərdar deyildilər, ancaq onlardan bir çoxu onun adını yaxşı bilirdi. O, arzu edirdi ki, "xalqlar ədəvəti unudub böyük bir ailədə birləşsinlər". İnamlı demək olardı ki, bu fikir bu vaxt başını açıb soyuq küləyin altında Duq mayakinin yanında, sahildə dayananların hamisiniñ qəlbiniñ hakim kəsildi.

Səhərə yaxın tufan xeyli yavaşıdı. Bir azca lıl qatılmış suyabənzər zəif işiq üfüqün şərq hissəsini bürüdü. İşiq heç bir ot-ələf bitməyen təpələrin üzərində görünür, burada qırmızı pəncəli qağayılar havanı çəpəki yararaq inilti ilə çığır-çığır özlərini torpağa vururdular.

Trauler lövbərini yiğmağa başladı. Bu vaxt qayanın dalından dalğa köhnə bir qayığı vurub yaxına getirdi. Qayıqda iki adam oturub, var qüvvələri ilə avar çəkirdilər. Onlardan biri qoca idi. O, cırıq şlyapasını qulaqlarınadək basmışdı. Əynində tamam islanmış pençək olan ikinci adam cavan və saçları kürən idi. Başına isti şal örtmiş bir qız qayığın dal tərəfində oturmuşdu. Şalın altından onun sarışın saçları görünürdü. Qızın əlində balaca bir səbət var idi.

Növbətçi qışqirdı:

— Sol tərəfdə qayıq var!

Komanda heyəti paroxodon böyrünə yiğilmişdi. Qayıqdan nə isə qışqırıldır, ancaq nə deyildiyini ayırd etmək olmurdu.

Qayığı dalğalar paroxodon üstünə aparırdı. Qayıqla paroxodon arasında bir neçə metr qalanda qız ayağa qalxıb əlindəki zənbili qulayladı, cəld hərəkətlə traulerin göyərtəsinə atdı. Zənbili bir neçə əl havada tutdu.

Dalğalar qayığı o saat qıraba atdı, avar çəkənlər cəld qayaların altında daldalanmağa tələsdilər. Təhlükəsiz olan bu yerdə Kinqli və Con Köhnə Vedrə Ceyn ilə birlikdə traulerin lövbərlərini yiğib dalğaların axınına qarşı hərəkət etməsine Rokxill qayalarının yanınca yavaş-yavaş burulub keçməsinə baxırdılar.

Girdə, balaca zənbili kayuta götürüb ehtiyatla açdılar. Zənbildə hansı bir bitkininsə bir budağı var idi, bitkinin açıq yaşıl rəngli cod yarpaqları var idi. Dənizçilər heyrlətə bir-birinə baxdılar.

Traulerin gənc kapitani budağı əlinə götürüb, ona xeyli baxdı.

O soruşdu:

— Yəqin ki, siz bunun nə olduğunu bilmirsiniz, eləmi?

Matroslar susurdular.

— Bu bağabürcündür. Ingiltərədə bu bitkini sülh və dostluq rəmzi kimi bağışlayırlar. Biz bu budağı kayut-kampaniyanın divarından asarıq.

Budağı ehtiyatla divara vurdular. Trauler Şotlandiyanın şimal sahillerindən dövrə vurub keçirdi. Bulud qalaqları arasından görü-

nən ağ solğun günəş okyanının üzərində asılı qalmışdı. Kəndirlərə toxunan külək viyıldayır, onun iniltili səsi bəlkə də şotland arfasının səsinə bənzəyirdi.

Külək açıq illüminatordan içəri dolub, bağabürçünün yarpaqlarını tərpədirdi. Cox təessüf ki, Kinqlinin, Ceyninin, bütün qızların, bütün yaşlı qadınların, baliqçıların, doktor Konradın xahişi ilə ən hündür qaraağacın başına həvəslə dırmaşıb bağabürçünün ən yaşıl, ən təravətli budığını qoparan və İversaydda ən qoçaq olan oğlanın möhkəm əlinin izi budığın üstündə qalmamışdı.



QİYMƏTLİ TOZ

Məhv olmaq qanunları ədəbiyyata şamil deyil. Yalnız ədəbiyyat əbədidir.

Saltikov-Şedrin

Həmişə gözəlliyə can atmaq lazımdır.

Onore Balzak

Bu əsərdə çox şey ötəri verilmiş və çox şey mümkünür ki, aydın təsvir edilməmişdir.

Cox şey burada mübahisəli görünəcək.

Bu kitab nə nəzəri tədqiqat işidir, nə də rəhbər ədəbiyyat. O yalnız mənim yazıçılıq anlayışlarımı və təcrübəmə dair qeydlərdir.

Kitabda ədəbiyyatımızın mühüm ideya əsaslarına toxunulmuşdur, çünkü bu sahədə bizim aramızda elə bir əhəmiyyətli fikir ayrılığı yoxdur. Ədəbiyyatın qəhrəmanlıq və tərbiyəvi əhəmiyyəti hamaya ayındır.

Bu kitabda mən hələlik qələmə aldığım az-maz yazılarım haqqında danışmışam.

Əgər mən yazıçılıq işinin gözəl mahiyyəti barədə oxucuda azaçıq da olsa təsəvvür yarada bilmışəmsə, onda belə hesab edəcəyəm ki, ədəbiyyat qarşısında öz borcumu yerinə yetirmişəm.

Müəllif

Paris süpürgəçisi Jan Şametin başına gələn bu əhvalatı harada eşitməyi yadına sala bilmirəm. Dolanmaq üçün Şamet məhəllələrindəki sənətkarların emalatxanalarını sil-süpür eləyirdi.

Şamet şəhərin kənarında, bir komada yaşayırırdı. Onun yaşadığı bu ətraf yerdən, əlbəttə, çox danışmaq olar, ancaq bu, oxucunu əsl mətləbdən uzaqlaşdırır. Yalnız onu demək kifayətdir ki, bu vaxt Parisin ətrafindakı köhnə qala hasarları helə durardı. Onu da deməliyəm ki, bu hekayədə təsvir olunan əhvalatlar baş verərkən həmin qala hasarlarını yemişan, doqquzdon kolları basmışdı və o kolların içinde quşlar yuva salmışdı.

Şametin şimal tərəfdəki qala hasarının etəyinə qıslımiş komacığı tənekə qayıranların, çəkməçilərin, zibilliliklərdə eşələnən bəd-bəxtlərin və diləncilərin evləri ilə yanaşı idi.

Əgər Mopassan bu komalarda yaşayan adamların həyatı ilə maraqlansaydı, çox güman ki, daha bir neçə gözəl hekayə yazardı və ola bilsin ki, bu hekayələr onun bərqərar şöhrətinə yeni bir çələng qoyardı.

Təessüf ki, xəfiyyələrdən başqa heç bir kənar adam bu yerlərə ayaq basmazdı. Elə onlar da büraya yalnız oğurluq şey dalınca gələrlərdir.

Qonşularının Şametə "Ağacdələn" deməyindən belə çıxır ki, o, çox ariq bir adammış, uzun burnu varmış və həmişə bu adamın şlyapasının altından bir çəngə, quş lələyi kimi, tük sallanarmış.

Şametin də bir vaxt ağ günləri olmuşdu. Meksika müharibəsi vaxtında o, "Balaca Napoleonun" ordusunda əsgərlik eləmişdi.

Şametin böxti getirmişdi. Vera-Krus şəhərində o, möhkəm qızdırma tutuldu. Hələ əməlli-başlı atışma üzü görməmiş bu xəstə əsgəri geriyə, vətənə qaytardılar. Polk komandiri fürsətdən istifadə eləyib, səkkiz yaşılı qızı Suzannanı Fransaya aparmağı Şametə tapşırırdı.

Komandirin arvadı yox idi. Bu səbəbdən o, hara getsə, qızını da özü ilə aparırdı. Ancaq indi kapitan qızdan ayrılmağı, onu Ruana, bacısının yanına göndərməyi qərara almışdı. Meksikanın havası

Avropa uşaqları üçün dözülməz idi. Həm də qarmaqarışlıq partizan müharibəsi hər addımda gözlənilməz təhlükə yaradırdı.

Şamet Fransaya qayıdanda Atlantik okeandan elə bil alov qalxırıldı. Qız bir kəlmə də dinib-danışmirdi. Hətta yağı sudan sıçrayan balıqları görəndə də gülmürdü.

Şamet qızə əlindən gələn hörməti eləyirdi. O, əlbettə, bilirdi ki, qız ondan təkcə qayğı gözləmir. Bir ürəkaçan söz də gözləyir. Bir xoş səhbət də gözləyir. Ancaq müstəmləkə polkunun əsgərinin əlin-dən nə gəlirdi, o, qızın başını nə ilə qata bilərdi? Qumarlamı? Yaxud lətayı kazarma mahniları iləmi?

Çox susmaq olmazdı. Qız gözünü Şametin üzünə daha tez-tez heyrətlə zilləyirdi. Şamet, nəhayət, ürəkləndi və La-Manşın sahilindəki balıqçı qəsəbəsini, narın qumluğu, dəniz tufanından sonra qalan göləmcələri, sınıq zəngli kənd kilsəsini, qonşuları mədə qıç-qırmasından sağaldan anasını xatırlaya-xatırlaya dolaşıq şəkildə həyatını bütün təfərrüati ilə danişdi.

Bu xatirələrdə Şamet Suzannanın könlünü aça bilecək heç bir güləməli şey görmürdü. Ancaq nə qədər təəccübülsə olsa da, bu səhbətləri qız sonsuz maraqla dinlədi, hətta o, Şameti məcbur elədi ki, danışlığı şeyləri bir də danişsin, daha da ətraflı danişsin.

Yaddasını alt-üst eləyərək, Şamet bütün bu təfsilatları oradan maqqaşa darıb çıxardı. O vaxtacan çıxardı ki, nəhayət, onun özü də bu şeylərin baş verdiyinə inamını itirdi. Şametin danışığı şeylər indi xatirə deyildi, xatirənin solğun kölgəsi idi. Bu kölgə bir çəngə bulud kimi əriyib gedirdi. Doğrusu, Şametin heç ağlına da gəlməzdidi ki, həyatının bu gərəksiz çağlarını bir vaxt təzədən xəyalında canlandırmalı olacaqdır.

Bir dəfə Şamet dumanlı şəkildə qızıl qönçəni xatırladı. Şamet qoca balıqçı arvadının evində, müqəddəs surətin qabağından asılan bu tutqun rəngli qızıldan düzəldilmiş, pis qayırılmış qızıl gülü ya özü görmüşdü, ya da bu barədə yaxın adamlarından eşitmişdi.

Yox, deyəsən, özü görmüşdü, hətta onun parıltısı da yadında idi: özü də günəşsiz gündə qapqara firtına dənizin üstündə gurhagur guruldayanda görmüşdü. O parıltını, o qığılçımları Şamet getdikcə daha aydın xatırlayırdı.

Qarının bu qiymətli şeyi satmamağına bütün qəsəbə təəccüb eləyirdi. Onu satsayıdı, qarı çoxlu pul əldə edə bilərdi. Təkcə Şametin

anası gülü satmağı günah hesab eləyirdi, çünki qızıl qönçə "xoşbəxtlik nişanəsi" idi, onu qarıya hələ məzəli qız olduğu vaxtlar sevgilisi yadigar vermişdi; o zaman qarı Odern şəhərində siyənək emalı fabrikində işləyirdi.

Şametin anası deyərdi:

— Dünyada belə qızıl gülər az olur. Ancaq o olan evi xoşbəxtlik gözləyir, hələ üstəlik o gülə kimin əli dəysə, o da mütləq aq güne çıxar.

Balaca Şamet qarının xoşbəxt olacağı günü səbirsizliklə gözləyirdi, ancaq xoşbəxtlikdən əsər-əlamət yox idi. Yel əsəndə qarının evi tərpənirdi, axşamlar işığı gəlmirdi.

Beləcə, qarının xoş gününü görməmiş, Şamet qəsəbədən çıxıb getdi. Bir il keçəndən sonra poçt gəmisində ocaqçı işləyən bir tanış Qavrada Şametə danışdı ki, qarının rəssam oğlu gözlənilmədən Parisdən qayıdır. O, saqqallı, deyib-gülən, məzəli bir oğlandır. O vaxtdan həmin daxmanı tanımaq mümkün deyil. Orada deyib-gülən kim, yeyib-içən kim. Rəssamlar, deyilənə görə, yaxşı pul qazanırlar.

Bir dəfə Şamet göyərtədə oturub, dəmir darağı ilə Suzannanın küləkdən pırpılaşmış saçlarını darayanda qız soruşdu:

— Jan, mənə də qızıl qönçə bağışlayan olacaqmı?

Cavabında Şamet:

— Nə bilmək olar? — dedi. — Sənin üçün də, Suzi, elə bir oğlan tapılı bilər. Bizim rotada bir sisqa əsgər vardı. Zalim oğlunun bəxti yaman gətirirdi. Dava yerindən bir sınıq qızıl diş protezi tapdı. Onun hesabına bütün rota kef elədi. Onda Annamada mühərabə gedirdi. Sərxoş topçular kef üçün qısalıla toplardan atəş açdılar, mərmi gedib sönmüş bir vulkanın ağızına düşdü, orda partladı, vulkan guruldamaga, püskürməyə başladı. Bilmirəm o vulkanın adına nə deyirdilər. Gərək ki, Kraka-Taka idи. Necə püskürdü! Qırx nəfər dinc adam həlak oldu. İşə bax, bir sürtülmüş protezdən yana. Sonra məlum oldu ki, diş protezi bizim polkovnikin imiş. Əlbəttə, məsələni ört-basdır elədilər, — ordunun şərəfi hər şeydən üstündür. Ancaq biz onda möhkəm içdik.

Suzi şübhəli-şübhəli soruşdu:

— Harda? Harda?

— Annamada, mən ki, dedim sənə. Hind-Çində. Orda okeandan alov qalxır, cəhənnəm kimi. Meduzalar da balerinaların tor tumanına

oxşayır. Özü də ora elə nəmişlikdir ki, bir gecədə çəkmələrimizin içinde göbəlek bitirdi! Yalan deyirəməsə, boğazım qurusun.

Bunacan Şamet çox əsgər yalanı eşitmışdı, ancaq özü heç vaxt yalan danışmamışdı. Ona görə yox ki, bacarmırdı, ona görə ki, buna ehtiyac hiss etməmişdi. İndi isə Suzannanın başını qatmağı o özünə müqəddəs borc bilirdi.

Şamet qızı Ruana gətirdi və öz əli ilə onu bibisinə tapşırıdı. Suzannanın bibisi uzundraz, yastığız qarı idi. Başdan ayağa qara, işim-işim işildayan don geyinmişdi və sirklərdə oynadılan ilan kimi parıldıyırdı.

Onu görən kimi qız Şameti bərk-bərk qucaqlayıb, onun bozarmış şinelinə qısıldı. Şamet qızı özündən araladı, piçilti ilə:

— Eybi yoxdur! — dedi. — Biz sıravi əsgərlər də rota komandırımızı özümüz seçmirik. Döz, Suzi, soldat bala!

Şamet getdi. Gedə-gedə bir neçə dəfə geri dönüb qapısından külək də keçməyən darixdıcı evin pəncərəsinə baxdı. Ruanın dar küçələrindəki dükanlardan saatların zəhlətökən taqqıltısı eşidilirdi. Əsgər çantasında Şamet Suzannanın yadigarı olan göy, əzik bir saç lenti aparırdı. Səbəbi Allah bilir nə idi, ancaq lənt ətir saçındı, xoş bir ətir, sanki onu çoxdan bəri içi bənövşə ilə dolu zənbildə saxlamışdılar.

Meksika qızdırması Şameti pis hala saldı. Onu ordudan buraxdılar, ancaq heç serjant rütbəsi də almadı. Şamet əsgərliyə necə getmişdə, elə qayıdıb gəldi.

Ehtiyac içinde illər gəlib keçdi. Şamet bir-birindən pis neçə-neçə iş yeri dəyişdi, nəhayət süpürgeçi oldu. Toz, çirkab qoxusu bu vaxtdan Şameten burnundan çəkilmədi. Bu qoxunu o, Senadan gələn mehdə də, bulvarlarda, tər-təmiz qariların satdığı yaşıçıklärde də duyurdu.

Güller bulanıq sarı rəngə çalırdı. Ancaq bu bulanıqlıq içinde bəzən Şamet bir qırmızı şəfəq — Suzannanın xirdaca, köhnə donunu gördü. Suzannanın donundan bahar təravəti gəlirdi, sanki onu da içi bənövşə ilə dolu zənbildə saxlamışdılar.

Görəsən Suzanna harada idi? Görəsən o, necə yaşayırdı? Şamet bilirdi ki, Suzanna böyük qız olub, atası isə güllə yarasından ölüb.

Suzannanı görmək üçün Ruana getməyə Şamet çox hazırlaşdı. Ancaq hər dəfə səfərini təxirə saldı. O vaxtacan getmədi ki, nəh-

yət, gecikdiyini özü də hiss elədi: yəqin ki, Suzanna indi onu unutmuşdu.

Suzanna ilə vidalaşmağını xatırlayanda o, özünə lənətlər yağıdırdı. Suzannanı bağrına basıb öpmek əvəzinə, Şamet qızı o qoca qara qarğanın qabağına itələyib demişdi. “Döz, Suzi, soldat bala!”.

Məlumdur ki, süpürgeçilər gecələr işləyir. Bunun iki səbəbi var: əvvəla, insanların qaynar, həm də çox vaxt faydasız fəaliyyətlərindən sonra ən çox zibil günün axırında yıgilır, ikincisi, belə bir işi gündüz görməklə parisililərin iy duygusunu təhqir eləmək olar, seyr aləmini korlamaq olar. Gecələrsə, siçovullardan başqa heç kəsin süpürgeçilərin görüdüyü işdən xəberi olmur.

Şamet gecə işinə öyrənmişdi, hətta gecənin bu vaxtları xoşuna gəlirdi. Xüsusən o vaxtlar ki, Parisin göylərində yavaş-yavaş dan söküldürdü. Sena çayından duman ucalırdı, lakin duman körpünün üstündən yuxarı qalxmırırdı.

Bu cür dumanlı səhərlərdən birində bir dəfə Şamet Əllillər körpüsündən keçəndə qara krujevalı açıq-yasəməni paltar geymiş cavan bir qadın gördü. Qadın körpünün məhəccərinə söykənib, Senaya baxırdı.

Şamet dayandı, tozlu şlyapasını çıxartdı.

— Xanım, — dedi, — bu vaxtlar Senanın suyu çox soyuq olur. Gəlsəniz mən sizi evinizə ötürürüm.

— Daha mənim evim yoxdur, — deyə qadın o saatca cavab verdi və üzünü Şametə çevirdi.

Şameten şlyapası əlindən yerə düşdü. Sevinclə, qəhərlə:

— Suzi! — dedi. — Suzi, soldat bala! Mənim balam! Axır ki, səni gördüm. Yəqin yaddan çıxartmışan məni — Jan Ernest Şamet, iyirmi yeddinci müstəmləkə alayının sıravi əsgəri, səni Ruana, o neybət bibinin yanına aparan avam! Nə qəşəng qız olmuşsan! Saçlarını nə qəşəng daramışan! Mən əzvay, mən soldat başı daşlı, onları heç cür düzəldə bilmirdim.

Qadın:

— Jan! — deyib qışqıraraq özünü Şametenin üstünə atdı, onun boyunu qucaqlayıb ağladı. — Siz yenə də ondakı kimi xeyirxahsınız, Jan. Mən heç nəyi unutmamışam!

— E-e, boş sözdür! — deyə Şamet dodağının altında mızıldandı.

— Mənim xeyirxahlığımın kimə nə mənfəəti var? Sənə nə olub, mənim xirdaca balam?

Şamet Ruandakı cəsarətsizliyinin əvəzini çıxdı – qızı bağırna basdı, onun parlaq saçlarını öpüb oxşadı. Sonra şamet cəld geri çəkildi, qorxdu ki, gödəkçəsindən siçan iyi gələr. Ancaq Suzanna onun ciyinənə daha bərk qıṣıldı.

– Sənə nə olub, Suzanna? – deyə, Şamet çəşqin-çəşqin bir də soruşdu.

Suzanna cavab vermədi. Höñkürtüsünü boğa bilmirdi. Şamet başa düşdü ki, hələlik Suzannadan heç nə soruşturmaq lazımdır deyil.

– Qala hasarının yanında mənim bir balaca yuvacığım var, – Şamet tələsə-tələsə danışmağa başladı. – Bir az uzaqdır. İçi də bomboşdur, – Allahın var, gözünü yum rəqs elə, ayağın heç nəyə toxunmaz. Ancaq orada su da qızdırmaq olar, yixılıb yaxşı-yaxşı yatmaq da olar. Sən orda əməllicə yuyuna bilərsən, yatıb dincələ bilərsən və kefin istədiyi qədər qala bilərsən.

Suzanna Şametin komasında beş gün qaldı. Beş gün Paris göylərində qeyri-adi günəş doğdu. Bütün evlər, hətta ən köhnələri, hissilişləri də bütün bağlar-bağçalar, hətta Şametin daxması da o günəşin şəfəqlərində qiymətli daş-qası kimi parıldadı.

Yatmış cavan qadının zorla eşidilən nəfəsindən vəcdə gəlməyənlər əsl gözəlliyyin nə demək olduğunu duya bilməz. Suzannanın dodaqları şəh qonmuş gül ləçəyindən də şüx idi, onun kirpikləri gecəki göz yaşlarından nur alıb şəfəq saçındı.

Bəli, Suzannanın başındaki bütün macəralar məhz Şametin düşündüyü kimi olmuşdu. Sevgilisi, cavan aktyor, Suzannaya xəyanət eləmişdi. Ancaq qızın Şametlə qaldığı beş gün onların barışmağı üçün kifayət oldu.

Bu işdə Şamet özü iştirak elədi. O, Suzannanın məktubunu aparıb aktyora verdi və aktyor onun cibinə bir neçə su çay pulu dürtüşdüründə Şamet o xumar baxışlı göyçək oğlana ədəb-ərkan dərsi deməyə məcbur oldu.

Çox keçməmiş aktyor bərli-bezəkli bir faytonda Suzannanın dalınca gəldi, hər şey qaydasınca oldu: çıçək dəstəsi, öpüşmək, göz yaşları içinde gülüş, peşmanlılıq və az-maz kədər qarışq bir qayıqlılıq, laqeydilik.

Onlar yola düşəndə Suzanna o qədər tələsdi ki, Şametlə vidaslaşmayı belə unudub, özünü faytona atdı. Həmin anda da o, səhvini dərk eləyib, qızardı və müqəssir-müqəssir əlini Şametə uzatdı.

Qızı xeyir-dua verə-verə Şamet dodağının altında mızıldandı:

– Belə həyat ürəyincədirse, get, xoşbəxt ol.

Suzannanın gözlərində yaş parıldadı:

– Mən hələ heç nə bilmirəm.

– Sən nahaq yero narahat olursan, mənim mələyim, – deyə, aktyor incik-incik dilləndi və o sözü bir də təkrar elədi: – Mənim gözəl mələyim.

Suzanna ah çəkdi.

– Kaş mənə də bir qızılğıl bağışlayan olaydı. – dedi. – Onda mən sözsüz xoşbəxt olardım. Sənin gəmidəki söhbatın yadımdan çıxmayıb, Jan.

Şamet:

– Kim bilir! – dedi. – Hər halda o gülü sənə bu nərmənəzlik cənab bağışlamayacaq. Üzr istəyirəm, soldat sözü üzə deyər. Mənim ədabaz adamlardan xoşum gəlmir.

Cavanlar bir-birinin üzünə baxdı. Aktyor ciyinlərini çəkdi. Fayton tərpəndi.

Adətən, Şamet sənətkarların karxanasından gün ərzində süpürdüyü zibili atardı. Ancaq Suzanna ilə görüşündən sonra o, zərgər emalatxanalarından süpürdüyü toz-torpağı atmadi. Onu Şamet xəlvətcə kisəyə yiğir və daxmasına daşıyırıldı. Qonşular fikirləşdilər ki, süpürgeçinin başı xarab olub. Çünkü bu tozun içində müəyyən qədər qızıl tozu olduğunu az adam bilirdi: zərgərlər işləyəndə qızılı həmişə bir az yonurlar.

Şamet bu qərara gəlməşdi ki, əleyib qızıl tozunu çıxartsın, ondan bir xırdaca külçə düzəltsin və Suzannanın xoşbəxtliyi üçün o külçədən balaca bir qızılğıl yondursun. Kim bilir, bəlkə o gül, Şametin anası demişkən, neçə-neçə başqa yoxsulların da ağ günə çıxmasına səbəb olacaqdı! Ne bilmək olar! Qızıl gül hazır olanan Şamet Suzanna ilə görüşməməyi qərara aldı.

Bu baredə Şamet heç kəsə bir söz demirdi. O, polisdən və hökmətdən qorxurdu. Məhkəmədə oturan əzazillər bu işdən xəbər tutsayıdalar, kim bilir, nələr fikirləşəcəkdilər. Onlar Şameti oğurluqda təqsirləndirə bilərdilər, qızılıni əlindən alıb özünü həbsə sala bilərdilər. Axı, qızıl, neçə olsa, özgənin idi!

Orduya gedənəcən Şamet kənddə keşin fermasında muzdurluq eləmişdi, ona görə taxıl sovrurmağın təhərini bilirdi. O bilik indi

Şamelin dadına çatdı. Şamet taxılsovurulanda ağır dənin necə yerə yatdığını və yüngül tozu küləyin necə apardığını yadına saldı.

O, taxılsovuran alete oxşar bir şey qayırdı və gecələr həyətdə qızıl tozunu sovurmağa başladı. Zorla seçilən parıltılı tozu tabaqda görənəcən Şamet ürəyində həyəcan keçirdi.

Bir külçəlik qızıl tozu yığılananın çox aylar ötüb keçdi. Ancaq bundan sonra da Şamet ləngiyirdi, zərgərin yanına getmirdi.

Şamelin əl-qolunu bağlayan pulsuzluq deyildi – zəhmət haqqı əvəzinə külçənin üçdə birinə hər bir zərgər razı olardı, lap papağını da göyə atardı.

Məsələ bunda deyildi. Suzanna ilə görüş saatı günbəgün yaxınlaşırı. Lakin neçə vaxtdan bəri idi ki, Şameti bu görüş qorxudurdu.

Neçə illerdən bəri qəlbinin dərinliyində gizlətdiyi ən müqəddəs duyğularını Şamet təkcə ona, təkcə Suziyə bağışlamaq isteyirdi. Ancaq onun kimi üzülmüş çirkin bir adamın gözəl duyğuları kimə lazım idi! Şamet çoxdan hiss eləmişdi ki, onunla rastlaşan adamlar tez uzaqlaşmağa, onun dərisi sallanmış ariq və boz sıfətini, iti nəzərlərini tez unutmağa çalışırlar.

Daxmasında Şamelin bir xirdaca ayna qırığı vardı. Hərdən bir Şamet aynaya baxır və saatca da aynanı tullayıb, pis söyüslər yağıdırırdı. Baxmamaq, özünü, yel tutmuş ayaqlarını sürüyən bu idbar, yondəmsiz vücudu görməmək daha yaxşı idi.

Gül, nəhayət, hazır olanda Şamet eşitdi ki, Suzanna bir il əvvəl Parisdən Amerikaya gedib və deyilənə görə, həmişəlik gedib. Onun ünvanını Şametə heç kəs deyə bilmədi.

İlk dəqiqlirdə Şamet ürəyində, hətta yüngüllük hiss elədi. Ancaq sonra Şamelin o xoş, mehriban görüş həsrəti dönüb bir paslı qəlpəye çevrildi. Bu qəlpə Şametin döşünə sancıldı, ürəyinin dövrəsində dolandı; Şamet Allaha yalvarındı ki, tezliklə qəlpə onun qoca ürəyinə sancılsın, ürəyi həmişəlik dayansın.

Şamet karxanaları süpürməkdən əl çekdi. Bir neçə gün öz daxmasında üzüdivara uzandi. Şamet susdu, yalnız bircə dəfə o, köhnə gödəkçəsinin qolunu gözlərinə basıb gülümsədi. Bunu heç kəs görmədi. Qonşular Şamelin yanına gəlmirdilər, – hər kəsin öz dərdisi özünə bəs idi.

Bircə adam Şametə baş çəkirdi – o da həmin qoca zərgər idi, – külçədən incə qızılgül qayıran və gülün yanında yeganə budaqçığın üstündə xirdaca zərif qonçə düzəldən zərgər.

Zərgər Şamelin yanına tez-tez gəlirdi, ancaq ona dava-dərman getirmirdi, bunu artıq sayırdı.

Zərgərin təşrif gətirdiyi günlərdən birində Şamet səssiz-səmirsiz öldü. Zərgər onun başını qaldırıb, boz balıncın altından göy ləntə bükülmüş qızıl gülü götürdü və cirildayan qapını örtüb tələsmədən çıxıb getdi. Lentdən sıçan iyi gəlirdi.

Payızın axırları idi. Külek əsdikcə, işıqlar səyridikcə, axşamın qaranlığı aram-aram yırğalanırdı. Zərgər, Şamet ölündən sonra sıfətinin necə dəyişdiyini xatırladı: həm açıqlı, həm də sakit. Bu sıfət-dəki qüssə zərgərə, hətta gözəl göründü.

Özgələrdən eşitdiyini tökrar etməyə öyrənmiş zərgər fikirləşdi ki: “Həyatın qiymadığı şeyi insana ölüm verir”, sonra dərindən ah çəkdi.

Tezliklə qızılgülü o, yaşı ötmüş, geyimi səliqəsiz və zərgərin fikrincə belə bahalı şeyi almaq üçün kifayət qədər vari-dövləti olmayan bir ədibə satdı.

Ədibin gülü almağına səbəb, çox güman ki, zərgərin gül barəsində danışdığı əhvalat olmuşdu.

27-ci müstəmləkə alayının sıravi əsgəri Jan Ernest Şamelin başına gəlmiş bu qəmli əhvalatdan bəzilərinin xəbərdar olmasına görə biz qoca ədibin qeydlərinə minnətdarıq.

Öz qeydlərində ədib, sözgəlişi, yazmışdı:

“Hər dəqiqə, təsadüfen ağızdan çıxan hər kələmə, hər təsadüfi baxış, hər dərin, ya dayaz fikir, insan qəlbində baş verən ən adı dəyişiklik, eləcə də havada uçan adicə qovaq pərqusu, gecənin zülmətində görünən ulduz parıltısı kimi parlaq qızıl tozu zərrələridir.

Bu zərrələri biz ədiblər, on illər boyunca yiğırıq, özümüzdən xəbərsiz toplayırıq, əridib külçə eləyirik, sonra da ondan öz “qızılgüllerimizi” – povestlərimizi, romanlarımizi, poemalarımızı yaradırıq.

Şamelin qızılgülü! O guldə mən bizim yaradıcı işimizin surətini görürəm. Qəribədir, hələ heç kəs özünü zəhmətə salıb bu qiymətli qızıl zərrələrindən böyük ədəbiyyat axının necə yarandığına göz qoymamışdır. Lakin qoca süpürgəçinin qızılgülü Suzannanın xoşbəxtliyindən ötrü olduğu kimi, bizim yaratdığımız da ona xidmət edir ki, həyat gözəlliyi, xoşbəxtlik və azadlıq uğrunda mübarizəyə çağırış, insanların geniş qələbliliyi, ağlin gücü zülmətə üstün gəlsin və sönüməz günəş kimi parıldasın”.

DAŞ ÜSTÜNDƏ YAZI

Qum təpəcikləri üstündəki balaca bir evdə olurdum. Riqanın dəniz sahili büsbütün qara bürünmüdü. Qar uca şam ağaclarının başından fasılısız olaraq topa-topa töküller və dağlıb toza dönürdü.

Qarı külək tökürdü, bir də ona görə töküldü ki, dələlər bu şamdan o şama tullanırdı. Sakitlik olanda dələlərin şam qozalarını necə gəvələdiyini də eşitmək olurdu.

Olduğum ev lap dənizin qırığında idi. Dənizi görmək üçün dəvazadan çıxmış və qapı-pəncərəsi mixlanmış yaylaq evinin yanından keçən qarı tapdanmış cığırla bir-iki addım getmək kifayətdi.

Yaylaq evinin pəncərəsində yaydan qalan pərdələr hələ də dururdu. Zəif külək pərdələri tərpədirdi. Yeqin külək görünməz deşiklərdən boş evə soxulurdu, ancaq uzaqdan baxanda adama elə gəlirdi ki, kim isə pərdəni qaldırıb xəlvətcə sənə baxır.

Dəniz donmamışdı. Suyun lap qırğınaçan qar idi. Qarın üstündə doşan izləri vardı.

Dənizdə dalğa olanda ləpələrin səsi çıxmırıldı, buz xırıltısı, bir də çökən qarın xışlılığı eşidilirdi.

Qışda Baltik dənizi tənha və sərt olur.

Latişlar ona “Kəhrəba dəniz” (“Dzintara yura”) deyirlər. Ola bilsin ki, bu ad Baltik dənizine təkcə çoxlu kəhrəbəsi olduğuna görə verilməyib, həm də ona görə verilib ki, onun suyu azca kəhrəba kimi sariya çalır.

Qat-qat çən, duman bütün günü üfüqü tutmuşdu. Çənin-dumanın içində alçaq sahil itmişdi. Bu duman-çəndə yalnız bəzi yerlərdə dəniz üzərində pırtlaşıq ağ saçqlar gözü dəyirdi – qar yağırı.

Bu il çox gecikmiş çöl qazları bəzen suyun üstünə qonub qaqqıldaşırıldılar. Onların həyəcanlı səsi sahil boyunca uzaqlara yayılır, lakin bu səsə heç yerdən səs qoşulmurdu, dəniz sahili məşələrdə qış vaxtları, demək olar ki, quş yaşamır.

Olduğum evdə gündüzler həyat öz qaydasınca davam eleyirdi. Rəngbərəng kaşı sobalarda odun çırıldayırdı, yazı maşınının ahəstə çıqqılılığı eşidilir, süpürgeçi Lilya isti və rahat dəhlizdə oturub, səssiz-səmirsiz tor toxuyurdu. Hər şey adı və olduqca sadə idi.

Lakin axşamlar zülmət qaranlıq evi dövrəyə alır, şam ağacları evə yaxınlaşır, gur işıqlı dəhlizdən bayır çıxanda tənhaliq insanların ruhuna hakim kəsilirdi: qış, dəniz, bir də gecə...

Dəniz yüz millərlə uzaqlara, qapqara zülmətə çəkilirdi. Nə bircə işıq görünür, nə də bir səs-səda eşidilirdi.

Balaca ev dumanlı uçurumun qırığında yeganə mayak kimi görüñürdü. Alt da duman, üst də duman idi, ona görə adam evdə işıq yandığına təəccüb eləyir, inana bilmirdi ki, orada radio oxuyur, yumşaq xalçaların üstündə adamlar gəzişir, stolların üstündə açıq kitablar və əlyazmaları var.

O yanda, qərb tərəfdə, Ventispils səmtdə, qatı zülmətin arxasında balaca bir balıqçı qəsəbəsi vardı: torları küləkdə quruyan, qayıqları sahil qumunun üstündə yan-yana düzülən, alçaq damlı, alçaq tüstülü, qılıltılıları hamiya dost gözü ilə baxan adicə balıqçı qəsəbəsi.

Latiş balıqçıları yüz illərdən bəridir ki, bu qəsəbədə yaşayır. Nəsillər bir-birini əvəz eləyir. Sünbülsəçli, şirindilli utancaq qızlar sıfəti küləkdən bişib bərkimmiş qarı olur, qalın şala bürünür. Qəşəng papaq qoyan qırmızı yanaqlı oğlanlar cod saqqallı, sərt baxışlı qocalara dönlərlər.

Ancaq yüz illər əvvəlki kimi, yenə də balıqçılar dənizdə salaka ovlayırlar və yüz il əvvəlki kimi yenə də dənizə çıxanların hamısı geri qayıtmır: xüsusən payızda, Baltik tufanlardan quduzlaşanda, ağappaq köpüklənib, cəhənnəm qazanı kimi qaynayanda.

Lakin dəniz nə qədər köpüklənib qaynasa da, adamlar yoldaşlarının həlak olduğunu eşidəndə dənə-dənə papaqlarını çıxartmalı olsalar da, atalardan, babalardan qalmış bu təhlükəli, əzablı işi davam etdirmək lazımdır. Dənizin qarşısından geri çəkilmək olmaz.

Dənizdə, qəsəbənin yaxınlığında bir nehəng qranit qaya var. Onun üzərində balıqçılar çoxdan belə bir yazı qazımışlar: “Dənizdə həlak olmuşların və bundan sonra həlak olacaq insanların xatirəsi üçün”. Yazı lap uzaqdan görünür. Bu yazidan xəbər tutanda o, mənə bütün qəbir daşlarında yazılın sözlər kimi kədərli göründü. Ancaq o yazını mənə izah eləyən latış yazılışı başını bulayıb dedi:

– Əksinə, çox mərdanə sözlərdir – dedi. – Bu sözlər onu göstərir ki, insanlar heç vaxt təslim olmayıacaqlar və nə olur-olsun öz işlərini görecəklər. Bu sözləri məni insan əməyi və insan inadı haqda yazılmış hər bir əsərə epiqraf götürürədim. O daşın üstündəki yazılar mənim təsəvvürümde təxminən belə səslənir: “Bu dənizi fəth etmiş və fəth edəcək insanların xatirəsi üçün”.

Mən onunla razılaşdım və düşündüm ki, bu sözlər yazılışı əməyindən yazılmış kitaba da epiqraf ola bilər.

Hər cür felakət qarşısında yazıçılar bir dəqiqə belə təslim olmurlar və onların qabağını heç bir sədd kəso bilmir. Bizdən əvvəl yazanların bizə vəsiyyət buyurduğu, müasirlərimizin inanıb, ümidi eləyi tapşırığı işi, necə olursa-olsun biz dayanmadan yerinə yetirməliyik. Salnikov-Şedrin nahaq yero deməmişdir ki, ədəbiyyatın bir dəqiqə susmağı, bir xalqın ölümüne bərabərdir.

Yazıçılıq peşə deyil, məşgələ də deyil. Yazıçılıq borc hissidir, ürəyin çağırışıdır. Ürək isə heç vaxt peşəkarlığa çağırırmır, o, insanı borcunu yerinə yetirməyə və çətin bir şeyi həll etməyə çağırır.

Bəs bu çətin, həm də şərəfli işi görməyə yazılıçını vadər eləyən nədir?

Hər şeydən əvvəl, öz ürəyinin çağırışı. Vicdanın səsi və gələcəyə inam həqiqi yazılıçını yer üzündə barsız ağaç kimi ömr etməyə və qəlbini dolduran rəngarəng hiss və düşüncələri bütün zənginliyi ilə insanlara verməmiş dünyadan getməyə qoymur.

İnsanların gözünü azacıq da olsa, nurlandırmayan yazılıçuya yazılı demək olmaz.

Adamlar təkcə ürəyin çağırışı ilə yazılı olmur. Ürəyin səsini biz ən çox gənclik dövründə – hissərimizin gur vaxtı, tər vaxtı, təzə vaxtı eşidirik.

Sonra kamillik dövrü gəlir və bu vaxt ürəyiminin çağırış səsindən başqa biz yeni, qüdrətli bir çağırışı da açıq-aşkar eşidirik – öz zəmanəmizin çağırışını, öz xalqımızın çağırışını və bəşəriyyətin çağırışını.

Ürəyin çağırışı ilə öz amalı, məqsədi uğrunda insan xatirələr yarada biler və ən dəhşətli sınaqlardan çıxa bilər.

Bunu sübut eləyən saysız-hesabsız misallardan biri Holland yazılıcı Eduard Dekkerin həyatıdır. Yazdığı əsərləri o, "Maltatuli" təxəlliüsü ilə çap etdirmişdir. Latinca bu söz "Başı bələli" deməkdir.

Bəlkə də mən Dekkeri məhz burada, tutqun Baltik dənizinin sahilində ona görə xatırlamışdım, çünkü vətoni Niderland da bu cür solğun şimal dənizi ilə əhatə olunmuşdur. Öz vətoni haqqında Dekker xəcalətlə, ürək ağrısı ilə demişdir: "Mən Niderland övladıymam, Frisliyadan Şeldayacan uzanan quldurlar ölkəsinin övladı".

Lakin Hollandiya, şübhəsiz ki, cildini, görkömini dəyişmiş mədəni quldurlar ölkəsi deyil. Onlar azdırılar və xalqı təmsil etmirlər. Hollandiya zəhmətkeş insanların, mərd, qiyamçı "gcz" övladlarının

və Til Ulenşpigelin vətənidir. Çox hollandiyahıların qəlbində hələ də "Klaasin külü döyüñür". O kül Maltatulinin də qəlbində döyüñür.

Dənizçi ailəsindən çıxmış Maltatuli universiteti çox yaxşı qurtarır və Yava adasına dövlət məməru təyin edilir, sonra az vaxt ərzində onu bu adadakı dairələrdən birinə rezident qoyurlar. Maltatulini böyük rütbələr, mükafatlar, var-dövlət, vitse-kral olmaq şərəfi gözləyirdi, lakin... "Klaasin külü onun qəlbində döyüñürdü", buna görə o, bütün bu nemətlərə arxa çevirdi.

Görünməmiş mərdlik və inadla Maltatuli əsrlərdən bəri yavalıları kölə halına salmış Hollandiya hökumət dairələrinin və ticarət ağalarının işini daxilden dağıtmak üçün mübarizə aparırdı.

O, həmişə yavalıları müdafiə edir, onları incitməyə qoymurdu. Maltatuli rüşvətxorlara dəhşətli divan tuturdu. Özünü, heç şübhəsiz ki, əməli-saleh xaçperəst hesab eləyən vitse-kralı və onun yaxın adamlarını əle salan Maltatuli, hər bir bəni-insana məhəbbət bəsləməyi öyrədən Isa peyğəmbərin qoyduğu qanunlara arxalanıb, öz fikirlərinə haqq qazandırırdı. Onun dediklərinə əks getmək mümkün deyildi. Lakin onu mehv etmək mümkün idi.

Yavalılar üsyana başlayanda Maltatuli onların tərəfinə keçdi, çünkü "Klaasin külü hələ də onun ürəyində döyüñürdü". Qəlbi usaq qəlbi kimi saf yavalılar haqqında Maltatuli ürkəkləri yandıran məhəbbətə yazırırdı, öz həmvətənlərini isə o, acı lənətlərlə damğalayırdı.

Maltatuli Hollandiya generallarının düzəltdikləri mühabibələrin iyrəncliyyini açıb göstərirdi.

Yavalılar çox təmizkar olurlar və cirkdən-cirkabdan son dərəcə qorxurlar. Hollandiyalılar da onların məhz bu xüsusiyyətdən istifadə etdilər.

Atışma vaxtı əsgərlərə yavalıların başına insanı nəcisi tullamağı əmr etdilər. Silah, atəş qarşısında tərpənmədən dayanan yavalılar buna dözə bilməyib geri çekildilər.

Maltatuli vəzifədən götürüldü və Avropaya göndərildi.

Neçə illər Maltatuli Hollandiya parlamentindən yavalıların haqqını tələb etdi. Hər yerde bu haqda danışdı. Nazirlərə və krala ərizələr, tələbnamələr yazdı.

Əbəs yerə. Ona könülsüz, başdansovdu qulaq asırdılar. Çox keçmədən onu təhlükəli bir sərsəm, hətta dəli elan etdilər. O heç yerde iş tapa bilmirdi. Ailəsi ac qahirdi.

Onda Maltatuli ürəyinin səsinə qulaq asıb, başqa sözlə, daxilində yaşayan, lakin o vaxtacan özünə məlum olmayan yaradıcı qüdrətə boyun əyib, yazmağa başladı. "Maks Havelaar, yaxud qəhvə dellalları" romanında o, Yava adasındaki hollandiyalıları ifşa edir. Lakin bu əsər onun ilk qələm təcrübəsi idi. Bu əsərdə Maltatuli söz sənətinin onun üçün hələ bərkiməmiş zəminini bir növ barmaqdan keçirir, əlləşdirib bərk-boşluğunu yoxlayırdı.

Lakin onun bundan sonra yazdığı "Sevgi məktubları" kitabı heyətamız bir qüdrət kəsb etdi. Özünün haqq yol tutduğuna əmin olan Maltatuli bu qüdrəti öz coşqun inamından alırdı.

Kitabdakı ayrı-ayrı fəsillər gah gördüyü dehşətli haqsızlığın qabağında başını tutub qaçan bir insannın qəlbindən qopan acı harayı, bağırlığını xatırladır, bəzən bu fəsillər ürəklərə od salan dərin mənalı nəsihətlərə, pamfletlərə çevirilir, bəzən də qəmli humorla cıalanmış fəsillərdə biz yaziçiminin ürəkdən sevdiyi adamlara təskinlik verdiyini görürük, bəzən isə uşaqlıq dövrünün sadələvh inamını diritmək üçün göstərilən son təşəbbüsün şahidi oluruq.

Maltatuli yazırıdı:

"Allah yoxdur, yaxud varsa o, rəhmdil olmalıdır. Görəsən nə vaxt insanlar dilənciləri soymaqdan əl çəkəcəklər!"

Bir tike çörək qazanmaq ümidi ilə o, Hollandiyadan çıxıb getdi. Arvad-uşağı Amsterdamda qaldı – onları da özü ilə aparmağa Maltatulinin pulu yoxdu.

Naz-nemət içinde həyat sürənlər cəmiyyətinə sığışmayan bu ələ salınmış, iztirablar çekmiş insan Avropa şəhərlərini səfil-sərgərdən dolanır və yazar, dayanmadan yazırıdı. Hətta o, evdən, demək olar ki, məktub da almırıdı, çünki arvadı marka almağa da pul tapmırıdı.

Lakin arvadı və uşaqları bir an belə Maltatulinin fikrindən çıxmırıdı. O, daha çox balaca, göygöz oğlunu yadına salırdı. Qorxurdu ki, uşaq insanların üzünə inamla, məhəbbətlə gülümseməyi unutsun. Böyüklərə yalvarırdı ki, onu vaxtsız göz yaşı axıtmaga qoymasınlar.

Maltatulinin kitablarını heç kəs nəşr etmək istəmirdi.

Nəhayət, tilsim qırıldı! Büyök bir Hollandiya nəşriyyatı onun əlyazmalarını almağa razılıq verdi, lakin şərt qoydu ki, bu yazıları müəllif başqa yerdə nəşr etdirməsin.

Əlacı kəsilmiş Maltatuli razı oldu. O, vətənə qayıtdı. Ona bir az pul da vermişdilər. Ancaq əlyazması çap olunmadı. Maltatulinin əl

yazmalarını onu tamamilə tərksiləh etmək üçün almışdilar. Əlyazmaları elə az nüsxə ilə çap olunur, elə baha qiymət qoyulurdu ki, onların çap edilməsi məhv edilməyə bərabər idi. Hollandiyanın tacirləri və dövlət adamları bu qorxunc barıt çəlleyini əllerinə keçirməmiş rahatlıq tapa bilmirdilər.

Beləcə, haqqın, ədalətin qalib gələcəyini gözləyə-gözləyə Maltatuli dünyadan köcdü. Halbuki o, daha neçə-neçə gözəl kitablar yaza bilərdi, elə kitablar ki, mürəkkəblə deyil, ürəyin qanı ilə yazılr.

O, var qüvvəsi ilə döyüşmüdü və həlak oldu. Lakin Maltatuli "dənizi fəth elədi". Bəlkə də tezliklə azad Yava adasında, Cakartada, bu təmənnəsiz cəfəkeşin heykəli qoyulacaqdır.

İki böyük istedadı özündə cəmləşdirən insanın həyatı belə qurtardı.

Öz işinə sonsuz sədaqətdə Maltatulinin bir əməl qardaşı da vardı – onun müasiri, özü də hollandiyalı – rəssam Vinsent Van Qoq.

Sənət namine özünü hər şeydən məhrum edən Van Qoq kimi ikinci bir adam tapmaq çətindir. O, Fransada "qardaş rəssamlar cəmiyyəti" adında bir növ kommunaya bənzər cəmiyyət yaratmaq xeyalında idi, ele bir cəmiyyət ki, orada heç nə sənətkarı rəssamlıq sənətinə xidmətdən ayırması.

Van Qoq çox cəfalar çəkmişdir. Özünün "Kartof yeyənlər" və "Məhbusların gəzintisi" əsərlərində o, insan bədbəxtliyinin ən məşum guşələrinə nüfuz etmişdir. Onun fikrincə, rəssamın borcu var gücü və var istedadı ilə əzablara sinə gərməkdən ibarətdir.

Rəssamın borcu sevinc yaratmaqdır. Van Qoq bu sevinci on çox qabil olduğu bir vasitə ilə – rənglərin vasitəsi ilə yaradırdı.

Rənglərin vasitəsi ile Van Qoq dünyamı dəyişirdi. Sanki torpağın üzünü o, dirilik suyu ilə yuyur və bundan sonra torpaq elə parlaq və tünd rənglərlə parlayırdı ki, hər qocaman ağac bir heykəltəraşlıq abidesinə, hər yoncalı çöl saysız-hesabsız çiçək taclarından yaranmış al rəngli günəş işığına çevrilirdi.

Rənglər aleminin sehrili gözəlliyini bize göstərmək üçün öz iradəsi ilə Van Qoq rənglərin dayanmaz axınıni dayandırdı.

Bütün bunlardan sonra demək olarmı ki, Van Qoq insana laqeyd idi? Rəngbərəng çiçəklər və onların ən narın çalarları ilə gülümseyən ana torpaqda özünün ən qiymətli payını – yaşamaq haqqını Van Qoq insanlara bağışlamışdır.

O, son dərəcə yoxsul, məğrur və işbilməz adam idi. Öz son tikəsini Van Qoq yurdsuz-yuvasız insanlarla bölüşdürürlər və ictimai haqsızlığın nə demək olduğunu çox yaxşı bilirdi. O, yüngül şöhrət-dən qaçırdı.

Şübhəsiz ki, o, mübariz deyildi. Van Qoqun qəhrəmanlığı zəhmət adamlarının – əkinçi və fəhlələrin, alim və şairlərin gözəl gələcəyinə nəhayetsiz inamı idi. Van Qoq mübariz ola bilmədi, gələcəyin xəzinəsinə o, öz payını – dünyani tərənnüm eleyen rəsmlər vermək istəmişdi və verdi.

Bu gözəlliklərin içindən Van Qoq birini: rəngi seçmişdi. Təbiətin rənglər yaratmaq məharəti, bu rənglərin saysız-hesabsız çevriliyi, dəyişkənliliyi, torpağın həmişə başqalaşan, lakin bütün fəsillərdə və bütün ölkələrdə eyni dərəcədə gözəl olan rəngarəngliyi Van Qoqu daim heyran edirdi.

Van Qoqun, Vrubel, Borisov-Musatov, Qogen və neçə-neçə başqa rəssamların yaradıcılıq haqlarını verməyin vaxtı çatmışdır.

Sosializm cəmiyyəti insanın daxili aləmini zənginləşdirən və onun emosional həyatını yüksəldən hər şey bizə lazımdır. Bu aydın həqiqəti sübuta ehtiyac varmı?!

Biz hər bir dövrün, hər bir ölkənin mədəniyyətinə yaxından bələd olmalıyıq. Qılıncını itilədib gözəlliyyə qarşı duran bütün nadan və küt adamları biz öz ölkəmizdən qovmalıyıq; bu adamlar gözəlliyyə düşməndirlər, çünki gözəllik onların iradəsinə tabe olmadan yaşayır.

Ədəbiyyat məsələlərindən rəssamlıq sahəsinə keçdiyimə görə üzr istəyirəm. Mən belə hesab edirəm ki, incəsənətin bütün növləri öz sənətkarlığını təkmilləşdirmekdə yazıçıya kömək edir. Bu haqda ayrıca söhbətimiz olacaq.

Borc hissini itirmək olmaz. Onu nə ağılı mühakimə, nə də ədəbi təcrübə əvəz edə bilər.

Həqiqi yazıçılıq borcunda gülməşəkər skeptiklərin uydurduğu keyfiyyətlərin heç biri yoxdur. Nə yalançı pafosun, nə də özünün böyük iş gördüğünü fikirləşib, yekə-yekə lovğalanmağın yazılı işi ilə əlaqəsi vardır.

Prişvin anasından yazıçı doğulmuşdu. Bütün həyatını ədəbiyyata sərf elədi. Lakin o özü çox gözəl demişdir ki, “özünü başqa bir fərdiyət, tənha bir məxluq hesab etməyib, bütün adamlar kimi olmaq yazılı üçün ən böyük xoşbəxtlikdir”.

GƏLİŞİ GÖZƏL SÖZLƏR

Ədəbiyyat sahəsindəki məşguliyyətim barədə düşünəndə çox vaxt mən öz-özümdən soruşuram: görəsən, nə vaxt yazmağa başlamışam? Ümumiyyətlə, adamlar yazmağa necə başlayırlar? Ömrümüzün sonunacaq əlindən yere qoymayacaqı qoləmi ilk dəfə ələ götürməyə insanı nə vadar edir?

Ədəbi yaradıcılığın nə vaxt başlandığını yada salmaq hər şeydən çətindir. Şübə yoxdur ki, yazıçılıq insanda bir mənəvi hal kimi, hələ o, topa-topa kağızları yazıb doldurmazdan əvvəl başlanır; özü də, gənclik dövründən, bəlkə də lap uşaqlıq vaxtından.

Uşaqlıq və gənclik dövründə dünya bizim nəzərimizə tamam başqa cür görünür. Günəş daha hərarətli, otlar daha sıx, göylər daha aydın, yağışlar daha şiddətli olur, rastımıza çıxan hər bir insan bizi ağlaşılmaz dərəcədə maraqlandırır.

Hər bir yaşlı adam uşaqlara müəyyən qədər sırlı görünür – istər bu, yonqar iyi aletlər gəzdirən dülger, istərsə də otların nədən yaşıl olduğunu bilən alım olsun.

Həyatı və həyatda gördüyüümüz hər şeyi poetik şəkildə qavra-mağımız – bizə uşaqlıq dövrünün bağlılığı ən böyük bəxşisidir.

Əgər ağılla yaşadığı uzun illər boyunca insan bu böyük neməti qoruyub saxlaya bilirsə, deməli o, şair yaxud yazıçıdır. Hər halda bu iki şey arasında o qədər də böyük fərq yoxdur.

Həyatı daim təzələşəni görmək duyğusu sənətin çiçəklənib yetişdiyi bərəkətli zəmindir.

Gimnaziyada oxuduğum vaxtlar mən şeir yazırdım. O qədər yazırdım ki, bir ayın içində bir qalın dəftəri şeirlə doldururdum.

Bərbəzekli, təmtəraqlı zeif şeirlər ididi və mənim o vaxtkı təsəvvürümçə onlar kifayət qədər gözəl idi.

İndi mən o şeirləri unutmuşam. Bəzi bəndlər yadımda qalıb. Misal üçün:

Dərin, dərin kollardan boynu bükük gülləri,
Yağış döyü çölləri.
Yanar payız qırubu üfüqdə tüstülenir,
Elə bil göyden yere sarı yarpaq əlenir.

Getdikcə mən şeirə hər cür, hətta mənasız gözəlliklər yükleyirdim:

Gec ötüşən günlərin bomboz varaqlarında
Kədər – Sədi! – deyərək parlayır daş-qas kimi...

Axı niyə “kədər daş-qas kimi parlayır?” – bunu mən nə onda anlayırdım, nə də indi izah edə bilerəm. Sadəcə sözlərin ahəngi məni çəkib aparırdı. Mən onların mənasını fikirleşmirdim.

Yazdığım şeirlərin çoxu dəniz haqda idi. O vaxtlar mən dənizin necə şey olduğunu, demək olar ki, bilmirdim.

O dəniz Baltik dənizi, Aralıq dənizi, yaxud Qara dəniz kimi məlum dəniz deyildi, o, “ümumiyyətə dəniz” idi – gözəllik dənizi. Əsl insanlardan məhrum, zamansız və məkansız bu dəniz dünyanın bütün rənglərini, bütün mübaliğələrini və hədsiz-hüdudsuz romantikasını özündə cəmləşdirmişdi. Bu romantika o vaxtlar mənim nəzərimdə yer kürəsini qatı atmosfer kimi bürümüşdü.

O, köpüklü, şən bir dəniz idi – qanadlı gəmilərin və cəsur dənizçilərin məskəni idi. Onun sahilindəki mayaklar zümrüt şəfəqi ilə yanındı. Limanlarında xoşbəxt, qayğısız həyat qaynayırdı. Oradakı qarayanız qadınlar mənim müəllif iradəmə tabe olub, azğın ehtirasların qaynar qucağına atılmışdılar.

Doğrudur, illər keçdikcə şeirlərimdəki təmtəraq azalırdı. Sehri ekzotika tədricən onları tərk eləyirdi.

Ancaq düzünü desəm, insanın uşaqlıq və gənclik illəri heç vaxt ekzotikasız ötüşmür, ister tropik ölkələrin ekzotikası olsun, istərsə de vətəndaş mühabibəsinin ekzotikası.

Uşaq vaxtı qədim qalaların keşiyində kim durmamışdır? Novaya-Zemlya adalarında, yaxud Magellan körfəzi sahillərində yelkəni didim-didim edilmiş gəmilərde kim həlak olmamışdır? Quş tək uçan xırdaca arabada Çapayevlə birgə Ural çöllərini gəzməyən, fəndgir Stivensonun sirli adada ustalıqla gizlətdiyi xəzinəni axtarmayan, Borodino döyüşündə hayqırıb irəli cuman əsgərlərin səsini eşitməyən, yaxud Hindistanın keçilməz cəngəlliklərində Mauqliyə kömək etməyən bir adam var mı?

Ekzotikada hər bir gənc və həssas məxluqa lazımlı olduğu qədər qəribəlik vardır.

Sənətin vəzifəsini ən adı şeydə qeyri-adilik və əksinə, ən qeyri-adı şeydə adilik tapmaqdə görən Didro şübhəsiz ki, haqlı idi.

Hər halda uşaq vaxtı özümün ekzotikaya həvəs göstərməyimə mən zərrə qədər də təəssüf etmirəm.

Qurşandığım bu ekzotika məşguliyyəti, əlbəttə, birdən-birə məndən uzaqlaşmadı. Yasəmənin şirin qoxusu uzun müddət bağlarda qaldığı kimi, o da xeyli vaxt mənim xəyalımda yaşadı. Bu məşgulliyət hər gün gördüyüm, hətta azca ciyrinməyə başladığım Kiyevi mənim nəzərimdə dəyişdi.

Kiyevin bağlarında mən batan günəşin qızılı şəfəqlərini görürdüm. Dneprin o tayında zülmətdə ildirimlər çaxdı – mənə elə gəldi ki, orada zülmətin qucağında ağaclarındakı yarpaqlar sirli-sirli piçıl-dayan tufanlı və yağılı əsrrəngiz bir ölkə vardır.

Yaz vaxtları şabalıd ağacları ləçəyi qırmızı naxışlı sarımtıl çiçəklərini şəhərin üstünə səpələyirdi. Çiçək o qədər çox idi ki, yağış yağanda suyun qabağını kəsir və bəzi küçələr xırda göllərə çevrilirdi.

Yağışdan sonra isə Kiyevin göyləri ay nuruna bürünmüş qübbə kimi parlayırdı.

Belə vaxtlarda gözlənilməz bir qüdrətlə yada şeir düşürdü:

Baharın bir sehrikar əli gəzir hər yanda
Ulduzlar çiçək-ciçək, ulduzdur solum-sağım.
Sən zərifən, incəsən! Bu vəfasız dünyada,
Təkcə sən idin, gülüm, mənim bəxtiyyarlığım.

Mənim ilk vurğunluq çağları o dövrlə bağlı idi, bu elə bir dövrdür ki, az qala qızlarının hamısı sənənə gözəl görünür. Küçədə, bağda, tramvayda ötəricə görsənib keçən hər hansı bir qızlıq nişanəsi – utancaq, lakin diqqətli qız baxışı, qış saçlarının qoxusu, yariaçıq ağızlarda ağaran dişlər, küləyin açdığı yumruca dizlər, əlimə toxunan balaca barmaqlar – bunların hamısı mənə deyirdi ki, gec-tez sənin də həyatına məhəbbət daxil olacaqdır. Mən buna əmin idim. Belə düşünmək mənə xoş gəlirdi və mən beləcə də düşünürdüm.

Belə təsadüflərin hər biri mənim üçün anlaşılmaz bir qüssənin başlanğıcı olurdu.

Yoxsul və kədərli gəncliyimi mən şeirlərdə, bir də bu cür anlaşılmaz həyəcanlarda keçirirdim.

Cox keçməmiş, şeir yazmaqdən əl çəkdim. Anladım ki, bu, hoqqabazlıqdır, qızıl suyunu çəkilmiş bərbəzəkdir.

Şeir yazmaq əvəzinə mən öz ilk hekayəmi yazdım. O hekayənin öz tarixçəsi vardır. Bu haqda mən gələn fəsildə danışacağam.

İLK HEKAYƏ

Mən gəmidə Pripyat çayı ilə Çernobil deyilən yerdən Kiyevə qayıdırdım. Yayı Çernobildən bir qədər aralıda istefada olan general Levkoviçin başlı-başına buraxılmış mülkündə keçirmişdim. Sinif rəhbərim məni Levkoviçin ailəsində müəllimliyə düzəltmişdi. Mən generalın kütbezin oğlunu iki payız imtahanına hazırlasdırmalı idim.

Köhnə mülkədar evi çökəklikdə tikilmişdi. Axşamçağları dörd yan soyuq çənə bürünürdü. Ətraf bataqlıqlarda qurbağalar fasıləsiz quruldaşırdı və rütubət iyindən adamın başı ağrıydı.

Axşamlar, çay vaxtı, Levkoviçin ərköyüň oğlanları artırmadaca dayanıb çöl ördekklərini nişan alırdılar.

Levkoviçin özü – qara, domba gözleri olan kök, şeşəbiğ, hirsli adam – bütün günü artırında, yumşaq kresloda oturub astma aza-rından boğuldu, hərdən o, xırıltılı səslə bağırırdı:

– Ev deyil, müftəxorlar yiğnağıdır! Meyxanadır! Hamınızı iti qovan kimi qovacağam! Heç birinizi vərəsə payı verməyəcəyəm!

Lakin onun boğuq səsine heç kim fikir vermirdi. Eve də, mülkə də generalin arvadı “madam Levkoviç” baxırdı. O, hələ qocalma-mışdı, şux idi, ancaq olduqca simicdi. Belinə elə nimdaş bir kəmər bağlamışdı ki, küçəyə tullasaydın heç kəs götürməzdi.

İki zirrama oğlundan başqa Levkoviçin bir iyirmi yaşılı qızı da vardi. Adını “Janna d’Ark” qoymuşdular. Səhərdən axşamacan o, qara, dəli kəhərin belində gəzirdi; atın üstündə kişi kimi əyləşirdi və özünü div güclü arvadlara bənzərdirdi.

Onun birçə sözü vardi: “nifrət edirəm”, özü də çox vaxt bu sözü elə belə, boş-boşuna deyirdi.

Məni onunla tanış eləyəndə, qız atın üstündənə əlini mənə uzat-dı və gözlərimə baxıb dedi:

– Nifrət edirəm!

Bu azığın adamların əlindən qurtaracağım günü mən səbirsizliklə gözləyirdim. Nehayət, bir gün üstüne giş çəkilmiş ot arabasında əylə-səndə və “İqnati Loyola” (Levkoviçlər ailəsində hər adamın bir tarixi adı vardi), sadəcə desək, İqnat cilovları çekib yola düzələndə ürə-yimdə böyük yüngüllük duydum. Biz yavaş-yavaş Çernobila yollandıq.

Malikanənin darvazasından çıxan kimi biz alçaq ağaçlı meşəli-yin sükütu ilə üz-üzə gəldik.

Çernobila ancaq qası qaralanda çatdıq və gecəni orada karvansa-rada qaldıq. Gəmi gecikirdi.

Qaldığımız karvansaranın sahibi Kuşer familyalı qoca bir yəhudü idi.

O, balaca bir zalda mənə yatmaq üçün yer saldı. Burada qoca Yəhudinin dədə-babalarının – başına araçın qoymuş aqsaqqal qocaların və naxışlı şal bağlamış parikli qariların şəkli asılmışdı.

Şüşəsiz mətbəx çıraqından başağrıdan kerosin qoxusu gəlirdi. Mən qalın və uca tük döşeyin üstündə uzanan kimi bütün dəlmə-deşiklərdə gizlənmiş taxtabitilər qoşun kimi üstümə hücum çəkdi.

Mən tez qalxdım, paltarımı tələsik geyinib, özümü artırıma saldım. Ev sahil qumunun qırığında idi. Pripyat çayı ölü-ölü işarirdi, Sahilə qalaq-qalaq taxta yiğilmişdi.

Mən artırında skamyaya üstündə oturub, gimnazist şinelimin yaxasını qaldırdım. Hava soyuq idi, bərk üzüyürdüm.

Artırmaya qalxan pillələrin üstündə iki nəfər tanımadığım adam oturmuşdu, qaranlıqda mən onları yaxşı görə bilmirdim. Biri maxorka çəkirdi, o biri donqarib oturmuşdu, elə bil yatmışdı. Həyətdən İqnati Loyolanın bərk xorultusu eşidilirdi, o arabada otun üstündə uzanmışdı; mənim ona paxillliğim gəlirdi.

Maxorka çəkən ucadan soruşdu:

– Taxtabiti var, hə?

Mən onu səsindən tanıdım. Bu adam alçaqboy, qaraqabaq yəhu-di idi, ayağına corabsız qaloş geyirdi. Mən İqnati ilə bura gələndə darvazanı o açdı və bundan ötrü məndən on qəpik pul istədi. Mən ona iki şahı verdim. Kuşer bunu görüb, pəncərədən qışkırdı:

– Rədd ol buradan, acgözün biri acgöz! Sənə min dəfə demişəm!

Lakin bu qaloşlu adam Kuşerin sözünü heç vecinə də almadi. O, mənə göz vurub:

– Eşidirsinizmi? – dedi. Özgənin hər qəpiyi onu yatmağa qoymur. Simicliyindən bir gün it kimi gəbərəcək, bu sözü yadınızda saxlayın!

Mən bu adamın kim olduğunu sorusunda Kuşer həvəssiz cavab verdi:

– İoskanı deyirsən? Başı xarabın biridir. Sözüm yoxdur, başa düşürəm, madam ki, sənin yaşamaq üçün ayrı əlacın yoxdur, heç olmasa camaata hörmət elə. Bu isə camaata elə baxır ki, elə bil Davud şahın taxt-tacında əyleşib.

İndi pilləkənin üstündə oturan həmin İoska idi. Onun ariq sifətini cod tük basmışdı. İoska boynunu irəli uzadıb:

– Hələ siz, – dedi, – o taxtabitilərə görə Kuşərə əlavə pul da verməli olacaqsınız. Adam ki, var-dövlət eşqinə düşdü, onun imanı olmaz.

Bayaqdan donqarış oturmuş adam boğuq-boğuq və acıqli-acıqli heç gözlənilmədən dilləndi:

– İoska! Sən Xristyanı niyə məhv elədin? İki ildir ki, gözümə yuxu getmir...

İoska hırslı-hırslı qışkırdı:

– Gərək adam nə qədər axmaq ola ki, Nikifor, bu cür murdar sözü ağızına alıb danışa! Məgər onu mən öldürmişəm?! Siz gedin öz müqəddəs keşiniz Mixaildən soruşun, o bilir Xristyanı kim öldürüb. Ya da gedin ispravnik Suxarenkodan soruşun.

– Yaziq balam! – deyə, Nikifor qəmli-qəmli inlədi. – Hara getdin, gözümün nuru, hansı bataqlıqda batdın, günəşim mənim!

İoska onun üstünə qışkırdı:

– Bəsdir!

Ancaq Nikifor buna məhəl qoymadı:

– Balama yas saxlamağa da icazə vermirlər. Kiyevə gedəcəyəm, lap Mitropolitin yanına gedəcəyəm. O günahı bağışlatmamış əl çəkməyəcəyəm.

– Bəsdir! – deyə, İoska təkrar çıçırdı. – Bu vecsiz canımı mən onun birçə tükünə qurban eləyərdim. Siz isə gör nə danışırsınız!

İoska birdən-birə ağladı. Hıçqırı-hıçqırı, boğula-boğula ağladı. Hıçqırığını boğmaq istədiyindən İoskanın sinəsindən zəif bir inilti qopdu.

– Ağla, ay gic, ağla! – deyə, Nikifor sakitcə, hətta razılıqla diləndi. – Ağlin Xristyyaya getməsin ki, sənin kimi neybətə aşiq olmuşdu. Mənə qalsa Allahın cəhənnəmindən qorxmazdım, üzərdim sənin boğazını.

İoska qışkırib:

– Üzün! – dedi. Üzün mənim boğazımı! Mən özüm də bunu isteyirəm. Mənim kimisinin qəbirde cœurüməyi yaxşıdır.

– Gic idin, gic də qalmışan. – deyə, Nikifor dərdli-dərdli cavab verdi. – Qoy Kiyevə gedim gəlim, onda boğazını üzəcəyəm. Üzəcəyəm ki, hər gün gözümə görünüb üreyimə zəher doldurmayanın. Məndə baş-beyin qalmayıb.

İoska hıçqırığını kəsib soruşdu:

– Evi kimə tapşırımız?

– Heç kimə. Qapını qıfıllayıb çıxmışam. Mən evi neynirəm bundan sonra? Ölülərə ehsan yemək lazımlı olanda o ev də mənə lazımlı olacaq.

Mən bu anlaşılmaz söhbətə qulaq asırdım. Qalın duman çayın üstünü alırdı. Orada-burada itlər tənbəl-tənbəl hürüşürdü.

Nikifor dərdli-dərdli dedi:

– Kaş bileydim nə vaxt gələcək bu gəmi – şeytan cehresi! O zəhrimardan içərdik, İosif. Dərdimiz dağılırdı. İndi hardan tapasən o zəhrimarı?

Mən şinelin içinde qızındım, divara söykənib mürgülədim. Səhər gəmi gəlmədi. Kuşər dedi ki, narahat olmasına dəyməz, hava bərk dumanlıdır, ona görə də, yəqin gəmi bir yerdə ilişib qalıb, səhəri gözləyir, – vaxtında gelsəydi də, o, Çernobilda bir neçə saat duracaqdı.

Mən çay içib nahar elədim. İqnati Loyola getdi.

Darıxırdım. Buna görə də, karvansaradan çıxıb balaca şəhərin küçələrində veyllənməyə başladım. Mərkəzi küçədə dükənlər açılmışdı. Dükənlərdən duzlu balıq və paltar sabunu iyi gəlirdi. Yazısı qopub sallanan bərbərxananın qapısında ağ xalatlı, cil-cil sıfətlə bir dəllək dayanıb, tum çırtlayırdı.

Bekarçılıqdan mən üzümü qırxdırmaq üçün dəlləkxanaya girdim. Dəllək fisıldaya-fisıldaya soyuq sabun köpüyünü üzümə sürtə-sürtə əyalət bərbərlərinə xas olan bir ədəb-ərkanla məni sorğu-suala tutdu. – Kiməm, buraya nəyə gəlmİŞƏM...

Birdən bayırda, taxta səki ilə pəncərənin qabağından fiştırıq çalan, atılıb-düşən bir dəstə oğlan keçdi və İoskanın tanış səsi eşidildi:

Şaqraq nəgmələr deyib,
Oyatmaram yarımı öz şirin röyasından.

Sonra taxta arakəsmənin dalından qadın səsi geldi:

– Lazar! Qapının rəzəsini sal! Yenə İoska içib. Bu nə həngamədir, ilahi!

Dəllək qapının rəzəsini salıb, pərdələri çekdi. O, dərindən ah çəkib:

– Burada bir adam görən kimi içəri soxulur, – dedi. – Oxumağa başlayır, oynayır, ağlayır.

— Axı ona nə olub? — dedim.

Dəllək mənə cavab verməyə macal tapmamış, saçları dağılmış, həyəcandan gözleri parıldayan cavan bir qadın arakəsmənin dalın-dan çıxıb:

— Müştəri, qulaq asın! — dedi. — Əvvəla, salam-əleyküm! İkin-ciisi, bu Lazar size heç bir əməlli söz tapıb deyə bilməyəcək, çünkü kişilər arvadların ürəyindəkini bilə bilməzlər. Nə?! Sən orda başını bulama, Lazar! Siz mənə qulaq asın, o şeyi ki, mən sizə danışacağam, siz onun haqqında yaxşı-yaxşı fikirləşin. İstəyirəm siz biləsiniz ki, bu oğlanların eşqi ucbatından yazıq qızların başı nələr çəkir.

Dəllək:

— Manya, — dedi, — qoy işimizi görək.

İoskanın səsi lap uzaqdan eşidildi:

Bir gün ölsəm, gelərsiniz
Ziyarətə məzarımı.
Mənim üçün alarsınız
Kolbasa və Çin arağı.

— Sən bir işə bax! — deyə, Manya ucadan dilləndi — özü də İoska! O İoska ki, Kiyevdə oxuyacaqdı, feldşer olacaqdı. Pesya kimi bir arvadın, Černobılda barmaqla göstərilən yaxşı bir adamın oğlu! Allaha şükür ki, arvad vaxtında ölüb getdi, bu biabırılığı görmədi. Bilirsinizmi, müştəri, gərək arvad kişini nə qədər sevə ki, ondan ötrü bu müsibətlərə qatlaşa!

Burada dəllək qadının sözünü kəsdi:

— Bu nə sözdür sən danışırsan, Manya? Axı, müştəri sənin dediyindən heç nə başa düşməz.

— Burada, bizdə yarmarka vardı, — deyə, Manya bu dəfə təmkin-lə söhbətə başladı. — Meşəbəyi, dul Nikifor da öz bircə qızı Xristya ilə Karpilovkadan yarmarkaya gəlmişdi. Ah, kaş siz o qızı gözünüzlə görəydiniz! Ağlınzı başınızdan çıxardı! Gözlər dumdur, bax, o göyün üzü kimi. Saçları sünbül rəngində, elə bil qızıl suyunda yumusan. Hələ adamlığı, mehribanlığı, şirin dili! Xasiyyəti ipək, ipəkdən də yumşaq! Onu görən kimi İoskanın dili tutuldu. Bir könüldən min könülə qızı aşiq oldu. Onu da size deyim ki, mən burda təəccübü bir şey görmürəm. Əgər çarın özü də o qızı görsəy-di, eşqindən quruyub çöpə dönərdi. Qızın onu sevməyi qəribədir.

Siz onu gərək ki, görmüsünüz. Bax, o, oğlan kimi bambalaca şeydir. Başdan ayağa kürən. Səsi cir, siçovul səsi kimi, özü də elə bir iş gör-məz ki, içindən qənbərqlu çıxmasın. Uzun sözün gödəyi, qız atasını buraxıb gəldi bunun evinə. Ev də ki, ev deməsən yaxşıdır. Gedin o evə tamaşa eləyin! Bir keçi siğışmaz, qaldı ki, üç nəfər adam ola. Bircə təmizliyi var... nə isə... Pesya onu şahzadə kimi qəbul elədi. Qız İoskanın arvadı olmuşdu, qalmışdı onun evində. İoska yerə-göyə sıqmırıldı, sevindiyindən sıfəti işiq saçırı. Xaçpərəstin yəhudi ilə bir damın altında qalmağı siz bilirsınız mı nə deməkdir! Onlara kəbin kəsməzlər. Kend-kəsək bir-birinə dəymişdi. Buna görə də İoska xaçpərəst olmaq istədi — Mixail keşisin yanına getdi. Ancaq keşiş nə desə yaxşıdır. “Bunu gərək qabaqdan, xristian qızını murdarlamamışdan eləyəydin. Ancaq sən tərsinə elemisən, buna görə də, mitropolit icazə verməsə, mən səni xaç suyuna sala bilmə-rəm”. İoska ona bir pis söz deyib qayıtdı. Sonra bizim ravvin¹, bizim rebe işə qarışdı. Ravvin İoskanın xaçpərəst kilsəsinə getdiyini eşidib, ona mütqəddəs məbəddə bəd dua oxudu. Bu yandan da Nikifor özünü yetirdi, qızın ayaqlarına düşüb yalvardı ki, evə qayıtsın. Ya-zıq Xristya gözünün yaşını axıtdı, ancaq getmədi ki, getmədi. Sonra xırda uşaqları öyrədib yazıq qızın üstünə saldılar: “Ey, ey, quyruqlu Xristya! Haram et yeyirsənmى?” Sonra da ona dirsek göstəriridilər. Yoldan keçənlər ayaq saxlayıb Xristyanın dalınca baxırdılar, gülür-dülər. Hərdən göründün ki, çəpərin dalından birisi mal təzəyini götürüb qızın üstünə tullayır. Pesya xalanın evini başdan-başa qatran elə-mişdilər, təsəvvür edirsinizmi?

Bu yerdə dəllək ah çəkib, Manyanın sözünü kəsdi:

— Eh, Pesya xala! Bax beləsinə mən deyərəm arvad!

Manya onun üstünə qışqırıb:

— Dayan! — dedi. — Qoy sözümü danışım. Hə, deməli, ravvin Pesya xalanı yanına çağırır. Deyir: “Hörmətli Pesya İzrailovna, siz öz evin-iñzdə başıpozuqluq əmələ gətirmisiniz. Siz qanundan kənara çıxmışınız. Buna görə mən o evi lənətləyirəm, siz satqının cəzasını işə ilahi özü verər. Ağbirçeyinizi yazığınız gəlsin”. Heç bilirsınız mı Pesya xala ona necə cavab verir! “Siz, — deyir, — ravvin deyilsiniz, qorodovoysunuz! İnsandırlar, bir-birlərini sevirlər, siz niyə piyli

¹ Ravvin (rebe) — yəhudi ruhanisi

əlinizi onların işinə soxursunuz?!”! Pesya xala tüpürüb çıxır. Buna görə ravvin məbəddə ona da bəddua oxudu. Adamları bədnam eləmək görüşünümüz bizim yerdə necə asandır? Ancaq bunu siz başqa yerdə deməyin. Bütün şəhər durub-oturub bundan danışındı. Axırda ispravnik Suxarenko İoskanı da, Xristyanı da yanına çağırıldı. Dedi: “Rus-yunan kilsəsinin keşisi Mixail atanı kobudcasına təhqir etdiyinə görə mən səni məhkəməyə verirəm, İoska. Səni katorqa gözləyir. Xristyanı isə zorla atası evinə göndərəcəyəm. Fikirləşmək üçün üç gün vaxt verirəm. Siz bütün qəzanı çaxnaşdırımızın. Sizdən ötrü qubernator məni töhmətləndirəcək.

Suxarenko elə o saat İoskanı basdı qoduqluğa, sonra özü deyirmiş ki, guya qorxutmaq istəyirmiş. Bu işin axırı sizcə necə olur? Desəm inanmazsız, Xristyanı dərd öldürdü. Yaziq qızın üzünə baxmaq olmurdur. Rəhmdil adamların ürəyinin qabığı soyulurdu. O, neçə gün dalbadal gözünün yaşını axıtdı, sonra göz yaşı da yoxa çıxdı. Nə yeyirdi, nə içirdi, bircə yalvarırdı ki, onu İoskanın yanına buraxsınlar. Bir gecə, həmin o Məhəşər gecəsi yatdı, bir də ayılmadı. Uzamışdı: sıfet ağappaq, elə rahat idi, elə xoşbəxt idi ki, elə bil bu murdar yaşayışdan canı qurtardığına görə Allaha şükür eləyirdi. Axi, İoskanı sevməkdə yaziq nə günah iş tutmuşdu ki, belə cəza çekdi? Sizdən soruşuram: Niye? Məgər dünyada özgə adam yox idi? Qız öləndən sonra Suxarenko İoskanı dustaqqdan buraxdı, ancaq ağılı azmışdı. O gündən iştir, əl açıb ondan-bundan çörək pulu istəyir.

Dəllək dedi:

– Onun yerinə mən olsaydım, özümü öldürərdim. Gülləni çaxardım alınıma.

Manya onun üstünə qışkırdı:

– Siz kişilər igidlilikdən dəm vurmağı yaxşı bacarırsınız, – dedi.
– Ancaq iş gəlib o möqama çatanda ölümdən yüz verst uzaq qaçırsınız. Sizin heç təsəvvürünüz də yoxdur ki, məhəbbət arvadların ürəyini necə yandırıb külə döndərir.

– Arvad ürəyi olsun, ya kişi ürəyi, – deyə, dəllək ciyinlərini çekdi, fərqə nədir ki?

Mən dəlləkxanadan karvansaraya qayıtdım. Burada nə İoskavardı, nə də Nikifor. Əyninə nimdaş jilet geymiş Kuşər pəncərənin qabağında oturub çay içirdi. Otaqda yekə-yekə milçəklər dizildiyirdi.

Balaca gəmi ancaq axşamçağı gəlib çıxdı. Gecəyəcən Çernobılda dayandı. Mənə salonda, sürtülmüş müşəmbə divanın üstündə yer verdilər.

Gecə çayın üstünə yenə duman çökdü. Ertəsi gün səhərdən də xeyli keçənəcən, duman çəkilib gedənəcən, gəmi burnunu sahilə söykəyib dayandı. Mən gəmidə Nikiforu tapa bilmədim. Yəqin ki, o, İoska ilə sərxaşluğa qurşanıb hər şeyi unutmuşdu.

Bu əhvalati ona görə belə təfsilati ilə danışıram ki, oradan Kiyevə qayıdan kimi ilk şeir dəftərlərimi yandırdım. Bəzəkli cümlələr “yaqt səmalar”, “büllur dağlar”, gözəl-gözəl qadınlarla dolu olan xarici meyxanalar və titanlar rəqsini yanıb külə dönürdü, lakin mən zərrə qədər də təəssüf etmirdim.

Mən birdən ayıldım. Demə məhəbbətin müşayiətçisi “ölən zanbaqlar həsrəti” deyil, təzək imiş. Sevən gözəl qadına arxadan təzək atırdılar.

Bu haqda düşünə-düşünə mən Xristya barəsində özümün ilk “həqiqi hekayəmi” yazmaq qərarına gəldim.

Mən o hekayənin üstündə çox eziyyət çekdim və heç cürə anlaya bilmədim ki, belə faciəli mövzusu ola-ola, niyə mənim hekayəm zəif və təsirsiz çıxır. Sonra hiss elədim. Əvvəla, ona görə ki, hekayə özgənin dilindən yazılmışdı, ikincisi mən Xristyanın məhəbbətinə aludə olub, o yerin dindar məişətini tamam unutmuşdum.

Hekayəni təzədən köçürüdüm. Zərif və qəşəng sözlər bu hekayəyə heç cür “girmirdi” – buna özüm də mat qalmışdım. Hekayənin özü sadəlik və doğruçuluq tələb eləyirdi.

Bu ilk hekayəni mən əvvəller şeirlərim çap olunan jurnalda aparanda redaktor dedi:

– Nahaq yərə zəhmət çekmisiniz, cavan oğlan. Bu hekayəni çap eləmək olmaz. Təkcə ispravnikə görə adamin atasını yandıralar. Ancaq hekayənin yazılışına söz ola bilməz. Bizə başqa yazılarınızdan gətirin. Özünüze də bir təxəllüs seçin. Siz gimnaziyada oxuyurusunuz. Belə şeyə görə gimnaziyadan qovarlar sizi.

Mən hekayəni gətirib evdə gizlətdim. Ancaq gələn yaz onu çıxarıb oxudum və başqa bir məsələ də mənim üçün aydın oldu: hekayədə müəllif hiss olunmurdu, burada onun nə qəzəbi, nə düşüncələri, nə də Xristyaya olan məhəbbəti verilmişdi.

Mən hekayəni təzədən işlədim və aparıb redaktora verdim. Bu dəfə çap olunmaq üçün verməmişdim, vermişdim ki, oxuyub fikir desinlər.

Onu redaktor elə mənim yanımımda oxudu, ayağa durub əlini ciynimə vurdu və bircə bunu dedi:

— Uğur olsun!

Bələliklə, mən ilk dəfə inandım ki, hətta belə kiçik bir hekayədə də yaziçinin əsas vəzifəsi öz daxili aləmini ifadə etmək, bununla da öz dövrünü və öz xalqının hiss və düşüncələrini oxucuya çatdırmaqdır. Bu işdə heç nə yaziçinin qabağını kəsməmelidir, nə oxucudan utanıb çəkinmək, nə başqa yazıçıların (başqa şəkildə) dediklərini təkrar etməkdən qorxmaq, nə də redaktor və tənqidçilərdən ehtiyat etmək.

Yazan vaxt insan hər şeyi unutmaları, bir növ özü üçün, yaxud ən əziz bildiyi bir adam üçün ürəyini kağıza boşaltmalıdır.

Ürəyə azadlıq vermək lazımdır, ordan gələn bütün yolların qabağını açmaq lazımdır, onda sən öz daxilində özünün gözlədiyindən də çox fikir, hiss, poetik qüvvə olduğunu görəcəksən və özün də buna təəccüb edəcəksən.

Yaradıcılıq prosesi öz-özlüyündəcə yeni-yeni keyfiyyətlər kəsb eləyir, zənginləşir və mürəkkəbləşir.

Bu proses təbiətdə yazın gəlişinə bənzəyir. Günəşin hərarəti əsla dəyişmir. Ancaq bu hərarət qarı əridir, havanı, torpağı və ağacları isidir. Aləm səs-küylə, şırlı ilə, damcıların ahəngi və qar suyunun xəsif piçiltiləri ilə dolur. Hər yanda yazın əlamətlərini görürsən — özü də elə bir vaxtda ki, təkrar edirəm, günəşin hərarəti əsla dəyişmir.

Yaradıcılıqda da belədir. İnsanın şüuru mahiyyət etibarilə dəyişmir, lakin iş vaxtı şüür sellər, daşqınlar əmələ gətirir, yeni fikir və bənzətmələr, yeni söz və duyğular yaradır. Buna görə də, bəzən adamin öz yazdığını özünü heyrətləndirir.

Yalnız o kəs yazıçı ola bilər ki, onun insanlara deməyə yeri, mənalı və maraqlı sözü vardır. Yalnız o kəs yazıçı ola bilər ki, başqalarının görə bilmədiyi saysız-hesabsız şeyləri görə bilir.

Misali öz üstümə gətirsəm, deməliyəm ki, insanlara deyiləsi sözümüz nə qədər az olduğunu mən çox tezliklə dərk elədim. Başa düşdüm ki, ürəyi qidasız qoysan, yaradıcılıq həvəsi başlandığı kimi də asanca sönüb gedə bilər. Mənim həyat müşahidələrim olduqca az idi.

O vaxtlar mənim kitablardan oxuduqlarım həyatda gördükərimi üstələmişdi. Mən özümü təpədən dırnağacan həyatla doldurmalı idim.

Mən bunu dərk eləyib, yazmaqdan tamamilə el çəkdirəm, on il yazmadım və Qorki demişkən, “adamlara sarı yol tutdum”. Rusiyani gəzib dolandım, neçə-neçə peşələr dəyişdim və ən müxtəlif adamlarla kəlmə kəsdim.

Lakin bu, qondarma həyat deyildi. Mən peşəkar müşahidəçi deyildim, yaxud yazmaq üçün fakt toplamağa getməmişdim.

Yox! Mən sadəcə yaşayırdım. Gələcək kitablar üçün nəsə qeyd eləməyə, yaxud onları toplayıb yadda saxlamağa çalışırdım.

Mən yaşayırdım, işləyirdim, sevirdim, əzab çəkirdim, ümid eləyirdim, xəyal eləyirdim; təkcə bir şeyi bilirdim — bilirdim ki, gecəte yazmağa başlayacağam, bu hadisə bəlkə mən yaşa dolanda baş verəcəkdi, bəlkə onاقan mən tamam qocalacaqdım, ancaq yazacağımı möhkəm əmin idim. Həm də ona görə yox ki, qarşıma belə bir vəzifə qoymuşdum, ona görə ki, bunu mənim bütün varlığım tələb edirdi. Bir də ona görə ki, ədəbiyyat mənim nəzərimdə dünyada əvəzi olmayan bir şey idi.

BİR POVESTİN TARİXÇƏSİ

“MARS PLANETİ”

“Qara Boğaz” povestimin necə yarandığını xatırlamağa çalışıram. Necə oldu ki, mən onu yazdım? Hələ mən uşaq olanda her axşam Kiyevdə, Dneprin üstündəki Vladimir təpəciyi deyilən yerdə, başına qırqları sallaq, tozlu şlyapa qoymuş bir qoca peydə olurdu. O, özü ilə bir köhnə teleskop gətirirdi və onun üç əyri qızını yerə bərkidib rahatlayananan xeyli vaxt elləşirdi.

Qocanın adı “Münəccim” qoymuşdular, özünü də italyalı hesab eləyirdilər, çünki qoca rus sözlərini qəsdən xaricilər kimi deyirdi.

Teleskopunu qurub hazırlayandan sonra qoca öz öyrəncəli, yeknəsəq səsi ilə deyirdi:

— Mərhəmətli sinyorlar və sinyorinalar Buona ciorno! Beşcə qəpiyə siz yerdən Aya və müxtəlif ulduzlara səyahət edəcəksiniz.

Birinci növbədə sizə məkrələr yuvası olan Mars planetinə baxmağı məsləhət görürəm, onun rəngi insan qanı rənginə çalır. O planetin altında doğulanların hamısı müharibədə birçə fuzilyor¹ güləsindən məhv ola bilər.

Bir dəfə mən atamla Vladimir təpəciyinə getmişdim və o teleskopdan Mars planetinə baxırdım.

Mən bir qaranlıq boşluq gördüm: bu boşluğun içinde qırmızımtıl bir şar vardı. Mən hələ baxıb qurtarmamış şar teleskopun qırğına tərəf yeriməyə başladı və onun mis çənbərinin dalında gizləndi.

Münəccim teleskopu azca hərləyib Marsı öz yerinə getirdi. Ancaq qırmızımtıl şar yenə də mis çənbərə tərəf yeriməyə başladı.

Atam:

— Hə, nə var? — dedi. — Bir şey gözünə dəyirmi?

— Bəli, — dedim. — Mən lap kanalları da görürəm.

Mən bilirdim ki, Marsda insanlar yaşayır və nədən ötrüsə, onlar öz planetlərinde nəhəng kanallar qazıblar.

Ancaq atam buna inanmadı.

— Pah, sözə bax! — dedi. — Gop eləmə! Sən orda kanal-zad gör mürsən. O kanalları birçə astronom görüb — italiyalı Skiaparelli — o da böyük teleskopdan baxıb görüb.

Həmyerliyi Skiaparellinin adı Münəccimə heç bir təsir göstərmədi.

Mən bir az şübhəli-şübhəli dedim:

— Hələ Marsın sol tərəfində başqa bir planet də görürəm. Ancaq o, nədənsə, göydə ora-bura qaçır.

— Orda planet nə gəzir? — deyə Münəccim özünəməxsus ibarə ilə səsləndi. — Şübhəsiz, sənin gözünə zibil düşüb.

O, bərk-bərk çənəmdən yapışib, gözümə düşmüş zibili çox ustalıqla çıxardı.

Marsın görkəmi mənim əhvalımı pozub, canıma üşütmə saldı. Mən teleskopdan ayrılmagıma sevindim. Bu vaxt Kiyevin fayton təkerlərinin taqqıltısı və solan şabalıd çıçəklərinin tozlu qoxusu ilə dolu zəif işiqlı küçələri mənə mehriban və əziz göründü.

Yox, onda mən yerdən üzülüb Marsa, yaxud Aya düşmək həvəsində deyildim!

¹ Fuzilyor — çaxmaqdaşlı tüfəng, "dayandoldurum"

Atama sual verdim:

— Ata, — dedim, — niyə Mars qırmızıdır?

Atam dedi ki, Mars ölməkdə olan planetdir. Dedi ki, bir vaxt o da bizim Yer kimi gözəl imiş, — dənizləri, dağları və yamyasıl otları, ağacları varmış, ancaq vaxt keçdikcə oradakı dənizlər və çaylar quruyub, yaşıllıq məhv olub, külək dağları ovub və Mars nəhəng bir qum səhrasına çevrilib. Atam dedi ki, yəqin Marsın dağlarının daşı qırmızı imiş, buna görə də, oradakı qum qırmızımtıldır.

— Deməli, Mars qumsal bir şardır, eləmi? — dedim.

— Bəli, çox güman ki, elədir, — deyə, atam mənimlə razılaşdı. — Marsın başına gələn fəlakət bizim Yerin də başına gələ bilər. Yer də səhraya çevrilə bilər. Ancaq bu, milyon il sonranın işidir. Buna görə də, sən qorxub eləmə. Bir də, kim bilir, o vaxtacan adamlar yəqin ki, fikirləşib bir şey tapacaqlar, bu biabırçılığın qabağını alacaqlar.

Mən atama dedim ki, əsla qorxmuram. Amma əslində bizim Yerin aqibəti məni həm qorxudur, həm də kədərləndirirdi. Üstəlik evdə böyük qardaşından eşitdim ki, elə indinin özündə də yer ərazi-sinin az qala yarısı səhralıqdır.

O vaxtdan səhra vahiməsi hələ onun üzünü görməmiş ürəyimə doldu. Hətta "Cahan xəbərləri" jurnalında oxuduğum Büyük Səhərədan, səmum yellərindən və "səhralar gəmisi" dəvələrdən yazılan maraqlı hekayələr də bu vahiməni azaltmadı.

Çox keçməmiş mən ilk dəfə səhra ilə üz-üzə gəlməli oldum. Ürəyimdəki səhra vahiməsi bundan sonra daha da artdı.

Yayda biz ailəliklə kəndə, babam Maksim Qriqoryeviçin evinə getmişdik.

Yay isti keçirdi, tez-tez yağış yağındı. Qalın ot qalxmışdı. Çəperlərin diblərindəki gicitkən adamboyu qalxmışdı. Cöllərdə taxıl biçilirdi. Bostanlardan tünd şüyüb qoxusu gəlirdi. Hər şey bu il məhsulun bol olacağını xəbər verirdi.

Bir gün babamlı mən çayın qırğında oturub balıq tutanda, babam birdən yerində sıçradı, əlini gözünün üstünə qoyub, xeyli vaxt çayın o tərəfindəki çöllərə baxdı və sonra hirsli-hirsli tüpürüb dedi:

— Gəlir genə, yaman gəlir! Görüm onun kökü kəsilsin!

Mən babamın baxdığı səmtə baxdım, ancaq bir uzun toz topasından başqa heç nə görmədim. Toz topası sürətlə yaxınlaşırıdı. Mən elə bildim ki, tufan gəlir, ancaq babam dərdli-dərdli dedi:

— Qara ycl, xalis zəhər tuluğu! Oddur, Buxaradan səhradan gəlir. Hər şeyi ütüb-tökəcək! Yaman bəla gəlir, Kostik. Nəfəs almağa da hava olmayacaq.

Dəhşətli toz yerlə sürüne-sürüne düz üstümüzə gəlirdi. Babam fındıq ağacından kəsilmiş tilovunu tələsə-tələsə yiğisdirib:

— Evə qaç, — dedi, — yoxsa toz gözlərini basacaq. Mən də dalınca gelirəm. Cum!

Mən birbaş evə sarı cumdum, ancaq qara yel yolda məni yaxaladı. Qasırğa qumlari xışıldadır, quş tükü və çör-cöpü göyə sovrurdu. Qatı duman hər tərəfi bürümüşdü. Günəş də birdən tutqunlaşdı, çopurlaşdı, qıpqrımızı qızarıb mənim teleskopdan gördüyüüm Marsa bənzədi. Söyüdlər yırğalandı, cirildədi. Arxadan məni elə bir isti vurdı ki, köynəyimin alışib yandığını zənn elədim. Toz dişlərim arasında xırçıldayır, gözlərimi tuturdu.

Mən eve çatanda xalam Fedosiya Maksimovna əlində naxışlı parçaya bükülmüş ikona astanada dayanıb, vahiməli-vahiməli deyirdi:

— Rəhm elə, Allah, hifz elə! Ay Allah, uzaq elə bizdən bu bələm!

Qasırğa burula-burula daxmanın üstünə yeridi. Yaxşı kirəclənməmiş pəncərə şüşələri cingildədi. Damin küləşti dağıldı və küleşin altına girmiş sərçələr qara gülə kimi uçdular.

O vaxt atam bizim yanımızda deyildi — Kiyevdə idi. Anam yaman narahat oldu.

Get-gedo güclənən isti hər şeydən dəhşətli idi — bu yaxşı yadimdadır. Mənə elə gəlirdi ki, bir-iki saat da keçsə, evin damına döşənmiş küləş alışib yanacaqdır, sonra isə isti bizim saçlarımızı, paltarlarımızı ütəcəkdir. Mən qorxudan ağladım.

Axşamçağı söyüdlərin yarpağı büzüşüb, budaqlardan boz əsgı parçası kimi sallanırdı. Bütün çəpərlər boyunca külək un kimi xırda, qara toz təpəsi qalamişdı.

Səhərə yaxın yarpağı ölüşgəyib xəzelə döndü. Onları əlində ezsəydin, toz oları. Külək gücləndi. Bu ölü, çirkli yarpaqları o, ağaclardan qoparıb səpələməyə başladı və çox keçməmiş bütün ağaclar qaralıb, çılpalaşış payızın son ayındakı görkəmə düşdü.

Babam gedib tarlaya baş çəkirdi və ordan çəşqin, yazıq bir görkəmdə qayıdib gəlirdi. Hətta babam əynindəki lif köynəyin yaxasında da bağlaya bilmirdi, babamın əlləri əsim-əsim əsirdi; o fasiləsiz danışındı:

— Əğər axşamacan dayanmasa, bir dən də qalmayacaq. Bağıbostanı da ütüb tökəcək.

Külək dayanmadı. O, iki həftə dalbadal əsdi, sonra ara verib, daha şiddətli əsməyə başladı. Adamın gözləri öündəcə torpaq bomboz külliyyə dönürdü.

Qadınlar evlərdə ağlaşırıldı. Kişilər həyətlərdə quruca torpağın üstündə məyus-məhzun oturub, küləkdən qoruna-qoruna, ağac-la yeri eşələyir, arabir dərdli-dərdli deyirdilər:

— Daşdır, daş torpaq deyil! Ölüm yaxamızdan yaman yapışb, heç cür yaxa qurtarmaq mümkün deyil.

Atam Kiyevdən qayıdib bizi şəhərə apardı. Mən yolda qara yel barədə suallar yağdıranda, atam könülsüz cavab verdi:

— Məhsul batdı. Səhra Ukraynanın üstüne yerir.

— Onun qabağını kəsmək üçün bir şey eləmək olmazmı? — dedim.

— Neynəyəcəksən? — dedi. — İki min verst uzunluqda sədd çəkməyəcəksən ki?

— Bəs çinlilər Böyük Çin səddini necə çəkmişdilər? — dedim.

— Onlar çinlilər idi. Böyük ustalar idi. Bir də, o sədd gör nə vaxtin işidir.

Bütün bu uşaqlıq təəssüratları illər keçdikcə sanki unudulurdu. Ancaq şübhəsiz, bu təəssüratlar ürəyimin dərinliklərində yaşayır və hərdən üzə çıxırı. Qəlbimi anlaşılmaz bir narahatlıqla dolduran quraqlıq illərində bu səhra vahiməsinə mən daha aşkar hiss eləyirdim.

Böyük yaşa dolandan sonra mən Mərkəzi Rusiyaya vuruldum.

Bu məhəbbətin yaranmasına təkan verən çox güman ki, bu yelərin təmiz havası, bol-bol sərin suları, nəmişlik qalın meşələri, narın yağışları oldu.

Buna görə də, quraqlıq Mərkəzi Rusiya ərazisine soxulanda və od yağdırılan zolaq kimi onu kəsib keçəndə mənim daxili narahatlığım bütün sehralara qarşı çarəsiz bir qəzəbə çevrilirdi.

LİVNI TUFANLARI

Neçə-neçə illər ötüb keçdi və səhra öz varlığını bir daha bürüze verdi.

1931-ci ildə yayı keçirmək üçün mən Orlov vilayətinin Livni şəhərinə getdim. Onda mən öz ilk romanımı yazıldım və hər hansı

bir balaca, sakit şəhər üçün ürəyim əsirdi; elə bir şəhər ki, heç bir tanış-biliş rast gəlmeyəsən, diqqəti yaxşı-yaxşı cəmləyə bilesən və heç kəs, heç nə işləməyə mane olmasın.

Livnida mən heç vaxt olmamışdım. Buradakı təmizlik, çiçək açmış saysız-hesabsız günəbaxanlar, hamar iri daşlar döşənmiş küçələr və sarı əhəng layları arasından özünə yol açıb gedən Bistraya Sosna çayı mənim çox xoşuma gəldi.

Mən şəhərin kənarında taxtadan tikilmiş köhnə bir ev tutdum. O, çayın kənarında, sildirim qayaların üstündə idi. Evin arxasında bağ vardı. Oradakı ağacların təxminən yarısı qurumuşdu. Bağ dərəyə doğru uzandıqca uzanıb gedir və onun ağacları çayın sahilindəki kolluğa qarışırı.

Qaldığım evin sahibi yaşlı, məzлum bir kişi idi. Vağzal kioskunda qəzet satırdı. Onun sisqa, qaraqabaq bir arvadı və iki qızı vardi. Büyük qızının adı Anfisa idi, kiçiyinkı Polina.

Ağ bəñizli zəif Polina mənimlə səhbət eləyəndə utandığından həmişə sarışın saçlarını hörüb-açırdı. Onun on yeddi yaşı vardi.

Anfisa on doqquz yaşlarında boylu-buxunlu qız idi. Solğun bəñizi, boz, ciddi gözləri olan bu qız astadan danışındı. O, rahibə qadınlar kimi daim qara paltarda gəzirdi və evdə, demək olar ki, əlini ağdan-qaraya vurmurdı – bağda quru otun üstünə uzanıb kitab oxuyurdu.

Evin çardağına çoxlu siçan yemiş kitab tökülmüşdü. Bunların çoxu xarici ölkə klassiklərinin Soykin nəşrləri idi. Çardaqdan mən də kitab götürdüm.

Mən bir-iki dəfə yuxarıdan, bağdan Anfisanı Bistraya Sosnanın sahilində görmüşdüm. O, yarğanın altında yemişan kolunun dibində sisqa, məzлum bir oğlanla otururdu. Oğlanın on altı yaşı olardı, onun sarışın saçları və iri, iti baxışlı gözləri vardi.

Anfisa çayın qirağına oğlan üçün xəlvətcə yemek gətirirdi. Oğlan yeyirdi, Anfisa da mehriban-mehriban onu süzür, hərdən də oğlanın saçlarını sığallayırdı.

Bir dəfə mən Anfisanın üzünü əlleri ilə tutub qəfil hönkürdüyüni gördüm. Qız ağladıqca bədəni titrəyirdi. Oğlan yeməyə ara verib, qorxa-qorxa qızın üzünə baxdı. Mən sakitcə çıxıb getdim və xeyli vaxt çalışdım ki, onlar barədə düşünməyim.

Mənim sadəlövhilüyəmə baxın: – Fikirləşmişdim ki, Livnida heç kəs məni yazdığını romanla əlaqədar olan adamlardan və hadisə-

lərdən ayırmayacaqdır. Lakin həyat mənim bu sadəlövh ümidiyi bir andaca alt-üst elədi. Anfisanın sırrını öyrənməmiş diqqəti bir yerə cəmləmək və roman haqqında asudə fikirləşmək barədə, şübhəsiz ki, söz də ola bilmezdi.

Hələ qızı oğlanla bir yerdə görməmiş, Anfisanın əzab dolu gözlerinə baxa-baxa mən onun ürəyində nəsə, olduqca kədərli bir sərr gəzdirdiyini düşünmüştüm. Belə də oldu.

Bir neçə gündən sonra gecənin yarısı mən göy gurultusuna yuxudan ayıldım. Livnida tez-tez tufan olurdu. Yerli camaat deyirdi ki, şəhərin altında filiz yatağı vardır və guya bu filiz tufanı çekib gətirir.

Gece sanki pəncərənin dalında çapalayırdı. Ağ ildirim nurunda o, gah sinəsini açıb göz öündə dayanır, gah da amansız qatı zülmətin qoynuna qışılırdı. Divarın o tərəfindən mənim otağıma həyəcanlı səslər gelirdi. Sonra mən Anfisanın qəzəbli çığartısını eşitdim:

– Axı, bu harada yazılib? Hansı qanunda yazılib ki, mən onu sevə bilmərəm? O qanunu mənə göstərin! Məni həyata siz getirməsiz, indi o həyati mənim əlimdən almayın. O yazıq günbəgün şam kimi əriyib gedir. Şam kimi! – Anfisa boğula-boğula qışqırdı.

Ər çəkinə-çəkinə arvadına acıqlandı:

– Sakit ol, arvad! – dedi. – Madam ki, ağılı yoxdur, qoy öz bildiyini eləsin. Buna söz qandırmaq çətin işdir. Ancaq Anfisa, aç qulağını eşit, mən sənə pul verməyəcəyəm!

Yenə Anfisa ucadan qışqırdı:

– Sizin pulunuz mənə lazımdır. Özüm pul qazanıb onu Krima aparacağam. Bəlkə orda özünə gəlib bir-iki il də yaşaya. Onsuz da mən bu evi qoyub qaçacağam. Rüsvayçılıqdan qurtara bilməyəcəksiniz. Eşidin, bilin!

Mən əhvalatın nə yerdə olduğunu anlamağa başladım. Dəhlizdə, qapının dalında da kim isə ağlayır, burnunu çekirdi.

Mən qapımı açdım və ildirimim xərif işartisində Polinanı gördüm. O, yekə bir şala bürünərək, alnını divara dirəyib dayanmışdı.

Mən onu astadan səslədim. Birdən ildirim çaxdı, göy parçalandı və balaca ev yerin tərkinə getdi. Polina qorxa-qorxa mənim qolumdan yapışdı:

– Ay Allah! Bunun axırı nə olacaq görəsən? Bir yandan da bu cür tufan başlayıb!

Dul arvad Karpovnanın oğlu Kolyanı Anfisanın necə ürəkdən sevdiyini Polina mənə piçilti ilə nağıl elədi. Karpovna ev-ev gəzib, ona-buna paltar yuyurdu, başıaşağı, dinməz arvad idi. Oğlu isə xəstə, vərəmli idi. Sonra Polina dedi ki, Anfisa çox tərsdir, dəlisovdur, onunla heç kəs bacara bilmez. O, ya öz bildiyini eləyəcək, ya da özüne xətər yetirəcək.

Divarın dalından gələn səs gözlənilmədən kəsildi. Polina öz otığına qaçıdı. Mən yerimə uzandım, ancaq qulağım səsdə idi, yuxum gəlmirdi. Evdə səs-səmir yox idi, mürgüləyə-mürgüləyə gücdən düşməkədə olan göy gurultusunu, itlərin hürüşməsini eşidirdim. Sonra yuxu məni apardı.

Yuxuya getmeyimdən, yəqin ki, çox keçməmişdi. Qapını bərk-bərk döyüb, məni yuxudan oyatdılar. Mən ev sahibinin qapının dalından gələn ölü səsini eşitdim.

— Başımıza iş gəlib. İnciməyin, sizi narahat eləyirəm.

— Nə olub ki?

— Anfisa qaçıb. Bir dəst paltardaca. Mən Slobodkaya, Karpovnanın evinə baş çəkəcəyəm. Yəqin ora qaçıb. Siz zəhmət olmasa, bizim uşaqlardan göz-qulaq olun. Arvad huşunu itirib.

Mən tələsik paltarımı geyinib, ev sahibinin arvadına valeryan apardım. Sonra Polina məni çağrırdı və biz artırmaya çıxdıq. Səbəbini bilmirəm, ancaq nədənsə mənə elə gəlirdi ki, bu saat bir bəd-bəxtlik üz verəcəkdir.

— Gedək çaya baxaq, — deyə, Polina astaca dilləndi.

— Fənəriniz varmı? — dedim.

— Var.

— Tez olun, gətirin.

Polina gedib bir hisli fənər gətirdi. Biz sürüşkən yamac ilə ehmal-ca çaya tərəf endik.

Mən yəqin bilirdim ki, Anfisa haradasa, buralarda, lap yaxındır. Polina birdən qışkırdı:

— Anfisa-a-a! — Nədənsə bu səs məni yaman qorxutdu. Mən ürəyimdə “Sən nahaq yerə qışkırdın. Polina, — dedim. — Lap nahaq yerə”.

Çayın o tərəfində şölələnən şimşəklər tamam zəifləmişdi. Göy gurultusu kəsilməkədə idi. Qayanı dövrəyə almış kolların üstündən damcılar töküldü.

Biz üzüaşığı, çayın axarı ilə gedirdik. Fənər yolu zorla işıqlandırıldı. Sonra birdən göy, başımızın lap üstündə, gecikmiş bir şimşəyin alovundan od tutub yandı və mən bu işiqda gördüm ki, irəlidə, çayın sahilində nəsə ağarır.

Mən həmin o aq şeyə yaxınlaşıb, Anfisanın donunu və köynəyini gördüm. Onun yaşı başmaqları da burada qalmışdı.

Polina qışkırb evə qaçıdı. Mən bərəyə yürüüb, bərəçini yuxudan oyatdım. Biz qayığa oturub, gözümüzü suya zillədik, o sahilə, bu sahile üzdüük, çayı ələk-vələk clədik. Bərəçinin yuxusu hələ dağılmamışdı. O, fasiləsiz əsnəyir və deyirdi:

— Gecənin bu vaxtında adamı tapmaq olar? Özü də bu cür yağışda! Suyun üzünə çıxmasa, bekara işdir, tapılmayacaq. Ey səni yox olasan, ölüm, — gözəl bilmir, çirkin bilmir. Dünyanın işi belədir, mənim əzizim. Gör ha, paltarını da soyunub, rahat olsun. Qızdakı ürəyə bax!

Anfisanı ertəsi gün bəndin yanından tapıb gətirdilər.

Nəm, yoğun, əşrəfi kimi parlaq saçları və solğun dodaqlarında günahkar təbəssüm... O, tabutda görünməmiş dərəcədə gözəl idi.

Bir qoca arvad mənim tabuta baxdığını görüb:

— Sən ona baxma, — dedi, — oğul. Baxma. Bu gözəlliyyin qabağında ürək tab gətirməz, ürək qəfil partlayar.

Ancaq mən Anfisaya baxmaya bilmirdim. Ömrümde ilk dəfə mən ölümdən güclü olan misilsiz qadın məhəbbətinin şahidi olmuşdum. İndiyəcən bu cür məhəbbəti mən kitablarda oxumuşdum, ağızlardan eşitmışdım və özlüyümdə nədənsə elə düşünmüştüm ki, belə sevgi hamidən çox rus qadınlarının payına düşür.

Anfisanı dəfn eləmək üçün qəbir üstünə xeyli adam gedirdi. Kolya hamidən dalda idi — o qızın ata-anasından qorxurdu. Mən Kolyaya yaxınlaşmaq istədim, lakin o, bunu görüb geri qaçıdı və döngəyə burulub gözdən itdi.

Ürəyimdə hər şey alt-üst olmuşdu, mən daha bir sətir də yaza bilmirdim. Mən bu kənar yerdən şəhərə köçməli oldum, daha doğrusu, şəhərə köçmədim, stansiyaya, dəməriyol həkimi Mariya Dmitriyevna Şatskayanın alçaq, ala-qaranlıq evinə köydüm.

Anfisa ölümdən bir az əvvəl şəhər bağından keçirdim. Yay kinosunun yanında bir dəstə uşaq oturmuşdu. Onlar öz aralarında sərçə kimi civildəşə-civildəşə nə isə gözləyirdilər.

Kinodan ağ saçlı bir kişi çıktı, uşaqlara bilet payladı ve onlar bir-birini itələyə-itələyə, deyişə-deyişə kino zalına dürtüldülər.

Sifətdən cavan görünən ağ saçlı kişiyə qırxdan artıq yaşı vermək olmazdı. O, gözlərini qayıb, mənəni mehribancasına süzdü, mənə əl eləyib getdi.

Mən bu qəribə adamın kim olduğunu uşaqlardan öyrənməyi qərara aldım. Kinoya girib, hay-küylə, fiştırıq səsi ilə, fisıldayan, burnunu çeken uşaqların heyrəti, həyəcanı ilə dolu zaldə saat yarım oturub, köhnə “Qırmızı şeytan balaları” filminə baxdım.

Seans qurtarandan sonra mən uşaqlarla birgə zaldan çıxıb, onlara bilet alan ağsaçlı adamın kim olduğunu soruştum.

Dövrəmdə o saatca səslə-küylü uşaq mitinqi başlandı və bu qar-

maqarışiq səhbətdə, az-çox hər şey mənim üçün aydın oldu.

Məlum oldu ki, ağ saçlı adam dəmiryol həkimini Mariya Dmitriyevna Şatskayın qardaşıdır. Xəstədir, “başı xarabdır”. Sovet hökmətindən böyük pensiya alır. Nəyə görə aldığı məlum deyil. Ayda bir dəfə pensiyani alanda o, bütün stansiya uşaqlarını yiğib kinoya gətirir.

Pensiyanın nə vaxt gələcəyini uşaqlar dəqiq bilirdilər. Həmin gün onlar səhərin gözü açılan kimi Şatski olan evin dövrəsində hərlənirdilər, vağzalın qabağındakı bağçada otururdular və özlərini elə göstərirdilər ki, guya heç nədən xəbərləri yoxdur.

Şatski barəsində mənim uşaqlardan öyrəndiyim bu oldu. Başqa səhbətləri, əlbəttə, nəzərə almırıam. Məsələn, Yamsk slobodasının uşaqları da özlərini kinoya gedənlərin dəstəsinə qoşmaq istəmişdilər, ancaq stansiya uşaqları onların bu həmləsini dəf eləmişdi.

Olduğuum evin sahibəsi Anfisanın ölümündən sonra yorğandöşəkdən qalxmadı, elə hey ürəyindən şikayət eləyirdi. Həkim Mariya Dmitriyevna Şatskaya bir gün xəstəyə baxmağa gəldi və mən onunla tanış oldum. Mariya Dmitriyevna pensneli, ucaboy və olduqca diribaş qadın idi. Bu yaşınan o, inqilabdan əvvəlki ali qız məktəblərində oxuyan tələbələrin səliqə və yarasığını saxlamışdı.

Qardaşının geoloq olduğunu, ruhi xəstəliyə tutulduğunu və onun bizdə də, Avropada da məşhur olan elmi işlərinə görə, doğrudan da, fərdi pensiya aldığı mən həkimin özündən öyrəndim.

Sonra Mariya Dmitriyevna həkimlərə məxsus bir hökm ilə mənə dedi:

— Sizin burda qalmağınızın heç bir mənası yoxdur. Bu gün, sabah payız gəlir, yağış tökəcək, buralarda palçıq dizə çıxacaq. Üstəlik də burda ürəkaçan bir şey yoxdur, işləməli yer deyil! Köçün, gəlin bizi. Bir qoca anamdır, bir qardaşımızdır, bir də özüməm, mənzil isə beş otaqlıdır. Qardaşım qanacaqlı adamdır, sizə mane olmaz.

Mən Mariya Dmitriyevnanın mənzilinə köcdüm və “Qara Boğaz” povestinin gələcək qəhrəmanlarından biri – geoloq Vasili Dmitriyeviç Şatski ilə tanışlığım buradan başlandı.

Dəmiryol həkiminin mənzili doğrudan da sakit idi. Hətta adama bir növ yuxulu kimi gəlirdi. Mariya Dmitriyevna gününü ambulatoriyyada və xəstələrin yanında keçirirdi, onun qoca anası kart kağızları ilə axşamacan fala baxırdı, geoloq isə çox nadir hallarda öz otağından çölə çıxırdı. Səhərlər o, oturub qəzet oxuyurdu: yazılıın bir kəlməsini də buraxmırıd, sonra Şatski, demək olar ki, gecə düşənəcən tələsə-tələsə nəsə yazırıd, gündə bir qalın dəftər doldururdu.

Yalnız hərdənbir boş stansiyadan yeganə manevr qatarının fit səsi eşidilirdi.

Əvvəller Şatski məndən hürkürdü, sonra öyrəndi, mənimlə səhbət eləməyə başladı. Bu səhbətlərdən onun xəstəliyinin xarakteri məlum oldu. Səhərlər, hələ yorulmamış, o tamam ağıllı adam idи, həm də yaxşı səhbətlər eləyirdi. Şatski çox şey bilirdi. Lakin azca yorulan kimi sayıqlamağa başlayırdı. Bu sayıqlamanın məğzində bir növ ruhi xəstələrə xas olan maniakal ideya dururdu, ancaq bu ideyanı xəstə möhkəm məntiqlə əsaslandırırdı.

Şatskinin xəstəlik tarixçəsi “Qara Boğaz”da təsvir edilmişdir.

Orta Asiyaya geoloji ekspedisiya zamanı o, basmaçılardan əlinə keçir. Başqa əsirlərlə birgə onu da hər gün gülələməyə aparırlar. Ancaq Şatskinin bəxti gətirir. Basmaçılardan əsirləri beş-beş çıxarıb, onların beşincisini gülələyəndə həmişə o üçüncü yerə düşür, əsirlər ölümə iki-iki çıxarıılanda isə Şatski həmişə birinci olur. O, sağ qalır, lakin ağılmı itirir. Bir müddət Krasnovodskda, yüksək qatarının atılıb qalmış köhnə bir vəqonunda yaşayır və çox uzun axtarışlardan sonra bacısı onu həmin vəqondan təpib gətirir.

Hər gün axşam Şatski Livnidəki pocta gedib, Xalq Komissarları Sovetinin ünvanına sıfarişli məktub təhvil verirdi. Mariya Dmitriyevnanın xahişi ilə poct rəisi məktubları Moskvaya göndərmir, onları qaytarıb həkimə verir, həkim isə alıb yandırırıd.

Mən Şatskinin Moskvaya nə yazdığını öyrənmək həvəsinə düşdüm və tezliklə öyrəndim.

Bir axşam mən çarpayıya uzanıb kitab oxuyanda Şatski içəri girdi. Mənim ayaqqabılarım çarpayının böyründə, burnu ortalığa tərəf qoyulmuşdu. Şatski onları diqqətlə nəzərdən keçirib:

— Başmaqlarınızı, heç vaxt belə qoymayın, — dedi. — Bu, olduqca təhlükəlidir.

— Niye? — dedim.

Şatski:

— Bu saat bilərsiniz, — deyib otaqdan çıxdı və bir dəqiqli keçməmiş mənə bir varaq kağız gətirdi.

— Oxuyun! — dedi. — Qurtarandan sonra mənə tərəfki divarı taq-qıldıdarsınız. Əgər sizin üçün bir şey qaranlıq qalsa, mən gəlib aydınlaşdıraram.

O, getdi. Mən vərəqi qabağıma qoyub oxumağa başladım:

“Xalq Komissarları Sovetinə. Ölkəmizin məhvinə səbəb ola biləcək qorxunc bir təhlükənin yaxınlaşmasıda olduğunu mən Xalq Komissarları Sovetinə dəfələrlə xəber vermişəm.

Hamiya məlumdur ki, Yerin geoloji qatlarında böyük maddi enerji vardır (məsələn, daş kömürdə, neftdə, sistdə). İnsanlar bu enerjini çıxarıb, ondan istifadə etməyi öyrənmişdir.

Lakin az adamlar bilirlər ki, Yerin həmin bu qatlarındaca, bu qatların yarandığı epoxanın psixi enerjisi mövcuddur.

Livni şəhəri Avropada ən qüdrətli devon əhəngi yataqlarının üstündədir. Devon dövründə yer üzərində təzəcə yaranan şüur olduqca bədxah, amansız və hər cür insani əlamətdən məhrum idi. Çanaqlı balıqların qara beyni o vaxtki şüurun ən üstünü idı.

Bu ibtidai — psixi enerji molyuska-ammonitlərin tərkibinə yığılmışdır. Devon əhəngi təbəqələri sözün əsl mənasında daşa dönmüş ammonitlərlə doludur.

Həmin dövrün xirdaca beyni olan hər bir ammonit öz daxilində son dərəcə böyük və son dərəcə qorxulu psixi enerji yaşıdır.

Uzun əsrlər boyunca insanlar, xoşbəxtlikdən, geoloji təbəqələrdə yaşayan psixi enerjini çıxarmağın qaydasını bilmirdilər. Ona görə “xoşbəxtlikdən” deyirəm ki, əgər insanlar bu enerjini yerindən tərpətsələr, yer üzündə hər şey məhv olar. İnsanların beyni bu enerji ilə zəhərlənər, onlar qorxunc vəhşi heyvanlara çevrilərlər, kor-

və rəzil instinktlərin təsiri altına düşərlər. Bu isə mədəniyyətin məhvi deməkdir.

Xalq Komissarları Sovetinə dəfələrlə bildirdiyim kimi, faşistlər devon dövrünün psixi enerjisini yol açmağın və ammonitləri canlandırmışının üsulunu tapmışlar.

Devon dövründən qalan ən qalın təbəqələr bizim Livni şəhərlərinin altında yerləşdiyindən, faşistlər o enerjinin ağızını məhz burada açmağa hazırlaşırlar. Əgər onlar buna nail ola bilsələr, insan nəslinin əvvəlcə mənəvi, sonra isə fiziki məhvinin qarşısını almaq mümkün olmayacaqdır.

Livni rayonunda psixi enerjini tərpətmək planını faşistlər ən incə nöqtələrinəcən işləyib hazırlamışlar. Bütün mürəkkəb planlar kimi, onu da asanlıqla dəf etmək mümkündür. Adice, boş bir şeyin nəzərdən qəçiriləsi planın baş tutmamasına səbəb ola bilər.

Buna görə də Livni şəhərini tezliklə böyük hərbi hissələrlə əhatə etmək zəruriyyətdən başqa, şəhərin əhalisinə ciddi göstəriş vermək lazımdır ki, bir sıra vərdişlərindən əl çəksinlər (çünki faşistlər öz planlarını Livni şəhərində yaşayan əhalinin məhz bu vərdişləri əsasında qurmuşlar) və faşistlərin gözlədiyinin əksinə hərəkət etsinlər. Buna bir misal göstərmək istəyirəm. Livni şəhərində yaşayan vətəndaşların hamısı yatmadan qabaq başmaqlarını çıxarıb, çarpayının yanında burnunu otağın mərkəzinə doğru qoyurlar. Bundan sonra başmaqların burnunu divara sarı çevirmək lazımdır. Məhz bu cəhət, ola bilsin ki, faşistlərin planında nəzərdə tutulmamışdır və belə boş bir şəylə o plan tamam alt-üst ola bilər.

Bunu da əlavə etməliyəm ki, Livni şəhərində devon qatlarından təbii yolla (lap az olsa da) sızib çıxan psixi zəhərin nəticəsində burada yaşayan əhalinin mənəviyyatı bu böyüklükdə və bu tipdə olan başqa şəhərlərdəki adamların mənəviyyatından çox-çox xarabdır. Devon qatları üzərində üç şəhər durur: Kromi, Livni, Yelets. Köhnə bir məsələdə boş yerə deyilməyib ki: “Kromi — yerin-göyün haramı, Livni — oğru, çapar evi, Yelets oğru gəldi, tələs”.

Faşist hökumətinin Livnidəki casusu buradakı aptekin müdürüdir”.

Şatskinin başmaqlarımı burnu divara sarı çevirməyinin səbəbi indi mənə məlum oldu. Eyni zamanda, qanım qaraldı. Mən Şatskilər ailəsindəki sakitliyin bircə tükdən asılı olduğunu başa düşdüm. Burada hər dəqiqli qeylü-qal gözlənirdi.

Sonra mənə məlum oldu ki, belə qeylü-qallar bu evdə çox tez-tez olur, ancaq Şatskinin anası və Mariya Dmitriyevna bunu başqalarından çox ustalıqla gizlədirler.

Ertəsi günün axşamı biz çay içə-içə homeopatiyadan danışanda, Şatski süd dolu dolçanı götürdü və südü sakitcə samovarın odlوغuna boşaldı. Şatskinin qoca anası hirsli-hirsli çağırıldı. Mariya Dmitriyevna tərs-tərs qardaşına baxıb dedi:

— Bu nə hoqqadır çıxarırsan?

Şatski məzlam-məzlam gülümseyib, izah eləməyə başladı ki, məhz bu cür vəhşi hərəkət faşistlərin planında, yəqin, nəzərdə tutulmamışdır ve bu, şübhəsiz ki, həmin plana böyük zərbə vuracaq, bəşəriyyəti fəlakətdən qurtaracaqdır.

Mariya Dmitriyevna əvvəlki ciddiyətlə qardaşına:

— Öz otağına keç! — dedi və yanıq süd qoxusu çıxsın, deyə hirsə pəncərələri taybatay açdı.

Şatski başını aşağı salıb, dinməz-söyləməz otağına getdi.

Buna baxmayaraq, “ayıq vaxtlarında” Şatski həvəslə və çox səhbət eləyirdi. Onun en çox Orta Asiyada işlədiyini və Qara-Boğaz körfəzinin ilk tədqiqatçılarından biri olduğunu da mən məhz belə vaxtlarda öyrənmişdim.

Şatski Qara-Boğaz körfəzinin Şərqi sahillerini dolaşmışdı. O vaxt bu çox təhlükəli iş sayılırdı. Şatski Qara-Boğaz sahillerini təsvir etmişdi, oranın xəritəsini çəkmüşdi və körfəzin yaxınlığındakı quru dağlarda daş kömür yataqları olduğunu aşkar çıxartmışdı.

Xəzər dənizinin qorxunc və sehrli körfəzi — Qara-Boğaz haqda, onun suyunda olan tükənməz mirabilit ehtiyatı haqda, səhraları Yer üzündən silməyin mümkün olması haqda ilk məlumatı mənə Şatski vermişdi.

O, sehraya ürekdən nifret eləyirdi, — elə nifret ki, cansız şeylərə bu cür nifret etmək mümkün deyil. Səhra Şatskinin dilində qara yara, qaşınan qotur, yerin bağrını söküb yeyən xərcəng idi; təbiətin murdar əməli idi.

Şatski deyirdi:

— Səhra yalnız qırmağı, öldürməyi bacarrı. Səhra ölüm deməkdir. Əger bəşəriyyətin ağlı başındadırsa, o, bunu dərk etməlidir.

Dəlidən belə sözərək eşitmək təəccübüldü idi.

— Gərək onu xirdəkləyəsən, nəfəs almağa qoymayan və döyüyəsən, dayanmadan, elə hey ölüncən möhkəm döyüyəsən. Gəbərib ölüne kimi gərək ondan əl çəkməyəsən. Sonra onun cəmdəyinin üstündə yumşaq tropik cənnət yaradasan.

Bu sözərək mənim daxilimdə yatan nifreti — uşaqlıq illərimin əksədasını oyatdı.

Şatski deyirdi:

— İnsanlar bir-birlərini qırmağa sərf etdikləri güc və vəsaitin yarısını səhraları yer üzündən silmək işinə sərf etseydilər, səhralar çıxdan yoxa çıxmışdı. Xalqın bütün var-dövləti və milyonlarca insan həyatı müharibəyə qurban verilir. Üstəlik, elm də, mədəniyyət də. Hətta poeziyanın özünü də kütləvi qırğınların iştirakçısı eləmişlər.

Mariya Dmitriyevna öz otağından dedi:

— Vasya! Sakit ol! Daha müharibə olmayıacaq. Heç vaxt.

— Heç vaxta bax! — deyə Şatski gözənləniləndən ona cavab verdi.

— Elə bu gecə ammonitlər hərəkətə gələcəkdir. Gedək bir az gəzintək, həm də ora baş çəkək.

Sayıqlama başlandı. Mariya Dmitriyevna onu apardı, dərman verib yatağa uzatdı.

Mən əlimdəki romanı tezliklə qurtarmaq, səhraları məhv etmək barədə yeni kitab başlamaq istəyirdim. “Qara-Boğaz” povestinin ilk qayəsi belə yarandı.

Mən Livnidan payızın axırlarında getdim, yola düşməzdən əvvəl birinci dəfə tutduğum evin sahibləri ilə vidalaşmaq üçün ora getdim.

Arvad hələ də yorğan-döşəkdən qalxmamışdı. Kişi evdə yox idi. Polina mənə səhərəcən yola saldı.

Hava qaralmışdı, ciğirlarda buz xırçıldıyırdı. Ağaclar yarpağını tökmüşdü, yalnız bəzi yerlərdə, almaların budaqlarında quru, çəhrayı yarpaqlar gözə dəyirdi. Durğun səmada soyuq qürubun işıqlandırıldığı yeganə bulud da sönməkdə idi.

Polina mehribancasına mənim əlimdən yapışb yanımca gedirdi. Bu anda o, mənə balaca uşaq kimi görünürdü və bu tənha, utancaq qızı mənim ürəyim yanındı.

Səhər kinosundan zəif musiqi səsi gəlirdi. Evlərdə işıq yandırırdılar. Samovarların tüstüsü bağların üzərində havadan asılı qalmışdı. Ağacların çılpaq budaqları arasından artıq uledzələr görünməkdə idi.

Ürəyim anlaşılmaz bir həyəcanla döyündürdü və öz-özümə düşünürdüm ki, bu gözəl aləm üçün, hətta bircə bu Polinadan ötrü, insanları şən və ağıllı həyat qurmaq uğrunda mübarizəyə çağırmaq lazımdır. Yer üzündə insanı qəmləndirən, onu bircə damcı belə göz yaşı axıtmağa vadər eləyen nə varsa, hamisinin kökünü kəsmek lazımdır. Səhralar, mühəribələr, ədaletsizliklər, yalanlar, insanın qəlbinə toxunan her şey məhv edilməlidir!

Polina ilk şəhər evlərinə çatana kimi yanımca yeridi. Orada mən onunla vidalaşdım. Qız başını aşağı dikdi, bir müddət sarışın saçlarını didişirdi və heç gözlənilmədən dedi:

— Bundan sonra mən çoxlu kitab oxuyacağam, Konstantin Georgiyeviç.

O, başını qaldırıb utancaq gözləri ile mənə baxdı, əl verib görüşdü və evlərinə tərəf qaçı.

Mən basırıq ümumi vaqonda Moskvaya qayıdırıdım.

Papiros çəkmək üçün gecə tambura çıxdım, pəncərəni aşağı salıb, başımı çölə çıxartdım.

Qumlu torpaqlıqla gedən qatar xəzan vurmuş meşələrin yanından ötürdü.

Meşələr, demək olar ki, görünmürdü. Onların varlığını relsler üzərində şütyüən təkerlərin six, qalın ağaclarılara saldığı əks-sədadan bilmək olurdu. Sanki dənəver qarın nəfəsindən qalxan sərin havadan donmuş yarpaq qoxusu gəlirdi.

Meşələrin başı üzərində ulduzlar par-par parıldayan payız səması dayanmışdı; səma qatarla birgə irəli çapır, qatarдан geri qalmırıdı. Körpülər aram-aram səslənirdi və qatarın sürətlə getdiyinə baxmayaraq, aşağıda, körpülərin altındakı tutqun sularda ulduzların ani parıltısı görünürdü.

Tüstünün, buxarin içində qatar taqqataq taqqıdayır, gurhagur guruldayırdı. Yanıb qurtarmaqda olan şamlar titrəşən fənərlərdə şölənlənirdi. Havadə, təkerlərin dövrəsində qıpqrırmızı qıgilcimlər uçurdu. Öz dəli sürətindən məst olmuş qatar sevincə fit verirdi.

Mən möhkəm əmin idim ki, qatar məni xoşbəxtliyə aparır. Nezerde tutduğum yeni kitab beynimdə dolaşırıdı. O kitabı yazacağımı inanırdım.

Mən pəncərədən başımı çıxarıb gecə, dünyada misli olmayan rus torpağı haqqında rabitəsiz nəgmələr oxuyurdum. Külek üzümü,

etirli qız saçı kimi qidiqlayırıdı. O saçı, o küləyi, o müqəddəs torpağı mən öpmək istəyirdim. Lakin bunu etmək mümkün deyildi və mən oxuyurdum. Rabitəsiz sözlər qoşub coşur və göylərə baxa-baxa şərqdə buludlar arxasında işaran açıq səmanın maviliyinə, gözəlli-yinə heyrət edirdim.

Mən şərq tərəfdə işaran mavi səmanın saf parıltısına heyran-heyran baxırdım, néhayət, başa düşdüm ki, dan yeri sökülür.

Pəncərədən gördüyüüm füsunkar aləm, ürəyimi çulgalayan bu néhayətsiz sevinc heç özümün də baş aça bilmədiyim bir tərzdə məni buna sövq edirdi. Yazmaq, yazmaq və yazmaq!

Lakin nə yazmaq? Bunun indi mənim üçün heç bir fərqi yox idi. Gördüyüüm bu gözəllik, onu tükenməkdən, üzülməkdən, ölməkdən qorumaq həvəsim nəyin ətrafında cəmləşəcəkdi, bu fikirləri hansı mövzu maqnit kimi özünə çəkəcəkdi – bunun indi heç bir fərqi yox idi.

Bir müddət keçəndən sonra bu duyğular “Qara-Boğaz” povestində cəmləşdi. Ancaq bu duyğular başqa bir kitaba da daxil ola bilərdi, lakin o kitabın da əsas mövzusu gərək həmin istiqamətə yönəleydi, o kitab da gərək o vaxt məni vaqonda çulgalayan hissələrdən yaranıydı. Görünür, her bir əserin qayəsi insanın qəlbində doğulur.

“Qara Boğaz”ın əsas qayəsi ürəkdə doğulandan sonra, necə deyərlər, “bişirmə” dövrü geldi, daha doğrusu, əsəri real məzmunla doldurmaq dövrü başlandı.

ÜRƏYƏ DÜŞƏN İZLƏR

*Ey ürək! Yaddaşın güclüdür sənin
Qəmli yaddaşından mühakimənin.*

Batuşkov

Oxuculardan tez-tez belə suallar eşitmək olur. Yaziçılar yazdıqları kitab üçün materialı necə toplayırlar və nə müddətə toplayırlar. Oxuculara deyəndə ki, material toplamaq adında heç bir iş yoxdur, deyəndə ki, yazıçılar buna xüsusi vaxt sərf eləmir, onlar, adətən təəccübənlərdir.

Bu sözlərin, elbəttə, bu və ya digər bir kitab üçün yazıçıya lazım olan elmi, idraki materialın öyrənilməsinə dəxli yoxdur. Burada söhbət yalnız canlı həyat müşahidələrindən gedir.

Dostoyevskinin “cari günün təfsilatları” adlandırdığı həyat materialını öyrənmirlər. Yazıçılar sadəcə olaraq, bu materialın içinde yaşayırlar – düşünürlər, ezab çəkirlər, sevinirlər, baş verən hadisələrde iştirak edirlər və ötüb keçən her bir gün onların ürəyində, yaddaşında, heç şübhəsiz ki, iz buraxır, nişan qoyur.

Yazıçı əlinə qeyd dəftəri götürüb, ora-bura soxulan professional “qeydiyyatçı”, yaxud necə deyerlər, həyatın pusquçusu deyildir və onun haqqındaki bu cür təsəvvür oxucuların (bəzi gənc yazıçılar da buraya daxil olmaqla) beynindən silinməlidir.

Özünü müşahidə toplamağa məcbur edərək, həmişə qeyd dəftəri ilə dolananlar (“heç nəyi gözdən qoymamaq üçün”) ağına-bozuna baxmadan çoxlu müşahidə toplaya bilərlər, lakin bu müşahidə ölü müşahidədir. Başqa sözlə, belə müşahidələr qeyd dəftərindən nəsrin canlı əzələ toxumasına köçürünləndə, əksər hallarda öz təravətini itirir və bir növ havadan asılı vəziyyətdə qalır.

Gərək heç vaxt düşünməyəsən ki, rastına çıxan bu üvəz kolu, yaxud orkestrdə nağara çalan ağsaçı kişi bir vaxt sənin hekayən üçün lazımlaşacaq və buna görə sən onu diqqətə, hətta bir qədər də süni müşahidə etməlisən. Müşahidəyə bir vəzifə kimi baxmaq, ondan mənəfəet güdmək olmaz.

Hətta on yaxşı müşahidələri də zorla nəsrə pərçimləmək lazımdır. Lazım gələndə bu müşahidələr özleri əsərə daxil olacaq və orada öz yerlərini tutacaqlar. Büsbütün unudulmuş əhvalat, yaxud təfsilat çox vaxt məhz lazımlı olanda yada düşür və yazıçının özü də buna təccüb edir.

Yaxşı yaddaş – yazıçılığın əsaslarından biridir.

Bu fikirləri aydınlaşdırmaq məqsədi ilə mən öz “Telegram” hekayəmi necə yazdığını nəql etmək istəyirəm.

Payızın son aylarında mən Ryazan yaxınlığında kənddə, bir vaxtlar məşhur oymaçlardan sayılan Pojalostinin malikanəsində qalırdım. Pojalostinin qızı, qocalıb əldən düşmüş xoşrəftar Katerina İvanovna burada tək-tənha ömrünü başa vurmaqdadır. Onun yeganə övladı Nasty Leninqradda olurdu və anasını büsbütün unutmuşdu – yalnız iki aydan bir Katerina İvanovnaya pul yollayırdı.

Divarları qaralmış bu böyük, vahiməli evin bir otağında mən olurdum. Qarı o biri başda olurdu. Onun yanına getmək üçün boş

dəhlizdən və döşəmələrinin taxtaları cirildən bir neçə tozlu otaqdan keçmək lazım idi.

Burada qaridan və məndən başqa heç kəs olmurdu. Ev muzey kimi saxlanılırdı.

Başqa xırda-para tikililəri uşulub dağılmışda olan həyetin dal tərəfində evin özü kimi başsız qalmış bir bağ da vardı. O bağda yalnız küləklər gəzirdi.

Mən buraya işləmək üçün gəlmişdim və ilk vaxtlar öz otağında oturub səhərdən axşamacan yazırdım. Qaranlıq tez düşürdü. Laləyə bənzər abajuru olan köhnə neft çirağını hələ saat beş olmamış yardımçıq lazım idi.

Sonra mən iş saatlarını axşama saldım. Çünkü onsuz da tez ötüb keçən gündüz çağlarına adamin heyfi gəlirdi. Meşələr və çəmənlər artıq qışa hazırlaşırdı, bu fırsatı əldən buraxmaq olmazdı – gəzmək lazım idi.

Mən uzun müddət gəzirdim və hər yerdə payızın əlamətlərini gördüm. Səhərlər gölmeçələrdə, buzun şüse qabığı altında hava köpürcükleri oynayırdı. Bu köpürcüklerin içində bəzən qıpırımızı, yaxud sapsarı yarpaqlar gözə dəyirdi. Həmin bu ağcaqovaq, yaxud ağcaqayın yarpaqları sanki boş, büssür bir şarin içində salınımsıdı. Buzu qırmaq, bu donmuş yarpaqları yiğib eve gətirmək mənə ləzzət verirdi. Çox keçməmiş evdə pəncərənin qabağında mən bir xeyli bu cür yarpaq yiğib qalamışdım. Yarpaqlar isinir və onlardan spirt qoxusunu gəlirdi.

Meşədə gəzməyin də bu vaxtlar özgə ləzzəti vardi. Çəmənlik yerlərdə külək əsirdi, meşələrdə isə buz kimi xırçıldayan tutqun bir sükut hökm sürdü. Bəlkə də bu sakitliyi meşədə qara buludlar yaradırdı. Onlar o qədər alçaqda idilər ki, bəzən şam ağaclarının çətri buluddan don geyirdi.

Hərdən mən balıq tutmaq üçün Oka çayının axarlarının qirağına gedirdim. Orada soyüd yarpaqlarından adamin üzünə elə tünd qoxu vururdu ki, elə bil bu qoxudan üzün dərisi gedirdi. Su qara idi, bir az göyümtül rəngə çalırdı. Balıqlar, payız qaydasınca, ehtiyatlı dolanırdılar və çox nadir hallarda tilova yaxın düşürdülər.

Sonra yağışlar düşdü, bağlar çılpaqlaşdı, qaralmış otlar yere yapışdı. Havadan sulu qar qoxusu gəldi.

Payızın əlamətləri çox idi, lakin onları yadda saxlamağa cəhd ələmirdim. Mən bir şeyi yəqin bilirdim – ürəyə yüngüllük gətirən, sadə, aydın fikirlər doğuran bu payız qüssəsini heç vaxt unutmaya-çağam.

Yaş və cırıq ətəyi yerlə sürünən buludlar tutqunlaşdıqca, yağışlar soyuduqca ürək təravətlənir, yazmaq daha da asanlaşırı - sanki sözlər öz-özünə kağızın üstünə düzülürdü.

Əsas məsələ payızı duymaqda, onun doğurduğu hissələr və fikirlər silsiləsini olduğu kimi qavramaqda idi. İnsanlara, hadisələrə, hamısı bir yerdə həyat materialı adlanan ayrı-ayrı xırda cizgilər və təfsilatlara gəldikdə, mən öz təcrübəmdən bilirdim ki, onlar haradəsa həmin bu payız duyusunun daxilində, etibarlı bir yerdə gizlənmişdir və mənə lazımlı olanda aşkarla çıxacaqdır. Bunun üçün hər hansı bir hekayədə həmin duyşunu bir daha yaşamaq kifayət edərdi, qalan şəylər öz-özünə yada düşüb, kağıza köçürülcəkdi.

Yaşadığım o köhnə evi mən bir hekayə materialı kimi öyrənmirdim. Mən sadəcə bu evin həzinliyini, səssizliyini, divar saatının aramsız çıqqıltısını, sobadan qalxan ağaçqayın tüstüsünün iyini, divarlardakı köhnə qrafları sevmişdim. Qraflar az qalmışdı, çoxunu Katerina İvanovnanın alıb vilayət muzeyinə aparmışdır, burada cəmisi bir neçə əl işi Bryullovun "Avtportreti", Perovun "Xaçaparanlar" və "Quş həvəskarı" əsərləri, bir də Polina Viardonun portreti qalmışdı.

Pəncərələrin şüşəsi köhnə idi, əyri idi. Şüşələr al-əlvən rəngə çalırdı və nədənsə bu şüşələrlə şamın alovu iki dəfə eks olunurdu.

Bütün mebel - divanlar, stollar və stullar açıq rəngli ağacdan qayrılmışdı, köhnəlikdən parıldayırdı və onlardan sərv ağacının iyi gəlirdi.

Evdə çoxlu əhəmiyyətini itirmiş qəribə şəylər vardı: məşələ oxşayan mis çiraqlar, sırlı qıffılar, etiketlərində "Paris" sözü olan "yekəqarın", içində daşa dönmüş kremlər olan şüşələr, mumdan qayrılmış bir dəstə tozlu kameliya çiçəyi (çiçek, paslanmış yoğun bir mixdan asılmışdı), kart oynanılan stolun üstündəki tabaşırılə edilən qeydləri silmək üçün işlədilən girdə şotka...

Üç qalın təqvim vardı - 1848, 1850, 1852-ci illər. Orada saray qadınlarının siyahısında mən Puşkinin arvadı Natalya Nikolayevna Lanskayının və Puşkinlə sevgi əlaqəsi olan Yelizaveta Ksaveryevna

Voronovanın adını oxudum. Bu məni kədərləndirmişdi. Niyə kədərləndirmişdi -- heç indi də bilmirəm. Bəlkə ona görə də evə ölü sükut çökmüşdü.

Uzaqlarda, Okada, Kuzminski şlyuzu yaxınlığında gəmi fit verirdi və bu mənzərənin fonunda adamın, istər-istəməz, bu şeir yadına düşürdü.

Sovuşdu yaqmurlu gün, fəqət yaqmurlu gecə
Bürümüşdür göyləri qurğun boyası kimi.
Ayın solğun surəti
Şamlıqlar arasından görünür röya kimi.

Axşamlar mən Katerina İvanovnanın yanına çay içməyə gəlirdim. Qarının gözləri işıqdan düşmüştü, buna görə də təsərrüfat işlərini görmək üçün tündxasiyyət, heç nəyi bəyənməyən qonşu qızı Nyurka gündə iki-üç dəfə buraya baş çəkirdi.

Samovarı Nyurka qaynadırdı və özü də oturub bizimlə çay içirdi. Nyurka çayı nəlbəkidən hortahort içirdi, özü də Katerina İvanovnanın astadan dediyi hər sözə o. eyni cür cavab verirdi:

- Bah, başıma xeyir! Bircə bu qalmışdı!

Mən onu danlayırdım, lakin Nyurka mənə də cavab qaytarırdı:

- Bah, başıma xeyir! Guya ki, mən heç nə qanmiram, guya mən meşədən tutulmuşam.

Əslinde isə Katerina İvanovnanın dərdinə qalan yeganə adam Nyurka idi. Həm də ona görə yox ki, Katerina İvanovna qızı əlvən ləlekli mexmər şlyapa, narin şüşədən qayrılmış saç muncuğu, yaxud da köhnəlmış, rəngi saralmış tor bağışlayırdı.

Katerina İvanovna bir vaxt atası ilə Parisdə olmuşdu, Turgenevi tanıydırdı, Viktor Hüqonun dəfnində iştirak etmişdi. O, mənimlə bu barədə səhbət eləyəndə Nyurka başını bulayıb deyirdi:

- Bah, başıma xeyir! Bircə bu qalmışdı!

Ancaq Nyurka çox oturmurdur, "dılqılıclarını" yatırmaq üçün evə qaçırdı.

Katerina İvanovnanın bir köhnə, atlas sumkası vardı, qarı onu heç vaxt əlindən yero qoymurdu. Qarının bütün var-dövleti o sumkada idi. Nastyanın məktubları, azaciq pul, pasportu, çatmaqşılı, xumarbaxılı gözəl Nastyanın şəkli, sonra Katerina İvanovnanın qızlıq vaxtından qalma saralmış şəkli, məsumluq və paklıq mücəssəməsi...

Katerina İvanovna heç vaxt heç nədən şikayət eləmirdi, yalnız arabir qocalıqdan, zəiflikdən danışırı. Ancaq mən qonşularдан və yanğın sarayında qarovalçuluq eləyən sadəlövh, xoşməcaz qoca İvan Dmitriyeviçdən eşitmışdım ki, Katerina İvanovnanın güzəranı güzəran deyil, xalis məşəqqətdir. Nastya dörd il idi ki, bu tərəflərə gəlmirdi, deməli, anasını unutmuşdu; qarının isə bir ayağı gorda idi, bu gün-sabah ölüb gedəcəkdi. Qızını görməmiş, onu bağırına basmamış, onun “yolçunu yoldan eləyən” saçlarını sıgallamamış oləcəkdi (qızının saçlarına Katerina İvanovna belə deyirdi).

Nastya Katerina İvanovnaya pul göndərirdi, ancaq bəzən onun da arası kəsilirdi. Katerina İvanovnanın belə vaxtlarda necə yaşadığını heç kəs bilmirdi.

Bir dəfə Katerina İvanovna məndən xahiş elədi ki, onu bağa çıxarım, – o, yazın əvvəlindən bağda olmamışdı, zəiflik imkan vermirdi.

– Siz məni qınamayın, mənim əzizim. Mən qocanı qınamayın. İstəyirəm axırıncı dəfə o bağı görüm. Hələ qızlılığında mən orada Turgenevin kitablarını oxumuşam. Bir də, mənim orda ağaclarım var, özüm əkmışəm.

Katerina İvanovnanın geyinməsi çox çəkdi. Köhnə, qış paltosunu ciyninə saldı, başına yun şal bağladı və mənim qolumdan bərk-bərk yapışdı, artırmadan həyatə endi.

Biz həyatə enəndə axşam düşürdü. Bağı xəzan vurmuşdu. Xəzəl yeriməyə mane olurdu. Yarpaqlar xışıldayı, adamın ayağının altından qaçırdı. Yaşıl rəngə çalan üfüqdə ulduz parıldayırdı. Uzaqlarda, meşənin başı üzərində oraq şəkilli təzə ay görünürdü.

Gövdəsi cedar-cadar olmuş cökə ağacının yanında Katerina İvanovna dayandı, ağaca söykənib ağladı.

Mən onu bərk-bərk tutmuşdum ki, yixılmasın. Katerina İvanovna qocalıb əldən düşmüş adamlarsayağı ağlayırdı, gözünün yaşını axıtmadından utanmirdi.

– Allah sizə bu günü göstərməsin! – dedi, – mənim balam! Bir yandan qocalıq, bir yandan təklik! Allah göstərməsin!

Onu evə apara-apara düşünürdüm; belə bir anam olsayıdı, mən nə qədər xoşbəxt olardım!

Axşam Katerina İvanovna atasından qalma bir dəstə məktubu oxumaq üçün mənə verdi.

Burada rəssam Kramskoyun məktubları, oymayıçı İordanın Ramadan yazdığı kağızlar vardı. İordan özünün məşhur Daniya heykəltəraşı Torvaldsenlə dostluğundan, Lateranın gözəl mərmər hekayələrindən yazdı.

Mən o məktubları həmişəki kimi gecə oxuyurdum. Bayırda sürətlə əsen külək nəm, çılpaq kolları xışıldadırdı; otaqda çirağın piltəsi çırtıldırdı, sanki çiraq darıxdığından öz-özü ilə danışındı. Ramadan gələn o məktubları məhz burada, belə bir zülmət gecədə, harada isə kəndin qıraqında gecə qarovalçusunun zəngini eşidə-əsidiə oxumaq, nədənsə, həm qəribə, həm də xoş idi.

Mən Torvaldsenlə o gecədən maraqlanmağa başladım. Sonra Moskvada onun barəsində yazıları, mümkün olduğu qədər tapıb oxudum, mən Torvaldsenin məşhur nağlıçı Xristian Andersenlə dostluq elədiyini öyrəndim və bir neçə ildən sonra Andersen haqda hekayə yazdım. Bu hekayəyə görə də mən o köhnə kənd evinə minnətdaram.

Bir neçə gün də keçəndən sonra Katerina İvanovna yorğan-döşəyə düşdü və bir daha ayağa qalxmadı. Onun heç bir yeri ağırmadı. Təkcə zəiflikdən şikayətlənirdi.

Mən Leninqrada Nastyanın adına telegram göndərdim. Nyurka köçüb Katerina İvanovnanın otağına gəldi, cüntki hər ehtimala qarşı, o, gərek yaxında olaydı.

Bir gecə Nyurka mən olan otağın divarını bərk-bərk döyüb, qorxa-qorxa qışqırdı.

– Gelin! – dedi, – qarı olur!

Katerina İvanovna huşsuz uzanmışdı, nəfəsi zorla duyulurdu. Mən onun nəbzini yoxladım – nəbz döyünmürdü, astadan titrəyirdi, hörümçək toru kimi nazilmişdi.

Mən paltarımı geyindim, əlimə fənər götürüb kənd xəstəxanasına həkim dalınca getdim: Xəstəxana uzaqda, meşənin içinde idi. Yel əsir və kəsilmiş ağaclar tərəfdən kəpək qoxusu gətirirdi. Gecədən çox keçirdi, hətta itlər də səslərini kəsmişdilər.

Həkim Katerina İvanovnaya kamfora vurdur, təəssüflə başını yırğalayıb çıxdı və gedə-gedə dedi ki, xəstə artıq can verir, lakin tezliklə rahat olmayıacaqdır, cüntki ürəyi safdır.

Katerina İvanovna səhərə yaxın oldu. Gözlərini mən qapamalı oldum. Onun yarıcaq göz qapaqlarını ehtiyatla basanda, qəfil gözün-

dən çıxan bir damcı göz yaşını, yeqin ki, mən heç vaxt unutmaya-
cağam.

Nurka hönkürtüdən boğula-boğula əlindəki əzik zərfi mənə
uzadıb dedi:

— Katerina İvanovna burada nə geyindiircəcini yazıb.

Mən zərfi açıb titrək qoca əli ilə yazılmış bir neçə kəlməni
oxudum. Katerina İvanovna qəbirdə hansı paltarda yatmaq istədiyi-
ni yazmışdı. Səhər arvadlar onu bu son səfərə hazırlamağa göləndə
mən kağızı onlara verdim.

Sonra mən qəbir yeri seçmək üçün qəbiristanlığa getdim. Qayı-
dib səliqəyə-sahmana salınmış Katerina İvanovnanı stolun üstündə
görəndə heyrətimdən donub qaldım.

Köhnə, şleyfi, qızılı rəngli bayram palтарında o, incə bir qız kimi
uzanmışdı. Şleyfi elə belə ayaqlarına dolamışdır. Onun altından
Katerina İvanovnanın xirdaca, qara tufliləri görünürdü. Qarının şam
tutmuş əllərinə ağappaq əlcək geydirilmişdi. Qızılı rəngli donun
yaxasına ipəkdən düzəldilmiş bir dəstə al-əlvan gül taxılmışdı.

Katerina İvanovnanın üzüne duvaq salınmışdı, əger donun qolu
ilə aq əlcəklər arasındaki qırışlarla örtülü ariq dırseyi görünməsəy-
di, burada gözəl biçimli cavan bir qadın yatdığını zənn etmək olardı.

Nastya üç gün gecikdi, dəfn qurtarandan sonra gəldi.

Danişdığını bu əhvalat yazılısının həyat materialıdır ki, ondan da
nəşr yaranır.

Buradakı vəziyyət, söylədiyim təfsilatlar, kənd evinin vəziyyəti
ve payız – bütün bunlar Katerina İvanovna ilə, onun ömrünün son
gündərində yaşadığı ağır ruhi drama ilə six surətdə bağlıdır.

Lakin o vaxt mənim gördükərimin ve düşündükərimin hamısı,
əlbəttə, "Teleqrama" daxil olmamışdır. Həmişə olduğu kimi,
burada da bir çox şeylər hekayədən qıraqda qalmışdır.

Ən kiçik hekayə üçün də, yazılışların dili ilə desək, ortaya çoxlu
material tökmək və onun içindən ən dəyerlilərini seçmək lazımdır.

Mən ikinci dərəcəli rollar oynayan bir çox yaxşı aktyorlara göz
quymuşam. Bütün pyes boyu cəmisi iki-üç cümlə sözü olduğuna
baxmayaraq, belə aktyorların müəllifə necə inadla yanaşdığını, oyna-
dılqları obrazın xarakterini və zahiri görünüşünü bilməklə kifayət-
lənməyib, onun tərcüməyi-halını da, yaşadığı mühiti də öyrənməyə
can atdıqlarını görmüşəm.

Bütün bu dəqiq məlumatlar aktyora ona görə lazımdır ki, özü-
nün beş-altı kəlməsini düzgün deyə bilsin.

Yazıcılıq da belədir. Yazacağı hər hansı bir hekayə üçün yazı-
çıda o hekayəyə lazım olacaq qədərdən qat-qat material ehtiyatı
olmalıdır.

Burada mən "Teleqram"dan danışdım. Lakin hər hekayənin öz
tarixi, öz materialı var.

Bir qış mən Yaltada idim. Hər dəfə pəncərəni açanda otağıma
palid xəzəli dolurdu. Külək əsdikcə yarpaqlar döşəmə üstündə
sürünüb xışıldayırdı. Bu yarpaqlar yüz illik palidin yarpağı deyildi,
Krım yaylasında bitən alçaq palid kollarının yarpağı idi.

Gecələr qara bürünmüş dağlardan soyuq külək əsirdi. Sayrısan
ulduzların işığında qar ecazkar bir gözəlliklə parıldayırdı.

Mənim qonşuluğumda yaşayan şair Aseyev qəhrəman İspan
torpağına şeir yazırı (o vaxt İspaniya hadisələri davam etməkdə
idi), "qədim Barselon göylərini" tərənnüm eləyirdi.

Şair Vladimir Luqovskoy gur səsi ilə ingilis dənizçilərinin mah-
nısını oxuyurdu:

Əlvida, torpaq!
Gomimiz yeno do çıxır dənizə.
Qağayı sahildə qanad çalaraq:
"Əlvida, əlvida!" söyləyir bize...

Axşamlar biz radionun başına toplaşıb, İspan döyüşləri barədə
məlumatə qulaq asırdıq.

Biz Simeiz rəsədxanasına gedirdik. Qoca astronom ulduzlu
göyü, ağlaşılmaz uzaqlıqlarda, hüdudsuz səma boşluqlarında parıl-
dayan nadir ulduzları bizi göstərirdi.

Hərdənbir uzaqdən, Qara dəniz donanmasının gəmilərindən
məşq atışmalarının səsi Yaltaya gəlib çıxırı. Bu vaxtlar qrafınlərin
içində su yırğalanırdı, gurultu yaylaya yayılırdı və şam meşələrində
əriyib yoxa çıxırı.

Gecələr göyün üzündə, görünməz təyyarələr guruldayırdı.

Mən alman yazılışı Bruno Franklin Servantes haqqındaki kitabı-
ni oxuyurdum. Yanımda kitab az olduğundan bu kitabı döñə-döñə
oxumuşdum.

O vaxtlar dördpenceli faşist embleması sürətlə Avropanın üstüne yeriyirdi. Almanıyanın Henrix Mann, Eynsteyn, Remark, Stefan Sveyq kimi alicənab övladları “qara taundan” və quduzlaşmış alçaq Hitlerdən uzaq olmaq üçün vətənlərini tərk etmişdilər. Vətənlərindən dərbədər düşənlər ürəklərində humanizmin qələbəsinə sarıslırmaz inam aparmışdır.

Yazıçı Qaydar evimizə sarı, gülümser gözləri olan yekə qılılı bir köpək gətirmişdi. Deyirdi ki, dağ itidir, çoban itidir.

Qaydar özünü elə göstərirdi ki, guya ədəbiyyatdan qandığı bir şey yoxdur. Ümumiyyətlə, özünü avamlığa vurmaqdan onun xoşu gəlirdi.

Gecələr Qara dəniz həzin-həzin piçıldayırdı. Qara dəniz gündüzlər də dalgalanırırdı, lakin dalğaların səsi gündüzlər belə aşkar eşidilmirdi. Dalğaların həzin piçiltisində yazmaq asan olur.

Yenə də Dostoyevskinin dili ilə desək, o vaxtin “cari günün” təfsilatları bunlardır. Bu təfsilatların əsasında mən “Böyük Tacı bürcü” hekayəmi yazmışsam. Bu hekayədə yuxarıda danışdıqları min demək olar ki, hamısı vardır: palid xəzəli, qoca astronom, top ateşi, Servantes, humanizmin qələbəsinə sarsılmaz inam bəsləyən insanlar, dağ köpəyi, gecə ucuşları və s. və i. a.

Əlbəttə, bütün bunların arasında müəyyən bir bağlılıq vardır və burada hər şey müəyyən bir süjetə tabe edilmişdir.

Bu hekayəni yazanda mən özümdə gecə dağlardan əsən soyuq küləyin təsirini daim saxlamağa çalışmışdım. Bu, həmin hekayənin bir növ leytmotivi idi.

QƏRİBƏ BİR TƏSADÜF

Odessada, 1921-ci ilin qışında “Alşvanq və kompaniyası” adlanan hazır paltar mağazasında yaşayırdım. İkinci mərtəbədəki paltar geyilən yeri mən icazəsiz-filansız tutmuşdum.

Əla bem şüşəsindən güzgüləri olan üç böyük otaq mənim öhdəmdə idi. Güzgülər divara elə möhkəm bərkidilmişdi ki, onları çıxarıb, Təzə bazarda ərzağa dəyişmək üçün mənim də, şair Eduard Baqrıtskinin də göstərdiyimiz bütün cəhdələr boşça çıxmışdı. Biz güzgüləri heç yerindən də tərpədə bilmədik.

Mənim tutduğum sahədə içində çürük yonqar olan üç boş qutu vardi, özgə mebel-filan yox idi. Yaxşı ki, şüşə qapını çərvivəsindən asanlıqla çıxarmaq olurdu. Mən onu hər gecə çıxarırdım. İki qutunun üstünə qoyub özümə yatmaq üçün yer düzeldirdim.

Şuşə qapı çox hamar olduğundan mənim köhne döşəyim gedədə bir neçə dəfə özümlə birgə sürüşüb döşəmənin üstünə düşürdü.

Döşəyim tərpənən kimi mən yuxudan ayılırdım, qorxumdan barmağımı belə tərpətməyib, nəfəs çəkmədən uzanırdım; bu yolla mən axmaq-axmaq döşəyi dayandıracağıma ümid eləyirdim. Ancaq mənim kələyimdən heç nə çıxmırıldı, döşək aram-aram yeriyirdi.

Burada güləmli bir şey yox idi. O il qış çox soyuq idi. Limandan Malı Fontanın yanınacan dəniz buz bağlamışdı. Şimal küləyi yolların qranit daşlarını sürtüb cilalayırdı. Bircə dəfə də qar yağmamışdı, qar yağşaydı, yəqin hava bu qədər də soyuq olmazdı.

Qaldığım yerdə “burjuyka” deyilən balaca dəmir soba vardi. Sobanı qalamaq üçün odun yox idi. Lap odun olsaydı da, bu balaca soba ilə üç nəhəng otağı qızdırmaq mümkün deyildi. Buna görə də “burjuyka”nın üstündə mən ancaq kök çayrı qaynadırdım. Bunun üçün bir neçə köhne qəzet kifayət idi.

Üçüncü qutunu mən özümə iş stolu eləmişdim. Çırağım axşamlar onun üstündə yanındı.

Mən yatağa uzanıb, nə qədər pal-paltarım vardısa, hamısını üstümə tökürdüm və çırığın işığında Georgi Şengelinin tərcüməsində Xoze Mariya Erdinin şeirlərini oxuyurdum. Şeirlər həmin o acliq ili Odessada buraxılmışdı və cəsarətlə deyə bilərem ki, bu kitab bizim mətanətimizi qırmamışdı. Əksinə, biz özümüzü romalılar kimi möhkəm hiss eləyirdik və Şengelinin şeirlərini yadımıza salırdıq: “Dostlar, biz romalyıq, qanımız axır bizim...”

Doğrudur, bizim qanımız axmırıdı, ancaq biz şən və cavan oğlanlar üçün həyat bəzən həddindən çox sərt olurdu. Biz acliqdan əzab çəkirdik, lakin heç kəs şikayətlənmirdi.

Aşağıda, mağazanın birinci mərtəbəsində bədii artel açılmışdı və buranın qızığın, bir az da şübhəli görünən fəaliyyəti günbegün güclənirdi. Bu müəssisənin başçısı Odessada “Lövhə Kralı” ləqəbi ilə məşhur olan qoca və deyingən bir rəssam idi.

Artel elanlar, qadın şlyapaları, qadınlar üçün taxta başmaqlar (bu başmaqların hazırlanmasında antik dövrün sadəliyi vardi). Bir parça

taxtanın üstünə bir neçə ip bərkitməklə məsələ qurtarırdı) və kino reklamları hazırlayırdı (kino reklamlarını yapışqanlı boyalı eyrə faner taxtalarının üstündə yazırırdı).

Lakin günlərin bir günü artelin bəxti açıldı. O vaxtlar Qara dənizin yeganə böyük gəmisi olan "Pestelin", necə deyərlər, "burnunu bəzəmək" üçün artelə sifariş verdilər. Gəmi ilk dəfə Batuma yola düşəcəkdi.

Gəminin bəzəyini nazik dəmir təbəqələrindən düzəldirdilər. Sonra dəmirin qara fonunda qızıl suyu ilə gül-ciçək çəkirdilər.

Bu iş hamının marağına səbəb olmuşdu, hətta milis işçisi Jora Kozlovski də arabir yaxındakı postunu buraxıb bura tamaşaşa gelirdi.

O vaxt mən "Dənizçi" qəzetində katib işləyirdim. Məndən başqa bu qəzətdə çoxlu gənc yazıçı çalışırdı, o cümlədən Katayev, Baqrıtski, Babel, Oleşa və İlfi də burada işləyirdi. Köhnə təcrübəli yazıçılardan təkcə Andrey Sobol hərdən bizim redaksiyaya baş çəkirdi, həmişə mehriban, həmişə qayğılı, heç vaxt bir yerdə qərar tuta bilməyən Sobol.

Bir dəfə Sobol bize hekayə getirdi. Vərəqlər əzilmişdi, əprimişdi. Sözlər bir-birinə qarışmışdı, ancaq hekayənin mövzusu maraqlı idi və heç şübhəsiz ki, istedadlı əldən çıxmışdı.

Hamımız hekayəni oxuyub pərt olduq: onu bu cür dəlaşiq şəkil-də dərc etmək olmazdı. Heç kim ürək eləyib Sobola hekayəni düzəltməyi təklif edə bilmirdi. Bu cəhətdən Sobolu yola getirmək mümkün deyildi. Həm də ona görə yox ki, bununla Sobolun müəllif qüruruna toxunmaq olardı (bu cür qürur Sobolda yox dərəcəsində idi), ona görə ki, Sobol əsəbi idi, o yazdığı əsərlərə təzədən qayıda bilmirdi və belə hallarda onun öz yazıları gözündən düşürdü.

Oturub fikirləşirdik. Bir əlac tapmaq lazımdır. Rusiyada ən çox ya yılmış "Russkoye slovo" qəzetiinin keçmiş direktoru, məşhur naşir Sitinin sağ əli, qocaman korrektorumuz Blaqov da bizimlə əyleşmişdi.

Blaqov keçmişindən qorxan, lal-dinməz bir kişi idi. Bu bazbu-rudlu adam bizim redaksiyanın səs-küylü, yoluq-yosuq gəncliyinə əsla yaraşmırıdı.

Mən Sobolun əlyazmasını bir də oxumaq üçün Alşvanqın mağazasına apardım.

Axşamdan xeyli keçmiş (saat ondan gec olmazdı, ancaq zülmətə qərq olmuş şəhərdə artıq əl-ayaq kəsilmişdi, yalnız külük öz dəli

atını dörd tərefə çapırdı) milis işçisi Jora Kozlovski mağazanın qapısını döyüdü.

Mən qəzeti bərk-bərk burub yandırdım, onu əlimdə məşəl kimi tutub, dalına paslı qaz borusu qoyulmuş ağır mağaza qapısını açmağa getdim. Çıraqı götürməyin mənası yox idi, çünki o, neinki havanın adice tərpənişindən, hətta bir ciddi baxışdan da sönməyə hazır idi.

Jora qapının dalından dedi:

— Bir vətəndaş sizin yanınızda gəlmək istəyir. Kimliyini təsdiq etməsəniz, içəri buraxmayacağam. Burda emalatxanalar var. Təkçə rənglər, deyirlər, üç milyon pul eləyir.

Əgər mənim "Dənizçi" dən ayda bir milyon manat pul aldığımı desəm, (bazar qiyməti ilə bu pula qırıq qutu kibrit almaq olardı), onda aydın olar ki, bu pul Jora deyən qədər də böyük məbləğ deyildi.

Blaqov qapının dalında durmuşdu. Mən onu tanadığımı dedim. Jora onu içəri buraxdı və dedi ki, bir-iki saatdan sonra qızışmağa, qaynanmış su içməyə gələcəkdir.

Qapıdan içəri girən kimi Blaqov söhbətə başladı:

— Məsələ belədir, Sobolun o hekayəsi mənə rahatlıq vermir. O hekayədə yazıçı istedadı var. Belə şeyi əldən buraxmaq olmaz. Mən köhnə qəzet adamıym, bilirsinizmi, yaxşı hekayələri qapazlamağa öyrəmişəm.

— Başqa bir əlac varmı? — dedim.

— Əlyazmasını mənə verin. Vicdan haqqı bir kəlməsini də dəyişən deyiləm. Buradaca oturub oxuyaçağam, çünki gecənin bu vaxtı mən burdan Lanjerona gedib çıxa bilmərəm, yolda mütləq soyundurular.. Öz yanınızdaca hekayəyə əl gəzdirəcəyəm.

— Necə yəni əl gəzdirəcəksiniz? — dedim. — Bu o deməkdir ki, siz hekayəni düzəldəcəksiniz?

— Mən sizə dedim ki, nə onun bir kəlməsini pozacağam, nə də ora bir söz əlavə eləyəcəyəm.

— Onda bəs neyleyəcəksiniz?

— Sonra baxarsınız.

Blaqovun dediklərində nəsə sirli bir şey vardı. Bu sakit, təmkinli adam tufanlı gecədə əl bil özü ilə birgə Alşvanqın mağazasına bir sehrli aləm gətirmişdi. Bu sehrli işin nə olduğunu bilmək lazımdı, buna görə də mən razılaşdım.

Blaqov cibindən yarısı yanmış çox yoğun bir kilsə şamı çıxartdı. Şamı yandırıb qutunun üstünə qoydu, mənim sıniq-salxaq çamadannımın üstündə əyləşib, hamar dülger karandaşını çıxarıb işə girdi.

Gecəyarısı Jora Kozlovski gəldi. Elə o gələnə yaxın mən su qaynadıb, çayı hazır eləmişdim, ancaq bu dəfəki çay kök qurusundan deyildi, bu dəfə mən xırda-xırda doğranıb qızardılmış çuğundur dəmlemişdim.

Jora içəri keçib:

— Xəberiniz varmı ki, uzaqdan baxanda lap pul kəsənlərə oxşa-yrısınız. Burda nə iş görürsünüz?

— Hekayə düzəldirik, — dedim. Qəzetimizin gələn nömrəsində verəcəyik.

Jora bir də təkrar elədi. Nəzərə alın ki, bunu hər milis işçisi başa düşməz. Gərək o yox Allaha şükür eləyəsiz ki, burda milis postunda mən durmuşam, bir ayrı düdəmə durmayıb. Mənim üçün mədə-niyyət hər şeydən üstündür. Pul kəsənlərə gəldikdə, deməliyəm ki, onlar elə bic məxludurlar ki, bir parça peyindən həm dollar qayı-rırlar, həm də özlərinə şəxsi vəsiqə düzəldirlər. Deyirlər Parisdə, Lüvr müzeyində, qara məxmər balıncın üstündə mərmərdən düzəldilmiş bir gözəl əl var. Elə bilməyin ki, bu əl Şopenin, Vera Xolod-nayanın, yaxud Sara Bernarın əlidir. O Avropada qəlp pul kəsməkdə ad çıxarmış bir nəfərin əlidir. Adı yadimdən çıxbı. Bir vaxt onun başını kəsiblər, ancaq əlini heykəl eləyib sərgiyə qoyublar — guya ki, zalimin oğlu dünyanın birinci skripka çalanı imiş. İbrətamız şeydir, elə deyilmi?

— O qədər də yox, — dedim. — Bəlkə sizdə saxarin ola?

Jora:

— Var, — dedi. — Bir həb. Yarısını verə bilərəm.

Blaqov əlyazmasını yalnız səhər açılında qurtardı. Biz redaksi-yaya gələnəcən və makinaçı hekayəni tamam qurtaranıcan Blaqov onu mənə göstərmədi.

Bu dəfə hekayəni oxuyanda mən quruyub yerimdə qaldım. Nəsr idi, əla nəsr! Burada hər şey qabarıq və aydın olmuşdu. Əvvəlki başdansovdu, qarmaqarışlıq cümlələrdən əsər-əlamət qalmamışdı. Bununla belə hekayədən nə bir söz pozulmuş, nə də ona bir söz əlavə edilmişdi.

Blaqovun üzünə baxdım. O, çay kimi qara kuban tütünündən eşdiyi yoğun papirosunu çekir və altdan-altdan gülümseyirdi.

— Bu, möcüzədir! — dedim. — Siz bunu necə elemisiniz?

— Lap sadəcə, durğu işaretlərini yerbəyerino qoymuşam. Sobolun yazısında bu məsələ bərbaddır. Xüsusən nöqtələrə ciddi fikir vermişəm. Bir də abzaslara. Bu, xırda məsələ deyil, mənim əzizim. Durğu işaretəsi məsələsini həlo Puşkin qeyd eləyib. Durğu işaretələri fikirləri bir-birindən ayırmak, sözlər arasında düzgün əlaqə yaratmaq və cümlələrin oxunuşunu asanlaşdırıb, onların tələffüzüünü qayda-qanuna salmaq üçündür. Durğu işaretəsi də not işaretəsi kimi bir şeydir. O, mətnin əl-ayağını bir yerə yığır, onu dağılıb səpələnməyə qoymur.

Hekayə dərc olundu və ertəsi gün Sobol qan-tər içinde özünü redaksiyaya saldı. Həmişəki kimi başıaçıq idi, tükləri bir-birinə qarışmışdı, gözləri od tutub yanındı.

Sobol səsi gəldikcə qışkırib:

— Mənim hekayəmə kim əl gəzdirib? — dedi. Sonra əl ağacını qəzet komplektləri olan stola çırıldı. Stolun üstündən bərk toz qalxdı.

— Heç kəs əl vurmayıb, — dedim. — Mətni yoxlaya bilərsiniz.

Yenə Sobol səsini başına atdı:

— Yalandır! Fırıldaqdır! Siz deməsəniz də mən o adamı tapacağam.

Əməllicə mərəkə gözlənilirdi. Qorxaq qəzet işçiləri bir-bir otaqdan əkilirdilər. Ancaq həmişəki kimi yenə də hər iki makinaçıımız — Lyusena ilə Lyusya səsi eşidib, taxta başmaqlarını taqqildada-taqqildada özlərini otağa saldılar.

Bu vaxt Blaqov sakit və qəmli səslə dedi:

— Əgər sizin fikrinizcə hekayədə durğu işaretərini yerinə qoymaq onu dəyişmək deməkdirse, onda əfv eləyin. Hekayəni mən dəyişmişəm. Bu, bir korrektor kimi mənim vəzifəmdir.

Sobol Blaqovun üstüne cumdu, onun əlini tutub bərk-bərk sil-kələdi, sonra qocanı bağrına basıb, Moskva qaydasında üç dəfə dal-badal öpdü.

— Sağ olun! — deyə Sobol həyəcanlı səslə dilləndi. — Bu mənim üçün yaxşı dərsdir. Ancaq çox təəssüf ki, bir az geddir. İndi mən əvvəlki yazılarımı görə özümü cinayətkar kimi hiss eləyirəm.

Axşam Sobol haradansa yarım şüşə konyak təpib Alşvanqın mağazasına gətirdi. Blaqovu da dəvət elədik, Baqrıtski də, növbəsini dəyişmiş Jora Kozlovski də gəldi, biz ədəbiyyatın və durğu işaretərinin sağlığına konyak içdik.

Bu əhvalattan sonra mən tamam əmin oldum ki, yerində və vaxtında qoymuş hər bir nöqtənin oxucu üçün nə qədər əhəmiyyəti var.

QARLI-QASIRĞALI BİR GÜN

Mayordə vağzal bufetinin bir küncündə cod saqqallı arıq bir qoca oturmuşdu. Qış idi. Quduz külək Rıqa körfəzi üzərində viy-viy viyildiyirdi. Sahilə yaxın yerlər qalın buz bağlamışdı. Dörd yanı qar bütürmişdi, gurultu ilə sahile çırılıb, buzlar toxunaraq geri axan dalğaların şiriltisi eşidilirdi.

Vağzal bufetinə qoca yeqin ki, qızınmaq üçün girmişdi. O, bufetdən heç nə almamışdı, əllerini pis yamanmış balıqçı gödəkcəsinin qollarına soxub, məyus halda taxta divanın üstündə əyləşmişdi.

Qocanın yanında bir qılıqlı ağ köpək də vardi. O, sahibinin ayaqlarına qışılıb, soyuqdan titroyırdı.

Şlyapalı, dolu, qırmızı peysərli bir dəstə cavan qonşu stolun dağında oturub, hay-küyle pivə içirdi. Şlyapaların qarı əriyirdi. Qar suyu pivə dolu stekanların içino, kolbasa-çörəyin üstünə damcılayırdı. Lakin cavan oğlanlar buna fikir vermirdilər, onlar futboldan mübahisə açmışdılar.

Cavan oğlanların biri buterbodu götürüb, tən yarısını ötürəndə it özünü saxlaya bilmədi. Stola yaxınlaşdı, dal ayaqları üstə qalxıb quyuğunu bulayaraq, cavan oğlanın ağızına baxmağa başladı.

Qoca yavaşca iti çağırırdı.

— Peti! — dedi. — Heç utanmırsan! Niyə camaatı narahat eləyirsən, Peti?

Ancaq Peti dal ayaqlarının üstündə dayanıb qalmışdı. İtin qabaq ayaqları yorğunluqdan əsim-əsim əsir, aşağı düşürdü. Ayaqları yaşı qarnına toxunanda it diksinir və onları təzədən yuxarı qaldırırdı.

Cavan oğlanlar itə fikir vermirdi. Onlar qızığın söhbət eləyir və tez-tez stekanları soyuq pivə ilə doldururdular.

Qar pəncərəni tutmuşdu. Bu cür soyuq havada buz kimi pivə içənlərə baxanda adamın canına üşütmə düşürdü.

Qoca iti bir də səslədi:

— Peti! Peti! Bura gəl!

Qocanın səsini eşitdiyini və onun qabağında günahkar olduğunu bildirmək isteyirmiş kimi, it bir neçə dəfə tələsik quyuğunu buladı; sanki o, "neynim, bacara bilmirəm" — demək isteyirdi. O, sahibinin üzünə baxmadı, hətta gözlərini tamam əks tərəfə zillədi. Elə bil it deyirdi: "Özüm də bilirəm ki, yaxşı iş görmürəm. Ancaq

necə geri çekilim? Axı, sənin mənə bu cür buterbod almağa pułun yoxdur".

— Eh, Peti! Peti, — deyə qoca piçıldadı, inciklikdən qocanın səsi titrəyirdi.

Peti bir də quyuğunu buladı və ötəri, yalvarış dolu nəzərlə qocanın üzünə baxdı. Elə bil it yalvarındı ki, daha qoca onu çağırmasın. Çünkü onun özünün də buna görə ürəyi sıxlırdı və əgər əlacı olsayıdı, yad adamlardan şey istəməzdı.

Nəhayət, cavanlardan biri, göy şlyapalı, yanaqları dolu bir oğlan iti gördü.

— Hə, yemək isteyirsən, a murdar? — dedi. — Bəs sənin sahibin hardadır?

Peti sevinə-sevinə quyuğunu tərpətdi, qocaya tərəf baxdı, hətta yavaşça zingildədi də.

Cavan oğlan:

— Bu nədir, — dedi, — vətəndaş! İt saxlaysan, onun yeməyini də gərək verəsən. Yoxsa mədəniyyətsizlik ortaya çıxır. İt gəlib ona-buna el açır. Dilənmək qadağandır bizdə.

O biri cavanlar hırıldışdır.

— Kişini yaxşı doladın, Valka! — deyə biri ucadan qışkırdı və bir parça kolbasa götürüb itin qabağına tulladı.

Bu vaxt qoca qəzəblə itin üstünə qışkırdı:

— Dəymə! Peti! Yemə! — Onun sərt sıfəti və damarları görünən arıq boynu qızardı.

İt büzüdü, quyuğunu sallayıb, kolbasaya gözücü da baxmadan qocanın yanına gəldi.

— Onların verdiyi şey sənə lazım deyil!

Qoca əsəbi-əsəbi ciblərini eşələməyə başladı. Bir neçə gümüş və mis pul çıxarıb, ovcunda saydı. Pullara yapışmış zir-zibili püfləyə-püfləyə ayağa durdu. Qocanın barmaqları titrəyirdi.

— Hələ bir inciyir də! — deyə, həmin göy şlyapalı oğlan ucadan səsləndi. — Sən bunun ədasına bax!

Yoldaşlarından biri stekanların hamısına pivə süzə-süzə:

— Əl çəksənə! — dedi. — Niyə ona baş qoşursan?

Qoca cavab qaytarmadı. O, bufetə yaxınlaşıb əlindəki pulları yaşı taxtanın üstünə qoydu və xırıldaya-xırıldaya dedi:

— Bir buterbod!

İt quyuğunu qısılı sahibinin yanında dayanmışdı.

Satıcı qadın boşqaba iki buterbrod qoyub, qocaya uzatdı.

Qoca:

– Bir dənə! – dedi.

– Götürün! – deyə, bufetçi qadın astadan dilləndi. Kasıb düşmərəm...

Qoca təşəkkür elədi.

– Paldiyə! – dedi. – Sağ ol!

O, buterbrodları götürüb, platformaya çıxdı. Orada heç kim yox idi. Bir qasırğa çekilib getmişdi, o birisi yaxınlaşırıdı, ancaq hələ uzaqda idi, üfüqdəydi. Hətta Lielupa çayının o tayindakı ağ meşələrə zəif gün işığı düşmüştü.

Qoca skamyanın üstündə əyləşib, buterbrodların birini Petiyə verdi, o birini boz dəsmalına büküb cibinə qoydu.

İt əsə-əsə yeyirdi. Onun yeməyinə baxa-baxa qoca dodağının altında mızıldandı:

– Ah, Peti! Peti! Axmaq köpək!

Ancaq itin söz eşitməyə vaxtı yox idi. İt yeyirdi. Sahibi onun yeməyinə tamaşa eleyir və gödəkcəsinin qolu ilə gözlərini silirdi – külək onun gözlərini yaşartmışdı.

Bununla da, mənim Riqa dəniz sahilində, Mayori stansiyasında müşahidə elədiyim əhvalat qurtarır.

Mən bu əhvalatı niyə danışdım?

Hər hansı bir nəşr əsərində müfəssəl təsvirin əhəmiyyəti barədə düşünərkən mən bu əhvalatı xatırladım və başa düşdüm ki, bircə əsas təsvir, itin öz sahibi qarşısında bütün varlığı ilə günahkar olduğunu nümayiş etdirməsi, bu balaca məxluqun belə yalvarıcı hərəkəti verilməsə, şübhəsiz ki, əhvalat əslində olduğundan qat-qat təsirsiz çıxar.

O biri təsvirlər də həmçinin – qocanın subaylığına dəlalət eləyən pis yamanmış gödəkçə, cavan oğlanların şlyapalarından damcılayan qar suyu, buz kimi pivə, zir-zibil yapışmış pullar, nəhayət, dəniz tərəfdən ağ divar teki gələn qasırğa, bir sözle bütün bu təfsilatlar təsvirdən kənardı qalsayıdı, mənim nəql etdiyim hekayət xeyli quru və cansız ola bilərdi.

Bizim nəşr əsərlərimizdə, xüsusən gənclərin yazılarında, son vaxtlar müfəssəl təsvir yoxa çıxmışdır.

Lakin nəşr əsəri bunsuz yaşaya bilməz. Bunsuz hekayo, Çexovun dediyi kimi, hisdə bişirilmiş balığın əprimiş sümüyüñə bənzəyir. Balığın özü yoxa çıxır, ortalıqda bir quruca sümük qalır.

Puşkinin sözləri ile desək, təfərrüat ona görə lazımdır ki, əhəmiyyətli, lakin gözdən qaçan ən xırda şeylər böyüdülsün, hamının görə biləcəyi şəklə düşsün.

O biri tərəfdən, yorucu və darıxdırıcı müşahidələri olan yazıçılar da vardır. Ağına-bozuna baxmadan yazılarını bol-bol təfsilatlarla dolduran bu cür yazıçılar müfəssəl təsvirin nə demək olduğunu anlamırlar. Bilmirlər ki, təfərrüat yalnız səciyyəvi olduğu halda yazıçıya lazımdır və məhz belə hallarda onun əsərə daxil olmaq haqqı vardır; əgər yazıçı ondan işiq kimi istifadə eləyib qaranlığı yarırsa, onun köməyi ilə hər cür insanı və hər cür həyat hadisəsini aşkara çıxarırsa – bu halda təfərrüat lazımdır.

Məsələn, başlanan güclü yağış haqqında oxucuda təsəvvür yaratmaq üçün, düşən ilk damcılın pəncərə qabağındakı qəzeti necə bərkədən şaqquıldıdatlığını söylemək kifayətdir.

Yaxud, körpənin ölüm ayağında duyduğu dəhşəti göstərməkdən ötrü Aleksey Tolstoyun “Özablı yollarla” əsərində dediklərini demək bəsdir:

“Yorulub əldən düşmüş Daşanı yuxu apardı. O ayılanda körpəsi olmuşdu və onun xırdaca başındakı yumşaq tüklər biz-biz dayanmışdı”.

“Daşa ağlaya-ağlaya Teleginə dedi: – Yuxlamişdım, durub gördüm ki, ölüb... Bilirsənmi, tükləri necə biz-biz olmuşdu. O qədər əzab çəkmişdi ki... Özü də təkbaşına. Məni yuxu aparmışdı.

Körpənin ölümlə təkbaşına mübarizəsini heç bir vəchlə Daşanın beynindən çıxarmaq mümkün deyildi”.

Bu təfərrüat (körpənin biz-biz durmuş yumşaq tükləri) ölümü çox dəqiq təsvir edən bir neçə səhifəlik yazıya bərabərdir.

Buradakı hər iki təfərrüat düz hədəfə vurur. Təfərrüat deyilən şey məhz belə olmalıdır.

Gənclərdən birinin əlyazmasında mən belə bir mukaliməyə rast gəldim.

“– Xoş gördük, Paşa xala! – deyə Aleksey içəri girdi (bundan əvvəl müəllif deyir ki, Paşa xalanın qapısını Aleksey əli ilə açdı, guya başla da qapı açmaq olarmış).

Oturub paltar yamayan Paşa xala başını qaldırıb, şirin-şirin dil-ləndi:

- Xoş gəlmisin, Alyoşa. Hardasan, çoxdandır görünmürsən?
 - Vaxt yoxdur, Paşa xala. Bütün həftəni icaslarda keçirmişəm.
 - Bütün həftəni?
 - Elədir ki, var, Paşa xala! Bütün həftəni Volodya evdə yoxdur?
 - Aleksey boş otağı gözden keçirdi.
 - Xeyr, işdədir.
 - Onda mən getdim. Xudahafiz, Paşa xala, salamat qal!
 - Xudahafiz Alyoşa, - deyə, Paşa xala cavab verdi. - Salamat ol!
- Aleksey qapıya yönəldi, onu açıb bayırı çıxdı, Paşa xala onun dalınca baxıb, başını buladı.
- Zirəng oğländir. Yorulmaq bilmir”.

Səhlənkarlıq və yazı işinə dirnaqarası baxmaq meyli bir yana dursun, misal çəkdiyim bu parça bütünlükə boş və mənasız sözlər yiğnağından ibarətdir (bu sözlər seyrək yiğilmişdir). Bütün bunlar lazımsız, qeyri-səciyyəvi, heç nəyə dəxli olmayan təfərrüatdır.

Hadisələrin təfərrüatına varıb, onları müəyyənləşdirərkən ciddi seçmə işi aparmaq lazımdır.

Bu, bizim intuisiya dediyimiz şəyle sıx bağlıdır.

Mənim fikrimcə, intuisiya hər hansı xirdaca əlamətinə, keyfiyyətinə, xassəsinə görə bir şeyi bütün təsəvvür etmək qabiliyyətidir.

Tarixi əsərlərin müəllifləri intuisiya əsasında neinki keçmiş dövrlərdəki həyatın canlı mənzərəsini yaradırlar, hətta onun köməyi ilə keçmişdə yaşamış insanların bizim hiss və duyğularımızdan bir qədər fərqli hiss və duyğularını, o dövrün koloritini, psixologiyasını əbədiyyata getirirlər.

İspaniyada, İngiltərədə heç vaxt olmamış Puşkin özünün gözəl ispan şeirlərini, “Daş qonağı” intuisiya ilə yazmışdır. “Taun vaxtı ziyaflət” əsərində isə İngiltərənin orta əsrlərdəki mənzərəsini Puşkin bu dumanlı ölkənin sakinləri olan Valter Skottun və Bernsin təsvir edə biləcəyindən heç də pis təsvir etməmişdir.

Yaxşı təfərrüat əsərin təsvir obyektini bütünlükə oxucunun nəzərində canlandırır, bu haqda onda doğru və intuitiv təsəvvür oydur – ister insan, ister hadisə, isterse də böyük bir epoxa olsun.

GECƏ SƏFƏRİ

Təxəyyülün qüdrəti və həyatımıza göstər-diyi tasir barədə mən ayrıca bir fəsil yazmaq istəyirdim. Ancaq düşünüb, o fəslin yerinə şair Andersenin haqqında hekayə yazdım. Mənə elə gəlir ki, yazdığını hekayə o fəsli əvəz edəcək və təxəyyül barədə təsəvvür yaratmaq üçün ümumi söhbətdən daha sərfəli olacaqdır.

Kohnə və natəmiz Venesiya mehmanxanasında mürəkkəb tapmaq çətin iş idi. Həm də, burda mürəkkəb saxlamağın nə mənası vardi? Mehmanxanada yaşayanları haqq-hesabda aldatmağa gəldikdə bunsuz da ötüşmək olurdu.

Doğrudur, Xristian Andersen mehmanxanaya gələndə qalay qabda hələ bir az mürəkkəb vardi. Bu mürəkkəblə Andersen nağıl yazmağa başlamışdı. Lakin nağıl göz qabağında saatbasaat solurdu, çünki Andersen mürəkkəb qabına bir neçə dəfə su tökmüşdü. Beləcə o, nağılı yazıb qurtara bilmədi – nağılin şən sonluğu mürəkkəb qabının dibində qaldı.

Andersen gülümşədi və belə qərara gəldi ki, növbəti nağılini beləcə də adlandırsın: “Qurumuş mürəkkəb qabının dibində qalmış əhvalat”.

Andersen Venesiyanı sevirdi və onun adını “Solan şanagül” qoymuşdu.

Burada, dənizin üzərində alçaqdan topa-topa buludlar gəzirdi. Kanallarda çirkli su ləpələnirdi. Yol ayrıclarında soyuq külək əsrirdi. Lakin günün gözü görünən kimi, kif basmış divarların çəhrayı mərməri üzə çıxırdı və pəncərədən qədim Venesiya rəssamı Kanalettonun rəsmiləri kimi gözəl bir şəhər görünürdü.

Bəli, qəmli-kədərli olsa da, Venesiya gözəl şəhər idi. Lakin günlərin bir günü Andersen onu tərk etməli oldu – görüləsi başqa şəhərlər də vardı.

Buna görə də, axşam qulluqçunu Veronaya gedən dilicana bilet almağa göndərəndə Andersen Venesiyanı tərk etməyinə çox da təəssüflənmədi.

Qulluqçu da elə mehmanxananın tayı idi – tənbəl, əliyri, hemişə kefli, – ancaq üzdən oynaq, yaxşı adama oxşayırı. O, bir

dəfə də Andersenin otağını yiğisdiirmamışdı, hətta daş döşəməni də süpürməmişdi.

Qırmızı məxmər pərdələrin arasından dəstə-dəstə güvə qalxırdı. Yuyunmaq üçün burada çatlaq saxsı ləyən vardi; ləyənin içində sudan çıxan iri döşlü qadın şəkilləri çəkilmişdi. Piylə yanın çaraq sınınmışdı. Bunun əvəzinə stolun üstündə içində piy şamı olan ağır gümüşü şamdan qoyulmuşdu. Yəqin lap Titsian dövründən onu silib təmizləməmişdilər.

Birinci mərtəbədəki hisli mətbəxdən qızartma və sarımsaq qoxusu gəlirdi. Əyinlərinə ipləri qırıq-qırıq nimdaş məxmər korsaj geymiş cavan qadınlar bütün günü orada hirıldışır, gah küsür, gah da barişirdilar.

Hərdən qadınlar dalaşırdılar, bir-birlərinin saçını yolurdular. Dalaşan qadınların yanından keçəndə Andersen ayaq saxlayıb, hərətlə onların pirtlaşıq saçlarına, hiddətdən qızarmış üzlərinə, intiqam alovu ilə yanın gözlərinə baxırdı.

Lakin tamasañın en maraqlı yeri hələ bu deyildi, hirsli qadınlar gözlerinin yaşına güc verəndə özgə aləm açılırdı. Onların göz yaşları yanaqlarında almas dənəsi kimi parıldayırdı.

Anderseni görəndə qadınlar səslərini kəsirdilər. Onlar bu iti burunlu ariq və mədəni cənabdan utanırdılar. Onu ədəb-ərkanla "Sinyor şair" çağırsalar da, qadınların nəzərində Andersen şəhərləri dolanan hoqqabaz idi. Onların fikrincə bu, qəribə şair idi. Damarlarının qanı, necə deyərlər, çay kimi, çeşmə kimi qaynamırdı. Andersen gitara çalıb, ürəkyaxan barkarollar¹ oxumurdu və buradakı qadınların hamısına növbə ilə məhəbbət elan eləmirdi. Tək bircə dəfə o, yaxasından bir qızılğül çıxarıb, onu da qabyuyana – qızların ən çirkininə bağışlamışdı. O qız, üstəlik, axsayırdı da, ördək kimi yanlarını basırdı.

Qulluqçunu bilet dalınca yollayandan sonra Andersen pəncərəyə yanaşdı, ağır pərdələri qaldırb küçəyə baxdı: kanalın qırağı ilə qulluqcu fit çala-çala gedirdi. Krevet² satan alyanaq bir qadının yanından keçəndə o, arvadın döşünə əl atdı və əvəzində bir yaxşı şapalaq qazandı.

¹ Barkarol – Venesiya qayıqlarının mahnısı

² Krevet – xırda xərçəng növü

Sonra qulluqcu ortası dik körpüyə söykənib, aşağıdakı yumurta qabığını tüpürcəklə nişan almağa başladı; yumurta qabığı diröyin yanında üzürdü.

Nəhayət, qulluqcu məqsədinə nail oldu, yumurta qabığını batırdı. Sonra o, kanalın qırağında oturub, balıq tutan cindir şlyapalı oğlana yaxınlaşdı. Qulluqcu oğlanın yanında əyleşdi, gözlərini suya zilləyib, onun tilovuna nə vaxt balıq düşəcəyini gözləməyə başladı.

– Dədəm vay! – deyə, Andersen öz-özünə fikirləşdi. – Bu heyvərinin ucbatından, deyəsən, bu gün də burda qalmalı olacağam!

O, pəncərəni taybatay açdı. Şüşələr elə bərkədən cingildədi ki, qulluqcu səsi eşidib, başını qaldırdı: Andersen qolunu bayırda uzatdı və qəzəblə yumruğunu silkələdi.

Qulluqcu, oğlanın başındakı şlyapanı götürüb, gülə-gülə havada yellətdi. Sonra onu təzəden oğlanın başına basdı və qaçıb döngədə gözdən itdi.

Andersen qəhqəhə çəkib güldü. O, qətiyyən hirslənməmişdi. Belə boş şeylərin özü də onun səyahət etmək ehtirasını günbəgün gücləndirirdi.

Her bir səyahət gözlənilməz macəralarla dolu idi. Kim bilir, hansı səfərdə bir qadının hiyləgər gözləri kirpiklärin altından onun üzünü zillənəcəkdi, o uzaqdan-azağa hansı görmədiyi şəherin qüllələrini görəcəkdi və hansı nəhəng gəmi uzaq üfüqlərdən ona sarı öz bayrağını yellədəcəkdi. Uca Alp üzərində qopan tufanlar, görəsən, onun qəlbində hansı şeiri doğuracaqdı və hansı yol zinqirovu, görəsən, ona qönçə məhəbbətin nəgməsini oxuyacaqdı...

Qulluqcu biletli alıb getirdi, lakin pulun qalığını qaytarmadı. Andersen onun peysərindən yapışib, ədəb-ərkanla dəhlizə çıxartdı. Burada zarafatla o, qulluqçunun peysərinə bir şapalaq çəkdi və qulluqcu var səsi ilə oxuya-oxuya sınaq-sökük pilləkənləri iki-iki, üç-üç tallana-tallana at kimi aşağı qaçıdı.

Dilican Venesiyanın yola düşəndə narın yağış çı�əməyə başladı. Nəm düzənliyə zülmət çökdü.

Faytonçu dodağının altında dedi ki, gecənin bu vaxtında Venesiyanın Veronaya getmələri xalis şeytan əməlidir.

Sərnişinlərin heç biri cavab vermedi. Faytonçu susdu, hirsli-hirsli tüpürüb, sərnişinlərə xəbərdarlıq elədi ki, dəmir fənərdə bir xırdaca şam qırığı qalıb, daha şam yoxdur.

Sərnişinlər buna da ehəmiyyət vermədilər. Onda faytonçu öz sərnişinlərinin ağlıdan kəm olduğunu fikirləşdi və əlavə elədi ki, Verona dünyanın qurtaracağında siçan yuvası kimi bir yerdir, ağlı olan kəs ora getməz.

Bu sözlərin yalan olduğunu sərnişinlər bilirdilər, ancaq onların heç biri faytoncuya cavab qaytarmaq istəmədi.

Sərnişinlər üç nəfər idi – Andersen, yaşlı, qaraqabaq keşiş, bir də qara plaşa bürünmüş bir qadın. Andersenə qadın gah gözəl, gah çirkin, gah cavan, gah da qoca görünürdü. Bütün bunlar, əlbəttə, fənərdəki şam qırığının əməli idi. Şam öz bildiyini eləyirdi – qadını kefi istəyən şəkər salırdı.

– Belkə şamı söndürək? – deyə, Andersen soruşdu – hələlik bizi işq lazımlı deyil. Sonra lazımlı olanda tapa bilməyəcəyik.

Bu sözər keşishi lap vəcdə getirdi:

– Bax, bu fikir, – dedi – heç vaxt italiyalının ağlına gəlməz.
– Nə üçün?

– Çünkü italiyalılar işin sonrasıni görmək qabiliyyətindən məhrumdurlar. Yalnız iş-işdən keçəndən sonra onlar özlərinə gəlirlər və başlarına döyüb, çığır-bağır salırlar.

Andersen soruşdu:

– Cənabınız, çox güman ki, bu biməsrəf millətə mənsub deyildir?
– Mən avstriyalyam! – deyə, keşish ona hırslı-hırslı cavab verdi.

Söhbət kəsildi. Andersen şam qırığını püfleyib söndürdü. Bir qədər keçəndən sonra qadın söhbətə başladı:

– İtaliyanın bu yerlərindən gecələr işıqsız keçmək yaxşıdır.

Keşish qadının sözünü kesib:

– Tekerlərin səsi onsuz da hər şeyi bildirir, – dedi və yerində qurcalanıb, narazı halda əlavə elədi: – Qadın yola çıxanda yanınca qohum-əqrəbasından bir adam götürsə pis olmaz. Müşayiətçi sıfəti ilə.

Qadın bic-bic gülümşəyib dedi:

– Mənim müşayiətçim yanında oturub.

Bu sözər Andersenə aid idi; Andersen başından şlyapasını götürüb, qadına təşəkkür elədi.

Şam sənən kimi səs çoxaldı, qoxu artdı, sanki işq səslərin də, qoxuların da rəqibi idi və bu rəqibin yoxa çıxmazı indi onları coşa gətirmişdi. Faytona qoşulmuş atların nallı ayaqları taqqıldayırdı, qumsal yolda tekerlərin xışlılığı daha aydın eşidilirdi, yayın xırılıtı

və faytonun damına tökülen yağış damcıları da indi adamın qulağını deşirdi. Bataqlıqların və nəm otların qoxusu pəncərədən bol-bol içəri dolurdu.

Andersen:

– Qəribədir! – dedi. – İtaliyada mən narinc bağlarının etrini duyacağımı zənn edirdim, lakin buradan mənim şimal təbiətli vətənimin qoxusu gəlir.

Qadın dedi:

– İndicə hər şey dəyişəcək. Təpələrə qalxırıq. Oranın havası istidir.

Atlar lap addım-addım yeriyirdilər. Doğrudan da dilican təpəyə dırmaşmaqdə idi.

Lakin yuxarı qalxdıqca da ətrafi bürümüş qatı zülmət azalmırı. Əksinə, yol qoca qaraağacların arasından keçirdi və onların nəhəng budaqlarının altına yiğilmiş qatı zülmət sakitcə dayanıb durur, arbər yarpaqların və yağış damlalarının dili ilə sırılsırı piçıldayırdı.

Andersen pəncərəni açdı. Bir nazik qaraağac budağı pəncərədən içəri soxuldı və Andersen yadigar üçün budaqdan beş-altı yarpaq qopartdı.

Canlı təxəyyülü olan bir çox başqa adamlar kimi, o da səyahət vaxtı bu cür vecsiz şeyləri yiğib toplamağın dəlisi idi. Lakin bu vecsiz şeylərin bir yaxşı cəhəti vardi. Onlar keçmiş canlandırdılar, hər hansı bir rəngli daşı, qaraağac yarpağını, yaxud xirdaca eşşək nalını götürdüyü anda onun, Andersenin nə haqda düşündüyünü, necə vəziyyətdə olduğunu yada salırdılar.

İndi isə gec idi və Andersen yol gedirdi. Ətrafi bürümüş qatı zülmət onun üçün günün işığından xoş idi, çünkü qaranlıq asudə düşünmək üçün ona imkan verirdi. Düşünməkdən yorulanda isə, bu zülmət qəribə macəralar quraşdırmaqdə ona kömək eləyirdi; quraşdırıldığı əhvalatların baş qəhrəmanı Andersenin özü idi.

Bu cür əhvalatların hər birində Andersen gözəl idi, gənc idi, təravətli idi. Sentimental tənqidçilərin “poeziyanın çiçəyi” adlandırdığı məstedici sözərə o, eninə-uzununa səpələyir və ürəkləri məst eləyirdi.

Əslində isə Andersen çox çirkin idi, bunu özü də bilirdi. Bu utancaq və uzundraz şairin əl-ayağı düzəltmə, oyuncaq adamların ipə bərkili əl-ayağı kimi yellənirdi. Belələrinə onun vətənində uşaqlar “hampelman” deyirdilər.

Bu keyfiyyətlərlə qadınların ürəyinə yol tapmaq, əlbəttə, çətin məsələ idi. Cavan qadınlar onun yanından elə ötürdülər ki, elə bil o, fənər dirəyi idi. Bu, hər dəfə onun ürəyini ağrırdı.

Anderseni yuxu apardı.

O, ayılanda, hər şeydən əvvəl, göydə bir böyük yaşıl ulduz gördü. Ulduzlap alçaqda, göyün ətəfində parlayırdı. Yəqin ki, gecə yarı idi.

Dilican dayanmışdı. Bayırdan səs gəldi. Andersen qulaq verdi. Faytonçu dilicanın qabağını kəsmiş bir neçə qadınla sövdaya girişmişdi.

Faytonçunun qılığına girmək üçün qadınlar əllərindən gələni eləyirdilər. Qadınlar elə ince-ince danışıldılar ki, bütün bu qəribə sövda qədim operadan reçitativi andırırdı.

Qadınların təklif etdiyi pulla faytonçu onları getmək istədikləri balaca şəhərə aparmaq istəmirdi. Qadınlarsa bir-birinin sözünü kəsərək, and içib, aman eləyirdilər ki, olan-qalan pulları budur, daha bir qəpikləri də yoxdur.

Andersen başını dilicanın pəncərəsindən çıxarıb, faytonçuya açıqlandı:

— Bəsdir! — dedi. — Onlardan həyasızcasına tələb etdiyiniz məbləği mən sizə verərəm. Əgər ağızınızı vaxtında mumlasanız və boşbos çərenləyib, sərnişinləri təhqir eləməsəniz hələ bir az artıq da verərəm.

— Mən razı, ay qaraqaşlar, — deyə, faytonçu qadınları içəri dəvət elədi. — Minin. Allahıniza şükür eləyin ki, pulu saman kimisovuran bu yadelli şahzadəyə rast gəlmisiniz. O, istəmir ki, sizdən ötrü dilican yolda dayansın. Sizin özünüz isə ona bildirkı makaron kimi lazımsınız.

— Ya İsa! — deyə keşiş şikayətləndi.

Övvəlki sərnişin qadın təzə gələnləri yanına dəvət elədi.

— Gelin mənim yanımıda oturun. — dedi. — Onda hamınız üçün isti olar.

Öz aralarında astadan danişa-danişa, şeylərini bir-birinə verəverə qızlar dilicana mindilər, salamlaşdırılar, Andersenə utana-utana təşəkkür elədilər, oturub səslərini kəsdilər.

O saatca içəri qoyun pendiri və nanə iyi doldu. Andersen qızların ucuz şüşə sırgalarının parıltısını zorla seçirdi.

Dilican tərpəndi. Yenə çıñıl təkərlərin altında xışıldadı. Qızlar öz aralarında piçıldışmağa başladılar. Sonra köhnə sərnişin qadın Andersenə dedi:

— Onlar sizin kim olduğunuzu bilmək isteyirlər, — dedi; Andersen onun qaranlıqda gülümsədiyini hiss etdi. — Dogrudanmı siz yadelli şahzadəsiniz, ya adicə səyahətçisiniz?

— Mən gələcəyi xəber verənəm, — deyə, Andersen fikirləşmədən dilləndi. — Mən gələcəkdən müjdə verirəm və bu cür qaranlıqda hər şeyi görə bilirəm. Ancaq mən hoqqabaz deyiləm və bəlkə də, bir vaxt Hamletin yaşadığı məmləkətin yoxsul şahzadəsiyəm.

Qızlardan biri təəccübə soruşdu:

— Axi, belə qaranlıqda siz nə görə bilərsiniz?

— Məsələn, sizi. Mən sizi o qədər aydın Görürəm ki, gözəlliynizdən ürəyim vəcdə gəlir.

Bu sözleri deyəndə Andersen sifətinin soyuduğunu hiss etdi. Onun öz nağıl və poemalarını yazarkən düşdüyü hal yaxınlaşmaqdadı.

İndi onun qəlbində həyecan da vardi. Haradan baş götürüb gəldiyi məlum olmayan sözlərin dayanmaz axını da vardi. Belə hallarda Andersen özünün poetik qüdrətini duyurdu və insanların ürəyinə hakim ola bilirdi.

İndi də Andersen həmin vəziyyətdə idi, sanki onun nağıllarından birindəki qədim, sehri sandığın qapağı gurultu ilə açılmışdı; bu sandıqda deyilməmiş sözlər vardi, ayılmamış hissələr, duygular vardi. Dünyada nə qədər gözəllik varsa, hamısı bu sandıqda idi — çiçəklər, rənglər, səslər... Ötirli küləklər, sonsuz dənizlər, meşələrin xısaltısı, məhəbbətin əzabları, körpələrin şirin dili sanki bu sandığa toplanmışdı.

İnsandakı bu halın hansı sözlə ifadə edildiyini Andersen bilmirdi. Onu bəziləri ilham, bəziləri coşqunluq, bəziləri isə improvisasiya adlandırdırdı.

Bir qədər susandan sonra Andersen yenidən səhbətə başladı:

— Mən yuxuda idim, ayılıb sizin səsinizi eşitdim. Sizi tanımaqdan ötrü, hətta öz gəldi-gedər bacılarım kimi sevməkdən ötrü mənim üçün bu da kifayətdir, gözəl qızlar. Mən sizi lap yaxşı görürom. hamınızın zərif, sarışın saçlarınız var. Siz çox güləyən qızlarsınız və yer üzündəki canlı məxluqu o qədər sevirsiniz ki, hətta çöldə işlədiyiniz vaxt çöl toyuqları gəlib ciyinizdə oturur.

Qızlardan biri piçildadi:

– Uy, Nikolina! Eşidirsənmi, səndən danışır!

– Sizin, Nikolina, çox coşqun qəlbiniz var, – deyə, Andersen evvəlki təmkini ilə sözünə davam elədi. – Sevdiyiniz oğlan dara düşsə, onu görmək, xilas elemək üçün siz bir an belə tərəddüd etmədən qarlı dağlarla, qumlu səhralarla min verst yol gedərsiniz. Düzmü deyirəm?

Nikolina utana-utana dedi:

– Gedərəm, niyə getmirəm... Madam ki, siz belə düşünürsünüz.

Sonra Anderson onların adını xəbər aldı, qızların biri həvəslə hamisinin yerinə cavab verdi:

– Nikolina, Mariya, Anna.

Andersen dedi:

– Sizin gözəlliyyinizdən, bəlkə də, danışmadım, Mariya, çünki italyan dilini yaxşı bilmirəm. Ancaq mən lap gəncliyimdən şeir perisinə and içmişəm ki, harada gözəllik görsəm, onu mütləq tərənnüm edəcəyəm.

– Ulu Tanrı! – deyə, keşiş dodağının altında Mizildandı. – Bunu böv çalıb. Başına hava gəlib bunun.

– Dünyada gözəllər var ki, onlardan məlekler də utanır. Ancaq öz-özlüyündə onlar darixırlar, sıxıntı çekirlər. Belə gözəllər öz alovlu ehtiraslarını ürəklərində gizlədirlər. Bu ehtiyat onların ürəklərindən üzlərinə vurur və gözəlliyyin nurlu şöləsi belə qadınların üzündən heç vaxt əskik olmur. Siz də belələrindənsiniz, Mariya. Bu cür qadınların taleyi çox vaxt qeyri-adi olur. Ya olduqca xoşbəxt, ya da olduqca bədbəxt.

Andersenlə Venesiyanın yol yoldaşı olan qadın dözə bilməyib soruşdu:

– Siz əvvəller belə bir qadına rast gəlmisinizmi?

– Yox, heç vaxt rast gəlməmişəm! – deyə, Andersen inamla cavab verdi. Dediym o sözlər tekce Mariyaya aid deyil, hörmətli xanım, o sözlər sizə də aiddir.

Qadının həyəcanından səsi titrdi.

– Ümid edirəm ki, – dedi, – siz bu sözləri uzun gecəni qısaltmaq üçün demirsınız. Öks təqdirdə sizin hərəkətiniz bu gözəl qızqa qarşı on böyük amansızlıq olardı. Lap mənim özümə də, – deyə, qadın astadan olavə elədi.

– Mən sizə and içirəm, hörmətli xanım. İndiyəcən bundan ciddi sözüm olmayıb.

– Onda bəs mənim axırım necə olacaq? – deyə, Mariya qorxa-qorxa xəbər aldı. – Xoşbəxt olacağam, yoxsa olmayıacağam?

Andersen dedi:

– Sadə kəndlə qızı olduğunuza baxmayaraq, siz həyatdan çox şey istəyirsiniz. Buna görə də, siz çətin xoşbəxt olacaqsınız. Ancaq öz tələbkar qəlbinizə layiq bir adama siz mütləq rast gələceksiniz və o adam, heç şübhəsiz, yaxşı adam olacaqdır. Rəssammı, şairimi, İtaliyanın azadlığı uğrunda döyüşən mübarizmi... Bəlkə də, sizin qarşınıza sadə bir çoban, yaxud dənizçi çıxacaqdır, ancaq ağıllı, böyük ürəkli olacaq. İnsanın hansı peşə ilə məşğul olmayı, onun adamlığına dəlalət eləmir.

– Cənab, – deyə, Mariya yenə də sıxılı-sıxılı dilləndi, – mən sizin üzünüüzü görmürəm, ona görə də cəsarət eləyib soruşuram. Əgər sizin dediyiniz o adam mənim ürəyimə çoxdan hakim kəsilib-sə, onda mən neyləməliyəm? Mən onu cəmisi bir neçə dəfə görmüşəm, heç harada olduğunu da bilmirəm.

Andersen həyəcanlı-həyəcanlı dedi:

– Siz onu axtarın, tapın, o sizi sevəcəkdir!

– Mariya! – deyə Anna sevindi. Bu cənab Veronadan gələn o cavan rəssamı deyir, elə deyilmi?

– Kəs səsini! – deyə, Mariya onun üstünə qışqırdı.

Sonra əvvəlki sərnişin qadın səhbətə qoşuldu:

– Verona elə böyük şəhər deyil ki, orada adam tapmaq çətin olsun. Mən Veronada yaşayıram. Orda kimdən soruşsanız mənim evimi sizə göstərər. Siz, Mariya, mütləq Veronaya gəlin. Mənim evimə düşərsiniz. Bu mehriban yol yoldaşınızın dediyi o xoşbəxt hadisə baş verənəcən mənimlə bir yerde yaşayarsınız.

Mariya qaranlıqda Yelena Qviçiolinin əlini tapıb, öz hərəkəti yanağına toxundurdu.

Hamı susdu. Andersen başını qaldırıb yaşıl ulduzun söndüyünü gördü. Uluz batmışdı, deməli, gecə yaridan keçmişdi.

Bir xeyli gedəndən sonra qızların ən dillisi, Anna soruşdu:

– Bəs mən? Axı, siz mənim barəmdə heç nə demədiniz.

– Sizin çoxluca uşağınız olacaq. – deyə, Andersen inamla sözə başladı. – Bir kasa süd içmək üçün onlar bir-birinin dalınca qatarə

düzləcəklər. Onların hər səhər çimib-təmizlənməyinə siz xeyli vaxt sərf etməli olacaqsınız. Bu işdə sizə gələcək əriniz kömək edəcəkdir.

— Olmaya Petronu deyirsiniz? Elə gözüm atır o köntöy Petrodan yana!

— Gündə bir neçə dəfə o xirdaca qız və oğlanların qəşəng gözlərindən öpmək üçün də sizə çoxlu vaxt lazım olacaqdır.

Keşiş əsəbi-əsəbi:

— Papa olan bir ölkədə bu cür ağılsız nitqlər irad etmək, məncə, əbədsizlikdir! — dedi, ancaq keşisin sözünə heç kəs fikir vermədi.

Yenə qızlar piçıldısdılar. Gülüsdülər. Nəhayət, Mariya dedi:

— İndi də biz sizin kim olduğunuzu bilmək istəyirik. Axi sizdəki o qabiliyyət bizdə yoxdur — biz qaranlıqda görə bilmirik.

— Mən sərgərdan bir şairəm. Cavanam. Six qıvrım saçlarım və gündən yanmış qarayanız sıfətim var. Mənim göy gözlərim daim gülür, çünki çox qayğısız adamam və hələlik heç kəsə vurulmamışam. Mənim yeganə məşələm insanlara xirdaca hədiyyələr bağışlamaq, onları sevindirməkdir.

— Məsələn, nə cür? — Bunu Yelena Qviççiolu soruşdu.

Andersen:

— Yaxşı, — dedi, — bu saat mən sizə danışım. Məsələn, keçən yay mən Yutlandiyada bir tanış meşəbeyinin yanında olurdum. Bir dəfə meşəni gəzə-gəzə mən çoxlu göbələk olan talaya çıxdım. Elə həmin gün mən bir də oraya qayıdım, hər göbələyin dibində bir şey gizlətdim. Nə bilim, gümüşü kağızlı konfet, xurma, süni gül-çiçək, ipək lent, üskük, belə-belep başqa şeylər. Ertəsi gün meşəbeyinin qızını götürüb talaya çıxdım. Qızın yeddi yaşı vardı. O qəribə şeyləri bir-bir göbələklərin dibindən tapıb çıxartdı. Təkcə xurma tapılmadı. Xurmanı, görünür, qarğı cirpişdirmişdi. Hər dəfə göbələyin dibindən bir şey tapanda sevincindən qızın gözləri parıldayırdı. Mən onu inandırmışdım ki, bu şeyləri göbələklərin dibində cinlər-şeyatinlər gizlədiblər.

— Siz o günahsız məxluqu aldatmısınız! — deyə keşiş qəzəbləndi. Yer üzündə bundan böyük günah yoxdur!

Andersen:

— Xeyr, — dedi, — mən onu aldatmamışam. O əhvalat ömrü boyu qızın yadından çıxmayaçaqdır və sizi inandırıram ki, o nağıl uzun müddət qızın qəlbini hisdən-pasdan qoruyaçaqdır. Sonrası, cənab

keşiş, sizin nəzərinizə çatdırmaq istərdim ki, yuyulmamış qaşiq kimi araya atılan mənasız öyündə-nəsihətlərə qulaq asmaq mənim adətim deyil.

Dilican dayandı. Lakin qızlar donub yerlərində qalmışdılar. Yelena Qviççiolu başını aşağı salıb susurdu.

Faytonçu qışkırdı:

— Ey, qəşəng qızlar! Gözlərinizi açın. Çatmısız!

Yenə qızlar piçıldısbı ayağa qalxdılar.

Sonra gözlenilmədən bir cüt qüvvətli əl qaranlıqda Andersenin boynuna sarıldı, alovlu dodaqlar onun dodaqlarına toxundu. Sonra o alovlu dodaqlardan:

— Sağ olun! — sözü qopdu və Andersen Mariyanın səsini tanıdı.

Nikolina Anderseni ehmalca, nəvazişlə öpdü, yumşaq saçlarını onun üzünə toxundurdu, Anna isə Anderseni bərk-bərk, marçılı ilə öpdü. Qızlar düşdülər. Dilican daş yola çıxdı. Andersen pəncərədən çöle baxdı. Yavaş-yavaş yaşla çalan ağacların qaralan təpələrindən savayı heç nə görünmürdü. Dan yeri söküldü.

Verona Anderseni gözəl binaları ilə məftun elədi. Burada bir-birindən geri qalmayan əzəmətli, cah-cələlli fasadlar vardi. Bu şəhərin həməhəng arxitekturası insannı ruhuna bir yüngüllük və sakitlik gətirməli idi, amma Andersenin ürəyi rahatlıq tapmırı.

Axşam şəhər qalasına doğru dikilen dar küçədə Andersen Qviççiolu yaşayan qədim evin qapısındakı zəngi çaldı.

Qapını Yelena Qviççiolinin özü açdı. Əyninə geydiyi yaşıl məxmər donu bədənini möhkəm qucaqlamışdı. Məxmərin parıltısı qadının gözlərinə düşdü və gözler Andersene Valkiriyənin¹ gözləri kimi yamyaşıl və əsrarəngiz dərəcədə gözəl görünürdü.

Qadın hər iki əlini Andersənə uzatdı, soyuq barmaqları ilə onun iri əlini sıxdı, sonra dalı-dalı çəkilərək, Anderseni kiçik bir zala getirdi.

— Bilirsinizmi sizdən ötrü nə qədər darıxmışam! — deyə, qadın asudə səslə dilləndi və Anderseni bir daha süzüb, müqəssircəsinə gülümsədi. — Elə bil ürəyimin başında sizin yeriniz boş qalmışdı.

Andersenin rəngi ağardı. Bütün günü ürək döyüntüsü ilə o, bu qadını xatırlamışdı. Andersen qadın gözəlliyyinin nə demək olduğunu

¹ Valkiriya – Skandinaviya əfsanələrində müharibə pərisi

yaxşı bilirdi. Bilirdi ki, qadının hər sözünü sevmək olar, onun yerə düşən kirpiyini, paltarına qonan tozu sevmək olar. Andersen hər şeyi başa düşürdü. Əgər o, belə bir məhəbbətin alovlanmağına yol versəydi, ürek buna tab getirə bilməyecəkdi. Bu məhəbbət o qədər sevinc və kədər, göz yaşı və gülüş doğurur ki, bütün bunlar Andersen üçün çox baha başa gələr.

Kim bilir, bəlkə də bu məhəbbət onun yüzlərcə nağıllarının aləlvən boyalarını solduracaqdı. Onlarsız Andersen nəyə gərəkdi!

Andersenin məhəbbəti axırı daşlara dəyərdi. Belə işlər onun başına çox gəlmişdi. Yelena Qviççiolı kimi qadınların nazi olur, işvəsi olur. Günlərin bir günü o, Andersenin çırkin olduğunu görəcəkdi. Andersenin özünün-özündən zəhləsi gedirdi. Çox vaxt arxasında Andersen istehzali baxışlar görürdü. Belə vaxtlarda o, öz yerişini itirirdi, qıçı-qıçına dolaşırı və əger yer ayrılsaydı, yere girməyə razı olardı.

Andersen düşünüb-daşınmışdı: "Məhəbbəti əbədi yaşatmaq və onu poeziyanın parlaq nuru ilə daim bəzəmək yalnız xəyalda mümkündür. Mənim, xəyalimdə yaratdığım məhəbbət, əslində olduğundan qat-qat üstün deyilmi?"

Buna görə də Andersen ürəyində qəti qərar qəbul eləmişdi: Yelena Qviççiolı ilə görüşüb, ayrılmak və bununla hər şeyə son qoymaq.

Lakin bunu Andersen qadına açıq deyə bilmədi. Axı, onların arasında heç nə olmamışdı. Dünən dilicanda rastlaşmışdılar, aralarında bir söhbət olmamışdı.

Andersen qapının qabağında dayanıb, zalı gözdən keçirdi. Kündə, şamdanların işığında Diananın mərmər başı ağarırdı, sanki öz gözəlliyyində həyəcanlandığına görə rəngi solmuşdu.

Andersen dedi:

— Bu Diananın surətində sizin sıfətinizi kim əbədiləşdirmişdir?
— Kanova, — deyə, qadın astadan cavab verib, başını aşağı dikdi. Görünür, o, Andersenin ürəyindən keçənləri hiss etməyə başlayırdı.

Andersen bir qədər susdu. Sonra var qüvvəsini toplayıb:

— Mən sizinlə vidalaşmağa gəlmışəm. — dedi. — Bu gün yola düşürəm.

Yelena Qviççiolı Andersenin gözlərinə baxdı:

— Mən, dedi, — sizin kim olduğunuzu öyrənmişəm. Məşhur nağılıçı və şair Xristian Andersen sizsiniz. Ancaq belə məlum olur ki,

şəxsi həyatınızda siz nağıldan qorxursunuz. Ötəri bir məhəbbət üçün də sizdə güc və cəsərat çatışır.

— Elədir ki, var, — deyə, Andersen etiraf etdi. — Bu mənim ən zəif cəhətimdir.

Qadın kədərləndi. Əlini Andersenin ciyinə qoydu.

— Nə etmək, — dedi, — mənim əziz şairim, qaçın, canınızı qurtarın. Qoy sizin gözleriniz həmişə gülsün. Məni yaddan çıxarıın. Ancaq bir çətinliyə düşsəniz, qocalıqdan, yoxsulluqdan, xəstəlikdən əzab çəksəniz, dadınıza çatmaq üçün mən həmişə hazırlam. Sizin bircə işarənizlə qarlı dağları aşaram, qumlu səhralardan keçərəm və Nikolina kimi min-min verst yol gedib, harada olsanız, sizi taparam.

Qadın taqətsiz halda kresloya əyləşib, əlleri ilə üzünü tutdu. Şamlar şamdanların içində çatırdayırdı.

Andersen Yelena Qviççiolinin nazik barmaqları arasından süzüllüb, məxmer donunun üstünə düşən göz yaşına gördü.

O, qadının karşısında diz çöküb, onun isti, qüvvətli və incə qıçlarına sarıldı. Qadın gözlərini açmadan əllərini irəli uzatdı, Andersenin başını qucaqladı və əyilib dodaqlarından öpdü.

Qadının ikinci isti göz yaşı Andersenin yanagına düşdü. Göz yaşı duzlu, soyuq idi. Qadın astadan dedi:

— Gedin! Qoy şeir pərisi sizə hayan olsun!

Andersen ayaga durub şlyapasını götürdü, qapıdan cəld çölə çıxdı.

Şəhərin bütün kilsələrində axşam zəngləri çalınırdı.

Bu, onların son görüşü olmuşdu, lakin məhəbbət hər iki ürəkdə daim yaşayırırdı.

Bəlkə də buna görə ölüm ayağında Andersen bir cavan yazıçıya demişdi:

— Yazdığım nağıllar mənə baha başa gəlib, çox baha, od baha-sına. Mən onların yolunda xoşbəxtliyimi qurban vermişəm. Mənim gənclik ehtirasım, minlərcə arzum, istəyim bu yolda gedib. Ömrüm ən qaynar çağlarında belə mən öz parlaq xeyallarımı həqiqi varlığa təslim etmemişəm.

Bəli, əziz dost, xəyal etməyi bacarmaq lazımdır: Öz xoşbəxtliyin üçün, başqalarının xoşbəxtliyindən ötrü.

MƏNİ DÜŞÜNDÜRƏN KİTAB

Lap çoxdan, on il bundan əvvəl mən çətin bir kitab yazmağı qət eləmişdim. İndinin özündə də o kitab mənə ondakı kimi maraqlı görünür.

Kitaba ölməz adamların tərcümeyi-halı toplanmalı idi – həm qısa, həm də bədii.

Bundan ötrü mən, hətta kitaba daxil olası adamların siyahısını da tutmuşdum. Həyatda gördüğüm unudulmuş, yaddan çıxarılmış, əslində isə tanınmış və məshurlaşmış adamlardan heç də geri qalmayan bir neçə adı adamın həyatını də mən o kitabda qələmə almayı nəzərdə tutmuşdum.

Baxtı gətirməmiş, özlərindən sonrakı nesillərin ürəyində iz buraxa bilməmiş bu adamların əksəriyyəti yoxsun və ürəkdən aludə olduqları hər hansı bir həvəsle yaşayan fədakarlardı.

Tutduğum siyahıda çay nəqliyyatı kapitani, sözün əsl mənasında əfsanəvi bir ömür yaşamış Olenin-Volqarın da adı vardi. O, müsiqiçi ailəsində böyümüşdü və İtaliyada xanəndəlik dərsi keçmişdi. Lakin birdən-bire Olenin-Volqar Avropanı piyada gəzib dolanmaq fikrinə düşdü və dərsi buraxıb küçə xanəndəsi kimi İtaliyanı, İspaniyani, Fransızı qarış-qarış gəzdi. Gəzdiyi hər bir ölkədə, o, gitara çalıb, ana dilində nəğmələr oxudu.

Olenin-Volqarla mən 1924-cü ildə Moskva qəzetlərində birləşirən redaksiyasında tanış olmuşdum. Bir dəfə işdən sonra biz ondan öz küçə repertuarından bir mahnı oxumağı xahiş elədik. Haradansa gitara tapıb gətirdik və çay nəqliyyatı kapitani paltarında olan bu ariq, balacaboy qoca bizim gözlərimiz önündəcə mahir bir xanəndəyə, gözəl aktyora çevrildi. Onun olduqca təravətli səsi vardi. qəmli italyan kantilenaları¹ bulaq kimi axırdı, baskakların mahniları kəsik-kəsik guruldayırdı. “Marselyza” sanki barit tüstüsünə və şeypurların səsinə qarışmışdı.

Avropanı gəzib-dolanandan sonra Olenin-Volqar dəniz gəmi-lərində matros işləmişdi, uzaq səfərlərə gedən şтурman vəzifəsinə keçib Aralıq dənizini eninə-uzununa dolanmışdı, sonra Rusiyaya qayıdır Volqa gəmiçiliyində kapitan olmuşdu. Biz tanış olanda

Olenin-Volqar Moskvadan Nijni-Novqoroda gedən sərnişin gəmisi-sində işləyirdi.

İlk dəfə şücaət göstərib Volqa çayında işləyən böyük sərnişin gəmisini Moskva çayının dar və daşlı-qayalı sularından keçirmişdi. O vaxtlar kapitan və mühəndislərin hamısı bunu qeyri-mümkün hesab eləyirdi.

Məşhur Marçuq rayonunda Moskva çayının burula-burula keçdiyi sahəni düzəldib gəmilər üçün əlverişli hala salmağı ilk dəfə Olenin-Volqar təklif etmişdi. O vaxt həmin rayonda çay o qədər dolayı, o qədər əyri-üyrü idi ki, hətta ona xəritədə baxanda adamın başı gicəllənirdi.

Rusyanın çayları haqqında Olenin-Volqar bir çox gözəl məqalələr yazmışdı. O məqalelər indi itirilib, yaddan çıxarılib. Olenin-Volqar onlarca çayın burulğanlarını, aşırımlarını, gəmilərin keçməyinə əngəl törədən yerlərini tanıydı. Bu çaylarda gəmiçilik işini yaxşılaşdırmaq barədə onun öz aydın və maraqlı planları vardı.

Boş vaxtlarında o, Dantenin “İlahi komediyasını” rus dilinə təcümə eləyirdi.

Olenin-Volqar bütün peşəleri eyni dərəcədə şərəfli hesab eləyən ciddi, xeyirxah, narahat bir adam idi. Xalqa xidmət etmək üçün, “bu gözəl dünyada gözəl insan olmaq üçün” adamlara şərait yaranan, imkan verən hər iş onun ürəyincə idi.

Mənim bu qəbildən olan başqa bir sadə və mehriban tanışım da vardi. O, Mərkəzi Rusyanın ölkəşünashlıq muzeylərində birində direktor işləyirdi.

Muzey qədim bir evdə yerləşirdi. Burada arvadından başqa direktorun heç bir köməkçisi yox idi. Onlar ikilikdəcə muzeyi nəinki nümunəvi qaydada saxlaya bilirdilər, hətta təmir işlərini də görürdülər, muzey üçün odun tədarük eləyirdilər, yerde qalan başqa qara işlərin də öhdəsindən ikilikdə gelirdilər.

Bir dəfə mən onların çox qəribə bir işlə məşğul olduğunu gördüm. Muzeyin qabağındakı yaşıl küçədə dolana-dolana onlar yerdəki daşları, xırda-xırda kərpic qırıqlarını yiğirdilər.

Məlum oldu ki, uşaqlar küçədən daş tullayıb muzeyin pəncərəsini sindiriblər və indi onlar küçənin daşını höyətə yiğirdilər ki, uşaqlar atmağa şey tapmasınlar.

¹ Kantilena – qədim italyan xalq mahniları

XIV əsrden qalma nadir kərpiclərdən, qədim toxuma əl işlərindən başlamış adicə bataqlıq bitkilərinin nümunələrinə, yaxud təzəlikcə gətirilib, çoxaldılmaq üçün yaxındakı bataqlıqlara buraxılmış qiymətli xəzi olan Argentina siçovulunun dərisinəcən hər şey yaxşıyaxşı öyrənilmiş və ətraflı təsvir edilmişdi.

Həmişə astadan danışan, hətta bir adamla səhbət eləyənde utandığından tez-tez boğazını arıtlayan bu təvazökar adam rəssam Perepletçikovun buradakı əsərindən söz salanda sevincini gizlədə bilmirdi.

Rəssamın hündür pəncərə fonunda təsvir elədiyi bu rəsm əsəri doğrudan da gözəl idi – aydın şimal axşamı, həzin-həzin mürgülə-yən cavan ağcaqovaqlar, bir də su – balaca bir gölün qalay kimi parıldayan suyu.

Muzeyin direktoru çox çətin bir şəraitdə işləyirdi. Çoxları onunla hesablaşmaq istəmirdi. Lakin o, sakitcə öz işini görürdü, heç kəsin zəhləsini tökmürdü, heç kəsə başağrısı vermirdi. Lap muzein böyük əhəmiyyəti olmasa da belə bir adamın yaşaması, onun təvazökarlığı, işinə sədaqəti, ölkəsinə məhəbbəti başqaları üçün, xüsusən gənclərdən ötrü nümunə deyildimi?

Yazacağım kitab üçün nəzərdə tutduğum ölməz adamların siyahısı bu yaxın vaxtlarda əlimə keçib. Siyahı çox böyükdür. Onu bütünlükə buraya köçürmeyin, məncə, mənası yoxdur. Onlardan bir neçə yəziciనini götürmək daha məsləhətdir.

Bu adlardan hər birinin qabağında mən həmin yəzici ilə bağlı olan hiss və düşüncələrimi qeyd etmişəm. O qeydlərin bəziləri ilə oxucunu tanış etmək istəyirəm. Qeydləri qaydaya salmışam, bir qədər də genişləndirmişəm.

ÇEXOV

Bizim bir çoxlarımızın pis bir vərdiшимiz var. Öz fikirlərimizi, hisslerimizi və telefon nömrələrini papiros qutularının üstüne yazıraq. Sonra isə bir qayda olaraq qutular itir və onlarla bırgə, ötüb-keçən bütün bir günümüz də xatirimizdən silinib gedir.

Həyatın ötüb keçən bir günü o qədər də qısa deyil. Buna inanmaq istəyirsizsə, keçirdiyiniz hər hansı bir günü yadınızı salın, onu dəqiqlibdəqiqə xatırlayın: o gündü görüşləri, səhbətləri, düşün-

cələri, kənardan müşahidə etdiyiniz hadisələri və öz ürəyinizdə baş verən halları fikrinizə gətirin – onda görəcəksiniz ki, ötən həyatın həmin o birçə günü bir kitablıq, bəlkə, bundan da çox söz tələb edir.

Bir dəfə Çexovun bioqrafi A.İ.Roskin qışda Yaltadakı yazılıclar evinə toplaşanlara bu işi təklif etdi; zarafatla o buna “işciyəz” deyirdi.

Biz Roskinin fikrini sevinclə qarşılıdıq. Hər kəs öz “Bir gününün kitabını” yazmağa başladı, lakin çox keçməmiş hamı bu işdən əl çəkdi. Çünkü “işciyəz” çox da asan iş deyildi, bunun üçün mahir və təcrübəli söz ustalarının belə qüvvəsi çatışmırıdı. Burada kompozisiya qurmaq, süjet yaratmaq, mövzu axtarmaq lazım olmasa da, Roskinin təklif etdiyi “işciyəz” gərgin fikirləşmək, çoxlu vaxt isteyirdi.

Fikirləri papiros qutusunun üstündə, əlimə keçən şeyin üstündə yazmaq mənim də adətim idi. Güman eləyirdim ki, onları saxlayacağam, ancaq çox keçməmiş itirirdim.

Bir dəfə Eduard Baqritski özünün “Balıqlar, ulduzlar səsləyir qayığı” şeirini mənə “Hersoqovina Flor” papirosunun üstündən oxumuşdu, mən də səliqəsiz qeydlərimə buna görə haqq qazandırırdım.

Qutuların çoxu itsə də, hər halda onların bir neçəsi indiyəcən qalmışdır. Qalan qutulardan biri Çexova və onun Yaltadakı evinə aiddir. İndi mən həmin qutunun üstündəki bir qismi pozulub getmiş qısa qeydlərimi izah etməyə çalışacağam.

Onu da deyim ki, yaxın vaxtlarda mən qəzetlərdən birinə Çexov haqqında məqalə yazmağa söz vermişdim. Lakin işə başlayan kimi hiss elədim ki, hal-hazırda Çexov haqda “məqalə” deyilən janrıda bir şey yazmaq çətindir, hətta mümkün olan iş deyil. Sanki rus dilində Çexova aid ola biləcek nə qədər söz varsa hamısı deyilib qurtarmışdır. Bu məhəbbət dildəki ən yaxşı ifadələrin axırına çıxmışdır. Burada təkrarlılıqdan, ümumi sözlərdən qaçmaq çətindir.

Çexov haqda sanki hər şey deyilmişdir. Lakin onun bizim xasiyyətlərimizə təsiri və Çexovu sevənlərin ürəyində bu adamin bir insan kimi buraxdığı dərin izlərdən hələ az danışılmışdır.

Bizim üçün həmişə canlı və əziz olan Çexovdan, ürəklərimizdəki güclü və unudulmaz “Çexov duyğusundan” hələ demək olar ki, heç nə yazılmamışdır.

Buna görə də, mən məqalə yazmaqdansa, papiros qutusunun üstündə qeyd etdiyim sözlərə nəzər salmağı lazım bildim. Bəlkə də

burada, – bu papiros qutusunun üstündə “Çexov duyğuları” dediyim o naməlum duyuşu aşkaraya çıxacaqdır.

Buradakı qeydlər, bayaq dediyim kimi, olduqca qısa qeydlərdir. Məsələn: “1950-ci il. Evdə təkəm. Aşağıda bir qılı köpək var. Köpək hürür. Ənənəyə görə onu Kaştanka çağırırlar”.

Bununla da yaddaş hərəkətə gəlir və keçmiş tədricən gözümüz qabağında canlanır.

1950-ci ilin payızı. Mən Çexovun Yaltadakı evinə, Mariya Pavlovnanın yanına gəlmişdim. Mariya Pavlovna evdə yox idi, harasa qonşulardan birinə baş çəkməyə getmişdi, mən həyətdə dayanıb onu gözləyirdim. Sonra qoca ev qulluqçusu gəlib məni eyvana dəvət etdi.

Yaltanın gözəl, göz aldadan payızı təzə girmişdi. Bilmirdin ki, yaz idi, yoxsa payız idi. Həyətdə ağaappaq bir çiçək kolu günün parlaq şüasında yuyunurdu.

Ağ çiçəklər mehdən töküldü, daha doğrusu, onları havanın nəfəsi tökürdü.

Bu kolu Anton Pavloviç basdırılmışdı – mən bunu bilirdim. Bunu bildiyimə görə də kola toxunmağa cəsaret eləmirdim. Ondan xatire üçün bir xirdaca budaq qopartmağa nə qədər həvəsim olsa da, özümü saxlayırdım. Nəhayət, cəsarətə geldim, əlimi kola uzatdım, o saat da geri çəkdim, – aşağıda, bağçada durmuş Kaştanka adlı qılı köpək mənə hürdü. O, dal ayaqları ile torpağı eşə-eşə eynən Çexovun təsvir etədiyi kimi hürdü.

Mən qeyri-ixtiyari güldüm. İt uzandı, ayaqlarını irəli uzadıb, qulaqlarını şəklədi. Onun sarı, mehriban gözlərində günəşin işığı parıldayırdı.

Hava isti, ətraf sakit idi. Günəşin göyümtül tüstüsü dəniz tərəfdə göyün ətəyindən enli pərdə kimi sallanırdı və o pərdənin dalında nəhəng gəmi gur, bahadır səsi ilə fit verirdi.

Mariya Pavlovnanın qonşu evdən gələn səsini eşidəndə ürəyim birdən-birə elə bərk sıxlıdı ki, ağlamağımı zorla saxladım. Nəyə görə? Ona görə ki, həyat amansızdır. O, elə adamları əlimizdən alır ki, onlarsız yaşamaq çox çətindir. Belə adamlara həyat ölməzlik verməsə də, gərek uzun ömür verəydi, gərek həyat bu adamları o qədər yaşıdaydı ki, onların yüngül əlini biz həmişə ciynamızdə hiss eləyeydik.

Mən bu ağır fikirləri beynimdən qovmağa çalışırdım, lakin kədər çəkilib getmək istəmirdi. Ağıl bir şey deyirdi, ürək başqa şey. Mənə elə gəlirdi ki, o anda həyatımın tən yarışını verərdim – təki bu evin çoxdan getmiş kişisinin ahəstə addım səsləri bir daha qapı-nın dalından gələydi və mən onun öskürdüyünü eşidəydim. Çexovun ölümündən qırx altı il¹ keçir. Bu qırx altı il mənə həm heç dərəcəində kiçik, həm də dözülməz dərəcədə böyük görünürdü.

Məhəccərin yanındakı çiçəklər sakitcə töküldü. Ləçəklərin yüngül pərvazına baxa-baxa mən Mariya Pavlovnanın bu saat gələcəyindən və ürəyime dolmuş təşvişi duyacağından qorxurdum. Mən özümə təskinlik verirdim. Düşünürdüm ki, buradakı kolun hər bir budağında nəsə bir ölməzlik vardır, budaqların özəyində şirə axır, əbədi axır və bu axın sakit dəniz üzərində bir-birinə göz vura-vura yanan işıqlar kimi daimidir.

Mariya Pavlovna gəldi, Levitandan söhbət saldı, gəncliyində ona necə vurulmağından danışdı və bu haqda danışa-danışa o, hər söz başı utanıb, qız kimi rəngdən-rəngə düşdü.

Mariya Pavlovnanın bu söhbətinini eşidəndən sonra mən, heç özüm də bilmirəm nə üçün, Çexovun “İtlə gəzən qadın” hekayəsindən söhbət saldım.

– Hər kəsin öz “İtlə gəzən qadını” olmalıdır, – dedim. – Əgər yoxdursa, mütləq olacaqdır.

Mariya Pavlovna mehribancasına gülümsəyib, heç bir cavab vermədi.

Bundan sonra ilin müxtəlif fəsillərində mən Çexovun evini dəfələrlə ziyarət etdim. Cox vaxt qapıdan içəri girmədim, bir müdət astanada dayanıb geri qayıtdım.

Bu ev qış vaxtları adamı daha çox cəlb eləyir. Qışda toran dənizin lap üstünə çökür.

Bu toranlıqda gəmilərin zəif işığı zorla seçilir; mən dənizçilərdən eşitmışdım ki, göyərtədən durbinlə baxanda bəzən Çexovun iş otağını görmək olur; orada pəncərənin qabağında yaşıl abajurlu çıraq yanırı.

Qəribə deyilmi – bu çıraq Rusyanın qurtaracağında yanırı. burada dənizin kənarında rus torpağı qurtarırı, o biri tərəf gecənin zülmətinə bürünüb yatan kiçik Asiya ölkələri idı.

¹ Müellif əsərin yazıldığı tarixi nəzərdə tutur.

Papiros qutusunun üstündə mənim belə bir qeydim də vardı: "Yaltada qış, yaylada qar, onun Autka üzərində işığı". Bəli. Qışda bütün yayla yüngülçə qar təbəqəsi ilə örtülmüşdü. Qar ayın işığında parıldayırdı. Gecənin həzin sükütu dağlardan aram-aram Yaltanın üstünə axıb gəldirdi.

Bütün bunları Çexov da görmüşdü, bütün bunları Çexov da bilirdi. Mariya Pavlovnanın dediyinə görə hərdən o, çırağı söndürüb, qaranlıqda oturar və pəncərədən qarın parıltısına baxarmış.

Bəzən Çexov gecələr bağçaya çıxarmış, xəlvətcə çıxarmış ki, anasını və bacısını oyatmasın, təşvişə salmasın. Şan-şöhrəti bütün dünyani dolanan Çexov yuxusuzluqdan əzab çekəndə heç kəsə lazımlı olmayan, yaddan çıxmış bir adam kimi gecənin zülmətində tək-tənha gəzirmiş. Ancaq belə gecələrdə tənhalıq ona ağır gəlmirdi.

Rus ədəbiyyatının siğınacağına çevrilmiş ev isə lap yaxında idi, zülmətin qucağında ağarırdı. Kuprinin, Qorkinin, Mamin-Sibiryakin, Stanislavskinin, Buninin, Raxmaninovun, Korolenkonun səsi bu evdən çıxdan kəsilmişdi, lakin o səslərin eks-sədəsi sanki burada yaşamaqda idi və ev o səslərin qayıdacağı günü gözləyirdi. Bunu evin sahibi də gözləyirdi. O, ürəyinin təşvişini heç kəsə bildirmirdi. Heç kəsi narahat etməmək üçün gecələr tənha gəzirdi. Xəstəliyinin əzabını tək çəkirdi. Ürəyinin sıxıntısını, qəmini-qüssəsini hamidən gizlədirdi.

Çexova həsr edilmiş böyük memuar ədəbiyyatında onun haçan-sa ağlamağı barədə bircə kəlmə də yazılmamışdır.

Lakin onun göz yaşını da görənlər vardi. Ölümündən azca əvvəl Çexov Savva Morozov ilə Urala gedəndə, məsələn, yazıçı Tixonov (Serebrov) bunun şahidi olmuşdu. Çexovun göz yaşları ölməkdə olan tenha, kimsəsiz, unudulmuş bir adamın xəlvətcə axıdılan qəmli göz yaşları idi.

Özünün əzablarını da, göz yaşlarını da Çexov böyük mərdliklə, xeyirxahlıqla, alicənablıqla gizlədirdi. Çünkü öz yaxın adamlarının ağ gününü qara etmək əslə onun xasiyyəti deyildi, özünün əzabları ilə Çexov heç kəsə əzab vermək istəmirdi.

Qaraladığım papiros qutusunun üstündə mən belə bir qeyd də oxuya bildim: "Rusiya həmişə azlıq eləyir". Bu qeydi oxuyan kimi bir axşam yadına düşdü. O axşam mən şair Luqovski ilə Çexovun iş otağında dayanıb Levitanın "Tayalar"ına baxırdım.

Rəssamin bu gecə tablosunda tutqun bataqlıqların üstünə boz səhər toranı çökmüşdü, ay zəif işiq saçırı, fasilesiz civildəşən çək-çəki quşlarının səsi duyulurdu. Şəkildəki ucsuz-bucaqsız meşələr bu gecə də, yüzlərlə bu cür başqa gecələrdə də bihudə yera yanmışdı. Çünkü buradakı şəhli ağcaqovaq yarpaqlarının parıltısını, onların sırlı piçiltisini eşidən yox idi.

Meşələr tərk edilmişdi, boş qalmışdı. Gecə yalqız-yalqız, boş yere meşələrin üstü ilə uzaq üfüqlərdəki səhəri qarşılamağa gedirdi. Çexovun ürəyi ağrıydı, çünkü o, bütün ömrünü burada, uzaq Krimda keçirməyə məcbur olmuşdu. Ona Rusiya lazım idi. Taxta damlı evlərin üzərində gecənin gümüşü parıltısını görmək, sakit doğma göllərdə ayın nuruna baxmaq üçün Çexov orada, Şimalda olmalı idi.

Rusiyadan ötrü onun ürəyi əsirdi. O, əzab çəkirdi, yanıb-yaxılırdı, çünkü Çexov doğma yerlərin deyilməmiş, yazılmamış gözəlliyyini gözü ilə görə bilmirdi, o, bütün bunları uzaqdan-uzağə təsəvvür etməyə məcbur idi.

Bu sakit və rahat evdə həyat illər boyu onu sıxmışdı. O ötən illəri təəssüflə xatırlayırdı, çünkü Çexovun fikrincə həyat, demək olar ki, faydasız keçmişdi. Ömür qısa idi, çox qısa idi və həyatın öz iti qanadını onun ömrünə toxundurub belə sürətlə keçməyi Çexovu daim narahat eləyirdi.

Həm də, bu sözələr təkcə Çexova aid deyildi. Nədənsə, bu evə qədəm qoyanların hamısı öz taleyini düşünməyə başlayırdı: xüsusən o adamlar ki, ömrü bifayda keçirmişdilər və bunu birdən-birə dərk etmişdilər.

Görünür, Çexovun mənalı həyatı insanları öz taleləri barədə düşünməyə məcbur eləyirdi.

Qeydlərimin içindən "Fotolar silsiləsi" sözərini seçib oxuyanda Çexovun çoxlu şəkillərini tapdığım axşamı xatırladırm.

Mən şəkilləri xronoloji qayda ilə düzmüştüm. Birinci şəkil gimnaziya dövrüne aid idi, sonuncunu Çexovun ölümündən azca əvvəl çəkmişdilər.

Mən ömrümde bundan iibrətamız bir şey görməmişdim. Çexovun bütün həyatı göz qabağında idi – dərdsiz-sərsiz meşşan, yüngül təbiətli ədabaz, sonra isə əsl Çexov, öz daxili gözəlliyi ilə insanları heyrətə gətirən böyük, alicənab bir insan. O, özü özünü tərbiyə eləmişdi və

bizə çox çətin bir dərs verib getmişdi: insanları sevmək dərsi, yazıçı işinə namusla yanaşmaq dərsi.

Sonuncu iki qeydimin hərəsi bircə sözdən ibarətdi: "Dahilik" və "Xeyirxahlıq".

Bu qeydlərdə mənim üçün qaranlıq bir şey yoxdur.

Çexov dahi yazıçıdır. Buna şübhə ola bilməz. Lakin Çexovun təvazökarlığına hörmət əlaməti olaraq, onun barəsində yazanlar bunu ona açıq deməmişdi. Çexovu əsəbileşdirməmək üçün hətta onun ölümündən sonra da biz bu sözü deməyə utanırıq. O özü "dahi" sözünü bizə qadağan etmişdi.

Yalnız sözün əsl mənasında böyük adamlar Çexov kimi təvazökar ola bilərdi. Lovğa, iddialı, tərifbaz adamlardan onun zəhləsi gedirdi.

Çexov yazırkı ki, özünü baş keşiş kimi lovğa ve iddialı göstərmək istedadsız yazıçıların ən səciyyəvi xüsusiyyətidir. Təvazökarlıq rus xalqının ölməz cəhətlərindən biridir. Rus xalqının ən sadə və ən gözəl oğulları təvazökar adamlar idilər. Onların heç biri özünü tərifləməklə, özgəyə gülməklə məşğul olmurdu, onlar özlərini başqa adamlara misal göstərmirdilər.

Hər hansı bir xalqın təmizliyi və mənəvi qüdrəti onun təvazökarlığındadır. Yekəxanalıq isə xalqın heçliyinə və kamil ağıla malik olmamağına dəlalət edir.

Qeydlərin arasında oxuduğum "Xeyirxahlıq" sözü barədə çox danışmaq olar.

Bir insan kimi də Çexov olduqca xeyirxah idi, lakin əsas məsələ onun bir yazıçı kimi xeyirxah və humanist olmağındadır. Bizim ədəbiyyatda Çexov qədər açıqürəkli, onun kimi qayğıkeş, özgənin dərdinə yanan, həmişə insanlara kömək əli uzatmağa hazır olan ikinci bir şəxsiyyət, bəlkə də yoxdur.

O, xeyirxah olduğu qədər də amansız idi. Çexov nifrət etməyi bacarırdı, o, hər şeyi bağışlayan öyüd-nəsihətçi deyildi. Bununla belə, Çexov insan ürəyinin sırlarını, insan dərdinin, bədbəxt təleyin nə demək olduğuna çox yaxşı bələd idi, bunu bir həkim kimi biliirdi, bir yazıçı kimi biliirdi və insanlardan bir-birinə qayğı ilə yanaşmağı tələb edirdi.

Bu barədə Çexov dünya humanizminə böyük təsir göstermiş və göstərməkdədir. İtaliya kino sənətinin ən gözəl nümunələri – "Roma

saat 11-də", "Velosiped qaçıranlar", "Qatar sürücüsü", "Polis işçiləri və oğrular", "Yollar boyunca xəyallar" kimi filmlər Çexov humanizminin təsiri ilə yaranmışdır.

Bu cür humanizm və xeyirxahlıq bizim bir çox əsərlərimizdə çatışır. Belə əsərlər kasib əsərlərdir. Onlar ən vacib bir keyfiyyətdən – oxucu qəlbine təsir etmək qüvvəsindən məhrumdur.

Köhənə papiros qutusunun üstündəki qeydlərim bundan ibarətdir. Onların sayəsində mən gözəl insan və gözəl yazıçı Çexov barəsindəki fikirlərimi sizinlə bölüşə bildim.

Çexovun həyatı əsl xoşbəxtliyin mümkün olduğunu göstərir, ürəkdə xoşbəxt olmağa inam doğurur, biz həmin bu həyat üçün çalışır, döyüşür və qələbə çalışırıq.

Gİ DE MOPASSAN

O, həyatını bizdən gizlədərdi.

Renar Mopassan haqqında

Mopassanın Rivyerada "Əziz dost" adlı motorlu qayığı vardi. Ən kədərli və çox gözəl "Su üzərində" əsərini Mopassan bu qayıqda yazmışdı.

"Əziz dost"da iki matros işləyirdi. Böyüyünün adı Bernar idi.

Son vaxtlar öz "sahibkarlarının" nəsə yaxşı vəziyyətdə olmadığını görsələr də, hələ fikir-xəyalat bir yana dursun, adice başağrısından onun dəli olmaq dərəcəsinə çatdığını duysalar da, matroslar bunu bürüzə verməməyə çalışırdılar; onlar nə bir yersiz söz deyirdilər, nə də bir ehtiyatsız hərəkət eləyirdilər.

Mopassan ölündən sonra matroslar Paris qəzetlerində birinin redaksiyasına böyük kədərlə dolu qısa və savadsız bir məktub göndərmişdilər. Mopassan barəsində nə qədər çirkin rəvayətlər gəzə də, onun necə həssas və utancaq bir qəlbə malik olduğunu, bəlkə də, yalnız bu iki sadə adam bilirdi.

Mopassanın xatirəsi üçün onlar nə edə bilərdilər? Yalnız çalışıb-əlləşə bilərdilər ki, onun sevimli qayığı yad, laqeyd adamların əlinə keçməsin.

Matroslar çalışmışdilar. Qayığın satılma müddətini bacardıqları qədər uzatmışdilar. Matroslar kasib adamlar idilər və bircə Allah bilir ki, onlar üçün bu iş nə qədər çətin olmuşdu.

Onlar Mopassanın dostlarına üz tutmuşdular, Fransanın yazıçılarına müraciət etmişdilər, lakin nahaq yerə. Axır başda qayıq varlı və avara qraf Barteleminin əlinə keçdi.

— Yox, qardaş, mən pis dənizçi deyildim, yaxşı dənizçi idim.
— Bu sözlər Bernarın sözləridir. Bu sözləri o, ölüm ayağında demişdi. Ölməkdə olan bir adamın öz keçmiş həyatına bəslədiyi böyük hörməti ifadə etmək üçün bundan sade söz tapmaq mümkün deyildir. Çox təessüf ki, özü barəsində bu cür sözləri deməyə olduqca az adamların haqqı vardır.

Bu sözləri, bu vəsiyyəti Mopassan öz matrosunun dili ilə bize yadigar qoymuşdur.

Olduqca sürətli və parlaq yazılılıq yolu keçmiş Mopassan özü barədə nahaq yerə deməmişdi: “Ədəbiyyat aləminə mən bir meteor kimi daxil oldum və ondan ildirimtək çıxacağam”.

İnsanların ən eyibli, ən çirkin xasiyyətlərini yorulmadan müşahidə eləyən, həyatı “Yazıçılar üçün klinika” adlandıran Mopassan ömrünün son dövründə təmizliyə can atmışdı, həqiqi məhəbbətin sevincini, kədərini duymuşdu və onu tərənnüm etməyə başlamışdı.

Hətta ömrünün lap son saatlarında, hansı zəhərli bir duzunsa beyninə daraşlığı, beynini yeməkdə olduğunu duyduğu anlarda da Mopassan insanı şeylər barədə düşünmüştü, öz tələsik və yorucu həyatı boyunca eninə-uzununa səpələdiyi gözəl, insanı hissənin peşmançılığını çəkmişdi.

O, insanları bir şeyə çağırmışdım? O, adamları arxasında çəkib bir yerə aparmışdım? O, insanlara bir şey vəd etmişdim? Özünün avarçəkən və qələm tutan güclü əlleri ilə Mopassan dar gündə insanların əlindən yapışmışdım?

Yox, yapışmamışdı və o özü də bunu bilirdi. Mopassan onu da bilirdi ki, yazdığı ifşa, kinayə ilə dolu əsərlərə insanın dərdi, kədəri də daxil olsayıdı, insanlığın xatirində o, xoş əməlin, xeyir işin dahisi kimi qala bilərdi.

Unudulmuş, yetim qalmış uşaq kimi o, utana-utana, sıxıla-sıxıla təmizliyə can atırdı. Məhəbbətin təkcə şəhvət, ehtiras deyil, həm də gizli bir sevinc, incə bir hiss və bu dünyadan ən böyük poeziyası

olduğunu Mopassan, nəhayət, başa düşmüşdü. Lakin gec idi, indi onun payına düşən vicdan əzabı, məzəmmət, danlaq bir də son peşmançılıq idi.

Bəli, o, peşman olmuşdu. Qədrini, qiymətini bilmədiyi, lağın qoyduğu taleyi üçün o, özünə lənət yağırdı. Rus rəssami Başkirtseva Mopassanın yadından çıxmamışdı; o, demek olar ki, uşaq idi. Mopassana vurulmuşdu. Qızın çılgın mehəbbətinə Mopassan istehzalı, hətta bir az da ədabazcasına yazılmış məktublarla cavab vermişdi. O, qızdan özünə lazım olanı almışdı. Ona başqa bir şey lazım deyildi.

Hələ bu harasıdır ki! Paris fabriklarından birində fəhləlik eləyən başqa bir cavan qızın əhvalatı Mopassanı bundan da çox yanğındıb yaxırdı.

Bu əhvalatı Pol Burje qələmə almışdı. Mopassan qəzəblənmişdi. Burje kimi bir salon psixoloquna belə dəhşətli bir insan faciəsinə burun soxmağa kim ixtiyar vermişdi? Əlbəttə, Mopassan özü təqsirkar idi. Lakin nə etmək olardı? Güc yox idi, Mopassanın beynini yeməkdə olan o zəhərli duz yeni-yeni laylar bağlayırdı. Hətta Mopassan hərdən o duzun xırçılışını da eşidirdi. O vaxtlar eşidilirdi ki, narın və iti duz zərrələri onun beyninə sancılırdı.

Fəhlə qız! Sadəlövh, gözəl məxluq! O, Mopassanın neçə-neçə hekayələrini oxumuşdu. Ömründə bircə dəfə gördüyü Mopassana bir könüldən min könülə aşiq olmuşdu. O qızın ürəyi də gözləri kimi saf idi, təmiz idi.

Sadəlövh qız! O, Mopassanın tənha və subay olduğunu eşitmışdi. Ömrünü Mopassana həsr etmək, onun qayğısına qalmaq, bu adəmin dostu, arvadı, qulu və qulluqçusu olmaq arzusu qızın qəlbine elə bir qüdrətlə hakim kəsilmişdi ki, o qüdrətin qarşısında dayanmaq mümkün olmamışdı.

Qız yoxsul idi, geyimi də yaxşı deyildi. O, ilboyu ac-susuz qalıb, qəpik-qəpik pul yiğmişdi ki, özünə qəşəng paltar alsın və bu paltarda Mopassanın qarşısına çıxsın.

Nəhayət, paltar hazır olmuşdu. Bir səhər sübh tezdən, hələ Paris yuxuda olanda və təzəcə baş qaldıran günəş şəhəri ağuşuna almış mürkü dumani arasından solğun işıq saçanda, qız yuxudan ayılmışdı. Cökə ağacıları ekilmiş xiyabanlarda öten quşların nəgməsini eşitmək yalnız səhərin bu vaxtı mümkün idi.

Əl-üzünü yuyandan sonra qız zərif corablarını və təptəzə başmaqlarını yüngül, çəkisiz bir şey kimi, min cür ətir qoxuyan qıymətli daş-qaş kimi götürüb ayağına taxmışdı. Sonra o, gözəl donunu da geyinib güzgü qabağında dayanmış və güzgüdə gördüyüne inanmamışdı. Orada sevincdən, həyecandan od tutub yanan, gözləri məhəbbətlə dolu, al dodaqlı bir qadın dayanmışdı. Mopassanın qarşısında da qız bax, beləcə dayanacaqdı və ona hər şeyi açıb deyəcəkdi.

Mopassan özünün şəhər kənarındaki yaylağında olurdu. Qız həmin evin darvazasını döymüşdü. Mopassanın dostlarından birisi – əhlikef və qadın düşküni olan bir nəfər alçaq, qapını açıb demişdi ki, cənab Mopassan evdə yoxdur, o öz məşuqəsi ilə bir neçə günlüyə Etretiyə getmişdir.

Qız qısqırmış, əllərini hasarın dəmir çubuqlarına sürtə-sürtə astanadan çəkilib, qaçmağa üz qoymuşdu; onun xirdaca əllərində qəşəng, çox tarım əlcəklər vardi.

Mopassanın əhlikef dostu qızın dalınca cummuşdu, onu faytona otuzdurub Parisə aparmışdı. Qız ağlayırdı, sayıqlaya-sayıqlaya qisas almaqdan danışındı və elə həmin gecə öz acığına, Mopassanın acığına qız, onu faytona oturdan qadın düşküni ilə bir yastiğa baş qoymuşdu.

Bundan bircə il sonra o qız Parisin ad çıxarmış cavan fahişələrindən biri olmuşdu. Ancaq Mopassan bu əhvalatı həyasızcasına nağıl eləyən dostunu evdən qovmamışdı, onun üzünə sillə çəkməmişdi, duelə çağırılmamışdı, Mopassan gülmüşdü. Qızın bu əhvalatı Mopassana məzəli görünmüdü, özü də hekayə üçün pis mövzu deyildi.

İndi, mənfur, zəhərli duz beyninə daraşmaqdə ikən o vaxtin bir daha geri qayıtmayacağını düşünmək nə qədər dəhşətli idi! Min cür ətir qoxuyan bahar kimi astanada dayanıb, ona doğru uzatdığı xirdaca əlində inam dolu pak bir ürək tutan o qız daha heç vaxt geri qayıtmacaqdı!

Hətta Mopassan o qızın adını da bilmirdi. İndi onun üçün ən gözəl adlar fikirləşirdi!

O ağırdan qovrulurdu. Bu böyük, bu əlçatmaz Mopassan indi o qızın ayaq izlərini öpməyə hazır idi, onun qarşısında diz çöküb üzr istəməyə hazır idi. Lakin gec idi, vaxt keçmişdi. Bütün bu əhvalat Burjenin sırli, müəmmalı insan hisslerinə dair yeni bir məzəli lətifə yazmayı ilə nəticələnmişdi.

Sırli, müəmmalı? Xeyr, daha Mopassan üçün burada sırli bir şey qalmamışdı. Bizim sırli dünyada bundan müqəddəs bir şey yox idi! Əgər o zəhərli duz olmasaydı, bu baredə Mopassan öz böyük istedadı və sənətkarlığı ilə əsər yazıb yaradardı. O duz Mopassanın beynini yeyirdi. O, hər dəfə öskürəndə ağızına duz gəlirdi – ovuc-ovuc duz.

VİKTOR HÜQO

La-Manşdakı Cersey adasında – bir vaxt sürgündə olduğu yerdə – Viktor Hüqonun heykəli qoyulmuşdur.

Heykəl okeanın sahilində, qaya üstündədir. Postamenti alçaqdır, cəmisi iyirmi-otuz santimetr hündürlüyü olar. Onu dörd tərəfdən ot basıb, buna görə də, adama elə gelir ki, Hüqo yerdə dayanmışdır.

Burada Hüqo şiddətli küləklə üz-üzə təsvir edilmişdir. O, belini aşağı əymışdır, güclü külək pləşini yelləndirir. Hüqo şlyapasından yapışib ki, külək onu aparması.

Heykəl füsunkar təbiətli bir yerdə, okeanın kimsəsiz sahilində qoyulmuşdur. Buradan baxanda Hüqonun “Dəniz cəngavərləri”ndə təsvir etdiyi matros Jilliatın həlak olduğu qayani görmək olur.

Qarşıda, göz işlədikcə uzanıb gedən okean fasılısız uğuldayıır, köpüklenə-köpüklenə, dəniz otlarını yırğalaya-yırğalaya öz güclü dalğaları ilə sıldırırm qayaların əteyini yalayıır. Sonra qayıdır gurultu ilə sualtı mağaraların derinliyinə cumur.

Hava dumanlı olanda mayaklarda qəmlı-qəmlı ulaşan siqnalların səsi eşidilir. Gecələr mayaklar okean üzərində üfüq boyunca cərgəyə düzülürler. Çox vaxt mayaklar suyun altında qalır. Yanan mayakları örtərək, okeanın Cersey sahilinə necə güclü dalğalar axıtdığını bundan bilmek olar.

Viktor Hüqonun ölümünün ildönümündə Cersey əhalisi heykəlin qoyulduğu yerə bir neçə omel budağı gətirir. Budaqları Hüqonun ayaqlarına qoymaq üçün onlar adada yaşayan qızların ən gözəlini seçirlər.

Omelin sariya çalan qalın yumurtavarı yarpaqları olur. Yerli rəvayətə görə bu yarpaqlar ölenlərin xatirəsini uzadır, qalanlara xoşbəxtlik gətirir.

Bəli, Cersey əhalisinin rəvayəti doğru çıxmışdır. Viktor Hüqonun üsyankar ruhu, o ölündən sonra da Fransanı dolaşmaqdadır.

Viktor Hüqo yorulmaq bilməyən, qaynar, alovlu bir insan idi. O, həyatda gördüyüni də, qələmə aldığıni da şışırtmayı, böyütməyi xoşlayırdı. Viktor Hüqo həyatı belə görürdü. Onun üçün həyat təmtəraqlı, tətənəli sözlərlə ifadə olunan böyük ehtiraslardan yaranmışdı.

Viktor Hüqo söz orkestrinin böyük dirijoru idi və bu orkestrdə yalnız nəfəslə aletlər çalınırdı. Mis boruların şənlilik sədasi, nağaların gurultusu, fleytaların ürəkləri dilləndirən həzin, qəmli səsi, qaboyların uğultusu – Hüqonun musiqi aləmi bunlardan yaranmışdı.

Onun əsərlərindən gələn musiqi sədası sahilə çırpan okean dalğaları kimi əzəmetli idi. Bu səsdən yer titrəyirdi, bu səsdən zəif insanların ürəyi əsirdi.

Lakin Viktor Hüqo kövrək ürəklərə layla demək istəmirdi. Özünün sonsuz qəzəbini, coşqun hissələrini, atəşin məhəbbətini bütün bəşəriyyətin qəlbine yeritmək əzmində o, çox möhkəm idi.

Hüqo təkcə azadlıq cəngavəri deyildi. O, azadlığın carçısı, müjdəcisi, nəgməkarı idi. Sanki Hüqo yer üzündəki bütün yolların ayrıcında dayanıb qışkırdı: "Silaha sarılın, vətəndaşlar!".

Öz sakit, klassik əsərinə o, sellər-sular getiren, yarpaqları, buludları, çiçəkləri, barıt tüstüsünü bütün dünyaya səpələyən, hakimlərin şlyapalarından kokardları qoparıb atan bir tufan kimi, qasırğa kimi daxil olmuşdu.

Bu qasırğanın adı Romantikadır.

Bu qasırğa Avropanın donuq havasını yarib, dünyani azad arzu və xeyallarla doldurmuşdu.

Mən hələ uşaqlığında, "Səfilləri" beş dəfə dalbadal oxuyanda bu böyük yazıçının əsiri olmuşdum. Romanı oxuyub qurtaran kimi mən onu təzədən oxumağa başlayırdım.

Mən Parisin xəritəsini tapıb, romanda baş verən əhvalatların yerlərini orada bir-bir qeyd eləmişdim. Mən özüm də, elə bil, bu hadisələrin iştirakçısı olmuşdum və hələ də ürəyimin dərinliyində Jan Valjani, Kozettanı və Qavroşu uşaqlıq dostlarım hesab edirəm.

O vaxtdan Paris yalnız Viktor Hüqonun qəhrəmanlarının vətəni deyildi, o, mənim də vətənim idi. Mən Parisi görməmişdən sevmişdim və bu sevgi get-gedə güclənmişdi.

Sonra Balzakin, Mopassanın, Dümanın, Floberin, Zolyanın, Jül Vallesin, Anatol Fransın, Rollanın, Dodenin, Viyonun, Rembonun, Merimenin, Stendalin, Barbüsün, Beranjenin Parisi də mənim Viktor Hüqonun əsərlərində gördüğüm Parislə birləşmişdi.

Mən Paris haqqında şeirlər toplamışdım, onları ayrıca bir dəftərə köçürmüştüm. Təəssüf ki, o dəftər indi yoxdur, lakin o şeirlərin bir çox misraları mənim yadimdadır. Misralar müxtəlifdir – yaxşısı da var, pisi də.

Görərsiniz əfsanəvi şəhəri siz,
Ona daim səcdə qılıb bəşəriyyət.
Yanınızda düşər yorgun əlləriniz,
Ürəyiniz bilməz nedir hicran, həsrət.

Lüksemburq bağındaki fəvvarenin
Qabağından siz sovuşun ümidi kimi.
Çinarların arasılə keçib gedin
Mürjenin romanında Mimi kimi.

Çoxlarımızın qəlbində Parisə ilk məhəbbəti yaradan Hüqo olmuşdur və buna görə də biz ona minnətdarıq; o adamlar ki, bu böyük şəhəri gözü ilə görməmişdir.

KİTABDAKILAR

Nəşriyyatdan	4
--------------------	---

HEKAYƏLƏR

Telegram (tərc. Əkrəm Əylisli)	7
Daşqın (tərc. Rəna Şixəmirova)	20
Qar (tərc. Rəna Şixəmirova)	46
İtburnu (tərc. Rəna Şixəmirova)	54
Öteri görüşlər (tərc. Rəna Şixəmirova)	66
Şam qozaları (tərc. Rəna Şixəmirova)	71
Madam Bovenin duası (tərc. Əkrəm Əylisli)	79
Soranq (tərc. Rəna Şixəmirova)	84
Avstraliyada yaşayan pilevolu (tərc. Rəna Şixəmirova)	88
Verdinin musiqisi (tərc. Rəna Şixəmirova)	103
Porsuq burnu (tərc. Rəna Şixəmirova)	110
Rezin qayıq (tərc. Rəna Şixəmirova)	112
Kiçik göllü Lyonka (tərc. Rəna Şixəmirova)	116
Köhnə evin sakinləri (tərc. Rəna Şixəmirova)	122
Qoca aşpaz (tərc. Rəna Şixəmirova)	128
İngilis ülgücü (tərc. Rəna Şixəmirova)	132
Ağ ada dovşanları (tərc. Rəna Şixəmirova)	136
Sağ əl (tərc. Rəna Şixəmirova)	140
Çəkingən qəlbli (tərc. Rəna Şixəmirova)	146
Bir qutu papiroş (tərc. Rəna Şixəmirova)	156
Şüşə muncuq (tərc. Rəna Şixəmirova)	160
Balaca çoban (tərc. Rəna Şixəmirova)	165
Nənenin bağçası (tərc. Rəna Şixəmirova)	170
Annuşka (tərc. Rəna Şixəmirova)	174
Tolya kapitan (tərc. Rəna Şixəmirova)	187
Qayalar arasında qəsəbə (tərc. Rəna Şixəmirova)	190

QIZIL QONÇƏ

Povest

(tərc. Əkrəm Əylisli)

Qiymətli toz	209
Daş üstündə yazı	218
Gelişigözəl sözlər	225
İlk hekayə	228
Bir povestin tarixçəsi	237
Qəribə bir təsadüf	262
Qarlı, qasırğalı bir gün	268
Gecə sefəri	273
Məni düşündürən kitab	286

Buraxılışa məsul: *Umut Rəhimoglu*
Texniki redaktor: *Mübariz Piri*
Kompyuter səhifələyicisi: *Allahverdi Kərimov*
Kompyuter operatoru: *Lalə Cəfərova*
Korrektor: *Elmira Əliqızı*

Yığılmağa verilmişdir 18.07.2006. Çapa imzalanmışdır 26.12.2006.
Formatı $60 \times 90 \frac{1}{16}$. Fiziki çap vərəqi 19. Ofset çap üsulu.
Tirajı 25000. Sifariş 265.

Kitab “Şərq-Qərb” mətbəəsində çap olunmuşdur.
Bakı, Aşıq Ələsgər küçəsi, 17.